

İVAN ALEKSEYEVİÇ BUNİN

**SEÇİLMİŞ
ƏSƏRLƏRİ**



**"AVRASIYA PRESS"
BAKİ-2006**

*Bu kitab “İvan Alekseyeviç Bunin. Hekayələr, povestlər”
(Bakı, Yaziçı, 1988) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Rus dilindən tərcümə edəni:

Hüseyn Şərif

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**“Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

891.711-dc22

AZE

İvan Alekseyeviç Bunin. Seçilmiş əsərləri. Bakı, “Avrasiya press”, 2006,
320 səh.

İ.A.Buninin hekaya və povestləri öz orijinallığı, rəngarəngliyi və yiğ-camlığı ilə seçilir. Rus xalq dilinin incəliklərinə bələd olan yazıçı kənd həyatından, nakam məhəbbətdən, qəddar mülkədarların amansızlığından, azad fikrili insanların xeyirxah əməyindən behs edir.

**ISBN10 9952-421-83-2
ISBN13 978-9952-421-83-5**

© “AVRASIYA PRESS”, 2006

ÖN SÖZ

Ivan Alekseyeviç Bunin rus tənqidi realizminin istedadlı davamçılarından, nadir və orijinal nümayəndələrindən biridir. Onun ilk əsərlərinin 1887-ci ildə nəşr olunduğunu və özünün 1953-cü ildə ölüyünü nəzərə alsaq, rus ədəbiyyatı tarixində onun qədər çoxillik yaradıcılıq yolu keçmiş ikinci yazıçı tapmaq çotındır. Bunun zəngin, maraqlı və orijinal ırs qoyub getmişdir.

O ədəbiyyata şeirlə gəlmışdır. Sonra isə qələmini müxtəlif janrlarda sinmiş, lakin bədii nəsrədə daha böyük müvəffəqiyyət qazanmış, rus və dünya ədəbiyyatında da ən çox nasır kimi tanınmışdır. Bunin beynəlxalq Nobel mükafatına layiq görülen ilk rus yazıçısıdır (1933).

İ.A.Bunin 1870-ci il oktyabrın 22-də Voronejdə qədim zadəgan nəslinə mənsub olan bir ailədə doğulmuşdur. Bu nəsildən çoxlu dövlət xadimi, herbçi, şair və yazıçı çıxmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, XIX əsrin əvvəllərində yazüb yaradan Anna Bunina, Vasili Jukovski də bu nəslin nümayəndəleri idilər. Puşkinin müəllimi, Lermontov, Nekrasov və başqa istedadların hamisi və mənəvi dayağı, gözəl və nəcib insan olan Jukovski Buninin ulu babasının esir türk qızı Səlimədən olan qeyri-qanuni oğlu idi. Bunin bu sənətkarların yaxşı cəhətlərini mənəvi miras kimi mənimsemış, son dövr rus ədəbiyyatının zənginleşməsində müəyyən rol oynamışdır.

Gələcəyin böyük yazıçısının payına Buninlər nəslinin maddi zənginliyi düşməmişdir. Çünkü keçən əsrin axırına zadəgan nəslinin parlaq dəbdəbəsi, nizam-intizami, vari-dövləti yox, onların xoş xatirəsi, sönük parıltısı, son şələləri gəlib çıxmışdır. Yazıçının babası ağlıdan bir qədər kəm olduğuna görə oğullarına kara gələcək bir miras qoymamışdır. Yazıçının qeyd etdiyinə görə atası Aleksey içki düskünü, qumarbaz, yüngül xasiyyətlə bir adam olduğundan zadəgan nəslinin az qala axırına çıxmışdır. Buninin 1915-ci ildə yazdığı "Tərcüməyi-hal qeydləri"ndə oxuyuruq: "Mən Voronejdə anadan oldum. Həyatımda ilk üç ili orada keçdi. Üç il yarımdan sonra atamın klubu, içkiyə, qumara olan ehtirası onu çəkib Yelets əyaletinə göttirdi və o burada özünün Butırkı xutorunda qərar tutdu. Mənim poeziya ilə, qəm-kədərlə, qeyri-adi şeylərlə dolu uşaqlığım da burada keçdi".

Buninin ilk müəllimi Moskvadakı Lazerev adına Şərq dilləri İnstytutunun məzunlarından Nikolay Romaşkov olmuşdur. O, çoxlu dil bilen savadlı bir adam olduğundan gənc Buninda özünə və senət rəğbot oyada bilmış, xüsusən onu poeziyaya, rəssamlığa həvəsləndirmişdir. Bəlkə də şərqşunas müəlliminin oyatdığı hissənin nəticəsi idi ki, yazıçı bir az sonra bütün Şərqi dolaşmış, Türkiyə, Misir, Hindistan və Şərqi bir çox başqa ölkələrinə səfər etmiş, bu ölkələrin əsrarəngiz gözəlliyyini, təzadlarını gözleri ilə görmüş, tarixinə,

fəlsəfəsinə bələd olmuşdur. Onun bu ölkələrə həsr etdiyi şeirlər, mövzusu buradan alınmış əsərlər, xüsusən haqq-ədalət axtararkən Hürmüzə müraciət etməsi, "Hürmüz" adlı şeir yazması bunu sübut edir.

Bunin mükemmel tehsil görməmişdir. Təbiətə, insanlara vurğunluğu ilk dəfə anasından əzx etmişdir. Bu cəhətdən onun da taleyi az qala sələfi N.Nekrasovunku kimi idi, her ikisinin atası biganə olsa da, anaları ədəbiyyatı, sənəti, poeziyanı sevirdilər. Onların her ikisi uşaqlarına da erkən yaşılarından poetik zövq aşılmışdır. Bunin anası Lyudmila Aleksandrovna Çubarovnanın bu işdəki nəcib xidmətlərini bütün həyatı boyu xatırlayırdı.

Bunin 1881-ci ildə gimnaziyaya daxil olsa da, orada cəmi dörd il oxumuşdur. O, gimnaziyanı yarımcıq buraxıb uşaqlıqdan hafizəsinə əbədi həkk olunmuş doğma kəndə qayıtmışdır. O, gününü təbiətin qoynunda keçirir, onunla oynonirdi. Elə bu vaxt universitet qurtarmış böyük qardaşı Yuliya inqilabi iş üstündə sürgün edilir. Gələcək yazıçının ikinci müəllimi Yuliya olur. O, böyük qardaşının ədəbiyyatdan, felsefədən səhbətlərinə böyük həvəs və memnuniyyətə qulaq asır və bir azdan Bunin onun vasitəciliyi ilə Poltavada kitabxanaçı vəzifəsinə düzəlir. Lakin o, bədii yaradıcılıqdan ayrıla bilmirdi. Özü etiraf edirdi: "Yazmağa da tez başladım, çap olunmağa da".

1887-ci ilin aprel ayında Bunin ilk şeirini Peterburqda çıxan "Rodina" jurnalına göndərir ve həmin şeir jurnalın may nömrəsində dərc olunur. Bunin yaradıcılığı daha ciddi girişir. 90-ci illərdə həm poetik tərcümələri, həm də orijinal şeirləri ilə ədəbi ictimaiyyətin diqqətini cəlb edir. 1900-cü ildə onun ilk şeirlər kitabı çap olunur və böyük rəğbətlə qarşılanır. M.Qorki 1901-ci ildə V.Bryusova göndərdiyi məktubların birində deyirdi: "Böyük məmənuniyyətlə sənə məlum edirəm ki, Buninın gözəl şeirlərində ibarət kitabını almışam. Onu mən bu günlərin birinci şairi hesab edirəm".

Əsrin axırlarında Bunin Amerika şairi Henri Longfellowun "Qayavate haqqında nəğmə" poemasını böyük ustalıqla rus dilinə çevirmiş və Rusiya Elmlər Akademiyası onu bu tərcüməyə görə Puşkin adına mükafata layıq görmüşdür. 1909-cu ildə isə Elmlər Akademiyasının on iki nəfər fəxri üzvlərindən biri də Bunin idi.

Bunin şeirlə yanaşı bədii nəşr nümunələri də yazardı. O, 1910-cu ildən sonra, demək olar ki, bütünlükdə bədii nəşre keçir və bir-birinin ardınca onlarca kiçik hekayelər və məşhur "Kənd", "Qurudərə", "San Fransiskolu cənab" kimi povestlər yaradır. Bu əsərlər ona daha çox şöhrət gətirir. Yazıçı qeyd edirdi: "Kənd" povesti mənim rus mənəviyyatını, onun özünəməxsus rüşeymlərini işıqlı və kölgeli, lakin demək olar ki, hemişə faciəli əsaslarını ciddi təsvir edən bir çox əsərim üçün başlangıç oldu".

Yazıçı ədəbi mübahisələrdə çox az iştirak edir, həyatını demək olar ki, kəndde və səyahətlərdə keçirirdi. Özü yazardı: "Mən heç bir ədəbi məktəbə daxil deyildim, özümü nə dekadent, nə simvolist, nə romantik, nə də realist hesab edirdim. Məni on çox psixoloji, dini və tarixi məsələlər maraqlandırırdı". Bununla belə onun çox dərin müşahidə qabiliyyəti, güclü hafızası, ince liriz-

mi vardi. O, nəşr yox, nəsrin poeziyasını yaradırdı. Buna görə də onun “Qurudərə” povestini bəzən lirik poemə da adlandırırlar.

Bunin uzun müddət kənddə yaşıdığını görə rus xalq dilinin bütün incoliklərinə bələd idi və rus yazıçılarından heç birində canlı rus dili onda olduğunu kimi özünün zəngin formasını, deyim və ifadə tərzini, həzinliyini və melodiqliyini tapa bilməmişdir. Cünki, o, bilavasitə xalq içərisində dolaşlığına görə danışq dilinin sinədaftöri olmuş, yaradıcılıq prosesində heç vaxt bu sahədə çətinlik çəkməmişdir. Xalq dilindən istifadə məsələsində Bunin çoxlarına nümunə olmuşdur.

Bunin nə birinci rus inqilabından, nə də sonrakı hadisələrdən düzgün nəticə çıxara bilmədi, o, 1905-ci ildə Moskvada dekabr üsyانının bilavasitə şahidi olmuşdur. Tez-tez M.Qorki ilə görüşür, məsləhətləşir, ona böyük etibar edirdi. Buna baxmayaraq onda rus inqilabına, proletar hakimiyyətinə bilavasitə açıq sınıfı münasibət yaranmadı, şeir və hekayələrindəki əhval-ruhiyyə proletar məfkurəsinə çevrilə bilmədi. Nəticədə o, Oktyabr sosialist inqilabını da düşmən kimi qarşılıdı, bir müddət Krimda, Odessada yaşadı. O vaxt burada aqvardiyaçılar ağalıq edirdilər. Aqvardiyaçılar ölkədən qovulanda Bunin də 1920-ci ilin fevralında Rusiyadan mühacirətə gedib ömrünün axırına qədər Sovet Rusiyasına rəğbət göstərmədi. Yaziçi mühacirətə gedəndən sonra yazdığı ən böyük əsəri “Mityanın məhəbbəti” (1924), “Arsenyevin həyatı” (1927-1938) və başqalarıdır.

1937-ci ildə Bunin “Qafqaz” adlı lirik bir novella yazmışdır. Bu əsər sonra 40-a qədər hekayəni birləşdirən “Kölgeli xiyabanlar” adlı məhəbbət dastanının yaranmasına səbəb oldu. O da maraqlıdır ki, yaziçi bu əsərlərin üzərində yaradıcılıq işini davam etdirdiyi bir zamanda Parisdə əslən azərbaycanlı olan fransız yaziçisi Banin (Ümmülbənu Mirzə qızı) ilə səmimi dostluq əlaqəsində olmuş və öz dostuna dərin məhəbbəti dolu 33 məktub göndərmişdir.¹ Məktubların birində xəstəliyindən və zəifliyindən şikayət edərək deyirdi: “Daha yaza bilmirəm, əlim keyiyib, bu gün ara vermədən düz beş saat yazmışam”.

“Kölgeli xiyabanlar” Buninin son nəğməsi, sonbeşiyi idi. Bu hekayələr içərisində kövrək hissələr, vətən həsrəti, qurbət acısı ilə yazılanlar da çoxdur. Yaziçi onları çox sevir və “məhəbbət dastanı” adlandırıldı. Bunların hamısı ümumilikdə böyük sənətkarın bədii yaradıcılığının davamı və yekunu olub rus torpağına, rus varlığına meyl kimi səslənir. Lakin yaziçi Rusiyadan gedəndən sonra milli varlığa bir daha qoşula bilmədi. 1953-cü ildə Parisdə vəfat etdi və orada da dəfn olundu.

Şamil Qurbanov

¹ Həmin məktubların əslini Ümmülbənu 1987-ci ildə Sovet Mədəniyyəti fondunun Azərbaycan şöbəsinə hədiyyə vermişdir (bax: “Komunist” qəzeti, 19 sentyabr 1987-ci il). Bu tarixi məktubların əsasında Ümmülbənu “Buninin son höcəti” adlı sənədlə povest də yazılmışdır (bax: “Azərbaycan” jurnalı, 1987, № 12).



MİTYANIN MƏHƏBBƏTİ

I

Moskvada Mityanın axırıncı sevincli günü martin doqquzu idi. Hər halda, ona belə gəldirdi.

Onlar Katya ilə birlikdə səhər saat on ikiyə işləyəndə Tverskoy bulvarla yuxarı qalxırdılar. Qıştı birdən-birə bahar əvəz etmişdi, günəş yeri demək olar qızdırırdı. Elə bil ki, doğrudan da torağaylar uçub gəlmış, özləri ilə isti hava, sevinc gətirmişdilər. Hər şey isləmİŞdi, hər şey əriyirdi, evlərdən su damırdı, dalandarlar səkilərin buzunu sindirib qazıyrı, yumşalmış qarı damlardan yerə atırdılar; hər yer adamla dolu, qələbəlik idi. Yüksəkdəki buludlar seyrək ağ tüstü kimi dağıllaraq mavimtraq səmaya qarışındı. Uzaqda fikrə dalmış xoşimalı Puşkin ucalırdı; Strastnoy monastır parlayırdı. Lakin hər şeydən yaxşı bu idi ki, həmin gün, xüsusilə məlahətli olan Katya bütünlükə sadəqəlblik və səmimiyyət mücəssəməsi idi, tez-tez uşaqlasına sadəlövhilükə Mityanın qoluna girir, aşağıdan onun üzünə, xoşbəxt, hətta elə bil azca təkəbbür ifadə edən çöhrəsinə baxırdı. Mitya elə iri addımlarla yeriyirdi ki, Katya onunla zorla ayaqlaşa bilirdi.

Puşkinin yanında Katya birdən dedi:

— Sən necə də məzəlisən, güləndə yekə ağızin nəsə bir növ uşaqlasına bacarıqsız, məlahətlə açılır. Sən incimə, mən səni elə bu təbəssümünə görə sevirəm. Bir də sənin Bizans gözlərinə görə...

Həm mübhəm məmənnuniyyətini, həm də yüngülvari narazılığını zorla gizlədərək, gülümsəməməyə səy edən Mitya, indi artıq qarşısında yüksələn abidəyə baxa-baxa dostcasına cavab verdi:

— Uşaqlığa qalandı, bu cəhətdən biz, deyəsən, bir-birimizdən o qədər də uzaqlaşmamışıq. O ki, qaldı bənzəməyə, sən Çin imperatricasına bənzəyən kimi, mən də bizanslıya bənzəyirəm. Bu bizanslar, intibahlar sizin hamınızın ağılinı çasdırıb... Mən sənin ananın hərəkətlərini başa düşə bilmirəm!

Katya soruşdu:

— Yaxşı, bəs sən onun yerində olsaydın, məni balaxanaya salıb qapısını kildiləyerdin?

Mitya özünü sakit və dostcasına laqeyd saxlamaq cəhdini davam etdirərək cavab verdi:

— Balaxanaya salmazdım, amma bütün o, guya ki, artistlər bohemasını, studiyalardan və konservatoriyalardan, teatr məktəblərdən peyda olan bütün bu gələcək şöhrət sahiblərini evin astanasına da yaxın buraxmazdım. Axı sən özün mənə deyirdin ki, Bukovetski səni Strelnaya şama dəvət cdirdi, Yeqorov sənin, nəsə ölməkdə olan dəniz dalğası şəklində lüt bədəninin, gildən heykəlini yapmaq istəyirdi, sən də ki, bu cür şərəfə nail olmaqdan məmənun qalmışdır.

Katya dedi:

— Mən, fərqi yoxdur, hətta sənin xatırınə də incəsənətdən imti-na etmərəm. Ola bilsin, sənin tez-tez dediyin kimi, mən murdarın biriyəm, — deyə əlavə etdi. Halbuki Mitya ona heç vaxt belə söz deməmişdi. Ola bilsin, mən pozğun adamam, lakin sən məni necə varam, elə qəbul et. Gəl savaşmayaq, heç olmazsa indi, bu cür gözəl gündə sən məni qısqanmaqdən əl çök! — Katya onun gözünün içi-nə bu dəfə səni işvəkarlıqla baxaraq, yavaşdan və israrla: — Axı sən necə başa düşmürsən ki, mənim üçün sən, hər halda, hamidən yaxşı, yeganə insansan? — deyərək, dalğın halda, aram-aram ifadəli tərzdə oxudu:

Bizim aramızda mürgülü bir sırt
Ürək ürəyinə üzük veribdir.

Bu son sözlər, bu şeir Mityaya artıq çox bərk toxundu. Ümumiyyətə, hətta elə həmin gün də bir çox şey iyrənc və iztirablı idi. Uşaqcasına bacarıqsızlıq haqqındaki zarafat onu dilxor etmişdi: bu cür zarafatları Katyanan o birinci dəfə eşitmirdi, həm də bunlar təsədüfi deyildi. — Katyanın gah bu, gah da digər bir məsələdə özünü ondan yaxşı hesab etməsi nadir hal deyildi, dəfələrlə həm də qeyri-iradi (yəni tamamilə təbii olaraq), özünün ondan üstün olmasını nümayiş etdirirdi; Mitya da bunu, Katyanın nəsə əsrarəngiz cyibli təcrübəliliyinin əlaməti kimi iztirabla qəbul edirdi. “Hər halda” ifadəsi xoşuna gəlmirdi (“sən hər halda mənim üçün hamidən yaxşı-

san”), bir də xoşuna gəlməyən o idi ki, bu sözləri deyəndə səsini nə üçünsə qəflətən yavaşıtmışdı, xüsusilə xoşuna gəlməyən isə şeirin ifadə ilə oxunması idi. Buna baxmayaraq, hətta şeirə və onun oxunmasına, yəni Katyanı Mityanın əlindən alan mühiti ona hər şeydən artıq xatırladan, onun nifrətini və qısqanlığını kəskin şəkildə coşdurən əlamətlərə bu sevincli doqquz mart günü o, nisbətən asanlıqla dözdü, sonralar Mityaya çox zaman elə gəlirdi ki, Moskvada keçirdiyi həmin gün onun sonuncu sevincli günüdür.

Həmin gün Kuznetsk körpüsündən geri qayıdanda Katya Simmermanın mağazasından Skryabinin bir neçə əsərini aldı; Katya, sözarası, onun, Mityanın anası haqqında danışmağa başladı, özü də gülə-gülə dedi:

— Mənim irəlicədən ondan necə qorxdığumu sən təsəvvür edə bilməzsən!

Sevişdikləri bütün müddət ərzində nə üçünsə bir dəfə də olsun, onlar gələcək məsələsinə, sevgilərinin nəyə qurtaracağı məsələsi-nə toxunmamışdır. İndi birdən Katya onun anası haqqında danışmağa başladı, özü də elə başladı ki, sanki Mityanın anasının onun gələcək qaymanası olması onszu da aydın idi.

II

Sonra hər şey sanki əvvəlki kimi davam cdirdi. Mitya Katyanı Bədaye Teatrının studiyasına, konsertlərə, ədəbi axşamlara müşa-yiət edir, yaxud onun Kislovkadakı otağında əyləşir və Katyanın anasının qızına verdiyi ecaib azadlıqdan istifadə edərək, gecə saat ikiyə qədər otururdu; Katyanın anası, həmişə ənlik-kırşanlı olan, həmişə papiroş çəkən, tünd-qırmızı saçları olan məlahətli, mehriban bir qadın (o, çoxdan idi ki, ərindən ayrı yaşayırı, ərinin ikinci ailəsi var) idi. Katya da Mityanın yanına, onun Molçanovkadakı tələbə nömrələrinə gəlirdi; həm də onlar, əvvəlki kimi, bütün görüş vaxtını öpüşlərlə keçirir, demək olar daim, məst olunca, taqətdən düşüncə öpüşürdülər. Lakin Mityaya elə gəlirdi ki, qəflə-tən nəsə dəhşətli bir şey başlanmışdır, nəsə dəyişmişdir; Katyanın hərəkətlərində dəyişiklik əmələ gəlmışdır.

O unudulmaz könülaçan günler; onların təzəcə görüşdükleri, yenice tanış olaraq birdən, ancaq bir-biri ilə (lap səhərdən axşama qədər də) söhbət etməyin hər şeydən maraqlı olmasını duyduqları xoş günlər tez keçib getdi, – o vaxtlar idi ki, Mitya heç gözləmədən, usaqlıqdan, yeniyetmə yaşlarından gizlincə intizarını çəkdiyi efsanəvi məhəbbət aləminə qədəm basmışdı. Belə bir vaxt dekabr ayı idi, – şaxtalı, açıq havalı, gündən-günə Moskvani qalın qirovla bəzəyən və alçaqda dayanan tutqun-qırmızı günəşin zinətləndirdiyi dekabr. Yanvar, fevral Mityanın fasiləsiz səadət bəxş edən məhəbbətini sanki qasırğalı bir təlatümə salmışdı, onun məhəbbəti sanki kamına çatırdı, yaxud da, hər halda, elə indicə kama çatmağa hazır idi. Lakin, məhz elə bu vaxt onun bu səadətini nəsə (getdikcə də daha tez-tez) təşviş salmağa, zəhərləməyə başlamışdı. Ele o zaman çox vaxt ona elə gəlirdi ki, sanki iki Katya mövcuddur: biri o Katya idi ki, Mitya onunla tanışlığının ilk dəqiqəsindən inadkarlıqla arzu etməyə, tələbkar olmağa başlamışdı, – digəri isə – birinci ilə iztirab dərəcəsində uyğun gelməyən həqiqi, adı Katya idi. Buna baxmayaq, Mitya o zaman indiki duyğusuna bənzəyən bir şey hiss etmirdi.

Hər şeyi izah etmek olardı. Bahar fəslində qarşıya çıxan qadın qayıları, şey-şüy almaq, sıfariş vermək, gah bu, gah da başqa bir şeyi fasiləsiz olaraq düzəltmək, dəyişdirmek ehvalatı başlanmışdı; ona görə də Katya doğrudan da çox vaxt anası ilə birlikdə dərzilərin yanına getməli olurdu; bundan başqa, Katya təhsil aldığı xüsusi teatr məktəbində imtahana hazırlaşmalı idi. Buna görə də, onun təşvişi, dalğınlığı tamamilə təbii ola bilərdi. Beləliklə də, Mitya dəqiqlişən özünə təselli verirdi. Lakin təsəllilər kömək etmirdi – onlara rəğmən vəsvəsəli qəlbin dediyi daha güclü idi və daha aydın təsdiq olunurdu. Katyanın ona qarşı daxili diqqətsizliyi getdikcə artırdı, bununla birlikdə Mityanın bədgümanlığı, qısqanlılığı da artırdı. Teatr məktəbinin direktoru öz tərifləri ilə Katyanın başını gicəlləndirirdi, ona görə də Katya özünü saxlaya bilmir, bu tərifləri Mityaya söyləyirdi. Direktor ona demişdi: "Sən mənim məktəbinin iftixarisan" – o özünün bütün şagirdlərinə sən deyə müraciət edirdi, – həm də, ümumi məşgələlərlə yanaşı, Katyanın imtahanlarda, xüsusiilə güclü təsir bağışlaması üçün, bir də dərslərdən sonra ayrıca məşğul olurdu. Axi məlum idi ki, o, qız şagirdlərinin exlaqını pozur, hər yay mövsümündə onlardan birini özü ilə Qafqaza,

Finlandiyaya, xarici ölkəyə aparırı. Ona görə Mityanın ağlına belə fikir gəlirdi ki, indi direktor Katyanı nəzərdə tutur; bu işdə Katya təqsirkar olmasa da, amma hər halda, yəqin bunu hiss edir, başa düşür, ona görə də onunla birlikdə bir növ murdar, cinayətkar əlaqədədir. Bu fikir Mityaya daha artıq ona görə əzab verirdi ki, Katyanın ona qarşı diqqətinin azalması həddən artıq aşkar idi.

Ona elə gəlirdi ki, ümumiyyətlə Katyanı ondan nəsə yayındırmağa başlamışdır. Mitya direktor haqqında sakit düşünə bilmirdi. Lakin direktor hələ bir tərəfə! Ona elə gəlirdi ki, ümumiyyətlə Katyanın məhəbbətinə nəsə başqa maraqlar üstün gəlməkdədir. Kimə, neyə? Mitya bunu bilmirdi; o, Katyanı hər şeyə, hamiya, başlıca olaraq, onun təsəvvür etdiyi haman ümumi şeyə, guya ki, ondan gizli olaraq Katyanın artıq yaşamağa başladığı şəxsə qısqanırdı. Ona elə gəlirdi ki, nəsə Katyanı ondan böyük bir qüvvətlə çəkib uzaqlaşdırır, həm də, ola bilsin, elə bir şeyə tərəf çəkir ki, onun barəsində düşünmək də adamı dəhşətə gətirir.

Bir dəfə Katya anasının yanında yarızarafat ona dedi:

– Mitya, siz qadınlar haqqında Domostroy¹ təriqi mühakimə yürüdürsünüz. Sizdən kamil bir Otello çıxardı. Onda mən sizə heç vaxt vurulmaz və sizə ərə getməzdim!

Anası etiraz etdi:

– Mən isə qısqanlıqsız məhəbbəti təsvir edə bilmirəm. Kim qısqanmırsa, məncə o, sevmir.

Başqalarının sözlərini təkrar etməyə daim meyl və həves göstərən Katya dedi:

– Yox, ana, qısqanlıq, sevdiyi adama qarşı hörmətsizlikdir. – O qəsdən Mityaya baxmadan dedi: – bir halda ki mənə inanımlar, demək, məni sevmirlər.

Anası etiraz etdi:

– Məncə, qısqanlıq əslində sevgi deməkdir. Mən bunu hətta haradasa oxumuşam. Orada bu çox yaxşı sübut edilib, hətta Allahın özünün qısqanc və intiqamçı adlandırılduğu Tövratdan gətirilən misallarla isbat edilirdi...

O ki qaldı Mityanın məhəbbətinə, o indi demək olar bütünlük-lə ancaq qısqanlıqdan ibarət idi. Həm də bu qısqanlıq sadə deyildi, ona elə gəlirdi ki, nəsə xüsusi bir qısqanlıq idi. Katya ilə Mitya

¹ XVI əsrə aid rus yazılı abidəsinin adı

tək qaldıqları saatlarda həddən artıq şeylərə yol vermələrinə baxmayaraq, son yaxınlıq xəttini hələ ki, addamamışdılar. İndi, həmin saatlar, Katya əvvəlkindən daha ehtiraslı olurdu. Lakin indi bu da ona şübhəli görünürdü, bəzən nəsə dəhşətli duyğular oyadırdı. Onun qısqanlığını təşkil edən bütün duyğular dəhşətli idi; lakin onların arasında hamisindən daha dəhşətli olan bir duyğu ki, Mitya onu nə müəyyən edə bilərdi, nə də hətta başa düşə bilirdi, bunu heç cür bacarmırdı. Bu ondan ibarət idi ki, son dərəcə ləzzətli və şirin olan, onlar üçün, Mitya ilə Katya üçün dünyada hər şeydən yüksək və gözəl olan həmən ehtiraslar təzahürü, — Mitya Katya ilə başqa bir kişi haqqında düşünəndə, — misilsiz dərəcədə iyrənc şəkil alır və hətta nəsə qeyri-təbii görünürdü. Belə halda Katya onun qəlbində kəskin nifrət duyğusu yaradırdı. Katya ilə üz-üzə özü nə edirdi-sə, hamısı Mitya üçün tam məftunedici, məlahətli və məsum idi. Lakin öz yerinə başqa birisini təsəvvürünə gətirən kimi, ani olaraq hər şey dəyişirdi, — hər şey nəsə abırsızlığa çevirilir, Katyanı boğub öldürmək və hər şeydən əvvəl, xəyalına gətirdiyi rəqibi deyil, məhz onu boğub öldürmək arzusu oyadırdı.

III

Nehayət, Katyanın imtahan günü (pəhrizin altıncı həftəsi) çəntada, Mityanın iztirablarının bütünlükə haqlı olması sanki qəsdən düz çıxdı.

Bu aralıq Katya onu heç görmürdü, heç nə vecinə almırdı, tamam yadlaşmışdı, bütünlükə camaata məxsus idi.

Böyük müvəffəqiyyət qazanmışdı. Gəlin kimi, başdan-ayağa ağ geyinmişdi, həm də keçirdiyi həyecandan daha da məlahətli olmuş, gözəlləşmişdi. Onu yekdiliklə və coşqun alqışlayırdılar, həm də birinci cərgədə oturmuş direktor, baxışları laqeyd, gözləri kəderli olan özündən bədgüman aktyor yalnız daha artıq təkəbbür xatirinə Katya bəzən rəyini bildirir, yavaşdan danışındı, lakin mülahizəsinə elə deyirdi ki, sözləri bütün zalda eşidilir və dözülməz səslənirdi.

Direktor qəti şəkildə, sakit halda:

— Qiraət az olmalıdır, — deyirdi, özü də bu sözleri elə hökmə deyirdi ki, elə bil Katyanın tam sahibkarı idi. Sözləri fasılərlə, aydın şekilde: — oynaması, həyəcan keçir, — deyirdi.

Bu da dözülməz idi. Alqışlara səbəb olan qiraətin özü də dözülməz idi. Katyanın yanaqları qıpçırmızı olmuşdu, utanırdı, səsi bəzən tutulurdu, nəfəsi çatmırı, həm də bu həyəcanlandırıcı, füsunkaranə idi. Lakin Katya ele bir bayağı lətfətlə, qəlpliklə və hər bir səsdə sarsaqcasına nidalarla oxuyurdu ki, bu əlamətlərin hamısı Mitya üçün mənfur bir mühitdə yüksək qiraət sənətkarlığı, məharəti hesab edilirdi; Katya artıq bütün varlığı ilə bu mühit içərisində yaşayırırdı: o danışmırı, amma daim nəsə bezikdirici və üzüntülü ehtirasla, öz inadkarlığı ilə həddi-hüdudu olmayan, heç bir şeylə əsaslandırılmayan yalvarışla nümayiş etdirir, daim qışqırırdı, buna görə də Mitya onun əvəzinə, xəcalətdən bilmirdi hara baxsın. Hər şeydən dəhşətli isə, ondakı mələkəcəsinə təmizliklə pozğunluğun qatışığı idi, bu onun pörtmüş çöhrəsindəki ifadədə, estradada qısa görünən ağ donunda, — ona görə ki, zalda əyləşənlərin hamısı Katyaya aşağıdan yuxarıya baxırdılar, — onun ağ tuflilərində və ağ ipək corabların tarım çəkildiyi qıçlarında təzahür edirdi. — Katya guya ki, nəsə mələkəcəsinə məsum bir qız haqqında hədsiz süni sadəlövhüklə oxuyurdu: "Qız kilsə xorunda oxuyurdu". Mitya da Katyaya qarşı həm kəskin yaxınlıq duyurdu, — sevdiyin bir adama izdiham içərisində həmişə duyduğun bir yaxınlıq kimi, — həm də kinli ədavət, ona görə həm qürur hiss edirdi, — dərk edirdi ki, axı Katyaya hər halda onundur, — eyni zamanda, qəlbə parçalayan ağrı duyurdu: yox, indi daha onun deyildi!

İmtahandan sonra yenə səadətli günlər başlandı. Lakin Mitya daha bu günlərə əvvəlki kimi asanlıqla inanmırırdı. Katya imtahani xatırlayaq deyirdi:

— Sən necə də sarsaqsan! Məgər sən hiss etmirdinmi ki, mən ancaq, təkcə sənin üçün elə yaxşı oxuyurdum!

Lakin Mitya imtahanda nə hiss etdiyini unuda bilmirdi, etiraf edə bilmirdi ki, bu hissələr onu indi də tərk etməmişdir. Onun mühəm hissələrini Katya da duyurdu, bir dəfə gileyənəndə dedi:

— Bir halda ki, sənin fikrinə, mən hər cəhətdən pisəm, onda başa düşə bilmirəm, sən məni nəyə görə sevirsən!

Lakin Katyanı nəyə görə sevdiyini o özü də başa düşmürdü, amma hiss edirdi ki, sevgisi nəinki azalmır, əksinə, Katya görə, bu sevgiyə görə, onun gərginləşən qüvvəsinə görə, getdikcə artan tələbkarlığına görə kiminləsə, nə iləsə apardığı qısqanccasına mübarizə ilə birlikdə daim artırdı.

Katya bir dəfə kədərlə dedi:

— Sən mənim qəlbimi, ruhumu deyil, ancaq bədənimi sevirsən!

Bu yənə də kiminsə yad, sünə sözləri idi, lakin bu sözlər nə qədər mənasız və çeynənmış olsa da, onlar da nəsə həll edilməyən — iztirablı şeyə aid idi. Mitya nə üçün sevdiyini bilmirdi... Ümumiyyətlə, sevmək nə deməkdir? Buna cavab vermək xüsusən ona görə mümkün deyildi ki, Mityanın nə sevgi haqqında eşitdiklərində, nə sevgi haqqında oxuduğu şeylərdə onu dəqiq müəyyən edən bir kəlmə də yox idi. Kitablarda və həyatda elə bil ki, hamı birdə-fəlik və həmişəlik olaraq, nəsə ancaq qeyri-maddi sevgi haqqında yaxud da ancaq ehtiras, şəhvət adlandırılın şey haqqında bəhs etməyi şərtləşdiriblər. Onun sevgisi isə bunlardan heç birinə bənzəmirdi. O, Katyaya qarşı nə hiss edirdi? Sevgi adlanan şeyimi, yaxud ehtiras deyilən şeyi? Mitya onun koftasının düymələrini açıb, bir növ, qəlibi sarsıdan itaətkarlıqla, ən saf və məsumanə tər döşlərini öpəndə onu az qala bayılmaq dərəcəsinə, nəsə ölümqabağı nəsə dərəcəsinə çatdırıran Katyanın ruhu idimi, yoxsa bədəni?

IV

Katya getdikcə daha çox dəyişirdi.

İmtahandakı müvəffəqiyyətin əhəmiyyəti böyük idi. Amma hər halda, buna nəsə başqa səbəblər də var idi.

Bahar geləndə Katya nəsə dərhal, geyinib-kecinməyə başlamışdı, yaraşlı və daim harasa tələsən bir növ gənc kübar xanımı olmuşdu. İndi Katya Mitya ilə görüşə gələndə oğlan öz qaranlıq dəhlizi üçün xəcalət çekirdi, — indi Katya piyada yox, həmişə miniklə gəlirdi, — Katya toru üzünə çekib ipək donunu xışıldadaxışıldada həmin dəhlizdən tez-tələsik keçirdi. İndi Katya onunla daim nəvazişlə rəftar edir, həmişə da gecikərək, görüş müddətini ixtisar edirdi, deyirdi ki, o yənə anası ilə birlikdə dərzinin yanına getməlidir.

Gözləri heyrətlə parlayan Katya sən halda:

— Başa düşürsənmi, ağına-bozuna baxmadan moda ilə geyinirik! — deyir, özü də çox gözəl başa düşürdü ki, Mitya ona inanmır, buna baxmayaraq, hər halda deyirdi, ona görə ki, indi daha danışmalı heç bir şey yox idi.

İndi o daha şlyapasını da, demək olar, çıxartmırıldı, çətirini də əlindən yerə qoymurdu; Mityanın çarpayısında getməyə hazır halda əyleşərək, ipək corablarını tarım tutduğu baldırları ilə Mityanı dəli edirdi. Yola düşməzdən və bu gün axşam da evdə olmayıacağını deməkdən qabaq, — yənə anası ilə kiminse yanına getmək lazımdır!

— Katya həmişə eyni bir hərəkəti təkrar edirdi. Bu hərəkəti, Mityanı açıqdan-açığa ələ salmaq, özünün dediyi kimi, onun verdiyi bütün “sarsaq” əzabların əvezini çıxməq məqsədi ilə edirdi: riyakarlıqla oğrun-oğrun qapıya baxır, çarpayıdan sürüşüb qalxır, yanaqlarını onun qıçlarına toxunduraraq, tələsik piçildayırdı:

— Di öpsənə məni!

V

Aprelin axırında Mitya, nəhayət, istirahət etmək üçün, kəndə getmək qərarına gəldi.

O özünə də əzab verib, lap əldən düşmüşdü, Katyaya da. Həm də bu əzab ona görə daha artıq dözülməz idi ki, onun baş verməsi üçün sanki heç bir səbəb yox idi: doğrudan da, axı nə olmuşdu, Katyanın təqsiri nədir? Həm də bir dəfə Katya qəti bir ümidsizliklə ona demişdi;

— Hə, yollan, yollan, daha mənim dözməyə taqətim qalmayıb! Biz müvəqqəti olaraq ayrılmalıyıq, münasibətlərimizi aydınlaşdırımlıyıq. Sən elə xarab olubsan ki, anam əmindir ki, sən vərəm xəstəliyinə mübtəlasan. Mən daha dözə bilmirəm!

Mityanın kəndə yollanmaq məsəlesi həll edildi. Lakin Mitya qəm-qüssədən özünü tamam itirmiş olsa da, yola düşmek ərefəsin-də hər halda özünü az qala xoşbəxt hiss edirdi, bu onu lap heyrətə salmışdı. Yollanmaq məsəlesi həll edilən kimi, bütün əvvəlki duygular qəflətən qayıtdı. Axı hər halda, nə gündüz, nə də gecə ona rahatlıq verməyən o dəhşətli fikirlərdən heç birinə, qətiyyən inanmaq istəmirdi. Ona görə də Katyanın hərəketlərində cüzi təbəddülət əmələ gələn kimi, onun nəzərində hər şey yənə dəyişdi. Katya isə artıq heç bir riyakarlıq etmədən yenə mehriban, nəvazişli və coşqun idi, — Mitya bunu özünün qısqanc təbiətinin sehə yol verməyən həssaslığı ilə duyurdu — o yənə də Katya gildə gecə saat ikiyə

qədər qalmağa başlamışdı, söhbət etməyə yenə mövzu təpildi, yola düşmək yaxınlaşdıqca ayrılıq münasibətləri aydınlaşdırmaq daha artıq mənasız görünürdü. Hetta bir dəfə Katya ağladı da, – halbuki o, heç vaxt ağlamırdı, – həm də bu göz yaşları qızı ona birdən misilsiz dərəcədə doğmalaşdırıldı, kəskin şəfqət duyğusu qəlbini sizildədi, sanki Mitya nədən isə Katyanın qarşısında günahkar idi.

Katyanın anası iyunun əvvəlində bütün yay mövsümü müddətinə Krıma yollanırdı. Katyanı da özü ilə aparırdı. Misxorda görüşmək qərarına gəldilər. Mitya da Misxora gəlməli idi.

Mitya yiğisirdi, yola düşməyə hazırlıq görürdü, Moskvada əcaib məstlik vəziyyətində gəzib dolaşındı, belə vəziyyət o zaman əmələ gelir ki, adam hələ ayaq üstə gümrah dayansa da, lakin artıq nəsə ağır bir naxoşluğa mübtəla olduğunu hiss edir. Mitya iztiraba düşcar olmuş, məst olmuş adam kimi bədbəxt idi, eyni zamanda özünü elə bu iztirabla xoşbəxt hesab edirdi; Katyanın bərpa olunan yaxınlığı, ona göstərdiyi qayğıkeşlik, – Katya hətta onunla yol qayışları almağa getmişdi, sanki onun nişanlısı yaxud arvadı idi, ümumiyyətə, onların sevgisinin ilk vaxtlarını xatırladan, demek olar, hər şeyin bərpa olunması Mityanı mütəəssir etmişdi. Mityanın ətrafında nə var idisə, hamısı – evlər, küçələr, küçələrdə piyada və miniklə gedən adamlar, daim bahar fəsli kimi tutqunlaşan hava, toz və yağışın qoxusu, döngələrdəki hasarın arxasında çiçək açan qovaqların müqəddəs qoxusu ona elə bu cür təsir bağışlayırdı. Hər şey ayrılıq kədərini, yay mövsümündə ümidiyle yaşamaq, Krımda görüş nəşəsini xatırladırdı, orada artıq heç nə mane olmayıacaq və hər şey həll edilecəkdir (baxmayaraq ki, hər şeyin nədən ibarət olduğunu o bilmirdi).

Yola düşən gün Protasov xudahafızlaşmaya gəldi. Gimnaziyanın yuxarı sınıf şagirdləri arasında, tələbələr arasında, özünü sadəlövhəsinə – qaşqabaqlı masqaraçı göstərmək, dünyada hamidan təcrübəli, yaşça böyük görkəm almaq ədasını mənimşəyen gənclərə az təsadüf olunmur. Mityanın ən yaxın dostlarından biri olan Protasov da belələrindən idi, onun yeganə həqiqi dostu Protasov Mityanın sırr verməyən lal-dinməz olmasına baxmayaraq, onun sevgisinin bütün sirlərindən xəberdar idi. O, Mityanın çamadanı bağlaşmasına baxır, əllərinin əsməsini gördü, sonra qəmli bir müdrikliklə gülümşəyib dedi:

– Siz saf uşaqsınız, bağışla məni, Allah! Bütün bunlarla birlikdə, mənim tambovlu əziz Verterim, hər halda bunu başa düşməyin vaxtıdır ki, Katya hər şeydən əvvəl təbiətin ən tipik bir qadınıdır, odur ki, polismeyster özü də bu cəhətdən heç nə edə bilməz. Sən mahiyyət etibarı ilə kişi olduğun üçün divara dırmaşırsan, onun qarşısında nəslə davam etdirmək kimi yüksək instinct tələbi irəli sürürsən, həm də, əlbəttə, bütün bunlar tamamilə qanunidir, müəyyən mənada hətta müqəddəsdir. Sənin bədənin, Herr Nitsşenin ədaleti olaraq buyurduğu kimi, yüksək idrakdır. Lakin o da qanunuñayğundur ki, bu müqəddəs yolda sən özün boynunu sindirə bilərsən. Axı heyvanlar ələmində elələri var ki, onlar özlərinin ilk və sonuncu məhəbbət aktı üçün canlarından keçməli, özlərini qurban verməlidirlər, bu hətta onların alımına yazılıb. Lakin bu alınayazılma, yəqin ki, sənin üçün lap da məcburi olmadığına görə, ayıq ol, özünü qoru. Ümumiyyətə, tələsmə. “Yunker Şmit, sədaqət haqqı, yay qayıdacaqdır! Dünya yaxşılardan xali deyil, var-yox təkcə Katya deyil, sənin çamadanı böğmək səyindən görürəm ki, sən bununla qətiyyən razi deyilsən, bu var-yox sənin üçün olduqca əzizdir. Onda, istəmədiyin məsləhət üçün məni bağışla, – qoy müqəddəs Nikola öz əshabələri ilə birlikdə səni hifz etsin!”

Protasov Mityanın əlini sıxaraq gedəndən sonra, Mitya yastıqla adyalarını qayışlarla sıxıb bağlayanda, həyətə tərəf açıq olan pəncərəsindən, üzbeüzdə yaşayan, nəğmə oxumaq öyrənən və səhərdən axşamadək məşq edən tələbə səsini yoxlayaraq, hayqırmağa “Arzu”nu oxumağa başladı. Elə bu dəm Mitya qayışları necə geldi, tez-tələsik bağladı, papağını qapıb Katyanın anası ilə xudahafızlaşmək üçün Kislovkaya yollandı. Tələbənin oxumağa başladığı nəğmənin motivi ilə sözleri, onun daxilində cəl israrla səslənib təkrar olunurdu ki, Mitya nə küçələri görürdü, nə də qarşidan gələn adamları, bütün son günlərə nisbətən daha artıq dalğın vəziyyətdə yeriyirdi. Doğrudan da belə çıxırdı ki, dünyada varsa da, yoxsa da – elə odur, yunker Şmit tapança ilə özünü öldürmək istəyir? Daha nə etməli, bir halda ki, dünyada təkcə odur, qoy olsun – deyə Mitya fikirləşib, sonra yenə nəğmə barədə düşündü. Nəğmədə deyilirdi ki, sultanın bağda gəzinən və “öz gözəlliyi ilə işiq saçan” qızı bağda qara köləni qarşılıyırdı, “ölü kimi solğunsifət” kölə fəvvərənin yanında dayanmışdı; sultanın qızı bir dəfə kölədən soruşdu:

sən kimsən, haradan gəlib sən, kölə məşum tərzdə, lakin itaətkar-
'ıqla cavab verməyə başlayaraq, məhzun sadəliklə dedi:

Məhəmməd deyərlər mənə... --

Sonra da sözünü tentəneli-facianə fəryadla bitirdi:

Mən Azrovlar nəslindənəm,
Biz sevən kimi ölüruk!

Katya Mityanı yola salmaq üçün vağzala getməyə hazırlaşır, geyinirdi, öz otağından mehribanlıqla ona qışkırdı, – onun nə qədər unudulmaz saatlar keçirdiyi otaqdan, – dedi ki, birinci zəng çalınana qədər gelecekdir. Tünd-qırmızı saçlı məlahətli, mehriban qadın tek oturub papiros çəkirdi, özü də Mityaya çox qəmli-qəmli baxdı, – görünür, o, hər şeyi çıxdan başa düşmüdü, hər şeydən xəbərdar idi. Al-qırmızı rəng almış, qəlbini titrəyən Mitya oğul kimi başını əyib, qadının zərif və bürüşük əlini öpdü, qadın da onun gicgahından ana nəvazişi ilə bir neçə dəfə öpərək, üzünə xəç vurdur.

Cəsarətsiz təbəssümlə ona baxıb, Qriboyedovun sözləri ilə dedi:

– Eh, mənim əzizim, gülə-gülə yaşayın! İsa sizə kömək olsun, gedin, yollanın...

VI

Mitya nömrələrdə nə etmək lazımdı, axırıncı işlərin hamısını icra edərək, öz şeylərini, mehmanxana xidmətçisinin köməyi ilə təkatlı əyri faytona yiğdi, nəhayət, onların yanında narahat əyləşdi, yola düşüb dərhal da səfərə yollananda adamin fikrinə hakim kəsilən xüsusi təsiri duydu – müəyyən həyat müddəti qurtardı (özü də həmişəlik!) – Eyni zamanda qəflətən yüngüllük hiss etdi, nəsə yeni bir şeyin başlanmasına ümid yarandı. Mitya bir az sakitləşdi, ətrafa bir növ yeni nəzərlə, gümrahlıqla baxmağa başladı. Qurtardı, əlvida Moskva, əlvida burada keçirmiş olduğum həyəcan və duyular! Çıskınləyirdi, hava tutulurdu, döngələr bomboş idi, tutqun çaylaq

daşı dəmir kimi parlayırdı, evlər cansıxıcı, çirkli idi. Sürəcü faytonu iztirablı dərəcədə yavaş sürür, Mityanı üzünü tez-tez yana çevirməyə və nəfəsini saxlamağa vadar edirdi. Kremlin yanından sonra da Pokrovkadan ötdüler, sonra yenə döngələrə buruldular, bağlarda yağış yağacağını və axşamın yaxınlaşdığını xəbər veren qarğı boğuş səslə qırıldayırdı, amma hər halda bahar idi, havada bahar qorxusu duyulurdu. Nəhayət, gəlib çatdırılar; Mitya qələbəlik olan vağzalda yükü çağırmaq üçün perrona yüyürdü, sonra artıq uzun və ağır Kursk qatarının hazır dayandığı üçüncü yola qaçıdı. Elə bu dəm qatara tərəf cuman bütün nəhəng və eybəcər izdihamın içərisindən, şey-şüy yüklenmiş əl arabalarını gurultu və xəbərdəredici qışqırıqlarla çəkib aparan bütün yüksülərin arxasından Mitya “öz gözəlliyi ilə parlayan” məxluqu ani olaraq seçə bildi, gördü sevgilisi uzaqda təkcə dayanmışdı, özü də elə bil ki, nəinki yalnız bu izdiham içərisində, hətta bütün dünyada tamamilə xüsusi bir məxluq idi. Birinci zəng çalındı, bu dəfə Katya deyil, o gecikmişdi. Katya şəfqət göstərib, ondan qabaq gəlmişdi, onu gözləyirdi, özü də Mityanın arvadı, yaxud da nişanlısı kimi, yenə qayğıkeşliklə cəld ona yanaşı.

– Mənim əzizim, cəld özünə yer tut! Bu saat ikinci zəng çalınacaq!

İkinci zəngdən sonra isə Katya platformada daha artıq şəfqətlə dayanmışdı, aşağıdan, artıq ağızına kimi dolmuş və üfunət saçılan üçüncü dərəcəli vəqonun qapısında dayanmış Mityaya baxırdı. Onun hər şeyi yaraşlı idi, – məlahətli, gözəl çöhrəsi, kiçik führası, təravətli görkəmi, gəncliyi, qadın incəliyinin hələ uşaqlıqla qarışlığı gəncliyi, yuxarı qaldırdığı işıqlı gözləri, büküklərində müəyyən zərif qürurluluq duyulan mavi rəngli sade şlyapası, hətta onun tünd-boz rəngli kostyumunu olduqca gözəl idi; Mitya cunun kostyumunun hətta parçasını və ipək astarını da məftunluqla hiss edirdi. Qapıda dayanmış, ariq, pərişan Mitya yola uzunboğazlı kobud çəkmələr və köhnə gödəkcə geymişdi, gödəkcənin düymələri sürtülmüşdü, misi parlayırdı. Buna baxmayaraq, Katya ona səmimi olaraq sevən və qəmgin nəzərlərlə baxırdı. Üçüncü zəng Mityanın qəlbinə elə gözlenilməz və kəskin zərbə endirdi ki, o, vəqonun meydancasından dəli kimi yere atıldı. Katya da elə bu cür çılgınlıqla, dəhsətlə onun qarşısına yüyürdü. Mitya dodaqlarını

onun əlcəyinə dayadı, geri çəkilərək vaqona atıldı, gözləri yaşarmış halda papağını coşqunluqla, məftuncasına yellətməyə başladı; Katya isə yubkasını əli ilə tutub platforma ilə birlikdə geri hərəkət edə-edə hələ də gözünü ondan çekmirdi. Katya getdikcə daha sürətlə uzaqlaşırdı, külək pəncərədən boylanan Mityanın saçlarını getdikcə daha çox pirtlaşdırırdı, parovoz isə sürətini artırıraqca artırır, amansızcasına irəli şütyüyürdü, həyasızcasına, təhdidlə hay-qırı-hayqırı yol tələb edirdi, — qəflətən elə bil Katya da yox oldu, platformanın qurtaracağı da...

VII

Qara buludların qatilaşan uzun bahar toranlığı çoxdan çökmüşdü, ağır vaqonun gurultusu boş və sərin çölə yayılmışdı, — tarlalarda hələ erken bahar idi — vaqonun koridorunda konduktorlar gəzisir, biletləri yoxlayır və fənərlərə şam qoyurdular. Mitya isə hələ də cingildəyən pəncərənin yanında dayanmışdı, hələ də dodaqlarında Katyanın əlcəyinin etrini duyurdu, hələ də son ayrılıq ləhzəsinin keşkin alovunda alışb yanındı. Həm də Moskvanan uzun sürən, xoşbəxt və iztirablı qış mövsümü, onun bütün həyatını dəyişdirmiş bu mövsüm, indi Mityanın qarşısında bütünlükə və artıq nəsə tamam yeni tərzdə təcəssüm edirdi. İndi Katya da onun gözləri qarşısında yeni biçimdə, yeni baxımdan canlanırdı... Hə, hə, o kimdir, nəkarədir? Bəs sevgi, ehtiras, ruh, qəlb nədir? Bu nə deməkdir? Heç belə bir şey yoxdur, — nəsə başqa bir şey, tamam başqa şey mövcuddur! Bax, elə bu əlcək ətri — məgər budamı Katya deyil, sevgi, ruh, can deyil? Vaqondakı mujiklər də, fəhlələr də, öz eybəcər uşağını ayaqyoluna aparan arvad, cingildəyən fənərlərdəki zəif işıqlı şamlar, boş bahar zəmилərindəki toranlıq — hamısı sevgidir, hamısı ruh və hamısı işgəncədir, hamısı da misilsiz bir sevinedir.

Səher Oryola çatdı, qatarı dəyişmək lazım idи, əyalət qatarı uzaq platformanın yanında dayanmışdı. Mitya düşündü: artıq harasa, dünyanın o başında qalmış Moskva mühitində, mərkəzini, indi sanki tək-tənha qalmış, zavallı, lakin mehribanlıqla sevilən Katyanın təşkil etdiyi mühitə nisbətən bu necə də sadə, sakit və doğma mühitdir! Hətta bəzi yerini yağışlı buludların seyrek maviliyi bürü-

yən səma da, külək də burada sadə və sakitdir... Oryoldan qatar yavaş gedirdi, dəmək olar baş vaqonda əyleşmiş Mitya aram-aram, Tulada hazırlanan naxışlı pryanıkdən yeyirdi. Sonra qatar sürətini artırdı, onu mürgülədib yartırdı.

Mitya ancaq Verxovyedə oyandı. Qatar dayanmışdı, camaat çox idi, qələbəlik idi, lakin bura da bir növ ucqarlıq kimi idi. Stansiya mətbəxinin xoş qoxusu yayılmışdı. Mitya məmnuniyyətlə bir nımçə kələm şorbası yeyib, bir butulka pivə içdi, sonra yenə mürgüləməyə başladı. Yenə oyananda gördü ki, qatar sürətlə, bahar libası geymiş tozağacı meşəsi ilə gedir, son stansiya qarşısındaki bu yelər ona artıq tanış idi. Yenə də bahar əslinin toranlığı qatilaşırkı, açıq pəncərədən yağışın və sakini göbəleklerin qoxusu gəldi. Meşə hələ tamam çılpaq idi, buna baxmayaraq, qatarın gurultusu orada tarlaya nisbətən daha aydın əks olunurdu, uzaqda isə stansiyanın bahar fəslinə xas olan hüzn doğuran işıqları sayışırdı. Bu dəm semaforun yaşıll uca işığı göründü, — belə toranlıqdə çılpaq tozağacı meşəsində semaforun işığı xüsusiylə gözəl olur, — qatar taq-qataqla başqa yola keçdi... Aman Allah, platformada ağızadəni gözləyən işçi necə də kəndlisiyəyi zavallı və mehribandır!

Stansiyadan böyük kəndin içi ilə getdikləri vaxt toranlıqla qara buludlar daha da qatilaşırkı, kənd də baharsayağı hələ ziğ-palçıqlı idi. Hər şey bu qeyri-adi müləyim toranlıqdə, torpağın, aşağı çökmüşt qeyri-müəyyən, yağışlı qara buludlarla birləşmiş isti gecənin dərin sükutuna qərq olurdu; Mitya yenə heyrət edir və sevinirdi: kənd, çoxdan yuxuya getmiş bu işli, bacısız daxmalar necə də sakit, sadə, yoxsuldurlar, — mehriban insanlar Blaqoveşşeniyedən¹ bəri işiq yandırmırlar, — bu qaranlıq və isti bozqır mühiti necə də könülaçandır! Minik arabası çala-çuxura düşür, palçığa batırı, varlı mujikin həyeti arxasında hələ də tamam çılpaq olan, nəzerlər oxşamayan palid ağacları ucalırdı, ağaclarда zağca yuvaları qaralırdı. Sanki qədim əyyamlardan qalma əcaib bir mujik daxmanın yanında dayanıb diqqətlə qaranlığa baxırdı. Mujik ayaq yalnız idi, cırıq armyak geymiş, uzunsaçlı başına papaq qoymuşdu... Bu dəm isti, ləzzətli, ətirli yağış yağmağa başladı. Mitya bu daxmalarda yatan qızlar haqqında, cavan gəlinlər haqqında, qış mövsümündə

¹ Xristian bayramlarından biri

Katya ilə münasibətlərində yaxınlaşmış olduğu bütün qadın məziyyətləri haqqında düşünməyə başladı, hər şey – Katya, qızlar, gecə, bahar, yağışın etri, bar verməyə hazır olan şumlanmış torpağın qoxusu, at tərinin qoxusu və layka əlcəyinin etri haqqındaki xatire – hamısı bir-birinə qarışdı...

VIII

Kənddə həyat heyranedici, dinc günlərlə başlandı.

Gecə stansiyadan gedəndə yolda Katyanın surəti sanki sönmüşdü, bütün ətrafdakı şeylər içərisində əriyib yox olmuşdu. Lakin yox, bu ancaq belə görünmüdü və bir neçə gün də belə görünürdü, o vaxta qədər ki, Mitya yatıb yuxusunu alır, özünə gəlir, doğma yurdun, kənd baharının, baharın üryanlığının və təmiz, təravətli tərzdə yenidən çiçəklənməyə hazır olan aləmin boşluğununa, uşaq-hədən tanış olan təəssüratın təzəliyinə alışırdı.

Malikanə kiçik idi, ev köhnə və sadə idi, təsərrüfat mürəkkəb deyildi, çox xidmətçi tələb etmirdi, – Mitya üçün dinc, sakit həyat başlanmışdı. Gimnazianın ikinci sinfində oxuyan bacısı Anya, yeniyetmə kadet qardaşı Kostya hələ Oryolda idilər; ən tezi iyunun əvvəllərində gəlməli idilər. Anası Olqa Petrovna həmişəki kimi təsərrüfatla məşğul idi, təsərrüfat işində ona ancaq prikazçık kömək edirdi, – xidmətçilər onu kovxa adlandırırdılar, – Olqa Petrovna tez-tez zəmidə olurdu, hava qaralan kimi yatırdı.

Mitya gələn günün ertəsi, on iki saat yatandan sonra yuyunub, təmiz geyimmiş halda, özünün gün işığına qərq olan otağından – otağının pəncəreləri bağ'a, şərqə tərəf idi, – çıxıb bütün o biri otaqlardan keçəndən sonra onların qohumluğunu və qəlbini də, canı da dincəldən sadəliyini dərin həyəcanla hiss etdi. Hər yerdə hər şey bir çox il bundan əvvəlki kimi öz adı yerlərində dayanmışdı, elə o cür də tanış və xoş qoxusu gəlirdi; onun gəlməsi münasibəti ilə hər şey yığışdırılıb səliqəyə salınmışdı, bütün otaqların döşəmələri yuyulmuşdu. Təkcə dəhlizə, nökər otağına, – onu hələ indiyə qədər də nökər otağı adlandırırdılar, – bitişən zalı yuyub qurtarmaqdə idilər. Kənddən gelmiş, günəmuzd işləyən üzü çilli qız eyvana açılan qapının yanındakı pəncəredə dayanıb əlini üst şüşəyə tərəf uzadaraq şüşəni silirdi; aşağı

şüşələrdə isə şanki göy rəngə çalan uzaq inikasla eks olunurdu. Ağ ayaqları yalın qulluqcu Paraşa böyük cindri içi qaynar su ilə dolu olan vedrədən çıxarıb su tökülmüş döşəmədə xırda dabanları üstündə yeriyirdi, özü də portmüs sifətinin tərini cirmanmış qolu ilə sile-rək dostcasına təklif etmədən dedi:

– Gedin çay için, ananız hələ alaqqaranlıqdan kovxa ilə birlikdə stansiyaya gedib, siz, yəqin, heç eşitməyibsiniz...

Elə dərhal gözünün qarşısında hökmət Katya canlandı: Mitya hiss etdi ki, bu cirmanmış qadın qoluna və pəncəredə əlini yuxarı uzadan qızın zərif dirsəyinə, altında möhkəm çılpaq baldırıları görünən yubkasına ehtiras və həveslə baxır; özü də Katyanın dərin təsirini, özünün ona mənsub olmasına sevinclə duydular; bu səhərin bütün təəssüratlarında Katyanın gizlin mövcud olmasını hiss edirdi.

Həm də mövcudluq hər yeni gündən yeni güne daha canlı və daha qabarıq hiss olunurdu. Mitya özünə gəlib sakitleşdikcə, Moskvada çox tez-tez və onun arzusu ilə yaranan Katya ilə iztirablı dərəcədə birləşməyən həmən adı Katyanı unutduqca daha gözəl şəkil alırdı.

IX

İndi Mitya ilk dəfə idi ki, evdə böyük kimi yaşayırırdı, hətta anası da onurla əvvəlkine nisbatən ayrı cür rəftar edirdi, başlıcası isə, qəlbində ilk həqiqi məhəbbət duyğusu ilə yaşayırırdı; yeniyetməlikdən bütün varlığı ilə gizlincə gözlədiyi şeyi həyata keçirirdi.

Hələ körpə vaxtı onun qəlbində, bəşər dilində nəsə ifadə edilə bilməyən bir şey heyrətamız və mübhəm şəkildə baş qaldırmışdı. Nə vaxtsa, haradasa, gərək ki, bu da baharda, bağda, yasəmən kollarının yanında olmuşdu – qabar böcəklərinin tünd qoxusu yadında qalmışdı – o, hələ lap balaca ikən, bir nəfər gənc qadınla, – yəqin, öz dayəsi ilə, – yanaşı dayanmışdı, – qəflətən onun qarşısında səmavi şəfqət nəyisə nura qərq etdi, – bilmədən onun çohresinimi, yoxsa dolğun döşlərindəki sarafanımı işıqlandırdı, həm də nəsə həqiqətən ana bəttindəki uşaq kimi, onun daxilində qızığın dalğatək keçib cərəyanla gəldi... Lakin o, yuxu kimi idi. Sonralar – uşaqlıq, yeniyetməlik illərində, gimnaziyada təhsil aldığı illər ərzində nə baş vermişdi,

hamısı yuxu kimi idi. Onun uşaq şənliliklərinə öz anaları ilə gələn qızlardan gah birinə, gah da başqasına nəsə hcç bir şeyə bənzəməyən xüsusi bir duyğu ilə valeh olurdu; donları, başmaqları balaca, başına ipək bant bağlamış – yenə də heç bir şeyə bənzəməyən bu kiçik, füsunkar məxluqun hər bir hərəkətinə gizlincə böyük bir maraqla tamaşa edirdi. Gimnaziya tələbəsi olan bir qız (bu artıq sonralar, quberniya şəhərində baş vermişdi) məftun olmuşdu; bu məftunluq demək olar bütün payız fəslində və artıq daha şüurlu surətdə davam etmişdi; bu qız tez-tez axşamlar, qonşu bağın hasarı arxasındaki ağaçda peyda olurdu: onun şuxluğu, masqaraçılığı, qəhvəyi donu, saçlarındakı girdə darağı, çirkli, balaca əlləri, gülüşü, şəraq qışqırığı – hamısı elə idi ki, Mitya səhərdən-axşamadək onun haqqında düşünür, qüssələnir, hətta bəzən ağlayır, qızdan sönmək bilmeyən bir təmənna, istək ona rahatlıq vermirdi. Sonra bu da nəsə öz-özünə qurtardı, yadından çıxdı, yeni, az-çox uzun sürən, – yenə də mühbəm şəkildə, – məftunluq yarandı; gimnaziyanın rəqs gecələrində gözlənilməz sevgidən yaranan kəskin sevinc və kədər duyğuları oyadırdı... Canında nəsə üzüntülər əmələ gelir, qəlbində isə dumanlı hissler, nəyinsə intizarı baş qaldırırdı...

Mitya kənddə anadan olmuş və kənddə böyümüşdü, lakin gimnaziya tələbəsi olanda, bahar fəslini istər-istəməz şəhərdə keçiridi, tək bircə il, inişil, pəhriz bayramında kəndə gələndə naxoşlaşmışdı. Sağladığı müddətdə, mart ayında və aprelin yarısı ərzində evdə qaldı. Bu, unudulmaz vaxt idi. İki həftə yatağında uzanıb yalnız pəncərədən hər gün, dünyada isti və işığın artması ilə birlikdə dəyişən səmanı, qarı, bağlı, onun ağaclarının gövdələrini və budaqlarını görürdü. Göründü ki, səhədir, gün işığına qərq olan otaq istidir, cana gələn milçəklər şüşələrdə sürünür... Ertəsi gün nahardan sonra günəş evin arkasında, ö biri tərefdən peyda olub, pəncərədə isə baharın mavi rəngə boyanan ağ qarı solğunlaşır, göydə, ağacların zirvələrində iri ağ buludlar dayanıb... Bir gün də keçəndən sonra, göründü ki, buludlu səmada elə parlaq açıqlıq var, ağacların islanmış gövdələri elə parlayır, pəncərə üzərindəki damdan damcılar elə tökülr ki, adam bunlara baxmaqdan doymur, sevindikcə sevinir... Sonra isti dumanlar əmələ gəldi, yağışlar yağıdı, bir neçə gün də qar əriməyə başladı, çayın donu açıldı, bağda da, həyətdə də, torpaq sevinc və təravətlə canlanıb qaralmağa başladı... Martin axırındaki

bir gün uzun müddət Mityanın yadından çıxmadi, həmin gün ilk dəfə at belində tarlaya getmişdi. Səma parlaq deyildi, lakin bağın solğun ağacları arasında misilsiz dərəcədə gur və təravətli işıq saçırıdı. Tarlada hələ sərin külək əsirdi, kövşənlik şumlanmamışdı, sarı idi, şumlanan yerlər isə, – yulaf əkmək üçün şumlayırdılar, – parıldayırdı, birinci şum edilmiş qara torpaq öz əzəli qüdrətini kəsb etmişdi. Mitya bütünlükə bu kövşənli və şumlanmış yerlərlə meşəyə tərəf gedir, bir başından o biri başına qədər görünən çılpaq, kiçik, təmiz havalı meşəyə tamaşa edirdi, sonra meşənin çuxurluqlarına endi, keçənilki qalın xəzel atın ayaqları altında xışıldayırdı, bəzi yerdə xəzel qupquru, açıq-sarı rəngdə idi, bəzi yerdə isə yaş, qəhvəyi rəngdə idi, xəzel səpələnmiş yarğanlardan keçdi, buralarda hələ daşqın suyu axırdı, kolların dibindən, atın lap ayaqları altından isə qaramtil-qızılı meşə cüllütleri pirlitli ilə havaya qalxırıdı... Bütün bu bahar fəslə və xüsusilə çöldə olduqca təravətli küləyin ona tərəf əsdiyi bol su hopmuş kövşənlikdən və qara zəmilərdən ötüb-keçən atın isə enli burun pərlərində ses-küyle nəfs alaraq, valehedici qüvvətlə finxirib xırıldadığını həmin gün Mitya üçün nə idi? O zaman Mityaya elə gəlirdi ki, onun ilk həqiqi məhəbbəti məhz bu bahar fəslə idi; kiməsə, nəyəsə bütün varlığı ilə vurulduğu, gimnaziya tələbələri olan bütün qızları, dünyanın bütün qızlarını sevdiyi günlər idi. Lakin həmin günlər indi ona nccə də uzaq görünürdü! O zaman hələ lap balaca oğlan idi, məsum, sadədil, öz sadə kədərləri, sevincləri və xəyalları ilə yaşayan bir olan! O zaman onun mənasız, səmərəsiz məhəbbəti röya yaxud da, daha doğrusu, nəsə gözəl bir röya haqqındaki xatirə idi. İndi isə dünyada Katya var idi, bu dünyani özündə təcəssüm etdirən və onun bütün varlığı üzərində qəlebə çalan canan var idi.

X

Bu ilk vaxtlar Mitya Katyanı məşum bir duyğu ilə ancaq bircə dəfə xatırlamışdı.

Bir dəfə, axşamdan xeyli keçmiş, Mitya arxadakı artırmaya çıxmışdı. Çox qaranlıq, sakit axşam idi, rütubət çökən tarla qoxusu yayılmışdı. Gecə buludların arxasında, bağın tutqun çevreleri üzərində

xırda ulduzlar sayılırdı. Birdən haradasa uzaqda, nəsə çılgınlıqla, dəhşətlə uğuldayaraq, hürməyə, zingildəməyə başladı. Mitya diksindi, quruyub qaldı, sonra artırmadan ehtiyatla endi. Elə bil ki, hər tərəfdən onu ədavətlə güdən qaranlıq xiyabana girdi, yene ayaq saxlayıb gözləməyə, qulaq asmağa başladı: bu nədir, səs-küyü belə gözlənilmədən və dəhşətlə surətdə bağlı bürüyən şey haradadır? Kor yapalaq, öz məhəbbətini bəyan edən meşə bayquşudur, vəssalam, – deyə Mitya düşünürdü, amma bu zülmət içərisində gözə görünməyə iblisin özünün mövcud olmasından ehtiyat edərək quruyub qalmışdı. Mityanın bütün varlığını sarsıdan uğultu qəflətən yene haradasa yaxında, xiyabanın başında eşidildi, nəsə çaqqıldı, səs-küyü saldı, iblis səssizcə harasa bağın başqa bir yerinə keçdi. Orada əvvəlcə uladı, sonra da həzin-həzin, uşaq kimi yalvarışla inildəməyə, ağlamağa, qanadlarını çalmağa və iztirablı bir nəşə ilə qarıldamağa başladı, zingildədi, elə öceşənliklə qəhqəhə çəkməyə başladı ki, elə bil onu qidiqlayır və işgəncə verirdilər. Mitya bütün bədəni əsə-əsə gözünü zilləyib zülmət qaranlığa baxır, və diqqətən qulaq asırı. Lakin iblis birdən boğuldı, səsi tutuldı. Sonra da ölüm ayağındaki üzüci fəryadı ilə qaranlıq bağın sükutunu pozaraq, elə bil yoxa çıxdı. Mitya bu sevgi dəhşətinin yenidən başlanması əbəs yere bir neçə dəqiqə de gözleyərək, sakitcə evə qayıtdı – özü də, yuxulaya-yuxulaya bütün gecə, mart ayında Moskvada sevgisinin bütün iztirablı, iyrienc fikir və duyğularla çevrilməsini xatırlayaraq əzab çəkirdi.

Lakin səhər, gün doğanda, gecəki əzablarını çox tez unutdu. Onun Moskvadan müvəqqəti olaraq getmeli olmasını qəti qərara alanda Katyanın necə ağladığını xatırladı, iyunun əvvellərində onun da Krima gələcəyi fikrindən Katyanın necə sevincə yapışdığını, səfərə hazırlaşarkən Katyanın ona necə şəfqətlə kömək etməsini, onu vağzalda necə yola salmasını xatırladı... Mitya Katyanın fotosəklini çıxardı, qızın balaca, yaraşıqlı başına bir xeyli tamaşa edə-edə, onun səmimi, safqəlbli baxışının temizliyinə, aydınlığına heyran oldu... Sonra Kataya, xüsusilə uzun və xüsusilə səmimi sevgilərinə dərin inam ifade olunan məktub yazdı, yene də bütün yaşayış və sevinclərdə daim Katyanı sevən və işıqlı surətini duyurdu, bu surət fasılısız olaraq onun gözləri karşısındı canlanırdı.

Doqquz il bundan əvvəla təsi ölü də necə həyəcan keçirdiyi Mityanın yadında idi. Bu da baharda baş vermişdi. Bu ölümündən bir

gün sonra Mitya çəkinə-çəkinə, heyret və dəhşətlə zaldan keçəndə atasının meyidini görmüşdü; atasını masa üzərinə uzatmışdır; solğun iri əlləri hündürə qalxmış sinəsi üzərində çarpanlanmışdı; saqqalı qaralırdı, burnu ağappaq idi, ona zadəgan mundır geyindirmişdilər; Mitya artırmaya çıxdı, qapının yanına qoyulmuş böyük tabut qapağına baxdı, qapağa qızılı zərxaradan üz çəkilmişdi, – birdən his etdi ki, dünyada ölüm vardır! Bu ölüm hər şeydə mövcud idi: gün işığında, həyətdəki bahar otlarında, səmada, bağda... O, bağa, işıqdan ala-bula rəngə boyanmış cökə xiyabanına, sonra daha gur gün işığı düşən yandaki xiyabnlara girdi, ağaclarla və ilk aq rəngli kəpənəklərə tamaşa etdi, şirin-şirin cəh-cəh vuran ilk quşların səsini dinlədi – heç nəyi də tanıya bilmirdi: hər şeydə ölüm əlaməti, zaldakı dəhşətlə masa və artırmada zərxaralı uzun qapaq mövcud idi! Günəş əvvəlki kimi deyildi, nəsə ayrı cür işıq saçırı, otun yaşıl rəngi əvvəlki kimi deyildi, hələ ancaq yuxarısı qızan bahar otlarına kəpənəklər əvvəlki kimi qonub dayanmırıdlar, – heç nə əvvəlki kimi, bir gün əvvəl olduğunu kimi deyildi, sanki dünyanın axırı yaxınlaşlığı üçün hər şey dəyişmişdi, baharın gözəlliyyi, onun əbədi gəncliyi puç olmuşdu, acınamاقlı vəziyyət almış, qəmlənmişdi! Həm də bu, uzun çəkdi, sonra dəhşətlə, mənfur, şirintəhər qoxu, yuyulmuş və bir çox dəfə havaya verilmiş evdə hələ uzun müddət hiss olunduğu kimi, – yaxud güman edildi kimi, – bütün bahar fəsli ərzində davam etdi...

Mitya indi də elə bu cür, – lakin tamam başqa bir şəkilde – vəsəvəsə duyurdu: bu bahar, onun ilk məhəbbət baharı da, bütün əvvəlki baharlara nisbətən tamam ayrı cür idi. Dünya yene dəyişmişdi, yene sanki nəyləsə, kənar bir şey dolmuşdu, lakin bu, ədavətli, dəhşətlə şey deyildi, əksinə, baharın sevinci və gəncliyi ilə gözəl surətdə qovuşan varlıq, gerçəklilik idi. Bu kənar şey Katya idi, yaxud da, daha doğrusu, Mityanın ondan istədiyi, tələb etdiyi dünyada ən gözəl şey idi. İndi, bahar günləri ötüb keçdikcə, Mitya ondan getdikcə daha çox, daha artıq tələb edirdi. İndi, Katyanın mövcud olmadığı, yalnız onun surəti, mövcud olan deyil, yalnız arzu edilən surəti mövcud ikən, o, sanki özündən tələb edilən hemən təmiz və gözəl xüsusiyyəti heç bir şəylə pozmurdu, həm də Mitya nəyə baxırdısa, hamısında onun varlığını, getdikcə, gündən-günə daha canlı, daha qabarlıq hiss edirdi.

Mitya buna evdə qaldığı elə ilk həftədən sevinə-sevinə inanmışdı. Onda hələ bir növ baharın ərəfəsi idi. O, əlində kitab qonaq otağının açıq pəncərəsi yanında oturmuşdu, kiçik bağçadakı ağ şamların və şam ağaclarının gövdələri arasında biçənəklərdəki çirkli kiçik çaya, çaydan o tərəfdə yamaclardakı kəndə tamaşa edirdi: qonşuluq-dakı mülkədar bağının qocaman çılpaq tozağacılarının arasında zağcalar qışqırıldılar, onlar hələ səhərdən-axşama qədər, yorulmadan, nəşəli qayğı və zəhmətdən yorğun düşmüş halda qışqırıldılar; bu zağcalar ancaq ilk bahar çağında belə bağırıldılar; yamaclardakı kəndin görkəmi hələ boz idi, adam görünmürdü; orada hələ təkcə söyüd çubuqlarını sarımtıl yarpaqlar bürümüşdü... Mitya bağa gedirdi: bağda hələ alçaq, çılpaq, alçaq idi, – təkcə, başdan-başa firuzə rəngli xırda çiçəklərlə bəzənmiş talalar yaşıllıq içinde idı, bir də xiyabanlar boyunca akatnik yarpaqlamışdı; bağın aşağı, cənub hissəsindəki dərədə bir albalı bağlı azca çiçəklənmişdi... Mitya tarlaya çıxırdı: tarla hələ boş, bomboz idi, zəmi hələ cedar-cadar idi, qurumuş tarla yolları hələ kele-kötür və bənövşəyi idi... Həm də bütün bunlar gəncliyə mənsub çılpaqlıq idi, intizar dövrü idi, bütün bunlar Katya idi. Ona ancaq elə gəldi ki, guya günəməzd işləyən gah bu, gah da digər bir iş görən qızlar, nökər otağındakı işçilər, mütaliə, gəzintilər, kəndə, tanış mujiklərin yanına getməsi, anası ilə səhbətləri, kovxa ilə (istefada olan ucaboylu, kobud soldatla) minik arabasında tarlaya yollanmalar onu yayındırı...

Sonra bir həftə keçdi. Bir dəfə gecə şıdirğı yağış yağırdı, sonra da qızmar günəş nəsə dərhal yeri isitdi, bahar özünün həlimlik və solğunluğunu itirdi, ətrafdakı göz qabağındaki hər şey gündən-günə deyil, saatdan-saata dəyişməyə başladı. Zəmiləri şumlamağa, qara məxmərə çevirməyə başladılar, tarla mərzləri yaşıllaşdı, həyətdəki göy otlar təravətləndi, səma tünd və parlaq göy rəngə boyandı, bağ çox cəld təravətli görkəmindən hətta yumşaq olan yaşıllığa bürünməyə başladı; boz yasəmən salxımları bənövşəyi rəng alıb ətir saçmağa başladı; onun tünd yaşıl rəngli parlaq yarpaqlarında və ciçirlərdəki hərəkətli işiq ləkələrində bir çox göyüm-tül metal parıltısı rənginə çalan iri qara milçəklər əmələ gəlmışdı. Alma, armud ağaclarında çılpaq budaqlar hələ görünürdü; bu ağa-

larda xırda, bozumtuł və xüsusilə yumşaq yarpaqlar hələ indi-indi açılmağa başlayırdı; lakin öz əyri budaqlarının şəbekələrini başqa ağacların altında hər yerə uzatmış olan bu alma və armud ağaclarının hamısı artıq süd kimi ağ çiçəklə bəzənmişdi; həm də bu rəng getdikcə daha da artır, daha da qatlaşır və daha xoş ətir saçırı. Mitya bu gözəl günlərdə ətrafında baş verən bütün bahar dəyişikliklərini sevinc və diqqətlə müşahidə edirdi. Lakin onların arasında Katya nəinki geri çəkilmir, nəinki itmirdi, əksinə bunların hamisində iştirak edirdi, hamisində özünü, öz gözəlliyyini, baharın çiçəklənməsi ilə birlikdə, getdikcə daha gözəl, zəngin ağ rəngə boyanan və getdikcə daha tünd mavilik kəsb edən səma ilə birlikdə çiçəklənən gözəlliyyini bəxş edirdi.

Beleliklə də, Mitya bir dəfə çay içmek üçün ikindiağının güneşi qərəq olan zala daxil olanda samovarın yanında qəflətən, bütün səhər çığı əbəs yerə gözlədiyi məktubu gördü. Cəld masaya yanaşdı, – axı Katya onun göndərdiyi məktublardan heç olmazsa birinə çoxdan cavab verməli idi, – üzərində tanış xətlə ad və ünvan yazılmış qəşəng kiçik zərfə nəzər salanda sanki zərfin parlaq və müdhiş işığı onun gözlərini qamaşdırırdı. Zərfi qapıb, evdən bayırı çıxdı, sonra bağa, böyük xiyabana ayaq aldı. Bağın lap o başına, dərənin bağdan keçdiyi yerdə getdi, ayaq saxladı, dönüb dala baxaraq, cəld zərfi cirdi. Məktub qısa, bir neçə xətdən ibarət idi, lakin qəlbini elə çırpinirdi ki, nəhayət başa düşmək üçün, Mitya bu xətləri beş dəfə oxumalı oldu. "Mənim sevgilim, mənim yeganəm!" – sözlərini döne-döne oxudu, – bu nidalardan yer onun ayaqları altında titrəyirdi. Mitya gözlərini qaldırdı: səma bağın üzərində təntənə və sevincə parıldayırdı, onun ətrafında qar kimi ağappaq bağ işiq saçırı, ikindiağının sərinliyini artıq duymuş olan bülbül nəşə ilə, vəcdə gelərək aydın və güclü səslə uzaqdakı kolların təravəti yaşıllığında cəh-cəh vururdu, – Mityanın pörtmüs sifəti ağardı, tükləri ürpəşdi.

O evə yavaş-yavaş gedirdi, – onun sevgi kasası aşib-daşındı. Sonrakı günlər də sakitcə, səadət hissi ilə yeni məktubu gözləyə-gözləyə bu duyğunu qəlbində elə o cür chtiyatla gəzdirirdi.

Bağ müxtəlif qiyafəyə düşürdü.

Bağın bütün cənub hissəsi üzərində ucalan, hər yerdən görünən nəhəng qocaman ağcaqayın daha da böyümüş və qol-budaq atmışdı, – təravətli, sıx yaşıł yarpaqlarla örtülmüşdü.

Mityanın öz pəncərələrindən daim tamaşa etdiyi böyük xiyaban da hündür və görkəmli olmuşdu: onun qocaman cökələrinin zirvələri hələlik seyrək də olsa, tər yarpaqlarla naxış-naxış bəzənmişdi, baş qaldıraraq, bağın üzərində açıq yaşıł cərgə ilə uzanmışdı.

Ağcaqayından aşağıda, xiyabanın alt tərəfində isə nəsə başdan-başı ağı rəngli, xoş etirli qırvım bitki sahəsi idi.

Həm də bütün bunlar: ağcaqayının qalın yarpaqlarla örtülmüş nəhəng zirvəsi, xiyabanın açıq yaşıł cərgəsi, duvaq kimi ağı alma, armud ağacıları, meşə gilası, günəş, səmanın göylüyü və bağın aşağı tərəfində, dərədə, yandakı xiyabanlar və crıçlılar boyunca, evin cənub divarlarının dibində – nə göyərirdisə, – yasəmən kolları, akasiyalar və qarağat kolları, pitirğan, gicitkən, cir ərik, – bunların hamısı öz qalınlığı, təravəti və təmizliyi ilə insanı valeh edirdi.

Təmiz və yaşılığa qərq olmuş həyat hər tərəfdən uzanan bitki-lərdən ele bil darısqallaşmışdı, ev sanki kiçilmiş və gözəlləşmişdi. O sanki qonaqlar gözləyirdi – bütün otaqların: ağı zalın, köhnə modallı göy qonaq otağının, kiçik istirahət otağının, – bu otaq da göy idi, divarlardan oval miniatürlər asılmışdı, gün işığı düşən kitabxananın, qabaq bucağında köhnə müqəddəs surətlər olan və divarlar boyunca görüşdən alçaq kitab dolabları düzülmüş böyük və boş künc otağın pəncərə və qapıları bütün gün açıq idi. Hər yerdə də, evə yaxınlaşan, müxtəlif yaşıł, gah açıq rəngli, gah da budaqlarının arasını parlaq mavilik büryan tutqun, təravətli ağacılar otaqlara boyanırdılar.

Lakin məktub gəlmirdi. Katyanın məktub yazmağa həvəsi olmadığını Mitya bilirdi, onu da bilirdi ki, yazı masası arxasında əyleşməyə hazırlaşmaq, qələm, kağız, zərf tapmaq, marka almaq Katya üçün çox çətin idi... Lakin ağıllı fikirlər yenə pis kömək edirdi. Onun ikinci məktubu gözlədiyi bir neçə gün ərzindəki xoşbəxt, hətta qururlu inamı yox olmuşdu, o, getdikcə daha çox, daha artıq əzab çəkir və təşviş düşürdü. Axı birinci kimi kağızdan sonra dərhal nəsə daha gözəl və sevindirici bir şey gəlməli idi. Lakin Katya susmuşdu.

Mitya daha kəndə seyrək gedir, tarlaya az-az yollanırdı. Kitab-xanada əyлeşir, on iller ərzində saralan və dolablarda quruyan məcmüələri vərəqləyirdi. Jurnallarda qədim şairlərin bir çox gözəl şeirləri, ecazkar xətlər var idi, onlar demək olar həmişə eyni şeydən bəhs edirdilər, – ondan bəhs edirdilər ki, dünya yaranandan bəri bütün şeir və nəğmələrin dolğun məzmunu nədən ibarətdir, indi onun özünün də ruhu nə ilə yaşayır və hər haldə nəyi daim özünə, öz sevgisinə, Katyaaya aid edə biler. Beləliklə də, açıq dola-bin yanındakı kresloda saatlarla hərəkətsiz oturub özünə əzab verəverə bu xətləri dönə-dönə oxuyurdı:

Adamlar yatır, dostum, gedək kölgeli bağ,
Hamı yatır, ulduzlar başlayıb göz qoyma...

Bütün bu məftunedici sözlər, bütün bu çağrıışlar, sanki onun özünükü idi, indi onlar ele bil ancaq bir adama, onun Mityanın daim hər şeydə və hər yerdə gördüyü cananına edilən müraciət idi, həm də bəzən az qala müdhiş səslənirdi:

Ayna suların üstüylə
Qu quşları qanad çalır.
Çayda ürək kimi çırır,
Gəl çıx! Ulduzlar parlaşır,
Yarpaqlar da piçıldır
Mavi göy üzünü tapır.

Mitya gözlərini yumaraq, dəhşətə gəlib, bu çağrıışı, öz təntənəsinin, fərəhli həllini səbirsizliklə gözləyən sevgi qüvvəsi ilə dolu qəlbinin çağrıışını dalbadal bir neçə dəfə təkrar edirdi. Sonra xeyli vaxt qarşısına baxır, evi ehətə edən dərin kənd sükutunu dinləyir – qəmli-qəmli başını bulayırdı Yox, Katya cavab vermirdi, o haradasa orada, yad və uzaq Moskva mühitində dinməz fərqlənir, şəfəq saçırı! Yenə qəlbə zərif duyğudan məhrum olurdu. Bu müdhiş, məşum ovsunlayıcı çağrıış yenə artırdı:

Gəl çıx! Ulduzlar parlaşır,
Yarpaqlar da piçıldır
Mavi göy üzünü tapır.

Bir dəfə, nahar edib mürgüləyəndən sonra, — günorta nahar edirdilər, — Mitya evdən çıxaraq, aram-aram bağa getdi. Bağda tez-tez qızlar işləyirdilər, alma ağacılarının dibini belləyirdilər, onlar bu gün də işləyirdilər. Mitya qızların yanında əyləşib, onlarla gap eləmək isteyirdi, — bu, artıq vərdiş şəkli alındı.

İsti, sakit bir gün idi. Mitya iki tərəfi açıq xiyabanın kölgə tərəfi ilə gedir, öz ətrafindakı qar kimi ağ, bəzəkli budaqları uzaqdan görürdü. Armud ağaclarının rəngi daha qəliz, daha tünd idi, ona görə də bu ağılıqla səmanın parlaq maviliyinin qatışığı bənövşəyi çalarlıq əmələ getirirdi. Armud ağacları da, alma ağacları da çiçəklənir və çiçəkləri töküldürdü, onların altında qazılıb çevrilmiş torpağa bütünlükə solmuş çiçek yarpaqları səpələnmişdi. İsti havada onların xoş zərif qoxusu ilə birlikdə, ağılda qızıb buğlanan peyinin qoxusu duyulurdu. Bəzən kiçik bir bulud peyda olurdu, göy səma maviləşirdi, isti hava da, çürüntü qoxuları da daha zərif və xoş təsir bağışlayırdı. Bu bahar cənnətinin bütün etirli istisine, qar kimi ağ çiçəklərə qonan bal arıları ilə eşşək arılarının viziltisi qarışmışdı, havaya qəribə bir uğultu yayılırdı. Həm fərehlənen, həm də dari-xan gah bu, gah da başqa bir bülbülbər hərdən bir yerdə ara vermədən səslənirdi.

Uzaqda, xırmana açılan darvazanın yanında xiyaban qurtarırdı. Sol tərəfdə, lap uzaqda bağ bədəninin bucağında küknarlıq qaralırdı. Küknarlığın yanındaki alma ağaclarının arasında iki qız görüñürdü, Mitya həmişəki kimi, xiyabanın ortasına çatanda onlara təref döndü, — əyilib, zərifliklə üzünə toxunan və həm bal, həm də sənki limon qoxusu verən alçaq qol-budaqların arasına ilə getdi. Həmişə olduğu kimi qızlardan biri, ariq, kürən Sonka onu görən kimi, şaq-qılıtlı ilə qəhqəhə çəkib qışkırdı.

Yalandan özünü qorxmuş göstərərək qışqıra-qışqıra:

— Vay, ağa gəlir! — dedi, oturub dincəldiyi yoğun armud budağından yerə atılıb belə sarı cumdu.

O biri qız, Qlaşka, eksinə, özünü elə göstərirdi ki, guya, Mityanı heç görmür, özü də tələsmədən, içində ağ çiçek yarpaqları dolmuş, qara keçədən yumşaq çariq geydiyi ayağını belə möhkəm qoyub, səylə torpağa basdı, çıxardığı torpaq parçasını çevirə-çevirə gur və

xoş səslə oxumağa başladı: “Sən ey bağ, ey mənim bağım, bəs kimin üçün çiçəklənirsən sən?!” Bu, boylu-buxunlu, mərd və həmişə ciddi bir qız idi.

Mitya yanaşın, Sonkanın yerində, ağac xışdakı köhnə armud budağının üstündə əyleşdi. Sonka ona coşqun nəzərlə baxıb, süni tərzdə gülərzlə soruşdu:

— Elə indicə oyanıbsınız? Ehtiyatlı olun, yatıb yuxuya qalarsınız, işi bada verərsiniz!

Mitya onun xoşuna gelirdi, ona görə Sonka bunu hər vasitə ilə gizletməyə çalışırı, lakin bacarmırdı, onun yanında özünü itirirdi, aqlına nə gəldi deyirdi, amma həmişə də nəyəsə işarə edirdi, dumanlı şəkildə başa düşürdü ki, Mityanın daim dalğın halda gəlib-getməsi səbəbsiz deyildi. Şübhələnirdi ki, Mitya Paraşa ilə yaşayır, yaxud da, hər halda, buna nail olmağa çalışır; Sonka qısqanır və Mitya ilə gah mehribanlıqla, gah da sərt danışırı, öz hissələrini anlatmağa səy edərək, ona gah süzgün-süzgün, gah da laqeyd və ədavetlə baxırdı. Bütün bunlar Mityaya qəribə bir zövq verirdi. Məktub gəlmirdi ki, gəlmirdi, o indi yaşamır, ancaq gündən-günə daim intizarla güzəran keçirirdi, bu intizar, öz sevgisinin sırrını və əzablarını bir adamla bölüşdürüb dərdləşməyin, Katya haqqında, Krıma bəslədiyi ümidi haqqında danışmaq imkanının olmaması onu getdikcə daha çox usandırırdı; ona görə də onun hansı sevgisi barədə isə Sonkanın işarələri ürəyinə yatırırdı: axı bu söhbətlər hər halda, onun qəlbini iztiraba düşçər edən ən əziz duyğuya, hissələrə toxunurdu. Sonkanın ona vurulması da Mityanı həyəcanlandıırırdı, deməli ki, qismən ona yaxın idi, qızı onun qəlbinin sevgi macərasının gizli iştirakçısı edirdi, hətta bəzən qəribə bir ümid verirdi ki, Sonkanın simasında ya öz hissələrinin sirdəsini tapa bilər, yaxud da Sonka müəyyən dərəcə Katyanı əvəz edə bilər.

İndi Sonka özü də şübhələnmədən yenə onun sırrını toxunmuşdu. “Ayiq olun, işləri bada verməyəsiniz!” Mitya ətrafa nəzər saldı. Onun qarışısındaki küknarlıq, başdan-başa tünd yaşıl rəngdə idi, gün işığında az qala qara görünürdü, səma da onun zirvələrində, xüsusişlə gözəl lacivərd rəngə boyanmışdı. Cökə, ağaçqayının ağaclarının, zəncirlərin tər yarpaqları hər tərəfə yayılan gün işığına qərq olmuşdu; bu yaşlılıq bütün bağda ürəkaçan, qəşəng bir talvar əmələ getirmişdi; otlara, ciçirlərə, talalara əlvən kölgəliklər və

parlaq ləkələr yaymışdı; bu talvar altında ağaran isti və ətirli rəng, elə bil çini idi; günəşin onu da yarib keçdiyi yerde parlayır, işıq saçırı. Mitya qeyri-iradi gülümseyib Sonkadan soruşdu:

— Mən hansı işi bada verə bilərəm? Bədbəxtlik də elə orasındadır ki, mənim heç bir işim yoxdur.

Ona şən və qaba cavab verən Sonka qışqıra-qışqıra:

— Heç olmazsa, danışmayın, and içməyin, onsuz da inanaram! — dedi. Mityanın sevgi əhvalatı olmamasına Sonkanın yenə inanmaması, ona ləzzət verirdi; qız birdən yenə bağıraraq, sarı rəngli qışqa dananı yanından qovmağa çalışdı; dana küknarlıqdan astaca çıxıb, daldan Sonkaya yanaşmış və onun çit donunun büzməsini çeynəməyə başlamışdı.

— Ay səni zəhrimara qalasan! Bu da Allahın bize göndərdiyi oğul!

Nə demək lazımlı olduğunu bilməyən, amma söhbəti davam etdirmək istəyen Mitya dedi:

— Doğrudurmu ki, sənə elçi göndəriblərmiş? Deyirlər, oğlan gözəldir, varlıdlar, amma sən istəməyibsən, atanın sözünə bax-mırsan...

Bu sözdən bir az xoşlanan Sonka cəsarətlə cavab verdi:

— Varlıdır, amma sarsaqdır, başı tez dumanlanır. Bəlkə, mənim ayrı gözaltum var...

İşinə ara verməyən ciddi və dinməz Qlaşka başını yırgaladı, yavaşdan dedi:

— Yamanca çərənləyirsən, ay qız, dağdan-dərədən dəm vurursan! Sən burada ağlına gelən yalani danışırsan, amma kəndə söz yayılır:

Sonka qışkırdı:

— Kəs səsini, qaqqıldama! — dedi. — Bəlkə mən qarğı deyiləm, darğayam!

Mitya soruşdu:

— Bəs sənin başqa gözaltın, fikrindən keçən kimdir?

Sonka dedi:

— Gözləyin ki, gözaltımı sizə deyəcəyəm! Odur ey, sizin çoban babanıza vurulmuşam. Onu görəndə bütün bədənim od tutub yanır!

— O yeqin, iyirmi yaşılı Paraşaya işarə edərək, — Paraşanı kənddə artıq qarımış qız hesab edirdilər, — öcəşkənliliklə dedi: — Mən daim

qoca atları sizinkindən pis sürmürem. — Sonra da beli qəflətən atıb, sanki ağazadəyə gizlincə vurulduğu üçün müəyyən dərəcə ixtiyarı olduğuna görə cəsarətlə yerde oturdu. Köhnə, qıسابəz qaba çəkmələr və ala yun corablar geydiyi ayaqlarını uzadaraq azca aralayıb, ellərini aciz halda yanına saldı.

Sonka gülə-gülə qışkırdı:

— Of, heç nə cəlməmişəm, amma yorulmuşam! Çəkmələrim yirtiqdır, — deyib çox uca səslə oxumağa başladı.

Çəkmələrim yamaqlı,
Corablarım yağlıdı.

Sonra yenə gülərək qışkırdı:

— Gedək mənimlə daxmaya dincələk, mən hər şeyə raziyam! Bu gülüş Mityaya sirayət etdi. O çəkinə-çəkinə gülümseyərək, budaqdan yerə atıldı, Sonkaya yanaşaraq, uzanıb başını onun dizləri üstüne qoydu. Sonka onun başını itələdi, — Mitya yenə qoydu, o yenə, son günlər xeyli oxuduğu şeirlə xatırladı:

Qızılıgül, sevgi gülü
Geyib qızıl donunu
Səhər şəhinqəbatıb,
Dürlü sevgi aləmi,
Sırlı sevgi aləmi
Qarşında ocaq çatıb.

Mityanın başını qaldırıb kənara çəkmək istəyen Sonka artıq səmimi olaraq qorxub qışkırdı:

— Mənə toxunmayın! Yoxsa elə qışqıram ki, meşənin bütün canavarları ulamağa başlayar! Məndə sizin üçün heç nə yoxdur, alışdışa da, söndü.

Mitya gözlərini yumub dinnirdi. Yarpaqların, budaqların və armud ağacı çiçəklərinin arasından keçən günəş şüaları onun sıfətində qızığın ləkələr emələ getirir, üzünü qıcıqlandırırdı. Sonka onun qara cod saçlarını mehribanlıqla və acıqli-acıqli pırtlaşdırıb: “Lap at saçıdır!” — deye qışqıraraq papağı ilə Mityanın gözlərini örtdü. Mitya peysərinin altında Sonkanın qıçlarını hiss edirdi, — dünyada ən

dəhşətli olan qadın qızlarını! – Peysəri ilə onun qarnına toxunurdu, qızın çit yubkası ilə donunun qoxusunu duyurdu, bütün bunksar çıçeklənen bağla və Katya ilə qarışdı; uzaqlarda və yaxında bülbüllərin cəh-cəhi, saysız-hesabsız arıların ara vermədən mürgülü xoş viziltisi, ürəkaçan isti hava və hətta kürəyinin altında torpağı sadəcə olaraq duymaq ona əzab verir, nəsə fəvqəlbəşəri bir səadət arzusu yaratmaqla qəlbini sizildədirdi. Birdən küknarlıqda nəsə xişildədi, kim isə şaqraq və kinli-kinli qəhqəhə çekdi, sonra da boğuq səs eşidildi: “Ku-ku! Ku-ku!!” – Həm de bu elə dəhşətli, elə qabarıq, elə yaxında və o qədər aydın idi ki, nə olur-olsun, təxirsiz olaraq məhz bu fəvqəlbəşəri səadətin onun tərəfindən təmin edilməsi arzu və tələbi Mityanın bütün varlığına elə hakim kəsildi ki, o, coşqunluqla dik qalxıb iri addımlarla uzaqlaşdı, onun bu hərəkəti Sonkanı heyrətə saldı.

Bu coşqun səadət, arzu və tələbi, küknarlıqda onun lap başı üzərində qəflətən bu dərəcədə dəhşətli aydınlıqla və sanki bütün bu bahar aləminin sinəsini yarmış olan bu boğuq səs altında birdən dərk etdi ki, məktub gəlməyəcək və gələ də bilməz, yəqin Moskvada, nəsə baş verib yaxud da indilərdə baş verəcəkdir, o məhv olmuşdur, işi bitmişdir!

XV


Evdə Mitya zaldakı aynanın qabağında bir dəqiqə dayandı. “Qız haqlıdır, – deyə düşündü, – mənim gözlərim bizans gözü olmasa da, amma hər halda, çılgın gözlərdir. Bəs bu ariqlıq, qaba və iri sümük-lü yönəmsizlik, kömür kimi qaşlarının kədərlə çatılması, qara saçlarının codluğu, doğrudan da, Sonka deyən kimi, az qala at tükür?”

Lakin arxasında yeyin-yeyin addımlayan yalın ayaq tappılıtı eşitdi. Utanaraq dönüb geri baxdı.

Eyvana əlində qaynar samovar aparan Paraşa onun yanından iti addımlarla keçəndə mehbəncasına zarafatla dedi:

– Elə hey aynaya baxırsınız, yəqin vurulubsunuz.

Paraşa samovarı cəld hərəkətlə qaldırıb çay içmək üçün yiğidirilmiş masanın üstünə qoyaraq:



– Sizi ananız axtarırdı, – deyə əlavə etdi, sonra da dönüb cəld və iti nəzərlə Mityaya baxdı.

Mitya “hamı bilir, hamı şübhələnir!” – deyə düşünərək, özünü zorlayıb sorușdu:

– Bəs anam haradadır?

– Öz otağındadır.


Evin yanından ötərək artıq səmanın qərb tərəfinə keçən günəş, öz iynəyarpaqlı budaqları ilə eyvana kölgə salan ağacları ilə ağ şamların diblərinə parlaq işıq saçırı. Onların altındaki gərməşov kolları da lap yaysayağı şüşə kimi parıldayırdı. Masanın üstünə salınmış ağappaq süfrəyə zəif kölgə, bəzi yerlərinə isə hərarətli işıq ləkələri düşmüdü. Zənbilə qoyulmuş ağ çörəyin içinde mürəbbə olan tilli vazın və fincanların üzərində arılar vizıldاشırdı. Bütün bu mənzərə gözəl kənd yayını nümayiş etdirir və necə də xoşbəxt, qayğısız yaşamaq mümkün olduğunu göstərirdi. Onun vəziyyətini, əlbəttə ki, başqalarından az başa düşməyən anasını qabaqlamaq və qəlbində qətiyyən heç bir ağır sırr olmadığını göstərmək üçün Mitya zaldan dəhlizə getdi, onun öz otağının, anasının otağının və Anya ilə Kostyanın yayda yaşadıqları iki başqa otağın qapıları dəhlizə açıldı. Dəhliz qaranlıq idi, Olqa Petrovnanın otağı göyümtül idi. Bütün otağa evdə mövcud olan qədim mebel: şifonerlər, komodlar, böyük çarpayı ilə ikona üçün şüşəli dolab ağızına qədər six və səliqə ilə doldurulmuşdu; Olqa Petrovna heç vaxt bir o qədər dindarlıq göstərməsə də, ikonka dolabının qarşısında adətən şamdan yanındı. Açıq pəncərələrin qabağında baş xiyabanın girəcəyi qarşısında baxımsız qalmış çıçəkliyə kölgə düşürdü, kölgəlikdən o tərəfdə, nura qərq olmuş bağ təmtəraqla yaşıł və ağ rəngə boyanırdı. Cüssəli və ariq, qara və ciddi qadın olan qırıq yaşılı Olqa Petrovna, çoxdan öyrəncəli olduğu bütün bu mənzərəyə fikir vermədən pəncərənin yanındakı kreslədə əyləşmişdi; çeşmək taxdıgı gözləri aşağı dikib toxumasına baxır, milleri iti işlədirdi.

Mitya otağa girib, qapının ağızında dayanaraq dedi:

– Sən məni soruşturdun, ana?

Olqa Petrovna işini dayandırmadan, nəsə xüsusişlə, çox sakit halda cavab verdi:

– Əshi, yox, mən eləcə səni görmək isteyirdim. Axı mən indi səni, nahar vaxtından başqa, demək olar heç vaxt görmürəm.



Martin doqquzunda Katyanın dediyi sözler Mityanın yadına düşdü; onda Katya demişdi ki, nədənsə onun anasından qorxur; Katyanın sözlərində, şübhəsiz, mövcud olan mübhəm füsunkar mənəni xatırladı... Mitya çəkinə-çəkinə burnunun altında dedi:

— Bəlkə, sən mənə bir şey demək istəyirdin?

Olqa Petrovna dedi:

— Heç nə, tekcə onu demək istəyirdim ki, mənə belə gəlir, son günlər sən nəsə qüssələnməyə başlayıbsan. Bəlkə bir yerə səfər edəydim... Məsələn, Meşterskilərgilə... Evləri ərgən qızlarla doludur, — Olqa Petrovna gülümseyərək əlavə etdi, — bir də, ümumiyyətə, mənə qalırsa, çox mehriban və səmimi ailədir.

Mitya çətinliklə cavab verərək:

— Bu günlərdə birtəhər fürsət tapıb, məmənnuniyyətlə gedərəm. Lakin gedək çay içməyə, ora, eyvan çox yaxşıdır... Elə oradaca səhbət edərik, — dedi, lakin Mitya çox gözəl bilirdi ki, fərasətli, dərrakəli, təbiətən olduqca təmkinli anası, bu səmərəsiz səhbətə bir daha qayıtmayacaqdır.

Evvanda onlar, demək olar, gün batanadək oturdular. Anası çaydan sonra toxumani davam etdirərək, qonşular haqqında, təsərrüfat haqqında, Anya ilə Kostya barədə danışındı, — avqust ayında Anyanın yenə təkrar imtahanı olmalıdır! Mitya qulaq asır, bəzən cavab verirdisə də, lakin daim, Moskvadan yola düşməmişdən qabaq nə hiss edirdisə, indi də nəsə ona bənzər bir şey hiss edirdi, — elə bil ki, o yenə hansı ağır xəstəlikdənə məst olmuşdu.

Axşam isə Mitya iki saat ara vermədən evdə dala, qabağa var-gəl edir, zaldan, qonaq otağından, istirahət otağından və kitabxananadan keçib, onun bağa tərəf açıq olan cənub pəncərəsinə qədər addımlayırdı. Şam ağaclarının və ağ şamların budaqları arasından zalın və qonaq otağının pəncərələrinə qürubun müləyim qırmızı şəfəqi yayıldı, nöker otağının yanında şam yeməyə toplaşan işçilərin səsləri və gülüşləri çıxılırdı. Otaqların arasına, kitabxananın pəncərələrinə, üzərində hərəkətsiz çəhrayı ulduz dayanan axşam səmasının mülayim sönük maviliyi çökürdü; ağcaqayının yaşıl zirvesi ilə bağda çiçəklənən nə var idisə, hamının qar kimi ağ rəngi bu mavilikdə gözəl bir mənzərə yaradırdı. O isə addımladıqca addımlayırdı, var-gəl edir, evdə onun bu hərəkətini nə cür izah edəcəkləri barədə qətiyyən fikirləşmirdi də. Dişlərini elə qıcamışdı ki, zərbindən başı ağrıydı.

Bu gündən etibarən Mitya başlamaqda olan yay fəslinin onun ətrafında yaratdığı dəyişiklikləri daha müşahidə etmirdi. Bunları, həmin dəyişiklikləri o görür, hətta hiss edirdi, lakin onlar Mityanın nəzərində öz müstəqil əhəmiyyətini itirmişdi. Mitya onlardan ancaq ləzzət alırdı. Lakin iztirab çəkə-çəkə nə qədər yaxınlaşırırsa, ona bir o qədər artıq əzab verirdi. Katya artıq həqiqi bir xəyalə çevrilmişdi; Katya artıq hər şeydə, hər məsələdə mənasız dərəcədə təcəssüm etməyə başlamışdı. Katyanın onun üçün, Mitya üçün artıq mövcud olmadığını, onun artıq kiminsə, başqa yad bir admanın hakimiyyəti altında olmasını, özünü və bütünlükə ona, Mityaya mənsub edilməli olan məhəbbətini kimesə, başqa bir adama verdiyini hər bir yeni gün daha siddətlə, daha dəhşətlə sübut etdiyi üçün dünyada hər şey ona lüzumsuz, iztirablı görünürdü.

Nə qədər gözəl şəkil alırdısa, bir o qədər lüzumsuz və iztirablı təsir bağışlayırdı.

Gecələr demək olar o yatmadı. Bu aylı gecələrin gözəlliyi misilsiz idi. Süd kimi ağaran bağ dörin süküta qərq olmuşdu. Nəğmələrin şirinlik və zərifliyinə, onların saflığına, dəqiqliyinə, ahəngdarlığına görə bir-birilə yarışan gecə bülbülləri nəşədən halsizləşərəq chtiyatla oxuyurdular. Sakit, zərif, tamam solğun ay isə bağın üzərində alçaqda dayanmışdı, həm də mavimtraq buludların xəsif, misilsiz füsunkar titrəyişi onu daim müşayiət edirdi. Mityanın yatdığı otaqda pəncərələrə pərdə salınmamışdı, bağ da, ay da, bütün gecə pəncərələrdən görünürdü. Hər dəfə gözünü açaraq aya tamaşa edəndə elə o saat, divanə kimi, fikrən: "Katya!" — deyə səslənirdi. Həm də bu adı elə vəcdlə, elə bir iztirabla çekirdi ki, özü də dəhşətli heyretə gelirdi. Doğrudan da, ay ona Katyanı neylə xatırlada bilərdi, amma ki, xatırlatdı, neyəsə xatırlatdı, hər şeydən təəccübüllüsü isə bu idi ki, nəsə əyani surətdə xatırlatmışdı! Bəzən isə, o, sadəcə heç nə görmürdü: Katyanı arzulaması, Moskvada aralarında baş verən əhvalat onun varlığına elə qüvvətlə hakim kəsilirdi ki, bütün bədəni qızdırımalı kimi tir-tir əsir, özü də Allaha yalvarırdı ki, — heyhat, həmişə də əbəs yerə! — Katyanı özü ilə yanaşı, bax bu yataqda, heç olmazsa yuxuda görsün. Bir dəfə qışda Mitya Katya ilə birlikdə, Sobinovla Şalyapinin iştirak etdikleri "Faust" a tamaşa etmək üçün Böyük Teatra getmişdi. Həmin axşam hər şey ayaqlarının

altında açılmış – adam çox olduğu üçün artıq bürkülü və etir saçan işıqlı dərin uçurum da, geyinib-kecimmiş, bəzək-düzəkli adamlarla dolu olan lojaların qırmızı məxmərli, zərli mərtəbələri də, bu uçurum üzərindəki nəhəng cilçırığın mirvari kimi parıltısı da, uzaqda, aşağıda, kapelmeysterin yellənən qolları altında süzülən uvertüranın gah dəhşətlə gurlayan, gah da son dərəcə zərif və kədərli sədaları da: “biri var idi, biri yox idi, Fulada rəhmdil bir kral var idi...” – nə üçünsə ona valehedici görünürdü. Bu tamaşadan sonra Mitya aylı gecənin bərk şaxtasında Katyanı Kislovkaya ötürərək, Katyagildə xüsusişlə çox qaldı, öpüşlərdən xüsusiş yorulmuş, məst olmuşdu; Katyanın gecələr hörüyünə bağlı ipək lentini özü ilə apardı. İndi, həmin iztirablı may gecələrində Mitya ele bir vəziyyətə düşmüşdü ki, öz yazı masasının siyirtməsində saxladığı bu lent haqqında da sarsılmadan düşünə bilmirdi.

Gündüz isə yatırıldı, sonra da atlanıb dəmiryol stansiyası ilə poçt olan kəndə yollanırdı. Havalarda xoş keçirdi. Yağışlar yağır, tufanlar baş verir və leysan olurdusa da, sonra yenə də, bağlarda, zəmilərdə və meşələrdə öz təcili işini fasılısız surətdə icra edən qızmar günəş parlayırdı. Bağda ağacların çiçəkləri soluxub töküldürdü də, lakin yaşıllıq olduqca sıxlışır və qalınlaşırırdı. Meşələri artıq saysız-hesabsız çiçəklər, hündür ot bürüyürdü; meşənin yaşıł don geymiş dərinliklərində bülbüllərlə ququ quşları ara vermədən oxuyurdular. Tarlalar daha çılpaq deyildi – onları taxılların müxtəlif zəngin cüçərtiləri örtmüşdü. Mitya bütün gün vaxtını bu meşələrdə və tarlalarda keçirirdi.

Hər sehər eyvanda yaxud da həyətin ortasında bikar dayanıb kovxanın, ya da işçinin poçtdan qayıtmamasını əbəs yerə gözləməkdən həddən artıq xəcalot çəkməyə başlamışdı. Bir də ki, kovxanın və işçinin boş şey üçün səkkiz verst yol getməyə həmişə vaxtı olmurdu. Ona görə də poçtda özü getməyə başlamışdı. Lakin o özü də evə daim, Orlovda nəşr edilən bir qəzet nömrəsi yaxud da Anyadan, Katyanadan gələn məktubla qayırdı. Onun iztirabları artıq son həddə çatmağa başlamışdı. Mitya yollandığı tarlalarla meşələrin gözəlliyi, səadət bəxş cdən mənzərəsi onu elə sarsırdı ki, sinəsinin harasındasına həttə cismani ağrı duymağa başlamışdı.

Bir dəfə ikindiçağı, poçtdan qayıdanda qonşunun köhnə parkdakı boş malikanəsindən keçirdi; park onu əhatə edən tozağ-

cı meşəsi ilə birləşirdi. Mujiklər bu malikanənin əsas xiyabanına bayram prospekti deyirdilər. Mitya həmin xiyabanla gedirdi. Xiyaban iki cərgə nəhəng qara küknarlardan əmələ gəlmişdi. Başdan-başa qalın, sarı, sürüşkən iynəyarpaqla örtülmüş olan çox gözəl, qaranlıq enli xiyaban, onun koridorunun lap qurtaracağındakı köhnə eve qədər uzanırdı. Sol tərəfdə parkın və meşənin arxasına enən günəşin qırmızı, quru və sakit şüaları bu koridorun alt tərəfinə gövdələrin arasından çəpeki işıq saçır, onun qızılı çalan iynəyarpaq döşənəyinə parlaq ziya səpələyirdi. Həm də etrafda valehedici dərin sükut hökm sürürdü, – parkın bir başından o biri başınadək yalnız bülbüllər cəh-cəh vururdu, – hər tərəfdən evi dövrələyən küknar və jasmin kollarının qoxusu yayılmışdı, həm də Mitya bütün bunlarda, – kiminsə elə böyük, çoxdankı yad səadətini hiss etdi, qəfletən, çox böyük, köhnəlmış cyvanda, jasmin kollarının arasında Katyanı öz gənc arvadı suretində elə dəhşətli, aydın şəkildə təsəvvürünə getirdi ki, bütün sifətinin kağız kimi ağarmasını özü də duyaraq, qətiyyətlə, bütün xiyabani ağızına alan uca səslə dedi:

– Bir həftədən sonra məktub gəlməsə – özümü güllə ilə vuracağam!

XVII

Ertəsi gün yuxudan çox gec oyandı. Nahardan sonra eyvanda oturmuşdu, dizlərinin üstündə kitab var idi, səhifələrə baxa-baxa, aciz halda fikirləşirdi:

– Poçta yollanım, yoxsa yox?

Qızmar gün idи, ağ kepənəklər isti otların üzərində, şüşə kimi parlayan gərməşov üzərində bir-birinin arxasında cüt-cüt uçurdlar. Mitya kepənəkləri müşahidə edə-edə yenə öz-özündən soruşdurdu:

– Yollanım, yoxsa bu biabırçı səfərlərin arasını birdəfəlik kəsim?

Dağın ətəyi ilə atlı kovxa darvazanın ağızında göründü. Ayğır belində əyleşən kovxa eyvana baxıb, atı düz oraya sürdü. Yaxınlaşaraq, atın başını çəkib dedi:

– Sabahınız xeyir! Hey kitab oxuyursunuz?

Gülümseyib etrafına nəzər saldı. Yavaşdan soruşdu:

— Ananız yatır?

Mitya cavab verdi:

— Mən bilən yatır. Necə məgər?

Kovxa bir az susub, birdən ciddiləşərək dedi:

— Nə demək olar, ağazadə, kitab yaxşı şeydir, amma hər şeyin vaxtını bilmək lazımdır. Siz niyə rahib kimi yaşayırsınız? Məgər arvad, qızlar azdır mı?

Mitya cavab verməyib, gözlərini kitaba dikdi. Kovxaya baxmayıb, ondan soruşdu:

— Sən hara getmişdin?

Kovxa dedi:

— Poçta getmişdim. Orada, əlbəttə, bir dənə qəzetdən savayı heç bir məktub-filan yoxdur.

— Bəs nə üçün, “əlbəttə?”

Onun söhbətinə Mityanın şərik olmamasından inciyən kovxa qaba tərzdə və kinayə ilə cavab verdi:

— Ona görə ki, deməli, hələ yazırlar, yazıb qurtarmayıblar. Buyurun alın, — deyə qəzeti Mityaya sarı uzatdı, atı dəhmərləyib uzaqlaşdı.

Kitaba baxaraq heç bir şey görməyən Mitya qətiyyətlə düşündü:

— Özümü vuracağam!

XVIII

Mitya özü də başa düşməyə bilməzdi ki, bundan da vəhşicəsinə bir şeyi təsəvvürə gətirmək mümkün deyildir: özünü vurmaq, kəlləsini parçalamaq, möhkəm, gənc qəlbin döyüntüsünü birdən dayandırmaq, fikri və duygunu susdurmaq, kar olmaq, kor olmaq, onun qarşısında ancaq indi ilk dəfə bütün əzəmeti açılmış olan misilsiz gözəl dünyadan yox olmaq və başlamaqda olan yay fəsliinin mövcud olduğu, səmanın buludların, günəşin, isti küləyin, zəmilərdəki taxılın, kəndin, obanın, qızların, ananın, malikanənin, Anyanın, Kostyanın, köhnə jurnallardakı şeirlərin mövcud olduğu, haradasa başqa bir yerdə — Sevastopolun, Baydar alaqapısının, şam və fistiq meşələrindəki qızmar yasəməni dağların, gözqamaşdırıcı

ağ, bürküllü şosenin, Livadiya və Alupka bağlarının, parıldayan dəniz sahilindəki qızığın qumun, gündən qaralmış uşaqların, qaralmış çimən qadınların — yenə də Katyanın, öz parıltısı ilə göz qamaşdırın, səbəbsiz səadətə görə, qeyri-iradi təbəssümə səbəb olan dalğaların lap yanındakı xırda daşların üstündə əyləşmiş ağ çətir altındaki ağ paltarlı Katyanın mövcud olduğu belə bir həyatda hər cür iştirakdan ani və əbədi olaraq özünü məhrum etmək ancaq vəhşilikdir...

Mitya bunu başa düşürdü, lakin nə etmək olardı? Yaxşı olduğu qədər də, yaxşılaşdıqca da iztirablı olan, dözülməz şəkil alan çıxılmaz vəziyyətdən canını necə qurtarayıdı, başına nə çarə qılaydı? Məhz elə bunun özü dözülməz idi — dünyanın onu əzdiyi və ən vacib bir şeyin çatışmadığı həmin səadət dözülməz idi.

O, səhərlər yuxudan oyananda gözüne ilk olaraq sataşan fərəhli günəş idi, ilk olaraq eşitdiyi, orada, kölgəlikdə, işıqda, quşlar və çiçəklərlə dolu olan şəhli bağdan o tərəfdəki kənd kilsəsinin, uşaqlıqdan ona tanış olan sevindirici zəng səsleri idi; divarlara çəkilmiş sarı divarkağızları da, onun hələ uşaqlıq yaşlarında da saralan həmin kağızlar da sevindirici, ürəkaçan idi. Lakin dərhal, bütün varlığını vəcdlə və dehşətlə bir fikir sarsıdırdı. Katya! Səhər günüşi onun gəncliyi ilə parlayırdı, bağın təravəti onun təravəti idi, zənglərin sədaları mövcud olan şən, şüx nə var idisə, onların da hamısı onun gözəlliyyi ilə onun surətinin yarasığı ilə bağlı idi; dədəbabadan qalma divar kağızları tələb edirdi ki, Katya, bütün o doğma kənd keçmişini, burada, onun, ataları ilə babalarının yaşadığı və öldüyü bu malikanədə, bu evdə mövcud olan həyatı Mitya ilə bələşdürsün. Bu fikrə qapılan caydaq, ariq, lakin hər halda möhkəm gənc, yuxudan təzəcə ayılmışdı, bədəni hələ soyumamış Mitya adyali üstündən atır, yaxası açıq yalxı köynəkdə yatağından dik qalxır, yazı masasının siyirtməsini cəld çəkərək, qəlbi üçün əziz olan fotosəklini çıxarıb, şəkər təşnə ilə, sualedici nəzərlərle baxabaxa yerindəcə quruyub qalırdı. Qız, qadın surətində mövcud olan bütün lətfət, cazibə, bütün zəriflik, bütün o izahedilə bilməyen, şəfqət saçan, cəlb edən şeylərin hamısı bir az hiyləger olan məlahətli başda, onun saçlarında, onun azca lovğa, öcəşkən, eyni zamanda məsum baxışlarında mövcud idi! Lakin bu baxışlar müəmmalı və sarsılmaz şən bir sükutla parlayırdı — bu cür yaxın və

bu cür uzaq, indi isə, ola bilsin, hətta əbədi yad olan, belə misilsiz yaşamaq səadəti yaratmış, həm də bu dərəcədə abırsızlıqla və dəhşətli surətdə aldatmış olan bu baxışlara dözmək, davam gətirmək üçün qüvvəni haradan ala bilərdi?

Həmin axşam Mitya poçtdan qayıdarkən Şaxovskoyedən, qara küknar xiyabanı olan qədim boş malikanədən keçəndə, son həddə çatmış olan tavansızlığını hətta özü üçün də gözlənilməz tərzdə çox dəqiq ifadə etmişdi. Poçtun pəncərəsi altında dayanaraq, yəherdən poçtalyonun bir yığın qəzet və məktubları əbəs yerə araşdırmasına tamaşa edəndə, arxadan stansiyaya yanaşan qatarın səs-küyünü eşitdi; bu səs-küyle parovoz tüstüsünün qoxusu ona Kursk vağzalını və ümumiyyətlə Moskvadakı xoşbəxt günlərini xatırladı, bu xatirə onu sarsıdı. Poçtdan evə sarı kəndin içi ilə gedə-gedə qabaqda addımlayan hər bir bəstəboy qızda, onun yançaqlarının hərəkətlərində nəsə qorxa-qorxa Katyanın bir əlamətini tapırdı. Çöldə kiminsə üçatlı minik arabasına təsadüf etdi, – iti sürətlə gedən arabada iki zərif şlyapa gördü, biri qız şlyapası idi. Mitya az qala: "Katya!" – deyə qışqıracaqdı. Mərzdəki ağ çiçəklər ani olaraq, Katyanın ağ əlcəklerini, göy rəngli ayı qulağı onun üz torunun rəngini yada salırdı... Günəş qüruba enən anlarda Mitya Şaxovskoyeyə çatmışdı, küknarların quru, xoş ətri və yaraşıqlı ağ jasminin qoxusu yay fəslini və bu zəngin, gözəl malikanədə kiminsə qədim yay heyatını ona elə kəskin hiss etdirdi ki, Mitya xiyabandakı qızıl rəngli qırmızı axşam şəfəqinə, onun daxilində axşama qovuşan kölgəlikdəki evə nəzər salanda birdən, təsəvvüründə, eyvandan bağa enən, qadın cazibədarlığının tam mücəssəməsi olan Katya canlandı, sanki evlə jasmini necə aydın görürdü, Katyanı da o cür aydın şəkildə gördü. Mitya Katya haqqındaki canlı təsevvürü çoxdan itirmişdi, qız onun təsəvvüründə gündən-günə, getdikcə daha qeyri-adı tərzdə, dəyişmiş şəkildə canlanırdı, – həmin axşam onun başqa şəklə düşməsi elə bir dərəcəyə çatmışdı, elə təntənəli bir zəfer qüvvəsi kəsb etmişdi ki, Mitya başı üzərində ququ quşunun qəflətən quqquldadığı həmən günortaçağında olduğundan daha artıq dəhşətə gəldi.

Beləliklə də, Mitya poçta getməkdən əl çəkdi, son dərəcə gərgin iradə qüvvəsi ilə, bu səfərlərin arasını kəsməyə özünü vadar etdi. Daha özü də məktub yazmırıldı. Axı hər şey sınaqdan keçirilmişdi, hər şey yazılmışdı: öz məhəbbətinə, dünyada misli-bərabəri olmayan məhəbbətə coşqun inamı saxlamaq cəhd, onun sevgisi haqqında yaxud da, heç olmazsa "dostluq" haqqında təhqiredici yalvarışlar və özüne qarşı heç olmazsa şəfqət duyğusu, heç olmazsa bir diqqət, maraq hissi oyatmaq məqsədi ilə, xəstə olması, yataqda uzanıb məktub yazması barədə vicdansızcasına uydurmalar, hətta, deyəsən, onun üçün birçə çıxış yolu: Katyanı və özünün "daha xoşbəxt rəqiblərinin" yer üzündə mövcud olmasından xilas etmek vəsitəsi qalacağı barədə təhdidəcisi işarələr də qeyd edilmişdi. Məktub yazmaqdan və təkidlə cavab gözləməkdən əl çəkerək özünü var qüvvəsi ilə heç bir şey gözləməməyə vadar edərək (amma hər halda gizlində ümidi edirdi ki, məktub məhz, ya özünü bacarıqla yalanlaşdırıb, taleyi aldadanda gələcək, yaxud da doğrudan da laqeyd olmağa nail olanda), hər vasitə ilə Katya haqqında düşünməyə, ondan hər vasitesilə xilas yolu axtarmağa cəhd edərək. Mitya yenə əlinə nə gəldi oxumağa, kovxa ilə təsərrüfat işlərinə baş çəkmək üçün qonşu kəndlərə getməyə başladı, həm də daxilən daimi surətdə özünü inandırmağa səy edirdi: fərqi yoxdur, qoy nə olacaq olsun!

Beləliklə də, bir dəfə onlar kovxa ilə birlikdə yüngül arabada xutordan qayıdırıllar, arabanı, həmişəki kimi iti sürürdülər. İkiisi də elə bil ki, at belində oturmuşdular, kovxa qabaqda, – arabanı o sürürdü, Mitya isə dalda oturmuşdu; təkanlardan ikisi də atılıb-düşürdü, xüsusilə Mitya; o, oturacaqdan möhkəm yapışib, gah Kovxanın qırmızı peysərinə baxırdı, gah da gözünün qarşısında titrəşən zəmilərə. Evə yaxınlaşanda kovxa cilovları salıb, atları asta-asta, sürə-süre maxorka bükməyə başladı, özü də açıq tənbəki kisəsinə baxıb gülümsəyə-gülümsəyə dedi:

– Bax siz onda, ağazadə mendən incidiniz, amma əbəs yerə. Məger mən sizə doğru söz deməmişdim? Kitab yaxşı şeydir, onu nə üçün gəzintilərdə oxumayasınız, axı kitab qaçmır ha, hər şeyin vaxtını bilmək lazımdır.

Mitya qızardı, heç özü də gözləmədən süni sadəlik və sıxıntılı təbəssümlə cavab verdi:

– Nəsə nəzərdə tutduğum bir adam yoxdur...

Kovxa dedi:

– O necə olur? Nə qədər desən arvad var, qız var!

Kovxanın danışq ahənginə uyğunlaşmağa səy edən Mitya cavab verdi:

– Qızlar adamı ancaq başdan çıxarırlar. Qızlara ümid etmək olmaz.

Kovxa artıq nəsihət təriqi ilə dedi:

– Başdan çıxartımlar, siz onlarla rəftar etməyi bacarmırsınız.

Bir də ki, simiclik edirsiniz. Quru qaşiq isə ağızı göynədir.

Mitya birdən abırsız-abırsız cavab verdi:

– Kara gələn və etibarlı bir şey olsayıdı, simiclik-filan etməzdəm.

Kovxa maxorkasını yandırıb:

– Simiclik etməzsınız, onda hər şey yaxşı olar, – dedi, sonra da bir az incimiş halda sözünə davam etdi: – Mənə nə sizin manatlığınız lazımdır, nə də bəxşiniz, mən sizin üçün elə şey düzəltmək istəyirəm ki, siz ondan zövq alaşınız. Baxıram, fikir verirəm, görürrəm ki, ağazadə darixir, fikir çekir! Düşündüm ki, yox, bu məsələni belə qoymaq olmaz. Mən öz ağalarımı həmişə nəzərdə saxlayıram. Mən sizin malikanədə ikinci ildir yaşayıram, amma ki, nə sizdən pis söz eşitmişəm, nə də şükür Allaha, xanımdan. Məsəl üçün ağaların mal-qarası başqalarının heç vecinə də deyil! Qarnı toxdurmu, yaxşı, tox deyilmə, cəhennəmə ki. Amma məndə belə xasiyyət yoxdur. Mənim üçün mal-qara hər şeydən qiymətlidir. Mən uşaqlara da deyirəm: nə istəyirsiniz edin, amma mal-qaranın qarnı tox olmalıdır!

Mitya belə fikirləşməyə başlamışdı ki, kovxa içibdir, lakin kovxa birdən incik – səmimi danışq ahəngini dəyişib. Çiyninin üzərindən Mityaya sualedici nəzərlə baxaraq dedi:

– Alyonkadan yaxşı arvadmı olar? Coşqun, cavan arvaddır, əri şaxtadadır... Ancaq ona da, əlbəttə ki, cüzi bir şey vermək lazımdır. Deyək ki, bütün bu əhvalata tamam-kamal bir beşlik xərcləyərsiniz, vəssalam. Məsələn, bir manat onun qonaqlığına, iki manat da əlinə. O ki, qaldı mənə, bir az tənbəki pulu verərsiniz...

Mitya yenə də qeyri-iradi cavab verdi:

– Bunda elə bir çətinlik yoxdur, ancaq sən hansı Alyonkadan danışırsan?

Kovxa dedi:

– Aydın şeydir, meşə gözətçisinin Alyonkası. Məger siz onu tanımirsiniz? Təzə meşə gözətçisinin gəlini. Güman edirəm ki, siz onu keçən bazar günü kilsədə görmüşdünüz... Mən onda elə dərhal fikirləşdim: bu lap bizim ağazadənin malıdır! Cəmi iki ildir ərdədir, təmiz dolanır...

Mitya gülümşəyib cavab verdi:

– Onda nə deyirəm, indi ki belədir, düzəlt.

Kovxa cilovlardan yapışb dedi:

– Yaxşı, deməli ki, mən işə girişəcəyəm. Demək, mən bu günlərdə onu sınayaram. Siz özünüz də hələ ayıq olun. Sabah o, qızlarla birlikdə bizim bağda bəndi bərkidəcəkdir, siz özünüz də gəlin bağa... Kitab isə heç vaxt qaçmaz, Moskvada nə qədər istəsəniz, oxuyarsınız...

Kovxa atı tərpətdi, araba yenə silkələndi, atılıb-düşməyə başladı. Mitya oturacaqdan möhkəm yapmışdı, özü də kovxanın ətli qırımızı peysərinə baxmağa çalışaraq, öz bağının ağacları arasından, çaya tərəf enişdə yerləşən kədən söyüd budaqları üzərindən uzaqlara tamaşa edirdi. Nəsə heyrətamız dərecədə gözlənilməz, mənəsiz və eyni zamanda, təsirində bütün bədəni tir-tir əsdirən üzücü bir şeyin yarısı edilmişdi. İndi artıq, uşaqlıqdan tanış olan zəng qüləsi, bağdakı ağacların başları arxasından əvvəlkine nisbətən nəsə ayrı cür ucalırdı, ikindiçağı günəşin şüalarında onun xaçı başqa cür parlayırdı.

XX

Mitya ariq olduğu üçün qızlar ona “caydaq” deyirdilər; o, bir növ daimi surətdə halqalanan qara gözlərə malik adamlar qəbilindən idi ki, belələrinin hətta yetkinlik illərində də nə bigi çıxır, nə də saqqalı, – üzlərində ancaq ki, nəsə seyrək və cod qıvrım tükləri peydə olur. Amma Mitya kovxa ile səhbətinin ertəsi günü səhər üzünü qırxaraq sarı rəngli ipək köynək geydi; bu köynək onun üzgün və bir növ ilhamlanmış sıfətini təəccübü və qəşəng tərzdə işıqlandırırdı.

Saat on birə işləyəndə Mitya özünə bir az darıxan, bekarçılıqdan gəzinən adam görkəmi verməyə çalışaraq aram-aram bağa getdi.

O, şimal tərəfdəki əsas artırmadan çıxdı. Şimalda, karetxananın və ağıl damlarının altını, bağın, arxasından həmişə zəng qülləsi görünən hissəsinin üzərini aspid rəngli tutqunluq bürümüşdü. Əslində hər şey tutqun idi, nöker otağının bacasından havaya buğ qalxır, qoxu yayılırdı. Mitya evin arxasına burulub, bağın ağaclarının başlarına və səmaya tamaşa edə-edə cökə xiyabanına tərəf ayaq aldı. Bağın arxasından, cənub-şərqdən qalxan qeyri-müəyyəyen buludların altından xəfif isti külek əsirdi. Quşlar oxumurdu, hətta bülbüller də susmuşdu. Təkçə, bal götürümündən qalxan bir xeyli arı sessizcə bağdan uçurdular.

Bəndi düzəldən qızlar yenə küknarlığın yanında işləyirdilər, mal-qaranın ayağı altında tapdanmış izlərlə bəndi hörüb bərkidir, üstünə torpaq və xoş qoxuyan təzə peyin tökürdüler; peyini işçilər vaxtaşırı ağıldan xiyabana daşıyb getirirdilər, – bütün xiyabana nəm və parlayan peyin səpələnmişdi. Qızlar altı nəfər idi. Sonka daha yox idi. Onu hər halda adaxlamışdır, indi o, evdə oturub, toya bir para şey-şüy hazırlayırdı. Bir neçə nəfər hələ tamam zəif qızlar var idi, kök məlahətli Anyutka, sanki daha ciddiləşmiş və daha da cəsarətli olmuş Qlaşka bir də Alyonka burada idilər. Mitya onu ağacların arasından dərhal görmüşdü, dərhal da başa düşmüşdü ki, bu Alyonkadır, baxmayaraq ki, əvvəller onu heç vaxt görməmişdi, həm də gözlənilmədən və kəskin tərzdə onun gözlərini ildirrim kimi qamaşdırın bir cəhət Mityanı heyrətə saldı. O, Alyonka ilə Katya arasında nəsə ümumi bir bənzəyiş tapmışdı, yaxud da bu, Mityanın ancaq gözünə belə görünmüştü; bu o dərəcədə heyrətamız idı ki, Mitya hətta ayaq saxlayıb, bir an çəşdi. Sonra gözünü Alyonkadan çəkmədən cəsarətlə düz ona sarı yeridi.

Alyonka da bəstəboy, zirek idi. Çirkli bir işə gəlməyinə baxmayaraq qəşəng (qırmızı xallı ağı) çit kofta geymiş, belinə qara lak kəmər bağlamışdı; elə bu cür parçadan da yubka geymiş, başına çəhrayı ipək yaylıq bağlamışdı, ayaqlarında qırmızı yun corablar və ipdən toxunmuş yumşaq qara çəriq var idi; bunlarda da (yaxud da, daha doğrusu, onun bütün xirdaca yüngül ayağında) yenə nəsə Katya bir bənzərlik, yəni, nəsə uşaqlıqla qarışiq bir qadın zərifliyi mövcud idi. Başı da balaca idi, qara gözləri də, demək olar,

Katyanyın gözləri kimi parlayırdı. Mitya yanaşanda, başqalarının arasında sanki özünün nəsə bir xüsusiyyətini hiss etdiyi üçün, təkcə o işləmirdi; sağ ayağını belə qoyub bənddə dayanaraq kovxa ilə danışındı. Kovxa alma ağacının altında, astarı cırıq pencəyinin üstündə dirsəklənib maxorka çəkirdi; Mitya onlara yanaşdı – kovxa nəzakətə otun üstünə çəkilib, pencəyində ona yer verdi.

Kovxa dostcasına və laqeydiliklə dedi:

– Əyləşin, Mitri Paliç, papiros çəkin.

Mitya cəld, oğrun-oğrun Alyonkaya nəzər saldı. Qadının çəhrayı yaylığı çöhrəsini çox yaxşı işıqlandırırdı. Oturub, gözünü yere dikərək, papiros yandırmağa başladı (Mitya qış və bahar fəsilləri ərzində papiros çəkməyi tərgitmışdı, indi yənə çəkməyə başladı). Alyonka Mityanı görmürən kimi, onunla heç salamlaşmadı da. Kovxa Alyonkaya nəyisə deməyə davam edirdi. Söhbətin əvvelin-dən xəberi olmayan Mitya onun dediyini başa düşmürdü. Alyonka gülürdü, lakin nəsə elə gülürdü ki, sanki bu gülüşdə onun nə zəkası iştirak edirdi, nə də qəlbİ. Kovxa özünün her bir ifadəsinə etinasızlıqla ədəbsiz işarələr əlavə edirdi. Alyonka da ona asanlıqla və kinyə ilə cavab verərək, qandırırdı ki, o, kimin barəsində, hansı bir niyyətə, özünü sarsaqcasına, həddən artıq həyasızlıqla, eyni zamanda arvadından çəkinə-çəkinə qorxaqcasına aparırdı.

Kovxa mübahisəni guya ki, bezikdirici səmərəsizliyinə görə kəsib dedi:

– Əşı, sənə dil çatdırmaq olmaz. Yaxşısı budur gel bizimlə əyleş. Ağanın sənə sözü var.

Alyonka gözünü gedzdirib harasa kənara baxdı, gicgahlarına salanan qara saçını yaylığının altına yiğaraq yerindən tərpənmədi.

Kovxa dedi:

– Sən deyirəm gel, sarsaq!

Alyonka bir ləhzə fikirləşib birdən bənddən yüngüllükle atılaraq, yüyürüb pencəyin üstündə uzanmış Mityadan iki addım aralı çömbəldi, alacalanmış qara gözlərini zilləyib onun üzünə şən nəzərlərlə, maraqla baxdı. sonra da gülüb dedi:

– Ağazadə, doğrudurmu ki, siz arvadlarla əlaqədə olmursunuz? Lap keşiş kimisiniz?

Kovxa soruşdu:

– Sən haradan bilirsən ki, olmur?

Alyonka dedi:

— Lap yaxşı bilirəm. Eşitmışəm. Yox, o bacarmır. — Alyonka birdən gözlərini oynadıb dedi: — Onun Moskvada adamı var.

Kovxa cavab verdi:

— Onun üçün yararlısı yoxdur, ona görə də əlaqədə olmur. Onun işindən sən heç baş çıxarda bilməzsən!

Alyonka gülə-gülə dedi:

— Necə yəni yoxdur? Nə qədər desən arvad, qız var! Odur ey, Anyutka, harası pisdir? — Alyonka qışqırdı: — Anyutka, bura gəl, iş var!

Qolları qısa, küreyi enli və ətli Anyutka dönüb baxdı, — onun çohrəsi məlahətli, təbəssümü mehriban və xoş idi, — ahəngdar səslə, qışqırı-qışqırı cavab verərək nəsə dedi, daha səyələ işləməyə başladı.

Alyonka bir az da ucadan təkrar etdi:

— Sənə deyirlər bəri gəl!

Anyutka sevinə-sevinə:

— Gəlməyimə ehtiyac yoxdur, mən bu cür işlərə adət elemişəm, — dedi.

Kovxa öyüdvericiliklə dedi:

— Bize Anyutka lazım deyil, bize daha təmizi, daha təmizi lazımdır. Bize kimin lazım olduğunu özümüz bilirik.

Sonra da çox mənalı nəzərlərlə Alyonkaya baxdı. Xəfifcə utanın Alyonka azacıq qızardı.

Öz utancaqlığını təbəssümlə gizlədərək cavab verdi:

— Yox, yox, yox, Anyutkadan yaxşısını tapa bilməzsiniz. Anyutkanı istəmirsiniz. Nastkanı götürün, o da təmiz gəzib-dolanır, şəhərdə yaşayıb...

Kovxa gözlənilmədən qaba tərzdə dedi:

— Di yaxşı, kəs səsini. Nə qədər çərənəldin kifayətdir, öz işinlə məşğul ol. Məni xanım onszu da danlayır, deyir, sənin işçi arvadların ancaq sırtıqlıq eləyirlər.

Alyonka yerindən dik qalxdı, yenə də qeyri-adi bir zirəkliliklə yabanı götürdü. Lakin buralıq, axırıncı peyin arabasını boşaldan işçi qışqırdı: "səhər yeməyinə!" — sonra da cilovları dartıb, boş araba qutusunu taqqıldada-taqqıldada arabanı xiyabanla üzüaşığı bərk sürdü.

Qızlar da bellərlə yabalı atıb, müxtəlif səslərlə:

— Səhər yeməyinə, səhər yeməyinə! — deyə qışqırı-qışqırı bəndin üstündən atıldılar, çılpaq qıçları və müxtəlif rəngli corabaları gözə çarpan qızlar yüyüre-yüyüre küknarlığın altına, öz bağlamalarının yanına toplaşırdılar.

Kovxa Mityaya çəpəki nəzər saldı, göz vurdı, bununla demək istəyirdi ki, iş gedir, özü də ayağa qalxaraq rəis ədası ilə razılaşdı:

— Yaxşı, səhər yeməyidir, olsun səhər yeməyi...

Rəngbərəng geyimli qızlar, şam ağaclarının sıx cərgələri arasında, onun üstündə gülə-gülə, necə gəldi əyleşərək bağlamalarını açmağa, qoğallarını çıxararaq, qabağa uzatdıqları qıçlarının arasında etəklərinə düzənməyə, yeməyə başladılar: butulkalardan kimisi süd, kimisi kvas içə-içə ucadan və qatmaqarışlıq danişmağa davam edirdilər; kəlməbaşı qəhqəhə ilə gülür, maraqla və öcəşkən nəzərlərə hər an Mityaya baxırdılar. Alyonka Anyutkaya tərəf əyilib onun qulağına nəsə piçildiyirdi; valehedici təbəssümünü gizlədə bilməyən Anyutka Alyonkanı var gücü ilə itələdi (gülməkdən boğulan Alyonkanın başı dizlərinə dəydi), özü də saxtakarlıqla hidətlənərək bütün küknarlığı ağızına alan məlahətli səsi ilə qışqırdı:

— Axmaq! Səbəbsiz niyə hırıldayırsan? Nəyə şadlanırsan?

Kovxa dedi:

— Gedək bu xatakarların yanından, Mitri Paliç, gör şeytan onları necə də azdırır!

XXI

Ertesi gün bağda işləmirdilər, bayram, bazar günü idi. Gecə şiddəti yağış yağımışdı, damda suyun şırıltısı eşidilirdi, baca daim solğun, lakin gur, efsanəvi işiq saçılırdı. Amma səhərə yaxın hava yenə açıldı, şənləndi, hər şey yenə sadə və salamat şəkil aldı, günəşli, şən zəng səsləri Mityanı yuxudan oyadı.

Mitya aram-aram yuyundu, paltarını geydi, bir stəkan çay içib, sübh ibadətinə getdi. Paraşa onu nəvazişlə məzəmmət etdi: "Ananız getdi, amma siz lap tatar kimi tərpənirsiniz..."

Kilsəyə malikanənin darvazasından çıxaraq, sağa burulub, ya örüşdən keçib getmək olardı, yaxud da bağın boş xiyabanından;

sonra da bağıla xırman arasındaki yolla sola getmək lazımdı. Mitya bağdan getdi.

Artıq hər şey tamam yay libası geymişdi. Mitya xırmandan və zəmidə parlaq şəfəq saçan günün altında xiyabanla gedirdi. Bu işiqla zəng səsləri onun əhvali-ruhiyyəsinə və bütün bu kənd səhərinə, dincilik şəraitinə nəsə çox yaxşı uyğun idi; həm də indicə əlüzünü yuyub işlanmış, işıldayan qara saçlarını daramış və tələbə furajkasını başına qoymuş Mityaya qəflətən hər şey elə yaxşı göründü ki, yenə bütünlən gecəni yatmamış olan və yenə də gecə ərzində en müxtəlif fikir və hisslerle yaşamış Mityanın bütün varlığına belə bir ümid duyğusu hakim kəsildi ki, onun əzab və iztirabları bir növ xoşbəxtliklə həll ediləcəkdir; onlardan xilas olacaq, canı qurtaracaqdır. Zənglər çalınır, çağırırdı, qabaqda qızmar xırman parlayırdı, ağacdələn dayanaraq, kəkilini qaldırıb, cökə ağacının kələ-kötür gövdəsi ilə telesə-telesə yuxarı, ağacın açıq yaşıl, güneşli zirvəsinə qaçırdı; qaramtlı-qırmızı eşşəkarları qayğı-keşliklə qızmar, güney yerlərdə, tarlalardakı çiçəklərin arasına cumurdular; bağda quşlar şirin-şirin və qayğısız halda cəh-cəh vururdular... hər şey uşaqlıqda, yeniyetmə yaşlarında, dəfələrlə olduğu kimi idi; keçmişdəki gözəl, qayğısız nə var idisə hamısı elə canlı surətdə təcəssüm edirdi ki, birdən Mityanın qəlbində belə bir inam hissi baş qaldırdı ki, Allah kərimdir, bəlkə, dünyada Katıyasız da yaşamaq olar.

Mitya fikirləşdi:

— Doğrudan da, gedəcəyəm Meşsəskilərgilə.

Lakin bu dəm başını qaldıranda, məhz elə bu an, özündən iyirmi addım aralı darvazanın yanından ötən Alyonkanı gördü. O yenə başına çəhrayı ipək yaylıq bağlamış, büzməli qəşəng mavi don geymişdi; altı nallı başmaqları təzə idi. Alyonka burcunda-burcunda iti gedirdi. Mityanı görmürdü. Mitya cəld kənara, ağacın dalına çəkildi.

Alyonkanın gözdən itməsinə imkan verərək, qəlbini çırpına-çırپına tələsik geri, evə tərəf getdi. Mitya birdən başa düşdü ki, kilsəyə gizli məqsədlə, onu görmək məqsədilə gedirdi, onu da başa düşdü ki, Alyonka ilə kilsədə görüşmək olmaz, lazımdı deyildi.

Nahar vaxtı çapar stansiyadan teleqram gətirdi, — Anya ilə Kostya xəbər verirdilər ki, sabah axşamçağı gələcəklər. Mitya bu xəberə tamamile laqeyd qaldı.

Nahardan sonra cyvandakı hörmə divanda, gözünü yumub, arxası üstə uzanmışdı, eyvana çatan isti günəşi hiss edir, yay milçəklərinin viziltisini eşidirdi. Qəlb titrəyirdi, başında həlli dilməz bir sual dolaşındı: bəs Alyonka əhvalatının sonrası necə olacaq? Bəs nə vaxt qəti hell ediləcəkdir? Nə üçün dünən Kovxa ondan razı olub-olmadığını açıqdan-açıqa soruştadı? Bununla yanaşı ona ayrı bir sual da əzab verirdi: pocta daha yollanmaq barədəki qəti qərarını pozmaq lazımdır, yoxsa yox? Bu onun öz heysiyyətini yeni və mənasız tərzdə təhqir etmək deyildimi? Yararsız bir ümidi özünə yeni və mənasızcasına işgəncə vermək deyildimi? Lakin bu pocta yollanmaq (əslində, sadə bir gəzinti) onun işgəncələrinə nə əlavə edə biler? Məgər indi tamamile aydın deyilmi ki, orada, Moskvada onun üçün hər şey həmişəlik olaraq qurtarmışdır? İndi, ümumiyətlə o nə itirəcək?

Qəflətən eyvanın yanında yavaş bir səs eşidildi:

— Ağazadə! Siz yatmırınız ki, ağazadə?

Mitya cəld gözünü açdı. Təzə çit köynək geymiş, başına təzə, qabağı günlüklü furajka qoymuş Kovxa onun qarşısında dayanmışdı. Üzdən şən görünürdü, yeyib-içmiş bir az da yuxulu, kefli idi.

Kovxa piçıldı:

— Ağazadə, cəld olun, gedək meşəyə. Mən xanıma demişəm ki, arılar barədə Trifonla görüşüb danışmalıyam. Xanım yatmışken, cəld olun, yollanaq, yoxsa ki, oyanıb fikrini dəyişər... Trifonu qonaq eləmək üçün bir şey apararıq, o içib keflənər, siz onu söhbətə tutub başını qarışdırarsınız, mən də bir kələk qurub Alyonkanın qulağına bir söz piçildayaram. Cəld olun, çıxın, mən atı qoşmuşam...

Mitya yerindən dik qalxdı, nökər otağının yanından yürüyüyüre ötdü, furajkasını qapıb, cəld karetxanaya sarı getdi. Cavan, qızğın qulan arabaya qoşulmuşdu.

Qulan yerindən yel kimi tərpənib arabanı darvazadan çıxartdı. Kilsənin qabağındakı dükanın yanında bir dəqiqə dayandılar. Bir girvənkə piy və bir butulka araq alıb yollarına davam etdilər.

Yolun aşzında daxma görünürdü, geyinib-kecinmiş Anyuta daxmanın yanında dayanıb nə etmək lazımlı olduğunu bilmirdi. Kovxa zarafatla, lakin qaba tərzdə, qışqıra-qışqıra kef havasına, mənasız tərzdə dəliqanlıcasına kinli-kinli Anyutaya nəsə dedi, cilovları dartsıdırib qulanın sağırsına çırpdı. Qulan daha bərk götürüldü.

Atılıb düşə-düşə oturmuş Mitya oturacaqdan bərk-bərk yapışmışdı. Peysərini xoş günəş şüaları isidirdi, çölün istisi üzünə çırplırdı, yetişən çövdarın, yolun tozunun, çarx yağıının qoxusu havaya yayılırdı. Boz-gümüşü rəngə çalan çövdar zəmisi, sanki nəsə gözəl xəz kimi ləpələnirdi, zəminin üzərində dəqiqəbaşı torağaylar qanad çalır, havaya qalxır, oxuyur, çəpəki uçur və enirdilər, uzaqda, qarşı tərəfdə göy meşə görünürdü...

On beş dəqiqədən sonra artıq meşəyə çatmışdırlarsa da, taqqılıt ilə kötüklərə və köklərə toxuna-toxuna, arabanı yenə də eyni sürətlə meşənin kölgəli yolu ilə süründülər; yolun kənarlarındakı six və hündür göy otların arasında saysız-hesabsız çiçəklər görünən yolu günəş şüaları şənləndirirdi. Mavi donlu gözətçixananın yanındakı palid ağaclarının arasında, qısa boğaz çəkmələr geydiyi ayaqlarını düz qoyub, oturaq nəsə naxış tikirdi. Kovxa Alyonkanı qamçı ilə hedəleyib, sürətlə ötərek, astanın yanında dərhal atın başını çekib dayandırdı. Meşənin tünd və təravətli rayihəsi, cavan palid yarpaqlarının ətri Mityanı heyran etdi; arabanı dövrəyə alan küçüklərin, bütün meşəni eks-sədə ilə dolduran hürüslərindən qulağı batırdı. Onlar dayanıb müxtəlif səslərlə qəzəbli-qəzəbli hürüşdülər, qılıq sıfətləri isə mehriban idi, özləri də quyuqlarını bulayırdılar.

Arabadan endilər, qulanı pəncərənin altında, ildirimin qarsalanıldığı ağaca bağlayaraq qaranlıq dəhlizdən içəri keçdilər.

Gözətçixana olduqca təmiz idi, olduqca səliqəli və çox darısqal idi, meşənin arxasından onun iki balaca pəncəresinə düşən gün işığından da, qalanmış sobadan da çox isti idi, – səhər ağ çörək bişirmişdilər. Alyonkanın təmiz və xoş görkəmli bir qarı olan qayınanası Fedosya masa dalında arxası xırda milçəklərə dolu olan

kiçik pəncəre yətərəf oturmuşdu. Ağazadəni görəndə ayağa qalxıb ona baş əydi. Salamlaşış əyleşerek, papiros yandırmağa başladılar.

Kovxa soruşdu:

– Bəs Trifon haradadır?

Fedosya dedi:

– Anbarda dincəlir, bu saat gedib onu çağıraram.

Qarı çıxan kimi kovxa Mityaya göz vurub piçıldadı:

– İş düzəlir!

Lakin Mitya hələlik heç iş görmürdü. Hələ ki, dözülməz, sixintili vəziyyət əmələ gəlmışdı. Fedosya sanki onların nə üçün gəldiklərini artıq çox yaxşı başa düşmüşdü.

Mityanı üç gün ərzində dəhşətə salan fikir yenə baş qaldırdı: "Mən nə edirəm? Mən dəli oluram!" O özünü kiminsə kənar iradəsinə tabe olan lunatik kimi hiss edirdi; elə bil ki, nəsə məşum, lakin dəfedilməz bir qüvvə onu getdikcə daha artıq sürətlə ucuruma doğru sürükləyirdi. Lakin o, sadə və sakit görkəm almağa çalışaraq, oturub papiros çekirdi; gözətçixanaya göz gəzdirirdi. Ağlına bele bir fikir gələndə ki, deyildiyinə görə qəzəbli, ağıllı bir mujik olan Trifon bu saat içəri girib hər şeyi Fedosyadan daha yaxşı başa düşəcəkdir, Mitya, xüsusilə çox xəcalət çekirdi. Lakin bununla birlikdə ağlına başqa bir fikir də gəlirdi: "Bəs Alyonka harada yatır? Bax bu taxtin üstündə, yaxud da anbarda?" Əlbəttə ki, anbarda, – deyə Mitya düşündü. Meşədə yay gecəsi, anbarın çörçivəsiz kiçik pəncərələri. Bütün gecə meşənin yuxulu piçltısı eşidilir, o isə yatır...

Trifon da içəri girəndə Mityaya təzim etdi, lakin dinmedi, gözü münin içərinə baxmadan baş əymışdı. Sonra masa qarşısındaki skamyada əyləşib, kovxa ilə çox soyuq və kinli-kinli danışmağa başladı? Nə olub, nə əcəb təşrif gətiribsən? Kovxa tələsik dedi ki, onu xanım göndərib, Trifondan xahiş edir gəlib pətəkliyi yoxlasın, deyir ki, onların arıcısı qocadır, kar axmaqdır, amma o, Trifon, öz ağlına və dərrakəsinə görə, bütün quberniyada, bəlkə birinci arıcıdır, – sonra da yubanmadan şalvarının bir cibindən araq butulkasını, o biri cibindən isə, artıq bütünlükle yağı bulaşmış, kələ-kötür boz kağıza bükülmüş piyi

çıxbardı. Trifon onlara soyuq və kinayə ilə çəpəki nəzər salsa da yerindən qalxdı. Rəfdən çay fincanı gotirdi, kovxa əvvəlcə Mityaya araq verdi, sonra Trifona, sonra da Fedosyaya – Fedosyaya da fincanı məmənnuniyyətlə dibinə qədər başına çəkdi, – nehayət, özünə süzdü. Kovxa burun perlərini şışirdə-şışirdə, çörəyi çeynəyə-çeynəyə dərhal ikinci fincanı paylamağa başladı.

Trifon tez kefləndi, lakin quru və kinli istehza ifadəsi sifətindən çəkilməmişdi. Kovxa elə ikinci fincandan sonra lap lüllesmişdi. Söhbət zahirən dostcasına istiqamət alsa da, ikisinin də gözləri bir-birinə şübhə ilə, qəzəblə baxırdı. Fedosya dinməz oturub, nəzakətlə baxırdı, lakin narazı idi. Alyonka görünmürdü. Alyonkanın gəlməsinə bütün ümidiyi itirmiş Mitya aydın görürdü ki, indi Alyonka hətta gəlmış olsa da, kovxanın ona “bir söz” piçıldaya biləcəyinə əmin olmaq tamam axmaq bir xəyalıdır, – ona görə yerindən qalxıb ciddi tərzdə dedi ki, getmək vaxtıdır.

Kovxa qaşqabaqlı və həyasızcasına cavab verdi:

– Bu saat, bu saat, tələsmək lazımdır. Men hələ sizə xəlvəti bir söz deməliyəm.

Mitya təmkinlə, lakin daha ciddi dedi:

– Lap yaxşı, yolda deyərsən. Gedək.

Lakin kovxa əlini masaya çırpbı, sərxaşcasına müəmmə ilə təkrar etdi:

– Men də sizə deyirəm ki, yolda belə şeyi demək olmaz! Bir dəqiqliyə mənimlə çıxın...

Yerindən çətinliklə qalxaraq dəhlizin qapısını açdı.

Mitya onun arxasında çıxdı.

– Yaxşı, nə var?

Kovxa Mityanın arxasında qapını örtüb, səndirləyə-səndirləyə xəlvəti piçıldı:

– Danışmayın!

– Nə barədə danışmayım?

– Danışmayın!

– Men səni başa düşmürem.

– Danışmayın! İşimiz baş tutacaq! Doğru sözümüzdür! Mitya onu itələdi. Dəhlizdən çıxaraq, qapının ağızında dayanıb, nə edəcəyini bilmirdi: bir az da gözləsinmi, yoxsa təkcə yollansın, ya da piyada ayaq alsın?

On addımlığında sıx ağaçlı yaşıl meşə görünürdü. Axşamın kölgəsinə büründüyü üçün daha təravətli, təmiz və gözəl idi. Təmiz, iliq günəş meşənin arxasına enirdi, onun qızıl şüaları ağacların arasına səpələnirdi. Birdən meşənin dərinliyində, Mityaya elə gəldi ki, o biri başın uzaq bir yerində, yarganlardan o tərəfdə melahətli qadın səsi ucalaraq, bütün meşəyə yayıldı; lətif, ahəngdar səs elə intizarlı, o qədər valehedici idi ki, belə sədalar ancaq meşədə, yay mövsümünü yalnız axşam şəfəqində uça bilərdi.

Yəqin meşənin eks-sədalarından hezz alıb əylənen qadın uzada-uzada qışkırdı.

– Hey! Hey!

Mitya astanadan sıçrayaraq çiçəklərin və otların arası ilə meşəyə yürüdü. Meşə daşlı dərəyə enirdi. Alyonka yarganda dayanıb qoğal yeyirdi. Mitya yarganın üst tərəfinə yürüüb dayandı. Alyonka aşağıdan ona heyrlətə baxırdı.

Mitya yavaşdan soruşdu:

– Sən burada nə edirsin?

Alyonka da yavaşdan cavab verdi:

– İnəklə bizim Maruskamızı axtarıram. Necə məgər?

– Yaxşı, gələcəksən yoxsa yox?

Alyonka cavab verdi:

– Müftə yerə niyə gelim?

Mitya artıq, demək olar, piçilti ilə soruşdu:

– Sənə kim dedi ki, müftə yerə? Sən bu barədə nigaran olma.

Alyonka soruşdu:

– Bəs nə vaxt?

– Günü sabah... Sən nə vaxt gələ bilərsən?

Alyonka fikirleşdi:

Bir az susub, Mityanın arxa tərəfindəki təpədə meşəyə ehtiyatla göz gezdirərək dedi:

– Men sabah anamgilə qoyun qırxmağa gedəcəyəm. Axşam hava qaralana kimi gələrəm. Hara gəlim? Xırmana olmaz, bir adam gələ bilər... istəyirsiniz, sizin bağdakı çuxurluqda olan komaya gəlim? Ancaq siz ehtiyat görün, aldatmayasınız, – men havayı razı deyiləm... – Aşağıdan ona gözlər gülə-gülə baxan Alyonka dedi:

– Bura sizin üçün Moskva deyil. Deyirlər, orada arvadlar özləri pul verirlər...

Biabırçı vəziyyətdə qayıdırıdalar.

Trifon borclu qalmadı. O da öz tərəfindən süfrəyə bir butulka qoydu, kovxa elə lülləşmişdi ki, qazalağa minə bilmirdi, əvvəlcə qazalağa yixıldı, qorxmuş qulan dartinib, az qala özbaşına çapacaqdı. Lakin Mitya dinmirdi, oturacaqdan möhkəm yapışaraq, axşam səmasına, gözlerinin qarşısında sürətlə titrəşən və atılıb-düşən zəmilərə tamaşa edirdi. Zəmilərin üzərində ikindiçağı torağaylar öz son həzin nəğmələrini oxuyurdular, gecəyə yaxın artıq gömgöy olmuş şərqdə yaxşı havadan savayı heç bir şey vəd etməyən uzaq, həlim şəfəqlər parlayırdı. Mitya axşamın bütün bu gözəlliyyini başa düşürdü, lakin indi bu gözəllik onun üçün lap yad idi. Fikrini, qəlbini bircə şey məşğul edirdi: sabah axşam!

Evde onu təzə xəber gözləyirdi, məktub gəlməşdi, məktubda məlumat verilirdi ki, Anya ilə Kostya sabah, axşam qatarı ilə gələcəklər. Mitya vahiməyə düşdü, — gələcəklər, axşam bağa yüyürcəklər, komaya, dərəye qaça bilərlər... Lakin dərhal da xatırladı ki, onları stansiyadan ən tezi saat ona işləyəndə gətirəcəklər, sonra yedirəcəklər, çay içirəcəklər...

Olqa Petrovna soruşdu:

— Sən qarşılımağa gedəcəksənmi?

Mitya hiss edirdi ki, rəngi qaçıır.

— Yox, güman etmirəm... Nəsə getmək istəmirəm... Bir də ki, oturmağa yer yoxdur...

— Mən bilən, sən atlanıb gedə bilərdin...

— Əshi, yox, bilmirəm... Bir də ki, nə üçün? Hər halda bu saat meylim yoxdur...

Olqa Petrovna ona sınaycı nəzərlə baxdı:

— Naxoş deyilsən?

Mitya az qala qabalıqla dedi:

— Qətiyyən. Ancaq bərk yuxum gəlir...

Dərhal öz otağına getdi, həzin musiqi sədaları eşidərək, gördü ki, zəif işq düşən nəhəng uçurum üzərindən sallanmışdır. Uçurum getdikcə işıqlanır, işq gurlaşırırdı, daha da dərinləşir, qızıl rəngə boyanırdı, daha parlaq olur, qələbəlik artırırdı, artıq tamamilə aydın

şəkildə, oradan olduqca qüssəli, məlahətli nəğmə sədaları ucalırdı: “Biri var idi, biri yox idi, Fualda rəhmdil bir kral var idi”... Mitya riqqətdən titrədi, o biri böyrünə çevrilərək yenə yuxuya getdi.

Gün qurtarmaq bilmirdi.

Mitya çay içməyə, nahar etməyə kütləşmiş vəziyyətdə çıxır, sonra yenə öz yatağına gedərək yenə uzanır. Pisemskinin masasının üstündə çoxdan atılıb qalmış əsərini götürür, bir kəlməsini də başa düşmədən oxuyur, xeyli vaxt gözünü zilləyib tavana baxırdı; bayırda günəş işığına qərq olan bağın yay fəslinə məxsus ahəngdar, həlim xışlıtlarını pəncərədən dinləyirdi... Bir dəfə kitabı deyişmək üçün qalxıb kitabxanaya getdi. Lakin öz qədimliyi, öz sükütu, bir pəncərəsindən qocaman ağcaqayının, digərlərindən işıqlı qərb səmasının göründüyü otaq indi artıq misilsiz dərəcədə uzaq olan) bahar günlərini ona çox kəskin olaraq xatırladı; o günlər ki, Mitya həmin otaqda əyleşib köhnə jurnallardakı şeirləri oxuyurdu. Həm də bura Katyani ona elə canlı şəkildə xatırlatdı ki, Mitya cəld dönüb geri qayıtdı. Əsəbi halda fikirleşdi: “Qoy cəhənnəm olsun! Qoy rədd olsun bütün bu poetik məhəbbət faciəsi!”

Katyadan məktub gəlməsə özünü öldürmək barədə fikrini xatırlayanda hiddətləndi, yenə-uzanaraq, yenə Pisemskinin əsərini oxumağa başladı. Lakin əvvəlki kimi yənə heç nə başa düşmürdü, oxuyur, bəzən isə kitaba baxa-baxa Alyonka haqqında düşünəndə qarnında getdikcə artmaqda olan titrəmədən bütün bədəni lərzəyə düşürdü. Axşam yaxınlaşdıqca bu lərzə daha tez-tez əmələ gəlir, bütün bədəninə yayılırdı. Evdəki danişq və addım səsləri, həyat-dəki səslər, — minik arabasını stansiyaya getmək üçün qoşurdular, — hər şey xəstəlik vaxtı kimi səslənirdi: elə bir vaxt ki, tək-tənha uzanmış olursan, ətrafdə isə, sənə qarşı laqeyd, ona görə də yad olan, hətta ədavət hissi doğuran adı, gündəlik həyat davam edir. Nəhayət, haradasa Paraşa qışkırdı: “Xanım, atlar hazırlıdır!” — zənglərin cingiltisi, sonra atların tappiltisi, artırmaya yanaşan minik arabasının ciriltisi eşidildi. Səbirsizlikdən özündən çıxmış Mitya burnunun altında: “Ah, bütün bunlar nə vaxt qurtaracaq” — deyə səsləndi; o

qımlıdanmadan, nöker otağında axırıncı əmrlər verən Olqa Petrovnanın səsini diqqətlə dinləyirdi. Birdən zənglər cingildədi, sonra dikdən üzüşağı sürətlə gedən arabanın səsinə qarışaraq kəsilməyə başladı...

Mitya yerindən cəld qalxıb zala keçdi. Boş zala aydın sarımtıl qürub şəfəqinin işığı düşürdü. Bütün ev bomboş, hətta əcaib, dəhşətli tərzdə bomboş idi! Mitya qəribə, bir növ vida duyğusu ilə qapıları açıq, sakit otaqların aralığına – qonaq otağına, istirahət otağına, pəncəresinə cənubdan göy rəngli axşam səmasının şəfəqi süzülən kitabxanaya, ağcaqayının mənzərəli yaşıl zirvəsinə və ağaç təpəsində çəhrayı nöqtə kimi dayanan Antaresə nəzər saldı... Sonra nöker otağına baş çəkdi ki, görüsün Paraşa oradadır, yoxsa yox. Oranın da boş olmasına inanandan sonra asqıdan şapkasını cəld götürdü, geriyə, öz otağına qaçıb, pəncərəyə qalxdı, uzun qızlarını qabağa verib çıçəkliliyə atıldı. Çiçəklilikdə bir anlıq duruxdu, sonra əyilərək, bağa yüyürdü, dərhal da yan tərəfdəki, sıx akasiya və yasəmən kollarının örtdüyü xəlvəti xiyabana girdi.

XXVII

Şeh yox idi, ona görə də axşamçağında bağın rayihələri bir o qədər duyula bilməzdi. Lakin bu axşam Mityanın bütün hərəkətləri nə qədər qeyri-şüuri olsa da, hər halda ona elə gəldi ki, hełe bütün ömrü boyu heç vaxt – ola bilsin, ilk uşaqlıq illerindən başqa, – indiki kimi, belə tünd və bu cür müxtəlif qoxulara təsadüf etməmişdi. Hər şey – akasiya kolları, yasəmən yarpaqları, qarağat yarpaqları, pitraqlar, yabani ərik, çıçəklər, ot, torpaq – hamısı etir saçırı...

Cəld bir neçə addım atandan sonra, ağlına dəhşətli bir fikir geldi: "Birdən arvad məni aldatsa, gəlməsə?" indi ona elə gəlirdi ki, bütün həyatı Alyonkanın gəlib-gelməməyindən asılıdır. – Mitya bitkilərin qoxuları arasında kəndin harasındansa gələn axşam tüstüsünün qoxusunu duyaraq, bir də ayaq saxladı, bir anlığa dönüb geri baxdı: axşam böcəyi sakitlik, rahatlıq və toran yayılmış kimi haradasa, onun yanında aram-aram uçur, vizildiyirdi, lakin hełe ilk yay şəfəqinin uzun zaman sönməyən, səmanın yarısını tutmuş ahəngdar ziyyası işiq saçırı; ağacların arxasında, bəzi yerdən görünən evin

damı üzərindəki şəffaf səmada tezəcə doğmuş hilal parlayırdı. Mitya ona baxdı, cinağının altında xaç vurub akasiya kolluğuna sarı addımladı. Xiyaban komaya deyil, yarğana gedirdi, – komaya sola tərəf, çəpəki getmək lazımdı. Mitya kolların arasından keçib, enli və alçaq şaxəli budaqların arası ilə, gah əyilə-əyilə, gah da budaqları özündən kənar edərək yürürdü. Bir dəqiqədən sonra şərtləşdirilmiş yero çatmışdı.

Qaranlıq komaya qorxa-qorxa girdi, çürümüş quru saman qoxusu yayılmış komanı diqqətlə gözdən keçirərək, sevinə-sevinə inandı ki, komada hełe heç kəs yoxdur. Lakin meşum anlar yaxınlaşırıdı; təpədən dirnağa qədər sayıqlığa, ən gərgin diqqətə çevrilmiş Mitya komanın yanında dayandı. Qeyri-adi bir cismanı ehtiras bütün gün demək olar bir dəqiqə də onu tərk etmirdi. İndi bu ehtiras yüksək bir qüvvəyə çatmışdı. Lakin təəccübüllü idi – gündüz olduğu kimi, indi də bu ehtiras nəsə müstəqil idi, bütün varlığına hakim kəsilmirdi, qəlbini nüfuz etmədən, onu ancaq cismani həyəcanlandırırdı. Lakin qəlbini dəhşətli çırpinirdi. Ətrafda isə elə həyrətləndirici süküt hökm sürürdü ki, ancaq birçə şeyi – qəlbinin döyüntüsünü eşidirdi. Yumşaq, rəngsiz pərvanələr, budaqların arasında axşam səmasında müxtəlif şəkildə və naxışlı mənzərə yaradan alma ağaclarının boz yarpaqları arasında yorulmadan, səssizcə uçur, fırlanırdılar; bu pərvanələrə görə süküt daha da dərinleşirdi, elə bil ki, onlar sükütu ovsunlayır və tilsimləyirdilər. Birdən haradasa, onun arxasında nəsə xırçıldadı – həm də bu səs onu ıldırırm kimi sarsıtdı. Mitya həyəcanla döndü, ağacların arası ilə bənd tərəfə baxanda gördü ki, alma ağaclarının budaqları altında ona tərəf nəsə qara bir şey yuvarlanır. Lakin Mitya bunun nə olduğunu dərk etməyə macal tapmamış qara şey ona yanaşdı, qalxıb qollarını qaldıranda məlum odu ki, diyirlənən Alyonkadır.

Qadın evdə toxunma, qara rəngli gödək yun yubkasının etəyini başından çəkib salanda Mitya onun gülümseyən qorxmuş çöhrəsini gördü. Alyonka ayaqyalın idi, əynində təkcə yubka və yubkaya salınmış sadə cod köynək var idi. Köynəyin altında tər sinəsi qabarındı. Xeyli açıq yaxasından boynu və ciyinlerinin bir hissəsi görüñürdü, qollarını dirsəyindən yuxarı çırmamışdı, totuq əlləri vardi. Onun sarı yaylıq örtdüyü kiçik başından tutmuş qadın və eyni zamanda uşaq ayağı kimi yalın ayaqlarınadək hər şey elə yaxşı, elə

məlahətli, elə məftunedici idi ki, onu bu vaxta qədər ancaq geyinib-kecinmiş vəziyyətdə görən Mitya indi bu sadəliyin bütün cəzədarlığını ilk dəfə görəndə daxilən sarsıldı.

Alyonka güle-gülə və oğrun-oğrun:

— Di yaxşı, cəld ol, — deyə piçildədi, dönüb geri baxaraq komaya, onun etirli toranlığına cumdu.

Alyonka orada dayandı. Mitya isə dişini qicayıb tələsik əlini cibinə saldı, — qıçları gərginlikdən dəmir kimi bərkimişdi, — bürüşmüs beşliyi Alyonkanın ovcuna basdı. Alyonka pulu cəld qoltuğunun altında gizlədib yerə oturdu. Mitya onun yanında əyləşərək arvadın boynunu qucaqladı, özü də bilmirdi nə etsin, — bilmirdi öpmək lazımdır, yoxsa yox. Alyonkanın yaylığının, saçlarının etri bütün bədənnin, daxmanın, tüstünün qoxusuna qarışmış olan — qurnaz qoxusu, — hər şey başgicəlləndirici dərəcədə xoş idi; Mitya bunu başa düşür, hiss edirdi. Amma hər halda, hər şey əvvəlki kimi idi; dəhşətli cismani arzu qüvvəsi, ürek arzusuna, nəşəye, vəcdə, bütün varlığına hakim kəsilən taqətsizliyə çevrilmişdi. Alyonka arxası üstə uzandı. Mitya yanaşı uzanaraq ona sığındı, əlini uzatdı. Yavaşdan və əsəbi halda gülən Alyonka Mityanın əlini tutub çəkdi.

— Alyonka yarızarafat, yarıcıddı dedi:

— Heç olmaz.

Mityanın əlini kənara çəkib, öz balaca əlində möhkəm saxlaşmışdı, gözünü zilleyib, komanın üçbucaq çərcivəsindən alma ağaclarının budaqlarına, budaqların arxasında artıq qaralmış olan göy səmaya və orada hələ də tək-tənha dayanmış Antaresə baxırdı. Onun gözlərində ifadə olunan nə idi? Boynunu, dolaqlarını öpmək mi? Alyonka qəflətən qara rəngli qısa yubkasından yapışaraq tələsik dedi:

— Yaxşı, di cəld ol...

Onlar ayağa qalxanda, Mitya məyus olmağına görə tamam heyret içində idi, — yaylığını bağlayıb, saçlarını düzəldən Alyonka artıq yaxın bir adam kimi, aşna kimi, həyəcanlı piçılıt ilə soruşdu:

— Deyirlər, siz şənbə bazarına getmişdiniz. Orada keşiş ucuz qiymətə çoşqalar satır. Bu doğrudur. Yoxsa yox? Siz eșitməyibsiniz?

XXVIII

Həmin həftə, şənbə günü, hələ çərşənbə günü başlayaraq səhərden axşamadək yağan yağış elə bil vedrədən töküldürdü.

Həmin gün, xüsusişlə gur yağırdı, hava lap tutqun idi.

Mitya bütün gün yorulmadan bağda gəzinir və bütün gün elə dəhşətlə ağlayırdı ki, scl kimi axan göz yaşlarının qüvvəsinə bəzən özü də heyrət edirdi.

Paraşa onu axtarır, həyətdə, cökə xiyabanında qışqıra-qışqıra nahara, sonra da çay içməyə dəvət edirdi — Mitya cavab vermirdi.

Soyuq idi, rütubət iliyə işləyirdi, buludlardan hava qaralmışdı: islanmış bağın six yaşılılığı onların qaranlığında, xüsusişlə six, tərvətli və parlaq görünürdü. Arabir əsən külək ağaclardan əlavə olaraq, başqa bir şiddetli yağış yağıdnırı — bütöv bir sıçrantı seli əmələ gətirirdi. Lakin Mitya heç nə görmürdü, heç nəyə məhəl qoymurdu. Onun ağ şapkası sallanmışdı, tünd-boz rəng almışdı, tələbə gödəkçəsi qaralmışdı, çəkmələrinin boğazı dizlərinə qəder palçıga batmışdı. Təpədən dırnağa qəder islanmış, çim su içində olan, rəngi kağız kimi ağarmış, gözleri ağlamaqdan şisib hcybətli ifadə almış Mitya dəhşətli idi.

Papirosu papiroş dalınca çəkir, xiyabanların ziğ-palçığında iri addimlarla yeriyirdi, bəzən isə, sadəcə olaraq, ayağını bütünlükle hara gəldi basırdı; alma və armud ağaclarının arasında islanmış, hündür otların içində addimlayır, bozumtul-yaşıl şibyələrin əyri-üyrü çubuqlarına ilişirdi. Şişmiş, qaralmış skamyalarda oturur, dərəyə gedir, komada, Alyonka ilə yanaşı uzandığı yerde nəm küləşin üstünə uzanırırdı. Soyuqdan, havanın buz kimi rütubətindən iri əlləri göyərməşdi, dodaqları bənövşəyi rəng almışdı, yanaqları cuxura düşmüş, ölü sifəti kimi solğun sifəti gömgöy olmuşdu. O, arxası üstə uzanmış, qıçını qızının üstünə aşırımışdı: əllərini başının altına qoyub, gözünü dəli kimi, qara küləş dama zilləmişdi; damdan iri sarı damcılar töküldürdü. Sonra almacıq sümükləri sixılır, qaşları çatılırdı. Mitya yerindən həyəcanla sıçrayıb qalxır, dünən, axşamdan xeyli keçmiş aldığı, artıq yüz dəfə oxumuş olduğu çirkli və bürüşmüs məktubu şalvarının cibindən çıxarırdı, — bu məktubu, işlə əlaqədar olaraq bir neçə günlüyə malikanəyə gəlmış yerölçən gətirmişdi, — məktubu yenə, yüz birinci dəfə, cılğınlıqla oxuyurdu:

“Özizim Mitya, məni pisliklə yad etməyin, nə olubsa hamisini unudun, yaddan çıxarın. Mən pis qadınam. Murdaram, əxlaqsızam, sizə layiq deyiləm, lakin mən incəsənəti bütün varlığımla sevirəm! Mən qərara gəldim, qərarım qətidir, yola düşürem, – kiminlə getdiyimi siz bilirsınız... Siz həssassınız, siz ağıllısınız, siz məni başa düşərsiniz, yalvarıram nə özünə əzab ver, nə də mənə! Mənə heç nə yazma, bu, faydasızdır!”

Bu yerə çatanda Mitya məktubu bürmələdi, üzünü islanmış küleşə basıb, dişlərini qəzəbə qıçayaraq, hıçkırlardan boğulurdu. Onlanın yaxınlığını belə dəhşətlə xatırladan və hetta, bu yaxınlığı yenə bərpa edən, qəlbə dözülməz mehriban duyğularla oxşayan bu qəfil sən kəlməsinə – bunidaya heç bir bəşəri qüvvə tab gətirə bilməzdi! Bu sən kəlməsi ilə yanaşı isə – indi ona məktub yazmağın da faydasız olması haqqındaki bu qəti xəbərdarlıq! Heyhat, hə, hə, o bunu bildirdi: faydasızdır! Hər şey bitdi, həm də həmişəlik olaraq bitdi!

Axşama yaxın bağa on qat artıq şiddetlə və gözlənilməz göy gurultuları ilə yağan yağış, nəhayət, onu evə getməyə vadə etdi. Təpədən dirnağa qəder islanmış vəziyyətdə, bütün bədəni buza dönmüş halda tir-tir əsə-əsə ağacların arxasından boylanıb baxdı, onu heç kəsin görmədiyinə inanandan sonra öz pəncərəsinin altına yüyürdü, bayır tərefdən çərçivəni azca qaldırdı, – qədim çərçivə idi, yarısı qaldırılırdı, – otağa atılaraq, qapını kilidleyib, çarpayıa sərildi.

Hava tez qaralmağa başlamışdı. Hər yerdə – damda da, evin ətrafında da, bağda da yağışın şiriltisi eşidilirdi; onun səsi müxtəlif idi, iki cür idi, – bağda bir növ, evin yanında, suyu nohurlara tökən navalçaların fasıləsiz şiriltisi başqa cür. Həm də bu, ani olaraq letargiya keyikməsinə düçər olan Mitya üçün izah edilə bilməyən təşviş yaradır və burun deşiklerinin, nəfəsinin, başının od kimi yanan istisi ilə birləşdə onu elə bil ki, huşsuzluq vəziyyətinə salırdı; sanki nəsə başqa bir aləm, elə bil ki, nəsə başqa yad bir evdə, neyinsə baş verəcəyi dəhşətlə hiss olunan ayrı bir evdə nəsə başqa bir ikindiçağı yaradırdı.

O biliydi, hiss edirdi ki, yağışdan və axşamın toranından artıq qaranlıqlaşmış olan otağındadır; hiss edirdi ki, orada, zalda, çay masasının arxasında anasının, Kostyanın, Anyanın və yerölçənin səsləri eşidilir, lakin eyni zamanda, onu da hiss edirdi ki, hansı bir yad evdə isə ondan uzaqlaşmaqdə olan gənc dayənin arxasında

gedir: buna görə də onu izah edilə bilməyən, getdikcə artan dəhşət bürüyürdü, lakin bu dəhşətə ehtiras duyğusu, kiminsə kiminləsə yaxınlaşma duyğusu qarışındı, qeyri-təbii, iyriencə təsir bağışlayan yaxınlaşma; lakin bunda nəsə o özü də iştirak edirdi. Bütün bunlar iri, aq çöhrəli bir uşaq vasitəsi ilə hiss olunurdu; bu uşağı dala tərəfə əyilmiş gənc dayə qucağında aparır, yırğalaya-yırğalaya yatırırırdı. Mitya onu haqlamağa tələsirdi, haqlayıb dayənin üzünə baxmaq – onun Alyonka olub-olmadığını yoxlamaq istəyirdi, – lakin qəflətən özünü, gimnaziyanın, şüşələrinə tabaşır yixilmiş qaranlıq sinif otağında gördü. Sinif otağındaki komodun qabağında, aynanın qarşısında dayanan qadın, Mityanı görə bilməzdi, – o, birdən görünməz oldu. Qadının əynində kök yanqaqlarını kip tutan sarı rəngli ipək alt yubkası var idi, dabanları hündür tufli, qara rəngli zərif corablar geymişdi; corabların altından baldırıları görünürdü, özü də nəşə ilə çəkinə-çəkinə, xəcalet çəkə-çəkə indicə nə baş verəcəyi ni biliydi. Qadın artıq uşağı komodun siyirtməsində gizlədə bilmədi. Hörüyünü ciyininin üzərindən aşırıb cəld hörürdü, qapiya çəpəki nəzər sala-sala aynaya baxırdı; onun pudralanmış çöhrəsi, yalnız ciyinləri və çəhrayı giləli, mavi çalarlı süd kimi aq xırda döşləri aynada eks olunurdu. Qapı açıldı – solğun sıfəti qırılxımsız, smokin geymiş qısa və qara qırımsaçlı bir cənab dəhşətlə dönüb geri baxa-baxa gümrəh addımlarla içəri girdi. Yastı, qızıl portsiqarını çıxarıb, təklifsiz-zadsız papiroş yandırdı. Onun məqsədinin nədən ibarət olduğunu bilən qadın hörüyünü höre-höre ürkəkliklə kişiye baxırdı, sonra hörüyünü ciyinə atdı, yalnız qollarını qaldırdı... Kişi iltifatla onun belini qucaqladı, – qadın onun boynuna sarılanda qoltuğunun altındakı qara tükləri göründü, kişiye sığınub, üzünü onun sinəsinə dayadı...

XXIX

Mitya çim tər içinde oyandı, dəhşətli bir aydınlıqla dərk edirdi ki, məhv olmuşdur, dünyada ele bir müdhiş ümidsizlik və kədər hökm sürür ki, belə vəziyyət heç məşhərdə də; o dünyada da ola bilməz. Otaq çox qaranlıq idi, yağışın səs-küyük və şiriltisi pəncərədən eşidilirdi, həm də bu səs-küylə şirilti (həm də təkcə öz səsi

ilə), qızdırmadan tir-tir əsən bədən üçün dözülməz idi. Hamısından artıq dözülməz və dehşətli cəhət isə bəşər cinsi əlaqənin qeyri-təbiiliyi idi, sanki bu cinsi əlaqəni o, üzü qırılmış cənabla indicə bölüşdürüdü. Zaldan səsler və gülüş sədaları eşidilirdi. Bunlar da ona yabançı olduğu üçün, həyatın qabalığı, öz laqeydiliyi, ona qarşı amansızlığı ilə dehşətli və qeyri-təbii idi.

Mitya ayaqlarını çarpayıdan sallayıb oturaraq:

— Katya! — dcyə səsləndi. Ucadan: — Katya, axı bu necə şeydir!
— təkrar etdi; özü də tamamilə əmin idi ki, Katya onun səsini eşidir;
o, buradadır, səsini çıxartmır, yalnız ona görə cavab vermir ki, özü
acınacaqlı vəziyyətdədir, törətmış olduğu əməlin bütün islahedil-
məz dehşətini özü başa düşür. — Ah, heç fərqi yoxdur, Katya.
— Mitya acı-acı və mehribanlıqla piçildədi; bununla demek istəyir-
di ki, o hər şeyi bağışlayır, ancaq ki, Katya əvvəlki kimi ona sığın-
mış olsun; onlar birlikdə xilas ola bilsinlər, — hələ bu yaxınlarda
cənnət mislində olan o misilsiz gözəl bahar mühitində öz gözəl
məhəbbətlərini xilas etsinlər. Lakin: “Ah, fərqi yoxdur, Katya!”
— deyə piçildəyaraq dərhal da başa düdü ki, yox, fərqi vardır, bir
zaman Şaxovskoyedə, jasmin bürümüş eyvana baxarkən gözü qar-
şısında təcəssüm edən həmin gözəl xəyal aləminə qayıtmaq, xilas
olmaq yolu artıq yoxdur, ola bilməz. Ona görə də sinesini parçala-
yan ağrı və əzabdan yanıqlı-yanıqlı ağladı.

Bu ağrı, əza belə şiddətli, elə dözülməz idi ki, nə ctdiyini bil-
məyən, bütün bunların nə ilə nəticələnəcəyini dərk etməyən, yal-
nız bircə şeyi — bu əzabdan heç olmazsa bir dəqiqəlik xilas olmayı
və bütün gün keçirmiş olduğu və bütün dünyanın, indicə mövcud
olduğu röyalarından ən dəhşətli və iyrənc röyasına, o dəhşətli
aləmə düşməməyi arzulayan Mitya əli ilə axtarış, balaca gecə
masasının siyirtməsini çəkdi, soyuq və ağır tapançanı götürdü,
dərinən və sevinclə köksünü ötürərək ağızını açıb, var qüvvəsi ilə,
nəşə ilə atəş açdı.

ZƏRİF NƏFƏS

Qəbiristanda, yenicə əmələ gelmiş gil qalağının üstündə palid-
dan yonulmuş təzə xaç var idi. Möhkəm, ağır, hamar bir xaç.

Aprel, tutqun günlər idi, geniş sahəli qəza qəbiristanının abid-
ləri çılpaq ağacların arasından

hələ lap uzaqlardan görünürdü; soyuq küləyin viyiltisi eşidilir-
di, xaçın dibindəki çini əklil cingildəyirdi.

Xaçın özünə isə olduqca böyük, qabarıq çini medalyon bənd
edilmişdi, medalyonun içində sevinclə baxan, son dərəcə cazibə-
dar, şüx baxışlı gimnaziya tələbəsi olan bir qızın fotosəkli var idi.

Bu, Olya Meşterskaya idi.

Balaca qız, o vaxtı qehvəyi gimnaziya donları geymiş qızların
arasında heç bir şəylə fərqlənmirdi, bu qızın haqqında ancaq bunu
söyləmək olardı ki, çox qəşəng, varlı və xoşbəxt qızlardan biri idi;
onu demək olardı ki, istedadlı, lakin nadinc, dəcəl qız idi, həm də
nəzarətçi xanımın ona verdiyi öyünd-nəsihətlərə qarşı büsbütün
laqeyd idi. Sonra qız gündən-günə deyil, saatdan-saata gözəlləşib
böyüməyə başladı. On dörd yaşına çatanda o, artıq ayaqları zərif
biçimli, incəbel zərif bir qız oldu; döşləri aydın və qəşəng çevrə-
lənmişdi: bəşər dilinin heç vaxt ifadə edə bilmədiyi füsunkarlığı
bütöv üzə çıxmışdı. Onun bəzi rəfiqələri saçlarını hədsiz diqqətlə
darayı, özlərini çox təmiz və səliqəli saxlayır, hərəkətlərdə təm-
kinli olmağa çalışırlar. Olya isə heç bir şeydən qorxmurdu — nə
barmaqlarındaki mürəkkəb ləkələrindən, nə qızarış pörtmüs çoh-
rəsindən, nə saçlarının dağılmasından, nə də yüyürendə yixılarkən
dizinin açılıb görünməyindən. Son iki il ərzində onu bütün gimna-
ziya qızlarından fərqləndirən hər şey — zəriflik, qəşənglik, gümrəh-
liq, gözlərdəki aydın parıltı — heç bir qayğı, heç bir səy göstərilmə-
dən, hiss edilmədən yaranmışdı... Ballarda, — rəqs ziyafətlərində
— heç kəs Olya Meşterskaya kimi rəqs etmirdi, xizəkdə heç kəs
onun kimi sürüşə bilmirdi, ballarda ona vurulan kimi heç kəs
vurulmur, heç kəsin başına elə fırlanmırıldılar. Olya hiss edilmədən
yetkin qız oldu, hiss edilmədən şöhrəti gimnaziyaya yayıldı, artıq
onun haqqında şayieler yayılmağa başlamışdı. Deyirdilər ki, o, yel-
beyindir, pərəstişkarlarsız yaşaya bilmir; söyləyirlər ki, gimnaziya
tələbəsi Şenşin ona dəlicəsinə vurulmuşdur; guya, Olya da onu

sevirmiş, lakin onunla rəftarında elə dəyişkənmiş ki, tələbə özünü öldürmək isteyirmiş.

Gimnaziyada belə söz yayılmışdı ki, Olya Meşterskaya özünün son qış mövsümündə şənlik və əyləncələr içində lap ağlını itirmişdi. Qış qarlı, şaxtalı idi. Qar basmış gimnaziya bağının hündür kükñar ağacları arxasına crkən sallanan günəş daim müləyim, işıqlı idi; sabah üçün də şaxta və güneşli hava, Kilsə küçəsində gəzinti, şəhər bağındaki buz meydanı, xoş və gözəl axşam, musiqi, bir də içərisində Olya Meşterskayanın ən qayğısız, ən xoşbəxt bir məxluq təki göründüyü, buz meydanda hər tərəfə sürüşən izdihamın mənzərəsini vəd edirdi. Beləliklə, günlərin bir günü, böyük tənəffüs vaxtı, Olya Meşterskaya toplanış salonunda onu qovub tutmaq istəyen, sevinə-sevinə qışqırınan birinci sinif şagirdlərindən yaxa qurtarmaq üçün başıalovlu, yel kimi yüyürdüyü məqamda onu qəflətən rəis xanımın yanına çağırıldılar. Qız birdən ayaq saxladı, yalnız bircə dəfə dərindən köksünü ötürdü, artıq ince bir qadın ədası ilə saçlarını cəld düzəltdi, önlüyünü çıyılınrınə çəkib, gözləri parlaya-parlaya yuxarı qaçıdı. Hələ cavan görünən də, saçları ağarmış olan rəis xanım, əlində toxuma, masanın arxasında padşahın şəklinin altında sakitcə oturmuşdu.

Rəis gözünü toxumadan çəkməyib fransızca dedi:

— Salaməleyküm, mademoiselle Meşterskaya. Mən sizin hərəkət tərziniz, davranışınız haqqında danışmaq üçün, təessüf ki, sizi buraya bir neçə dəfə çağırmağa məcbur olmuşam.

Meşterskaya ona aydın və şəhərə nəzərlə baxa-baxa, lakin çöhrəsində heç bir ifadə təzahür etmədən masaya yanaşaraq:

— Mən sizi dinləyirəm, madame, — deyə cavab verib, elə yüngül, qəşəng və vüqarla əyləşdi ki, bu cür əyleşməyi ancaq o bacarırdı.

Rəis xanım:

— Siz mənə pis qulaq asacaqsınız, təessüf ki, mən buna inanmışam, — deyərək, sapı çekdi, pardaxlanmış döşəmədə Meşterskayanın maraqla baxdığı yumağı fırladıb gözlərini qaldırdı, o: — mən heç şeyi təkrar etməyəcəyəm, uzun-uzadı danışmayacağam, — dedi.

Şaxtalı günlərdə, divar sobasının istisilə yazı masası üzərindəki təzə inciçəyinin ətri yayılmış bu qeyri-adı, təmiz və böyük kabinet Meşterskayanın çox xoşuna gəlirdi. O, hansı dəbdəbəli salonunsa ortasında bütün qaməti ilə çəkilmiş gənc padşahın şəklinə

baxdı, rəis xanımın ortadan səliqə ilə ayrılmış ağ saçlarına nəzər salaraq, səsini çıxarmayıb gözlədi.

Rəis xanım daxilən əsəbiləşməyə başlayaraq, mənalı-mənalı dedi:

— Siz artıq balaca qız deyilsiniz.

Meşterskaya sadəcə, demək olar, sevincək cavab verdi:

— Bəli, madame.

Rəis xanım daha mənalı tərzdə:

— Lakin hələ qadın da deyirsiniz, — deyəndə, onun tutqun sıfəti azca qızardı, — hər şeydə əvvəl, o nə sayaq saç daramadır? Ancaq qadın saçını belə darayar!

— Madame, saçlarının gözəl olmasının günahı məndə deyil, — deyə Meşterskaya cavab verib, iki əli ilə başında qəşəng daranıb yıgilmış saçlarına toxundu.

Rəis xanım dedi:

— Hə, belə söylə, siz günahkar deyilsiniz! Bu cür saçdarama qaydasının günahı sizdə deyil, belə bahalı daraqlar gəzdirmeyin günahı sizdə deyil, iyirmi manatlıq tuflilər geyib valideynlərinizi xərcə salmağın günahı sizdə deyil. Lakin mən təkrar edirəm, siz hələlik ancaq gimnaziya tələbəsiniz və bunu tamamilə nəzərdən qaçırmırsınız...

Meşterskaya elə bu dəm öz sadəlik və sakitliyini itirmədən, birdən nəzakətlə onun sözünü kəsdi:

— Bağışlayın, madame, siz səhv edirsiniz, mən qadınam, özü də bunun təqsirkarı bilirsinizmi kimdir? Dədəmin dostu və qonşusu, sizin isə qardaşınız olan Aleksey Mixayloviç Malyutin. Bu əhvalat keçən yay mövsümü kenddə baş verdi...

Bu söhbətdən bir ay sonra, Olya Meşterskayanın yaşadığı mühitlə heç bir əlaqəsi olmayan yoxsul görünüşlü, kifir bir kazak zabiti onu vağzalın platformasında, qatardan yenice düşmüş adamların arasında gullə ilə vurdu. Özü də, Olya Meşterskayanın gimnaziya rəisini heyrətləndirmiş, ağılaşığmayan etirafı bütünlükdə təsdiq olundu: zabit məhkəmə müstəntiqinə bildirdi ki, Meşterskaya onu tovlayıb başdan çıxarmışdı, onunla yaxınlıq edirdi, and içmişdi ki, onun arvadı olacaq: "Mən onu öldürdüğüm gün, vağzalda məni Novoçerkasska yola salanda birdən mənə dedi ki, nikah haqqında bütün söhbətlər məni lağa qoymaqdan başqa bir şey deyildir;

sonra da gündəliyində Malyutin haqqında yazılmış səhifəni mənə oxumağa verdi”.

Zabit dedi:

– Mən bu xətləri clə oradaca, platformada cəld gözdən keçirəndə Meşşerkskaya mənim oxuyub qurtarmağımı gözləyir, platformada gəzinirdi. Mən onu oradaca güllə ilə vurdum. Gündəlik budur, burada, görün keçən il, iyulun onunda orada nə yazılıbmış.

Gündəlikdə aşağıdakılardan yazılmışdı:

– “Gecədir, saat ikiyə işləyib. Mən yatıb yuxuya getdimse də, lakin dərhal oyandım... Mən bu gün qadın olmuşam! Atam, anam və Tolya, hamısı şəhərə getdilər, mən tək qaldım. Mən tək qalmağımı hədsiz dərəcədə sevinirdim, özümü xoşbəxt hesab edirdim! Şəhər çağı bağda, çöldə gezişirdim; məşəyə getmişdim, mənə elə gəlirdi ki, bütün dünyada tək-tənhayam, həm də ömrümüzdə heç vaxt indiki kimi yaxşı düşünməmişdim. Mən naharı da tək yedim, sonra tam bir saat musiqi çaldım; musiqi sədaları altında mənə belə bir duygu yaranmışdı ki, mən həmişə və daim yaşayacağam, özüm də heç kəsin nail ola bilmədiyi xoşbəxt həyat sürəcəyəm. Sonra atamın kabinetində yatdım. Saat dördə məni Katya oyatdı; dedi ki, Aleksey Mixayloviç gəlib. Onun gəlmeyinə çox sevindim. Onu qəbul və məşğul etmək mənim üçün hədsiz dərəcədə xoş idi. O, bir cüt qəşəng Vyatka atı qoşulmuş öz minik arabasında gəlmüşdi. Atlar artırmanın qarşısında dayanmışdı, Aleksey Mixayloviç bizdə qaldı, ona görə ki, yağış yağırdı; o istəyirdi ki, axşama yaxın yer qurusun. Atamın evdə olmasına təəssüf edirdi, çox həyəcanlı idi, özünü mənimlə kavalər kimi aparırdı. Xeyli zarafat edib deyirdi ki, mənə vurulmuşdur. Biz çaydan qabaq bağda gəzişəndə hava yenə çox gözəl idi. Xeyli soyumuş olsa da, yağışdan islanmış bağın hər tərəfində günəş şüaları parıldayırdı; o mənimlə qol-qola gedirdi, özü də deyirdi ki, o, Marqarita ilə gəzən Faustdur. Onun əlli altı yaşı var, lakin hələ olduqca gözəldir; həmişə də qəşəng geyinir; ancaq onun plaşa bənzəyən palto geyməsi xoşuma gəlmədi. Ondan ingilis odekolonunun qoxusu gəlirdi, qara gözləri lap gənc oğlan gözləridir, saqqalı isə zərif şəkildə iki uzun hissəyə bölünmüdü, həm də tamamilə gümüş rəngdədir. Çay içində biz şüşəbəndlə eyvanda oturmuşduq. Mən elə bil özümü yaxşı hiss etmədim, ona görə də taxtın üstündə uzandım, o isə papiros çekirdi; sonra gəlib mənim yanında oturdu, yenə də mənə xoş sözlər deməyə

başladı. Sonra da əlimi oxşayıb öpdü, mən ipək yaylıqla üzümü örtdüm, o da yaylığın üstündən bir neçə dəfə mənim dodaqlarından öpdü... Başa düşə bilmirəm ki, bu nə təhər oldu. Mən dəli olmuşdum, heç vaxt güman etməzdim ki, beləyəm! İndi mənim üçün bircə çıxış yolu var... Məndə ona qarşı elə nifrət hissi oyanıb ki, buna dözə bilməyəcəyəm!..”

Bu aprel günləri ərzində şəhər tərtəmiz olmuşdu, qurumuşdu, daşları ağarmışdı; daşların üstündə yerimək rahat və xoş idi. Qara geymiş, əllərinə nazik qara əlcəklər taxmış, qara çətirli balaca bir qadın, hər bazar günü, ibadətdən sonra, şəhər kənarına gedən kilsə küçəsi ilə addımlayırdı. Qadın şose ilə gedir, his basmış dəmirçixanalardan, təravətli çöl havasının yayıldığı palçıq meydandan o biri tərəfə keçirdi. Bir az qabaqda kişi monastırı ilə dustaqxana arasında üfüq ağarırdı, bahar çölləri boz rəngə boyamışdı. Qara geyimli qadın monastırın divarı yanındaki gölməçələrin arasından keçib, sola burulanda bir növ böyük və alçaq bağ görünürdü; ağ hasar içərisinə alınmış bağ, bağın darvazası üzərində Məryəmin vəfatı günü yazılmışdı. Balaca qadın üzünə xaç çəkərək, adət etdiyi böyük xiyabanla irəlileyirdi. O, palid xaçın qarşısındakı oturacağa çatanda baharın soyuq və küləkli havasında bir-iki saat əyləşdi; tünük başmaq geymiş ayaqları və dar əlcəklə əlləri donana qədər burada oturdu. Qadın soyuqda da şirin-şirin cəh-cəh vuran bahar quşlarının nəğmələrini dinləyə-dinləyə çini əklili cingildədən küləyin viyiltisina qulaq asa-asə düşünürdü ki, gözleri bu cansız əklili bura-da görməmək üçün ömrünün yarısını qurban verərdi. Bu əklil, bu torpaq qalağı, palid xaç! Heç mümkünürmü ki, xaçdakı qabarığ çini medalyon içərisindən gözleri belə əbədiyyət ziyyasi ilə parlayan füsunkar bir məxluq bu xaçın altında yatmış olsun. Həm də bu cür məsum baxışı, indi Olya Meşşerkskayanın adı ilə bağlanmış o dəhşətli əhvalatla necə birləşdirəsən? Lakin balaca qadın qəlbini dərinliklərində özünü xoşbəxt hesab edirdi, hər hansı coşqun xəyal uyan adamlar kimi xoşbəxt.

Bu qadın – Olya Meşşerkskayanın oxuduğu sinifdə nəzarətçi olan qarımış qız idi; özü də çoxdan bəri onun üçün həqiqi, real həyatı əvəz edən müxtəlif xülyalarda yaşayırırdı. Əvvəlcə bu cür uydurma fikir onun, heç bir şəylə fərqlənməyən yoxsul praporşik qardaşı idi, – qadın qəlbini onunla, onun gələcəyi ilə bağlamışdı; qardaşının

gələcəyi onun təsəvvüründə nə üçünsə parlaq gələcək kimi canlanırdı. Bu praporşiki Mukden yaxınlığında öldürüdlər, bundan sonra qadın özünü inandırırdı ki, o, ideya uğrunda çarışan zəhmətkeşdir. Olya Meşterskayanın ölümü bu balaca qadını yeni xəyala məftun etmişdi. İndi Olya Meşterskaya onun düşüncə və hisslerinə hakim kəsilmişdi. Qadın hər bayram günü onun qəbrini ziyarət edir, gözlərini zilləyib saatlarla palid xaça baxır, Olya Meşterskayanın tabutda, çiçəklər içərisindəki solğun çohrəsini, həm də bir dəfə qulaq asıb eşitdiklərini xatırlayırdı; bir dəfə böyük tənəffüsde, gimnazianın bağında gəzişəndə Olya Meşterskaya özünün sevimli rəfiqəsi olan ucaboy, kök Subbotinaya yeyin-yeyin deyirdi:

— Mən atamın kitablarından birində — onda qədim, məzəli kitab cəxdur, — belə bir şey oxudum: qadının gözəlliyi necə olmalıdır... Orada, başa düşürsənmi, o qədər şey yazılıb ki, hamısını yadda saxlamaq mümkün deyil: hə, əlbəttə ki, qatran kimi qaynayan gözlər, — Allah haqqı, ele bu cür də yazılıb: qatran kimi qaynayan! — Gecə kimi qara kirpiklər, zərif al yanaq, nazik bel, adı əldən uzun olan əllər, — başa düşürsənmi, adidən uzun! — Balaca ayaq, əndazəsinə iri döşlər, düzgün girdələnən sağrı, baliqqulağı rəngində dizlər, maili ciyinlər, mən bunların çoxunu, demək olar, ezbərləmişəm. Bütün bunlar tamamilə düzgündür! Lakin başlıcası bilirsənmi nədir? Yüngül nəfəs! Axı bu nəfəs məndə vardır, — sən bir qulaq as, gör, mən necə yüngül nəfəs alıram, — axı, düz demirəmmi, var, yoxsa yox?

İndi bu zərif nəfəs dünyaya yenidən yayılmışdı, buludlu səma-ya, bu soyuq bahar küləklərinə!

QARANLIQ XİYABANLAR

Soyuq və yağışlı bir payız günü; yağış suyu basmış və bir çox qara təkər izləri il şırımlanmış Tula şahrahlarından birində uzun bir daxmaya üstlüyü yarıya qədər qaldırılmış, ziğ-palçığa batmış üçatlı bir fayton yanaşdı. Faytona çamıra batmamaq üçün quyuqları düyümüş lap adı atlar qoşulmuşdu. Uzun daxmanın bir başında poçt yerləşirdi, o biri başında isə xüsusi bir otaq var idi; burada dincəlmək, yaxud gecələmək, nahar etmək, yaxud da samovar qaynatdırmaq

olardı. Daxmanın qarşısında dayanan faytonun sürücüsü qalın çuxa geymiş, belini qayıyla möhkəm bağlamış, qarabuğdayı və olduqca sağlam, ciddi bir mujik idi, seyrək qara saqqalı vardi; lap qədim quldura bənzəyirdi. Faytonda başına qabağı uzun günlüklü böyük furajka qoymuş qədd-qamətlə bir hərbçi qoca oturmuşdu. Qunduz xəzinədən dik yaxalıqlı boz Nikolay şineli geymiş qocanın qaşları şəvə kimi qara olsa da, bığları tamam ağarmışdı; bığı ağ bakenbardları ilə birləşirdi; çənəsi qırılxımsıdı; bütün zahiri görünüşü II Aleksandra oxşayırırdı; bu cür zahiri görünüş Aleksandrın padşahlıq etdiyi dövrdə hərbi xidmətçilər arasında geniş yayılmışdı; onun baxışı da sualedici, ciddi və eyni zamanda yorğun bir adamın baxışı idi.

Atlar dayananda, düz qunclu hərbi çəkmə geymiş qoca ayağını faytondan sallayıb, zamşə əlcəkli əlləri ilə şinelinin ətəklərindən yapışaraq yürüyə-yürüyə daxmanın artırmasına qalxdı.

Sürücü qaba tərzdə qışkırdı:

— Sol tərəfə, zati-aliləri.

Ucaböylü qoca astanada başını bir az əyib, dəhlizə, sonra da sol tərəfdəki otağa daxil oldu.

Otaq isti və səliqəli idi; sol bucaqda təzə, zərli çərvivedə Isa peyğəmbərin şəkli asılmışdı; onun aşağısında üstünə təmiz, cod süfrə salınmış masa vardi; masanın arxasında tərtəmiz skamyalar görünürdü; xeyli kənarda, sağ bucağı tutmuş mətbəx sobası tabaşırı-lə təzəcə ağardılmışdı. Yaxında taxta bənzəyən çarpayı var idi; taxtin üstünə ala çullar salınmışdı; çulların kənarı sobanın böyrünə dirənirdi; sobanın üstündə, — kələm, mal eti və dəfnə yarpağından hazırlanmış şorbanın iştahaaçan xoş qoxusu yayılırdı.

Müsafir şinelinin skamyaların üstünə atanda, mundir və çəkmələrdə daha qamətlə göründü; sonra papağını çıxartdı, solğun ariq əlini yorğun halda başına çəkdidi; onun gicgahlarında gözlerinin künclərinə sarı daranmış çal saçları qıvrırmıştı; qaragözlü uzunsov və qəşəng sifetinin bəzi yerlərində axırda çiçək izləri qalmışdı. Otaqda heç kəs yox idi, kişi dəhlizin qapısını açıb hiddətlə qışkırdı:

— Ey, kim var orda?

Otağa dərhal qarasaçlı bir qadın daxil oldu, onun da qaşları qara idi, o da yaşına uyğun olmayan dərəcədə gözəl idi; yaşılı qaraçıya bənzəyirdi; üst dodağında və yanaqlarının kənarlarında qara narın tüklər görünürdü; kök olmasına baxmayaraq gümrah yeriyirdi;

qırmızı koftasının altından iri döşləri qabarır, dişi qaz qarnı kimi üçbuçaq qarnı qara ipək yubkasının altından seçiliirdi.

Qadın dedi:

– Xoş gəlibsiniz, zati-aliləri. Yeməkmi yeyəcəksiniz, yoxsa buyurursunuz, samovar götürək?

Müsafir qadının etli ciyinlərinə və qırmızı nimdaş tatar başmaqları geymiş çevik ayaqlarına ötəri nəzər salaraq, kəsik-kəsik və saymazyana cavab verdi:

- Samovar. Sən burada sahibkarsan, yoxsa xidmətçi?
- Sahibkaram, zati-aliləri.
- Deməli, buranı özün idarə edirsən?
- Elədir ki, var. Özüm.
- Bəs niyə belə? Dulsan ki, işi tek özün aparırsan?
- Dul deyiləm, zati-aliləri, bir şeylə yaşamaq lazımdır, ya yox?

Bir də ki, təsərrüfatçılığı xoşlayıram.

- Belə de. Bu yaxşıdır. Necə də təmiz, səliqəli otağın var.
- Gözlərini azca qayıb, ona böyük maraqla baxan qadın cavab verdi.
- Təmizliyi də xoşlayıram. Axı mən ağaların evində boyabaşa çatmışam, özümə ədəblə, tərbiyə ilə aparmaya bilərəmmi, Nikolay Alekseyeviç?

Müsafir qəddini cəld düzəltdi, gözlərini geniş açıb qızardı, tələsik dilləndi:

- Nadcjda! Sənsənmi?
- Qadın cavab verdi:
- Mənəm, Nikolay Alekseyeviç.

Hərbi adam taxtin üstündə əyleşərək, düz qadının gözünün içində baxa-baxa dedi:

- Amaq Allah, pərvərdigara! Kimin ağılna gələ bilərdi! Biz necə ildir görüşməmişik? Otuz beş il varmı?
- Otuzdur, Nikolay Alekseyeviç. Mənim indi qırx səkkiz yaşım var, sizin isə, zənnimcə, altmışa yaxındır?
- Təqribən elədir... Aman Allah, nə qəribə işdir, təəccübüldür!
- Nə təəccübüldür, cənab?
- Elə hər şey, hər şey... Sən bunu necə başa düşmürsən!

Müsafirin yorğunluğu da, dalğınlığı da yox olmuşdu; o, ayağa qalxıb döşəməyə baxa-baxa otaqda qətiyyətlə var-gəl etməyə başladı. Sonra dayandı, ağsaqqalı sıfəti qızarmış halda danışmağa başladı:

– O vaxtdan bəri sənin haqqında heç bir şey bilmirəm. Buraya necə gəlib çıxmışan? Nə üçün ağaların yanında qalmadın?

- Sizdən bir az sonra ağalar mənə azadlıq verdilər.
- Bəs harada yaşayırdın?
- Uzun əhvalatdır, cənab.
- Deyirsən, ərə getməyibsən?
- Yox, getməmişəm.
- Nə üçün? Sənin kimi gözəl bir qadın...
- Mən bunu edə bilməzdim.
- Nə üçün edə bilməzdim? Nə demək isteyirsən?
- Burada izah olunmalı nə var? Mənim sizi necə sevdiyimi, yəqin ki, xatırlayırsınız.

Müsafir elə qızardı ki, az qala gözləri yaşaracaqdı; qaşqabağını töküb, yenə var-gəl etməyə başladı. Burnunun altında dedi:

- Hər şey keçib gedir, mənim əzizim. Sevgi, gənclik – hər şey, hər şey. Adı, bayağı bir əhvalatdır. İllər ötdükcə hər şey keçib gedir. İovun kitabında bu barədə necə deyilib? “Axıb gedən sular kimi xatırlayacaqsan”.

– Allah kimə nə verirsə odur, Nikolay Alekseyeviç. Hamının gəncliyi keçib gedir, sevgi isə başqa şeydir.

Kişi başını qaldırdı, ayaq saxlayıb, iztirabla gülümsədi.

- Axı sən məni bütün ömrün boyu scvə bilməzdim ki!
- Deməli, bilərdim. Nə qədər vaxt keçsə də, daim bir hissə yaşayırdım. Bilirdim ki, siz əvvəlki adam deyilsiniz, belə adam çoxdan yoxdur; onu da bilirdim ki, sizin üçün sanki heç bir şey mövcud olmamışdır, amma baxın... indi məzəmmət etmək gecdir, ancaq bu, həqiqətdir ki, siz məni çox insafsızcasına atdiniz, təkcə bu haqsızlığa görə neçə dəfə canıma qəsd etdim, özümü öldürmək istədim, hələ bundan əlavə baş verən əhvalatları demirəm. Axı vaxt var idi ki, mən sizni Nikolenko adlandırdım, Nikolay Alekseyeviç, siz də mənə – yadınızdadır mı? – Qadın acı-acı gülümsəyərək, əlavə etdi, – daim “qaranlıq xiyabanlar” haqqında cürbəcür şeirlər oxuyurdunuz.

Kişi başını bulayıb dedi:

- Ah, sən nə qədər gözəl idin! Necə coşqun, necə göyçək idin! Nə cür bədən, nə cür gözlər! Yadındadır mı, hamı sənə necə məftunluqla tamaşa edirdi?

— Yadımdadır, cənab. Siz də çox gözəl idiniz. Axı öz gözəlliymi, öz coşqunluğumu mən sizə verdim. Belə şeyi necə yaddan çıxarmaq olar?

— Ah, hər şey keçib gedir, hər şey yaddan çıxır.

— Hər şey keçib gedir, ancaq hər şey yaddan çıxmır.

Müsafir üzünü kənara çevirib, pəncərəyə yanaşaraq dedi:

— Get buradan. Get, xahiş edirəm.

Sonra da dəsmalını cibindən çıxarıb, gözlərinə sıxaraq, yeyin-yezin əlavə etdi:

— Təki Allah məni bağışlasın. Sən isə, görünür, bağışlayıbsan.

Qadın qapının ağızında ayaq saxladı:

— Yox, Nikolay Alekseyeviç, bağışlamamışam. Bir halda ki, səhbət bizim hissərimizə aid oldu, açığını deyəcəyəm: mən sizi heç vaxt bağışlaya bilməzdəm. O vaxt mənim üçün dünyada sizdən əziz bir məxluq olmadığı kimi, sonralar da olmayıb. Ona görə də mən sizi bağışlaya bilmərəm. Əshi, xatırlamağın nə mənası var? Ölülər qəbiristandan qayıtmır.

Müsafirin sıfəti artıq ciddi ifadə almışdı; o, pəncərənin qabağından çəkilərək, cavab verdi:

— Hə, hə, mənası yoxdur, əmr elə, atları qoşsunlar. Sənə yalnız bunu deye bilerəm ki, heç vaxt xoşbəxt olmamışam, xahiş edirəm, ayrı şey düşünmə: məni bağışla, ola bilsin ki, mən sənin heysiyyətine toxunmuram, lakin açıq deyirəm — mən arvadımı bütün varlığımla, dəlicəsinə sevirdim. Lakin o mənə xəyanət etdi, vəfasızlıq edib, səni atdıqımdan daha betər təhqirlə məni atdı. Oğlumu məftunluqla sevirdim, ona nə cür ümidi bəsləyirdim! Halbuki əclaf, yaramaz çıxdı; bədxərc, həyasız, daşqəlbli, şərəfsiz, vicdansız bir adam oldu... Bir də elə bütün bunlar da ən adı, bayağı əhvalatdır. Salamat qal, əzizim. Güman edirəm ki, səni itirməklə həyatimdə malik olduğum ən əziz məxluqu itirdim.

Qadın kişiyə yanaşınb onun əlini öpdü.

— Əmr elə, atları...

Müsafir yoluna davam edəndə, qaslarını çatıb düşünürdü: “Bəli, necə gözəl, cazibədar idi! Füsunkarcasına cazibədar!” Özünün son sözlerini və onun əlini öpməsini xəcalət çəkə-çəkə xatırladı, elə o saat da xəcalət çəkməsindən utandı: “Onun mənə ən yaxşı həyat dəqiqlikləri bəxş etməsi, məgər həqiqət deyilmə?”

Solğun qürub günüşi göründü. Sürücü atları yortma sürürdü, o daim qara şırımları dəyişir, faytonu palçığı az olan izlərlə sürürdü, o da nə barədə isə fikirləşirdi. Nəhayət, ciddi və sərt ifadə ilə dedi:

— Zati-aliləri, biz yola düşəndə o arvad pəncərədən elə hey bizə tamaşa edirdi. Yəqin ki, siz onu çoxdan tanıyırsınız, eləmi?

— Çoxdan, Klim.

— Çox ağıllı arvaddır. Özü də deyirlər ki, yamanca varlıdır. Faizlə pul borc verir.

— Bunun heç bir əhəmiyyəti yoxdur.

— Necə yəni əhəmiyyəti yoxdur? Yaxşı yaşamağı kim istəməz? Vicdanla borc verəndə, pislik də az olar. Deyirlər ki, o arvad bu barədə ədalətlidir. Ancaq tərsxasiyyətdir! Vaxtında qaytarmadın — vay halına — özündən küs!

— Hə, hə, özündən küs... Yeyin sür, xahiş edirəm, qatara gecikməsək yaxşıdır...

Üfüqə sallanan günəş boş çöllərə sarı işıq saçırı, atların ayaqları müntəzəm olaraq gölməçələrdə şappıldıyırı. Qara qaslarını çatmış müsafir tez-tez görünən nallara baxa-baxa düşünürdü:

“Hə, özündən küs. Hə, əlbəttə, ən yaxşı dəqiqliklər özü də ən yaxşı, həqiqətən məftunedici dəqiqliklər! Ciçək açmışdı hər tərəfdə al-qırmızı giləmeyvələr. Cökələr, qaranlıq xiyabanlar, xəlvət guşələr... Lakin pərvərdigara, bəs sonra nə olardı? Mən onu atmasaydım, nə olardı? Həmin Nadejda — müsafir otağı saxlayan sahibkar qadın — mənim arvadım, mənim Peterburqdakı evimin sahibəsi, mənim uşaqlarımın anası?” Nə mənasız cəfəngiyat?!
O, gözlərini yumub başını bulayırdı.

RUSYA

Moskva-Sevastopol sürət qatarı Podolski keçəndən sonra, axşam saat on bire işləyəndə balaca stansiyada dayandı, qatar bura-da dayanmamalı idi, amma nədənsə ikinci xətdə dayanıb nəyisə gözləyirdi. Birinci dərəcəli vaqonun aşağı salınmış pəncəresinə bir nəfər cənabla bir xanım yanaşdı. Əlində qırmızı fənər sallanan konduktor reislərdən keçirdi, xanım ondan soruşdu:

– Bəri baxın, biz nə üçün dayanmışıq?

Konduktor cavab verdi ki, qarşidan gələn sürət qatarı gecikir.

Stansiya qaranlıq, ürəksikan idi, adamda qəm-qüssə oyadırdı. Qaranlıq çoxdan çökmüşdü, lakin qərbədə, stansiyadan o tərəflərdə, qaralan meşəli çöllərin arxasında, uzun sürən yay şəfəqi, Moskva şəfəqi hələ də parlayırdı. Pəncərədən vaqona rütubətlili bataqlıq qoxusu dolurdu. Ətrafi bürüyən sükut içərisində çəkçəkin quşunun müntəzəm cikkiltisi eşidildi, clə bil ki, quşun da səsinə rütubət çökmüşdü.

Kişi pəncərəyə, qadın isə onun çıyninə söykəndi.

Kişi dedi:

– Mən bir dəfə tətil vaxtı buralarda yaşamışam. Buradan beş verst aralı olan bir yaylaq malikanesində repetitor, müəllim idim. Cansıxıcı, kədər doğuran yerdir. Xırda məşəlik, pöhrəlik, sığırçınlar, ağcaqanad, bir də circırama. Heç yerdə heç bir ürəkaçan mənzərə yoxdur. Malikanədə üfüqə ancaq mezonindən tamaşa edib nəşələnmək olardı. Ev, əlbəttə ki, rus elinə məxsus yaylaq üslubunda tikilmişdi; ancaq çox baxımsız vəziyyətdə idi, – evin dalında bağə bənzəyən bir şey var idi, bağdan o tərəfdə isə nə olduğu məlum deyildi, – bilmək olmurdu göldür, yoxsa bataqlıq; hər tərəfini göl qamişı ilə ağ su zanbağı basmışdı; bataqlıq sahildə də mütləq dibi yasti qayıq olardı.

– Bir də, əlbəttə ki, canı sıxlıb, qüssələnən, sənin qayığa mindirib bataqlıqda gəzdirdiyin yaylaq qızı.

– Hə, hər şey lazımı qaydasında idi. Amma ki, qız heç də dari-xan, canı sıxlıq məxluq deyildi. Mən onu qayıqda çox vaxt gecələr gəzdirirdim; həm də ki, bu, şairanə olurdu. Qərbədə səma bütün gecə yaşıla çalır, işıq saçırı; özü də orada, üfüqdə, bax lap indiki kimi nə isə işarrir, daim işarırdı... Tek birce dənə avar tapmışdım, o da bel kimi idi; mən bu avari işə salırdım, lap vəhşisayağı avar çəkirdim, – gah sağa, gah da sola. Qabaq sahil pöhrəlik olduğu üçün qaranlıq idi, lakin pöhrəlikdən o tərəfə bütün gecə bu əcaib işarti görünürdü; hər tərəfi təsəvvürə gəlməz sükut bürüyürdü – yalnız ağcaqanadlar vizildaşır, circıramlar uçuşurdu. Heç güman etməzdim ki, onlar gecələr uçurlar, – sən demə, nə üçünsə uçuşurlar. Lap dəhşət idi.

Nəhayət, qarşidan gələn qatarın şaqquştısı eşidildi, gurultu ilə, küləkləyə-küləkləyə yanaşıb, işıq düşən pəncərələrin qızıl kimi parıldayan zolağına qovuşaraq, yel kimi ötüb keçdi. Vaqon dərhal

hərəkət etdi. Bələdçi kupeyə daxil olub yataqları hazırlamağa başladı.

– Yaxşı, bir de görün, sizin o qızla əhvalatınızın axırı nə oldu? Həqiqi bir sevgi macərası idimi? Sən o qız haqqında nə üçünsə mənə heç nə söyləməyibsən. O nə cür qız idи?

– Ariq, ucaboy. Sarı çit sarafan, yalın ayağına isə, əlvan yundan toxunmuş çariqlar geyirdi.

– Demək ki, bu da rus üslubunda idi?

– Güman edirəm ki, daha çox yoxsulluq üslubunda idi. Geyinməyə bir şey yox idi, ona görə də qolsuz donda gəzirdi. Bundan başqa, o qız rəssam idi: Stroqonov rəssamlıq məktəbində oxumuşdu. Elə özü də şairanə gözəlik mücəssəməsi idi. Kürəyindən uzun qara hörüyü sallanırdı, qarayanız çöhrəsini xırda qara xallar bəzəmişdi; qəşəng nazik burnu, qara gözləri vardi, qaşı da qara idi. Bütün bunlar, – qolsuz sarı don və köynəyinin ağ kisəyi qolları ilə birlikdə çox gözəl görünür, xoş təsir bağışlayırdı. Çarığın içinde topuqları da zərif idi, topuqlarının aşağı hissəsi də; qarabuğdayı ince derisinin altında sümükləri seçilirdi.

– Mən bu cür tip görmüşəm. Kurslarda oxuyanda mənim belə bir rəfiqəm var idi. Yəqin, qaraqışqırıqcı idi.

– Ola biler. Xüsüsən ona görə ki, sifetdən anasına oxşayırırdı, anası isə, şərqli qanı olan knyaz nəslindən idi; bir növ qara sevda naxoşluğunə mübtəla idi. Ancaq nahar vaxtı üzə çıxırırdı. Gəlib əyleşir, dinib-danışmir, gözünü qaldırıb heç kəsə baxmadan öskürdü; hər şeyin də yerini dəyişiridi; gah biçağı əlinə alırdı, gah da çəngəli. Birdən danışmağa başlayanda isə, elə qəfildən, elə ucadan danışırkı ki, adam diksinirdi.

– Bəs atası?

– O da qaradınməz, ariq və ucaboy bir adam idi, istefaya çıxmış hərbiçi idi. Tekcə dərs verdiyim, tərbiyə etdiyim oğlan, onların uşağı sadə və mehriban bir oğlan idi.

Bələdçi kuperdən çıxdı, dedi ki, yataq hazırlır, onlara şirin yuxu arzulayıb getdi.

– Bəs qızın adı nə idi?

– Rusya.

– Bu nə cür addır?

– Cox sadə – Marusya.

– Yaxşı, bir de görün, sən ona bərkmi vurulmuşdun?

– Əlbəttə, sanki, çox bərk vurulmuşdum.

– Bəs qız?

Kişi bir az susub, laqeyd cavab verdi:

– Yəqin, ona da elə gəldirdi. Lakin gedək yataq. Bu gün mən yamanca yorulmuşam.

– Əcəb adamsan! Məni əbəs yere maraqlandırdın. Heç olmazsa iki kəlmə ilə söylə görüm, sizin sevgi macəranız nəylə və necə qurtardı.

– Əşİ, heç bir şeyle. Çixıb getdim, vəssalam.

– Bəs sən nə üçün ona evlənmədin?

– Yəqin, irelicədən hiss etmişdim ki, sənə rast gələcəyəm.

– Yox, sən ciddimi deyirsən?

– Ona görə ki, mən özümü gülə ilə vurdum, qız isə qarnına xəncər soxdu...

Onlar el-üzlərini yudular, dişlərini təmizlədilər, qapını kilidləyib, darısqallaşmış kупедə paltarlarını soyunaraq, müsafir sevinci ilə, təmiz yuyulmuş şax kətan məlefələrin altına girdilər; uzanıb başlarını, dik olduğu üçün daim sürüşən yastiqlara qoydular.

Qapının üzərindəki göyümtül-bənövşəyi gözcük sakitcə baxırdı. Qadın bir sonra yuxuya getdi, kişi yatmamışdı; uzanıb papiroş çəkirdi; fikrində həmin yay mövsümünü canlandırırdı...

Rusyanın bədənində xeyli balaca qara xallar var idi – onun bu xüsusiyyəti olduqca məlahətli idi. Qız dabansız, yumşaq ayaqqabılarında gəzdiyi üçün qolsuz donunun altında bütün bədəni titrəyirdi. Onun qolsuz donu enli, yüngül idi, bu donda ucaboylu qızın bədəni özünü çox rahat, sərbəst hiss edirdi. Bir dəfə yağışda qızın ayaqları islanmışdı, qız bağdan yürürək qonaq otağına girəndə, o özünü yetirib qızın başmaqlarını soyundurdu, onun islanmış, nazik pəncələrini öpməyə başladı – o, ömründə özünü belə xoşbəxt hiss etmişdi. Eyyanın qapıları açıq olduğu üçün getdikcə daha şiddetlə yağın yağışın şirəltisi aydın eşidilirdi; təravətli, ətirli yağış qoxusu otağı ağızına almışdı; ala-toran evdə nahardan sonra hamı yatmışdı; od kimi qırımızı, böyük kəkilli, qanadları yaşılı çalan xoruz onu da, qızı da yamanca qorxutmuşdu; onlar heç bir şeydən ehtiyat etməyərək, çox qızğın anlar keçirdikləri dəmdə, xoruz da yağışdan qorunmaq üçün dırnaqlarını taqqıldada-taqqıldada bağdan qaçıb otağa girmişdi. Onların divandan hövlnak sıçrayıb qalxdıqlarını görəndə, xoruz, sanki nəzakət göstərib, gözəl quyuğunu sallayaraq geri, yağışın altına keçdi.

İlk vaxtlar Rusya ona daim diqqət yetirirdi; oğlan onunla danışmağa başlayanda pul kimi qızarır, burnunun altında məzeli, istehzalı tərzdə cavablar verirdi; masa arxasında əyləşəndə çox vaxt atasına müraciət edərək, ona öcəşirdi:

– Siz onu əbəs yerə qonaq etməyin, ata. O, vareniki xoşlamır. Bir də ki, onun heç doğramadın da xoşu gəlmir, heç əriştəni də sevmir, qatiqdan da zəhləsi gedir, kəsmikdən də.

Səhərlər o, uşaqla məşğul olurdu; qız isə təsərrüfatla, – evin bütün işini qız görürdü. Saat birdə nahar edirdilər, nahardan sonra qız öz mezoninə çekilir, yaxud da yağış yağməyanda bağ'a gedirdi, onun molberti bağda, ağcaqovağın altında idi; qız burada, ağcaqanadlardan qoruna-qoruna naturadan şəkil çəkirdi. Sonra qız eyvana qalxmağa başladı; o özü isə nahardan sonra, burada, əlində kitab, qarğıdan hörülülmüş əyri kresləda əyləşib, mütalıə edirdi; qız əllərini dalına qoyub dayanır, qeyri-müəyyən istehzalı təbəssümələ ona tamaşa edirdi.

– Bilmək olarmı, siz, lütfən, hansı əllaməlikləri öyrənirsiniz?

– Fransız inqilabı tarixini:

– Aman Allah! Mən bilmirdim ki, bizim evimizdə inqilabçı yuva salıb!

– Bəs siz nə üçün öz rəssamlığınızı məşğul olmursunuz?

– Bir az sonra ondan birdəfəlik el çəkəcəyəm. Mən istedadsız olmağımı inanmışam.

– Siz öz rəsmlərinizdən birini mənə göstərin.

– Elə güman edirsiniz ki, rəssamlıqdan sizin başınız çıxır?

– Yamanca lovğasınız.

– Belə bir şey var...

Nəhayət, bir dəfə qız ona göldə seyrə çıxməği təklif etdi, qəfil-dən qətiyyətlə dedi.

– Deyəsən, bizim tropik mahalımızın yağışlı dövrü qurtardı. Gəlin əylənək. Doğrudur, bizim balaca qayığımız çürüyüb vecdən çıxıb, dibi də ki, dəlik-dəlikdir, lakin biz Petya ilə birlikdə onun bütün dəlik-deşıyinə qarğı tixamışq...

Bürkülü, isti bir gün idi; aralarına sarı qaymaqcıçayı dolmuş sahil otları rütubət çökmüş istidən elə qızmışdı ki, adamın nəfəsi təngişirdi; otların üzərində saysız-hesabsız açıq-yaşıl rəngli kəpənekler fırlanırdı.

Qızın daim istehza ilə danışmasına adət etmiş müəllim qayığa yanaşanda dedi:

- Axır ki, iltifat edib mənə məhəl qoydunuz!
- Axır ki, siz fikrinizi toplayıb mənə cavab verə bilmədiniz!
- deyə qız ona ağızyelli cavab verib, qayığın baş tərəfinə atılonda qurbağalar ürkdü; hər tərəfdən şappaşapla suya atıldılar, lakin qız birdən var gücü ilə bağırdı, sarafanını dizlərinə qədər qaldırb, ayaqlarını yerə döyüd:
- Koramal! Koramal!

O, ani olaraq qızın qarabuğdayı çıarpaq qıçlarını gördü, qabaq tərəfdən avari qapıb, qayığın dibində qırırlan koramala ilişdirdi; onu avarla qaldırb, xeyli uzağa, suya atdı. Qızın rəngi qaçmış, çohrəsində bir növ, hindlilərə xas olan solğunluq əmələ gəlmışdı; üzündəki xallar daha da qaralmış, saçı ilə gözlərinin qaralığı cə bil ki, bir az da tündləşmişdi. Qız rahathlıqla köksünü ötiirdü:

– Uf, nə murdar heyvandır! Kor sözünün koramaldan əmələ gelməsi əbəs deyil ki! Buraların hər yerində, bağda da, evin altında da koramal doludur... Siz təsəvvür edin ki, Petya onları əline alır!

İlk dəfə idi ki, qız onunla belə sadə danışındı, həm də ilk dəfə idi ki, onlar bir-birinin gözünün içində dik baxırdılar.

– Amma siz yamanca qoçaqsınız! Onu necə də sərrast vurdunuz!

Qız tamamilə özünə gəlmışdı, kefi açılmışdı; o gülüməsdi, cəld qayığın baş tərəfindən dal tərəfinə keçərək, sevinə-sevinə əyləşdi. Qızın qorxu hissindəki gözəllik onu heyran etmişdi; o indi mehribanlıqla düşüñürdü: bəli, bu qız hələ uşaqdır! Lakin özünü laqeyd göstərib, fikirli-fikirli irəli addımladı; avari suyun həlməşik dibinə dayayıb, qayıga mindi; baş tərəfini qabağa çevirib, sualtı otların çalpaşıq kütləsi içərisindən, yaşıł гол qamışı ilə çıçək açmış ağ su zanbaqlarına sarı çökdi; onların qalın, girdə yarpaqları sıx kütlə ilə irəlidə hər şeyin qabağını kəsmişdi; müəllim qayığı, nəhayət, suya çıxartdı, ortadakı skamyada əyləşib, sağa və sola avar çəkməyə başladı.

Qız qışkırdı:

– Gözəldir, eləmi?

O cavab verdi:

– Olduqca! – Papağını çıxarıb, qızı sarı döndü. – Xahiş edirəm, atın bunu öz yanınıza, yoxsa qəfildən bu təknənin içində düşə bilər;

siz məni bağışlayın, təknənin içində hər halda su dofur, özünün də içində xeyli zəli var.

Qız onun papağını diziniñ üstünə qoydu.

– Siz narahat olmayın, hara gəldi atın getsin.

Qız papağı sinəsinə sıxdı:

– Yox, mən onu qoruyacağam!

Müəllimin qəlbində yenə mehriban duyğu baş qaldırdı, lakin o yenə üzünü döndərib, avari səylə göl qamışı ilə ağ su zanbaqları arasında parlayan suya batırdı.

Ağcaqanadlar onların üzünə və əllerinə yapışırı; hər tərəfi, hər şeyi: rütubət çökmüş torpağı, tutqun gün ışığını, səmada müləyim işiq saçan qıvrım-qıvrım ağ buludları və göl qamışı ilə su zanbaqlarından əmələ gəlmış adalar arasında görünən suyu gümüşə çalan isti hava bürümüşdü; hər yer cə dayaz idi ki, hər tərəfini ot basmış suyun dibi görünürdü; lakin bu, suda eks olunan səmanın, göydə süzən buludların cumduğu ucsuz-bucaqsız dərinliyə mane olmurdu. Qız birdən yenə qışkırdı, – qayıq yana əyilmişdi. O, qayığın dal tərəfindən əlini suya salıb, su zanbağının saplaşğından yapışaraq özünə təraf elə dardı ki, qayıqla birlikdə yana əyildi, – müəllim yerindən sıçrayıb qızın qoltuğunun altından yapışdı. Qız şaqqanaq çəkib güldü, arxası üstə uzanıb, islanmış əlinin suyunu onun düz gözünə cilədi. Bu dəm müəllim onu yenə qucaqladı; nə etdiyini başa düşmədən, qəhqəhə çəkən qızın dodaqlarını öpməyə başladı. Qız cəld onun boyunuń qucaqlayaraq, yöndəmsiz haldə yanağından öpdü...

O gündən sonra onlar gecələr üzməyə başladılar. Ərtəsi gün qız onu nahardan sonra bağa çağırıb soruşdu:

– Sən məni sevirsən?

Oğlan qayıqda dünənki öpüşləri yadına salıb hərarətlə cavab verdi:

– İlk dəfə görüşdükümüz gündən!

Qız dedi:

– Mən də. Yox, əvvəlcə sənə nifrat edirdim, – mənə elə gəldi ki, sən mənə qətiyyən məhəl qoymursan. Lakin Allaha şükür ki, bütün bunlar keçib gedib. Bu axşam, hamı yatandan sonra yenə get oraya, məni orada gözlə. Ancaq evdən mümkün qədər ehtiyatla çıx – anam mənim hər addımına göz qoyur, çılgıncasına qısqancıdır.

Gecə qız sahilə geləndə əlində böyük yun şal var idi. Oğlan onu qarşılıyanda sevinçdən özünü itirmişdi, bircə bunu soruşdu:

– Bəs yun şal nəyə lazımdır?

– Sən lap səfəhsən. Axı bizə soyuq olacaq. Di yaxşı əlli ol, qayığı sür o biri sahilə...

Bütün yol boyu onlar dinib-danışmadılar. O taydakı meşəyə çatanda qız dedi.

– Hə, gəlib çatdıq. İndi gəl yanımı. Hanı şal? Paho, şal altımda imiş ki. Sal onu mənim ciyinimə, mən lap donmuşam, özün də otur. Bax belə... Yox, dayan, biz dünən nə isə çox bacarıqsız öpüşürdük, indi əvvəlcə mən özüm səni öpəcəyəm, ancaq ehmallıca, sakit-sakit. Sən qucaqla məni... Hər yerimi...

Onun qolsuz donunun altında yalxı köynəkdən başqa heç bir şey yox idi. Qız onun dodaqlarının uclarına ehmallıca toxunur, nəvazişlə öpürdü, başı gicəllənmiş oğlan qızı qayığın dal tərafını uzatdı. Qız onu çılgınlıqla qucaqladı...

Haldan düşmüş qız bir az uzanandan sonra qalxıb, nəşeli yorğunluqdan duyduğu səadət təbəssümü ilə, hələ də səngiməmiş ağrı ilə dedi:

– İndi biz olduq ər-arvad. Anam deyir ki, o mənim əra getməyimə dözə bilməyəcək, lakin mən indi bu barədə düşünmək istəmirəm... Bilirsənmi, mən cımmək istəyirəm, olduqca xoşlayıram gecələr cımməyi...

Qız palmasını çekib başından çıxartdı, onun bütün uca bədəni qaranlıqda ağırdı, əllərini qaldırıb hörüyüňu başına dolayında qoltuğunun altı və dik dayanan döşləri göründü, o, çılpaq bədənini və qaralan qasığını göstərməkdən utanmadı. Saçını dolayıb, cəld oğlanı öpdü, şappaltı ilə suya atıldı, başını dala əydi, dalı üstündə uzanıb, ayaqlarını suya çırpmağa başladı.

Sonra oğlan tələsik qızın geyinməyinə kömək elədi, onu yun şala bürdü. Qaranlıqda qızın qara gözləri və başına dolamış olduğunu qara hörüyü onu məftun edirdi. O daha qız toxunmağa cəsarət etmirdi, yalnız onun əllərini öpürdü, misilsiz səadət duygusundan məst olmuşdu. Onlara daim elə gəlirdi ki, sahil meşəsində, bəzi yerlərində səssiz işıldaşların göz çarlığı qaranlıq meşədə kim-sə vardır – özü də dayanıb qulaq asır. Bəzən orada nə isə ehtiyatla çııldayırdı. Qız başını qaldırıb deyirdi:

– Dayan, bu nədir?

– Sən qorxma, bu, yəqin, sahilə sürünen qurbağadır, ya da meşədə kirpi gəzir...

– Bəs əgər dağ keçisidirsə?

– Nə dağ keçisi?

– Bilmirəm. Lakin sən bir düşün, meşədən bir dağ keçisi çıxır, dayanıb bizə tamaşa edir... mən özümü elə yaxşı, xoşbəxt hiss edirəm ki, daim dəhşətli sarsaq şeylərdən danışmaq istəyirəm!

O yenə də qızın əllərini dodaqlarına sıxır, bəzən isə onun soyuq döşlərini müqəddəs bir şey kimi öpürdü. Qız onun üçün tamamilə yeni bir məxluqa çevrilmişdi! Qaranlığa bürünmiş alçaq meşədən o tərəfdə yaşıla çalan tutqun işiq enə də görünür, sönmürdü; bu işiq uzaqlarda ağaran dayaz suda əks olunurdu; üzərinə şəh çökəmiş sahil otlarının kərəviz qoxusu verən kəskin qoxusu yayılırdı; gözə görünməyən ağaçqanadların sırlı, məhzun viziltisi eşidilirdi – qayığın üzərində də uzaqlarda da, gecənin qaranlığında parlayan suyun üzərində də dəhşətli yuxusuz cırcıramalar xışıl-daya-xışıdaya, səssizcə uçur, hey uçurdular. Həm də daim haradasa, nəsə xışıldayı, sürüñür, yeriyirdi...

Bir həftədən sonra oğlanı biabircasına rüsvayçılıqla qətiyyən gözləmədiyi qəfil ayrılıqdan dəhşətə gəlib sarsılmış halda evdən qovdular.

Bir dəfə onlar nahardan sonra qonaq otağında əyləşmişdilər, başları bir-birinə toxuna-toxuna “Niva” jurnalının köhnə nömrələrində çap olunmuş şəkillərə tamaşa edirdilər.

Oğlan özünü elə göstərirdi ki, guya diqqətlə şəkillərə baxır, lakin dözə bilməyib qızdan soruşdurdu:

– Sən məni hələ də sevirsənmi? Məndən doymayıbsan ki?

Qız piçıldayırdı:

– Səfəhsən! Lap səfəhsən!

Birdən yumşaq tappılıtlı ilə yürüyən adamın ayaq səsləri eşidildi – qızın, köhnəlib vecdən çıxmış qara ipək xalat və sürtülüb yeyilmiş tumac başmaqlar geymiş, ağılı çəşmiş anası qapıda göründü. Onun qara gözləri dəhşətlə parıldayırdı. Qadın içəri, səhnəyə yürüyən kimi girib qışkırdı:

– Mən hər şeyi başa düşdüm! Mən hiss etmişdim, mən göz qoyurdum! Yaramazın biri yaramaz. O sənin olmayıacaq!

Qadın bu sözləri deyib, əlini qaldıraraq qədim tapançadan gurultulu atəş açdı (Petya bu tapançaya barit doldurub, onunla sərçələri qorxudurdu). Müəllim tüstü basmış otaqda qadına sarı yüyürdü, onun tapançasını möhkəm tutan əlindən yapışdı, qadın əlini dərtib çıxararaq tapançanı oğlanın alnına çırpdı, qasıını yarib qanına qəltan elədi, tapançanı onun sıfətinə tolazladı; evdə qışqırıq və atəş səsinə yüyürənlərin səs-küyünü eşidən qadın göyərmmiş dodaqları köpüklənə-köpüklənə qeyri-təbii olaraq, saxtakarlıqla bərkədən qışqırmağa başladı:

— O sənin yanına ancaq mənim meyitim üzərindən addımlaya-
caq! Səninlə qaçsa, elə həmin gün özümü boğacağam, damdan özü-
mü yerə atacağam! Yaramaz əclaf, rədd ol mənim evimdən! Mariya
Viktorovna, ikisindən birini seçin: anan, ya da o!

Qız piçildadi:

— Siz, siz, ana can...

Kişi oyanıb gözünü açdı, — qapının üzərindəki göyümtül-bənövşəyi gözçük zülmət içərisində yenə də o cür inadla, sirlı-cansız nəzərlə baxırdı; vaqon da elə əvvəlki kimi qalxbı, enə-enə, yırğalana-yırğalana böyük sürətlə irəli şütyürdü. O kədər doğuran, ürek sixan yarımtansiya artıq geridə, uzaqlarda qalmışdı. Bütün bu əhvalat — adda-budda meşələr, sağsağanlar, bataqlıqlar, ağ su zanbaqları, kirpilər, durnalar... — iyirmi il bundan əvvəl baş vermişdi. Hə, axı durnalar da var idi — necə olub ki, onları yaddan çıxarmışdır! Həmin yay mövsümündə her şey çox qəribə idi — arabir haradansa üçüb bataqlığın sahillərinə gələn bir cüt durna da qəribə və təəccüblü idi; bu durnalar özlərinə ancaq və ancaq o qızı yaxın buraxırdılar, bu da qəribə idi; ayaqlarına əlvən rəngli çariqlar geyən qız yüyürə-yüyürə durmalara yanaşaraq, özünün qolsuz sarı donunu sahilin isti və nəm otları üzərinə açıb, birdən onların qarşısında diz çökəndə, tünd-boz rəngli kiçik halqa ilə sıx çəvrələnmiş qəşəng və zəhəqli qara göz bəbəklərinə uşaq dəcəlliyyi ilə tamaşa edəndə durnalar nazik, uzun boyunlarını əyib, qızı yuxarıdan lütfkar maraqla baxırdılar. O isə qızla durnalara uzaqdan, durbinlə tamaşa edir, durnaların balaca, qəşəng başlarını aydın görürdü; hətta quşların sümük burun pərlərini, bir zərbə ilə koramalı öldürən möhkəm, böyük dimdiklərini də görürdü... Bəzən durnalardan ikisi də bir ayağı üstə saatlarla anlaşılmaz tərzdə hərəkətsiz daya-

nırdılar; bəzən də heç bir səbəb olmadan iri qanadlarını açaraq atılıb-düşürdüler, bu da olmayanda təşəxxüsə gəzinir, aram-aram, müntəzəm addımlarla yeri yirdilər; pəncələrini qaldırıb, üç barmağını yumruq kimi sıxır, ycrə qoyanda isə, barmaqlarını aralayır, ayaqlarını yırtıcı caynağı kimi gen qoyurdular, başlarını da daim yırğalayırdılar... Bir də ki, qız yüyürə-yüyürə onlara yanaşanda, o artıq heç bir şey haqqında düşünmür, heç bir şey görmürdü — qızın ancaq ətəyi geniş açılmış qolsuz donunu görür, gözünün qarşısında qızın bu don altındakı qarabuğdayı bədəni, bədənindəki qara xalları canlanırdı. Onların sonuncu günü, qonaq otağında divanın üstündə yanaşı əyləşərək, köhnə “Niva”nın cildinə tamaşa etdikləri həmin sonuncu görüş günü qız onun papağını əlində saxlamışdı; o vaxt, qayıqda olduğu kimi, papağı yenə dösünə sixib, ayna kimi parıldayan, sevinc dolu qara gözlərini zilləyib onun gözünün içində baxa-baxa deyirdi:

— Mən indi səni elə sevirəm ki, məndən ötrü hətta sənin papağının içinin bu qoxusundan, başının qoxusundan və hətta sənin iyrənc odəkolonunun qoxusundan xoş və əziz heç bir şey yoxdur!

* * *

Kursk stansiyasını keçəndən və restoran vaqonunda səhər yeməyindən sonra kişi qəhvə ilə konyak içəndə arvadı ona dedi:

— Sən niyə belə çox içirsən? Bu, deyəsən, beşinci qədəhdır. Hələ də qüssələnirsən, pəncələrinin sümükləri qabarən yaylaq qızınızı xatırlayırsan, eləmi?

Kişi dilxor halda gülümsəyib cavab verdi:

— Qüssələnirəm, qüssələnirəm. Yaylaq qızı... Amata nobis quantum amabitur nulla!¹

— Bu, latincadırmı? Nə deməkdir?

— Bunu sənin bilməyin lazım deyil.

Qadın laqeydliklə köksünü ötürüb:

— Sən yaman kobudsan, — deyərək, gün düşən pəncərəyə baxdı.

¹ Biz heç bir başqa dilbəri sevgili cananumız qədər sevə bilmərik!

“SARATOV” GƏMİSİ

Alaqqaranlıqda pəncərələrdən may yağışının şırtılışı eşidilirdi. Mətbəxdə tənəkə lampa işığında çay içən çopur Denşik divarda çıqqıldayan saata baxıb ayağa qalxdı; təzə cəkmələri cirıldamasın deyə yöndəmsiz yerişlə qaranlıq kabinetə keçib divana yanaşdı.

— Cənab zabit, saat ona işləyib...

Zabit qorxmuş halda gözlərini açdı:

— Nə! Ona işləyib? Ola bilməz!..

Pəncərələrin ikisi də hər tərəfi bağ-bağça olan xəlvət küçəyə açılmışdı, — Otağa qovaqların bahar rütubəti qarışq rahiyyəsi süzüldü. Gəncliyə xas olan bərk yuxudan sonra bu ətirləri bütün varlığı ilə duyan zabit ayaqlarını gümrah bir hərəkətlə divandan salladı.

— Ocağı yandır, cəld get fayton gətir. Oynaq atlısını tap.

Zabit sərəncamı verib paltarını dəyişməyə, yuyunmağa getdi, başına soyuq su tökdü, qısa qıvrım saçını odekolonla isladaraq darayıb, yenə güzgүyə baxdı: üzü təravətli idi, gözləri parıldayırdı, saat birdən altıyadək o, böyük zabit kampaniyasında olmuşdu; bir neçə saat fasıləsiz yeyib-içib, papiroş çəkəndən, gülüb naqqallıq edəndən sonra adam necə yatırsa, bu zabit də evə gələndə uzanıb ani olaraq yuxuya getmişdi. Denşik dəhlizdə zabitin qılıncını, furajkasını və nazik yay şinelini ona verərək, küçə qapısını açdı — zabit əcvik hərəkətlə faytona atılıb, bir az xırıltılı səslə qışkırdı:

— Yeyin sür! Bir manat araq pulun var!

Ağacların rütubət hopmuş six yarpaqları arasında fənərlərin parlaq işığı ani görünüb yox olurdu; yaş qovaqların tünd qoxusu təravətli idi; atın nalları altından qırmızı qıqlıcmılar sıçrayırdı. Hər şey gözəl idi: yaşıllıq da, fənərlər də, irəlidəki görüş də, sürətlə hərəkət edən fayton da, ustalıqla yandıra bildiyi papiroşun dadi da zabitə ləzzət verirdi. Bunların hamısını bir fikir birləşdirirdi, bu da hər şeyə hazır olmaq uğrundakı səadət duyğusu idi. Araq, Benediktin şərabı, türk qəhvəsi? Boş şeydir, sadəcə bahar fəslidi, hər şey gözəl idi...

Qapını yırğalana-yırğalana, nazikdən başmaqlar geymiş balacaboy qulluqçu — çox pozğun görkəmli bir qız açdı. Zabit şinelini cəld soyundu, qılıncını açdı, furajkasını aynanın mizi üstüne atdı, saçlarını bir az pırlaşdıraraq, mahmızlarını cingildədə-cingildədə buduar mebelinin çoxluğundan darısqallaşmış balaca otağa girdi. Elə

o saat qadın da içəri daxil oldu. O da çəhrayı dabanları görünən yalın ayaqlarına geydiyi dahi açıq başmaqların dabanları üzərində yırğalırdı. Qadın çiyinləri açıq, qolları sallanan, boz ilan kimi — uzun, dar və əlvan rəngli kapot geymişdi. Onun bir az çəp gözləri də uzun idi. Əlindeki uzun kəhrəba müştükdə papiroso tüstülenirdi.

Zabit onun sol əlini öpə-öpə dabanlarını bir-birinə vurdu:

— Allah eşqinə məni bağışla, öz günahımdan gecikməmişəm...

Hündürboylu qadın yuxarıdan-aşağı zabitin işıldayan yaş, qısa, qıvrım saçlarına, parıldayan gözlərinə baxaraq, ondan gələn şərab qoxusunu duydı:

— Çoxdan məlum günahdır...

Qadın ipək pufda¹ əyləşdi, sol eli ilə sağ əlinin dirsəyindən yapışdı, qaldırıldığı papiroso ucada tutaraq, qızını qıcıynnən üstünə aşıranda kapoton yan kəsiyini dizindən yuxarı açıq saxladı. Zabit ipək taxtın üstündə, qadınla üzbəüz oturaraq şalvar cibindən portsıqarını çıxardı.

— Başa düşürsənmi, nə cür ehvalat baş verib?..

— Başa düşürəm, başa düşürəm...

Zabit papirosonu cəld və çevikliklə yandırdı, alovlanan kibriti yellədərək, pufun yanında, balaca masanın üstündəki külqabıya atıb, yerini rahatladı; qadının kapotonun kəsiyindən görünən çılpaq dizinə həmişəki kimi hədsiz məftunluqla tamaşa etməyə başladı.

— Çox gözəl, qulaq asmaq istəmirən, lazım deyil... Onda, bu axşamın programını deyim: Tacir bağına getmək istəyirsənmi? Bu gün orada nə isə “yapon gecəsi” olacaq, — bilirsənmi, geyşa², estrada, o fənərlə, “gözəlliym üçün birinci mükafat aldım...”

Qadın başını yırğaladı:

— Heç bir program qəbul etmirəm. Mən bu gün evdə oturacağam. — Necə istəyirsən. Elə bu da pis deyil.

Qadın otağa göz gəzdirdi:

— Menim əzizim, bu bizim son görüşümüzdür.

Zabit heyretlə soruşdu:

— Necə yəni son?

— Elə belə.

Zabitin gözləri daha artıq sevincə parıldadı:

¹ Yumşaq kətil

² Yaponiyada reqqasə

- Müsaidə elə, müsaidə elə, bu, məzəlidir!
 - Mən heç də məzəlilik eləmirəm.
 - Çox gözəl, lakin hər halda maraqlıdır, bu röya nə deməkdir?
- Bizim vaxmister demişkən, – nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım!
- Vaxmistrlərin nə dedikləri məni az maraqlandırır. Özü də, düzünü deyim ki, sənin nə üçün şənləndiyini yaxşı başa düşə bilmirəm.
 - Həmişə olduğu kimi səni görəndə kefim açılır.
 - Bu, çox xoşdur, bu dəfə isə bir o qədər yerinə düşmeyib.
 - Əshi, lənət şeytana, mən heç bir şey başa düşə bilmirəm! Axi nə olub?
 - O olub ki, mən bunu sənə çoxdan söyləməli idim, onun yanına qayıdırıam. Bizim ayrılmağımız səhv idi.
 - Vay, ana, sən bunu ciddimi deyirsən?
 - Lap ciddi deyirəm, mən onun qarşısında günahkaram. O isə hər şeyi bağışlamağa, unutmağa hazırlıdır.
 - Gör bir necə alicənablıqdır!
 - Təlxəklik eləmə. Mən onunla hələ böyük pəhriz bayramı günlərində görüşmüştüm...
 - Yeni məndən gizli və özü də menimlə görüşə-görüşə...
 - Necə yeni səninlə görüşə-görüşə? Başa düşürəm, lakin fərqi yoxdur... Hə, mən onunla görüşmüşəm, əlbəttə ki, gizli, ona görə ki, səni iztiraba salmaq istəmirdim. Ele o vaxt başa düşmüştüm ki, ona qarşı sevgi hissim heç vaxt sönməyib.

Zabit papirosun müşlüyünü çeynəyə-çeynəyə gözlərini qıydı:

 - Yeni onun puluna.
 - O səndən varlı deyil. Bir də ki, sizin pulunuz mənim nəyimə gərəkdir! Hərgah mən istəsəydim...
 - Bağışla məni, ancaq fahişələr bu cür danışırlar.
 - Bəs mən fahişə deyiləm, nəyəm? Məgər sənin pulunla deyil, öz pulumla yaşayıram?
 - Oğlan zabit ədası ilə cəld burnunun altında dedi.
 - Sevgi olan yerdə pulun əhəmiyyəti yoxdur.
 - Axı mən onu sevirəm.
 - Deməli, mən ancaq müvəqqəti oyuncaq idim, darixmamaq üçün əyləncə və ən əlverişli oynasız idim, eləmi?

- Sən çox gözəl bilirsən ki, heç də əyləncə, oyuncaq deyildin. Hə, əlbəttə, mən sənin aşnanam, amma hər halda bunu mənə xatırlatmaq alçaqlıqdır.
- Sən danışığını bil! Fransızlar demişkən, ifadələrinzə hədd qoyun!
- Bu qaydaya əməl etməyi sizə də məsləhət görürəm. Nə isə...
- Zabit ayağa qalxdı, faytonda çaparaq buraya gəlirkən həmin hər şeyə hazır olmaq duyğusu onun qəlbində yenidən canlandı, otaqda var-gəl etdi, bu axşam üçün onun bütün fərəhli arzularını qəflətən məhv etmiş olan mənasızlığa, bu gözənlənilməz əhvalata hələ də inanmayan zabit xalçanın üstünə atılmış qırmızı sarafanlı, sarı saçlı gəlinciyi təpiklə vuraraq, yenə ipək divanda oturdu, nüfuzedici baxışlarla qadının gözünün içinə baxdı.
- Mən bir də soruşuram: bütün bunlar zarafat deyil ki? Qadın gözlərini yumub, çoxdan sönmüş papirosunu yelletdi.
- Zabit fikrə daldı, təzədən papiros yandırdı, yenə müşlüyünü çeynəyə-çeynəyə, aramlı dilləndi:
- Sən bəs nə düşünürsən, mən sənin, bax, bu əllərini, ayaqlarını elə beləcə ona verəcəyəm? Hələ mənim dünən öpdüyüm bu dizi o öpəcək?

Qadın qaşlarını qaldırdı:

 - Axı mən hər halda verilməsi, yaxud verilməməsi mümkün olan əşya deyiləm, mənim əzizim, özü də nə haqla...
 - Zabit papirosu tələsik külqabıya qoyub, belini əydi, şalvarının dal cibindən balaca, naxışlı brauninq çıxararaq ovcunda yelletdi:
 - Budur mənim haqqım!
 - Qadın ona çəpəki nəzər salıb, cansıxıcılıqla gülümsədi:
 - Mən melodramlar həvəskarı deyiləm. – Sonra da laqeydiliklə ucadan dedi: – Sonya, Pavel Sergeyeviçin şinelini ver.
 - Nə-ə?!
 - Heç nə. Siz sərxoşsunuz. Gedin.
 - Bu, sizin son sözünüzdür?
 - Son!
 - Qadın qıçının açıq yerini düzəldərək ayağa qalxdı. Zabit qətiyətlə qadına tərəf addımladı.
 - Ehtiyatlı olun, sonra bu, doğrudan da sizin son sözünüz olmasın!

Qadın ikrəhlıqla:

– Sərxoş aktyor, – dedi və uzun barmaqları ilə saçını daldan düzəldərək otaqdan çıxmaq istədi. Zabit qadının yalın çiyinindən elə möhkəm yapışdı ki, o, əyildi, daha artıq çəpleşən gözləri ilə zabitə əyri-əyri baxıb, onu vurmaq istədi. Zabit zərbədən məhərətlə yayınub, üz-gözünü acı-acı bürüsdürərək tapançadan atəş açdı.

Həmin ilin dekabrında Könüllü donanmanın “Saratov” gəmisi Hind okeanında Vladivostoka doğru hərəkət edirdi! Bakın¹ üzərinə çəkilmiş isti örtük altında, bürküdə, toranlıq içində, ayna kimi şəffaf suda eks olunan parlaqlıqda – yarıya qədər qırılmış başları dəhşətli təsir bağışlayan, qurşağa qədər çılpaq mehbusların bir qismi oturmuş, bir parçası da uzanmışdı. Onlar ağ kətan şalvar geymişdilər, yalın ayaqlarına qandal keçirilmişdi. Hami kimi o da belinədək çılpaq idi; arıq bədəni gündən qaralıb, qəhvəyi rəng almışdı. Onun da saçlarıancaq yarıya qədər qırılmış başının təkcə yarısı qaralmışdı, çoxdan qırılmamış arıq sıfetində cod tüklü qara saqqallı qırmızıya çalırdı, gözləri həyəcanla parıldayırdı. O, sürəhiyə söykənərək, göyərtinin hündür divarı boyunca qabarıq sürətlə keçən gömgöy dalgalara diqqətlə tamaşa edir, arabir də tüpürdü.

SON GÖRÜŞ

I

Aydın bir payız axşamı, – hava rütubət və soyuq idi, Streşnev əmr etdi atı yəhərləsinlər.

Ay işığı mavi tüstü şırımı kimi qaranlıq tövlənin balaca uzunsov pəncərəsinə düşür, yabinin gözü əlvan daş kimi parıldayırdı. Mehətər yüyəni atın başına keçirdi, ağır, hündür kazak yəhərini belinə qoydu, cilovundan tutub, tövlədən çıxardı, quyuğunu düydü. At hərəkətsiz, dinc dayanmışdı. Lakin tapqırın sıxıldığını hiss edəndə, qabırğalarını şışirdib, dərindən köksünü ötürdü. Tapqırın biri qopmuşdu. Mehətər onu toqqaya çətinliklə keçirib, dişi ilə dartırdı.

¹ Göyərtənin qabaq hissesi

Quyuğu kəsik yabı yəherin altında yaraşıqlı görkəm aldı. Mehətər atı çəkib evin yanına, artırıma yaxın gətirdi; cilovu çürük dirəyə bağlayıb getdi. At dirəyi sarı dişləri ilə xeyli didişirdi. O bəzən qaşqabağını tökür, finxırırdı. Böyründəki gölməçədə ayın yaşıla çalan işığı eks olunurdu. Seyrək bağa açıq duman çökürdü.

Streşnev əlində qamçı artırıma çıxdı. Donqarburun, başını dik tutmuş, qayısbaldır, enlikürək Streşnev ucaboy, qıvraq idi; qəhvəyi çuxa geymiş, nazik belinə gümüş naxışlı qayış bağlamış, başına təpəsi qırmızı kazak papağı qoymuşdu. Elə ay işığında da görünürdü ki, onun küləkdən qarsalanmış sıfeti solğundur; cod tüklü qırvım saqqalı çallaşmışdır; boynunun damarları qabarmışdır; uzunboğaz çəkmələri köhnə idi, çuxasının ətəklərində – çoxdan qurumus dovanşan qanının qara ləkələri gözə çarpırdı.

Artırmayanın yanındakı qaranlıq pəncərədə nəfəslək açıldı, kim isə ürkəkliklə soruşdu:

– Andryuşa, sən hara yollanırsan?

Qaşqabağını töküb, cilovdan yapışan Streşnev dedi:

– Mən uşaq deyiləm, ana can.

Nəfəslək örtüldü. Amma dəhlizdə qapı çırplıdı. Letləşmiş, gözləri işmiş Pavel Streşnev başmaqlarını şappıldada-şappıldada qapının ağızına çıxdı; o, ağ saçlarını geriyə daramışdı, tuman-köynəyin üstündən köhnə yay paltosu geymişdi; həmişə olduğu kimi, yenə də sərməst və naqqal idi.

Kişi xırıltılı səslə soruşdu:

– Sən hara gedirsən, Andrey? Xahiş edirəm, Vera Alekseyevna-ya məndən səmimi salam yetirəsən. Mən ona həmişə dərin hörmət etmişəm.

Streşnev cavab verdi:

– Sən kimə hörmət edə bilərsən? Bir də ki, sən həmişə lazımlımayan yerə burnunu niyə soxursan?

Pavel dedi:

– Günahkaram, müqəssirəm. Tələsir cavan oğlan vədə verdiyi görüşə.

Streşnev dişlərini qıçayıb, atın belinə qalxmağa hazırlaşdı. Ayağı üzəngiyə toxunan kimi, yabı cövlana gəldi, ağır-agır firlandı; Streşnev məqam tapıb çevikliklə qalxaraq, cirildən yəhərə əyləşdi. Yabı başını dik tutdu, gölməçədəki ayı dırnağı ilə parçalayıb, yorğaya yerləşlə irəli cumdu.

II

Ay ışığına qərq olmuş rütubət tarlalarda, mərzlərdə yovşan ağaçlarırdı. İri qanadlı bayquşlar mərzlərdən səssiz, qəfildən havaya qalxırıldı, — ona görə də at finxırır, bürdəyirdi. Yol ay ışığından və qirovdan ölgünleşmiş xırda ağaçlı meşədən keçirdi. Ayın parlaq və sanki yaş şüaları arabir çılpaq ağacların təpəsinə düşürdü; çılpaq budaqlar onun nəm parıltısına cumub əriyirdi. Ətrafa ağcaqovaq qabığı və yarğanlarda çürüyən yaarpaqların acı qoxusu yayılırdı. At sanki, xəzif aq buğa bürünmüş sonsuz biçənəklərin arasına endi. Kolluqların arasından keçən atın da nəfəsindən buğ çıxırıdı. Dırnaqlarının altında xırtıdayan quru çırpinın eks-sədası, dağın döşündə qaralan o taydakı uca meşədən eşidilirdi... Birdən yabi qulaqlarını şəklədi. Seyrək çən bürümüş biçənəklərin ayıncında iki zırpi, boy-nuyoğun, ayaqları nazik canavar dayanmışdı. Strelnev onlara yanaşhayanaşda canavarlar yerləndən qopub qirovdan ağarmış, ay ışığında parıldayan otların arası ilə dağ'a qaçdırılar.

Strelnev başını qaldırıb aya baxa-baxa dilləndi:

— Əgər o, bir gün də qalsa necə olacaq?

Ay sağ tərəfdə gümüşə çalan duman çökmüş biçənəklərin üzərində dayanmışdı... Kədər doğuran payız mənzərəsi, gözəllik!

Yabi gücənə-güçənə, finxira-finxira yağış sularının yuyub kələ-kötürləşdiriyi yolda əmələ gəlmış dərin dərə ilə sıx, hündür meşəyə qalxırıdı; heyvan birdən elə bürdədi ki, az qaldı yerə sərilsin. Strelnev qəzəblə üz-gözünü əydi, var gücü ilə şallağı atın belinə ilişirdi.

O, bərk eks-səda verən meşədə qəmli-qəmli, qeyzlə qışkırdı:

— Ay murdar qoca köpək!

Meşədən çıxanda boş zəmilər göründü. Yamacda, qaralan qara-başaq kövşənliyi arasında yoxsul bir malikanə, bəzi köməkçi binalar, üstü küləşlə örtülmüş ev göründü. Bütün bunlar ay ışığında nə qədər də kədərli görünürdü. Strelnev atın başını çəkdi. Bütün ətrafda elə dərin sükut hökm sürürdü ki, elə bil çox gec idi, sanki gecədən xeyli keçmişdi. O, atı həyətə sürdürdü. Ev qaranlıq idı. Strelnev cilovu buraxıb yəherden yerə atıldı. At başını itaetkarlıqla sallayıb yerindəcə dayanmışdı. Qoca tula çənəsini pəncələrinə dayamış, qırılib artırmada yatmışdı. Tula yerindən qimldanmadı,

yalnız qaşlarını qaldırıb baxdı, quyuğunu yerə döye-döye gelən adamı salamladı. Strelnev dəhlizə daxil oldu; buraya kiçik anbar-dan köhnə ayaqyolu qoxusu yayılırdı. Dəhliz toran idi; soyuqdan tərləmiş şüşələr qızıl rənginə boyanmışdı. Qaranlıq dəhlizdən al rəngli nazik kapot geymiş balaca bir qadın yüyüre-yüyüre onun qarşısına çıxdı. Strelnev başını aşağı saldı. Qadın onun ariq boynunu çılpaq qolları ilə cəld və bərk-bərk qucaqladı; başını kişinin çuxasının cod mahuduna dayayaraq, sevinə-sevinə, iç-in-için ağladı. Qadının uşaq qəlbini döyüntüsü eşidilirdi; hiss olunurdu ki, sinesində balaca xaç vardır; bu onun nənəsinin qızıl xaçı — qadının son sərvəti idi.

Qadın cəld piçilti ilə soruşdu:

— Sən sabaha kimi qalacaqsanmı? Qalacaqsan? Mən belə səadətə nail olacağımı inanmiram!

Strelnev onun qolları arasından çıxb dedi:

— Vera, mən gedim, atı rahatlayım. — O, — sabaha kimi, sabaha kimi, — deyə əlavə edib düşündü: “Aman Allah, onun məhəbbəti gündən-günə artır, coşqunlaşır! Özü də nə çox papiros çəkir, nəvazişlərinin də hədi-hüdudu yoxdur!”

Veranın çöhrəsi pudradan zərifləşmiş, incələşmişdi. O, yanaqlarını ehmalıca Strelnevin dodaqlarına sürtür, sonra yumşaq dodaqları ilə onun dodaqlarını bərk-bərk öpürdü. Xaç qadının açıq döşündə parıldayırdı. Qadın lap nazik köynək geymişdi — bu onun üçün ən qiymətli, yeganə köynək idi; onu ən vacib, təntənəli dəqiqlər üçün qoruyub saxlayırdı...

Strelnev Veranın cavan, qızhq illərini xatırlamağa çalışaraq düşüñürdü:

“Mən möhkəm surətdə bilirdim, on beş il bundan əvvəl, necə də möhkəm surətdə əmin idim ki, onunla bircə dəfə görüş üçün, bir dəqiqə də tərəddüb etmədən, həyatımın on beş ilini qurban verərdim!”

III

Dan yeri ağaranda döşəmədə, yatağın yanında şam yanındı. Əynində şalvar, yaxası açıq köynək olan uzun Strelnev əllerini boyunun ardına qoyub təkəbbürlə arxası üstə uzanmışdı; onun balaca,

donqarburun sıfəti toranda seçilmirdi. Vera qollarını dirsəklərinə dayayıb, Streşnev yanında oturmuşdu. Onun parıldayan gözləri qızarmışdı, ağlamaqdan gözləri şişmişdi. Qadın papiroş çəkə-çəkə mənəsiz baxışlarını yerə dikmişdi. O, qızını qızının üstünə aşındı. Bahalı, yüngül başmaq geymiş balaca ayaqları özünün çox xoşuna gəldi. Lakin qəlbini sizildən ağrı ona bərk əzab verirdi.

Qadın yavaşdan dedi:

– Mən hər şeyi sənə qurban verdim. – Onun dodaqları yenə titrdi.

Onun səsində misilsiz bir şəfqət, mehribanlıq vardi; uşaqcasına kədər səsləndi! Lakin Streşnev gözlərini açıb laqeydliklə soruşdu:

– Sən nəyi qurban veribsən?

– Hər şey, hər şeyi. Hər şeydən əvvəl namusumu, gəncliyimi...
– Biz səninlə Allah bılır nə qədər cavaniq.

Qadın nəvazişlə dedi:

– Sən necə də qaba, hissiz adamsan!

– Bütün dünyada arvadların hamısı eyni şeyi təkrar edirlər. Ən çox sevdikləri, xoşladiqları sözü, müxtəlif şəkildə ifadə edirlər. Əvvəlcə məftunluqla, vəcdlə: “Sən nə qədər ağıllı, həssassan!” Sonra da: “Sən necə də qaba, hissiz adamsan”.

Qadın Streşnev'in dediklərinə qulaq asmırılmış kimi, ahəstə ağlaya-aglaya sözünə davam etdi:

– Qoy olsun, məndən adam olmadı, hər şey boşça çıxdı... Lakin mən musiqini sevirdim, özüm də bütün varlığımla sevirem, az da olsa müvəffəqiyyət qazana bilərdim...

– Eh, boşla bu musiqini, sən musiqini sevmirdin. O Podarski meydana çıxan kimi...

– Kobud danışırsan, Andryuşa... Amma indi mən miskin bir pianoçuyam, özü də hərada! Həmişə məndə nifrət oyadan o lənətə gəlmış şəhərdə! Məger mən indinin özündə də, mənim üçün rahatlıq, ailə yarada biləcək, məni sevib, şəxsiyyətimə hörmət edə biləcək bir adam tapa bilməzdəmmi?

Lakin bizim sevgimizin xətrinə...

Streşnev papiroş yandırdı, sözləri aram-aram, kəlmə-kəlmə ifadə edərək dedi:

– Vera, biz zadəgan nəsliyik, sadəcə sevməyi bacarmırıq. Bu bizim üçün zəhərdir. Həm də ki, özünü məhv etmiş adam sən deyilsən,

mənəm. On beş, on altı il bundan əvvəl mən buraya hər gün gəlirdim; özüm də sənin evinin kandarında gecələməyə də hazır idim. O zaman mən hələ çocuq idim, məftun olmuş, zərif qəlbli bir axmaq...

Papiroş söndü, Streşnev onu kənara atıb, əlini yanına saldı; o, gözünü zilləyib tavana baxırdı.

– Dədə-babalarımızın sevgisi, onların, göy kağızı qızılı kağızla haşıyelənmiş oval çərçivələrdəki şəkilləri... Hurinin, Samon¹ və Avivin² surətləri, bunlar bizim qədim ailələrimizin himayəkarları idilər... Bütün bunlar kimin üçün müəyyən edilmişdi, məgər yalnız səninlə mənim üçün deyildimi? Mən o vaxt şair yazırdım:

Bu bağda sevişən
Burda qoşa gəzən sevgililəri
Yad etdim, gözəlim, səni anarkən.
Onların başının üstündə yanın
Uzaq ulduzları düşünürdüm mən.

Streşnev Veraya baxıb, daha kəskin danışmağa başladı:

– Sən nə üçün baş götürüb getdin, – özü də kiminlə getdin! – öz nəslindən, öz tayfa-tifağından ayrıldın?!

O, dirsəklənib, qəzəbdən parıldayan gözlərini qadının qara, quru saçlarına zillədi.

– Mən sənin haqqında məftunluqla, ehtiram hissi ilə həmişə ancaq öz arvadım haqqında düşünən kimi düşünürdüm. Bəs bizim ulduzlarımız nə vaxt barışdı? Sən mənim üçün kimi oldun? Məgər mənim arvadım oldun? Halbuki gənclik, sevinc, məsumluq, təmiz qəlb, qarayanız yanaqlar, yanyaxa batist köynək var idi... Hər gün sizə gəlib sənin də yüngül, təravətli batist donunu görmək istəyirdim; gündən və dədə-babalarımızın qanından qaralmış olan çılpaq qollarına, sənin parıldayan tatar gözlərinə – məni görməyən gözlərinə! – tamaşa etmək istəyirdim; qəlbim sənin kömür kimi qara saçlarına sancılmış sarı çiçəyi, qızılıgülü, sənin o zamankı sarsaq, bir

¹ Samon – İsa peyğəmbərin ehkamlarını töbliğ edən şəhid (*tərc.*)

² Aviv – bahar ayının İncildə göstərilən adıdır; sonralar onu Nisan adlandırırlar (*tərc.*)

növ heyretlənmiş, lakin məlahətli təbəssümünü görmək eşqilə çirpinirdi; yadindadırı, sən hətta, başqası haqqında düşünərək, riyakarlıq edir, bağın cığırında mənden uzaqlaşa-uzaqlaşa özünü elə göstərirdin ki, guya kreket şarını diyirləyirsən, mən sənin bu hərəkətinə də məftunluqla tamaşa edir, sənin evvanda dayanan ananın təhqiredici sözlərini eşidirdim – bütün bunlar məndən ötrü...

Vera çətinliklə dedi:

– Bütün bunların təqsiri məndə deyil, ondadır.

– Yox! Yadindadırı, birinci dəfə Moskvaya necə yollanırdın, yiğışa-yiğışa fikri dağınış halda nə isə oxuyurdun; sən onda məni görmürdün, öz fikir və xəyallarınla məşğul idin, öz xoşbəxtliyinlə, xoşbəxt gələcəyinə inanırdın! Mən at belində sizi yola salırdım, aydın soyuq bir axşam idi. Hər tərəfi yaşılıq bürümüşdü, gövşenlik çəhrayı rəngə boyanmışdı, vaqonun açıq pəncərəsinin pərdəsi də çəhrayı rəngə boyanmışdı... Streşnev:

– Ah! – deyə qəzəblə səslənib, göz yaşı axıda-axıda yenə yastığa uzandı.

– Sənin gəyərçinotu ətri saçan əlinin qoxusu mənim də əlimdə qalmışdı. Bu qoxu cilovun, yəhərin, at tərinin qoxusuna qarışmışdı, amma mən onu hələ də hiss edirdim; şahrahdə ala-toranda at belində gedə-gedə ağlayırdım... Hər şeyi, bütün həyatını qurban verən olubsa, bu cür qurbanı mən vermişəm, mən köhnə əyyaş!

Yanaqlarından, bığlarından axıb tökülen duzlu və isti göz yaşlarını dodaqlarında hiss edən Streşnev ayaqlarını yataqdan sallayıb otaqdan çıxdı.

Ay batmaq üzrə idi. Enişli tarlaların üzərinə çökmüş ağ, dağınış, duman göye çalırdı. Uzaqlarda, dumanlıqdan o tərəfdə dan yeri qızarırdı. Xeyli aralıdə, qaralmış soyuq meşədə, gözətçinin dəhlizində xoruz banlayırdı.

Ayaqlarında corab, başmaqsız Streşnev artırmanın pilləsində oturdu; o hiss edirdi ki, nazik köynəyinin altında bütün bədənini soyuq rütabət bürümüşdür.

O, yavaşdan, nifretlə dedi:

– Sonra, əlbəttə ki, rollar dəyişdi. Eh, indi bunun fərqi yoxdur. Bu, ehvalatın sonudur...

IV

Onlar səhər çığı, soyuq dəhlizdə, böyük bir sandığın üstündə krendellerlə çay içirdilər. Sandığın üstündəki samovar çirkli idi, yaşıl rəng almışdı, özü də çoxdan sönmüşdü. Pəncərəni bürümüş soyuq tər, yuxarı şüşədən aşağı süzülürdü. Şuşədən şaxtalı səhərin gün işığı görünürdü; bir də, bəzi yerlərində salamat qalmış solğun yaşıl yarpaqlı əyri-üyru ağac. Yatmaqdən şışmiş, ayaqyalın, sarışın qız içəri girib dedi:

– Mitri gəldi.

Streşnev başını qaldırmadan dedi:

– Gözləyər.

Vera da başını qaldırmadı. Bir gecədə onun çöhrəsi arıqlamışdı, gözlerinin altında və göz bəbəklərinin ətrafında qəhvəyi ləkələr əmələ gəlmışdı. Qara paltarda o, cavan və gözəl görünürdü, saçları qara olduğu üçün üzündəki pudra çəhrayıya çalırdı. Streşnevin ariq, sərt sıfəti tamam solğun idi, çallaşmış saqqalının cod tükləri arasından böyük xirtdəyi ireli çıxmışdı.

Alçaqda dayanan günəşin şüaları gözləri qamaşdırırdı. Otun üstü şaxtdan buz kim ağarmışdı, həyətə səpələnmiş göyümtülyasıl rəngli balıqqulağı kimi kələm yarpaqlarına da cə bil duz səpilmışdı. İçi küləşlə dolu arabanı artırmanın yanına çəkmiş, qalay rəngli gözləri olan, damağında tüstülenen çubuq tutmuş mujik arabanın ətrafına dolana-dolana qirov basmış küləşi qarışdırırdı, onun ciyinin arxasından bənövşəyi tüstü qalxırdı. Vera artırmaya çıxdı, onun əynində bahalı və nazik, lakin artıq modadan düşmüş köhnə şuba var idi; başına cod, sarımtıl-atlas rəngli çiçəklər sancılmış qara həsir yay şlyapası qoymuşdu.

Streşnev onu kəndarası yollarla şahraha qədər ötürdü. O, atın belində arabanın dalınca gedirdi. Yabı başını küləşə uzadırdı. Streşnev onun sıfətinə şallaq ilişdirir, yabı başını qaldırıb ağır-agır finxırırdı. Onlar addımla gedir, dinmirdilər. Onların arxasında, Streşnevin dalınca düşmüş qoca malikanə tulası qaçırdı. Alçaqda dayanan güneş yeri qızdırırdı, səma aydın, ürəkaçan idi.

Sahrahin yanında mujik qəfildən dədi:

– Xanım qız, mən yayda öz oğlumu yenə sizin malikanəyə getirəcəyəm. Mən onun yenə sizdə çoban olmasını istəyirəm.

Vera utana-utana gülümseyerek dönüb geri baxdı. Streşnev papağını çıxartdı, yəhərdən əyildi, qadının əlindən tutub xeyli öpdü. Vera dodaqlarını onun ağaran gicgahına dayayıb yavaşdan dedi:

– Salamat qal, əzizim, mənim haqqımda pis fikirdə olma.

Şahraha çıxanda mujikin arabasının təkərləri taqqıldı, atı yortma sürdü. Streşnev öz atının başını döndərib, mərzlərin arası ilə geri qayıtdı. Qızaran tarlaların arasında aydın görünən tula onu uzaqdan müşayiət edirdi. Streşnev atın başını çəkib, tulanı şallaqla hədələdi. Tula da dayanıb şöngüdü. O, sanki soruşurdu: “Bəs mən hara gedim?” Streşnev atı tərpədən kimi, yenə asta-asta onun dalınca qaçırdı. Streşnev gözünün qarşısında uzaq stansiyani, pənəldən rəsləri, cənuba sarı hərəkət edən qatarın tüstüsünü canlandırdı...

Onun enmiş olduğu, bəzi yerləri daşlı, çılpaq biçənəklərdə hava isti idi. Heç bir səs-səda eşidilməyən payız günü təmiz mavi səma altında nura qərq olmuşdu. Boş tarlalar üzərində, yarğanlar, bütün nəhəng rus çölü üzərində əzəmetli bir sükut hökm sürürdü. Qanqalların və şalğamın pambıq kimi yumru tükləri havada aram-aram süzürdü. Şalğamlara payız bülbülləri qonmuşdu. Onlar bütün gün beləcə oturacaq, yalnız arabir bir yerdən, başqa ycrə uçaraq, öz sakit, gözəl, xoşbəxt güzəranlarını özləri ilə birlikdə aparacaqlar.



KƏND

I

Mülkədar evinin qulluqçuları Krasovların ulu babasına Qaraçı adı vermişdilər, mülkədar Durnovo bu Qaraçını ov itlərinə parçaladıb öldürdü. Qaraçı, ağasının aşñasını ələ keçirmişdi. Durnovo əmr etdi ki, Qaraçını Durnovka kəndindən kənara çıxarıb, təpədə oturtsunlar. Özü isə atın belində bir sürü tazı ilə çölə yollanıb bağırdı: "Tutun onu!" Oturduğu yerdəcə qorxudan donub qalmış Qaraçı qaçmağa başladı. Halbuki ov itlərinin qabağından qaçmaq lazımdı.

Krasovların babası azadlıq əldə etdi. O, ailəsi ilə birlikdə şəhərə köcdü – çox keçmədən məşhur bir oğru oldu. Çornaya Sloboda-da arvadı üçün bir daxma tutdu, ona tapşırıldı ki, satmaq üçün krujeva toxusun, özü isə Belokopitov adlı bir nəfərlə quberniyadakı kilsələri qarət etməyə yollandı. Tutulanda da özünü elə aparırdı ki, bütün qəzada uzun müddət onun hərəketlərinə heyran qalırdılar. O, guya plis çuxa və tumac çəkmələr geyib dayanır, sırtıq-sırtıq yanaqlarını, gözlərini oynadır, törətdiyi şəysiz-hesabsız cinayətlərin ən xırda təfərruatlarını da ehtiramla boynuna alıb, etiraf edirdi.

– Bəli, elədir. Tamamilə doğrudur.

Krasovların valideyni isə məhkəmədə kiçik məmər idi. Qəzanı gəzib-dolaşırkı, bir zaman doğma Durnovkada yaşıdı. Orda balaca bir dükan açmağa təşəbbüs göstərdi, lakin baş tutmadı, içkiyə qurşandı, axırdı şəhərə qayıdırıb oldu. Onun Tixon və Kuzma adlı oğlanları da dükanlarda qulluq edir, alverlə məşğul olurdular. Göründün, arabaya ərzaq sandığı qoyub yavaş sürə-sürə, qəmli-qəmli çıçırırdılar:

– Arva-adlar, ma-al gətirmişik! Arva-adlar, ma-al var! Mal isə sandığa yiğilmiş balaca aynalardan, sabundan, üzüklerdən, sapdan, yaylıqlardan, iynələrdən və krendellərdən ibarət idi. Mallara dəyişdirilən nə var idisə: ölü pişiklər, yumurta, qalmın kətan, cir-cindir – hamısı arabanın içinde idı...

Lakin qardaşlar bir neçə il arabada alver cdəndən sonra, bir dəfə az qalmışdı bir-birini bıçaqlasınlar – amma ayrılib xatadan uzaqlaşdırılar. Kuzma çodara köməkçi oldu, Tixon Durnovkadan təqribən beş verst aralı olan Vorqol stansiyası yanındakı şosedə balaca bir karvansara kiraye etdi, orada meyxana və “gizli”, “xirdavat mällər – çay, qənd, siqar və sair” satılan balaca dükan açdı.

Qırıq yaşına çatanda Tixonun saqqalına dən düşmüdü. Lakin o, gözəl, boylu-buxunlu, əvvəlki kimi qamətli idi, ciddi sıfəti vardi, qarabəniz, azca çopur, ariq və enlikürək idi, amiranə və sərt damışdı, cəld və qıvrıq hərəkət edirdi. Lakin qaşları tez-tez çatılırdı, bır də ki, gözləri əvvəlkinə nisbətən daha iti baxır, parıldayırdı.

O vaxtkı payız fəslinin durğunluq, tənəzzül dövrü günlərində, baş vergiləri alınan və kəndlərdə müzayidə-müzayidə dalınca düzəldiyi həmin günlər Tixon yorulmadan nahiye pristavlarının dalınca adamlar göndərirdi. Yorulmaq bilmədən mülkədarlardan hələ biçilməmiş taxılı zəmilərdəcə satın alır, torpaqları dəyər-dəyməzinə ələ keçirirdi... O, uzun müddət lal aşpaz arvadla yaşadı, – deyirdi ki, “pis deyil, ağızından heç bir şey qaçıra bilməz!” Bu arvaddan uşağı olmuşdu, qadın bu uşağı yuxuda altına basıb boğmuşdu, sonra knyaz qızı olan Şaxova qarının yaşılı qulluqçusu ilə evləndi. Elə ki, əvlənib cehizi aldı, yoxsullaşıb dilənci kökünə düşmüş Durnovlar nəslinin “axırına çıxdı”. Bu nəslin son nümayəndəsi kök, mehriban bir ağaçadə idi; iyirmi beş yaşında olduğu halda başı dazlaşmışdı, lakin çox qəşəng şabalıdı saqqalı vardi. Tixon Durnova malikanəsini ələ keçirəndə mujikləri heyrət götürdü: axı Durnovkada yaşayanların hamısı, demək olar, Krasovlardan ibarət idi!

Mujiklər onun yamanca döyümlü olmasına heyrət edirdilər: o həm ticarətlə məşğıl olurdu, satın alırdı, az qala hər gün malikanəyə baş çəkirdi, hər qarış torpağa qırğı kimi göz qoyurdu... Mujiklər təəccüb edir, deyirdilər:

– Qəddardır! Amma əsl sahibkardır!

Tixon İlyiçin özü də onları buna inandırırdı. O tez-tez nəsihət verərək deyirdi:

– Yaşayarıq – israfçılıq eləmirik, ələ düşdün, ipə keçdi. Amma ki, ədalətli. Mən, qardaş, rusam. Mənə sənin malın müftə lazımdır, lakin qulağında sırga ələ: özümükündən sənə qara qəpik də vermərəm! Azdılmaram, yadında saxla, nazını çəkmərəm!

Nastasya Petrovna isə (o, ördək kimi, pəncəsi içəri tərəfə yırğalana-yırğalana yeriyirdi, daim ikicanlı olub, həmişə də ölü qız doğduğundan, sıfəti sarı, şişkin idi, seyrək saçları çallaşmışdı) erinin sözlərinə qulaq asıb zarıya-zarıya deyirdi:

– Eh, mən sənə baxanda təəccüb edirəm, sən nə qədər sadəlövh adamsan! Axı sən sarsaqlara niyə baş qoşursan? Sən onun başına ağıl qoymaq istəyirsən, amma onun heç vecinə də deyil. Hələ bir gör qıçlarını necə aralı qoyub, – elə bil ki, Əmir buxaradır!

Payızda bir yanı şose yoluna, o biri yanı stansiya və elevatorda tərəf olan karvansaranın yanında arabaların ciriltisi ətrafi bürüyürdü: içi taxilla dolu arabalar yuxarıdan da, aşağıdan da karvansaraya tərəf döñürdü. Dəqiqəbaşı gah meyxana qapıları (burada hər şeyi Nastasya Petrovna satırdı), gah da qaranlıq, çirkli, dükan qapıları cirildiyirdi; dükandan tünd sabun, siyənək balığı, maxorka, nanəli qoğal, ağ neft qoxusu gəlirdi. Dəqiqəbaşı meyxananadan səslər eşidildi:

– U-uh! Sənin arağın yamanca tünddür, Petrovna! Lap beynimə vurdur, lənətə gəlsin onu.

– Ağzına qənd al, mənim əzizim!

– Olmaya burunotu qatıbsan arağa?

– O da çıxdı sarsağa!

Dükanda adam çox idi:

– İlyiç! Mənə bir girvənkəlik vetçina çekərsənmi?

– Bu il, Allahın mərhəməti sayosində vetçina ilə o ki var, lap kefin istəyən qədər təmin olunmuşam!

– Neçəyədir?

– Lap ucuz!

– Xozeyin! Yaxşı qatranınız varmı?

– Bu cür qatran, mənim əzizim, heç sənin babanın toyunda da olmayıb!

– Bəs neçəyədir?

Uşaqlı atası olmaq ümidi itirmək və meyxanaların bağlanması Tixon İlyiçin həyatında baş vermiş böyük hadisələr idi. Onun daha ata ola bilməyəcəyinə şübhə qalmadığı məlum olanda Tixon qocaldı. O, əvvəlcə zarafat edirdi, tanış-bilişə deyirdi:

– Yox, mən istədiyimə mütləq nail olacağam. Uşaqsız insan – adam deyil. Elə-belə, bir növ löhrəm yerdir...

Sonralar hətta canına qorxu düşdü: – bu necə şeydir, biri yuxuda altına basıb boğdu, o biri də dalbadal ölü doğur! Həm də ki,

Nastasya Petrovnanın axırıncı hamilelik dövrü xüsusilə ağır günler idi. Tixon İlyiç əzab çekir, hiddətlənirdi. Nastasya Petrovna gizlinçə dua edir, xəlvətə ağlayırdı; gecələr, ərinin yuxuya getdiyini güman edərək çıraq işığında yatağından miskin vəziyyətdə ehmal-lıca enir, çətinliklə diz çökür, piçıldaya-piçıldıya səcdə edirdi; müqəddəs surətlərə qəmli-qəmli nəzər salıb, qocasayağı, əzabla qalxırdı. Tixon İlyiç çıraq və qəndilləri, onların tutqun kilsə işığını uşaqlıqdan xoşlamırdısa da, bunu öz-özünə etiraf etməyə də cəsarəti çatmadı. O zamankı noyabr gecəsi ömürlük yadında qalmışdı, o gecə Çornaya Slobodadakı balaca, eyni daxmada da elə bu cür – hüzn və şöhret hissi oyadan, sakit-sakit yanın qəndilin zəncirlərinin kölgəleri qaralırdı, evə ölüm sükütu çökmüdü, taxtın üstündə müqəddəs surətlərin altında atası gözlərini yumub hərəketsiz uzanmışdı, dik burnunu qaldırıb, mum kimi saralmuş əllərini sinəsində çarpaçlamışdı, onun yanında qırmızı cındır salılmış pəncərədən bayırda isə coşqun – həzin nəğmələrlə, vay-şivəndə bar-bar bağışran qarmonlara uyğun gəlməyən mahnilərlə orduya aparılanlar keçib gedibdilər... İndi çıraq daim yanındı.

Karvansarada qutu qayıran vladimirli ustalar atlarına yem verirdilər – həm də evə “Qeybdən xəbər verən yeni kök bir kahin, falçı gəlmişdi; o, irolu sürülən məsələlər üzrə gələcəkdən xəbər verirdi, ən asan üsullar tətbiq edərək, kartlarla, paxlalar və qəhvə ilə fala baxırdı”. Nastasya Petrovna axşamlar çeşməyini taxır, mumdan kürəcik qayırib falçının dairələrinə atmağa başlayırdı. Tixon İlyiç isə ona çəpəki nəzər salırdı, lakin cavablar daim qaba, məşum, yaxud da mənasız olurdu.

Nastasya Petrovna soruşturdu:

- Ərim məni sevirmi?
- Kahin cavab verirdi:
- İt ağaçı sevən kimi.
- Mənim neçə uşağım olacaq?
- Tale səni ölümə məhkum edib, sisqa ot tarladan rədd olmalıdır.
- Belə olanda Tixon İlyiç deyirdi:
- Vər bir mən atım...
- O, belə bir fal açırdı:
- Mənə məlum olan bir nəşərlə məhkəmə davasına başlayımmı?
- Lakin onun da sualının cavabı mənasız olurdu:

– Ağzında dişlərini say.

Tixon İlyiç bir dəfə boş mətbəxə baş çəkəndə arvadını aşpaz qadının uşağının beşiyi yanında gördü. Ala-bula bir cüce civildəyə-civildəyə pəncərənin içində gəzisiirdi, dimdiyi ilə şüşoni taqqıldadıb milçək tuturdu, arvad isə taxtın üstündə oturub, beşiyi yırğalayır, tit-rək səslə, yaniqli-yaniqli layla çalırdı:

Soruşma, hardadır o bircə balam,
Soruşma, rahatmı yatdığı torpaq. –
Bir uca sərdabə içində balam
Əbədi yuxuda uyuyubdur, bax...

Onun yuxusuna haram qatmayın,
Sakitcə danışın, addım atmayın.
Qoy qara örپəyə bürünüb yatsın,
Balam yuxularda murada çatsın...¹

Bunu eşidəndə Tixon İlyiçin sıfəti elə dəyişdi ki, Nastasya Petrovna ona baxanda sıxlımadı, qorxmadi, – ancaq ağlamağa başlıdı, burnunu silə-silə yavaşdan dedi:

– Allah eşqinə, apar məni müqəddəs möminin yanına...

Tixon İlyiç onu Zadonska apardı. Lakin yolda fikirləşirdi ki, fərqi yoxdur, Allah ona qənim olmalıdır, ona görə ki, gecə-gündüz başı işə qarışlığı üçün, çaxnaşma və vurnuxmada, kilsəyə ancaq Pasxa bayramında gedə bilirdi. Bundan başqa da ağlına təhqiredici fikirlər gelirdi: o özünü daim müqəddəs şəxsiyyətlərin valideyinləri ilə müqayisə edirdi, onların da uzun müddət uşaqları olmurdu. Bu, ağılsızlıq idi, lakin Tixon İlyiç çoxdan hiss etmişdi ki, onun daxilində özündən sarsaq bir məxluq da vardır. Yola düşməmişdən qabaq Afondan məktub almışdı: “Allahın ən mömin bəndəsi olan pənahımız Tixon İlyiç! Həmişə amanda olasınız, Allahın mərhəməti başınızın üstündən əskik olmasın! Hamının vəsf etdiyi Məryəm ananın, yer üzündə tale bəxş edən müqəddəs Afon dağının himayəsində olasınız! Mənə sizin xeyirxah işlərinizdən xəbərdar olmaq səadəti nəsib olmuşdur, eşitmışəm ki, ibadətgahların yaranması və onların zinətləndirilməsi üçün, rahib hücrələri üçün

¹ Şeirlərin tərcüməsi Çingiz Əlioğlunundur.

nəzirlər verirsiniz. Hazırda mənim daxmam köhnəlib, elə yararsız hala düşüb..." Bu daxmanın sahmana salınması üçün Tixon İlyič bir onluq göndərdi. Onun haqqındaki şayiələrin doğrudan da Afona gedib çatmasına sadəlövhəcəsinə inandığı vaxtlar çıxdan keçmişdi; o yaxşı biliirdi ki, Afonda həddən artıq daxma köhnəlib çürümüştür, buna baxmayaraq, pul göndərmışdı. Lakin bunun da köməyi olmadı, hamiləlik böyük əzabla qurtardı. Nastasya Petrovna axırıncı ölü usağı doğmamışdan qabaq, yuxuya gedərkən diksinməyə, zarımığa qışqırmağa başlamışdı... Qadının dediklərindən belə məlum olurdu ki, yuxuda çılgıncasına bir şadlıq bir anda onun bütün varlığına hakim kəsilirdi, eyni zamanda da bu şadlığa misilsiz bir qorxu qarışırıdı: o, gah görürdü ki, göylərin başdan-ayağa par-par parıldayan zərli-qızılı hökmər paltarı geymiş padşahı ona sarı yeriyir və hardansa getdikcə ucalan ahəngdar nəğmə sədaları eşidilir; gah da çarpayının altından, qaranlıqda seçilməyən, lakin daxilən aydın duyulan, şeytan balası sıçrayıb çıxır, özü də dodaqla çalınan qarmonda nə isə, çox ucadan, gah zildə, gah da bəmdə dəliqanlı mahnilər çalmağa başlayır! Bürküdə, pərqu yorğan-döşəkdə deyil, anbarların talvarları altında, açıq havada yatmaq daha rahat olardı, lakin Nastasya Petrovna qorxurdu:

— İtlər yanaşib, başımı qoxulayarlar...

Uşaq atası olmaq ümidi itirəndən sonra, Tixon İlyičin ağlına tez-tez bu cür fikirlər gəlirdi: "Axı bütün bu işgəncə kimə lazımdır, onu görüm lənətə gəlsin!" Monopolya isə yaraya təpilən duz mislində idi. Əlləri əsməyə başlamışdı, qaşları iztirabla çatılır, dodaqları əyilirdi, xüsusilə dilindən düşməyən "Nəzərə alın" sözlərini ifadə edəndə. O, əvvəlki kimi, yenə də özünü cavan kimi aparırdı – dana dərisindən tikilmiş sıq çəkmələr, iki tərəfi düyməli pencəyin altından naxışlı yanyaxa köynək geyirdi. Lakin saqqalı ağarır, seyrəkloşır, pırtlaşırı...

Yay isə, sanki qəsdən isti, quraqlıq keçirdi. Çovdar lap tələf olmuşdu. Alıcılara şikayətlənmək ona ləzzət verirdi.

Tixon İlyič öz şərab ticarəti haqqında sevinclə, hər sözü aydın tələffüz edə-cədə deyirdi:

— Qurtarıraq, qurtarıraq! Bos necə! Monopoliya! Maliyyə nazirinin özü ticarətə başlamaq isteyir!

Nastasya Petrovna zariya-zariya deyirdi:

— Uf, bilmirəm sənin axırın necə olacaq! Dilin başına iş açacaq! Aparıb soxacaqlar səni cəhənnəm dərənin dibinə!

Tixon İlyič qaşlarını çatıb sərt cavab verirdi:

— Məni qorxuda bilməzsiniz! Xeyr a! Hər danışan ağıza daş tixamaq olmaz!

Sonra sözləri yenə daha kəskin tərzdə, aydın tələffüz edə-edə alıcıya müraciət edirdi:

— Çovdar da ürəkaçandır! Nəzərə alın: hamının ürəyini açır! Gecələr də görmək olur. Çıxırsan kandara, ay işığında çölə göz gəzdirirsən: qışqa kimi işıldayı! Çıxıb baxırsan: bərq vurur.

Tixon İlyič həmin il Petrov¹ bayramında dörd gün şəhərdəki yarmarkada qalmışdı, fikirdən, istidən, yuxusuz gecələrdən qanı daha artıq qaralmış, dilxor olmuşdu. O, yarmarkaya adətən həvəslə gedərdi. Alaqqaranlıqda arabaları yağıyır, içində ot doldururdular; sahibkarın özü qoca xidmətçisi ilə birlikdə minib yollandığı araba-yastiqlar, mahud çuxa qoyardılar. Yola gec düşərdilər, araba cırıldıya-cırıldıya dan yeri ağaranadək yol gedərdilər. Əvvəlcə dostcasına səhbət edər, papiros çəkərdilər, yolda və gecələmə yerlərində öldürülən tacirlər haqqında bir-birinə dəhşətli qədim əhvalatlar danışardılar. Sonra Tixon İlyič yatmağa hazırlaşardı – yuxuya gedə-gedə qarşıya çıxanların səsini eşitmək, arabanın titrəyib yırğalanmasını, sanki daim dağa qalxdığını hiss etmək, yastığın üstündə yanağının titrəməsini, papağının başından düşməsini duymaq ona misilsiz ləzzət verirdi. Gün çirtlamamış, çəhrayı rəngə boyanan şəhli sübh çağrı, yaşıł taxıl zəmiləri arasında yuxudan oyanmaq necə də xoş idi. Uzaqda, mavi ovalıqda şənliliklə ağaran şəhəri, onun kilsələrinin parıltısını görmək, möhkəm əsnəyib uzaqdan gələn zəng səslərini eşidərək xaç çəkmək, yarıyuxulu, sübhün sərinində uşaq kimi zəifləmiş, sökülən şəfəqin işığında tabaşır kimi ağarmış olan qocanın əlindən cilovları alıb arabanı sürmək nə qədər könülaçan idi... İndi Tixon İlyič arabaları kovxa ilə göndərib özü qazalaqda yollandı. İsti, aydın gecə idi, lakin onu heç bir şey sevindirmirdi; yol onu yormuşdu, şəhərin giricəyindəki yarmarkanın, qazamat və xəstəxananın işıqları çöldə on verstlikdən görünürdü; adama elə gəlirdi ki, heç vaxt bu uzaq, sanki mürgü döyən işıqlara çatmaq

¹ Pravoslavlarda iyunun 29-da başlanan dini bayram

mümkin olmayacağıdır. Şepnoy meydanındaki karavansara isə çox isti idi. Birələr yamanca sancırdı, dərvaza yanında tez-tez səslər ucalırdı, daş döşənmiş həyətə daxil olan arabalar gurultu salırdı, xoruzlar elə tezdən banlamağa başladı, göyerçinlər elə qurulaşdı, açıq pəncərələr elə tez ağardı ki, o heç gözünü də yuma bilmədi. Yarmarkada, arabanın içində keçirmək istədiyi ikinci gecə də az yatdı; atlar kişnəyir, çadırlarda işiq yanındı, her tərəfdə adamlar gəzir, danışındılar, dan yeri ağaranda isə gözləri yumulurdu, amma elə bu vaxt həbsxanada, xəstəxanada zənglər çalınmağa lap başının üzərində isə inək dəhşətlə böyürməyə başladı...

Bu günlər və gecələr ərzində dəqiqəbaşı ağlina belə fikir gəlirdi:
– Katorqadır!

Örüşdə uzunluğu bir verst olan yarmarka həmişəki kimi səsküylü, çaxnaşmalı idi. Qatmaqarışıq səslər, hay-küy, atların kişnəməsi, fiştırqların, karusellərdə gurlayan orkestrin və onların¹ çaldıqları marşların və polkaların sədaları bir-birinə qarışmışdı. Söhbətcil mujiklər və arvadlar arabalara çadırların, atlarla ineklərin, oyumbazxanalarla yeməklərin arasından keçirdilər, yeməklər bisirilən tərəfdən etrafa piyli kürəldən üfunətlə his, tüstü qoxusu yayılırdı; bütün bunların arasındaki tozlu, təzəkli döngələrdə səherdən axşamadək dəstə-dəstə adam axışib gəlirdi. Bütün mübahisələrin və sazişlər qızışdırılan alverçilərin, həmişəki kimi yenə də sayı-hesabı yox idi; korlardan, diləncilərdən, şikəstlərdən ibarət ardi-arası kəsilməyən dəstələr qoltuq ağaclarına söykənə-söykənə və arabalarda boğuq səslərlə oxuya-oxuya axışib gəlirdilər; ispravnikin zinqirovları cingildəyən üçatlı faytonu izdiham içərisində asta-asta hərəkət edirdi; qolsuz plis köynək geymiş və başına tovuz lələkli papaq qoymuş sürücü atları zorla saxlayırdı... Tixon İlyičin aliciları, müstəriləri çox idi. Ona gömgöy qaraçılardır, kətan parçadan uzun, gen paltar və sürtüllüb əyilmiş çəkmələr geymiş polşalı sarışın yəhudilər, çuxa geyib, başlarına günlük papaq qoymuş, sıfətləri gündən qaralmış, kiçik malikanələri olan dvoryanlar yanaşındılar; gözəl və yaraşıqlı qusar knyaz Baxtin ingilis kostyumunu geymiş arvadı ilə bərabər gəlmişdi; qocalıb əldən düşmüş Sevastopol qəhrəmanı Xvostov da orada idi; o, ucaboy iri sümüklü bir adam idi; yekə, qara sıfəti qırış-qırışdı, uzun

mundır və gen şalvar enliburun çəkmə geymiş, başına kənarları sarı böyük papaq qoymuşdu, papağının altından çıxan rənglənmiş, qonura çalan boz saçlarını gicgahlarına təref daramışdı.

Baxtin çevrilib ata baxır, tünd-qırmızı şalvarda qızını oynadı-oynada bağınnın arasından təmkinlə gülümseyirdi. Xvostov sozala-sozala, odlu gözü ilə ona çəpəki baxan ata yanaşaraq elə dayanırdı ki, elə bil yixılırdı, qoltuq ağacını qaldırıb boğuq səslə onuncu dəfə soruşurdu:

– Neçəyə satırsan?

Hamiya da cavab vermək lazım idi. Tixon İlyič də cavab verirdi, lakin canını dışınə tutub zorla cavab verirdi, özü də elə qiymət deyirdi ki, hamı çevrilib ondan uzaqlaşırdı.

Onu gün bərk qaralmışdı, ariqlamış, rəngi qaçmışdı, üst-başı toza bulaşmış, qəm-qüssəyə batmışdı, bütün bədənində zəiflik hiss edirdi. Mədəsi elə pozulmuşdu ki, sancıdan nəfəsi kəsilirdi. Xəstəxanaya getməli oldu. Lakin orada, səs-küylü dəhlizdə, karbon turşusunun iyrənc qoxusu yayılmış havada oturub iki saat növbə gözləməli oldu, həm də o burada özünü Tixon İlyič deyil, elə hiss cdirdi ki, elə bil sahibkarın, yaxud rəisin qəbul otağında oturmuşdu. Keşişə benzəyən, mis qoxusu verən gödək, dar sürtük geymiş, qırmızısifət, mavigözlü həkim fisıldaya-fisıldaya soyuq qulağını onun sinəsinə dayayanda, Tixon İlyič tələsik dedi ki, “qarnımın ağrısı kəsdi”, özü də ancaq qorxaqlığından işlətmə dərmanından imtina edə bilmədi. Yarmarkaya qayıdanda isə, bir-stekan istiotla duz qatılmış araq içdi, yenə kolbasa və çörək yedi, çay, su içdi, turş kələm şorbası yedi – yanğısı isə kəsmirdi ki, kəsmirdi. Tanışlar onu “pivə içib sərinləməye” dəvət edirdilər, o da gedirdi. Kvas satan bağırırdı:

– Kvas cana gətirir, həyəcana gətirir! Qədəhi bir qəpik, lap birinci limonad!

Tixon kvas satanı dayandırırdı.

Qırmızı köynək geymiş yekəqarın, dazbaş qoca qan-tər içində yoğun səslə qışqırırdı:

– Dondurma, di gel, durma!

Tixon İlyič sümük qaşıqla az qala buz kimi dondurma yeyirdi, dondurmadan onun gicgahları bərk ağrıydı.

Ayaqlar, çarxlar və heyvan dirnəqləri altında tapdanmış, zirziblə batmış, hər yerinə təzək yayılmış tozlu örüş boşalırdı,

¹ Mehaniki musiqi aletləri (tərc.)

— yarmarkanın camaatı dağılışırıldı. Lakin Tixon İlyiç satılmamış atları, clə bil, kiminsə acığına, istidə, tozun içinde saxlamışdı, arabanın içinde oturub, yerindən tərpənmirdi ki, tərpənmirdi. Aman Allah, bu necə diyardır! Arşın yarım dərinlikdə qara torpaqdır, özü də necə! Halbuki beş il də qəhətliksiz, achiqsız keçmir. Şəhər bütün Rusiyada taxıl ticarəti ilə məşhurdur, halbuki bütün şəhərdə taxıl-dan doyuncu yeyən yüzcə nəfərdir. Bəs yarmarka? Dilənçilər, sar-saqlar, korlar və şillər, — baxanda adamı dəhşətə gotirib üreyini bulandıran bu cür məxluqlar bütöv bir alaydır.

Tixon İlyiç evə günəşli isti səhərçağı köhnə enli yolla gedirdi. Əvvəlcə şəhərdə, bazarın içi ilə gedirdi, sonra gün zavodlarından suyu turşulaşan dayaz çaydan keçdi, çayın o biri tayından dağa qalxıb, Çornaya Slobodadan ötdü. Bazarda Tixon İlyiç bir zaman qardaşı ilə birlikdə Matorinin dükanında qulluq edirdi. İndi bazarda hamı ona baş əyirdi. Onun uşaqlığı Slobodada keçmişdi, — bu təpəlikdə, damları çürüyüb qaralmış, özleri isə torpağa çökmüş daxmaların arasında böyümüşdü... İndi Tixon İlyiçin anadan olub böyüdüyü daxmadan əsər-əlamət də qalmamışdı. Onun yerində nazik taxtalardan tikilmiş balaca, təzə ev var idi, evin qapısı üstündə paslı bir lövhə asılmışdı: "Ruhani dərzisi Sobolyev". Slobodada qalan şeylərin hamısı köhnə qaydada idi: qapıların yanında donuzlar və toyuqlar eşənlənirdi, darvazaların yanında uzun ağaclar, ağacların başlarına qoyun buynuzları keçirilmişdi, balaca pəncərələrdəki gül dibçəklərinin dalında, krujeva toxuyan ağ iri sıfətli qızlar baxırdılar, çıyinlərindən tək bir qayış keçirmiş ayaqyalın uşaqlar, göye lif quyuqlu çərpələng buraxırdılar, sarışın, balaca, sakit qızlar torpaq qalağı yanında çox xoşadıqları "Gəlinciklərin dəfni" oyunu oynayırdılar... Dağda, çöldə, Tixon İlyiç qəbiristanda xaç çəkdi, qəbiristanın hasarından o tərəfdə qocaman ağacların arasında, bir zaman varlı və simic Zikovun qəbri var idi, bu qəbir çökmüşdü. Tixon İlyiç fikirləşib atın başını qəbiristanın darvazasına sarı döndərdi.

Böyük ağ darvazanın yanında bir qarı oturub corab toxuyurdu, gözünə çəsmək taxmış, donqarburun, dodaqları çökmüş bu qarı nağillarda təsvir olunan qariya bənzəyirdi, — qəbiristan nəzdindəki yurdsuzlar evində yaşayan dul qadınlardan biri idi.

Tixon İlyiç atın cilovunu darvaza yanındaki dırəyə bağlayaraq qışkırdı:

— Salam, nənə! Atıma baxa bilərsənmi?
Qarı ayağa qalxdı, belini büküb baş əyərək dedi:
— Bilərəm, atam.

Tixon İlyiç papağımı götürdü, başını qaldırdı. Məryəm ananın darvaza üzərindəki şəklinə baxa-baxa xaç vurub əlavə etdi:

— İndi burda çoxsunuzmu?
— On iki qarı var, atam.
— Tez-tezmi savaşırsınız?
— Tez-tez atam...

Tixon İlyiç ağacların və xaçların arasında köhnə taxta kilsəyə gedən xiyabanla aram-aram addimladı. O, yarmarkada saçını vurdurmuşdu, saqqalını düzəltdirib, qısaltmışdı. — Ona görə də xeyli cavan görünürdü. Naxoşlayandan sonra ariqlaması da onu cavanlaşdırmışdı. Gündən qaralmış üzü də həmçinin, — təkcə gicgahlarının zərif dərisində üçbucaq şəklində vurulmuş saçı ağarırdı. Uşaqlıq və gənclik illerinin xatirələri hətta başına qoyduğu təzə kətan şapka da onu cavanlaşdırmışdı. O yeri yə-yeri yə etrafda, gün işığına qərq olmuş bu sükütdə köhnə qəbiristanda necə də dinclik, sakitlik hökm sürür! Buludsuz göydə əsen isti külək bürküdən seyrəlmış ağacların parlaq başlarını yırğalayır, daşların, abidələrin üstünə düşən işiqqli, xəfif kölgələrini titrədirdi. Külək dayananda isə günəş çıçəklərlə otları bərk qızdırırı, kolların arasındaki quşlar sevincə cəhəcəh vurur, isti ciğirlərde kəpənəklər nəşələnir, məst olurdular... Tixon İlyiç xaçlardan birinin üstündə bu sözləri oxudu:

Əcəlin insandan yiğib aldığı
Dəhşətli vergidir, bir ağır töycü...

Lakin etrafda dəhşətli heç bir şey yox idi. O, gedə-gedə qəbiristanın böyüməsini hətta bir növ məmnuniyyətlə hiss edirdi, dayaqları olan tabut şəklindəki köhnə daşların ağır, yastı çuqun laylarının, bütün qəbiristanı bürümüş çürüyən böyük və qaba xaçlarının arasında bir çox yeni məqbərənin əmələ gəlməsi onu şadlandırırdı. "1819-cu il noyabrın 7-də, səhər saat 5-də vəfat etmişdir" — bu cür yazıları oxumaq onun tüklərini ürpərdirdi, tutqun payız günü dan yeri ağaranda köhnə qəza şəhərində ölmək yaxşı deyil! Lakin onun

yanındaca ağacların arasında, gipsdən hazırlanmış, gözləri səmaya zillənmiş ağappaq məlek işiq saçırı, onun altındaki kürsüyükde zərli hərflərlə yazılmışdı: "Allaha etiqadla vəfat edən ölülər xoşbəxtirlər!" Bir nəfər kollec asessorunun pis havadan və xeyli vaxt keçdiyi üçün əlvəlanmış dəmir abidəsində belə bir şeir həkk olunmuşdu:

Çara da o, qəlbən xidmət edirdi,
Bütün insanlara yanır, sevirdi,
İnsanlar da ona hörmət edirdi...

Bu misralar Tixon İlyiçə saxta göründü. Lakin həqiqət harada idi? Odur, kolluqda, sanki çirkli mumdan qayrılmış adam kəlləsi atılıb, – insandan vur-tut bu qalmışdır... Amma bununla qurtarır mı? Çiçəklər, lənlər, xaçlar, tabutlar və torpaq altında sümüklər çürüyür, – hər şey olur və çürüyür! Tixon İlyiç gedə-gedə oxuyurdu: "Ölülerin dirilməsi də belədir: çürüyüb torpaq olur, çürüntüsüz dirilir".

Bütün yazılar insanı mütəəssir edən rahatlıq və dinclikdən, mehribanlıqdan, yer üzündə sanki mövcud olmayan və olmayıacaq sevgidən bəhs edirdi, bir-birinə qarşı elə sədaqətdən və Allaha ita-ətkarlıqdan bəhs edir, gələcək həyata, başqa, xoşbəxt bir diyarda görüşməyə elə hərarətli ümid bəsləməyi təlqin edirdi ki, onlara ancaq burada inanırsan; elə bərabərlikdən danışındı ki, onu ancaq ölüm, – olmuş dilənçinin dodaqlarından son dəfə, qardaş kimi öpərək, onu şahlar və hökmardalarla müqayisə etdikləri dəqiqliklər bəxş cdır... Kənarda, hasarın uzaq bucağında, qızmar günəş altında mür-güləyən gəndalaş kollarının içərisində isə Tixon İlyiç təzə bir uşaq qəbiri gördü, xaç üstündə iki misralıq şeir yazılmışdı:

Susun, ey yarpaqlar, piçıldışmayın,
Mənim Kostyamı siz oyatmayın! –

O, öz balasını, lal aşpaz qadının yuxuda ikən boğub öldürdüyü uşağını xatırladı, gözləri yaşırdı.

Heç kim, heç vaxt yolunu qəbiristanın yanından keçən və dərəlli-təpəli çöllərin arasında gözdən itən şosedən salmırı. Yanaşı olan tozlu qəsəbədən keçib gedirdilər. Tixon İlyiç də kendərəsi yolla getdi, qarşidan sürətlə gələn sınaq-salxaq bir minik arabası

onun yanından yel kimi ötüb keçdi, – qəza sürücüleri araba və faytonları dəliqanlı kimi sürürlər! Minik arabasında şəhər ovçusu oturmuşdu; onun ayağı yanında ala tazı var idi, dizinin üstündə məhfəzəli tüsəng tutmuşdu, qəzada bataqlıq yox idi, amma ovçunun ayağında bataqlıqda geyilən uzunboğaz çəkmə vardı. Tixon İlyiç acıqlı-acıqlı dişini qıcadı: bu avardan yaxşı nökər olardı! Günortaçağı idи, qızmar gün yandırır, isti külək əsirdi, buludsuz səma qapqara olurdu. Tixon İlyiç yoldan qopan tozdan daha da açıqlanıb üzünü döndərir, biçin vaxtından qabaq qurumağa başlayan taxıl zəmilerinə qayğı ilə çəpəki nəzər salırdı.

Yorğunluqdan və bürkündən iztirab çəkən dindar qadınlar əllərində uzun əsərlər ağır-agır yeriyirdilər. Onlar bellərini büküb Tixon İlyiç itaətkarlıqla baş əydilər, lakin indi ona yenə də hər şey dələdizliliq təsiri bağışlayırdı.

– Fağır görənirlər! Amma gecələdikləri yerlərdə, bir-biri ilə, yəqin ki, it kimi boğuşurlar!

Yarmarkanın qayıdan, – sarışın, gömgöy, qara, lakin hamısı da cyni dərəcədə rüsvayçı halda, ariq və cir-cindirli sərəxəs mujiklər yabilərini qova-qova duman kimi toz qaldırırdılar. Tixon İlyiç onların gurultu qoparan arabalarını ötüb keçə-keçə başını bulayırdı:

– Ay sizi, sərgərdan dilənçilər, lənətə gələsiniz, yerə girmişlər!

Cit köynəyi cirim-cirim olmuş mujik yatmışdı; arxası üstə uzanmış, başını dala oymış, qanına qəltən olmuş saqqalını və şışmış, qanı laxtalanmış burnunu dik tutmuş bu adamı araba ölü kimi atıb-tuturdu. Ayri bir mujik küləyin başından qaçırdığı papağının dalınca yürürdü, bu adam büdrəyəndə Tixon İlyiç ona qəzəbli bir nəşə ilə şallaq ilişdi. Ona içi xəlbir, bel və arvadlarla dolu olan bir araba rast gəldi; arxası ata tərəf oturmuş arvadlar silkələnir, atılıb-düşürdülər, biri başına günlüyü arxaya tərəf təzə uşaq papağı qoymuşdu, ikinci qadın mahni oxuyurdu, üçüncü əllerini oynadı-oynada Tixon İlyiçin arxasında qəhqəhə ilə gülüb bağırırdı:

– Əmi! Civin düşdü!

Qarovalxanamı keçəndən sonra, şose yolu yana burulurdu: gurultu qoparan arabalar dalda qalmışdı, sakitlik, genişlik sahəsi başlanmışdı, çölün bürkündə o yenə hiss etdi ki, hər halda dünyada ən ümdə məsələ "işdir". Eh, hara baxırsan yoxsulluq hökm sürür! Mujiklər tamam var-yoxdan çıxıblar, qəzaya səpələnmiş, yoxsullaşmış kiçik

malikanələrdə bir çöp də qalmayıb. Buraya təsərrüfatçı adam lazımdır, bacarıqlı adam!

Yarı yolda Rovnoye adlı böyük bir kond var idi. Boş küçələr boyunca, istidən yanmış söyüdlüklərdə qarayel əsirdi. Evlərin qapıları ağızında külün içində toyuqlar eşələnirdi. Bomboş örusdə əcaib rəngli kilsə görünürdü. Kilsədən o tərəfdə, təzək səddin yanında gilli dayaz göl günəşdən par-par parıldayırdı, dəqiqəbaşı suyu batıran bir sürü inək dayanmış sarı kəsif suda çılpaq bir mujik başını sabunlayırdı. Mujik qurşağadək suya girmişdi, sinəsində balaca xaç parıldayırdı, boynu və sıfəti gündən qaralmışdı, solğun bədəni isə ağappaq idi.

Tixon İlyiç atını mal-qara qoxusu gələn gölə sarı çəkib dedi:

— Atın yüyənini ağızından çıxart görüm.

Mujik əlindəki göyə çalan sabun qırığını inəklərin nəcisindən qaralmış sahilə ataraq başı sabunlu halda, utana-utana əlini qabağına tutub, emri yerinə yetirməyə tələsdi. At acgözlükle başını suya əydi, lakin su cəl isti və iyrənc idi ki, heyvan başını qaldırıb, sudan üz döndərdi. Tixon İlyiç fiştırıq çala-çala papağını yellətdi:

— Əcəb suyunuz var! Olmaya bunu içirsiniz?

Mujik gülümsəyib mehbibancasına dedi:

— Sizin suyunuz şirindir? Min ildir bu suyu içirik! Suya nə var ki, sən onu de ki, çörəyimiz çatışır...

Rovnoyedən sonra yol başdan-başa çovdar zəmilərinin arasından keçirdi, burada, da sünbüllər dənsiz, sisqa idi, zəmiləri peyğəmbərciçəyi basmışdı... Durnovka yanındaki Visselokla yanaşı, əyri-üyrü, oyuqlu keçisöyüdündə saysız-hesabsız zağca oturub gümüşü dimdiklərini açmışdalar, — nədənsə bu quşların yanından xoşu gəlir. Bu günlər Visselokun ancaq adı qalmışdı — zirzibilin içində yalnız qaralmış bünövrələr göze çarpırdı. Zirzibildən göyə çalan aq tüstü qalxırdı, hər tərəfə yanıq qoxusu yayılmışdı... Yanğın fikri Tixon İlyiçə ildirim sürəti ilə dərin təsir bağışladı. O, rəngi qaçmış halda: "Fəlakət!" — deyə düşündü. Onun heç bir şeyi siğorta edilməmişdi. Hər şey bir saatın içində havaya sovrula bilər...

Petrov günlərindən, yarmarkaya yollandığı bu unudulmaz səfərdən etibarən Tixon İlyiç içməyə başladı — sərxoş oluncaya qədər deyil, az-az, lakin sıfəti əməlli-başlı qızarınçayadək içirdi. Lakin bu, onun işlərinə qətiyyən mane olmurdu, özünün dediyinə

göre, səhhətinə də maneçiliyi yox idi. O deyirdi: "Araq qanı duruldur". O, öz həyatını indi də çox vaxt katorqa, dar ağaç, qızıl qəfəs adlandırırdı. Lakin o, tutduğu yolda daha artıq inamla addimlayırdı, bir neçə il elə yeknəsəq keçdi ki, — hər şey bir iş günü mislində idi. Yeni böyük hadisələr isə — Yaponiya ilə müharibə və inqilab elə baş verdi ki, bunu heç ağıllarına da gətirməmişdilər.

Müharibə haqqında söhbətlər, əlbəttə ki, lovğalıqla başlanmışdı. "Kazak, sarı bədənin dərisini çox tez soyacaq, qardaş!" Lakin çox keçmədən ayrı cür danışqlar eşidildi.

Tixon İlyiç də ciddi təsərrüfatçılıq iddiası ilə deyirdi: — Öz torpağımız başımızdan aşır! Bu müharibə deyil, tamam ağılsızlıqdır!

Rus ordusunun dəhşətli surətdə darmadağın edilməsi xəbərləri onu heyran edir, sevindirirdi; Tixon kinli-kinli deyirdi:

— Lap qiyamətdir! Lap yaxşı eləyirlər, qoy ağlatsınlar onların anasını!

Əvvəlcə inqilab da onu heyran edirdi, adamların öldürülməsi də çox xoşuna gəlirdi.

Tixon İlyiç qızışış vəcdə gələndə bəzən deyirdi:

— O, nazirin atasını necə yandırdı, ona necə divan tutdu — izitozu qalmadı!

Lakin torpaqların başqalarına verilməsi haqqında danışmağa başlayan kimi, onum qəlbində qəzəb hissi baş qaldırdı. "Hamısını eləyən cuhudlardır! Hamısı cuhudların işidir, bir də ki, o tüklü heyvanların — tələbələrin!" Heç başa düşmək olmurdu. Hamı deyir — inqilab, inqilab, amma ətrafda hər şey əvvəlki kimidir, adı qaydasındadır: günəş işq saçır, zəmilərdə çovdar cücerir, arabalar stanisiyaya yollanır... Səsini çıxartmayıñ, üstüörtülü danışan camaati başa düşmək olmurdu.

Tixon İlyiç deyirdi:

— Camaat sərr verməz olub! Yamanca sərr verməyəndir!

Özü də "cuhudları" yaddan çıxarıb əlavə edirdi:

— Əslində bütün bu həngamə o qədər də mürəkkəb bir şey deyil. Hökumət dəyişəcək, torpaqlar bərabərləşəcək — bunu balaca uşaq da başa düşər. Deməli ki, xalqın kimin tərəfində olduğu aydınndır. Amma səsini çıxartmır. Demək ki, göz qoymaq lazımdır, özü də cəhd edilməlidir ki, səsini kəssin. Ona yol vermək lazım deyil! Belə olmasa özünü gözlə: əlinə giriəvə keçdiyini duysa, quyruğunu altında qayış hiss eləsə — darmadağın edər!

Tixon İlyiç bir yerde oxuyanda, ya da cəidəndə ki, kimin torpağı beş yüz desyatindən artıqdırsa, onu əlindən alacaqlar, o özü də “araqarısdıran” olurdu. Hətta mujiklər mühəbisəyə girişirdi. Bir də görürdün onun dükəninin yanında bir nəfər mujik dayanıb deyir:

– Yox, İlyiç, sən elə demə. Ədalətlə qiymət verəndə – bu olar, torpağı almaq olar. Amma belə yox, yaxşı deyil...

Hava isti idi, həyətin qabağında, anbarların yanında yerə tökülmüş şam ağacı taxtalarının qoxusu gəlirdi. Ağaclardan o tərəfdə, stansiya tikililərinin dalında fışılı ilə buxar buraxan yüksək qatarı parovozunun səsi eşidilirdi. Tixon İlyiç başı açıq idı, gözlərini qayıb bic-bic gülümşəyə-gülümşəyə deyirdi:

– Belə. Hərgah o, təsərrüfatçı sahibkar deyil, avaradırsa?

– Kim? Ağam! Onda bu, ayrı xüsusi məsələdir. Beləsinin əlindən hər şeyi yerli-dibli almaq heç günah deyil!

– Bax, söhbət də elə bundadır!

Lakin ayrı cür xəber gəldi – beş yüzdən az olanların da əlindən alacaqlar! Elə o saat hər şey yadından çıxır, öcəşkənliliklə irad tutmağa başlayırdı. Evdə edilən işlərin hamısı ona iyrənc görünürdü.

Xidmətçi Yeqorka dükəndən un kisələrini çıxarıb çırkırdı. Onun kəlləsi uzunsov, saçları cod və six idı – görəsən axmaqlarnın saçınıya belə six olur – alnı yasti idı, sıfəti yumurta kimi idı, gözləri balıq gözü kimi dombalanırdı, dana kirpikleri kimi ağ kirpikli göz qapaqları isə gözlərinin üstünə elə bil tarım çəkilmişdi: sanki döri çatışmamışdı, elə bil oğlan gözlerini yumsa, ağızını açmalı olacaqdı, ağızını yumanda – göz qapağını lap aralamaq lazımlı gələcəkdir. Tixon İlyiç hiddətlə qışkırdı:

– Ay gicbəsər! Ay sarsaq! Sən onları mənim üstümə niyə çırkırsan?

Onun otaqları, mətbəxi, dükəni və əvvəllər şərab satdığı anbarı, bütün bunlar bir damın altında yerləşən tikinti idı. Üç tərəfdən üstü küləşlə örtülmüş mal-qara axurunun talvarları bu tikintiyə yapışmışdı, – beləliklə də səliqəli bir dördbucaq əmələ gəlmışdı. Anbarlar evin qabağında, yolun o biri tərəfində idı. Sağ tərəfdə stansiya, solda şose idı. Şosədən o tərəfə – qovaq məşəsi vardı. Tixon İlyiç qanı qaralandı, şoseyə çıxırdı. Şose ağ şərid kimi, aşırımdan-aşırıma keçə-keçə cənuba sarı uzanır, tarlalarla birlikdə daim aşağı enir, sonra uzaq görünən bir budkadan başlayaraq, yenə

üfüqə qalxırdı, budkanın yanında şose cənub-şərqdən gələn dəmir-yolla kəsişirdi. Durnovo mujiklərindən biri – əlbəttə ki, işgüzər, dərrakəli, məsələn, “varlı” və simic olduğu üçün hamının Yakov Mikiç adlandırdığı Yakov kimi bir adam yoldan keçəndə Tixon İlyiç onu dayandırdı.

O kinayə ilə gülümşəyib qışkırdı:

– Heç olmasa özünə bir papaq alaydın!

Başında papaq, nazik lifli poskon parçadan köynək, qalın kətan-dan qısa tuman geymiş ayaqyalın Yakov arabanın yan tərəfində oturmuşdu. O, kəndir cilovları dartib harın madyanı dayandırır, təmkinlə deyirdi:

– Salam, Tixon İlyiç.

– Salam! Deyirəm ki, papağı dolaşa yuvasına bağışlamaq vaxtı çatıb!

Hiyləger və kinayəli təbəssümlə yerə baxan Yakov başını tərpədirdi.

– Bu... necə deyim? Pis olmazdı. Amma, iş burasındadır ki, kapitalım imkan vermir.

– Boş danışırsan! Biz sənin kimi kazanlı yetimləri tanıyırıq! Qızı ərə vərdin, oğlunu evləndirdin, pulun var... Sənə Allah-təalan-dan daha nə lazımdır?

Bu sözərək Yakovun döşünə yatırdı, lakin onu daha artıq saqındırırdı.

Yakov köksünü ötürüb titrək səsle deyirdi:

– Aman Allah! Pul... Məsəl üçün, heç mağazada da mənim pulum olmayıb... O ki qaldı oğluma... oğlum barədə nə deyim? Oğlum məni sevindirmir... Açıq demek lazımdır – sevindirmir!

Bir çox mujiklər kimi, Yakov da çox əsəbi idı, xüsusiələ söhbət onun ailəsinə, təsərrüfatına aid olanda bərk hiddətlənirdi. Bu adam heç kəsə sərr verməzdı, lakin burada, ancaq rabitəsiz, titrək səsle danışması onu ifşa etə də, əsəbilik üstünə gəlirdi. Tixon İlyiç onu lap təşvişə salmaq, həyecanlandırmaq üçün qayğı ilə soruşurdu:

– Sevindirmir? Gör ha, əcəb işdir! Hamısı da arvadın ucbatından?

Yakov etrafə göz gəzdirib, dirnağı ilə döşünü qasıdı.

– Arvadın ucbatından, ona mən nə deyim...

– Qışqanır?

– Qışqanır... Belə hesab edir ki, mən gəlinimlə yaşayıram...

Yakovun gözleri oynayırdı...

— Gelin gah ərinə şikayətlənirdi, gah da bizdən gileylənirdi! Əş, hələ bu nədir — məni zəhərləmək istəyirdi! Məsəl üçün, elə vaxt olur ki, soyuqlayıram... sinəm yumşalmaq üçün bir balaca tənbəki çəkməli oluram... Gelin də tənbəki büküb mənim yastiğımın altına qoymuşdu... Baxmasaydım — işim bitmişdi!

— O necə tənbəki idi?

— Ölü sümüklərini döyüb tənbəki əvəzinə tökmüşdü...

— Oğlan doğrudan da axmaqdır! Gəlini russayağı tənbəh edəydi də!

— Sən nə danışırsan! Mənim üstümə cummuşdu, sinəmə çökmişdü! Özü ilan kimi qırılırdı!.. Başından yapışmaq istəyirdim, amma saçını qırxdırmışdı. Paltarından yapışmaq istəyirdim, — köynəyə heyfim gəlirdi, cırıldarı!

Tixon İlyiç başını bulayır, bir dəqiqə susub, nəhayət, soruşmaq qərarına gəlirdi.

— Yaxşı, siz tərəflərdə vəziyyət necədir? Hələ də qiyam gözləyirsiniz?

Bələ məqamda Yakovun sirverməzliyi dərhal bərpa olunurdu. O gülümseyib elini yellədirdi. Burnunun altında yeyin-yeyin deyirdi:

— Yox, canım! Nə qiyambazlıqdır! Bizim camaatımız dinc camaatdır... Dinc camaatdır...

Sonra da cilovu dərtlirdi, guya at yerində dayanırdı.

Tixon İlyiç birdən acıqlı-acıqlı soruşturdu:

— Bəs bazar günü yığıncaq nə üçün idi?

— Yığıncaqmı? Onu kim bilsin? Elə-belə, yiğisib bağırışdılar...

— Bilirom nə barədə bağırışındılar!

— Nə deyirəm ki, mən gizlətmirəm... Məsəl üçün, çərenləyirdilər ki, guya sərəncam verilib... Guya ki, sərəncam çıxıb ki, ağalara heç bir vəchlə əvvəlki qiymətlə iş görülməsin...

Hansı bir Durnovkadan ötrü isə, işdən əl-ayağın soyuması Tixon İlyiçə çox yer eləyirdi. Bu Durnovkada vur-tut otuzca təsərrüfat var idi. Özü də ki, cəhənnəm dərənin dibində idi: enli bir yarğan, bir tərəfində daxmalar, o birində balaca, vecsiz malikanə. Həm də ki, daxmalarla bu malikanə baxışa-baxışa hər gün naməlum “sərəncam” gözlöyir... Eh, bir necə şallaqlı kazak götürüb onları!

Lakin “sərəncam” verildi. Bazar günlərində birində şayıə yayıldı ki, Durnovkada yığıncaq çağırılıb, malikanəyə hücum planı hazırlanır. Gözləri qəzəbli sevincə parlayan, özündə fövqəladə qüvvət və cəsarət hiss edən, lap “şeytanın özünün nəfəsini kəsməye” hazır olan Tixon İlyiç qışkırdı: “Qulunu qoşun qazalağa!” Özü də on dəqiqədən sonra qazalağı sürətlə şose yolu boyunca Durnovkaya tərəf sürürdü. Yağışlı gündən sonra günəş bozumtuł-qırmızı buludların arasına enirdi, tozağacı meşəsində ağacların gövdələri al rəngə boyanmışdı, yaşıllı otların arasında tünd-bənövşəyi palçıqda aydın görünən kənd yolunda qazalaq ağır gedirdi. Qulunun sağırlarından, döş qayışından çəhrayı köpük şüzlürdü. Tixon İlyiç cilovları bərk şappıldada-şappıldada dəmir yoldan buruldu, çöl yolu ilə sağa döndərdi. Durnovkanı görəndə qiyam haqqındaki şayıələrin düzgün olmasına bir dəqiqə şübhə etdi. Hər tərəfdə sakitlik hökm sürürdü, torağalar axşam nəğmələrini arxayın-arxayın oxuyurdular, nəm torpağın xoş qoxusu və çöl çiçəklərinin təravətlə etri sakit havaya yayılmışdı... Birdən onun gözü hər tərefini sarı xəşəmbül basmış malikanə yanındakı örüşə sataşdı. Onun örüşündə mujik ilxisi otlayırdı! Deməli ki, başlanıb. Tixon İlyiç cilovları yellədib ilxının yanından, pıtraq və gicitken basmış mərəyin, sərçələr dolmuşluş alçaq bağın, tövlənin və adamlar yaşayan daxmanın yanından sürətlə ötüb həyətə girdi.

Sonra isə əcaib bir mənzərə yarandı: Tixon İlyiç ala-toranda qəzəbdən, təhqir və qorxudan özünü itirmiş halda çölün ortasında, qazalaqda oturmuşdu. Qəlbİ çırpinır, əlleri əsirdi, üzü yanındı, vəhşi heyvan kimi qulağı səsdə idi. Oturub Durnovkadan gələn bağırıtları dinləyirdi, özü də böyük bir izdiham təsiri bağışlayan adamları xatırlayırdı: bu adamlar onu görən kimi yargandan addayıb malikanəyə keçdilər, həyəti qışkıraq və söyüş ağızına aldı, adamlar arturmanın yanına cəmləşib onu qapiya sıxışdırıllar. Onun əlində ancaq qamçı var idi, Tixon İlyiç gah geri çəkilir, gah da cəsarətlə izdihamda cumaraq qamçını yellədirdi. Lakin hücum cdən sərrac əlindəki ağacı daha bərk və daha cəsarətlə yellədirdi, sərrac qəzəbli, qayışbaldır, qarnı çökək, itiburun bir adam idi; uzunboğaz çəkmə və bənövşəyi çit köynək geymişdi. O qışqıra-qışqıra bütün izdiham adından deyirdi ki, belə sərəncam verilib ki, “bu işi qurtarmaq lazımdır” — bütün quberniyada cyni gün və cyni saatdaca xıtam

verib qurtarmaq lazımdır; bütün təsərrüfatlardan kənar muzdurları qovub onları yerlilərlə əvəz etmək gərəkdir, – hər gün üçün bir manat hesabı ilə! Tixon İlyiç də sərracın səsini batırmağa çalışaraq, coşub daha artıq qəzəblə bağlırdı:

– Hə-ə! Belə söylə! Təbliğatçılardan dərs alıbsan, ay avara? Ustalaşıbsan?

Sərrac onun sözlərini göydə qapırdı. Qıpqırmızı qızarış bağırırdı:

– Avara sən özünsən! Sən ağısaç axmaqsan! Yoxsa, sənin nə qədər torpaq sahibi olduğunu mən özüm bilmirəm? Nə qədərdir, pişikyiğən? İkiyüz? Amma menim – bir qoz! Mənim torpağım cəmi-cümlətəni sənin artırıman boydadır! Bəs nə üçün? Axı sən kimsən? Mən səndən soruşuram, sən kimsən? Hansı mayadan emələ gəlibəsən?

Tixon İlyiç, nəhayət aciz, halda qışqırırdı:

– Yaxşı, yadında saxla-a, Mitka. – O hiss edirdi ki, başı hərlənir, izdihamın arasından tələsik çıxıb, qazalağası yüzündə. – Sən bunu yadında yaxşı saxla!

Lakin hərbə-zorbadan heç kəs qorxmadı – onun arxasında hamı qəhqəhə ilə gülür, bağırır və fit çalırı... Sonra Tixon İlyiç malikanənin ətrafında dolaşır, cincirini da çıxartmadan qulaq asırı. O, qazalağını sürüb dörd yol ağızına çıxır, üzü şəfəqə, stansiyaya səri, hər dəqiqə ata şallaq iləşdirmek üçün hazır dayanırdı. Sakitlik, isti, rütubət və qaranlıq idi. Qırmızımtıl zəif şəfəq işığında üfüqə səri ucalan torpaq uçurum kimi qaranlıq idi.

Tixon İlyiç dişlerini qıçayıb qımidanata piçıldayırdı:

– Da-yan, eclaf! Da-ayan!

Uzaqdan isə qışkıraq, səs gəlirdi. Bütün səslər içərisindən Vanka Krasninin səsi aydın seçiliirdi; o, iki dəfə Don mədənlərinə getmişdi. Sonra isə malikanə üzərində qəfildən tutqun alovlu sütun ucaldı: mujiklər bağdakı daxmaya od vurmuşdular – başını götürüb qaçmış meşşan bağbanın yadından çıxıb daxmada qalan tapançası öz-özünə partapartla atılırdı...

Sonralar məlum oldu ki, doğrudan da möcüzə baş vermiş: eyni bir gündə az qala bütün qəzada mujiklər qiyam etmişdi. Hökumət idarələrindən imdad gözləyən mülkədarlar şəhərin mehmanxana-larına doluşmuşdular. Lakin sonradan Tixon İlyiç lap xəcalət çəkəcəkə xatırlayırdı ki, o da hökumət idarələrindən imdad gözləyirdi:

ona görə xəcalət çekirdi ki, bütün qiyam qurtarmışdı, qəzada mujiklər çığır-bağır saldılar, bir neçə malikanəyə od vurub yandırdılar, talan etdilər, sonra da susdular. Çox keçmədən sərrac heç bir şey olmamış kimi, Vorqla dükanında yenə də görünməyə başladı, özü də astanada papağını ehtiramla çıxarı, o görünəndə Tixon İlyiçin sıfətinin necə qaraldığını sanki görmürdü. Amma belə bir şayie də yayılmışdı ki, durnovlular Tixon İlyiçi öldürmek isteyirlər. Buna görə də o, Durnovkadan gələndə yolda gecikməkdən qorxardı, cibində buldoqu yoxlayırdı, şalvarının cibini dartışdırıtan tapança onu bezikdirirdi, o öz-özünə söz verirdi ki, bir gecə od vurub Durnovkanı yerli-dibli yandıracaqdır... Durnovka göllərində suyu zəherleyəcəkdir. Sonra şayiələrin arası kəsildi... Lakin Tixon İlyiç Durnovkadan birdəfəlik üzülmək haqqında möhkəm fikirləşməyə başladı: "Pul mənim nənəmdə yox, əlimdə olmalıdır!".

Həmin il Tixon İlyiçin əlli yaşı tamam olurdu. Lakin ata olmaq arzusu onu tərk etməmişdi. Onu Rodka ilə toqquşdurana da bu arzu oldu.

Rodka caydaq, qaradınməz bir oğlan idi. Ulyanovkadan gəlmişdi; iki il bundan əvvəl, Yakovun dul qardaşı Fedotun təsərrüfatında işləməyə başlamışdı; burada evləndi, toyda həddən artıq içib ölen Fedotu dəfn etdi, soldatlığa getdi. Gənc qadın isə malikanədə günəməzd işləməyə başladı. Bu, qəşəng əndamlı, ağ, dərişi çox zərif, yanaqları qırmızı bir gəlin idi; həmişə də uzun kirpikli gözünü yerə dikirdi. Tixon İlyiçi olduqca həyəcanlandıran da bu qara kirpiklər idi. Durnovalı qadınlar başlarında "buynuz" gəzdirirdilər: Toydan sonra dərhal saçlarını təpələrinə yığır, üstündən yaylıq örtüdülər, başlarında ne isə ineyi xatırladan əcaib bir şey əmələ gəlirdi. Qədimdəki kimi, tünd-bənövşəyi, dama-dama parçadan baftalı tuman geyir, sarafana bərzəyən ağ önlük taxır, ayaqlarına çariq geyirdilər. Lakin Cavan qız, – bu adı onun üstündən hələ də götürməmişdilər, – bu geyimdə də qəşəng idi. Bir dəfə axşam, qaranlıq mərəkdə Cavan qız tək idi, sünbülləri süpürürdü. Tixon İlyiç ətrafa göz gəzdirib cəld geline yanaşaraq, yeyin-yeyin dedi:

– Qısa boğazlı, qəşəng çəkmələrdə gəzəcəksən, ipək donlar geyəcəksən... İyirmibəşliyi də əsirgəmərəm!

Lakin cavan qızdan səs çıxmırıldı ki, çıxmırıldı.

Tixon İlyiç piçıldadı:

– Eşidirsənmi nə deyirəm?

Cavan qız elə bil daşa dönmüşdü, başını aşağı salıb, dirmiqla işləyirdi.

Tixon İlyiç heç bir şeyə nail olmadı. Bu aralıq qəfildən Rodka qayıtdı. Taygöz olduğuna görə vaxtından əvvəl gəlmışdı. Bu əhvalat durnovluların qiyamından bir az sonra baş vermişdi. Tixon İlyiç dərhal Rodkanı arvadı ilə birlikdə Durnovo malikanəsində işe götürdü, bəhanəsi də bu idi ki, “indi soldatsız dolanmaq olmaz”. İlyin bayramı ərefəsində Rodka təzə süpürgə və bel almaq üçün şəhərə yollandı. Cavan qız isə evdə döşəməni yuyurdu. Tixon İlyiç gölmeçəldən adlayıb otağa girdi, döşəməyə tərəf əyilmiş cavan qızı, onun ağ qıçlarına, çirkli su sıçramış baldırına, ərə gedəndən sonra ətə-cana gəlmış bütün bədəninə nəzər saldı... Birdən öz qüvvəsini nə isə xüsusi bir əcəvikkiliklə toplayıb arzusuna nail olmaq niyyəti ilə Cavan qızı sarı addımladı. Gəlin cəld qəddini düzəltdi, yaş cindirini əlində tutub, əcaib tərzdə qışkırdı.

– Sənin sifətinə elə ilişdirərəm ki!

İsti çirkab, isti bədən, tər qoxusu otağı bürümüşdü...

Tixon İlyiç Cavan qızın biləyindən yapışdı, möhkəm sixdi, əlini silkələyib cındırı kənara atdı, sağ əli ilə Cavanın belini qucaqladı, özünə tərəf elə çəkdi ki, qızın sümükleri şaqqıldı, – onu yataq otağına apardı. Cavan qız başını dala əymış, gözləri halqalanmışdı, o daha çapalamır, müqavimət göstərmirdi.

Bu əhvalatdan sonra o öz arvadına, Rodkaya iztirabla baxırdı, soldatın, Cavan qızla yatmasını təsəvvür etmək, Cavanı hər gecə, hər gün amansızcasına kötəkləməsini görmək ona əzab verirdi. Bir az sonra isə onu dəhşət bürüdü. Qısqanan adamın həqiqəti aşkara çıxarmaq yolları mübhəm və anlaşılmazdır. Rodka buna nail olmuşdu. O, ariq, taygöz, uzunqollu və məcymun kimi qüvvətli idi, qara saçları qısa vurulmuş başını həmişə əyib, dərin çuxura düşmüş parlaq gözü ilə acıqlı-acıqlı baxan Rodka qorxunc olmuşdu. Soldatlıqda o, xoxol sözləri və vurğuları öyrənmişdi. Onun qısa, sərt sözlərinə Cavan qız etiraz etməyə cürət edəndə, oğlan qayış qamçını sakitcə əlinə alır, kinli və istehzalı təbəssümlə ona yanaşır, lovğa-lovğa sakitcə soruşurdu:

– Vı şo qovorite!¹

¹ Siz nə deyirsiniz?

Sonra da Cavan qızı elə döyürdü ki, arvadın gözləri qaralırdı.

Bir dəfə arvada divan tutanda Tixon İlyiç rast gəldi, o, dözə bil-meyib qışkırdı:

– Sən nə edirsən, eclafın biri, eclaf!

Lakin Rodka arxayınca skamyada oturub, Tixon İlyiçə ancaq nəzər saldı.

Rodka soruşdu:

– Vı şo qovorite?

Tixon İlyiç qapını tələsik çırpdı...

Onun ağılına dəhşətli fikirlər gəlməkdə idi: məsələn işi elə qurmaq lazımdır ki, bir yerdə Rodkanın başına tavan ucub əzsin, yaxud da torpaq qalaqlansın... Lakin bir ay keçdi, ikinci ay da keçdi, – həm də ki, ümid – onu bir cür fikirlərlə məst edən həmin arzu amansızcasına puça çıxmışdı. Cavan qız hamilə olmadı! Bir halda ki, vəziyyət belə idi, bundan sonra odla oynamağı davam etdirməyin nə mənası vardı? Rodkadan yaxa qurtarmaq lazım idi, onu mümkün qədər tez qovmaq lazım idi.

Lakin onu kiminlə əvəz edəydi?

Bir təsadüf ona kömək etdi. Tixon İlyiç gözlənilmədən öz qardaşı ilə barişdi, onu dilə tutdu ki, Durnovkanın idarə edilməsini öz öhdəsinə götürsün.

Tixon İlyiç şəhərdəki bir tanışından öyrəndi ki, Kuzma mülkədar Kasatskinin yanında xeyli vaxt kontorcu işləmişdir, bir də hər şeydən təoccübü bu idi ki, Kuzma “müəllif” olmuşdu. Bəli, guya ki, onun şeirlərindən ibarət bütöv bir kitabçası çap olunub. Kitabın arxasında bunu qeyd ediblər: “Tərtib edəni müəllifdir”.

Bunu eşidən Tixon İlyiç:

– Be-lə! – deyə səsləndi. – O Kuzmadır, amma eyibi yoxdur! Yaxşı müsəidə edin soruşum, elə bu cür də çap ediblər: Kuzma Krasovun əseri?

Tanış cavab verdi:

– Tamam-kamal, – bununla belə, şəhərdəki bir çox adamlar kimi, o da möhkəm inanırdı ki, Kuzma öz şeirlərini kitablardan, jurnallardan çırçıçıdır.

“İş belə olanda, Tixon İlyiç Dayevin meyxanasında, yerindən tərənnümədən, masa arxasında qardaşına qısa və ciddi bir kağız yazdı: “Qocaların barişası, tövbə etməsi vaxtı çatmışdır”. Ertəsi gün Dayevin meyxanasında həm barişqı oldu, həm də işgüzar səhbet.

Səhərçəğı idi, meyxana hələ boş idi. Toz basmış pəncərələrə gün düşürdü, nəm qırmızı süfrələr salınmış masalara, kepeklə təzəcə yuyulmuş, tövlə qoxusu verən qara döşəməyə, ağ köynək və ağ şalvar geymiş xidmətçilərə işiq saçırdı. Qəfəsdəki bülbül elə bil canlı deyil, qurudulub işə salınmış kimi bütün ahənglərlə cəh-cəh vururdu. Sifeti əsəbi və ciddi ifadə almış Tixon İlyiç masa arxasında oturdu, ikiadamlıq çay tələb edən kimi başı üzərində çıxdan tanış olan bir səs eşitdi:

– Hə, salaməleyküm.

Kuzma boyca ondan alçaq, iri sümüklü və ariq idi. İri, ariq, bir az enli sıfotı, yaşıla çalan xırda gözləri vardı. Ağ qaşları çatılmışdı. O söhbətə adı tərzdə başlamadı.

Tixon İlyiç ona çay sözən kimi Kuzma:

– Tixon İlyiç, ən əvvəl sənə şərh etməliyəm, – deyə sözə başladı, – mənim kim olduğumu sənə deməliyəm ki, xəberdar olasan... – O, gülümşədi. – Kiminlə əlaqəyə girdiyini bilsən...

Onun adəti belə idi ki, hecaları aydın surətdə tələffüz edir, qaşlarını qaldırır, danışanda pencəyinin üst düyməsini gah açır, gah da düymələyirdi. Beləliklə də, pencəyini düymələyib sözünə davam etdi:

– Mən, bilsənmi? – Anarxistəm...

Tixon İvanoviç qaşlarını qaldırdı.

– Sən qorxub elemə. Mən siyasetlə məşğul olmuram. Amma ki, fikirləşməyi heç kəsə qadağan etmək olmaz. Bundan sənə heç bir zərər də toxunmaz. Təsərrüfatı lazıminca idarə edəcəyəm, amma açıq deyirəm: kəndlinin dərisini soymayıacağam.

Tixon İlyiç köksünü ötürdü:

– Vaxt da o vaxt deyil.

– İş vaxta qalandı, elə həmin vaxtdır. Hələ ki, dərini soymaq olar. Amma ki, yox, belə yaramaz. Təsərrüfatlılıq edəcəyəm, amma boş vaxtimda öz inkişafımla məşğul olacağam... yəni kitab oxuyaçağam.

Tixon İlyiç başını silkələdi, dodağının ucunu tərpədib dedi:

– Amma unutma ki, kitaba qoşarsan baş, cibində qalar daş! Bir də ki, bu bizim işimiz deyil.

Kuzma etiraz etdi:

– Yox, mən elə düşünmürem. Mən, qardaş, bunu sənə necə deyim? – Qəribə bir rusam.

Tixon İlyiç əlavə etdi:

– Unutma ki, mən də rusam.

– Amma ayriyiq. Demək istəmirəm ki, mən səndən yaxşıyam, lakin ayrı-ayrı adamlarıq. Bax, görürəm ki, sən rus olmağınla fəxr edirsən, amma mən, qardaş, heç də slavyanpərəst deyiləm! Cox naqqalıq etmək, yaraşmaz, lakin bir şcyi sənə deməliyəm: Allah eşqinə, lovğalanmayın ki, russunuz. Biz vəhşi xalqıq!

Tixon İlyiç qaşqabağını töküb barmaqları ilə masanı tiqqıldatdı. O dedi:

– Bu əslində, doğrudur. Vəhşi xalqdır, şuluqçudur.

– Bax, məsələ də elə ondadır. Mən nə deyə bilərəm ki, dünyani kifayet qədər gəzib-dolaşmışam, bəs nə görmüşəm? – Heç yerdə bundan cansıxicı, bundan tənbəl tiplər görməmişəm. Tənbəl olmayanından isə, – Kuzma əyri-əyri qardaşına baxdı, – heç bir fayda yoxdur. Qəzəblənir, özünə yuva tikir, amma nə fayda?

Tixon İlyiç soruşdu:

– Necə yəni nə fayda?

– Lap elə yuvanı da dərrakə ilə tikmək lazımdır. Yuvanı tikib, insan kimi yaşayaram. Bax, bununla, bir də bununla yaşayaram.

Kuzma danişa-danişa barmağını gah köksünə, gah da alnınə vururdu.

Tixon İlyiç dedi:

– Görünür, qardaş, bizim buna macalımız çatmir. “Sən bir kənddə yaşa, boz kələm şorbasından ye, yırtıq çariq geyin, onda görərsən!”

Kuzma hiddətlə dedi:

– Çariq! Biz o çarığın min ildən artıqdır ki, geyirik, merata qalsın onları! Bəs kimdir müqəssir? Bilsənmi, deyirlər, bizi tatarlar əziblər! Biz, bilsənmi, gənc xalqıq! Bəs, axı bəlkə də məhz orada, Avropada da hər cür monqollar xalqları az əzişdirmeyiblər. Bəlkə, almanın da bizdən böyük deyillər... Əshi, bu xüsusi söhbətdir!

Tixon İlyiç dedi:

– Doğrudur! Yaxşısı budur, gəl iş barədə danışaq.

Buna baxmayaraq, Kuzma sözünə davam etdi:

– Mən kilsəyə getmirəm...

Tixon İlyiç:

— Demək sən malakansan? — deyə soruşub fikirləşdi: “Mən məhv oldum! Görünür, Durnovka ilə üzülmək lazımdır!”

Kuzma gülümşədi:

— Malakan kimiyəm. Bəs sən özün gedirsənmi? Qorxu, bir də ki, ehtiyac olmasaydı, kilsəni birdəfəlik yaddan çıxarırdın.

Tixon İlyiç qasqabağını töküb etiraz etdi:

— Ona qalanda, mən nə birinciyəm, nə də axırıcı. Hamı günah-kardır. Bəs, axı deyilib ki, bir dəfə köks ötürməklə bütün günahlar bağışlanır.

Kuzma başını buladı. O, ciddi olaraq dedi:

— Sən adət etdiyin şeydən danışırsan! Amma sən bir fikirləş: axı niyə belədir? Bütün ömrüm boyu donuz kimi güzəran keçirib kök-sümü ötdürdüm, — hər şey oldu təmiz, pakize. Bunda bir məna varmı?

Söhbət ağır təsir bağışlayırdı. Tixon İlyiç parlayan gözlərini masaya zilləyib: “Bu da doğrudur” — deyə düşündü. Lakin həmişə olduğu kimi, indi də fikirlərdən və Allah haqqında, həyat haqqında səhbətdən yayınmaq istəyirdi, ona görə də ağlına gələn ilk şeyi dedi:

— Cənnətə getməyə şad olardım, amma ki, günahlar buraxmir.

Kuzma dirnəği ilə masanı taqqıldada-taqqıldada onun sözünə qüvvət verdi.

— Hə, hə, ho! Bizim on çox xoşladığımız, sevdiyimiz, bizi məh-və sürükləyən ən folakəlli xüsusiyyətdir: sözümüzələ işimiz düz gəlmir! Bu, qardaş, rus bayatısıdır: donuz kimi yaşamaq çox pisdir, buna baxmayaraq, donuz kimi yaşayıram və bu cür də yaşayacağam! Yaxşı, indi işin barədə danış...

Sarı bülbül susdu. Meyxanaya camaat gəlirdi. İndi də bazardan, hansı dükandansa son dərəcə aydın cəh-cəh vuran diş bildirçinin sədaları çıxılırdı. İşgüzər söhbət davam etdiyi müddətdə Kuzma daim bildirçinin cəh-cəhini dinləyir, hərdənbir də yavaşdan deyirdi: “Qiyamətdir!” Danışın razılaşandan sonra ovcunu masaya çıraqla qətiyyətlə dedi:

— Yaxşı, deməli ki, belə — heç şeyi dəyişməmək, ayrı cür etməmək! — Sonra da əlini pencəyinin cibinə soxub, bir dəstə irili-xirdalı kağız çıxartdı, onların arasında boz-mərmər rəngli cildi olan kitabça təpi, qardaşının qarşısına qoydu.

— Budur! — dedi. — Sənin xahişinə və öz zoifliyimə güzəştə gedirəm. Pis kitabçıdır, düşünülməmiş, çoxdanlı şırlərdir... Lakin əlac yoxdur. Al, götür, gizlət.

Tixon İlyiç yenə həyəcanlandı ki, onun qardaşı müəllisdir. Bu boz-mərmər rəngli cilddə yazılıb. “K.İ. Krasovun şırları”. O, kitab-çanı əlində o yan-bu yana çevirib, çəkinə-çəkinə dedi:

— Son buradan bir şey oxuyaydın... Hə? Lütfən, üç-dörd şeir oxu!

Kuzma başını əydi, pensnesini taxdı, kitabı özündən xeyli aralı tutub, ona ciddi nəzərlə baxa-baxa müstəqil savadlanan adamlar kimi oxumağa başladı: Koltsova, Nikitinə toqlid, bənzətmə, talcdən, chtiyacdən şikayət, qara buludlardan, pis havadan gileyər, lakin onun ariq yanaqları çəhrayı rəng alır, səsi bəzən titrəyirdi. Tixon İlyiçin də gözləri parıldayırdı. Şeirlərinin yaxşımı, yoxsa pis olmasına fərqi yox idi, — ümdəsi bu idi ki, onları doğma qardaşı, üstündən maxorka və köhnə çəkmə qoxusu golon sadə adam yazmışdı.

Kuzma susub, pensnesini çıxarıraq gözünü ycre dikəndə Tixon İlyiç dedi:

— Amma bizdə, Kuzma İlyiç, amma bizdə birçə mahni var...

Sonra da əsəbi halda, acı-acı dodağını əydi:

— Bir birçə mahni var: nə neçəyədir?

Tixon İlyiç qardaşını Durnovkaya təyin etdiyə də, buna baxma-yaraq, bu mahnidan əvvəlkindən də artıq həvəslə yapışdı. Durnovkanı qardaşının əlinə tapşırmamışdan qabaq yeni xamut qayışlarını itlər yediyi üçün Rodkanı günahlandırib haqqını vermədi. Rodka onun bu hərəkəti müqabilində qabalıqla gülümşəyib şey-şüyünü yiğidırmaq üçün sakitcə daxmaya getdi. Cavan qız da sahibkarın haqverməziyini sanki sakitliklə dinlədi, — gəlin Tixon İlyiçdən ayrılandan sonra, onun gözünün içində baxmir, yenə də soyuq tərzdə susur, dinib-danışmırı. Lakin Rodka yarım saat keçmiş, şey-şüyünü yiğidırmandan sonra Cavan qızla birlikdə üzür istəməyə goldı. Cavan astanada dayanmışdı, rəngi qaçmışdı, ağlamaqdan göz bəbəkləri şışmışdı, dinib-danışmırı; Rodka başını aşağı salmışdı, papağını əzişdirirdi; o da ağlamaq istəyirdi, — iyrənc tərzdə üz-gözünü turşudurdu; Tixon İlyiç isə oturub qaşlarını çatır, hesab şotkasını şaq-qıldıradı. O ancaq bir məsələdə rəhmə gəldi — qayışların pułunu tutmadı.

İndi, o möhkəm olmuşdu. Rodkadan yaxa qurtarış işləri qardaşına tapşırıandan sonra özünü, gümrah, yaxşı hiss edirdi. "Qardaşım etibarlı adam dəcyl, deyəsən, boş adamdır, hələlik yola gedər!" Vorqola qayıdaraq bütün oktyabr ərzində yorulmaq bilmədən əlləşdi. Həm də, cə bil ki, onun əhvali-ruhiyəsinə uyğun olaraq, bütün oktyabr ayında hava çox gözəl idi. Lakin qəfildən hava pozuldu, – tufan, şiddətli yağışlar yağmağa başladı. Durnovkada isə heç gözlənilməyən bir əhvalat baş verdi.

Rodka oktyabr ayında dəmiryolda işleyirdi. Cavan qız isə evdə işsiz qalırdı, ancaq arabir malikanə yanındaki bağda işləyib, on beş qəpik, on qəpik qazanırdı. O özünü çox qəribə aparırdı: evdə dinib-danişmir, ağlayırdı, bağda isə kefi açılır, şənlənir, şəqqanaq çəkib gülürdü, misirli qarına bənzəyən çox səfəh və qəşəng Donka Koza ilə mahnilər oxuyurdu. Koza bağı kirayə edən məşşanla yaşayırırdı, nədənse Koza ilə dostlaşmış Cavan qız isə məşşanın çox sırtlıq bir oğlan olan qardaşına lovğa-lovğa baxırdı, özü də, ona baxa-baxa oxuduğu mahnilarda kiminsə dərdindən əriyib çöpə dönməsinə işaret edirdi. Cavanın onunla bir əhvalatı olub-olmadığı məlum deyildi, lakin Kazan yaxınlığındaşı şəhərə köçəndə öz daxmalarında "axşam ziyafəti" düzəlttilər, – Koza ilə Cavan qızı dəvət etdilər, bütün gecə qarmon çaldılar, rəfiqələri nanəli qoğallara qonaq etdilər, çay və araq içirdilər, dan yeri ağaranda isə, arabanı qoşan məqamda qəfildən, qəhqəhə çəkib, sərxoş Cavan qızı yere yixdlər, əl-qolunu bağladılar, yubkasını qaldırıb başı üzərində düyünlədilər, sonra da kəndirlə burdular. Koza qaçıdı, qorxudan hündür, yaş qanqallıqda gizləndi, – məşşanların mindikləri araba bağdan süretlə çıxb yola düşəndən sonra – başını qaldırıb qanqallıqdan boylananda isə gördü ki, qurşağı qədər cilpaq Cavan qız ağacdan asılıb. Üreksixan dumanlı sübh çığı idi, bağın narın yağış səpələnirdi. Koza sel kimi göz yaşı axıdındı, dişi-dişinə dəymirdi, Cavanı kəndirdən aça-aça ata-anasının canına and içirdi ki, kənddə bu sirdən heç kəs agah olmayıacaq, onu ildirim vurub öldürər, amma ağızını açıb bağda baş verən əhvalat barədə bir kəlmə də danişmaz... Lakin bir həftə də keçməmiş Cavanın rüsvayılığı haqqındaşı işlər Durnovkaya yayıldı.

Bu işlər yoxlamaq, əlbəttə ki, mümkün deyildi: "Görməyə heç kəs görməmişdi, o, ki, qaldı Kozaya, yalan-palan uydurmasına

nə vardı ki". Buna baxmayaraq işlərden əmələ gələn danışqlar kəsilmirdi, ona görə də hamı Rodkanın gəlisi və onun arvadına divan tutmasını böyük səbirsizliklə gözleyirdi. Tixon İlyiç də – yənə onun səbri tükenmişdi – Cavan qızı tutulacaq bu divanı təşvişle gözləyirdi; Tixon İlyiç bağda baş verən bu əhvalatı işçilərindən eşitmışdı: axı bu iş ölümle nəticələnə bilərdi! Lakin əhvalat elə qurtardı ki, hələ məlum deyil Durnovkanı daha artıq heyrətə salan nə olardı, adam öldürməkmi, yoxsa əhvalatın belə qurtarması? Mixail gününə açılan gece "köynəyini dəyişmək" üçün evə gələn Rodka "qarın ağrısından" öldü! Tixon İlyiç dərhal əmr etdi qazalağı qoşsunlar; özü də qaranlıqda, yağışın altında başıalovlu qardaşının yanına yollandı. Hırslı-hırslı çayla bərabər bir şüşə şərab içdi, həyəcanla, gözləri oynaya-oynaya qardaşına etiraf etdi:

– Mənəm günahkar, qardaş, günahkar mənəm!

Kuzma onun dediklərinə qulaq asıb, xeyli dinmədi, barmaqlarını oynadıb sıxa-sıxa, bəndlərini şəqqıldada-şəqqıldada otaqda xeyli var – gəl etdi. Nəhayet, heç bir səbəbsiz dedi:

– Sən bir fikirleş: bizim xalqımızdan qəddar, yırtıcı bir məxluq varmı? Şəhərdə dükəndən bir qəpiklik kökə götürən mezum bir ogrunun dalınca bütün rastabazar yüyür, haqlayanda da o ki var əzişdirirlər. Yanğına, vuruşmaya tamaşa etmək üçün bütün şəhər yüyür, həm də ki, yanğının, yaxud da vuruşmanın tez qurtarmasına ürkədən təəssüf edir! Başını yırğalama, yırğalama başını: təəssüf edir! Bir adam öz arvadını amansızcasına döyəndə, yaxud da oğlunu kötəkləyəndə, ya da onu ələ salmağa başlayanda bundan necə ləzzət alırlar? Bu ən sən, ən ürəkaçan mövzudur.

Tixon İlyiç onun sözünü coşqunluqla kəsdi:

– Nəzərə al ki, sırtıqlar, şuluqçular hər yerdə və həmişə olub.

– Yaxşı. Bəs sən özün onu gətirməmişdin?.. Nədir onun adı? O sarsaq oğlanın?..

Tixon İlyiç soruşdu:

– Ordəkbaş Motyanımı deyirsen?

– Hə, hə, onu... Sən onu əylənmək üçün öz yanına gətirməmişdinmi?

Tixon İlyiç gülüməsdi: gətirmişdi. Hətta bir dəfə Motyanı onun yanına dəmiryolla – qənd çelləyinin içində gətirmişdilər. Rəislər tanışdır – odur ki, gətirmişdilər. Çelləyin üzərində isə yazmışdır: "Ehməlli ol. Sarsaq qafa".

Kuzma sözünə acı-acı davam etdi:

– Öylənmək üçün həmin bu sarsaqlara onanızmla məşgul olmaq öyrodırlar! Zavallı adaxlı qızların darvazalarına qatran yaxırılar! Dilənçilərin üstünlərini qısqırırlar. Öylənmək üçün göyərçinləri daşla vurub damdan yerə salırlar. Halbuki göyərçinləri yemək böyük günah hesab olunur. Müqəddəs ruhun özü, bilirsinizmi, göyərçin qiyafəsinə girir!

Samovar cəxəndən soyumuşdu, şam əriyib axmışdı, otağa göytüyü yayılmışdı, stəkan-nəlbəki yuyulan cam islamış qoxummuş papiros kötüləkləri ilə ağızına kimi dolmuşdu. Ventilyator – pəncərənin üst bucağında tənəkə boru, – açıq idi, arabir onun içində noso cirildiyir, fırlanır və qomlı-qəmli inildiyirdi Tixon İlyiç: “Elo bil nahiyo idarəsidir” – deyə düşündü. Lakin otağa cələ qəliz tənbəki tüstüsü dolmuşdu ki, onu tozlu məməyə on ventilyator da kömək etməzdidi. Damda isə yağış damcıları şaqquşdayırdı, Kuzma saat kəfəngiri kimi var-gəl edə-edə deyirdi:

– Əcəb qiyamətdir, söz ola bilməz! Misli görünməmiş rəhmdilikdir! Tarixi oxuyanda adamın tükləri biz-biz olur; qardaş-qardaşa düşmən kəsilir, quda qudaya, oğul ataya xoyanət edir, qatil kəsilir, qatillik, bir do xoyanot, namordlik təsvir olunur... Dastanlarımız da başdan-ayağa ləzzətdir: “Onun ağ sinəsini parçaladı”, “qarnını yırtıb ycrə tökdü”... İlya, bu adam öz “doğma qızının sol ayağından basıb, sağ ayağından dardı...” Bəs nəgmələrimiz? Hamısı cynidir, hamısı bir cürdür: analıq “qəddar və acgözdür”, qayınata “zalim və öcəşkəndir”, “cələ oturub ki, qəsrə, cələ bil köpəkdir kəndirdə”, “qayınana da cələ o cür – “qəddardır”, “oturub sobanın üstündə, cələ bil qancıqdır zəncirdə”, balıqlar mütləq “it cinsi və araqarışdırırlar”, qayınlar “kirli və masqaraçıdlar”, er “ya sarsaqdır, yaxud da əyyaş”, “qayınata – babacığaz ona tapşırır ki, arvadı möhkəm əzişdirsin, dərisini dabanınadək soysun”, gəlin isə həmin qayınata – babacığaza “döşəmə yuyurdu – kələm şorbasını tökürdü, astanani qaşıyırdı – piroq bişirirdi”, ərine isə bu sözlərlə müraciət edir, “qalx, həyasız, oyan, budu sənə çirkab, yu əl-üzünü, budur al patava, sil üz-gözünü, budur cındır, bog özünü”... Hələ bizim zərbiməsələlərimiz, Tixon İlyiç! Bundan da Çirkin və ədəbsiz bir şey uydurmaq olarmı? Bəs atalar sözü! “Bir döyülmüş iki döyülməmişə dəyər”... “Sadəlik oğurluqdan da pisdir...”

Tixon İlyiç rişxəndlə soruşdu:

– Demək, sənəcə, dilənçi kökündə yaşamaq daha yaxşıdır?

Kuzma sevincək onun sözündən yapıdı:

– Hə, hə, ele mətləb də odur! Dünyada bizdən bətər lüt yoxdur, buna müqabil, həmin lütlükdən sırtlığı da yoxdur. Nəylə daha möhkəm sancmaq olar? Yoxsulluqla! “Məlun, sənin tixmağa bir şeyin yoxdur...” Qoy sənə bir misal çəkim: Deniska... Əshi, onu deyirəm... Serinin oğlunu... pinoçini... Bir neçə gün bundan əvvəl monə deyirdi...

Tixon İlyiç inamlı dedi:

– Dayan. Serinin özü necədir?

– Deniska deyir ki, “acından gəbərir”.

Tixon İlyiç inamlı dedi:

– Nacins mujikdir! Sən onu tərifləyib elemə!

Kuzma acıqlı-acıqlı cavab verdi:

– Mən heç tərifləmərim də. Yaxşısı budur sən Deniska haqqında dediyimə qulaq as. Gör o mənə nə söyləyirdi: “Bir vaxt, acliq ilində, biz, usta köməkçiləri, Çornaya Slobodaya çıxırdıq, orada iso fahişələrin sayı-hesabı yox idi. Özləri də yaramazlar, lap ac-yalavac idilər! Bütün əhvalat üçün ona yarımcı girvənkə cœurək verəndə, arvad onu sənin altındaca yeyib qurtarırdı... Ay gülürdük ha!.. Kuzma ayaq saxlayıb hiddətlə qısqırıldı: sən fikir ver? “Ay gülürdük ha!..”

Tixon İlyiç yenə onun sözünü kəsdi:

– Əshi, sən bir dayan, Allah cəqino, qoy iş barədə sonə söz dəyim.

Kuzma dayandı. O dedi:

– Yaxşı, de. Ancaq deməli nə varmış? Sən necə etməlisən? Heç necə! Pul ver – vəssalam, qurtardı getdi. Axı sən bir fikirləş: evi qızdırmağa bir şey yoxdur, yeməyə bir şey yoxdur, basdırmaq üçün pulları yoxdur! Sonra da o arvadı yenə işə götür. Mənə aşpaz olsun...

Tixon İlyiç evə sübh çağrı yollandı, dumanlı soyuq səhər idi, rütubət çökmüş xırmanın və tüstünün qoxusu hələ də çəkilməmişdi. Duman bürümüş kənddə yuxulu xoruzlar banlayırdı, itlər artırmadan yanında yatmışdı, evin yanındakı alma ağacının ölgün payız yarpaqlarının naxış saldığı yarıçılpaq budağında qoca hind toyuğu yatmışdı. Külöyin qovduğu qəliz bir duman içərisində iki addımlıqdan heç nə görmək olmurdu. Tixon İlyiçin yuxusu gelmiridi, lakin özünü taqqətsiz hiss edirdi, həmişə olduğu kimi atı bərk sürürdü, quyruğu düyünlü, daha ariq, yaraşıqlı və qara görünən

böyük kəhər yabı islanmışdı. Tixon İlyiç küləkdən üzünü yana çevirdi, əvvəlcə uzun mahud kaftanın soyuq və nəm yaxalığını qaldırdı, kaftanı ən narın, inci kimi yağış damcıları bütünlükə bürüdüyü üçün gümüşə çalırdı, kirpiklərindən sallanan soyuq damcılarının arasından görürdü ki, yapışqan qara torpaq getdikcə arabanın təkərinə daha qalın yiğilir; hündürə sıçrayan lopa-lopa palçıq fəvvərə kimi qalxıb, onun gözləri qarşısından çəkilmirdi, palçığın sıçrantıları onun çəkmələrinin boğazını da batırmasıdı, atın daim hərəkətdə olan sağrısına, onun duman içindəki sıxılmış qulaqlarına çəpəki nəzər salırdı... palçıqdan sıfəti ala-bula olmuş Tixon İlyiç, nəhayət, evinə yaxınlaşanda, nəzərinə ilk sataşan Yakovun at bağlanan yerde dayanmış atı oldu. Tixon İlyiç cilovları cəld arabanın qabaq tərəfinə bağlayıb yerə atıldı, dükanının açıq qapısının qabağına yüyürüb qorxudan dayandı.

Nastasya Petrovna, görünür, Tixon İlyiçi təqlid edə-edə, lakin iniltili, mehriban bir səslə piştaxta arxasından:

— Ay gicbəsər! — deyir, özü də pül qutusuna tərəf əyilərək, qaranlıqda, cingildəyən qara pullar içərisində xırdanı vermək üçün lazım olan sikkəni tapa bilmirdi.

— Ay gicbəsər! İndiki vaxtda ağ nefti harada ucuz satırlar?

Sikkəni tapa bilməyib qalxdı, onun qarşısında başında papaq, əynində qalın kətan paltar, lakin ayaqyalın dayanmış Yakova nəzər saldı, onun rəngi müəyyən olmayan əyri saqqalına baxıb əlavə etdi:

— Arvad bəlkə ona zəhər verib?

Yakov tələsik burnunu altında dedi:

— Bize dəxli yoxdur, Petrovna... Onu kim bilsin?.. Biz bu işə qarşıa bilmərik... Biz kənara çəkilməliyik, mətləb bundadır...

Tixon İlyiç Yakovun sözlərini xatırladıqca bütün gün əlləri əsirdi. Hamı, hamı elə güman edir ki, arvad onu zəhərləmişdir!

Xoşbəxtlikdən bu sərr, elə sərr olaraq qaldı: Rodkanı dəfn etdi-lər. Cavan qız tabutu müşayiət edəndə elə səmimi vay-şivən salmışdı ki, hətta ədəbsizlik dərəcəsinə çatırdı, axı bu cür vay-şivən hissələrinin ifadəsi kimi deyil, mərasim qaydasının yerine yetirilməsi tərzdə olmalıdır — yavaş-yavaş Tixon İlyiçin təşviş və həyəcanı dəf oldu.

Bir də ki, iş başdan aşındı, köməkçi isə yox idi. Nastasya Petrovnanın köməyi az idi. Muzdurluğa isə Tixon İlyiç ancaq

“çodarlardan” götürüb, payız pəhriz axşamlarınadək işlədirdi. Onlar da dağlıb getmişdilər. Təkco illik işləyənlər — aşpaz arvad, Cecə adı verilmiş qoca gözətçi, bir də “Allahın gic bəndəsi” Oska qalmışdı. Təkçə mal-qara nə qədər qayğı tələb edirdi! İyirmi beş qoyun qışlayırdı. Ağılıda altı baş daim hirsli və nədənse narazı olan qara donuzlar idi. Talvar altındakı axurluqda üç inək, cöngə, düyə saxlanılırdı. Həyətdə on bir at vardi, bordaqda isə — çal ayğır bəslənirdi, bu, ağır, uzun yallı, döşü enli, kinli bir at idi, — mujik kimi idi, lakin dörd yüz manat qiyməti vardi; atasının attestati vardi, min beş yüz manat da qiyməti idi. Bütün bunlara göz və qayğı lazım idi.

Nastasya Petrovna çıxdan şəhərə, tanışlargılıq qonaq getməyə hazırlaşırırdı. Nəhayət, yiğisib yollandı. Tixon İlyiç onu yola salıb məqsədsiz olaraq çölə tərəf ayaq aldı. Şose yolla ciyindən tūfəng asılmış Ulyanovka poçt şöbəsinin rəisi Saxarov addımlayırdı; bu adam mujiklərlə həddən artıq qəzəb və qəddarlıqla rəftar edən şəxs kimi məşhur idi; mujiklər onun haqqında deyirdilər: “ona məktub verəndə adamin əl-ayağı əsir!” Tixon İlyiç onun yeridiyi yola çıxdı. Qaşlarını qaldırıb ona baxa-baxa düşündü: “Qoca axmaq. Bir ona bax, palçığın içinde gör necə veyllənir”.

Sonra da dostcasına qışqırırdı:

— Cöldən gəlirsiniz, Anton Markiç?

Poçt işçisi ayaq saxladı. Tixon İlyiç ona yanaşib salamlaşdı.

Poçt işçisi qəşqabaqlı:

— Əş, nə çölbazlıqdır! — dəcyo cavab verdi; o, yekəpər, ciyini sallaq bir adam idi, qulaqlarından və burun pərlərindən qalın ağ tüklər bayırı çıxmışdı, uzun əyri qaşları, dərin çuxura düşmüş göz-ləri vardi, — elə-belə, babasil dərdindən gəzinirdim, — babasil sözü-nü xüsusi bir səylə tələffüz etdi.

Tixon İlyiç barmaqlarını aralımış olduğu əlini qabağa uzadaraq qəfil bir coşqunluqla:

— Fikir verirsinizmi, — dedi, — ana yurdumuz lap boşalıb! Adı da qalmayıb — nə quş var, nə də vəhşi heyvan!

Poçt rəisi dedi:

— Hər yerdə meşələri qırıblar!

— Özü də necə qırıblar! Necə amansızlıqla qırıblar! Yerli-dibli!

— deyə Tixon İlyiç onun sözünə qüvvət verdi.

Sonra qəfildən əlavə etdi:

- Solor! Hər şey solur!

Tixon İlyiç dilindən belə sözü necə qaçırdığını heç özü də bilmirdi, lakin hiss edirdi ki, bu söz hər halda əbəs deyilməyib. O düşünürdü: "hər şey solur, məsolon, mal-qara uzun sürən və çətin qışlama- dan solan kimi..." Poçt işçisi ilə xudahafizləşib, hər torofə narazılıqla göz gəzdirə-gəzdirə şosedo xeyli dayandı. Yenə yağış çıloyirdi, xoşagolməz rütubətli külək əsirdi. Dərəli-təpəli çöllər üzərinə - payızlıq, taxıl, şumlanmış yerlər, kövşənlik və qohvəyi cavan meşə üzərinə qaranlıq çökürdü. Tutqun sema getdikcə yerə daha çox enirdi. Yağış suyu tökülmüş yollar qalay kimi parıldayırdı. Stansiyada Moskvaya gedən sornişin qatarını gözloyirdilər, oradan samovar qoxusu gəlirdi, bu, qomgətirən, ürəksixici bir arzu, rahatlıq, isti, təmiz otaq, ailə sahibi olmaq arzusu oyadırdı...

Gecə yenə yağış yağırdı, göz-gözü görmoyon zülmət çökmüşdür. Tixon İlyiç narahat yatırıldı, iztirabla dişlərini qıcırdadırdı. Onu titromə tutmuşdu, - yəqin, axşam şosedo dayananda özünü soyuga vermişdi, üstüñ örtdüyü uzun mahud kaftanı döşəməyə sürüşürdü, bu zaman lap uşaqlıqdan, gecələr küroyi donanda onu təqib edən şəylər yuxusuna girirdi: röyada ala-toranlıq, naməlum ensiz dalanlar, qacaqə salan izdiham, acıqlı, qüvvətli, iri və qara atlar qoşulmuş ağır arabalarda sürətlə horokət edən yanğınsöndürənlər görürdü... O bir dəfə yuxudan oyandı, kibrət alışdırırdı, zöngli saatə baxdı, - saat üç idi, - kaftanı qaldırdı, yenə yuxuya gedə-gedə toşvişə düşdü: dükanı yara bilərlər, atları qaçıralar...

Bozən ona elə gəlirdi ki, Dankovdakı karvansaradadır, darvaza- ların talvarında gecə yağışı şirildiyir, darvaza üzərindən asılan zəng titroyır, dəqiqəbaşı çalınır, - oğrular gəlib, onun erkək atını bu zil qaranlığa çöklər, onu burada olduğundan xəbor tutsalar mütləq əldürəcəklər... Bozən isə hər şeyi aydın dərk edirdi. Lakin bu da onu toşvişə salırdı. Qoca pəncərələrin altında şaxşaxla gəzişirdi, lakin gah ona elə golirdi ki, haradasa çox uzaqlardadır, gah Buyan boğula-boğula kimi isə didib-parçalayır, bərkdən hüre-hüre çölə qaçıır, sonra qəfildən yenə pəncərələrin altına golərək bir yerdə dayanıb inadla hüre-hüre onu yuxudan oyatmaq istəyir. Belə halda Tixon İlyiç bayırə çıxıb nə ohvalat baş verdiyinə, hər şeyin qayda- sında olub-olmadığına baxmağa hazırlaşındı. Lakin məsələ golib qalxmaq qərarına çatanda, ucsuz-bucaqsız qaranlıq çöllərdən əsən

küləyin qovduğu çopəki yağışın iri damcıları qaranlıq pəncərələri daha bərk və daha sürətlə döyəcləməyə başlayırdı, belə məqamda yuxu ata-anadan da şirin olurdu...

Nəhayət, qapı taqqıldadı, içəri rütubət, soyuq doldu, - gözətçi Cecə xısaltı sala-sala dəhlizə bir qucaq küləş çəkib gotirdi. Tixon İlyiç gözlərini açdı: işıqlaşan hava çox tutqun, rütubət idi, pəncərələr tərləmişdi.

Yuxulu Tixon İlyiç xırıltılı səslə dedi:

- Yandır, qardaş, yandır. Gedək mal-qaranı ycmløyək, sonra sən get yat.

Gecə ərzində haldan düşüb ariqlamış soyuqdan, rütubətdən və yorğunluqdan gömgöy göyormış qoca əxura düşmüş cansız gözlərini ona zillədi. Qocanın papağı yaş idi, qısa köhnə əxası İslanmışdı, çariqları didik-didik idi, içino su və palçıq dolmuşdu; qoca sobanın qabağında diz çöküb, boğuq səsə nə isə donquldana-donquldana sobaya əzilməmiş iyili, soyuq küləş dolduraraq üfürməyə başladı:

Tixon İlyiç yatağından enərok boğuq səslə qışkırdı:

- Dilini pişik yeyib nədir? Burnunun altında nə donquldanırsan?

Qoca başını qaldırmadan öz-özünə danışırımış kimi burnunun altında dedi:

- Bütün gecə veyllənmişəm, indi də yem ver.

Tixon İlyiç ona əyri-əyri baxdı:

- Görürdüm, necə veyllənirdin!

Tixon İlyiç əxasını geydi, qarnının sancısına zorla dözərək, tapdanmış artırmaya çıxdı, səhərin tutqun havası şaxtalı idi. Hər torofə qurğuşunu rəngli gölüməçələr omələ gəlməşdi, bütün divarlar yağışdan qaralmışdı. Xırda-xırda çisəyirdi, "amma, yəqin nahar vaxtı yenə yağacaq" - deyə düşüñürdü. Özü də onun üstünə atılan qılılı Buyana heyrotla baxdı, onun gözləri parıldayırdı, dili təmiz və od kimi qırmızı idi, isti nəfəsindən köpək qoxusu golirdi... özü də bütün gecə qaçıb hürəndən sonra!

Tixon İlyiç Buyann boyun qayışından yapışdı, palçığın içində ayağını şappıldada-şappıldada qıffıları gözdən keçirdi. Sonra iti anbarın qabağındakı zənciro bağladı, dəhlizə qayıdış böyük mətbəxə, daxmaya baş çəkdi. Daxmadan ürəkbulandıran isti üsfənət gəlirdi; aşpaz arvad quru, siyirtməli skamyada yatmışdı; qadın önlükə üzünü örtməş, büzdümünü qabağa verib, qıçlarını qarnına sıxmışdı,

ayaqlarında böyük keçə çəkmələr vardi; çəkmələrin altı torpaq yerdə gəzməkdən sürtülmüşdü; Oska əynində yarımkürk, ayaqlarında çarıq, başını yağılı, böyük yastığa qoyub taxtın üstündə yatmışdı.

Onlara iyrənə-iyrənə baxan Tixon İlyiç fikirləşdi: "Mələnun biri, qoşulub uşaqa. Sən bir ona bax. Bütün gecəni əxlaqsızlıqla məşğul olub, səhərə yaxın quru skamyada yatıb!"

Sonra da qaralmış divarlara, balaca pəncərələrə, içində çirkab olan ləyənə, böyük və enli sobaya göz gəzdərib acıqlı-acıqlı qışkırdı:

— Ey! Ağalar-əyanlar! Qalxmaq vaxtıdır!

Aşpaz qadın sobanı yandırıb donuz eti ilə kartof bişirir, samovarı qaynadırdı, bu vaxt başı açıq Oska yuxulu-yuxulu, büdrəyə-büdrəyə atlara və ineklərə yem daşıyırdı. Axurun cirildayan darvazasını Tixon İlyiç özü açıb, onun isti və çirkli binasına ilk olaraq özü daxil oldu, axurun üstü talvarla örtülmüş, bölmələr və ağıllarla əhatə olunmuşdu. Axurda peyin topuqdan hündür idi. Pezin, sidik, yağış — hamısı qarışıb, qəliz qəhvəyi lehmə əmələ gətirmişdi. Yumşaq qış tükündən qaralan atlar talvarların altında gəzisirdi. Çirkli-boz rəng almış toğlular bir bucağa sıginmışdı. Qoca qonur axta xəmir yaxılmış boş yem qutularının yanında tək-tənha mürgüləyirdi. Ürəksixici, tutqun göydən dördbucaq həyətə yağış ara vermədən yağırdı. Ağında donuzlar, əzabla, israrla xortuldayırdılar.

Tixon İlyiç:

"Cansixicidir!" — deyə düşünüb, o saat bir şələ küləş çəkib gəti-rən qocaya hiddətlə bağırdı:

— Niye onu palçıqla sürüyürsən, qoca axmaq?

Qoca küləş şələsini yerə atıb, ona baxaraq sakitcə dedi.

— Axmağın səsi gelir.

Tixon İlyiç cəld dönüb geri baxdı, — bilmək istəyirdi ki, oğlan oradadır, yoxsa yox, — gördü ki, oğlan çıxıb, cəld və sanki özü də sakitcə qocaya yanaşdı, onun sıfətinə elə bir yumruq ilişirdi ki, qocanın başı gicəlləndi, sonra da yaxasından yapışıb, bütün qüvvəsi ilə darvazanın qabağına itəldi.

Tabaşır kimi ağarmış Tixon İlyiç boğula-boğula bağırdı:

— Rədd ol! Burada sənin izin-tozun da qalmasın, murdarın biri, murdar!

Qoca cold darvazadan çıxdı, — beş dəqiqədən sonra isə ciyinində kisə, əslində şose yolla evinə sarı gedirdi. Tixon İlyiç əlləri əsə-əsə

ayğıra su verdi, qabağına təzə yulaf tökdü, — dünənəkini ancaq qarışdırdı, — sonra da iri addimlarla, lehməyə və peyinə bata-bata dax-maya getdi.

Qapını aralayıb qışkırdı:

— Hazırdır, yoxsa yox?

Aşpaz qadın acıqlı-acıqlı dedi:

— Gözləyərsən!

Qadın kartof bişirirdi, çuqun qabdan qalxan qəliz buxar daxma-nı bürümüşdü. Aşpaz oğlanla birlikdə kartofu qeyzlə o tərəf, bu tərəfə yırğalayır, üstünə un səpirdi, taqqılıtdan Tixon İlyiç qadının cavabını eşitməmişdi. O, qapını çırıp, çay içməyə getdi.

Balaca dəhlizdə, qapının kandarında salınmış çirkli, qalın çulu təpiklə vurub, künçə tərəf getdi, orada kətilin üstünə qoyulmuş qalay ləyənin üzərində mixdan mis əlüzyuyan asılmışdı, rəfdə isə bir kirtik hind qozu sabunu var idi. Tixon İlyiç əlüzyuyanı taqqılda-da-taqqıldada qaşlarını çatır, burun pərlərini şişirir, oynaq, qeyzli gözlərini rahat saxlaya bilməyib xüsusi bir aydınlıqla deyirdi:

— Əcəb işçilərdir! Sən ona bir kəlmə desən, onunu sənə qaytaracaq! On söz desən, o sənə yüzünü qaytaracaq! Əshi yox, yalan deyirsən! Bəlkə, yay yaxınlaşır, bəlkə, siz məlunlar hələ coxsunuz! Amma qıṣda, mənim ezizim, yemək istəyəcəksən — gələcəksən, it oğlu, gələcəksən, gəlib diz çökəcəksən!

Dəsmal Mixail gündündən bəri əlüzyuyanın yanından asılmışdı. Həm də, elə köhnə, didik idi ki, Tixon İlyiç ona baxıb dişlərini qıcadı:

Gözlərini yumub başını yırğalaya-yırğalaya:

— Oh, — deyə səsləndi. — Oh, ey yerin-göyün sahibi Allah!

Dəhlizdən iki qapı açılırdı. Biri sola — uzaqdən gələn qonaqlar üçün ayrılmış otağa açılırdı, bu uzunsov, ala-toran, pəncərələri axura açılan bir otaq idi; otaqda daş kimi bərk, üzərinə qara müşəmbə çəkilmiş, həm dırı, həm də əzilmiş, qurumuş taxtabitilər-lə dolu olan iki böyük divan var idi; aralıqda isə qunduz xəzi kimi şəşə bakenbardları olan bir generalın şəkli asılmışdı; bu şəklin ətrafinə rus-türk müharibəsi qəhrəmanlarının kiçik şəkilləri vurulmuşdu; aşağıda isə bu sözlər yazılmışdı: "Balalarımız ve slavyan qardaşlarımız bizim şanlı işlərimizi, igid əsgər olan atamızın Süleyman paşanı darmadağın etməsini, kafir düşmənlərə qələbə çalmasını və

öz uşaqları ilo birlikdə dərin uçurumlardan, zirvələrin duman bürülmüş və ancaq şahınlərin məskəni olan yerlərdən necə keçdiklərini uzun müddət xatırlayacaqdır". İkinci qapının yanında, şüşə dolab parıldayırdı; sol tərəfdə qapı ev sahiblərinin otağına açılırdı. Orada, sağ tərəfdə, soba ağarırdı: soba nə zamansa çatlamış, üstüne ağ gil sürtməşdülər – ona görə də, bir növ, Tixon İlyiči zinhara gotirmiş düşkün, ariq adam şəkli almışdı. Sobanın arxasında iki adamlıq hündür yataq görünürdü, yatağın üzərindən tükləri bulanıq-yaşıl və kərpic rongində olan, üzərində şəşə biaklı, qulaqları pişik qulağı kimi qabarıq pələng təsvir edilmiş xalça asılmışdı. Qapının üzərində, divarın yanında üstüne toxunma süfrə salınmış komod vardi. Nastasya Petrovnanın nikah mücrüsü komodun üstündə idi.

Aşpaz arvad qapını aralayıb qışkırdı:

– Dükana!

Üfüqləri yağış buludları bürümüşdü, yenə hava qaralmışdı, yağış çıloyirdi, lakin külək istiqamətini dəyişdi, şimaldan əsdidi, – hava toravətləndi. Stansiyadan hərəkət edən yüksək qatarı bütün son günler ərzində olduğundan daha şən və daha ucadan fit verdi.

İslanmış ala atını artırmanın yanında saxlamış haçadodaq mujik yaş mancur papağını tərpədərək:

– Salam, İlyič, – dedi.

Tixon İlyič mujikin haça dodağının arasından parıldayan möhkəm ağ dişlərinə çopoki nəzər salıb:

– Salam, – deyə cavab verdi. – Nə lazımdır?

Sonra da tələsik duz və ağ neft satıb, dərhal da otağa qayıtdı.

O gedə-gedə donquldanırdı:

– Köpəklər, alnimizə xac vurmağa da aman vermirlər!

Aralığın yanındakı masanın üstüne qoyulmuş samovar piqqapıqla qaynayırdı, masa üzərindən asılmış balaca aynanın üstüne ağ buxar çökmişdə. Pəncərələr və aynanın altına mixlanmış olcoqrafiya da torlomışdı, bu şəkildə sarı kaftanlı, ayaqlarında qırmızı tumac çəkmələr, əlində Rusyanın bayrağını tutmuş nəhəng adam təsvir edilmişdi, bayrağın arxasından qüllələri və mazğalları ucalan Moskva Kremlini görünürdü. Bu şəkli, balıqqulağı çərçivələrinə salınmış fotosəkillər dövrələmişdi. Ən mötəbər yerdən, xara cübbə geymiş seyrək saqqallı, yanaqları şışkin, iti, xırda gözləri olan məşhur bir keşisin şəkli asılmışdı. Tixon İlyič ona nəzər salıb,

küncləki müqəddəs surətə baxa-baxa canfoşanlıqla üzünü xac vurmağa başladı. Sonra samovarın başından his basmış çaydanı götürdü, bir stəkan çay süzdü, çaydan Buxara tutulmuş ovaq süpür-gəsinin tünd qoxusu gəldi.

Tixon İlyič əzabkeş kimi üzünü-gözünü turşudub fikirloşirdi:

"Alnıma xac vurmağa da qoymurlar. Lap əldən saldılar, lənətə gəlsin onları!"

Ona clə gəlirdi ki, nəyisə yadına salmalıdır, nəyisə götür-qoy etməlidir, yaxud da sadəcə uzanıb doyunca yatmalıdır. İsti bir yer, rahatlıq arzulayır, fikrin aydın, möhkəm olmasını istəyirdi. Ayağa qalxdı, şüşə dolaba yanaşdı, dolabin şüşələri və içindəki qablar cingildəyirdi; rəsfən bir şüşə üvəz arağı, kub formalı üstündə "onun özünü də monaslar qəbul edəcəklər" sözləri yazılmış balaca stəkan götürdü.

Tixon İlyič ucadan dedi:

– Bəlkə, lazım deyil?

Sonra da stəkanı doldurub içdi, yenə doldurdu və yenə içdi. Özü də qalın krendellə qəlyanaltı edib, masa arxasında oturdu. O, isti çayı nəlbəkidən hərisliklə içir, dilindəki qond tikəsini sümürürdü. Tixon İlyič çay içə-icə aralığa şübhə ilə çopoki nəzər salıb, sarı kaftanlı mujikə balıqqulağı çərçivələrinə və höttə xara cübbəli keşisə də diqqət ctdi.

"Biz donuzların mövhumata baş qoşmalı həli yoxdur!" – deyə düşündü. Sonra da özünü kiminsə qarısında doğruldurmuş kimi kobudluqla əlavə ctdi: – Sən bir kənddə yaşa, turş kələm şorbasından yc, onda baxarıq!

Tixon İlyič keşisə çopoki nəzər salıb, hiss edirdi ki, hor şey şübhəlidir... Hətta, deyəsən, onun keşisə qarşı adı chtirəmi da... şübhəlidir, ölçülüb-biçilməyib. Əgər yaxşı düşünsəm... Lakin bu dəm o tez-tələsik Moskva Kremlinə nəzər yetirdi. Burnunun altında dedi:

– Lap rüsvayılıqdır! Ömründə Moskvani görməmişəm! Gah alver, buraxmırıd, gah karvansara, gah da meyxana. Bax indi də ayğır, donuzlar buraxmırlar. Əshi Moskva nədir! Şosədən o tərəfdəki tozağacı meşəsində də olmamışam; hələ oraya da getməyə on il əbəs yerə hazırlaşırdım. Daim ümid edirdim ki, birtəhər bir axşam tapıb özümə xalça, samovar götürərək otun üstündə, sorinliklə, yaşıllıqda oturacağam, – halbuki vaxt tapılmadı... günlər barmaqların arasında

su axan kimi keçir, gözümü aça bilmədim – əlli yaşım tamam oldu, bu gün-sabah hər şeyin aqibəti çatacaq, ayaqyalın gəzdiyim günlərdən çoxmu keçib? Elə bil dünən gəzirdim!

Balıqqulağı çərçivələrindəki üzlər ona durğun nəzərlə baxırdılar. Tixon İlyiç xatırladı: bir vaxt yerdəcə (lakin qalın çovdarın arasında) iki nəfər uzanmışdı – Tixon İlyiç özü, bir də cavan tacir Rostovsev – ikisinin də əlində düz yarıya qədər qara pivə tökülmüş stəkan var idi... Rostovsevlə Tixon İlyiç arasında necə gözəl dostluq yaranı bilərdi! Onlar şəkillərini çəkdirdikləri o tutqun pəhriz günü yadında çox yaxşı qalmışdı! Lakin bu hansı ildə idi? Rostovsev necə oldu? İndi heç bilmirsən ki, o sağdır, ya yox... Tixon İlyiçin gözü qarşısında, horbi sıraya düzülüb heykel kimi sax dayanan üç meşən canlandı; onların ortadan ayrılmış saçları hamar daranmışdı; çəkili yanyaxa köynək, uzun sürtük, par-par parıldayan çəkmə geymişdilər – Buçnyov, Vistavkin və Boqomolov. Vistavkin ortadakıdır, taxta nimçoyə qoyulmuş duz-çörəyi döşünün müqabilində saxlayıb: nimçənin üstünə üzərində çəkili xoruzlar olan məhrəba salınmışdı; Buçnyovla Boqomolovun əlində müqəddəs surət var. Onlar bu şəkli elevatorun təsdiq edildiyi tozlu, küləkli gün çəkdirmişdilər; o gün yepiskop və qubernator gəlmişdi. Həmin gün Tixon İlyiç rəisləri təbrik edən izdiham sırasına düşməsilə fəxr edirdi. Lakin həmin gündən onun xatırəsində nə qalmışdır? Ancaq o qalib ki, elevatorun yanında beş saat dayanıb gözləmişdir, küləkdə ağ toz duman kimi yayılırdı, zərli lampasları olan ağ şalvar, zər-ziba ilə işlənmiş mundır geyib, başına üçkünc şlyapa qoymuş uzunboy və təmiz mərhüm qubernator nümayəndələrinə tərəf çox yavaş-yavaş, aram-aram gedirdi... Qubernator duz-çörəyi qəbul edərkən danışmağa başlayanda hamı lap dəhsətə gəlməşdi; onun əli fövqəladə ariq və ağ idi, əlinin dərisi soyulmuş ilan dərisi kimi çox ince və parlaq idi; şəffaf və uzun dirnaqlı ariq, incə barmaqlarındakı iri qaşlı və qəssiz üzüklər par-par parıldırdı, bütün bunlar hamını heyrətə salmışdı... İndi həmin qubernator sağ deyil, Vistavkin də sağ deyil... Beş, on ildən sonra isə Tixon İlyiçin haqqında da elə bu cür dəyəcəkdir:

– Mərhüm Tixon İlyiç.

Soba qızlığı üçün otaq isti və rahat idi, ayna təmizlənmişdi, lakin pəncərədən bayırda heç bir şey görünmürdü: şüşələr buxardan donuq rəng almışdı, – deməli ki, həyətde hava soyumuşdu. Ac

donuzların zəhlətökən xorultusu aydın eşidilirdi, – birdən bu xorultu yekdil və güclü nəriliyiç çevrildi: deyəsən donuzlar içi horra ilə dolu ağır ləyəni onlara tərəf çəkən aşpaz qadınla Oskanın səslərini eşitmışdilər. Tixon İlyiç ölüm haqqındaki fikirlərini bitirməyib, papirosu stəkan-nəlbəki yaxalanan qaba atdı, çuxasını geyib, axura tələsdi. Xırçıldayan dərin peyinin içində iri addımlarla gedib, ağılin qapısını özü açdı, – həris və qəmli gözlərini xeyli vaxt donuzlardan çəkə bilmədi; heyvanlar buglanan horranın töküldüyü təknəyə acgözlükle cummuşdular.

Ölüm fikrini başqa bir fikir əvəz edirdi: mərhüm olmağına mərhüm olacağam, ancaq bu mərhumu, bəlkə də, örnək kimi göstərəcəklər. O kim idi? Yetim, dilənci idi, uşaqlıqda elə vaxt olurdu ki, günlərlə diline bir tikə çörək dəymirdi... Amma indi?

Bir dəfə Kuzma ona kinaya ilə dedi:

– Sənin tərcüməyi-halını, həyatını təsvir etmək lazımdır.

Amma rişxənd cdilməli, əlbəttə ki, bir şey yoxdur. Əğər kəmsavad, yoxsul bir uşaqtan Tişka deyil, Tixon İlyiç əmələ gəlibse, deməli ki, kəlləli adamdır... Bir-birini itələyən, qabaq ayaqlarını təknəyə soxan donuzlara aşpaz qadın da diqqətlə baxırdı, lakin birdən hicqırıb dedi:

– Vay Allah! Bu gün bizə bir bədbəxtlik üz verməyəydi! Bu gecə mən yuxu görmüşəm, yuxuda gördüm ki, guya bizim həyətə mal-qara gətiriblər, qoyun-quzu, inək, hər cür donuz gətiriblər... hamısı da qara idi, qapqara!

Tixon İlyiçin qəlbi yenə qaraldı. Bəli, həmin bu mal-qara! Təkcə mal-qaradan adam çərleyə bilər. Üç saat da keçməyib, – yenə açarları götürmək, bütün həyətə yem daşımək lazımdır. Ümumi bölmədə – üç sağlam inək, ayrı-ayrı bölmədə düyə, öküz Bismark dayanıb: indi də onlara ot vermək lazımdır. Atlara, qoyunlara nahar vaxtı sovrulmuş dənli yem, ayğır isə – heç şeytanın özü də tapa bilməz ki, nə vermək lazımdır! Ayğır qapının çərçivəli yuxarı hissəsindən başını bayır çıxartmışdı, üst dodağını qaldırılmışdı; çəhrayı ətin içində ağ dişləri görünürdü, burun pərləri əyilmişdi... Tixon İlyiç özü də gözləmədən hiddətlənərək, qeyzlə birdən onun üstünə bağırdı:

– Şıltaq elə, məlun, səni görüm ildirim vursun!

Onun ayaqları yenə islanmışdı, donmuşdu – dən-dən qar yağırdı – o yenə üvəz arağı içdi, günəbaxan yağı və duzlu xiyarla

kartof, göbələk əzməsi ilə bişirilmiş kələm şorbası, dari sıyığı yedi... üzü pörtmüs, başı ağırlaşmışdı.

Paltarını soyunmadan, ancaq çirkli çəkmələrini ayaqları ilə çıxardıb, yatağa uzandı. Lakin bir azdan yenə qalxmaq lazımlı olacağının təşvişə salırdı: atlara, inəklərə və qoyunlara axşama yaxın yulaf küləsi vermək lazımdır, sonra da yaxşı-yaxşı duzlamamaq daha yaxşı olar... Amma ki, özümə imkan versəm, mütləq yatıb yuxuya qalacağam. Tixon İlyiç əlini komada uzatdı, zəngli saat tiqqılıtı otaqda sanki rahatlıq, dinclik əmələ gətirdi. Fikirləri bir-birinə qarışdı...

Lakin qarışan kimi də, qəfildən qaba və ucadan oxunan kilsə nəğməsi cəsildidi: Tixon İlyiç qorxa-qorxa gözünü açıb, əvvəlcə ancaq bir şeyi ayırdı bildi: bağırınlar iki nəfor mujik idi, dəhlizdə isə soyuq gəlir, içəri yaş çıxa qoxusu dolurdu. Sonra sıçrayıb qalxdı, oturub mujiklərə baxdı: biri kor, çopur idi, balaca burnu vardi, üst dodağı uzun, girdə kolləsi böyük idi, o birisi – Makar İvanoviçin özü idi.

Makar İvanoviç bir zaman sadəcə Makarka idi – hamı onu elə bu cür də çağırırırdı. "Yolçu Makarka" – bir dəfə Tixon İlyiçin meyxanasına gəlməşdi, şosc ilə harasa gedirmiş, – ayağında çarıq, əynində keşiş donu və başında yağa bulaşmış ucu şış keşiş papağı vardi – meyxanaya bələcə gəlməşdi. Olindo conglo rənglənmiş, baş torosunda xac sancılmış, aşağısına isə mızraq çaxılmış uzun ağaç var idi; ciyindən çanta və soldat su qabı asılmışdı, saçları uzun, sarı idi, suvaq rəngli sıfəti enli, burun pərləri iki tūfəng lüləsi kimi idi; burnu sınmışdı, elə bir yəhər olduğu kimi, ala, parlaq, baxışları iti idi. Abırsız, fəhmi, maxorkanı maxorkaya calayıb çökən, sözü heç bir etiraza yol vermadən deyən bu adam Tixon İlyiçin çox xoşuna gəlməşdi, məhz bu cür danışq ədasına görə, ona görə xoşuna gəlməşdi ki, "ən qəddar it oğlu olduğu" dərhal gözə çarpırdı.

Odur ki, Tixon İlyiç onu öz yanında köməkçi saxlamışdı. Veyl geyimini əynindən çıxardıb saxlamışdı. Lakin Makarka clə bir oğru çıxdı ki, Tixon İlyiç onu möhkəmə ezişdirib qovmalı oldu. Bir ildən sonra isə Makarka bütün qəzada qeybdən xəbor verən şöhrəti qazandı, -- xəborləri clə möşum idi ki, onun gəlisiindən odan qorxan kimi qorxurdular. Birisinin evinin pəncərəsinə yanaşub həzin-hozin sözləri uzada-uzada "müqəddəslərə rəhmət oxuyar", yaxud da bir parça buxur, bir çımdık torpaq verərdi – bundan sonra o evdə mütləq bir adam ölməli idi.

İndi Makarka əvvəlki qiyaflasında idi, əlində ağaç, astanada dayanıb oxuyurdu. Kor ağaran gözlərini alının altına qaldırıb ona züy tuturdu; onun sıfətinin çizgilərindəki uyğunsuzluqdan Tixon İlyiç dərhal müəyyən etdi ki, bu adam katorqadan qaçmış, dəhşətli və amansız bir vohş Heyvandır. Lakin bu avaraların oxuduğu şey daha dəhşətli idi. Kor yuxarı qaldırıldığı qaşlarını tərpədə-tərpədə iyrənc, tıñ-tıñ tenor səsə oxuyurdu, hərəkətsiz gözləri par-par parlayan Makarkanın yoğun səsi quduzcasına uğuldayırdı. Çox ucadan, qaba tərzdə ahəngdar oxunan qədim kilsə mahnısı kimi, amiranə və təhdidli bir şey əmələ gəlirdi:

Hönkürür ana torpaq, ağlayır yaman!

– deyə kor cəh-cəh vururdu.

Makarka inamla dəm tuturdu:

Hönkürür, hönkürür, hönkürür elo!

Kor bağırırdı:

Spasın önungdə, ikonka önungdə

Makarka burun pərələrinin həyasızcasına genəldərək hədə-qorxu gəlirdi:

Günahkar bəndələr zaval diləyir! –

Sonra da öz yoğun səsini korun səsinə qataraq hökmə deyirdi:

Cohənnəm odundan di gol ki, amma
Çətin can qurtara, onlar çox çətin!

Birdən səsini – korla həməhəng olaraq – kəsdi, boğazını arıtdı, sadəcə olaraq, öz adı həyasız danışq tərzi ilə əmr etdi:

– Buyurun, tacir qədəhlə qızınaq.

Özü də cavab gözləməyib astanadan adladı, yatağa yanaşub, Tixon İlyiçin əlinə bir şəkil qoydu.

Bu, şəkilli jurnaldan kəsilib götürülmüş sadə bir şey idi, lakin Tixon İlyiç ona nəzər salanda tükərə ürperdi. Tuşanda küləkdən

əyilən ağaclar, buludlar arasında əyri-üyri ağ xətlər çəkilmiş və yerə aşırılan adam təsvir olunmuş şəklin altında bu sözlər yazılmışdı:

“İldirim vurmuş Jan-Pol Rixter”

Tixon İlyiç özünü itirdi.

Lakin şəkli dərhal aram-aram cirib, parça-parça elədi. Sonra yataqdan düşüb, çəkmələrini geyə-geyə dedi:

— Sən qorxutmaq üçün məndən axmaq bir adam tap. Mən, atam, səni yaxşı tanıyıram! Nə lazımdır al — sonra da Allah amanında.

Sonra dükana getdi, korla yanaşı artırmanın yanında dayanmış Makarkaya iki girvənkə krendel, iki dənə siyənək balığı gətirib, daha kəskin dedi:

— Allah amanında!

Makarka həyasızcasına soruşdu:

— Bəs tənbəki?

Tixon İlyiç qətiyyətlə:

Tənbəki sənin özündə kifayət qədərdir. Məni, atam, aldada bilməzsən!

Bir az susub əlavə etdi:

— Tərətdiyin fitnələr üçün, Makarka, səni boğub öldürmək də azdır!

Makarka qaşlarını qaldırıb şax, möhkəm dayanmış kora nəzər salaraq ondan soruşdu:

— Ay Allahın bəndəsi, sən necə bilirsən? Boğaqmı, yoxsa gül-lələmək?

Kor ciddi cavab verdi:

— Gullələmək daha düzgündür, onda heç olmazsa, birbaşa gedirsən.

Hava qaralırdı, hər tərəfi silsilə kimi tutmuş qara buludlar göyərir, qışın nəfəsini gətirirdi. Palçıq qatilaşırdı. Tixon İlyiç Makarkanı başdan eləyib, donmuş ayaqlarını artırımadə yerə döyərək, otağa girdi. Orada, paltarımı soyunmadan, pəncərənin yanındakı stulda oturdu, papiroş yandırıb, yenə fikrə daldi. Yay, qiyam, Cavan qız, qardaşı, arvadı yadına düşdü... Bir də xatırladı ki, iş vaxtı verilən qəbzələr üzrə borcları hələ bu vaxta qədər də ödəməmişdir. Onun adəti belə idi ki, borcların vaxtını uzadırdı. Onun üçün günəməzd işləyən qızlar və oğlanlar payızda günlərlə onun qapısı ağızında dayanır, dərin ehtiyac içində olduqlarından şikayətlənir, əsəbiləşir, bəzən də kobudluq edir-

dilər. Lakin Tixon İlyiç inadından əl çəkmirdi. O qışqırı, Allahu şahid çağırırdı ki, mənim “bütün evdə ikicə qəpiyim var, gelin axtarın!” — Sonra da elə bil ki, pul tələb edənlər ona inanmadıqları üçün, “vicdansızlıq” etdikləri üçün sanki heyrətə gelib, ciblərini, pul kisəsini çeviriirdi, tülküllük edib, özündən çıxaraq, tüpürürdü... Bu indi ona pis adət kimi görünürdü. O öz arvadı ilə amansızcasına, sərt, çox soyuq rəftar edirdi, ona qarşı son derecə laqcyd, etinasız idi. Birdən bu da onu heyrətə saldı: aman Allah, arvadının necə adam olduğu barədə onun heç təsəvvürü də yoxdur! Onunla arası kəsilmədən davam edən qayğılarla keçirdiyi bütün bu uzun illər ərzində bu arvad nə hiss edirdi?

O, papiroso atıb, ayrisını yandırdı... Uf, bu molun Makarka yamanca ağıllıdır! Bir halda ki, ağıllıdır, məgər kimi, nə zaman nə gözlədiyini irelicədən başa düşə bilməzmi? Halbuki onun, Tixon İlyiçin başına mütləq nə isə pis bir əhvalat gəlməlidir. Bəs, axı cavan da deyil! Onun tay-tuşlarının bir çoxu o dünyadadır! Ölüm-dən və qocalıqdan isə can qurtarmaq olmaz. Heç uşaqlar da qurtara bilməzdi. O öz uşaqlarını da tanımadı, bütün yaxın adamlarına qarşı da biganə olardı. Dünyada adam göydə ulduzlar qədərdir; lakin ömrə elə gödəkdir, insanlar elə tez böyüür, yaşı dolur və ölürlər, bir-birilərini elə tez tanıyır və həyatda başına gələnləri elə tez unudurlar ki, adam dərindən düşünsə dəli olar! Bax o, bayaq özü haqqında demişdi:

— Mənim həyatımı təsvir etmək lazımdır...

Bəs nəyi təsvir etmək? Təsvir etməli bir şey yoxdur. Yoxdur, yaxud da təsvir etməyə dəyməz. Axı onun özünün bu həyatdan heç bir şey yadında qalmayıb. Məsələn, uşaqlığı tamam unudub hər hansı bir yay günü, bir hadisə, hər hansı bir yaşıdı yadına düşür... Bu, yadından çıxbı: elə-belə, hərdən yay günlərindən biri, bir dəfə kiminsə pişiyini yandırmışdı — bunun üçün onu kötəkləmişdilər. Ona tütəklə qısa şallaq bağışlamışdılар — misilsiz dərəcədə sevinmişdi. Bir dəfə sərxoş atası ona məhrəbanlıqla, qəmli-qəmli yanına çağırılmışdı:

— Gəl yanına, Tişa, gəl mənim balam!

Sonra da qəfildən saçlarından yapışdı...

İndi məhkəmə kurycı İlya Mironov sağ olsaydı, Tixon İlyiç rəhmə gəlib qocanı yedirər və onu tanımaq istəməzdə, çətin ki, ona göz yetirordı. Bəs, axı anası ilə belə rəftar etmişdi: indi ondan soruştalar: anan yadındadır mı? — O cavab verər: bir nefər beli

bükülmüş qarı yadımda qalıb... Peyin qurudurdu, sobanı yandırırdı, xəlvəti içirdi, donquldanırdı... Ayrı heç bir şcy... Matorinə az qala on il qulluq etmişdi, lakin bu on il də bir-iki gündə birləşmişdi: qonşu dükəninin yanındakı arabaya gurultu və cingilti ilə atılan təbəqə dəmirlərin üstünə aprel yağışı sopolənib ləkə salırdı. Şaxtalı, tutqun günortaçağı un, yarma, kəpək alveri edən başqa bir qonşunun dükəni yanında göyərçinlər qarın üstə sürü ilə, səs-küyle tökü-lüşür, dəstələnir, quruldaşırı, qanadları titroyırdı, – o isə qardaşı ilə birlikdə, astanada vizildayan sırfıranı öküz quyuğu ilə şapartlayırdı... Matorin o vaxt gənc, möhkəm idi, sıfəti göyümtül-qırımızı idi, çənəsi təmiz qırxılmışdı, yarıya qədər qısalılmış sarı baken-bardları vardi. İndi o, yoxsullaşıb, gündən yanıb solmuş mahud kaftan geyir, başına, qulağına qədər keçən papaq qoyur, sozalasozala dükəndən-dükəna, bir tanışından, o biri tanışının yanına gedir, dama oynayır. Daryevin meyxanasında vaxt keçirir; az-az içir, keflenib deyir:

– Biz balaca adamlarıq: içdik, yedik, pulunu verdik – indi evə!
Tixon İlyiç rast gələndə isə onu tanımır, rozil-rozil gülümşəyir:
– Olmaya sən Tişasan?

Tixon İlyiç özü isə həmin ilk payızda il görüş vaxtı doğma qardaşını tanıya bilməmişdi: “Əshi, bu, doğrudanmı uzun illər ərzində çölləri, kəndləri və kənd yollarını birlikdə gəzib-dolaşdığımız Kuzmadır?”

– Sən qocalıbsan, qardaş!
– Bir az qocalmışam.
– Amma təzdir!
– Elə ona görə də mən rusam. Bizzət bu təz başa golur! Tixon İlyiç üçüncü papiros yanğırıb, israrla, şübhə ilə pəncərəyə baxırdı:
– Görəsən, doğrudanmı, başqa ölkələrdə də belədir?
– Yox, bu ola bilməz. Tanışlar xaricdə olmuşlar, – məsələn, tacir Rukavişnikov, – söyləyirlər... Elə Rukavişnikovu da dərk etmək olar. Götürək lap elə rus almanını, yaxud da cuhudları. Hamısı özünü işğuzar, səliqəli aparır, hamısı bir-birini tanıyır, hamısı bir-birilə dostdur, – özü də nəinki içki məclisində, – hamısı bir-birinə kömək edir, bir yerə köçüb gedəndə məktublaşırlar, atalarının, analarının, tanışlarının şəkillorını ailədən-ailəyə verirlər, uşaqlarını oxudurlar, ozizləyirlər, onlarla gəzməyə çıxırlar,

onlarla özlərinə bərabər adamlar kimi danışırlar, – uşaq üçün yadda qalmalı şey olacaqdır. Amma bizzət hamı bir-birinə düşməndir, bir-birinin paxılığını çəkir, söz gəzdirir, bir-birinin evinə ildə bir dəfə gedir, qəfildən evinə bir adam gələndə əli yanmış kimi vurnuxular, otaqları yüksəldirməyə yürürlər... Hələ bu nədir! Qonağa bir qaşiq mürəbbə də qiyimirlər! Yalvarıb yola gotirməsən, qonaq bir stokan artıq da içməz...

Pəncərənin yanından kiminso üçatlı minik arabası keçdi. Tixon İlyiç ona diqqətlə nəzər yetirdi. Atlar arıq olsalar da görünür, oynaq, qıvraq idilər. Araba saz idid. Görəsən bu kimin üçün golib? Yaxınlıqda heç kimin belə üçatlı minik arabası yox idi. Yaxınlıqda ki mülkədarlar elə lütdürlər ki, üç günlərlo çörəksiz qalırdılar, müqəddəs surətlərin axırıncı zərli naxışlarını satıblar, sınmış şüşəni saldırmağa, damları təmir etməyə pulları yoxdur, pəncərələrə yastıq tixayırlar; yağış yağanda isə daman yerin altına döşəməyə tabaqlar və vədrələr düzürdülər, – tavaların dəlik-deşiyindən yağış xəlbirdən tökülen kimi tökürlər... Sonra çökəməci Deniska gəlib keçdi. Görəsən hara gedir? Nə üçün? Deyəsən, çamadana gəlib? Uf, gör necə axmaqdır, sən bağısla, Allah, mənim günahımı!

Tixon İlyiç qaloşları ayağına keçirdi, artırmaya çıxdı. Çıxb, qaşqabağı göyümtül toranlıqda, təmiz havada dərindən nəfəs alaraq, yenə dayandı, skamyada oturdu... Bəli, bu da ailədir – Seri oğlu ilə! Tixon İlyiç Deniskanın, əlində çamadan, palçığın içindən keçdiyi yolu fikrində nəzərdən keçirdi. Durnovkanı, öz malikanəsini, yarganı, daxmaları, toranlığı, qardaşının otağında çiraq işığını, həyətlərdo yanan çiraqları gördü... Kuzma oturub, yəqin, kitab oxuyur. Cavan qız qaranlıq və soyuq döhlizdə, azca qızmış sobanın yanında dayanmışdır, əllərini, küroyunu qızdırır. “Şam yeməyo!” deyilməsini gözləyir – sonra da qocalmış, qurumuş dodaqlarını büzüb fikirləşir... Nə barədə? Rodka barədə? Bütün bunlar yalanıdır, onun Rodkanı, guya zəhərləməsi, yalan sözdür! Əgər zəhərləyibsə... Aman, Porvordigara! Əgər zəhərləyibsə, – onda bu qadın nə hiss etməlidir? Onun sərr verməyən qəlbində nə cür qəbirdaşı məskən salıb?

Tixon İlyiç Durnovkadakı evinin artırmasından fikrən Durnovkaya yargandan o taydakı yamacə səpələnmiş qara daxmalara, həyət-bacalardakı mərəklərə nəzər saldı... tarlalardan sol tərəfdə,

üfüqdə, – dəmiryol budkası var. Toranda onun yanından qatar keçir – zəncir kimi uzanan odlu gözlər irəli şütyüür. Sonra isə daxmaların işqları yanır.

Hava qaralır, rahatlıq yaranır. Dcmək olar, Durnovkanın ortasında, bir-birindən üç həyət aralı olan iki daxma – Cavan qızla Serinin daxmalarına hər dəfə baxanda qəlbini sixan bir duyuğa baş qaldırır, nə Cavanın daxmasında işiq var, nə də Serinin. Serinin xırda uşaqları köstəbek kimi kor olurlar, hər hansı bir xoşbəxt axşamçağı daxmada işiq yandırmaq imkanı olanda sevincdən və heyrətdən atılıb-düşürlər...

Tixon İlyiç qətiyyətlə:

– Yox, günahdır! – deyərək, yerindən qalxdı. – Yox, Allahsızlıqdır! Bu işə heç olmazsa, bir balaca kömək etmək lazımdır, – deyə stansiyaya ayaq aldı.

Şaxta başlayırdı, vağzaldan samovarın xoş qoxusu gəlirdi. Orada işqlar gur, parlaq idi, üçəthi minik arabasının zinqirovları cingildəyirdi. Üçəthi araba yenə babatdır! Halbuki sürücü-mujiklərin atllarına, yarı sökülüb tökülmüş, palçığa bulaşmış əyri çarxlar üzərindəki kiçik arabalarına baxanda adamın yazığı gəlir! Kiçik bağça arxasındaki vağzal qapısı cirildayır, tappılıt ilə örtülürdü. Tixon İlyiç onun yanından ötüb, hündür daş artırmaya qalxdı, artırmada iki vədrə su tutan mis samovar cirildayırdı, samovarın barmaqlığı odlu diş kimi qızarmışdı; Tixon İlyiç ona lazım olan adamla – Deniska ilə cələ buradaca rastlaşdı.

Deniska fikirli-fikirli başını aşağı salıb artırmada dayanmışdı, sağ əlində boz rəngli ucuz bir çamadan vardı, çamadana bir xeyli mix başı çaxılmış, kəndirle sarılmışdı. Deniska köhnə və görünür, çox ağır, ciyinləri sallaq çuxa geyinmişdi; çuxanın beli çox aşağı idi. O, bəstəboylu, qıçları bədəninə görə çox qısa idi. İndi, belə sallaq çuxada yırtıq çəkmələrdə qıçları daha qısa görünürdü.

Tixon İlyiç onu səslədi:

– Denis! Sən burada nə edirsin, ay qoçu?

Heç vaxt, heç bir şeyə heyrət etməyen Deniska qara və süzgün iri kirpikli və qəmli gözlərini qaldırıb istehzali təbəssümələ ona baxaraq papağını çıxartdı. Açıq-boz rəngli saçı çox sıx idi, bozum-tul-solğun sıfəti elə bil yağılı idi, lakin gözləri qəşəngdi.

– Salam, Tixon İlyiç, – deyə o, lətif şəhərli səsilə və həmişə olduğu kimi, elə bil utana-utana cavab verdi. – Yollanıram... Adı nədir... Tulaya gedirəm.

– Müsaidə edin soruşum, nədən ötrü?

– Bəlkə, bir yer tapıldı...

Tixon İlyiç onu başdan-ayağa süzdü. Əlində çamadan, çuxasının cibindən lülə kimi bükülmüş cürbəcür yaşıl və qırmızı kitabçalar bayırı çıxmışdı... Çuxası...

– Amma sənin sıq qiyafən Tulalıq deyil!

Deniska da öz üst-başına baxdı.

O, təvazökarlıqla soruşdu:

– Çuxammi? Nə edim, Tulada pul qazanıb özüm üçün venderka alaram, – o venqerka¹ əvəzinə venderka dedi. – Mən yayda birtə-hər dolana bilmədim! Qəzet satırdım.

Tixon İlyiç başı ilə çamadana işarə etdi:

– Bəs o əlindeki necə şeydir?

Deniska kirpiklərini aşağı saldı:

– Özümə çamadan almışam.

Tixon İlyiç rişxəndlə dedi:

– Venqerka geyəndən sonra çamadansız olmaz! Bəs cibində nə var?

– Elə-belə, cürbəcür yazılıdır...

– Göstər görüm.

Deniska çamadani artırmaya qoyub cibindən kitabçaları çıxardı. Tixon İlyiç onları əlinə alıb diqqətlə gözdən keçirdi. Nəğmə məcmuəsi “Marusya”, “Əxlaqsız zövcə”, “Məsum qız zorakılıq zəncirində”, “Ata-analara, tərbiyəçilərə və xeyirxahlara həsr edilən təbrik şeirləri”, “Rol...”

Bu yerdə Tixon İlyiçin dili topuq vurdı, lakin onu müşahidə edən Deniska, cəsarətlə təvazökarcasına dedi:

– Rol proletariyata v Rossii.²

Tixon İlyiç başını buladı.

– Təzə xəbərdir! Yeməyə bir şey tapmırsan, amma çamadan, kitabçalar alırsan. Özü də necəsini! Görünür, səni əbəs yerə araq-

¹ Keçmişdə xüsusi biçimli hərbi geyim

² Rusiyada proletariyatın rolü

rışdırın adlandırmırlar! Deyirlər sən cələ hey padşahı söyürsən?
Ehtiyatlı ol, qardaş!

Deniska qəmgin-qəmgin istehza ilə cavab verdi:

– Malikanə ki almamışam. Amma padşaha mən toxunmamışam.
Mənim barəmdə ölü dalınca danişan kimi, yałan danişirlər. Bu
mənim heç ağlıma da gəlməyib. Məgər mən yuxulu gözən naxoş-
lardanam?

Qapı cirıldadı, stansiyanın gözetçisi, – bu, istefaya çıxmış ağısaç
soldat idi, təngnəfəs olduğu üçün sinəsi xırıldayırdı, fişildayırdı,
– bir do gözləri şişmiş, saçları yağılı, kök bufetçi goldı.

– Çəkilin, cənab tacirlər, icazə verin samovarı götürək...

Deniska kənara çəkilib yenə çamadanın qulpundan yapışdı.
Tixon İlyiç başı ilə çamadanı göstərib, stansiyaya goldiyi vaxt fik-
rində tutduğu məsələ haqqında düşünə-düşüno soruşdu:

– Yəqin hardansa çırpışdırısan?

Deniska başını aşağı salıb dinmədi.

– Axı içi boşdur?

Deniska güldü.

– Boşdur...

– İslədiyin yerdən qovublar?

– Özüm çıxdım.

Tixon İlyiç köksünü ötdürdü.

– Atan sağdır! – dedi. – O da həmişə belədir: onu işə düzəldir-
lər, amma o “Mən özüm çıxdım” – deyir.

– Yałan deyirəmsə, gözüm çıxsın.

– Di yaxşı, yaxşı... Evə getmişdinmi?

– İki həftə qaldım.

– Atan yenə işsizdir?

– Hindi işsizdir.

Tixon İlyiç onun ağızını əydi:

– Hindi! Ay kəndin axmağı! Hələ özü də inqilabçıdır! Canavar-
lıq iddiasındasan, amma quyruğun iti quyruğudur.

Deniska başını qaldırmadan rişxəndlə düşündü: “Bəlkə, elə sən
özün də o cildə olanlardansan”.

– Demək Seri olını ağdan-qaraya vurmayırlar, oturub tənbəki çəkir?

Deniska inamlı dedi:

– İçiboş adamdır!

Tixon İlyiç barmaqları ilə onun başını taqqıldıdatdı.

– Heç olmasza öz sarsaqlığını aşkar eləmə! Kim öz atası haq-
qında bələ danişar?

Deniska sakit-sakit cavab verdi:

– Qocalmış köpəkdir, ata deyil. Atadırsa yedirtsin. O məni
çoxmu yedirib?

Lakin Tixon İlyiç daha onun dediklərinə qulaq asmırırdı. İşgüzar
söhbətə başlamaq üçün bir möqam gözləyirdi. Onu dinihməyib
sözünü kəsdi:

– Bəs Tulayadək bilct pulun var?

Deniska cavab verdi:

– Bilet mənim nəyimə gərəkdir? Vaqona girib, Allah, kömək
elə deyəcəyəm, sonra da soxulacağam oturacağın altına.

– Bəs kitabçaları harda oxuyacaqsan? Oturacağın altında ki
oxumaq olmaz.

Deniska fikirləşdi. Sonra dedi:

– Pah! Həmişə oturacaq altında ki qalmayacağam. Girərəm
ayaqyoluna, – oxu lap sübhə qədər.

Tixon İlyiç qaşlarını çatdı. O sözə belə başladı:

– Di yaxşı məsələ belədir: bütün bu həngaməni boşlamaq vaxtı
çatıb. Balaca deyilsən, axmaq. Qayıt Durnovkaya, – işdən yapışmaq
vaxtidir. Yoxsa ki, sizə baxanda adamın ürəyi bulanır. Bax, mənim
evimdəki... saray müşavirlərim daha yaxşı yaşayırlar, – Tixon İlyiç
bu sözü deyəndə həyat itlərini nəzərdə tuturdu. – Kömək edərəm,
daha keçib oradan... ilk vaxtlar. Yəni, mal, alətlər almaq üçün dey-
rəm... Özün də dolanarsan, atana da az-maz kömək edərsən...

Deniska fikirləşdi:

“Görəsən, onun ağıldan nə keçir?”

Tixon İlyiç qət edərək, sözünü bitirdi:

– Bir də ki, evlənmək vaxtındır.

Deniska fikirləşdi:

“Be-elə!” Aram-aram maxorka bükməyə başladı. Kirpiklərini
qaldırmadan sakit-sakit və bir az qəmli-qəmli cavab verdi:

– Nə deyirom. Mən naz cəmərəm. Evlənmək olar. Fahisələrin
yanına getmək daha pisdir.

Tixon İlyiç onun sözünə qüvvət verdi:

– Elə iş də orasındadır. Ancaq, atam, nəzərə al, ağılla evlənmək
lazımdır. Uşaqları pullu törətmək daha yaxşıdır.

Deniska şaqqıdayıb güldü.

– Nə hirildayırsan?

– Axı bəs necə? Törətmək? Elə bil ki, toyuq, ya da donuz törətməkdir.

– Onlar toyuqlardan və donuzlardan az yemək istəmirler.

Deniska kədərlə, kinayəli təbəssümle soruşdu:

– Bəs kimlə evlənim?

– Necə kimlə? Əş, kimi istəsən onunla.

– Olmaya o Cavan qızı deyirsiniz?

Tixon İlyiç qıpqrırmızı oldu.

– Axmaq! Cavanın nəyi pisdir! Dinc, çalışqan arvaddır...

Deniska dırnağı ilə çamadandakı mix başını qurdalayır, dinnirdi. Sonra özünü axmaqlığa vurdu. Sözü uzada-uzada dedi:

– Onlar, cavanlar çoxdur. Bilmirəm siz hansı cavandan danışsınız... Olmaya onu, sizinlə yaşayarı deyirsınız?

Tixon İlyiç artıq özünü elə ala bilməşdi.

– Mən onunla yaşamışam, yoxsa yox, bu sənin ağlin kəsən iş deyil, donuzun biri, – deyə elə cəld və təsirli cavab verdi ki, Deniska itaətkarlıqla mızıldadı:

– Bu mənim üçün şərəfdür... Axı mən bunu elə-belə dedim... sözgəliş... .

– Odur ki, boş-boş yalan danışma. Adam edərəm. Başa düşdünmü? Cehiz verərəm. Anladınmı?

Deniska fikrə daldı.

– Bax, indi gedərəm Tulaya... – deyə sözə başlandı.

– Xoruz mirvari dənəsi tapıb! Axı Tula sənin nəyinə gərekdir?

– Evdə çox ac qalmışam...

Tixon İlyiç kaftanının düymələrini açdı, əlini çuxasının cibinə saldı. O, Deniskaya abbasılıq vermək istəyirdi. Lakin birdən ağlına ayrı şey gəldi, – pulu səpələmək axmaqlıqdır, həm də ki, bu kütbeyn qudurur, ağlina gələr ki, mən onu elə almaq istəyirəm, ona görə, özünü elə göstərdi ki, guya nəsə axtarır.

– Eh, papiroş yadımdan çıxıb! Ver mən də büküm.

Deniska tənbəki kisəsini ona verdi, artırma üzərində fənər yanındılar, tutqun fənər işığında Tixon İlyiç çekili kisənin üstündə ağ sapla işlənilmiş iri hərflər gördü: ucadan belə bir yazı oxudu: "Könül saldım, bağışladım, səni ürəkdən sevirəm, kisəni həmişəlik hədiyyə verirəm".

Tixon İlyiç oxuyub dedi:

– Qiyamətdir!

Deniska utanıb gözünü yerə dikdi.

– Deməli ki, dilbər vardır?

Deniska etinasızlıqla cavab verdi:

– Bu cür qancıqlar azmı veyillənir! Amma mən evlənməkdən boyun qaçırıram. Ət yeyilən günlər qayıdaram, onda Allah xeyir versin...

Bağçanın arxasından artırmaya şaqqılıt və gurultu ilə araba yanaşıdı; arabanın her yerine palçıq sıçramışdı; yan ağacında mujik, ortasında, küleşin üstündə isə Ulyanovka keşişi Qovorov oturmuşdu. Keşiş təzə qalos geydiyi ayağını arabadan sallayıb təşvişle qışdırıldı:

– Getdi?

Onun qırmızımtıl-sarı rəngli gur saçının her bir tükü qıvrıq qıvrıq idi, şapkası peysərinə düşmüşdü, küləkdən və həyəcandan sifəti qızarmışdı.

Tixon İlyiç soruşdu:

– Qatarmı? Yox, hələ gəlməyib.

– Aha! Onda, Allaha şükür! – deyə keşiş sevincək qışkırdı, amma yenə də arabadan sıçrayıb düşdü, başıalovlu qapiya sarı yüyürdü.

Tixon İlyiç dedi:

– Deməli ki, belə, deməli ki, ət yeyilən günlərə qədər.

Vağzaldan islanmış yarımkürklər, samovar, maxorka, ağ neft qoxusu gəlirdi. O qədər papiroş çekmişdilər ki, adamın boğazı göynəyirdi, tüstü içerisinde, yaritoran, rütubət və soyuq havada lampaların işığı lap tutqunlaşmışdı, qapılar cirildiyib tappilti ilə örtülür, əllərində qamçı olan mujiklər – Ulyanovkadan gəlmmiş, bəzən bütün həftə erzində minik gözləyən sürücüler basabas salır, qışkırırdılar. Onların arasında, taxıl taciri olan yəhudü qasılarını qaldırıb gəzinirdi; o, başına katelok qoymuş, başlıqlı palto geymişdi. Kassanın yanında mujiklər hansı cənabınsa çamadandalarını və müşəmbəyə sarılmış zənbillərini tərəziyə tərəf aparırdılar; stansiya rəisiinin köməkçisi vəzifəsini yerinə yetirən telegrafçı mujiklərin üstüne qışkırırdı, – bu, başı iri, qıçları qısa, sarı qıvrıq kəkilli bir oğlan idi; kəkilli sol gicgahında kazaksayağı, papağının altından çıxmışdı, – çirkli döşəmədə oturmuş, qurbağa kimi xallı, gözləri qəmlı poynət tulası əsim-əsim əsirdi.

Tixon İlyiç mujiklərin arasından, onlara toxuna-toxuna keçib bufcə taxtапuşuna yanaşdı, bufcəçi ilə damışdı. Sonra evə sarı ayaq aldı. Deniska hələ də artırmada dayanmışdı.

Oğlan həmişəkindən daha artıq utancaqlıqla dedi:

– Mənim sizdən bir xahişim var, Tixon İlyiç.

Tixon İlyiç açıqlı-acıqlı soruşdu:

– Daha nə var? Pulmu? Vermərəm.

– Yox, nə pulbazlıqdır! İstəyirəm mənim məktubumu oxuyasınız.

– Məktub? Kimə?

– Sizə. Bayaq vərmək istəyirdim, amma cəsarət etmədim.

– Axı nə barədə?

– Elə-bele... öz həyatımı təsvir etmişəm...

Tixon İlyiç kağız parçasını Deniskanın əlindən aldı, cibinə soxdu, quruyub bərkimiş palçığın üstü ilə evə addımladı.

İndi onda mərdanə bir əhvali-ruhiyyə yaranmışdı. İşləmək istəyirdi, ona görə də məmnuniyyətlə düşündü ki, mal-qaraya yənə yem vermək lazımdır. Amma, heyf, qızışib özündən çıxdım. Cecəni qovdum, indi özüm geconi aysi qalmalıyam. Oskaya etibar eləmək olmaz. Yəqin indi yatar. Ya da ki, aşpaz arvadla oturub sahibkarı söyür... Tixon İlyiç daxmanın işiq gələn pəncərələri yanından ötüb, xəlvətə dəhlizə keçdi, qulağını qapıya dirədi. Qapının dalından gülüş, sonra da Oskanın səsini eşitdi:

– Bax belə bir əhvalat da olmuşdu. Kənddə bir mujik yaşayırıdı, – lütün lütü idı, kənddə ondan yoxsul adam yox idı. Həmin bu mujik, mənim qardaşlarım, bir dəfə yer şumlamağa getdi. Ala-bula Tula da düşdü onun dalınca. Mujik yer şumlayırdı, tula da ulaya-ulaya tarlada vurmuxub, elə hey nəsə qazırıdı. Qızdı, qazdı, birdən necə ula-a-dı! Bu nə cür əmmalı şeydir? Mujik köpəyin yanına yürüdü, çuxura baxdı, orada nə görsə yaxşıdır – çuqun...

Aşpaz arvad soruşdu:

– Çuqu-un?

– Əshi, sən qulaq as. Çuqu olmağına çuqu idı, amma ki, çuqunda qızıl var idı! Sayı-hesabı olmayan qızıl... mujik yamanca varlandı...

Tixon İlyiç:

“Boşboğaz naqqallar!” – deyə düşündüb, mujikin əhvalatının axırı necə olacağını bilmək üçün diqqətlə qulaq asmağa başladı.

– Mujik varlandı, vecsiz bir tacir kimi başını itirdi...

Aşpaz arvad əlavə etdi:

– Bizim Topaldan pis olmayıb ki?

Tixon İlyiç gülümsədi: o biliirdi ki, onu çoxdan Topal adlandırırlar... Ləqəbsiz adam yoxdur!

Oskə isə sözünə davam edirdi:

– Ondan varlı idı... Hə... Amma köpək durduğu yerdə gəbərdi. İndi mujik neyləsin? Lap qanı qaraldı, – köpəyə heyfi gəlirdi, onu hörmət və ehtiramla dəfn etmək lazım idı...

Şaqqılıt ilə güldülər. Hekayət söylöyənin özü də qəhəqəhə ilə gülürdü, başqa bir gülən də var idı – o, qocasayağı ösküro-ösküre gülürdü.

Tixon İlyiç qırmıldandı:

– Olmaya Cəcədir? Allaha şükür. Axı mən o sarsağa dəmişdim: qayıqda – aca-caqsan!

Oskə:

– Mujik gətdi keşisin yanına, – deyə sözünə davam etdi, – gətdi keşisin yanına: belə bir əhvalat var, keşiş baba, köpək gəbərib, basdırmaq lazımdır...

Aşpaz arvad yenə dözməyib, sevincək qışkırdı:

– Vay sənə nə deyim, lənətə gəlmış!

Oskə da qışqıraraq:

– Əshi, di qoy sözümüz qurtarıram! – dedi, yenə təhkiyə ahəngi ilə, gah keşisi yamsıladı, gah da mujiki.

– Belə-belə, keşiş baba, – köpəyi dəfn etmək lazımdır.

– Keşiş qeyzlə ayaqlarını yerə döydü: – Necə yəni dəfn etmək? Köpəyi qəbiristanda dəfn eləmək? Mən səni qazamatda çürüdərom, mən sənin əl-ayağını qandallayaram! – Keşiş baba, axı bu, adı köpək deyil: o, ölhaöldə sizə beş yüz manat vəsiyyət etdi!

Keşiş yerindən sıçradı: Axmaq! Məgər məni səni dəfn eləmək üçünmü danlayıram? Ona görə danlayıram ki, harda dəfn edək? Onu kilsənin hasarlığında dəfn etmək lazımdır!

Tixon İlyiç ucadan öskürüb, qapını araladı. Masanın arxasında, sınmış şüşəsinin böyrünə qaralmış kağız yapışdırılmış his edən lampanın yanında aşpaz qadın başını əyib oturmuşdu, onun yaş saçları üzünə tökülmüşdü. Qadın taxta daraqla saçını darayırdı, saçlarının arasından isə, işiqda darağa baxındı. Damağında maxorka olan

Oaska qəhqəhə çəkirdi, oğlan dala əyilib, çarıqlarını yırgalayırdı. Sobanın yanında, ala-toranda çubuq odu közərirdi. Tixon İlyiç qapını çəkiç açaraq, astanada görünəndə qəhqəhə birdən kəsildi, çubuq kəsən adam sixılı-sixılı ayağa qalxdı, çubuğu ağızından çıxarıb cibinə soxdu... Hə, Cecədir! Lakin səhər heç bir şey olmayış kimi Tixon İlyiç gümrahlıqla və dostcasına qışqırdı:

— Uşaqlar! Yem vermək lazımdır...

Onlar əllərində fənər axurda dolaşır, donmuş peyine, səpələnmiş küləşə, yem qutularına, dirəklərə işq salır, nəhəng kölgeler əmələ gətirirdilər; talvarların altındaki qarmaqlı torlarda toyuqları oyadırdılar. Toyuqlar uçur, yerə yixılır, qabağa əyilib, qaça-qaça yatır, hara gəldi soxulurdular. Başlarını işığa sarı çeviren atlaların iri, bənövşəyi gözləri parıldayırdı; onların baxışı təəccüblü və çox gözəl idi. Nəfəslərdən buxar çıxırdı, — ele bil hamı papiroş çəkirdi. Tixon İlyiç fənəri aşağı salaraq, yuxarı baxanda, dördbucaq həyətin üzərində, aydın və dərin səmada əlvan parlaq ulduzlar göründü. Damlarda quru xışlı əmələ gətirib, şaxtalı təmiz havanı dalğalandıran şimal küləyi əsirdi... Şükür sənə, pərvərdigara, qış gəldi!

Tixon İlyiç işini qurtarib... tapşırıdı samovar qaynatsınlar, əlində fənər qorxulu və soyuq dükana getdi, turşuya qoyulmuş siyənək balığından yaxşısını seçdi:

— Çaydan qabaq bunun dadına baxmaq pis olmaz!

Çaydan qabaq onu yedi, bir neçə stəkan acımtıl-şirin, sarımtıl-qırımızı üvəz arağı içdi, bir fincan çay süzdü, cibindən Deniskanın məktubunu tapıb, onun qara-qura yazısını oxumağa başladı:

“Denya 40 manat pıl alıf sonra şey-şüyünü yiğdi...”

Tixon İlyiç düşündü:

— Qırx! Ay səni, lütün biri, lüt!

“Denya getdi Tula stansiyasına, elə buradaca onu soydular, var-yoxu qəpikə kimi hər şeyin çıxartdılar hara gedəydi. Onu qəm bürüdü...”

Bu hədərən-pədərəni başa düşmək həm çətin, həm də bezikdirici idi, lakin gecə uzun idi, bekarçılıqdı... samovar piqqapiqla qaynayırdı, lampa sakit-sakit işq salırdı — axşamın sakitlik və dincliyi qəmginlik gətirirdi. Pəncərələrin yanında şaxşax müntəzəm olaraq dolaşır, şaxtada oyun havasını təqlid edirdi...

“Sonra darıxdım evə mən necə gedim atam yamanca qorxuncdur...”

Tixon İlyiç düşündü.

“Əcəb də axmaqdır, bağışla məni, xudaya! Serimi qorxuncdur!”

“Gedəcəyəm qalın məşəliyə hündür bir küknar seçəcəyəm kellə qəndin ciyəsimisə götürəcəyəm. Elə bu ciyədə əbədiyyət həyata yollanacam təze şalvarda amma çəkməsiz...”

Tixon İlyiç yorulmuş gözlərini kağızdan çəkib dedi:

— Çəkməsiz demək istəyir? Bax bunu lap doğru deyib... Məktubu stəkan-nəlbəki yaxalanan qaba atdı, lampaya baxa-baxa masaya dirsəkləndi... Biz qəribə xalqıq! Ala-bəzək adamlarıq! Gah adam lap itə dönür, gah qüssələnir, şəfqətli olur, naz eləyir, özü öz halına acıyır... Bax Deniska, yaxud da onun özü, Tixon İlyiç kimi... Şüşələr tərləmişdi, şaxşax nə isə ahəngdar bir şeyi aydın və cəsərətlə qış sayağı ifadə edirdi... Eh, mənim uşaqlarım olsayıdı! Əgər heç olmasza, aşnam, bu şışman qarının yerinə yaxşı bir aşnam olsayıdı, bu qarı təkcə özünün söylədiyi əhvalatlarla, knyaginya haqqında və şəhərdə adına Polikarpiya deyilən hansı bir dindar rahibə Polikarpi barədə isə söylədikləri şeylərlə məni lap zinhara gətirib! Amma ki, gecdir, gec...

Tixon İlyiç köynəyinin çəkili yaxasını açıb, acı təbəssümle boy-nunu, qulağının dalındakı çökəkləri əllədi... Qocalığın ilk əlamətləri bu çökekliliklərdir, — adamın başı at başına dönür! Elə başqları da pis deyil. O, başını əydi, barmaqlarını saqqalının arasına saldı... Saqqalı da çal, quru, pırtlaşış idи. Yox, bitdi, bitdi, Tixon İlyiç!

O içir, keflənir, dişlərini daha bərk qıçayırlar, gözlərini qiyıb, dümdüz yanmış lampa fitilinə daha diqqətlə baxırdı... Siz bir düşünnün: doğma qardaşımın da yanına gedə bilmərəm, — qabanlar buraxmırlar, donuzlar! Lap buraxdılardı, — ancaq bundan da könül açılmazdı. Kuzma da ona öyünd-nəsihət verməyə başlardı. Cavan qız dodaqlarını sıxış kirpiklərini endirərək dayanırdı... təkcə elə bu, ycrə baxan gözlərdən qaçıb can qurtarmaq istəyirdin!

Onun qəlbi sıxlıq, başı dumanlanırdı... Bu mahnını görəsən o harada eşitmışdı?

Gəldi qəmli axşamum,
Gəldi qəmli gülüşlə.
Gəlib çıxdı sevgilim
Öpüş, nəvazişlə.

Hə, yadına düşdü, bunu Lebedyanidə, karvansarada eşitmışəm.
Qış axşamları krujce toxuyan qızlar oturub oxuyurlar... Oturub,
toxuyub, kirpiklərini qaldırmadan döşdən gələn səslə ucadan oxu-
yurdular:

Öpüb quodu məni o,
Vidalaşdıq beləcə.
Çökdü qaranlıq gece.

Başı dumanlanırdı, – gah ona elə gəlirdi ki, hələ hər şey qarşı-
dadır, – sevinc də, iradə də, qayğısızlıq da, – gah da qəlbə yenə
ümidişizliklə sizildamağa başlayırdı. Gah da ruhlanırdı:

– Cibində pulun olandan sonra, hər yerdə, hər şeyin ağasasan!
Gah da hiddətə lampaya baxıb, qardaşını nəzərdə tutaraq, bur-
nun altında deyirdi:

– Müəllim! Mübəlliğ! Rəhmətli insanpərəst!.. lənətə gəlmış lüt!

Üvəz arağının qalanını içdi, o qədər papiros çekdi ki, otağa
toran çökdü... Əynində pencək, yırğalanan döşəmədə səndirləyə-
səndirləyə qaranlıq dəhlizə çıxdı, havanın soyuq nəfəsini, küloş
qoxusunu, it qoxusunu duydu, evin astanasında yaşıla çalan iki işıq
gördü...

– Buyan! – deyə səslədi.

Var gücünü toplayıb çəkməsi ilə Buyanın kəlləsinə təpik iliş-
dirdi, kandora işləməyə başladı.

Ulduzların işığında mülayimcə qaralan torpaq üzərinə ölüm
sükutu çökmüşdü. Ulduzların əlvən naxışları parlayırdı. Xəsifcə
ağaran şose qaranlığa qovuşurdu. Uzaqdan, sanki yerin altından
gələn boğuq, getdikcə artan gurultu eşidilirdi. Sonra qəfil yerdən
çixanda etrafı uğultu bürüdü: zəncir kimi uzanan pəncərələrində
elektrik işığı parlayan cənub-şərq ekspresi qanadlanmış cadugər
kimi aşağıdan al rəngə boyanan tüstülü höruklorini açıb uzaqdan
şütyüə-şütyüə şose yolundan keçirdi.

Tixon İlyiç hicqırıb otağa qayıdaraq dedi:

– Durnovkanın yanından keçdi!

Yuxulu aşpaz qadın nefti yanıb qurtaran լampanın tutqun işıq
saçdığı tənbəki qoxusu dolmuş otağa girdi, çuqun qazançada kələm

şorbası gətirdi, qazanı yağdan və hisdən qaralmış cındırla tutmuş-
du. Tixon İlyiç ona çəpəki nəzər salıb dedi:

– Bu saat rədd ol buradan.

Aşpaz qadın döndü, ayağı ilə qapını itələyib gözdən itdi. Tixon
İlyiç yatağa uzanmaq istəyirdi, lakin dişlərini qıçayıb hələ xeyli
vaxt oturdu; o, yuxulu-yuxulu, qəmgin-qəmgin masaya baxırdı.

II

Kuzma ömrü boyu oxumaq və yazmaqla ancaq “əylənirdi”. O
özünün necə məhv olduğunu nağıl etmək, öz yoxsulluğunu, səfalə-
tinə və onu şikəst edən, “səmərəsiz əncir ağacına” döndərən həyatı,
öz adiliyi ilə insanı dəhşətə gətirən həyatı misilsiz bir amansızlıq-
la təsvir etmək isteyirdi.

O, həyatını saf-çürük edib, özünü həm tənqid edir, həm də
bərəət qazandırırdı.

Nə demək olardı, onun əhvalatı – müstəqil savadlanan bütün
rusların əhvalatı kimi idi. O, yüz milyondan artıq savadsızları olan
bir ölkədə doğulmuşdu. O, Çornaya Slobodada böyümüşdü, o yerdə
ki, dəhşətli vəhşilik və dərin nadanlıq şəraitində hələ indiyə qədər
də yumruq döyüündə adamları öldürürler. Hərfləri və rəqəmləri
ona və Tixona qonşuları, qaloş təmirçisi Belkin öyrətmışdı; bunu da
ancaq ona görə etmişdi ki, ona heç vaxt iş tapılmırıldı, axı Sloboda-
da qaloş haradan olacaqdı! – Ona görə ki, bir adamın “gicgahını”
qızışdırmaq həmişə xoşdur, ona görə ki, axı daim torpaq qalağında
toqqasız oturmaq, pirtlaşiq saçlı başı əyib güne vermək, həmişə
yalın ayaqları arasındaki torpağa tüpürmək ki olmaz.

Matorinin bazardakı dükanda qardaşlar yazıb-oxumaq öyrəndi-
lər. Kuzma kitablarla maraqlanmağa başladı; kitabları ona bazarın
azadfikirli tühaf bir adamı bağışlayırdı; bu, qoca qarmonçu Balaş-
kin idi. Lakin dükanda mütaliyə imkanmı olur! Matorin tez-tez
qışkırırdı: “Mən sənin Quaklarına görə qulaqlarını yerindən çəkib
çıxararam, şeytan balası, şeytan!”

Kuzma yazmağa da orada başladı, O belə bir əhvalat təsvir
etməyə başladı: bir dəfə tacir dəhşətli tufanda, gecə, Muromsk
məşələrində quldarların yanında gecələyir, quldurlar onun başını

kesirler. Kuzma tacırın ölümdən qabaqkı duasını, fikirlərini, özünün insafsızcasına günahkar və “belə tez məhv olan həyatı...” haqqında qəm-qüssəsini coşqunluqla təsvir etmişdi. Lakin bazar camaatı onun bütün ehtiras və coşqunluğunu amansızcasına söndürdü.

— Sən lap axmağın birisən. İlahi, keç günahımdan! “Tez!” Yekəqarın mələn çoxdan ölməli idi! Axı bir də ki, onun nə fikirləşdiyini sən haradan bilirsən? Axı onun boğazını üzüblər?

İş belə olanda, Kuzma Koltsov səpkisində, öz sədaqətli atını oğluna vəsiyyət edən qoca pəhləvanın neğməsini yazdı. Neğmədə pəhləvan ucadan deyirdi: “O məni öz gəncliyimdə bəsləyirdi!”

Kuzmaya dedilər:

— Aydındır! Həmin bu at neçə yaşında idi? Eh, Kuzma, Kuzma! Sən yaxşısı budur, yararlı bir şey tapıb yaz, — məsələn, heç olmasa müharibədən...

Beləliklə də, Kuzma bazar zövqünə uyğun olaraq, o zaman bazar camaatının gap elədiyi əhvalat barədə, — rus-türk müharibəsi haqqında yazmağa başladı; o yazmışdı:

Yetmiş yeddinci ildə
Türkler çıxdı davaya
Yığış qosunlarını
Hüküm etdi Rusiyaya.

Özü də bu gürüh haqqındaki şerini

Eybəcər papaqlılar,
“Çar Puşka”nın yanına
Gelib çatmışdı onlar,

— deyə tamamlayırdı...

Sonralar o bu mənhus şeirlərdə nə qədər korazehinlik, nə qədər nadanlıq mövcud olduğunu, bu ədəbsizlik dərəcəsinə varan dilin, başqalarının papaqlarına qarşı rus nifrətinin neçə axmaqlıq olduğunu böyük iztirabla dərk edirdi.

Onlar dükəni tərk edib, ölen analarından nə qalmışdisa hamısını sataraq alver etməyə başladılar. Doğma şəhərə onlar tez-tez baş çəkirdilər; Kuzma Balaşkinlə əvvəlki kimi dostluq edirdi; Balaşki-

nin ona verdiyi, yaxud məsləhət etdiyi kitabları Kuzma böyük həvəs və maraqla oxuyurdu. Lakin Şiller haqqında Balaşkinlə söhbət edəndə, Kuzma eyni zamanda bütün varlığı ilə arzu edirdi qarmonçudan xahiş etsin ki, “bircərgəli qarmonu” müvəqqəti olaraq ona versin. “Tüstü” əsərinə valeh olsa da, buna baxmayaraq tökid edirdi ki, “elmlı olmayıb, ağıllı olan adam elmsiz də nur mənbəyi-dir”. Koltsovun qəbirini ziyarət edib, qəbirin yasti daşında məstunluqla savadsız bir cümle yazdı: “Həmin abidənin altında voronejli meşşan və şair alesey vasilyeviç Kalsov hökmədarın mərhəmetile mükafatlanmış təbiət tərəfindən elmsiz maariflənmiş adam dəfn edilmişdir...”

Qoca, zırpi, ariq Balaşkini yamyasıl olmuş uzun mahud kaftanı ilə isti papağını nə qışda əynindən və başından çıxarırdı, nə də yayda; qırxiilmiş iri sıfəti, və eyri ağızı olan bu adamın kinli danışqları, onun qocaya məxsus yoğun səsi, gümüşü saqqalının boz yanaqlarındakı cod tükləri və dombalan sol yaşıl gözünün parıltısı az qala dəhşətli şəkil alırdı; onun bu gözü ağızının əyilmiş olduğu tərəfə çəpləşirdi. O bir dəfə “elmsiz maariflənmək barədə” Kuzmanın danışğını eşidəndə onun üstünə var gücü ilə bağırıldı; sol gözü od kimi parladı, maxorka töküb bükdüyü papiroso kənara tulladı.

— Ay eşşək çənəsi! Nə sarsaqlayırsan! Heç fikrləşibsenmi ki, bizim bu, “elmsiz maarif” nə deməkdir?

Sonra, bükdüyü maxorkanı yenə götürüb, boğuq səsle bağırıldı:

— Ey, mərhəmetli Allah! Puşkinı öldürdüler, Lermontovu öldürdüler, Pisaryevi suda batırdılar, Rileyevi boğub öldürdüler... Dostoyevskini güllələməyə çəkib apardılar, Qoqolu dəli etdilər... Bəs Şevçenko? Bəs Polejayev? Deyəcəksən hökumət günahkardır? Axı kor atın, kor da nalbəndi olar, su axar, çuxuru tapar. Uf, dünyada bu cür ayrı bir ölkə də varmı, belə xalq varmı, onu görüm min dəfə lənətə gəlsin!

Uzun ətəkli sürtukunun düymələrini təşviş və həyəcanla didişdirən, yaxasını gah düymələyib, gah da açan Kuzma qaş-qabağını sallayıb gülümşəyərək, çəkincə-çəkincə cavab verdi:

— Belə xalq! Müsaidə edin sizin nəzərinizə çatdırım ki, “belə” deyil, dahi xalqdır.

Balaşkin yenə qışqırıldı:

— Sən mükafatlar paylamaq eşqinə düşmə!

– Xeyr, düşəcəyəm! Axı bu yazıçılar həmin xalqın balalarıdır. Platon Karatayev bu xalqın tanınmış nümayəndəsidir!

– Bəs nə üçün Yeroşka yox, nə üçün Lukaşka yox? Mən, qardaş, ədəbiyyati araşdırmaq istəsem, bütün allahlara ayaqlarına görə çəkmə taparam! Bəs niyə Razuvayevlə Kalupayev yox, Karatayev hörmətçi-istismarçı yox, müamiləçi-keşiş yox, satqın Dyakon yox, hər hansı bir Salitçixa yox, Karamazovla Oblomov yox, Xlestakovla Nozdryov yox, uzağa getməmək üçün deyək, sənin eclaf qardaşığınız yox, Karatayev?

– Platon Karatayev...

– Sənin Karatayevini bitlər yedi! Mən burada ideal görmürəm!

– Bəs rus şəhidləri, mücahidləri, müqəddəsləri, İsa xatirinə qələndərlər, köhnə təriqətçilər?

– Nə-ə? Bəs Kolizeylər, xaç yürüşləri, dini mührəbələr, sayız-hesabsız təriqətlər? Nəhayət, Lüter? Yox, şuluqluq eləyirsən! Mənim köpək dişimi dərhal sindira bilməzsən!

Bircə şey lazımlı idi – oxumaq. Lakin nə vaxt, harada?

Düz beş il alver etdi – özü də həyatının ən yaxşı dövründə! Hətta şəhərə gəlmək də onun üçün böyük səadət idi. İstirahət, tanışlar, çörəkxanaların ətri, dəmir damların qoxusu, daş döşənmiş ticarət küçəsi, çay, bulkalar və “Kars” məcyxanasında İran marsı... Dükənlərdə çaydanlardan sulanmış döşəmələr, Rudakovun qapısı yanında məşhur bildirçin döyüşü, balıq rastabazarının, şüyüdün, Romanov maxorkasının qoxusu... Yanaşmaqdə olan Kuzmanı görəndə Balaşkinin üzündə ifadə olunan mehriban və dəhşətli təbəssümü... Sonra slavyanofillərin başına yağıdırılan qəzəbli sözər və lənetlər, Belinski və pis söyüş, bir-birinə rabitəsiz surətdə və ehtirasla xatırladılan adlar, sitatlar... Sonra da, nəhayət, ən ümidsiz nəticələr. Qoca yoğun səslo “İndi daha doğrudan da axır-uxurdur, – var-gücmüzlə geriyə, Asiyaya təpilirik!” deyirdi, birdən səsini yavaşıdırıb, etrafına göz gezdirirdi: “Eşidibson? Deyirlər, Saltikov ölüür. Axırındır! Deyirlər zəhərləyiblər...” Səhər isə yenə araba, çöl, bürkü, yaxud da palçıq, sürətlə hərəkət edən çarxların yırğalandığı arabada ozablı-gərgin mütaliə... Çölün ənginliklərini uzun müddət seyrə dalmaq, qəlbini həyəcanlandıran xoş sədali, kədərli şəirlər, mədaxil, yaxud da Tixonla deyişmələr haqqında fikirlərdən arası kəsilən şirin təranələr... Yolun, toz və qatranının darıxdırıcı qoxusu... Nanoli şirin qoğal-

ların və araba qutusundakı pişik dərilərinin boğucu üfunəti... Bu illər onu həqiqətən taqətdən salmışdı, – iki həftələrlə, əynindən köynəyi尼 çıxara bilmirdi, quru yeməkə dolanırdı, çəkmələri əyildiyi, dabanları dəyənək olub yaralandığı üçün aksayırdı, özgə daxmalarında və dəhlizlərdə gecələməli olurdu!

Kuzmanın canı, nəhayət, bu əsarətdən qurtaranda, üzünə geniş saç vurdu. Lakin yenə birtəhər dolanmaq, bir tikə çörək əldə etmək lazım idi. O, Yelets yaxınlığında çodar üçün bir az işlədi, sonra Voronejə yollandı. Voronejdə çoxdan onun bir eşq macərası başlanmışdı, başqasının arvadına vurulmuşdu, onunla əlaqəsi vardi, indi yenə oraya getmək fikrinə düşmüdü. Kuzma demək olar on il Voronejdə – taxıl məntəqəsində girləndi; o, dəllallıq edir, qəzətlərde taxılçılığa dair kiçik məqalələr yazır, Tolstoyun məqalələrini, Şedrinin satiraları ilə qəlbinə təskinlik verir, yaxud da, daha doğrusu, yaralı yerinə toxunurdu. Özü də daim bir fikir ona rahatlıq verirdi; o düşünürdü ki, məhv olur, həyatı məhv olmuşdur.

Doxsanıncı illərin əvvəlində Balaşkin qarın yırtığından öldü, bundan bir az əvvəl isə Kuzma onu axırıncı dəfə görmüşdü. Özü də bu necə görüş idi!

Biri qaşqabağını töküb kinli-kinli şikayətlənirdi:

– Yazmaq lazımdır! Çöldə pitirğan solan kimi soluram. Ölgün gözü ilə yuxulu-yuxulu çəpəki nəzər salan ikincisi maxorkanı kağıza tökə bilmir, çənəsini zorla tərpədə-tərpədə yoğun səsle dəcyirdi:

– Hə, hə. Əbəs deməyiblər ki, hər saat öyrənmək, hər saat fikirleşmək lazımdır... Ətrafa bax – bizim bütün bədbəxtliklərimizə və miskinliklərimizə nəzər sal...

Sonra utana-utana gülüməsdi, maxorkanı kənara qoyub əlini masanın siyirməsinə saldı.

Bir dəstə əzik kağızin içində və qəzetlərdən kəsilmiş parçaların arasında qurdalana-qurdalana burnunun altında dedi:

– Budur, dostum, budur burada bir yiğin faydalı şey var... Mən daim mütaliə edir, kəsib saxlayır və yazırımdı... Mən öləcəyəm, sənə gərək olar, dəhşətli rus həyatı haqqında materialdır. Sən bir səbr ele, mən sənin üçün bu saat bir əhvalat taparam...

Lakin qurdalanıb-qurdalanıb tapa bilmədi, çeşməyini axtarmağa başladı, təşvişlə ciblərini yoxladı, sonra əlini yellətdi. Qaşlarını çataraq başını buladı.

— Əşİ, yox, yox, sən bu məsələyə hələ məbada toxunsan. Sən hələ ağıldan naqis kəmsavadsan. Ayağını yorğanına görə uzat. Bu mövzuda mən sənə verdiyim şeyi, Suxonosov barədə yazıbsanmı? Hələ yox? lap eşək başı çıxırı. Gör bir necə mövzudur!

Kuzma dedi:

— Kend haqqında yazmaq lazımdır, xalq haqqında. Bax özünüz deyirsiniz Rusiya, Rusiya...

— Bəs Suxonosı xalq deyil, Rusiya deyil? O, başdan-başa kənddir, bunu qulağında sırga elə! Ətrafına nəzər sal: sənəcə, məgər bu, şəherdir? Her axşam küçələrə mal-qara sürüsü dolur tozdan qonşunu görmək olmur. Amma sən — “şəhər” Suxonosı... Bu, qəsəbəli xəbis qoca uzun illər Kuzmanın yadından çıxmırı; qocanın bütün əmlakı taxtabitilərin murdarlamış olduğu döşəklə, güvə yemiş gen qadın paltosundan ibaret idi, — arvadından qalan miras idi. O, dilənir, xəstələnir, acliq çəkir, “isti yemək satılan yerdə” alver edən bir arvadın mənzilində ayda on şahıya sığınacaq tutmuşdu, həm də arvadın fikrincə, mirası satsayıdı öz işlərini çox gözəl qaydaya sala bilərdi. Lakin qoca bu mirası göz bəbəyi kimi qoruyurdı — və əlbəttə ki, bu heç də onun öz mərhum arvadına bəslədiyi mehriban duyğulardan irəli gəlmirdi. Bu miras ona belə bir şür təlqin edirdi ki, onun başqaları ilə müqayisəyə gəlməyən əmlakı vardır. Ona elə gəldi ki, bu miras olduqca bahadır. İndi bu cür palto təpişən şey deyildir! Qoca bu paltonu satmaqdan heç də imtina etmirdi. Lakin palto üçün elə mənasız qiymətlər tələb edirdi ki, aliciların tükləri ürpəşirdi... Kuzma bu qəsəbə faciəsini çox yaxşı başa düşürdü. Lakin bunu necə təsvir etmək haqqında düşünməyə başlayanda, qəsəbənin bütün mürəkkəb məişəti, uşaqlıq, gənclik xatirələri gözünün qarşısında canlanırdı, ona görə də dələşir, Suxonosunu təsəvvürüni çulğayan saysız-hesabsız lövhələr içərisində batırırdı, öz qəlbinin duyğularını açıb söyləmək, onun öz xüsusi həyatını eybacərləşdirən hər şeyi şorh etmək tələbi bütün varlığını sarsıdır, onu ruhdan salırdı. Bu həyatda isə hər şeydən dəhşətli o idi ki, həyat sadə, adı idı, anlaşılmaz bir sürətlə xirdalasır, cılız mahiyyət kəsb edirdi...

O vaxtdan bəri yenə bir çox səmərəsiz illər keçdi. O, Voronejdə dəllallıq edirdi, əlaqədə olduğu qadın doğum vaxtı qızdırma içində öləndən sonra Yeletsdə dəllallıq edirdi. Lipetskə şam dükənində alver

edirdi. Kasatkinin təsərrüfatında kontorcu işleyirdi. O, Tolstoyun qızığın pərəstişkarı idi. Bir il papiroş çekmedi, dilinə araq dəymədi, et yemədi, “Tövbə”ni əlindən yerə qoymadı, Qafqaz, duxoborların yanına köcmək istəyirdi... Lakin bu aralıq işlə əlaqədar olaraq Kiyeve getməyi tapşırıdalar.. sentyabrın axırı, hava aydın idi, hər şey şən, gözəldi, təmiz hava da, müləyim günəş də qatarın sürətli hərəkəti də, açıq pəncərələr də, pəncərələrdən görünüb gözdən itən yamyaşlı meşələr də... Birdən Nejin duracağında Kuzma vağzalın qapısı yanında böyük izdiham gördü. Izdihamın adamları kimi isə dövrəyə alıb qışqırır, təşviş keçirir, mübahisə edirdilər. Kuzmanın qəlbi döyünməyə başladı, ona görə də izdihamda sarı yüyürdü. Cəld araya soxulub stansiya rəisinin qırmızı furajmasını və hündür boylu jandarmın boz şinelini gördü; jandarm onun qarşısında itaətkarlıqla, lakin inadla dayanmış üç nəfər xoxolu bərk danlayırdı; xoxollar qısa qalm svitka¹, möhkəm uzunboğaz çəkmə geymiş, başlarına qəhvəyi qaragül papaq qoymuşdular. Bu papaqlar nəsə dəhşətli bir şeyin üstündə lap emanət dayanmışdı, onların girdə başlarını zərdabdan qurumuş cod tənziflə sarılmışdılar, gözləri şışmişdi, yaşıla çalan sarımtıl qançırlar bürümüş sifətləri şışib şüşəyə dönüşdürü, yaralarının qanı laxtalanmış, qaralmışdı: xoxolları quduz canavar dişləm-dişləm etmişdi, onları Kiyeve müalicəxanaya göndərmişdilər, az qala hər bir böyük stansiyada sutkalarla çörəksiz oturub qalırdılar. İndi isə onları qatara ancaq sürət qatarı olduğu üçün buraxmıldılar; bunu eşidən Kuzma qəfil özündən çıxb qəzəbləndi, izdihamdakı yəhudilərin təsvibedici qışqırıqları altında jandarmın üstünə bağırmağa başladı; ayaqlarını yerə dövdü. Onu tutub saxladılar, protokol tərtib etdilər; Kuzma növbəti qatarı gözləyərək o qədər içdi ki, lülqənbər oldu.

Xoxollar Çerniqov quberniyasından idilər. Bu quberniyanı o həmişə ucqar bir diyar kimi, məşələrinin üzərini tutqun, göy buludlar örtməş olan bir yer kimi təsəvvür edirdi. Quduz vəhşi heyvanla əlbəyaxa olmuş bu adamlar Vladimir dövrünü, uzaq keçmişləri, məşələrdə yaşayan qədim mujik həyatını xatırladırdılar. Kuzma içib məst olaraq, davadan sonra əlləri əsə-əsə qədəhə içki süzərək məftunluqla deyirdi: “Ah, necə gözəl dövran id!” O, jandarma qarşı da, bu svitkalar geymiş itaətkar heyvanlara qarşı da qəzəbdən

¹ Ukraynahıların üst paltarı

boğulurdu. Kütbein, vəhşidirlər, lənətə gəlmışlər... Lakin Rusiya, qədim rus eli! Sərxişluq sevincindən, bütün mənzərələri qeyri-təbii miqyasda təhrif edən məstanə bir qüvvə təsirindən Kuzmanın gözləri yaşarırdı. O bəzən “bəs müqavimət göstərməmək?” – deyə xatırlayır, acı-acı gülümşəyib başını bulayırdı. Ümumi masa arxasında dali Kuzmaya tərəf lap cavan bir zabit əyləşib nahar edirdi. Kuzma gözünü zilləyib, onun ağı kitelinə mehriban nəzərlə baxırdı. Zabitin kiteli elə gödək, beli elə hündür idi ki, istəyirdi yanaşib onun kitelini aşağı dartsın. Kuzma düşüñürdü: “Yanaşaram da! Amma ki, yerindən dik qalxar, üstümə bağırar! Bu da sənə müqavimət göstərməmək”... Sonra Kiyevə yollandı, iş-güçə baş qoşmayıb, üç gün sərməst və sevinclə, həyəcanlanmış halda şəhərdə, Dneprin sahillərindəki hündür yarğanlarda gəzib-dolaşdı. Sofiya kilsəsində ibadət vaxtı, çoxları Yaroslavin sərdabəsi qarşısında dayanmış ariq kasiba¹ heyrətlə göz yetirirdilər. Onun əcaib görkəmi vardi: ibadət qurtarırdı, camaat kilsədən çıxırdı, gözətçilər şamları söndürürdülər, amma o, dişlərini qıcamışdı, çallaşan seyrək saqqalını sinəsinə sallayıb, dərin çuxura düşmüş gözlerini iztirablı sevinclə yumaraq, kilsə üzərində ahəngdar və boğuş sədalarla çalınan zəng səsini dinləyirdi... Axşam isə onu böyük monastırın yanında gördülər. O, sıkəst bir oğlan uşağının yanında oturub, dumanlı və kədərli təbəssümə monastırın divarlarına, payız səmasında onun kiçik zərli günbəzlərinə tamaşa edirdi. Ariq və sisqa olan oğlan papaqsızdı, çıynindən qalın kətan çanta asılmışdı, əynindəki çirkli paltarı cır-cındırdan ibarət idi; oğlan bir əlində taxta fincan tutmuşdu, fincanın dibində bir qopiklik vardı, o biri əli ilə, dizi-nə qədər açıq eybəcər sağ ayağına elə bil əşya kimi özgəninkinə kimi daim bir tərəfdən başqa tərəfə qoyurdu; onun bu ayağı taqətsiz, qeyri-təbii nazik idi, gündən qapqara qaralmışdı, üstünü sarı tük basmışdı. Ətrafda heç kəs yox idi, lakin oğlan cod saçları vurulmuş, gündən və tozdan qabalaşmış başını yuxulu-yuxulu və iztirabla qaldırmışdı; uşağın nazik körpücük sümükleri görünürdü; oğlan burnunun seliyinə daraşan milçeklərə əhəmiyyət verməyərək aramsız surətdə oxuyurdu:

¹ İngilabdan əvvəl, millətçi ukraynalılar rusları kasib adlandırdılar.

Eh, əzizim, yaziq analar,
Görün bir, necə də zavalliyiq biz,
Allah nozorunu çökibdir bizdən,
Tanrıni taxtına yetmir əlimiz.

Kuzma da ona dəm tuturdu. “Hə, hə! Doğrudur!”

Kiyevdə Kuzma aydın başa düşdü ki, indi o, daha Kasatkinin təsərrüfatında çox qala bilməyəcək, qarşıda onu səfillik, insanlıq sıfətini itirmək vəziyyəti gözləyir. Elə bu cür də oldu. O, bir müdədət davam gətirse də, lakin çox biabırçı və ağır vəziyyətdə idi: daim yarışərəş, çirkli olurdu, səsi xırıldayırdı, üst-başından maxorka qoxusu gəlirdi; işə yaramayan bir adam olduğunu zorla gizlədirdi... Sonra daha artıq rəzilləşdi: doğma şəhərə qayıtdı, axırıncı qəpik-quruşunu xərcleyirdi, bütün qış Xadovun karvansarasındaki ümumi nömrədə yaşadı, bütün gün Avdeiçin Arvad bazarındakı meyxana-sında itib-batırdı. Öz pulunun bir xeyli hissəsini səfch bir təşəbbüsə – şeirlər kitabçasının nəşrinə sərf etdi; sonra isə Avdeiçin müştoriləri arasında veyllənə-veyllənə, öz kitablarını yarı qiymətə onlara sırimalı oldu... Hələ bu harasıdır: o, təlxək olmuşdu! Bir dəfə Kuzma bazarda un dükənlərinin yanında dayanıb, astanaya çıxmış tacir Mojuxinin qabağında əzilib-büzülən bir səfilə tamaşa edirdi. Sifətdən samovarda əks olunan adama bənzəyən yuxulu və məzəli Mojuxin, onun təmizlənmiş çəkmələrini yalayan pişiyə daha çox məhəl qoyurdu. Lakin səfil sakit dayanmırıldı. O, yumruğunu sinəsinə cirpib, çıyılerni qaldıraraq, xırıldaya-xırıldaya ifadəli oxumağa başladı:

Kim ki, səhər yüz vurur
İşini çox düz qurur.

Kuzma da şışmiş gözleri parıldaya-parıldaya qəfil ona dəm tutdu:

Yaşasın eyş-işrat,
Yaşasın şərab!

Sifətdən qoca Aslana bənzəyən meşşan bir qarı isə onun yanından keçəndə ayaq saxladı. Kuzmaya qaşqabaqla baxıb, qoltuqəcim qaldırdı, sözləri aydın tələffüz edə-edə qəzəblə dedi:

– Yeqin, duanı belə əzberləməyibsen!

Bundan artıq tənezzülə uğramaq olmazdı. Lakin onu xilas edən də bu oldu. Kuzma bir neçə dəfə dəhşətli ürəkgetmələrə məruz qaldı – dərhal da eyyaşlıdan əl çekdi, möhkəm qət etdi ki, sadə, əməkçi həyatla yaşamağa başlayacaq, məsələn, bağ, bostanlar kira-yə edəcəkdir...

Bu fikir onu sevindirirdi. O düşündürdü: “Bəli, bəli, bunun vaxtı çoxdan çatıb!” Doğrudan da, istirahət lazım idi, yoxsul, lakin təmiz həyat. O artıq qocalırdı. Saqqalı tamam ağarmışdı, ortadan ayırdığı ucları qırılan saçları seyrəlmış, çallaşmışdı, iri sümüklü enli sisəti qaralmış, daha da ariqlamışdı...

Baharda, Tixonla barışından bir neçə ay əvvəl Kuzma eşitmİŞdi ki, doğma qəzadakı Kazakov kəndində bağ kirayə verilir, tələsik oraya yollandı.

Mayın əvvəli idi; istidən sonra soyuqlar düşmüştü, yağış yağırdı; şəhərin üzərində qara payız buludları süzürdü. Əynində köhnə mahud kaftan, başında köhnə papaq, ayaqlarında yırtıq çəkmələr vağzala, Puşkarnaya Slobodadan o tərəfə addımlayırdı; başını yırğala-yırğalaya, dişlərinin arasındaki maxorkada üz-gözünü turşudurdu; əllərini dalına, kaftanın altına qoyub kinayə ilə gülümsəyirdi: ayaqyalın bir oğlan əlində bir dəstə qəzet qabaqdan yüyüre-yüyüre galib onun yanından ötəndə qısqıra-qısqıra adət etdiyi sözləri dedi:

– Ümumi tətil!

Kuzma dedi:

– Gecikibsən, bala. Təzə bir şey yoxdurmu?

Gözləri parıldayan oğlan ayaq saxlayıb cavab verdi:

– Təzələrini qorodovoy vağzalda əlimdən aldı.

Kuzma acı kinayə ilə: – Əcəb konstitusiyadır ha! – deyərək yoluna davam etdi; O, palçığın içində yağışlardan qaralmış çürük barıların dibini ilə, islanmış bağların budaqları altında, enişə sarı, şəhər küçəsinin o başına uzanan əyri daxmaların pəncərələrinin altında atıla-atıla yeriyirdi. Kuzma atıla-atıla düşündürdü: “Qəribə mənasız güzərandır!” Əvvəllər belə havada dükanlarda, meyxanalarда vaxtimizi boş keçirirdik, ağızımızı açıb söz deməyə də ərinirdik. İndi bütün şəhərdə – Duma haqqında, qiyamlar və yanğınlar haqqında, “Muromtsevin baş naziri necə təhqir etməsi” barədə danışırlar... Amma ki, dəvenin dəlləkliyi çox çəkməyəcək! Şəhər bağında strajniklərin orkestri çalırdı... Yüz nəfər kazak göndərmiş-

dilər... Üç gün bundan əvvəl ticarət küçəsində onlardan biri sərxoş halda ictimai kitabxananın açıq pəncərəsinə yanaşdı, şalvarının düymələrini aça-aça kitabxanaçı qızı dedi ki, “arximetika” satıram, al. Kazakdan bir az aralı dayanan qoca faytonçu onu danlamağa başladı, kazak isə qılincını çəkib qocanın çiynini parçaladı, ana söyüyü söyə-söyə, küçədən piyada və miniklə keçən, hara gəldi qaçıb qurtarmaq istəyən çəşmiş adamların dalınca cumdu...

Kiçik dayaz qəsəbə çayının daşları üstündə atılıb-düşən balaca qızlar Kuzmanın arxasında cır səslə qışqırıldılar:

– Pişkiyığan, sərildi barı dibinə pişkiyığan! Orada pişikləri soyurlar, ona pəncəsini verəcəklər!

Hətta görkəmindən də çox ağır olduğu bilinən şinel geymiş konduktor Kuzmadan qabaqda gedirdi. O, qızlara çımxırdı:

– Ay yaramazlar! Sataşmağa adam tapdınız!

Lakin onun səsindən başa düşmək olurdu ki, gülmeyini zorla saxlayır. Konduktورun köhnə dərin qaloşlarına yapışmış palçıq qurumuşdu, şinelinin kəmərciyi bir düymədən sallanırdı. Onun yeridiyi tir körpü əyri dayanmışdı. Bir az qabaqda, bahar sularının yanından sısqa söyüdlər göyərirdi. Kuzma onlara da, qəsəbə təpəliyindəki küleş damlara da, onların üzərindəki bozumtul və göy buludlara da, xəndəkdə sümük gəmirən sarı köpəyə də qəmli-qəmli nəzər saldı...

Kuzma dağa dırmaşa-dırmaşa düşünürdü:

“Hə, hə. Dəvenin dəlləkliyi çox çəkməyəcək!” Dağa qalxıb, bomboş yaşıl tarlalar arasından qırmızı vağzal tikintilərini görəndə yenə gülümsədi. Parlament, deputatlar! O dünən bağdan qayıtmışdı, orada bayram münasibəti ilə çırqbanlıq düzəltmişdilər, havaya raketlər qalxırdı, strajniklər isə “Toreador” və “Çayın sahilində, körpü yanında”, “Matçış” və “Üçath” havalarını ifa edir, oynaya-oynaya “Eh, sevgi-ilim!” – bağırırdı, qayıdır, öz evinin darvazasının zəngini çalmağa başladı. Səslənən məftili nə qədər dartdisa, nə cavab verən oldu, nə də bir adam göründü. Ətrafda da heç kəs yox idi, sakitlikdi, toran çökmişdə, meydandan o tərəfdə, küçənin başında görünən üfüq üzərində soyuq yaşıl yaşımtıl səma, başı üzərində isə qara buludlar görürdü... Nəhayət, darvazanın dalında kim isə ayaqlarını sürüyə-sürüyə, niqqıdaya-niqqıdaya gəldi. Açırları cingildədə-cingildədə burnunun altında dedi:

– Qiçım zədələnib...

Kuzma soruşdu:

– Nədən zədələnib?

Darvazanı açan:

– At zədələyib, – deyə cavab verib, qapını açaraq əlavə etdi.

– Demək indi ikisi qalıb.

– Məhkəmənin adamları?

– Məhkəmənin.

– Bilmirən, məhkəmə nə üçün gəlib?

– Deputatı mühakimə edəcəklər. Deyirlər, çayı zəhərləmək istəyirmiş.

– Deputatı? Axmaq, məgər deputatlar bələ şəylə məşğul olurlar?

– Bunu kim bilir...

Qəsəbənin kənarında, palçıq daxmanın astanasında yırtıq ayaqqabılı ucaboy qoca dayanmışdı. Qocanın elində uzun ağaç vardı, o, yoldan keçən adamı görəndə, özünü əslində olduğundan daha qoca göstərməyə tələsdi, – ağaç ikiəlli tutub, çıyinlərini qaldırdı, sıfətinə yorğun, qəmli ifadə verdi. Cöldən əsen rütubət, soyuq külək onun ağarmış saçının çəngelərini yellədirdi. Kuzma atasını, uşaqlığını xatırladı... Qoqolun bu sözləri onun yadına düşdü: "Rus eli, ey rus eli!.. Sən belə sürətlə hara gedirsin?" – "Rus eli, ey rus eli!.. Ay sizə nə deyim, riyakarlar, lənətə gələsiniz sizi! Bax, bu daha doğru, aydın olar – "Deputat çayı zəhərləmək istəmişdir" ...Bəli, lakin kimdən tələb edəsən? Bədbəxt xalqdır, hər şeydən əvvəl bədbəxtidir!..." Kuzmanın xırda yaşıl gözləri qəfildən yaşardı – son zamanlar belə hallar onda tez-tez baş verirdi. Bu yaxınlarda Kuzma Arvad bazارında Avdeiçin meyxanasına getmişdi. Həyətə girdi, topuğuna qədər palçıq bata-bata həyətdən ikinci mərtəbəyə qalxdı; o, bütünlükə cürümüş, üfunət saçan cələ pilləkənlə qalxmışdı ki, hətta onun kimi başı çəkmiş çox görüb-götürmiş adamin da ürəyi bulandı; üz əvezinə çəngə-çəngə keçə, cir-cindir sallanan kəndir və kərpicdən bloku olan, yağı bulaşmış ağır qapını açdı, – tənbəki tüstüsündən gözü torlandı, taxtapuşda qab-qasığın taqqılıt və cingiltisindən, hər tərəfə yürüən xidmətçilərin tappiltisindən və qrammofonun xırıltılı bağırışından qulağı batırdı. Sonra camaatin az olduğu başdakı otağa keçdi, masa arxasında oturub bir şüse bal şərabı istədi... Ayaqlar altında tapdanmış və hər tərəfi tüpürçəkli döşəmədə sorulmuş limon tikəleri, yumurta qabığı, papiros kötükəri dolu idi... Divarın yanında isə,

onunla üzbəüz ayağı çarıqlı, caydaq bir mujik oturub, məmnunluqla gülümsəyir, bar-bar bağırıq qrammofona qulaq asa-asə pirtlaşq gur saçlı başını bulayırdı. Masanın üstündə bir şüse araq, stəkan, krendellər vardi. Lakin mujik içmirdi, ancaq başını bulayır, öz çarıqlarına baxırdı, birdən görəndə ki, Kuzma ona tamaşa edir, gözlərini sevinclə açdı, tükləri qırılan sarı saqqalı, olduqca mehriban üzünü qaldırırdı. O sevinə-sevinə və heyretlə dedi. "Hə, uşub girmişəm!" Sonra da, özünü təmizə çıxarırmış kimi, tələsik əlavə etdi: "Conab, burada mənim qardaşım qulluq edir... Doğma qardaşım..." Kuzma gözünü qırpdı, göz yaşını sildi, dişlərini qıcadı: "Of, məlunlar, xalqı necə əziblər, necə rozil vəziyyətə salıblar! Uşub girmişəm Avdeiçin bu meyxanasına! Hələ bu harasıdır". Kuzma ayağa qalxb: "Di, xudahafız!" – deyəndə "Mujik" də tələsik qalxdı, dəbdəbəli şərait üçün, onunla bir insan kimi səhbət etdikləri üçün bütün qəlbini çulğayan xoşbəxtlik duyğusu ilə, dərin minnətdarlıqla tələsik cavab verdi: "Acığınız tutmasın..."

Əvvəllər vaqonlarda ancaq yağışdan, quraqlıqlardan danışırdılar, "taxıl qiyəti Allah qoyub" kimi səhbətlər edərdilər. İndi çoxlarının əllerində qəzet vərəqələri xışıldayırdı, amma ki, mətbəb yenə də Duma haqqında idи. Vaqonlarda, bahar yağışlarını bütün varlığı ilə gözləyən camaat – taxıl alverçiləri, mujiklər, xutorların meşşanları səfərə çıxmış olsalar da, damlarda şarlıdan şiddətli yağışın səsini eşitmirdilər. Bir ayağı kəsilmiş gənc soldat keçib getdi, onun rəngi sapsarı idi; qəmli qara gözləri vardi, taxta ayağını taqqıldada-taqqıldada, sürüyə-sürüyə yeriyr, mancur papağını çıxarıır, hər dəfə ona sədəqə verəndə dilənçi kimi xaç vururdu. Bu aralıq hökumət haqqında, nazir Durnovo, bir də hansı dövlət yulafı barədə isə səs-küülü, hiddətli danişq başlandı. Lağ edə-edə, əvvəllər valeh olduqları şeyi: "Vityanın" yaponları Portsmutda qorxutmaq üçün öz çamadanlarını bağlamaq haqqında necə omr verməsini xatırladılar... Kuzma ilə üz-üzə oturan, saçlarını bobrik vurdurmuş gənc qızardı, həyəcanlanıb tələsik səhbətə qarışdı:

– Müsaidənizlə, cənablar! Bax, siz deyirsiniz – azadlıq...

Bax, mən vergi inspektorunun kontorunda karguzar işləyirəm, özüm də paytaxt qəzətlərinə məqalələr göndərirəm... məgər bunun ona dəxli varmı? Məni inandırır ki, o da azadlıq tərefdarıdır, halbuki, bizdə yanğın işinin qeyri-normal qurulduğu barədə yazmış

olduğumu biləndə məni çağırıb dedi: "İt oğlu, əger sən belə şeylər yazsan, mən sənin boynunu sindiraram!" Müsaide edin: əger mənim baxışlarım onunkuna nisbətən soldursa...

Gənc oğlanın qonşusu birdən cırdan kimi cir səslə bağırıdı:

— Baxışlar! — Bu adam, butulkafason çekmə geymiş, donuz gözü kimi gözleri ilə oglana daim çəpəki nəzər salan, şişman xədim, əlləf Cərnyayev idi. Oglana aman verməyib bağırırdı:

— Baxışlar? Səninmi baxışların? Sənsənmi daha sol olan? Mən səni hələ tumançaq gəzdiyin vaxtdan tanıyıram! Sən öz atan kimi, dilənçi kökündə acından murdar olurdun! Sən inspektorun ayaqlarını yuyub, suyunu içməlisən!

Kuzma xədimin sözünü kəsib incə səslə:

— Kon-sti-tu-u-siya, — deyərək, yerində qalxıb, oturanların dizlərinə toxuna-toxuna qapıya sarı getdi.

Xədimin pəncələri qoca anbardar arvadın pəncəsi kimi balaca, etli və iyrənc idi, sifətdən də arvada bənzəyirdi; sifəti iri, sarı, etli, dodaqları nazikdi... Elə progimnaziya müəllimi Polozov da xoşagələn adam deyildi, başına boz şlyapa qoymuş, plaşa bənzəyən boz palto geymiş mavi gözlü, girdəburun, bütün sinəsi enində dəbdəbeli xurmayı saqqalı olan bu enlikürək adam çəliyinə söykənib xədimə qulaq asa-asə başını məftunluqla yırğalayırdı... Kuzma vaqonun meydançasına çıxan qapını açıb, yağışın təravətləndirdiyi temiz havada sevinclə nəfəs aldı. Yağış meydançanın örtüyündə boğuq şirlıtı ilə axır, su zərrələri etrafa səpələnirdi. Vaqonlar yırğalana-yırğalana yağışın səs-küyü içərisində guruldayır, qarşidan teleqraf simləri əyilib qalxa-qalxa süzürdü, yan tərəflərdə six findiqlinin təravəti, yaşıl talaları keçirdi. Dikdirin altından qəfil bir yığın rəngbərəng oğlan uşağı çıxıb, birlükdə qışqıra-qışqıra nə isə dedilər. Kuzma riqqətə gəlib gülümşədi, onun bütün sifətində narın qırışlar emələ gəldi... Gözlərini qaldıranda ise üzbüzdəki meydançada bir nəfər ziyanətçi gördü: onun mehriban, üzgün kəndli sifəti, ağ saqqalı vardi; başına kənarları enli şlyapa qoymuşdu, drap palto geymiş, belinə qayış əvəzinə kəndir bağlamışdı; ciyinlərdən kisə və təneke çaydan asılmışdı, nazik ayaqlarında iri çəkmələr vardi. Kuzma gurultu və səs-küy içərisində qışqırdı:

— Ziyanətdən gəlirsiniz?

Zəif səsli ziyanəti məmənnuniyyətlə cavab verdi:

— Voronejdən.

— Orada mülkədarları yandırırlarmı?

— Yandırırlar...

— Lap gözəl!

— Necə?

Kuzma qışqırdı:

— Deyirəm, lap yaxşı!

Kuzma üzünü döndərib, riqqətdən yaşarmış gözlerini titrəyen əlləri ilə sildi, maxorka bükməyə başladı... Lakin fikirləri yene dolaşdı: "Ziyanətçi xalqdır, amma xədimlə müəllim xalq deyil? Köləliyi cəmi qırx beş il bundan əvvəl ləğv ediblər, belə vəziyyətdə bu xalqdan nə tələb etmək olar? Bəli, lakin bunun təqsiri kim-dədir? Xalqın özündədir!" Kuzmanın sifəti yenə tutulub çəkildi.

Dördüncü stansiyada düşüb araba tutdu. Sürəcü mujiklər əvvəlcə yeddi manat istəyirdilər — Kazakova qədər on iki verst idi, — sonra beş manat yarımlı istədilər. Nəhayət, biri dedi: "Bir üçlük verərsən apara-ram — yoxsa ki, çənə döymek lazım deyil. İndi sizin üçün əvvəlki vaxt deyil..." Lakin danişq ahəngini davam etdirə bilməyib, adı sözləri ilə dedi: "Axı yem hələ də bahadır..." Bir manat yarıma apardı. Palçıq çox dərin, araba balaca idi, yarımcən olan ariq atın qulaqları eşşək qulağı kimi iri idi. Stansiyanın həyetindən yavaş-yavaş tərpəndilər, mujik arabanın yan ağacında oturmuşdu, bütün varlığı ilə ata kömək istəyirmiş kimi kəndir cilovları dartsıdışa-dartsıdışa cani üzüllürdü. Mujik stansiyada łożgalanırdı ki, bu atın "başını saxlamaq olmur", indi isə, görünür, xəcalət çəkirdi. Lakin hər şeydən pis arabaçının özü idi. O, gənc, yekəper, tosqun idi, ayaqlarına çariq geymiş, ağ patava sarılmışdı, qısa çuxasının belinə ip bağlamışdı, sarı saçlarına köhnə papaq qoymuşdu. Ondan toyuq hininin, çətənənin qoxusu gəlirdi, — lap Nuh əyyamının əkinçilərindən idi! Bığsız sifəti ağ idi, boğazı şişmişdi, səsi xırıldayındı.

Kuzma soruşdu:

— Sənin adın nədir?

— Adım Axvanası idı...

Kuzma təəssüflə düşündü: — "Axvanası!"

— Bəs sonra?

— Menşov... Am-ma antixrist!¹

¹ Lamezhəb, mürtəd

Kuzma başını tərpədib onun boğazını göstərdi:

– Pis naxoşluğun var?

Menşov gözünü yana çevirib, burnunun altında dedi:

– Niyə, nə pisbazlıqdır. Soyuq kvas içmişəm...

– Udqunanda ağrıyır?

– Udqunanda – yox, ağrımır...

Kuzma açıqlı-açıqlı dedi:

– Onda, deməli ki, boş-boş çərənləmə. Yaxşısı budur, yuban-mayıb get xəstəxanaya. Yəqin, evlisən, hə?

– Evliyəm...

– Bax, görürsənmi? Uşaqların olanda sən öz pis naxoşluğununu onların hamisəsinə sirayət etdirərsən.

Menşov razılaşdı:

– Buna heç şübhə ola bilməz.

Üzülo-üzülə cilovları dartsıldı. “Yeri-yeri... Sənin öhdəndən gələ bilmirəm, mürtəd!” Nəhayət, bu faydasız məşgələdən el çəkib sakitləşdi. Xeyli susub birdən soruşdu:

– Ay tacır, Dumanı yiğdılara, yoxsa yox?

– Yiğdılara.

– Belə deyirlər ki, Makarov sağdır, – amma tapşırıb bu barədə danışmasınlar...

Kuzma hətta ciyinlərini atdı: Allah bilir bu çöllərdə yaşayanların başlarında nə cür fikirlər dolaşır! O, arabanın quru taxtasında, üstünə kobud kətan salmış bir çəngə küləşin üstündə ezabla oturub, dizlərini qaldırmışdı; yola tamaşa edə-edə düşünürdü: “Gör nə böyük sərvətə malikdir!” qara torpağına söz ola bilməz! Yollardakı palçıq göydür, güclüdür, ağacların yaşıł yarpaqları, otlar, dirrikler qara, sıxıdır... Lakin daxmalar gildən tikilib, balacadır, damları tozəkdəndir. Daxmaların yanında qurumuş su çəlləkləri vardi. Onların içindəki suda, əlbəttə ki, çömçəquyuqlar var... Bu da varlı bir adamın həyəti. Samanlıqda köhnə mərək vardi. Axur, darvaza, daxma – hamısı bir damın altında idi, sünbüülü döyülmüş taxılıın əzil-məmiş küləşi altında. Daxma kərpicdəndi, binanın taxtabəndləri ikiqat idi, pəncəre və qapılar arasındakı boşluq tabaşirlə bəzədilmişdi: birində ağac çəkilmişdi, ağacda yuxarıya sarı, quşatanlara bənzəyən haça xətlər çəkilmiş – yolka əmələ gelmişdi; o birində xoruza bonzər bir şey vardi; pəncərələr də tabaşirlə diş-diş haşıye-

lənmişdi. Kuzma gülümsədi, – “yaradıcılığa bir bax! Vallah ibtidai dövrde yaşayıraq, ibtidai dövrde!” Samanlığın qapılarında kömürlə xaçlar çəkilmişdi, artırmanın yanında böyük qəbir daşı vardi, görünür, babamı, yoxsa nənə özü üçün hazırlamışdı. ...Bəli, varlı həyat idi. Lakin hər tərəfdə zirzibil dizə çıxırdı, artırmada donuz uzanmışdı. Pəncərələr lap balaca idi, evin adamlar yaşayan hissəsində də, yəqin ki, qaranlıq, həmişə darısqallıq idi: taxt, toxuma dəzgahı, nəhəng soba, içi çirkabla dolu ləyən... Aile isə böyük, uşaq da çox idi, qışda quzular, buzovlar saxlayırdılar... həm rütubət idi, həm də elə dəm qazı əmələ gəldi ki, otağı yaşıł buxar bürüyürdü. Uşaqlar isə boyunlarının ardına şapalaq ilisdirəndə – ağlayır, bağırırlar, gəlinlər söyüşürdülər: “Səni görüm ildirim vursun, qancığın biri qançiq!” Bir-birinə deyirdilər: “Səni görüm İsanın dirilən günü tikən boğazında qalsın”; qoca qayınana dəqiqəbaşı tutqacları, kasaları tolazlayır, qara damarlı qollarını çırmayıb gəlinlərinin üstünə çımxırır, cir səslə onları taqətdən düşüncə söyür, ağızının seliyini sıçradasıçrada gah birinə, gah da o birinə lənətlər yağdırırı... Qoca qayınata da kinli, xəstə idi, öyünd-nəsihətlərə hamını zinhara gətirmişdi...

Sonra araba örüşə sarı döndü. Örүşdə yarmarkanı hazırlayırdılar. Bəzi yerdə çadırların bünövrələri görünürdü, çarxlar, gil qablar qalaqlanmışdı; tələsik malalanmış soba tüstülenirdi; bişirilən köklərin ətri gəldi; qaraçılarnın örtülü arabası bozarırdı, onun çarxları yanında zəncirli ovçarkalar şöngümüşdü. Bir az o tərəfdə, hökumət meyxanasının yanında qızlardan, mujiklərdən ibarət six izdiham dayanmışdı, qışqırıqlar eşidilirdi.

Menşov fikirli-fikirli dedi:

– Camaat kef eləyir.

Kuzma soruşdu:

– Nə münasibətlə şadlanır.

– Ümid edir...

– Nəyə?

– Məlum məsələdir, nəyə... cin-şeytana!

Möhkəm boğuq tappılıt eşidilən izdihamın içerisinde kim isə:

– E-eh! – deyə qışqırıq.

Nə əkin əkək, nə biçin biçek, –
Qızlara qoğal daşıyaq!

İzdihamın arxa tərəfində dayanan bəstəboy bir mujik birdən əllərini qaldırdı. Onun əynində hər şey evdar adama məxsus temiz, möhkəm idi – çarıqları da, patavası da, rəngbərəng iplikdən toxunan qaba parçadan tikilmiş təzə şalvari da, qalın göy mahuddan tikilmiş, çox qısalılmış büzməli etəyi olan gödək cuxası da səliqəli idi. O, qəfildən çarığını yumşaqca və çevikliklə tappıldatdı, əllərini qaldırdı, tenor səslə qışqırırdı: "Geri çəkil, tacirə yol ver oynasın!" – Sonra da, aralanmış dairəyə atılıb, ucaboy gənc bir oğlan papağını yan qoyub, çəkmələrini sağa-sola çevirir, böyük məharətlə atılıb-düşürdü, rəqs edə-edə təzə çit köynəyinin üstündən geymiş olduğu qara cuxasını əynindən çıxarırdı. Gənc oğlan qəmgin idi, rəngi qaçmış tərləmişdi.

Dama-dama parçadan tuman geymiş bir qarı əllərini uzadıb hay-küyün, tappıltının içində qışqırırdı:

– Oğlum! Mənim əzizim! Səni and verirəm İsaya yetər. Mənim əzizim, bəsdir – ölürsən!

Oğul birdən başını qaldırdı, yumruqlarını sıxbı, dişini qıcıyaraq, sıfətində qəzəbli ifadə ilə, ayaqlarını tappıldada-tappıldada qışqırırdı:

Kəs, arvad, kəs çox da banlama...

Örüşlə hərəket edən Menşov deyirdi:

– Arvad ondan ötrü özünün axırıncı kətanlarını da satıb. Arvad onu dəlicəsinə sevir, duldur, amma oğlan onu hər gün kötükləyir, sərəxə olub döyür... görünür, elə buna layiqdir.

Kuzma soruşdu:

– O hansı qaydaya görə buna layiqdir?
– Elə o qaydaya... üz verməsin...

Daxmaların birinin yanında, skamyada uzun bir mujik oturmuşdu – tabuta qoyulan ölümən də dəhşətli idi: keçə çəkmələrin içində qıçları ağaç kimi idi, böyük və cansız əlləri ariq dizlərində, sürtülmüş şalvarında hərəkətsiz dayanmışdı. Şapkası qocasayağı alına çəkilmişdi, gözleri üzüntülü, yalvarıcı idi, qeyri-bəşəri ariq sıfəti uzanmışdı, kül rəngi almış dodaqları yarlaçıq idi...

Menşov başı ilə naxoşu göstərib dedi:

– Bu, Çuçendir. İkinci ildir qarnı onu öldürür.
– Çuçen? Bu nədir – onun ləqəbidir?

– Ləqəbi...

Kuzma dedi:

– Axmaqlıqdır!

O biri daxma yanındakı balaca qızı görməmək üçün üzünü yana çevirdi: dala eýilmiş qızın qucağında başı ləçəklə uşaq var idi; qız yoldan ötenlərə diqqətlə baxa-baxa dilini çıxarıb, çeynəyə-çeynəyə qara çörəkdən uşaq üçün əmzik hazırlayırdı... Kənardakı xırmando taxıl anbarları küləkdən uguldayırdı, boş qollu, eýilmiş uyuq titrəyirdi. Çölə tərəf dayanan xırman həmişə xoşagəlməz və cansıxıcı olur, burada isə əlavə olaraq bir uyuq, qara payız buludları, hər tərəfə göyümtül çalar verən buludlar daha ağır mənzərə yaradırdı; çöldən əsən külək viyildayır, üstü açılmış mərəyin yanında, sirkən və boğazotu basmış xırman meydançasında gəzişən toyuqların quyrığunu pirpiçlaşdırırdı...

Üfiqdə göy rəngə çalan meşəni – palid ağacları ucalan iki uzun dərəni – Portoçkalar adlandırdılar. Həmin bu Portoçkaların yanında Kuzmanı şiddetli yağış tutdu. Kazakovadək ara vermədən dolu yağdı. Menşov kəndə yaxınlaşanda atı çaparaq sürdü, Kuzma isə büzüşüb islanmış soyuq qaba kətanın altında oturmuşdu. Soyuqdan əlləri donmuşdu, cuxasının yaxasından boynuna buz kimi soyuq su keçirdi, yağışın altında ağırlaşmış kətandan çürümüş daqqə qoxusu gelirdi... Dolu taqqataqla başına töküldü, parça-parça palçıq üstüne sıçrayırdı, çarxların altında, təkər izlərində su şırıldayırdı, haradasa quzular mələşirdi... Nəhayət, elə bürkü əmələ gəldi ki, Kuzma kətanı başından atdı. Yağış səngiyirdi, hava qaralırdı, arabanın yanından yaşıl örüşlə sürü daxmalara tərəf qaçırdı. Nazik qıçlı qara toğlu sürdən aralı düşmüşdü, ayaqyalın bir arvad islanmış yubkasını başına çəkib toğlunun dalınca yürürdü, onun aq baldırları parıldayırdı. Qərbədə kənddən o tərəfdə hava açılırdı. Şərqdə taxıl zəmirlərinin üzərindəki göyümtül-boz buludlar arasında iki yaşla çalan bənövşəyi qövs dayanmışdı. Çöllerin yaşılığından rütubətli tünd qoxu yayılır. Evlərin istisi və rahatlığı duyulurdu.

Kuzma aq köynəkli və qırmızı yun yubkalı enlikürək qadına müraciətlə qışqırırdı:

– Ağanın həyəti haradadır?

Qadın daxmanın daş astanasında dayanıb, qışqırıq salan balaca qızın əlindən tutmuşdu. Qız elə bərk çığır-bağır salmışdı ki.

Qadın təkrar etdi:

- Həyət? Kimin?
- Ağalığın.

– Kimin? Heç nə eşitmırəm... Eh, yum ağzını, səni görüm səsin kəsilsin! – deyə qadın qışqırıb, qızın əlini elə bərk dartdı ki, qız mayallaq aşdı.

Aynı bir həyətdən soruştular. Enli küçədən ötdülər, sola burulduclar, sonra sağa tərəf dönüb, kiminsə qədim malikanəsinin yanından keçdilər; malikanənin evinin qapı-bacası möhkəm bağlanmışdı; buradan sərt enişdə çayın üzərindən keçən körpüyə tərəf endilər. Menşovun üzündən, saçından, çuxasından su süzülürdü. Onun iri ağ kirpikli, yuyulmuş kök sıfəti daha küt görünürdü. O hara isə qabaq tərəfə maraqla baxırdı. Kuzma da baxdı. O biri tayda, enişli örüşdə qaranlıq Kazakov bağı, geniş həyet göründü; həyeti uçub-dağilan köməkçi binalar və daş hasarın xarabaliqları dövrələmişdi; həyetin ortasında, üç dənə qurumuş şam ağacının arxa tərəfində ensiz boz taxtalardan tikilmiş, pas atmış qırmızı damlı ev var idi. Aşağıda, körpünün yanında bir dəstə mujik dayanmışdı. Qabaqda, yağışın yuyub korladığı yoxusu yolda, üstüörtülü minik arabasına qoşulmuş üç dənə arıq yabı palçığın içinde dartinirdi. Rəngi solğun, qırmızımtıl saqqallı, ağıllı gözləri olan cir-cındırlı, lakin gözəl bir muzdur üçatlı arabanın yanında dayanıb, cilovları dartsıdıra-dartsıdıra, boğazını yırtı-yırtı “N-no! N-no-o!” – deyə qışqırırdı. Mujiklər isə hayküylə, fit vero-verə ona kömək edirdilər. Arabada oturmuş matəm libası, uzun kirpiklərində iki göz yaşı damcıları parıldayan gənc bir qadın isə əllərini məyus halda qabağa uzatmışdı; onunla yanaşı oturmuş sarı biglı tosqun adamin da göy gözlərində məyusluq oxunurdu. Onun tapança tutduğu sağ əlində nişan üzüyü parıldayırdı, sol əli ilə daim özünü yelləyirdi, görünür, dəvə yunundan çuxa geymiş, başındakı mahud papaq peysərinə sürüşmiş bu adama isti idi. Oturacaqla üzbeüzdəki balaca skamyada isə iki uşaq – oğlanla qız oturmuşdu; şala bürünmüş, rəngi ağarmış uşaqlar quzu kimi maraqla ətrafa göz gəzdirirdilər...

Üçatlı arabanın yanından ötərək, uşaqlara laqeydliklə baxan Menşov ucadan və xırıltılı səslə dedi:

– Bu Mişka Siverskidir. Onu dünən yandırıblar... Görünür, bclə cəzaya layiqdir.

Kazakov ağaların işlərini ucaboy, qaba bir adam – keçmiş süvari soldati olan kovxa idarə edirdi. Təzə çalınmış hündür, yaşlı və sulu ot yüklenmiş arabanı həyətə sürən işçi Kuzmaya dedi ki, nöker otağına girib soldata müraciət etmək lazımdır. Həmin gün kovxaya bədbəxtlik üz vermişdi – uşağı ölmüşdü. Ona görə də Kuzmanı qanıqara halda qarşılıdı. O, Menşovu darvazadan bayırda qoyub nöker otağına yanaşanda, kovxanın ağlamaqdan gözləri şişmiş, otağa yanaşanda, kovxanın ağlamaqdan gözləri şişmiş, qasqabaqlı arvadı bağdan cil toyuq aparırdı, toyuq onun qoltuğunun altında dinc oturmuşdu. Köhnə artırmənin sütunları arasında ucaboy bir gənc dayanmışdı, ayaqlarında uzunboğaz çəkmələr olan gənc yan yaxa çit köynək geymişdi. Kovxanın arvadını görəndə qışqırırdı:

– Aqafya, sən onu elə hara aparırsan?

Kovxanın arvadı ciddi və qəmli-qəmli dedi:

– Kəsməyə.

– Bəri ver, mən kəsim.

Gənc oğlan, buludlarla örtülmüş səmadan yenə də yağmağa başlayan yağışa əhəmiyyət verməyib buzxanaya getdi. Buzxananın qapısını açıb. Astanadan baltanı götürdü – bir dəqiqə sonra qısa taq-qıltı eşidildi; xirdaca boynu qızaran başsız toyuq otun üstündə firlандı, qanadlarını çala-çala, çapalaya-çapalaya hər tərəfə tük və qan damcıları səpələyirdi. Gənc oğlan baltanı atıb, bağla tərəf yönəldi, kovxanın arvadı isə toyuğunu götürüb, Kuzmaya yanaşdı:

– Sənə nə lazımdır? .

Kuzma dedi:

– Fyodr İvaniçi gözlə.

– O hardadır?

– Bu saat çöldən gəler.

Kuzma nöker otağının açıq pəncərəsi yanında gözləməyə başladı. Otağa nəzər saldı, ala-toranda soba, taxt, masa, pəncərə yanındaki skamyanın üstündə taxta təknə gördü; balaca tabutda iri başlı bir uşaq var idi, başı açıq idi, kiçik sıfəti göyərmişdi... Masa arxasında kök və kor bir qız oturmuşdu; böyük taxta qaşıqla içiñə süd tökülüb çörək doğranmış kasadan süd içirdi, çörək yeyirdi. Onun başı üzərində milçəklər pətəkdə bal arıları kimi vizildaşıdlar, qızın hərəkətsiz sıfətində gəzişir, sonra da südün içiñə düşürdülər. Lakin kor qız kötük kimi düz oturub ağaran gözünü torana

zilləyərək yeyir, hey yeyirdi. Kuzma dəhşətə gəlib, üzünü kənara چevirdi. Soyuq külek getdikcə şiddətlənir, buludlar havanı qaraldırdı. Həyətin ortasında iki şalban ucalırdı. Şalbanlara tır bənd edilmişdi, tirdən müqəddəs surət kimi, böyük çuqun lövhə asılmışdı, deməli ki, gecələr qorxduqları üçün çuqunu döyəcləyirdilər. Həyətdə arıq tazılardan uzanmışdı. Səkkiz yaşında bir oğlan onların arasına yürüür, başında böyük qara papaq olan ağbaş qardaşını əl arabasında gəzdirirdi, – araba cir-cir cırıldayındı. Ev boz, böyük və biçimsiz idi, həm də, yəqin ki, bu cür toranlıqda adamı burada qəm-qüssə basırdı. “Heç olmazsa, işiq yandırıydılar” – deyə Kuzma fikirləşdi. O lap yorulmuşdu, ona elə gəldi ki, şəhərdən çıxdığı vaxtdan az qala bir il keçmişdir...

Axşamı və gecəni isə bağda keçirdi. Kovxa çöldən at belində gəlib, acıqlı-acıqlı dedi ki, “bağ çoxdan kiraya verilib”; gecələmək haqqındaki xahişə isə həyasızcasına heyrət etdi: “Əcəb ağıllısan ha! – deyə qışkırdı, – yaxşı karvansara tapıbsan! Sizin kimiləri indi çox avaralanır...” Lakin rəhmət gəldi – bağda, hamamda gecələməyə icazə verdi. Kuzma Menşovun haqqını verdi, evin yanından ötüb, cökə xiyabanının darvazasına tərəf getdi. Qaranlıq və açıq pəncərələrdən, milçəklərdən qorunmaq üçün çekilmiş dəmir torların arxasından royalın sədaları eşidilirdi; royalın sədalarını təmtəraqlı vokalizlərlə oxuyan kiminsə gözəl səsi batırırdı; bu cür musiqi nə bu axşama uyğun idi, nə də malikanəyə. Baş tərəfi sanki dünyanın qurtaracağı olan, üzərində buludlu səmanın tutqun ağardığı maili xiyabanın palçıqlı qumunda Kuzmaya tərəf aram-aram tünd sarı geyimli bir mujik gəldi; onun əlində vedre vardi, qurşaqsızdı, ayaqlarında ağır çəkmələr vardi, başı açıq idi. Mujik yeriye-yeriye vokalizləri dinləyərək kinayə ilə:

– Gör ha, gör ha! – deyirdi. – Bax-a, gör nə haray salib!

Kuzma soruşdu:

– Kim haray salib?

Mujik başını qaldırıb dayandı. Güle-gülə dedi:

– Ağcazadə. Deyirlər, yeddi ildir beledir!

– O hansıdır, toyuğun başını kəsənmə?

– Y-ox, başqası... əshi, hələ bu nədir! Bəzi vaxt bağırı-bağırı deyir: “Bu gün sən, sabah mən”. Lap bəladır!

– Yəqin, təhsil alır?

– Əcəb də təhsildir!

Bütün bunları mujik sanki laqeydliklə, ağızucu, ara verə-verə söyləyirdi, lakin elə kinli, kinayə ilə danışındı ki, Kuzma onun üzünə diqqətlə baxdı. Səfəhə oxşayırdı. Saçları dümdüz, girdələmə idi. Sifəti balaca, ifadesiz, qədim rus, Suzdal sifəti idi. Çəkmələri çox böyük idi, bədəni arıq, elə bil ki, taxtadandı. Yuxulu, iri bəbəkləri altındakı gözləri qırğı gözü kimiydi. Göz qapaqlarını endirəndə adı bir səfəh olurdu, qaldıranda hətta bir az qorxunc görünürdü.

Kuzma soruşdu:

- Sən bağda yaşayırsan?
- Bağda. Bəs ayrı harada?
- Sənin adın nədir?
- Mənimmi? Akim... Bəs sənin?
- Mən bağ tutmaq isteyirdim.
- Paho... tapıbsan!

Akim kinayə ilə başını bulayıb yoluna davam etdi.

Külək getdikcə şiddətlənir, yamyaşıl ağaclarдан su zərrələri sıçrayırdı; bağdan o tərəfdə, haradasa aşağılarda, göy guruldayırdı, solğun mavi şəfəqlər xiyabana işiq saçırı, hər tərəfdə bülbüllər oxuyurdu. Bu qalay rəngi alan ağır buludlu səma altında, küləkdən əyilən ağacların, islanmış six kolların arasında bülbüllərin belə səylə, bu cür inadlı bihuşluqla şirin-şirin ötməsini, böyük həvəslə cəhcəh vurmasını heç cür başa düşmək olmurdu. Lakin gözətçilər belə küləkli havada gecələri necə keçirirdi, cürük daxmanın talvari altındakı nəm küləşin üstündə necə yata bilirdiler – bu daha təəccüblü idi.

Onlar üç nəfər idilər. Hamısı da naxoş idi. Biri gənc, keçmiş şatır, indi isə səfil idi, qızdırma xəstəliyindən şikayətlənirdi, ikincisi, Mitrofan da səfil idi; o “mənim elə bir naxoşluğun yoxdur, ancaq kürəyimin ortası soyuyur” desə də vərəm idi; Akimin “gözləri zəif idi” – çox zəif və qansız olduğu üçün toranda pis göründü. Kuzma pambıq kofta geymiş, rəngi solğun və mehriban şatır daxmanın yanında çömbəlmişdi; özü də arıq, zəif qollarını çırmayıb, taxta kasa-da dari yuyurdu. Vərəmli Mitrofan bəstəboy, enlikürək, sifəti qara, başdan-ayağa islanmış cir-cindir içində idi, köhnə at dırnağı kimi cod olan yırtıq çarıq geymişdi. O, şatırın yanında dayanıb, ciyinlərini qaldırılmışdı, halqalanmış və heç bir şey ifadə etməyən parlaq qumral gözlərini zilləyib şatırın gördüyü işə tamaşa edirdi. Akim vədrəni

gətirib daxmanın qabağındakı torpaq sobanı alışdırdı. O, daxmaya girib oradan çəngə-çəngə quru küləş seçib gətirir, yenə çuqun qazanın altında tüstülonən ocağa tərəf gedir, daim burnunun altında nəsə deyirdi, fişilti ilə nəfəs alır, iş yoldaşlarının onu lağla qoymalarına kinayə ilə, sırlı tərzdə, etinəsizliqlə gülümsəyirdi, arabir də kinli-kinli və məharətlə onların sözünü ağızında qoyurdu. Daxmanın yanındaki nəm skamyada oturmuş Kuzma isə gözlerini yumub, gah danışığı, gah da bülbüllərin cəh-cəhini dinləyirdi; solğun şimşəklər-dən və göy gurultusundan titroyen tutqun səmanın altında xiyabanda rütubətli külək əsəndə onun üstünə buz kimi soyuq zərrələr səpələnirdi. Acıdan və tütündən qarnı quruldayırdı. Ona elə gəldi ki, sıyıq heç vaxt bişib hazır olmayıacaq; bir fikir onun başında daim dolaşırırdı: düşünürdü ki, bəlkə, o özü də, bu gözətçilər kimi, bu cür vəhşi heyvan həyatı ilə yaşamalı olacaqdır... Onu şiddetli külək də, uzaqdan gələn yeknəsəq göy gurultusu da, bülbüllər və Akimin aram-aram dediyi sözlər də, laqcydcəsinə acı danışığı da, onun cir səsi də əsəbiləşdirirdi.

Şatır kələkbaz sadəliklə Akimi elə salib Kuzmaya baxır, onu da Akimin dediklərinə qulaq asmağa dəvət edirdi:

– Akimuşa, sən özünə heç olmazsa kəmər alaydın.

Akim qaynayan qazandan uzun qaşıqla köpüklü horra çıxara-çıxara fikri dağınış halda rişxəndlə cavab verirdi:

– Sən bir səbr elə. Sahibkarın yanında yayı başa verək, onda sənə cırıldayan çəkmələr alaram.

– “Çığıldayan!” Mən bunu səndən xahiş eləmirəm.

– Amma özün çarixlarda gəzirsin!

Akim qayğıkeşliklə qaşıqdakı horranın dadına baxdı. Şatır dilxor olub köksünü ötiirdü:

– Biz haradan çəkmə geyə bilərik?

Kuzma dedi:

– Əş, qurtarın bu söhbəti, yaxşısı budur, deyin görüm siz bura-da necə dolanırsınız. Yəqin hər gün yediyiniz elə ancaq sıyıqdır?

Akim ona tərəf dönmədən, qaşığı yalaya-yalaya soruşdu:

– Bəs sənə nə lazımdır könlünə balıq, vetçina düşüb? Belə olsaydı, pis olmazdı: səkkizdə bir araq, üç girvənkə naqqa balıq, bir tike vetçina, meyvə çayı... Amma bu sıyıq deyil, horralar horrasıdır.

– Bəs kələm şorbası, duru xörek bisirirsınızmi?

– Bizdə, qardaş elə hey kələm şorbası olub, özü də necə şorba! İtin üstünə atsaydin – tük'ləri töküldərdi!

Kuzma başını yırğaladı:

– Axı sən xəstə olduğun üçün belə kinlisən! Bir az müalicə olunaydın...

Akim cavab vermədi. Ocaq sönürdü, çuqun qazanın altında bir qalaq köz qızarrırdı; bağa qaranlıq çökür, zülmətə qərq olurdu; Akimin köynəyini yelledən külək gücləndikcə mavİ şəfəqlər üzlərə solğun işıq salırdı. Ağaca söykənmiş Mitrofan Kuzma ilə yanaşı oturmuşdu, şatır cökə ağacının altındakı kötükde oturmuşdu. O Kuzmanın son sözlərini cəidəndə ciddi görkəm aldı.

Şatır itaətkarlıqla və qəmli-qəmli dedi:

– Amma mən belə güman edirəm ki, hər şey ancaq Allahın ixtiyarındadır. Allah adama can sağlığı verməsə, heç bir həkim sənə kömək cdə bilməz. Bax, Akim doğru deyir: əcəlin çatmayıncı ölməyəcəksən.

Akim oda baxa-baxa, həkimlər sözünü xüsusi bir açıqla, kəskin tələffüz edərək Şatırın sözünü:

– Həkimlər! – deyə qüvvət verdi. – Həkimlər, qardaş, öz ciblərini güdürlər. Mən həmin bu həkimin gördüyü işlər üçün onun bağırsaqlarını bayıra tökərdim!

Kuzma dedi:

– Hamısı cib güdmür.

– Mən hamısını görməmişəm.

Mitrofan ciddi:

– Bir halda ki, görməyibsən, yalan danışma, – dedi.

Lakin bu dəm kinayə ilə damışıb, özünü sakit aparan Akim birdən özündən çıxdı. Qırğı gözlerini bərəltdi, qəfil yerindən qal-xaraq, sarsaqcasına hirslenib bağırdı:

– Nə? Mən yalan danışram? Sən xəstəxanada olubsan? Olub-san? Amma mən olmuşam! Mən orada yeddi il oturmuşam, – sənin o doktorun monə çoxmu bulka verirdi? Coxmu?

Mitrofan onun sözünü kəsdi:

– Əş, ay axmaq, axı bulka hamı üçün deyil. Bunu naxoşluğa görə verirlər.

Akim bağırdı:

– Hə! Naxoşluğa görə! İndi ki, clədir, qoy bulka onun gözünə girsin, qarnı yırtılsın!

Sonra da qeyzli-qeyzli ətrafına göz gəzdirdi, uzun qaşığı "horralar horrasının" içində tullayıb, daxmaya getdi.

Akim orada fişilti ilə nəfəs ala-alə, lampanı yandıranda, daxma elə bil səliqeli göründü. Sonra haradansa, damın altından qaşıqlar çıxartdı, onları masanın üstünə atıb qışqırdı: "Di, sıyığı getirin görek!" Şatır qalxıb çuqun qazanı götürməyə getdi. Kuzmanın yanından ötəndə dedi: "Buyura bilərsiniz". Lakin Kuzma ancaq çörək xahiş etdi, duzlayıb ləzzətlə çeynəyə-çeynəyə, yenə skamyanın yanına qayıtdı. Hava tam qaralmışdı. Küləkdən sanki şışirdilən solğun-mavi işıq xışıldayan ağaclarla daha süretli və daha parlaq işıq saçırı. Hər dəfə de şimşek çaxanda ölgün-yaşıl yarpaqlar bir anlığa gündüz kimi aydın görünür, sonra isə hər şeyin üzərinə cəhənnəm zülməti çökürdü. Bülbüller susmuşdular, ancaq birisi lap daxmanın üstündə şirin-şirin ötür, cəh-cəh vururdu. Kuzma düşüñürdü: "Hətta heç soruşmadılar da, mən kiməm, haradan gəlmisəm? Lənətə gəlsin belə xalqı!" Üzünü daxmaya tutub zarafatla qışqırdı:

— Akim! Sən heç soruşmadın da, mən kiməm, haradan gəlmisəm?

Akim cavab verdi:

— Axi sən mənim nəyimə gərəksən?

Şatırın səsi eşidildi:

— Bax mən ondan ayrı bir şey soruşmuram. Dumadan o nə qədər torpaq almaq ümidiindədir? Sən necə düşünürsən, Akimuşka, hə?

Akim dedi:

— Mən savadlı deyiləm. Sən təzəkdən daha yaxşı görürsən.

Şatır görünür, yenə dilxor oldu: bir dəqiqə araya sükut çökdü.

Mitrofan dedi:

— O bizim qardaşımız barədə deyir. Mən bir dəfə söyləyirdim ki, Rostovda yoxsul camaat, yəni proletariat, qışda canlarını təzəklə qurtarırlar...

Akim sevincək sözə qarışdı:

— Çıxır şəhərin kənarına, soxulur, təzəyin içində. Donuzdan pis soxulmur, dərdi də az olur.

Mitrofan onun sözünü kəsti:

— Gicbəsər! Nə hırıldayırsan? Yoxsulluq boğazına çökəndə soxulursan!

Akim qaşığı salıb yuxulu-yuxulu onun üzünə baxdı. Yenə də qəfil özündən çıxıb ifadəsiz qırğı gözlərini bərəldərək dəlicəsinə qışqırırdı:

— Hə-e! Yoxsulluq! Saat hesabı işləmək isteyirdin?

Mitrofan da öz daqomey burun pərələrini şişirdərək parlaq gözlerini Akimin üzünə zilləyib, gözünün içində baxa-baxa qəzəblə qışqırırdı:

— Bəs necə? İyirmi saat iyirmi qəpiyə?

— Hə-e! Sənin hər saatına bir manat verilməlidir? Yamanca acgöz, simicsən, qarnın yırtılsın!

Mübahişə tez qızışlığı kimi, tez də soyudu. Bir dəqiqə sonra Mitrofan horradan ağızı yana-yana sakit-sakit deyirdi:

— Omu acgöz deyil?! Əshi, o kor şeytan bir qəpik üçün mehrabda özünü boğar. İnanırsınız mı, arvadını on beş qəpiyə satmışdır! Allah haqqı zarafat eləmirəm. Orada bizim Lipetskidə belə bir qoca var, adı Pankovdur, o da keçmişdə bağbanlıq edirdi. Amma indi dincəlir, bu işi olduqca xoşlayır...

Kuzma soruşdu:

— Deməli, Akim də Lipetskəndir?

Akim laqeydliklə:

— Studenka kəndindənəm, — dedi, elə bil ki, söhbət heç onun haqqında deyildi.

Mitrofan təsdiq etdi:

— Qardaşının yanında yaşayır. Torpaq, həyat onunla şeriklidir, amma ki, hər halda, sarsaq vəziyyətindədir, arvadı da, əlbəttə ki, onu atıb qaçı, — lap ele bu əhvalatın ucbatından. Pankovla sövdəleşib on beş qəpik aldı ki, onu gecə, öz əvəzinə arvadının yanına buraxsın — buraxdı da.

Akim qaşığı masaya vura-vura lampaya baxır, dinmirdi. O yeyib doymuşdu, ağızını silib, nə barədə isə fikirləşirdi. Nəhayət, dedi:

— Yalan danışmaq, balam, yer şumlamaq deyil. Lap elə buraxmışam, bundan arvad solacaqdı?

Qulaq asa-asə dişini ağartdı, qaşlarını qaldırdı, onun balaca Suzdal sifətində qəmli sevinc ifadəsi göründü, sifətini iri cod qırışlar bürüdü.

Akim səsi bərk xırıldaya-xırıldaya dedi:

— Onu tūfenglə nə aşırmaq olardı! Kəlləmayallaq aşırılardı!

Kuzma soruşdu:

- Sən kimin haqqında deyirsən?
- Bülbülü deyirəm...

Kuzma dişini qıcadı, fikirləşib dedi:

- Amma sən əclaf mujiksən, vəhşisən.

Akim:

– İndi öp mənim g... – dən, – deyə cavab verdi. Sonra hıçqırıb qalxdı.

– Yaxşı, işiğι əbəs yerə yandırıq?

Mitrofan maxorka bükməyə başladı, Şatır qaşıqları yiğdi, o isə masanın arxasından qalxdı, dalını lampaya çevirib, tələsik üç dəfə xaç vuraraq, birdən belini büküb daxmanın qaranlıq bucağına təzim etdi; lif kimi düz saçlarını silkələdi, üzünü qaldırıb, piçılıt ilə dua oxudu. Onun böyük kölgəsi daxmadakı taxta yeşiklərə düşüb bölündü. O yenə xaç vurub, yenə birdən belini bükərək, təzim etdi, -- Kuzma indi ona nifretlə baxırdı. Bax, Akim dua edir hünərin var ondan soruş, Allaha inanırımı! Onun gözləri hədəqəsindən çıxar! Məgər o, tatar-zaddır!

Kuzmaya elə gəldirdi ki, şəhərdən çıxdığı bir ildir, indi daha heç vaxt gedib oraya çata bilməyəcək. İslanmış papağı ona ağırlıq edirdi, çirkli çəkmələrin sıxlığı yüzümüş ayaqları sizildiyirdi. Sifəti bir gündə küləkdən qaralmışdı, üzü yanındı. Kuzma skamyadan qalxıb rütubət havada külək əsən tərəfə, çölə sarı açılan darvazaya, çoxdan başlı-başına qalmış qəbiristanın bomboş sahəsinə tərəf getdi. Daxmadan palçıığa zəif işıq düşürdü, lakin Kuzma uzaqlaşan kimi Akim lampanı püflədi, işıq söndü, dərhal gecənin qaranlığı çökdü. Mavimtraq şimşek qəfildən daha güclü çaxdı, bütün səmaya, hamam olan yerdəki uzaq şam ağaclarına qədər, bağın bütün künc-bucağına gur işıq saçıb aydınlaşdırıldı, birdən hər tərəfi, hər şeyi elə zülmət bürüdü ki, başı hərləndi. Yenə haralardasa uzaqlarda göy guruldu. Kuzma bir az dayandı, darvazada tutqun işıq keçən yer görüb, bəndin yanından uzanan yola çıxdı; xııldayan qocaman cökələrlə ağcaqayınların yanından ötüb aram-aram var-gəl etməye başladı. Sonra zülmət yeno dörindən parçalandı, yağış damcıları parıldadı, bomboş sahədə, ölgün-mavi işıqda islənmiş, boynu nazik at figurası peydə oldu. Boş sahədən o tərəfdə, zil qaranlıqda yaşıla çalan boz, solğun yulaf zəmiləri görünüb, yox oldu, at isə başını qaldırdı. Kuzma dəh-

şətə gəldi. O, geri darvazaya tərəf addımladı. Ölləri ilə yoxlaya-yoxlaya küknarlıqdakı hamama çatanda yağış elə siddətlə yağmağa başladı ki, onun ağılına, uşaqlıqda olduğu kimi, daşqın haqqında qorxunc fikirlər gəldi. Kuzma kibrit yandırdı, balaca pəncərənin yanında enli taxt gördü, kaftamını qatlayıb, taxtın baş tərəfinə atdı. Qaranlıqda taxta qalxdı, köksünü dərindən ötürüb, qoca sayağı arxa-sı üstə uzandı; yorğun gözlərini yumdu. Aman Allah, bu nə mənasız, nə ağır səfər oldu! Necə oldu ki, o buraya gəlib çıxdı? Ağalıq evi də qaranlığa bürünmüdü, şimşəklər ötəri olaraq, oğrun-oğrun aynalar da eks olunurdu... daxmada, siddətlə yağış altında Akim yatmışdı... Bax, bu hamamda, əlbəttə ki, dəfələrlə şeytan görüblər. Akim heç olmasa şeytana əməlli-başlı inanırımı? Yox. Buna baxmayaraq, inamlı söyləyir ki, bir dəfə onun mərhum babası – mütləq babası və mütləq mərhum – yem dalınca mərəyə gedibmiş, görür ki, it kimi qıllı bir şeytan bardaş qurub kəndirin üstündə oturub. Kuzma bir dizini qabağa verib bileyini alına qoyaraq köksünü ötürə-ötürə, qəmgin-qəmgin mürgüləməyə başladı.

Yayı yer gözləyə-gözləyə keçirdi. Bağlar haqqındaki xəyalları çox sarsaq çıxdı. Şəhərə qayıdaraq, öz vəziyyətini yaxşı-yaxşı götür-qoy etdi, mağaza xidmətçisi, kontoru yeri axtarmağa başladı; sonra hər cür işlə razılaşdı, – ta ki, çörək pulu çıxayıd. Lakin axtarışlar, çalışıb-çapalama, xahişlər əbəs idi. Şəhərdə Kuzma çoxdan böyük tühaf bir adam kimi məshurlaşmışdı. Əyyaşlıq və avaralıq onu gülünc etmişdi. Oňun həyatı şəhər əhlini əvvəlcə hey-rete salırdı, sonra şübhəli göründü. Əslində bu doğru idi. Harada görünüb ki, onun yanında olan bir meşşan karvansarada yaşasın, subay şarmankası kimi dilənçi olsun: onun bütün əmlakı sandıqça, bir də köhnə ağır çətirdən ibarət idi! Kuzma aynada özünə baxma-ğaya başladı. Doğrudan da, onun karşısındakı bu adam nə cür məxluq idi? “Ümumi otaqda” səfərə çıxan və səfərdən qayıdan adamların arasında gecələyir, səhərçəyi istidə sozala-sozala bazara, meyxanalara yollanaraq, orada iş yeri haqqında şayılərə qulaq asır; nahardan sonra yatır; sonra da pəncərənin qabağında oturub müta-liə edir... Özünü anarxist adlandıran və anarxistin nə demək olduğunu ağılli-başlı izah edə bilməyən bu ariq və acliqdan, ağır fikirlərdən saçları ağarmış meşşan dünyada kimin üçün və nədən ötrü yaşıyır? Oturub oxuyur, köksünü ötürüb, otaqda var-gəl edir,

çömbəlib sandıqçasını açır; didilmiş kitabçaları və əlyazmalarını səliqəye salır, iki-üç dənə rəngi solmuş yanyaxa köynəklərinin, uzun ətəkli köhnə sürtükunun, jiletinin, saralıb solmuş yaş kağızının yerini dəyişir, səliqə ilə yiğirdi... Bəs sonra nə edəydi?

Yay da qurtarmırkı ki, qurtarmırkı. İndi şəhər cəhənnəm kimi isti, quraqlıq idi. Karvansaranın küncdəki evi günün altında yanındı. Gecələr bürküdən qan adamın beyninə vururdu; açıq pəncərələrdən eşidilən hər bir səs onu yuxudan oyadırdı. Samanlıqda birlərin əlindən, xoruzların banından və peyin damının üfunetindən yatmaq mümkün deyildi. Bütün yay ərzində, Voronejə getmək xəyalı Kuzmanın fikrindən çıxmırkı. Heç olmazsa qatardan-qatara qədər Voronejin küçələrində gəzib-dolaşmış, tanış qovaqlara, şəhər kənarındaki həmin balaca mavi evə tamaşa etmək pis olmazdı... Axı nə üçün? On-on beş manat sərf edib, sonra şam yandırmaqdan, buldan özünü məhrum etmək? Bir də ki, yaşılı adamın sevgi xatirələrinə qapılması ayıbdır. O ki, qaldı Klaşaya qızın onunmu qızı olduğu hələ melum deyil. Qızı o iki il bundan əvvəl görmüşdü: qız pəncərənin qabağında oturub, krujeva toxuyurdu; görkəmindən məlahətli və təvazökar idi, lakin anasına, ancaq anasına bənzeyirdi...

Payız yaxın Kuzma inandı ki, ya müqəddəs yerlərə, hər hansı bir monastırı getmək lazımdır, yaxud da sadəcə olaraq ülgüclə boğazı üzmək lazımdır. Payız başlanırdı. Bazardan alma, gavah qoxusu gəlirdi. Gimnazistləri götirmişdilər. Günsə Şşepnaya meydənin arxasına enməyə başlamışdı; axşam darvazadan çıxaraq dördyol ağzını keçəndə adamın gözü qamaşırı; uzaqda meydana direnən küçənin sol tərəfini cansıxıcı parılıtı bürümüşdü. Bariların dalındakı bağları toz, hörümçək toru basmışdı. Qabaqdan Polozov gəlirdi, — o, plaşa bənzeyən kişi paltosu geymişdi, lakin şlyapanı dəyişib başına dəmir nişanlı papaq qoymuşdu. Şəhər bağında heç kəs yox idi. Musiqiçilərin balıqqulağına bənzeyən çalğı yeri bağlanmışdı; yayda kumis və limonad satılan köşk bağlanmışdı; taxta bufet bağlanmışdı. Bir dəfə Kuzma bu çalğı yerinin yanında oturub, elə qüssələnmişdi ki, artıq ciddi olaraq özünü öldürmək haqqında fikirləşirdi. Günsə batırıldı, onun şəfəqi qırmızımtıl idi; xiyabanda xırda çəhrayı yarpaqlar uçurdu, soyuq külək əsirdi. Kilsədə gecə ibadətinə səsləyən zənglər çalınırı; bu müntəzəm gur zəng sədaları, qəza, şənbə zənglərinin səsləri altında onun qəlbi dözlüməz

dərəcədə sizildiyirdi. Birdən çalğı yerinin altında öskürək səsi eşildi, kim isə boğazını artdı... "Motka" – deyə Kuzma düşündü. Doğrudan da, pillekənin altından Ördəkbaş Motya çıxdı. Onun ayaqlarında sarı soldat çəkmələri vardi, üstünə un səpolonmış çox uzun gimnazist mundırı geymişdi, görünür, bazar camaati oylənmişdi, — başına dəfələrlə çarxların altına düşmüş həsir şlyapa qoymuşdu. O, gözlərini açmadan, tüpürə-tüpürə və kefli olduğu üçün valaylaya-valaylaya, Kuzmanın yanından ötdü... Göz yaşlarını zorla saxlayan Kuzma özü onu səslədi.

— Mot! Gəl söhbət edək, papiroş çekək...

Motya qayıtdı, skamyada oturub qaslarını tərpədə-tərpədə, yuxulu-yuxulu maxorka bükməyə başladı. Lakin deyəsən, onunla yanaşı oturan və öz taleyindən ona şikayətlənən adamın kim olduğunu yaxşı dərk etmirdi...

Ertəsi gün həmin Motya Kuzmaya Tixonun kağızını gətirdi. Sentyabrın axırında Kuzma Durnovkaya köcdü.

III

İlya Mironovun Durnovkada iki il yaşadığı çox uzaq keçmişdə Kuzma balaca uşaq idi, onun hafizəsində ancaq Durnovkanı hər tərəfdən əhatə edən yamyaşıl etirli çətənəlik və bir qaranlıq gecə qalmışdı. Həmin gecə kənddə heç bir işq yanmırıldı. İlyanın daxmasını yanından isə qaranlıqda köynəkləri ağaran "doqquz qız, doqquz arvad, on dul" gedirdilər; hamısı ayaqyalın, başıaçıq idi, əllərində süpürgələr, dəyənəklər, dirmiqlər vardi; soba qapaqlarını, tavaları elə döyəcəyirdilər ki, qulaqbatriçi cingilti və taqqıltı səsləri hər tərəfi bürümüşdü, bütün bu səsləri də çılğincasına xorla oxunan mahni sədaları batırırdı: Dul qadın xışı çəkib aparırı, onunla yanaşı əlində böyük müqəddəs surət tutan qız yeriyirdi, qalanları isə zəng çalır, taqqıldadırıdılardı, dul qadın pəsdən:

Amansız ölüm,
Bizim obadan
Gen dolan, gen qaç!

— deyə oxuyanda xor, cənəzə duası kimi, uzada-uzada dəm tuturdu:

Biz yer əkirik,

— özləri də qəmli-qəmli, kəskin boğaz sədaları ilə ağız-ağıza verirdilər:

Bir əldə buxur, birisində xaç...

İndi Durnovka zəmilərinin görkəmi adı idi. Kuzma Verqladan gedəndə kefi kök, bir az dəm idi, — Tixon İlyič nahar vaxtı ona naliv-kaya qonaq ctmışdı, bu gün çox rəhmdil idi, — həm də onun ətrafında uzanıb gedən şumlanmış quru boz düzənliliklərə məmnuniyyətlə tamaşa edirdi. Az qala yay günü kimi günəş, təmiz hava, açıq-mavi rəngli aydın səma, — hər şey onu sevindirir, uzunmüddətli rahatlıq vəd edirdi. Xışla kökündən çıxarılmış boz, kələ-kötür yovşan o qədər idi ki, onu arabalarla daşıyırıldılar. Malikanənin lap yanında şumluqda süüsünü şalğamlı bir at dayanmışdı; atın qoşuluğu arabaya hündür yovşan qalaqlanmışdı; arabanın yanında isə ayaqyalın Yakov uzanmışdı, onun oynında toza bulaşmış qısa şalvar və uzun poskon köynək vardı; böyük boz köpəyi böyrü ilə basıb qulaqlarından yapışmışdı. Köpek mirildiyir və əyri-əyri baxırdı.

Kuzma qışkırdı:

— Olmaya qapır?

Yakov əyri saqqalını qaldırıb tələsik cavab verdi:

— Yaman yırtıcıdır, öhdəsindən gələ bilmirəm! Atların başına tullanır...

Kuzma məmnun halda güldü. Mujik, əsl mujik, bozqır da əsl bozqırdır!

Yol isə enişə gedirdi, ona görə üfüq daralırdı. Qabaqda mərəyin təzə dəmir damı yaşıla çalırdı, uzaqdan elə bil ki, kiməsiz alçaq bağın içində batmışdı. Bağdan o yana qarşı tərəfdəki yamacda palçıq kərpiclərdən tikilmiş küləş damlı daxmalar uzun sira ilə düzülmüşdü. Sağda, əkin yerlərindən o tərəfdə malikanənin kənddən ayırmış geniş dərə ilə birləşən böyük dərə uzanırdı. Dərələrin birləşdiyi yerdəki burnunda iki açıq yel dəyirmanının pərləri görünürdü; dəyirmanları təkhəyətli kəndlilərin — Mısovluların — Oksa onları belə adlandırdı, — bir neçə daxması dövrələmişdi, bir də ki, ölüsdə tabasırla ağardılmış məktəb görünürdü.

Kuzma soruşdu:

— Bir de görüm, uşaqlar oxuyurlarmı?

Oksa dedi:

— Əlbəttə, onların şagirdi yaman şeydir!

— Nə şagird? Olmaya, müəllim demək istəyirsən?

— Hə, müəllim, hamısı birdir. Uşaqları elə öyrodib — lap keşin isteyən. Soldatdır. Uşaqları yaman döyür, amma ki, hər şeyi qaydaya salıb! Biz bir dəfə Tixon İlyičlə məktəbə getmişdik, hamısı birdən ayağa qalxıb necə bağırıldılar:

“Salaməleyküm!” — Lap soldat kimi öyrəniblər!

Kuzma yenə güldü.

Araba anbarın yanından ötdü, kiçik bağçanın yanından keçən çala-çuxur yolla gedib, sola, uzunsov həyətə buruldular; qurumuş, günəş altında zər kimi parıldayan həyətə girəndə, hətta Kuzmanın qəlbə çirpindi; nəhayət, o, evdə idi. Kuzma artırmaya qalxdı, astanadan adladı, belini əyib, dəhlizin küncündəki qaranlıq müqəddəs surətə baş əydi...

Evlə üzbezədə, arxası Durnovkaya, geniş dərə tərəfdə anbarlar vardi. Evin artırmasından, azca sol tərəfdə Durnovka, sağda burunun bir hissəsi, yeldəyirmanı və məktəb görünürdü. Otaqlar kiçik və boş idi. Kabinetə çovdar tökülmüşdü, zalda və qonaq otağında, otura-caqları yırtılmış olanancaq bir neçə stul var idi. Qonaq otağının pəncərələri bağa açılırdı; Kuzma bütün payız fəsli pəncərələri bağlamayıb, bu otaqda, ortası çökmiş divanda yatırdı. Döşəmə heç vaxt süpürülmürdü; aşpaz əvəzinə ilk vaxtlar, gənc Durnovun keçmiş məşuqəsi olan dul qadın Odnodvorka işləyirdi; bu qadın öz uşaqlarına baxmalı, özü üçün də bir şey hazırlamalı, həm də Kuzma ilə onun işçisinə qulluq etməli idi. Səhərlər samovarı Kuzma özü qaynadırdı, sonra zalda pəncərənin qarşısında oturub alma ilə çay içirdi. Səhərin şəfəqində dərədən o tərəfdə kəndli damlarından qatı tüstü ucalırdı. Bağdan təravətli ətir saçılırdı. Günorta isə günəş kəndin üzərində dayanırdı, həyət isti olurdu, bağda sakit-sakit əvan yarpaqlar tökən ağcaqayın və cökə ağacları qızarırdı. Günəşdən isinən göyərçinlər bütün gün aydın səmada təzə küləş saralan mətbəx damında yatırdılar. Nahardan sonra xidmetçi istirahət cdirdi. Odnodvorka evə gedirdi. Kuzma isə gəzib-dolaşındı. Günəş, bərk yol, qurumuş yovşan, mavi kasının ürəkaçan rəngi və məşə albalısının havada sakit-sakit uçan narin tükləri onu sevindirirdi; o, bütün bunlara tamaşa edə-edə xırmana yollanırdı. Çöldəki şumluqlar gün

işığında ipək hörümçək toru kimi parıldıyırı, onları ucsuz-bucaqsız ənginliklərə çəkirdi. Dirrikdəki quru ayıpəncələrinə payız bülbülləri qonmuşdu. Xırmandan, dörin sükut içorisində, qızmar günəş altınnda cinciramlar səs-səsə vermişdilər... Kuzma xırmandan adlayıb təpədən aşır, malikanəyə bağla, küknarlıqla qayıdırı. Bağda məşşanlarla, bağ kirayə edənlərlə, yərə tökülmüş meyvəni yiğışdırı Cavan qız və Koza ilə söhbat edir, onlarla birlikdə ən yaxşı yetişmiş meyvələrin töküldüyü gicitkən kolluqlarının arasına girirdi. Bəzən o, kəndə, məktəbə yollanırdı...

Təbiotən sarsaq olan soldat-müəllim qulluqda lap başını itirmişdi. Bu adam görkəmindən ən adı bir mujik idi. Lakin həmişə elə qeyri-adi danışır və cələ cəfəngiyat söyləyirdi ki, adam çəşbaş qalırı. O daim nəyəsə misilsiz bir hiyləgərliklə gülümsəyir, gözlerini qiyib müsahibinə lütfkarlıqla baxır, suallara heç vaxt birdən cavab vermirdi.

Kuzma ilk dəfə məktəbə gələndə ondan soruşdu:

– Sənin adın nədir?

Soldat gözlərini qiyib fikirloşdu. Nəhayət, aram-aram dedi:

– Adsız toğlu da qoyundur. Lakin mən də sizdən soruşuram: Adəm addır, yoxsa yox?

– Addır.

– Belə. Məsəl üçün, o vaxtdan indiyədək nə qədər adam ölüb?

Kuzma dedi:

– Bilmirəm. Sən bunu nəyə görə soruştursan?

– Ona görə soruştaram ki, biz bunu doğulandan bəri başa düşə bilməmişik! Məsələn, mən soldat və mehtərom. Bu yaxınlarda yarmarkada gəzinirdim. Gördüm xondəkdə at var. O saat getdim nahiyyə pristavının yanına: Belə bir əhvalat var, dedim, zati-alitəri. Soruştı: “Sən bu atın başını qələmucu ilə kəsə bilərsənmi?” Dədim: “Böyük məmnuniyyətlə!”

Kuzma soruştı:

– Hansı qələmucu?

– Qaz lələyi. Götürdüm, çərtdim, yeritdim şah damarına, lələyi dəcəyirəm, bir az püslədim, – hazır oldu. Sənə elə gəlir ki, sadə işdir, amma gəl baş çıxart görüm!

Soldat bic-bic göz vurub, barmağı ilə alnını taqqıldatdı:

– Burada bacarıq məsələsi də var!

Kuzma çiyinlərini atıb susdu. Ancaq Odnodvorkanın yanından ötəndə soldatın adını onun Senkasından öyrəndi. Məlum oldu ki, adı Parmendir.

Senkanın gur saçlarına, onun iti yaşıl gözlərinə, çil-çil sifətinə, ariq bədəninə, çirkdən dərisi cedar-cadar olmuş ollorinə və ayaqlarına maraqla baxan Kuzma əlavə etdi:

– Sabah üçün sizə nə tapşırıq verilib?

Senka dala qaldırdığı ayağını sağ əli ilə tutub, bir yerdə atıla-atıla dedi:

– Məsələlər, şcirlər.

– Nə cür məsələlər?

– Qazları sayımaq. Bir sürü qaz uçurdu...

Kuzma dedi:

– Hə, bilirom. Bəs daha nə?

– Bir də siçanları...

– Onları da sayımaq?

Senka Kuzmanın gümüş saat zəncirinə çəpəki nəzər salıb, burnunun altında yeyin-yeyin dedi:

– Hə. Altı siçan gedirdi, hərəsi altı qəpik aparırdı. Kök siçan iki qəpik aparırdı... Cəmi nə qədər olar...

– Cox gözəl. Bəs şeirlər hansıdır?

Senka ayağını buraxdı.

– Şeirlər – “O kimdir?”

– Əzbərləyibsən?

– Əzbərləmişəm.

– Oxu görüm...

Senka daha yeyin-yeyin, Neva sahili ilə at belində meşələrdən keçib gedən atlı haqqında oxudu: meşədə isə ancaq gəlin küknar, şümyol şam, bir də çürümüş mamır...

Kuzma dedi:

– Şümyol yox, şümal.

Senka razılaşdı:

– Yaxşı, olsun şümyal.

– Bəs o atlı kimdir?

Senka fikirləşdi:

– Cadugər.

– Belə. Di yaxşı, anana de, qoy sənin, heç olmazsa, gicgahlarından sallanan saçlarını kəssin. Müəllim döyəndə, axı sənin üçün pisdir.

Senka laqeydcəsinə:

— O, qulaqları tapar, — deyib, yenə ayağından yapışaraq örüşdə atılmağa başladı.

Burunla Durnovka, qonşu kəndlər arasında həmişə olduğu kimi daim bir-birilə düşməncilik edir, nifrat şəraitində yaşayırdılar. Burunlular Durnovkalıları quldur və dilonçi hesab edirdilər. Durnovkalılar da burunluları. Durnovka “ağalıq” kəndi idi. Burunda isə “zırramalar”, təkhəyatlılar yaşayırdılar. Ədavətsiz, nifaqsız dolanan təkcə Odnodvorka idi. Bu, bostəboy, ariq, səliqəli qadın diribaş, dinc və xoşrəftarlı, diqqətli idi. O, Burunda da, Durnovkada da hər bir ailəni öz ailəsi kimi tanıyordu. Kənddə baş verən hər bir, hətta ən kiçik hadisə haqqında da malikanoyə birinci olaraq o xəbər verirdi. Elə onun həyatından da hamı çox gözəl xəbərdar idi. Bu qadın heç vaxt heç kimdən heç bir şey gizlətmirdi, əri haqqında, Durnovo haqqında sakitcə və sadəcə olaraq söyləyirdi.

Odnodvorka xəfifcə köksünü ötürüb deyirdi:

— Nə eləmək olar. Lap yoxsul, möhtac idik, çörəyimiz təzə məhsula qədər də çatışmırı. Mujik məni, düzünü demək lazımdır, sevirdi, axı tabe olmağa məcbursan. Ağa mənə görə lap üç araba çovdar verdi. Mujikə deyirdim: “Axı necə edək?” .“Əlac yoxdur, get” — deyirdi. Çovdarı gətirməyə getdi, xalvari xalvar dalınca daşıyırıldı, amma özü hey göz yaşı axıdırdı...

Qadın gündüzlər səylə çalışırdı, gecələr paltar yamayırdı, tikirdi, dəmiryoldan qar saxlayan sıperlər oğurlayırdı. Bir dəfə, axşamdan xycli keçmiş Kuzma Tixon İlyiçin yanına yollandı, dikdərə qalxanda qorxudan donub qaldı: qaranlıqa qərq olmuş şumluqların üzərində, azca işaran qırubun zolağında qara, nəhəng bir şey böyüyüb, müntəzəm olaraq Kuzmanın üzərinə yeriyirdi...

Kuzma cilovları dartıb zəif səslə qışkırdı:

— Kimdir gələn?

Göydə sürətlə və müntəzəm olaraq artıb böyüyən şey də zəif səslə, dəhşət içinde:

— Vay! — deyə qışqıraraq taqqılıtı ilə yerə sərələndi.

Kuzma özünə gəlib qaranlıqda Odnodvorkanı dərhal tanıdı. Belini büküb, hərəsi bir sajenlik iki sıperi dalına yükləyərək, ayaq-yalın ona torəf yürüən bir qadın idi; o, qışda dəmiryol boyunca qar

yığının qarşısını almaq üçün qoyulan sıpərləri aparırdı. Qadın özünə gələrək, yavaşdan gülüb piçildədi:

— Siz məni yamanca qorxutdunuz. Gecələr bu cür qaçıram, qorxudan tır-tır əsirəm, bəs necə edim? Bütün kənd ancaq bunu yandırır, ele bununla da başımızı girleyirik...

Ancaq xidmətçi Koşel xoşagələn adam deyildi. Onunla danışmalı bir şey yox idi, ele özünün də danışmaqla, söhbət etməklə arası yoxdu. Durnovkalıların çoxu kimi, o da daim köhnə sadə kəlamları təkrar edir, çoxdan bəri məlum olan şəyleri təsdiq edirdi. Hava korlananda o, göyo baxıb deyirdi.

— Hava korlanır. Yağış indi okin üçün çox vacibdir.

Həriyi ikiləyəndə o deyirdi:

— Təzədən ikiləməsin, taxılsız qalarsan. Qocalarımız belə deyərdilər.

O bir zaman Qafqazda, orduda xidmət etmişdi, lakin soldatlıqdan onda heç bir əsər-olamət qalmamışdı. Qafqaz haqqında o heç bir şey söyləyə bilmirdi, bircə deyirdi ki, orada dağ dağın belindədir; orada yerdən dəhşətli isti və ocaib sular çıxır; qoyun ətinə suya qoyursan bir dəqiqədə bişir, vaxtında çıxartmasan yenə çiy olur... Dünyagörmüş olması ilə zərrə qədər də fəxr etmirdi; o görüb-götürmüş adamlara qarşı hətta nifrat bəsləyirdi. Axı adamlar qeyri-ixtiyari, yaxud da yoxsulluqdan “veyllənlər”. Heç bir şayiəyə inanmındı, — “Hamı yalan danışır!” deyirdi, — lakin bir şey o inanırırdı, Allaha and içirdi ki, bu yaşınlarda Basov kəndindən azca aralı, toranlıqda araba təkəri diyirlənirdi, — cadugər idi; bir nofor mujik, zirəklik eləyib təkəri tutdu, kəmərinin altına salıb kəndirlə sarıldı.

Kuzma soruşdu:

— Bəs sonra nə oldu?

Koşel cavab verdi:

— Nə olacaq? Bu cadugər qarı sübh tezdən oyananda görür ki, kəndir onun ağızından və gerisindən çıxıb, qarına sarınıb...

— Bəs qarı onu nə üçün açmadı?

— Görünür, düyünə xəç vurulubmuş.

— Bəs bu cür cəfəngiyata inanmaq sənin üçün eyib deyilmi, utanmırsanmı?

— Nədən utanacağam? Neçəyə almişam, ona da satıram. Kuzma onun açıq pəncərənin qabağında otururdu, heç yerdə işiq yanmırırdı,

dərənin o tayında kənd azacıq qaralırdı, ətrafi elə sükut bürüyürdü ki, cvin böyründəki bağçada yerə düşən almanın tapşılıtı cəsildilirdi. Koşel isə əlində şaxşax yavaş-yavaş, gəzinə-gəzinə öz-özünə oxuyurdu: "səsini kəs, ay sarıbülbül – quşcuğaz" ... O, səhorə qədər malikanədə gözotçilik edir, gündüz yatırıdı. – Demək olar iş yox idi. Tixon İlyiç bu il Durnovkanın işlərini təz qurtarmağa tələsmiş, mal-qaradan malikanədə cəmi bir at, bir dənə də inək saxlamışdı.

Aydın günləri soyuq günlər əvəz etdi, göyümtül-boz səssiz günlər başlanmışdı. Ağacları çılpaq bağçada payızbülbülü və arıquşları oxumağa başlamışdı, şam ağaclarında alacadimdiklər cik-kildəşirdi; ardıc quşları, qarquşu və bir də nəsə ağır tərpənən xırda quşlar uçub gəlmişdi; onlar tayaaltıları yamyaşıl cürcəmiş olan samanlıqda dəstə-dəstə bir yerdən başqa yerə ucuşurdular; bəzən bu cür dinməz çevik quşcuğaz tək-tənha çöldəki ot gövdəsinə qonub otururdu... Durnovkadan o tərəfdəki dırıklərdə axırıcı kartofları qazib çıxarırdılar... Hava tez qaralırdı, malikanədə deyirdilər: "İndi maşın necə də gec keçib gedir!" Halbuki qatarların cədvəli qətiyyən dəyişməmişdi... Kuzma pəncərənin qabağında oturub bütün gün qəzet oxuyurdu; o özünün Kazakovaya bahardakı səfərini və Akimlə söhbətlərini yazmışdı. Kənddə gördükleri və eşitdikləri haqqında köhnə haqq-hesab kitabında qeydlər edirdi... Onu hamidan arıq Seri maraqlandırırdı.

Seri bütün kənddə ən yoxsul və işsiz-gücsüz mujik idi. Torpağını icarəyə verir, iş yerlərində yaşamırıdı. Evdə ac-yalavac, soyuqda yaşayırdı, lakin bütün fikri-zikri çəkmək üçün tənbəki ələ keçirmək idi. O, bütün yiğincaqlara gedirdi, bir toyu da, xaç suyuna salmaq münasibəti ilə bir qonaqlığı da, bir dəfn mərasimini də buraxmirdı. Muştuluq, müjdə heç vaxt onsuz olmazdı. Nəinki bütün icma işlərinə, almaq, dəyişmək əməliyyatlarından sonra, hətta qonşular arasında baş verən bütün əməliyyatlara da qarışırıdı. Sarının zahiri görkəmi onun adını doğruldurdu, rəngi boz idi, ariqdir, orta-boylu idi, ciyinləri sallaq, yarımkürkü qısa, cırıq, yırtıqdır, dağılmış keçə çəkmələri ciyə ilə tikilmişdi, papağı haqqında heç danışmağa da dəyməzdi. Daxmada oturanda bu papağı heç vaxt başından çıxartmırıdı, çubuq damağından düşmürdü; görkəmi elə idi ki, sanki daim nə isə gözleyirdi. Lakin onun fikrincə, bəxti heç vaxt getirmirdi. Abırılı bir iş ona rast olmurdu, vəssalam! Amma ki, cəfən-

giyatla məşgul olmaq həvəskarı deyildi. Əlbəttə ki, onu hər kəs hörmətdən salmaq, pişləmək istəyirdi...

Seri deyirdi:

– Axı dil sümüksüzdür. Əvvəlcə mənə iş tapşır, ondan sonra yalan danişarsan.

Onun torpağı kifayət qədəri, üç desyatın. Amma ki, baş vergisi on adamlıq idi. Seri torpağın əlində zinhara gəlmişdi: "istər-istəməz torpağı icarəyə verərsən: onu, anamızı sahmanda saxlamaq lazımdır, qayda-qanun olmalıdır, amma ki, burada nə qayda-qanun!" O özü bir zəminin yarısını əkirdi, lakin elə taxılı da biçilməmiş satırı, yerli-dibli dəyər-deyməzinə satırdı. Yenə əsas və məntiqlo:

– Sən onu gözlə görüm, necə gözləyocoksən! – deyirdi. Yakov yana baxa-baxa, kinli-kinli gülümseyərək burnunun altında deyirdi:

Amma ki, məsəl üçün, gözləmək daha yaxşıdır...

Lakin Seri da qəmli-qəmli və nifrətlə gülümsoyıldı. O deyirdi:

– Daha yaxşıdır! Sənə nə var ki? Qızı orə verib, oğlanı da evləndiribsən. Amma mənim bir gör nə qədər... uşağım var. Axı özgə uşaqları deyil. Bax mən onlar üçün keçi saxlayıram, donuz bəsləyirəm. Axı onları da yedirib-içirmək lazımdır.

Yakov əsəbiləşərək etiraz etdi:

– Əshi, bu məsələdə keçinin mətləbə nə doxli var, nə də günahı. Məsəl üçün, bizim fikrimiz-zikrimiz araqdır, bir də tənbəki... tənbəki çubuqdur, bir də araqlı...

Qonşu iləbihudə yerə sözüşməmək üçün tələsik Seridən uzaqlaşdı. Seri isə onun arxasında sakitcə və işgüzarlıqla dedi:

– Sərxoş qardaş yatıb aylar, amma axmaq heç vaxt.

Seri qardaşı ilə bələşüb xeyli vaxt mənzildən mənzilə köcdü, o şəhərdə də, malikanələrdə də işə girirdi. Yonca biçininə gedirdi. Elə yonca biçinində bir dəfə onun boxtı gətirdi. Bir artel böyük əkin ycrini biçmək üçün hər puduna səksən qəpik hesabi ilə danışib işə başlamalı idi; Seri da bu artelə qoşuldu; yonca isə iki puddan artıq məhsul verdi. Seri məhsulu sovrurmaqla məşgul idi. O, dənləri çuxurlara töküb satın aldı. Beləliklə də varlandı: elə həmin payızda kərpic daxma tikdi. Lakin düz haqq-hesab etməmişdi: belə məlum oldu ki, daxmani qazdırmaq lazımdır. Sual olunur, nəylə? Dolanacaq üçün də bir şey yox idi. Daxmanın üstünü yandırmaq lazım gəldi. Ev bir il damsız qaldı, bütünlüklə qaraldı. Bacanın pulu xamita getdi. Doğrudur, həlo at yox idi, axı gec-tez avadanlıq almaq lazım idi...

Seri ümidi kəsdi: daxmanı satıb təzəsini, ucuz palçıq daxma tikmək yaxud da satın almaq qərarına gəldi. O düşünürdü ki, daxmada – deyək, on azı on min körpic olar, körpicin mininə beş, bəzən də altı manat verirlər, deməli, əlli manatdan artıq edir... Lakin körpic cəmi üç min beş yüz dənə çıxdı; tavan tiri üçün beş manat deyil, iki manat yarımla bildi... Özü üçün qayğı ilə təzə daxma gözaltı edib, bütün il ərzində elə daxmalara qiymət danışındı ki, bu daxmaları almağa heç o qədər pulu da yox idi. Ona görə də yaşıdagı daxma ilə kifayətlənməli oldu, ancaq o, möhkəm surətdə ümidvar idi ki, gələcəkdə möhkəm, geniş, isti bir ev sahibi olacaqdır.

O bir dəfə qəti olaraq dedi:

– Mən açıq deyirəm, burada yaşamayaçağam!

Yakov ona diqqətlə baxıb, şapkasını yellədi.

– Belə. Görünür, gözləyirsən ki, gəmilər üzüb gələcək?

Seri sırlı tərzdə cavab verdi:

– Gələcəklər.

Yakov dedi:

– Əshi, boşla bu axmaqlığını, hara gəldi gir işə, özün də iş yerindən dişinlə, dirnağınla yapış.

Lakin yaxşı bir həyat, qayda-qanun hökm sürən şərait, nə isə əməlli-başlı, abırılı bir iş tapmaq fikri Serinin bütün həyatını zəhərliyirdi. Onu hər yerdə qəm-qüssə bürüyürdü.

Qonşular deyirdilər:

– İş, görünür, bal deyil.

– Ağlılı sahibkar olsayıdı, bal da olardı.

Seri birdən ruhlanaraq soyuq çubuğu ağızından çıxarıb, on çox xoşladığı əhvalatı subay olduğu vaxtlar Yelets yaxınlığında keşin yanında düz iki il namusla, nəcabətlə yaşaması əhvalatını söyləməyə başlayırdı.

O deyirdi:

– Əshi, mon elə bu saat da oraya getsəm, məndən dördəlli yapışlar! Birçə söz deməyə bənddir: yəni ki, gəlmisəm, ata, sizin üçün işləmək istəyirom.

– İndi ki, elədir, get də...

– Gedərdim! Ancaq bir sürü uşağım var! Aydın məsələdir. Uzaqdan döyüş adama asan gələr. Amma burada adam əbəs yerə məhv olur...

Seri bu il də əbəs yerə məhv olurdu. Bütün qış qayğıkeş görkömlə odsuz-ocaqsız evdə, soyuqda, ac-yalavac yaşadı. Böyük pəhriz bayramında nə vasitə iləsə... Tula yaxınlığında Rusanovların malikanəsində işə düzəldi. Öz yerlərində daha onu işə götürmürdülər. Lakin bir ay da keçməmiş, Rusanovun təsərrüfatı onu zinhara gətirdi, ona acı turpdan da pis göründü.

Bir dəfə darğa ona dedi:

– Bilirsen nə var, oğlan! Mən sənin iç üzünü lap yaxşı götürəm; sən əkilməyə hazırlaşırsan. İt uşağı, pulu qabaqca alıb, sonra da kol dibinə soxulmağa çalışırsınız.

Seri kəskin cavab verdi:

– Ola bilsin, bir nəfər avara çalışır, amma biz yox.

Lakin darğa cyhamı başa düşmədi. Ona görə də qətiyyətlə hərəkət etmək lazımdı. Bir dəfə axşamçağı Serini məcbur etdirər ki, mal-qara üçün dənli yem daşısın; o, samanlığa yollanıb, arabayə küleş yükleməyə başladı. Darğa ona yanaşdı:

– Məgər mən sənə rus dilində demədimmi ki, sovrulmuş dənli yem yüklə?

Seri qəti olaraq dedi:

– Onu yüklemək vaxtı deyil.

– Nə üçün?

– Fərasətli sahibkarlar sovrulmuş dənli yemi gecə deyil, nahar vaxtı verirlər.

– Sən haranın müəllimisən belə?

– Mal-qaranı qırmağı xoşlamıram. Bütün müəllimliyim elə budur!

– Amma küleşi daşıyırsan?

– Hər şeyin vaxtını bilmək lazımdır!

– Bu dəqiqə küləş yükleməyi boşla!

Serinin rəngi ağardı.

– Yox, mən işdən əl çəkmərəm. Mənə işdən əl çəkmək olmaz.

– Bəri ver yabanı, köpək, çəkil, get, özünü xataya salma.

– Mən köpək deyiləm, xristianam. Küləsi daşıyb çəkilərəm.

Özüm də birdəfəlik gedərəm.

– Yox, qardaş, çətin ki, gedəcəksən, bir az sonra da geri qayıdaqsan.

Seri arabadan yərə atıldı, yabanı küləsin üstünə atdı:

- Deyirsən mən geri qayıdacağam?
 - Lap sən!
 - Yox, balam, sən özün qayıtma! Bəlkə, sənin də əməllərini bilirik. Səni də, qardaş, sahibkar torifləməyəcək...
- Darğanın etli yanaqları qan kimi qızardı, gözünün ağı bərəldi.
- Hə-ə! İndi bələ oldu! Tərifləməyəcək? Bu saat də görüm, o nə vaxt olan işdir, nə üçün?

Qorxudan qıçlarının dərhal ağırlaşdığını hiss edən Seri burnun altında dedi:

- Mənim deməli bir şeyim yoxdur.
 - Yox, qardaş, yalan danışırsan, deyəcəkson!
- Seri qəfildən qışqırıldı:
- Bəs un necə oldu?
 - Un?.. Hansı un, nə un?
 - Dəyirmandan gətirilən...

Darğa Scrinin yaxasından möhkəm yapışdı. Bir anlığa ikisi də donub qaldı.

Seri sakitcə soruşdu:

- Sən nə edirsən, saçlarınızdan yapışırsan? Məni boğmaq istəyirsin?

Sonra da birdən qcyzlə bağırdı:

- Di vur, vur, nə qədər ki, qızışıbsan vur!

Birdən dartının darğanın əlindən qurtararaq yabani qapdı.

Ətrafda heç kəs yox idi, buna baxmayaraq, darğa bar-bar bağırdı:

- Uşaqlar! Yüyürün kətxudanın dalınca! Qulaq asın, o məni yaba ilə öldürmək istəyirdi, it oğlu!

Yabani qabağa əymış Seri dedi:

- Soxulma, burnun əzilər! İndi sizin üçün köhnə vaxt deyil!

Lakin bu dəm darğa əlini yellədiib ona elo ilişirdi ki, Seri kələmayallaq küləşin içində aşırıldı...

Seri yenə də bütün yayı evdə oturub, Dumadan mərhəmət gözləyirdi. Bütün payız aylarında həyətdən-höyötə gəzib dolaşaraq yonca biçinə gedən bir adam tapıb ona qoşulmaq ümidiində idi... Bir dəfə kəndin ətrafında təzə bir taya yanmağa başladı. Yanğına ilk olaraq Seri gəlib, səsi tutulana qədər bağırdı, kirpikləri qarsalandı, yabalarla çəhrayıya çalan al-qırmızı nəhəng alovə cumaraq, alışib yanan üst qatları hər torofə çəkişdirən adamlara, su daşıyanlara

sərencamlar verirdi, ona görə də, təpədən-dırnağa qədər islanmış Seri istinin, çatırtının, şiritti ilə tökülen suyun, hay-küyün, daxmanın yanına qalaqlanmış müqəddəs surətlərin, çölləklərin, cəhrələrin, çulların, hönkür-hönkür ağlayan arvadların və kösövlənmiş söyüdlərdən tökülen qara yarpaqların arasında vurnuxan adamlara da sərencamlar verirdi. Bir dəfə oktyabrda şiddetli yağışlarda və şaxtalı tufandan sonra göl donmuşdu; qonşunun axta donuzu donmuş təpədən sürüşdü; buzu sindirdi, batmağa başladı. Seri hamidən qabaq yüyürə-yüyürə, donuzu xilas etmək üçün, tappılıtlı ilə suya atıldı. Amma buna baxmayaraq, donuz boğuldu, lakin bu əhvalat Seriya ixtiyar verdi ki, göldən yüyürə-yüyürə nökər otağına girib araq, tənbəki, qəlyanaltı təlob etsin. Əvvəlcə o, gömgöy göyərmişdi, dişi-dişinə dəyirdi, ağarmış dodaqlarını zorla tərpədirdi; öz paltarını çıxarıb, Koşelin paltarını geydi. Sonra özünə gəlib kefləndi, lovğalanmağa başladı. Yenə də, namus və nəcabətlə keşişə xidmət etməsi və keçən il qızını necə bacarıqla əre verməsi əhvalatını söyləməyə başladı. O, masa arxasında oturmuşdu, acgözlükə yemək yeyir, ciy vətçinə parçalarını uda-uda özündən razi haldə danışındı:

- Yaxşı oldu. Qız, Matryuşkanı deyirəm, həmin bu Yeqorka ilə xəlvəti sözləşmişdi... Demək, sözloşdi, hey sözləşdi. Qoy olsun. Bir dəfə pəncərənin altında oturmuşdum, gördüm Yeqorka daxmanın yanından bir dəfə keçdi, ikinci dəfə də... mənimki isə sinə-sinə pəncərəyə yanaşdı... öz-özümə fikirləşdim, deməli ki, işi qurublar. Arvada dedim: sən burada ımal-qaraya yem ver, mən də gedim – yiğincəga çağırıblar. Daxmanın dalındakı küloşin içində oturdum, oturub gözlədim. Birinci dəfə qar yağmışdı. Gördüm Yeqorka yenə aşağıdan sinə-sinə gəlir... Bəs qız, qız da peydə oldu. Keçdilər zirzəminin dalına, sonra yanbayandakı təzə, boş daxmaya sıvişdilər. Mən bir az gözlədim...

Kuzma:

- Əcəb əhvalatdır! – deyərək iztirabla gülümssədi.

Lakin Seri bunu tərif kimi, onun ağlına və hiyləgörliyinə məftunluq kimi qəbul elədi. Ona görə də, gah səsini ucaldıb, gah da bic-bic yavaşıldaraq sözünü davam etdi:

- Sən bir dayan, qulaq as, gör sonra nə olacaq. Dedim, bir az gözləyib onların dalınca cumdum... sıçradım astanaya oğlanı qızın üstündəcə yaxaladım! Onlar yamanca qorxdular – lap özlərini itirmişdilər.

Oğlan qızın üstündən qalxan kimi yero sərildi, ördök kimi uzanmış qız isə donub qaldı... "Di yaxşı, deyir, indi kötəklə məni", – bunu oğlan deyirdi. Dedim "sənin döyülməyin mənə lazım deyil..." Onun çıxasını da götürdüm, pencəyini də, bircə dizlikdə saxladım... Oldu ana-dangalmə lüt... Hə, dedim, indi hara istəyirsən get... özüm də getdim evə. Gördüm o da gəlir dəlimca. Qar da aq, o da aq, gedə-gedə fışıl-dayırı... Çarəsi yox idi, – hara gedə bilerdi? Mənim Matryona Mikolovnam da mən daxmadan çıxan kimi çöle qaçmışdı! İtib-batmışdı. Qonşu arvad lap Basovun yaxınlığında onun qolundan yapışb mənim yanına gətirdi. Mən gözlədim ki, o dincəlsin. Sonra dedim: Biz kasib adamlarıq, yoxsa yox? Dinmədi. Sənin anan axmaqdır, yoxsa ağılh? Yenə səs çıxmadı. "Sən bizi necə rüsvay etdin? Hə? sən özünün bir sürü düdəmələrini törədib tökəcəksən üstümə, mən də oturub gözü mü döyəcəyəm? Hə, başladım onun aşını bişirməye, əlimin altındaca möhkəm qamçı vardı... sadəcə deyim ki, qızın bütün belini o ki, var qamçıladım! Oğlan isə taxtın üstündə oturub qışkırdı. Sonra da onun, oğlancıgazın dərsini verməyə başladım..."

Kuzma soruşdu:

– Evləndirdin?

Seri:

– Bəs nə bilmışdin! – deyib hiss etdi ki, başı dumanlanır, nimçədəki vətçinə tikələrini yiğisdirib, şalvarının ciblərinə dürtdü. Necə də toy oldu! Mən, qardaş, pul xərcləməkdə simiclik etmərəm...

Həmin axşamdan sonra Kuzma xeyli fikirləşdi: "Əcəb də hekayətdir!"

Hava isə pozulurdu. Yazmağa həvəsi yox idi, qəm-qüssə artırıldı. Ancaq bir adam xahişə gələndə sevinirdi. Basovdan bir neçə dəfə Qololobü gəlmışdı; bu, başına yekə şapka qoyan tamam dəzbaş bir adam idi. Onun körpük sümüyüni sindirmiş qudasından şikayət yazdırmağa gəlmışdı. Burundan dul Butiloçka gəlib oğluna məktub yazdırdı, qadın başdan-ayağa cir-cindir içində idi, bütün paltarı yağışdan ıslanıb buza dönmüşdü. Diktə cəməyə başlayanda, gözünün yaşını axırdırdı.

– Serpuxov şəhəri, zadəgan hamamı nəzdində. Jeltuxinin evi...

Sonra da ağlayırdı.

Kuzma kədərlə qaşını çatıb, çeşməyinin üstündən qocasayağı Butiloçkaya baxa-baxa soruşdu:

– Sonra? Hə, yazdım. Sonra nə yazım?

Butiloçka piçilti ilə:

– Sonramı? – deyə soruşdu, özünü olə almağa çalışaraq sözünə davam etdi.

– Gerisini, mənim əzizim, rovan yaz... Deməli ki... şəxsən Mixail Nazarıç Xlusovun... özünə çatdırınsılar...

Sonra da gah dayana-dayana, gah da ara vermədən sözünə davam etdi.

– Bizim əziz və sevimli oğlumuz Mişaya məktub! Sən niyə bizi yaddan çıxarıbsan, Mişa, sizdən heç xəbər-əter yoxdur...

Sən özün bilirsən, biz qəsəbədə yaşayıraq, amma indi bizi buradan qovurlar, bəs indi biz hara gedək... Bizim əziz oğul balamız, Mişa, biz Allah-təalanın xatırınə sizdən xahiş edirik, siz lap təzlik-lə evə gələsiniz...

Yenə göz yaşı axıda-axıda piçıldadı:

– Biz burada sizinlə heç olmazsa dəyə düzəldərik, öz sinacığımız olar...

Tufanlar və buz kimi soyuq, siddətli yağışlar toranlığa bənzəyən günlər, malikanənin, üstünə xırda sarı akasiya yarpaqları səpələnmiş palçığı, Durnovka ətrafında ucsuz-bucaqsız torpaqlar, payız şumları və onların üzərində ara vermədən hərəkət edən qara buludlar bu lənətə gəlmış ölkəyə qarşı yenə də usandırıcı nifrat duyğusu oyadırdı; elə bir ölkə ki, səkkiz ay boran-çovğun olur, dörd ay isə yağış yağır; elə bir yer ki, adam təbii ehtiyacını rəf etmək üçün ya axura getməli olur, ya da albalı bağına; havalar pozulanda qonaq otağını bağlayıb zala köçmək, bütün qış zalda keçirmək lazımlı gəldi; Kuzma buradaca nahar edir, papiroş çəkir, uzun gecoləri tutqun mətbəx lampasının qarşısında keçirir, əynində çıxxa, başında papaq bucaqdan-bucağa, var-gəl edirdi. Kuzmanın bu geyimi, dəlik-deşikdən içəri dolan soyuq və küləkdən onu zorla xilas edirdi. Bəzən aq neft tədarük etməyi unudurlar, belə halda Kuzma toranlıqda çiraqsız qalırırdı; axşamlar isə şam qalığını ancaq ona görə yandırırdı ki, kartof şorbası və isti dari yarması ilə şam etmək mümkün olsun; yeməyi ona qaşqabaqlı, dinməz Cavan qız verirdi.

Kuzma bəzən fikirləşirdi: "Hara çıxıb gedim?"

Yaxınlıqda cəmi üç qonşu vardi: biri knyaz arvadı olan Şaxova qarı idi. Bu qadın hətta zadəganların başçısını da qəbul etmir, onu

torbiyosız adam hesab edirdi. İkincisi, istefaya çıxmış jandarm Zakrjevski idi. Bu, babasılı və kinli bir adam idi. O heç kəsi evinin kendarına da buraxmazdı. Nəhayət, daxmada yaşayan, kiçik mali-kanə sahibi zadəgan Basov idi. O, sadə bir arvadla evlənmişdi, özü də ancaq boyunduruqlardan və mal-qaradan danışırırdı. Kolodezi keşisi Pyotr bir dəfə Kuzmanın yanına gəlmişdi – Durnovka camaatı ibadət üçün onun kilsəsinə gedirdi, lakin nə Kuzma onunla tanışlıq əlaqəsi saxlamaq istədi, nə də o, Kuzma ilə. Kuzma keşisi ancaq çaya qonaq etdi. Keşiş masanın üstündə samovar görəndə dixor oldu, bərkdən şaqqıldayıb güldü:

Samovar? Cox gözəl! Görürəm ki, siz qonaqlığa səxavətli adam deyilsiniz!" Həm də ki, bərkdən gülmək ona heç yaraşmırırdı; elə bil ki, ucaboy, ariq, ciyin sümükləri iri, oynaq gözlü, qara gur saçlı bu adamın əvəzinə kim isə başqa bir adam şaqqıldayıb gülürdü.

Kuzma qardaşılığın az-az gedirdi. Qardaşı isə onun yanına ancaq bir şeydən dixor olanda gəlirdi. Tənhalıq elə ümidsiz idi ki, bəzən Kuzma özünü Şeytan adasında Dreyfus Seri kimi, yoxsul, zəif iradəli idi, bütün ömrü boyu işləmek üçün isə xoşbəxt günler intizarında idi.

İlk dəfə qar yağan kimi Seri hara isə yollanıb, bir həftə görünmədi. Evə qayıdanda qanıqara idi.

Qonşular soruştular:

– Olmaya yenə Rusanovun malikanəsinə getmişdin?

Seri cavab verdi:

– Getmişdim.

– Nə üçün?

– Məni dilə tutmuşdular ki, onlarda işləyim.

– Məlumdur. Razi olmadın?

– Mən onlardan axmaq deyiləm, ömrüm boyu da axmaq olmayağam!

Beləliklə də, Seri papağını çıxarmadan, yenə uzun müddət skamyada əyləşdi. Toranlıqda onun daxmasına nəzər salanda adamı qəm-qüssə basır, qolbi sıxlırdı. Qar basmış enli dərədən o tərəfdə Durnovka, toranlıqda onun cansıxıcı həyət-bacalarındakı mərəkləri qaralırdı. Lakin axşam olur, evlərdə işıqlar yanmağa başlayırdı; adama elə gəlirdi ki, daxmalarda dinclik, rahatlıq hökm sürür. Yalnız Serinin daxması qaralır, adama ağır təsir bağışlayırdı. Ölüm sükütu

çökmüş bu daxmadan səs-səmir eşidilmirdi. Kuzmaya məlum idi; əger adam onun yarıcaq qaranlıq dəhlizinə çıxsayıdı, özünü demək olar vəhşi heyvan məskəninin astanasında hiss edərdi – oradan qar qoxusu gəlirdi. Damin dəşiklərindən tutqun səma görünürdü, ətiləra birtəhər, adda-budda tökülmüş peyin və çırplılar küləkdə xışıldı-yırdı; əli ilə yoxlaya-yoxlaya əyilmiş divarı tapıb qapını açan olsayıdı, soyuqda, qranlıqda azca işaran donmuş kiçik pəncərə ilə üz-üzə gələrdi... Heç kəs görünməsə də, başa düşmək olurdu. Ev sahibi skamyada əyləşib – çubuğunun odu qızarır. Onun arvadı – dinc, dinməz bir az sarsaq qadın idi. O, solğun, acıdan yuxulu, raxit xəstəliyinə mübtəla uşağın yırgalandığı cirildayan nənnini yavaşca tərpədirdi. Uşaqlar azca isti olan sobanın üstünə yiğisib, piçilti ilə, bir-birinə nə isə söyləyirdilər. Taxtin altındakı çürümüş küleşin içində keçi ilə donuz potası qırmıldanır, xışlıtı salırı, onlar yaman dostlaşmışdır. Adam daxmada qəddini düzəltməkdən dəhşətə gəlirdi, ona görə ki, başı mütləq tavana toxunacaqdı. Dönmək istəydi, qorxa-qorxa dönməli idi; astanadan qarşidakı divaradək cəmi beş addım idi.

Qaranlıqdan yavaş səs eşidilirdi:

– Kimsən, ay gə-ə-lən?

– Mənəm.

– Olmaya Kuzma İlyiçdir?

– Özüdür.

Seri çəkildi, skamyada Kuzmaya yer verirdi. Kuzma əyləşir, papiros yandırırdı. Yavaş-yavaş səhbət başlanırdı. Qaranlıqdan zinhara gəlmiş Seri aciz, qəmgindi, zəif adam olmasının etiraf edirdi. Bəzən səsi titrəyirdi...

Uzun çəkən qarlı qış başlanılmışdı.

Göyümtül-tutqun səma altında solğun ağaran tarlalar genişləmişdi; daha geniş, daha boş və xəlvət görünürdü. Daxmalar, samanlıqlar, həyət-baca, mərəklər tozəcə yağımış qarda aydın görünürdü. Sonra çovğunlar başlandı, o qədər qar sovurub gətirdi ki, kənd dəhşətli şimal görkəmi aldı; ancaq daxmaların qapıları və kiçik pəncərələri qaralırdı; onların üzərinə qalaqlanmış qarın altında həyət-bacanı basmış qalın qarın içinde zorla seçilirdi. Çovğunlardan sonra, tarlaların bərkimiş, xarlanmış boz qarı üzərində sərt soyuq küləklər əsməyə başladı; məndəcərlərə kimsəsiz palid

pöhrəliklərinin son qəhvəyi yarpaqlarını silkələyib tökdü; qədimlərdən bəri ovçuluq edən Taras Milyayev, dovşanların bol-bol izləri düşmüş dərin qar qalaqlarına bata-bata ov dalınca yollandı, su daşınan çölleklərə qoyulmuş arabalar buz bağlamış qayalara döndü; donmuş göldən su götürmək üçün açılmış deşiklərin ətrafında buz bağlamış sürüşkən təpəciklər əmələ gəlmışdı; qar yığınları üzərindən yollar hamarlanmışdı – qış günləri sabitləşdi. Kənddə yoluxma xəstəliklər: çıçək, isitmə, skarlatina başladı... bütün Durnovkanın su içdiyi buz deşiklərinin ətrafında, yubkalarını gömgöy göyərmiş çilpaq dizlərindən yuxarı qaldırıb başlarını qalın bürümüş, çariqları islanmış arvadlar bellərini büküb bütün gün qoxumış qarabulaniq suyun kənarında dayanırdılar. Onlar içində kül olan qazanlardan özlərinin boz poskon köynəklərini, kişilərinin qalın kətan parçadan tikilmiş şalvarını, nəcisli uşaq bələkbağlarını çıxarıb, onları yaxalayıb, döyəcləyirdilər; bir-birini səsleyib, deyirdilər ki, əllərim soyuqdan donub, Matyutinlərin həyatındə bir arvad isitmə içində can verir, Yakovun gəlininin boğazı şişib... Hava saat üçdə qaralırdı; qılı köpəklər az qala qar qalaqları səviyyəsində olan damlarda oturmuşdular. Bu itlərin nə yeyib dolandıqlarını heç kəs bilmirdi. Buna baxmayaraq, onlar sağ-salamat və hətta qapağan idilər.

Malikanədə tezdən oyanırdılar. Dan yeri ağaranda, göyümtül toranlıqda, daxmalarda işıq yandırılırdı, sobalar qalanır, küləş damların bacalarından yavaş-yavaş qatı ağımtıl tüstü qalxırırdı, boz pəncərələr donmuş əlavə tikilidə isə hava dehliz kimi soyuyurdu. Kuzmanı bu vaxt yuxudan qapının taqqıltısı və Koşelin həyatdən daşıyb gotirdiyi donmuş, qar basmış küleşin xışıltısı oyadırdı. Koşelin – şübhətən oyanmış, acqarına soyuqdan donmuş adamın yavaş, boğuq səsi eşidiñirdi. Samovarın borusunu bərkdən taqqıldan Cavan qız Koşellə acıqlı-acıqlı piçıldıasherdi. Qız, tarakanların adamın əl-ayağını dişləyib qanadan nökər otağında dəylil, dəhlizdə yatırdı. Bütün kənddə əmin idi ki, bu əbəs deyildir. Cavan qızın payız müddətində nə cür iztirablara məruz qaldığını kənd camaatı yaxşı bilirdi. Dinməz Cavan qız rahibdən də ciddi və qəmgin idi. Lakin nə olsun? Kənddə camaatın nə danışdığını Odnodvorka Kuzmaya söyləmişdi; ona görə də Kuzma yuxudan oyananda həmişə bunu xəcalət çəkə-çəkə nifrətlə xatırlayırdı. O, yumruğu ilə divarı döyəcləyib bildirdi ki, samovar gözləyir, özü də boğazını

arada-arada maxorka çəkirdi: bu, onun qəlbini təskinlik verir, sinəsini yumşaldırıdı. O, kürkün altında uzanır, istidən ayrılməq istəməyərək, maxorka çəkə-çəkə düşünürdü: “Həyasız camaatdır! Axı mənim qızım yaşındadır...” Divarın o tərəfində Cavan qadının yatası, onu ancaq ata məhəbbəti ilə həyəcanlandıırırdı. Gündüz qadın çox ciddi olurdu, az danışındı, yatanda onun çöhrəsində nə isə bir uşaq ifadəsi, qəmginlik, tənhahq ifadəsi görünürdü. Lakin kənd camaatı bu zərif duyğuya inanardımı? Hətta Tixon İlyiç də inanmırırdı. O bəzən nə isə çox təəccübülu gülümşəyirdi. O elə həmişə cübar etməyən, şübhələnən adam idi. Şübhələrini qaba tərzdə bürüzə verirdi. İndi isə ağlını lap itirmişdi: ona nə desələr, – hər sözə, hər şeyə bircə cavabı vardi:

– Eşidibsənmi, Tixon İlyiç? Deyirlər, Zakrjevski katar naxoşluğundan ölürlər. Oryola aparıblar.

– Yalandır. Biz o katarın nə olduğunu bilirik!

– Axı mənə feldşer deyib.

– Sən də onun dediyinə çox qulaq as.

Ona deyirdilər:

– İstəyirəm qəzetə abunə yazdırırm. Xahiş cdirəm mənə maaşım hesabına on manat ver.

– Hm! Sən bir ona bax, başına yalan-palan doldurmaq həvəsilə düşüb. Bir də ki, doğrusu, mən özümlə cəmi-cümlətəni on beş qəpikmi, yoxsa bilmirəm, on qəpik pul götürmüşəm...

Kirpiklərini gözünün üstüne salmış Cavan qız içəri girirdi:

– Unumuz lap az qalıb, Tixon İlyiç.

– O yəni necə olur – az, yox, yalan deyirsən, arvad!

Sonra da qaşlarını çatırdı, – un heç olmazsa üç gün də çatmalı idi, – deyə sübut etməyə çəhşəraq, tez-tez gah Kuzmaya baxırdı, gah da Cavan qızı. Hətta bir dəfə də gülümşəyib soruşdu:

– Bəs o niyə qızardı?

Sohərlər yuyunmaq Kuzmanın heç xoşuna gəlmirdi. Dəhlizdəki küleş şaxtadan soyuyurdu, əlüzyuyanda buz şüşə qırığı kimi üzürdü. Kuzma bəzən ancaq əlini yuyub çay içməyə otururdu; yuxudan oyananda lap qoca görünürdü. Natəmizlikdən və soyuqdan payız ərzində olduqca arıqlamış, saçları ağarmışdı. Əlləri sis-qalaşmış, dərisi lap nazilmişdi, dərisini nə isə xırda bənövşəyi ləkələr basmışdı.

Tutqun səhərçəğı idi. Bərkimş boz qarın altında kənd də boz görünürdü. Samanlıqların damları altındaki tirlərdən asılmış dəyişəklər donmuş boz liflərə bənzəyirdi. Daxmaların yanında hər şey donurdu, — çirkab tökürdülər donurdu, kül tökürdülər həmçinin. Cir-cindirli uşaqlar daxmalarla samanhqların arasında küçə ilə məktəbə tələsirdilər, ayağı çariqli uşaqlar qar qalaqlarına qalxır, sonra da oradan sürüşürdülər; hamisının əlində, içərisində qrifel taxtası ilə çörək olan kətan kisə var idi. Qarşı tərəfdən əynində köhnə çuxa olan qoca, xəstə, qarasifət Çuqunok gəlirdi; o, ayaqlarına donub taxtaya dönmüş, donuz dərisindən haşiyələri olan cybəcər keçə çəkmələr geymişdi; qarmaqlarından ikiqulplu çellək asılmış çiyin ağacının ağırlığı altında qocanın dizləri bükülürdü; kiminsə su daşıyan yabısı təpəcikdən-təpəciyə addaya-addaya, yırğalana-yırğalana yeriyyir, ağızına külöş tixanmış, çalxalanan çəlləkdən su sıçrayırdı; bir-birindən gah duz, gah dari, gah da qoğal, yaxud xəşil bişirmək üçün bir çalov un borc alan arvadlar keçib gedirdilər. Xırmanlar boş idi — Təkcə Yakovun mərəyinin darvazasından tüstü qalxırdı: o, varlı mujikləri təqlid edərək taxılı qışda döyürdü. Xırmanlardan o tərəfdə, həyət-bacalardakı çılpaq söyüdlərin arxasında, ağımtıl alçaq səmanın altında qarlı çöl, xarlanmış dalğavari qar basmış boz biyaban uzanırdı.

Kuzma bəzən səhər od kimi isti olan kartof, yaxud da dünəndən qalan turş kələm şorbası yemək üçün Koşelin yaşadığı nökor otağına gedirdi. O, bütün ömrünü keçirmiş olduğu şəhəri xatırlayırdı, özü də heyrət edirdi: şəhər onu qətiyyən cəlb etmirdi. Şəhər Tixonun ən çox arzuladığı yer idi; o, kəndə bütün varlığı ilə nifrət edirdi, ondan zəhləsi gedirdi. Kuzma özündə ancaq nifrət hissi oyatmağa səy edirdi. Özünün həyat və məişətinə indi, əvvəlkindən daha artıq nəzər salırdı: o, Durnovkada ləp vəhşiləşmişdi — çox vaxt əl-üzünü yumurdu, bütün gün çuxasını əynindən çıxarmırdı, Koşel ilə bir kasadan xörək yeyirdi. Lakin hər şeydən bətəri bu idi ki, onu gündən-günə, saatdan-saata qocaldan güzəranından qorxmasına baxmayaraq, hiss edirdi ki, bu cür güzəran hər halda xoşuna gəlir; düşündü ki, o, məhz elə bir yola qayitmişdir ki, bu yol, ola bilsin, elə anadan olan gündən onun boyuna biçilmişdir. Görünür, onun damarlarında durnovkalılar qanının axması əbəs deyildi!

Səhər yeməyindən sonra Kuzma bəzən malikanədə, yaxud da kənddə gozinirdi. Yakovun xırmanına, Serinən daxmasına, yaxud da

Koşelin yanına gedirdi, onun cadugər şöhrəti qazanmış qarısı tək yaşayırdı; bu, ucaboy, olduqca ariq, yamanca dilli-dilaver bir qadın idi; qaba və kəskin danişirdi, mujik kimi çubuq çökirdi; sobanı yandırıb taxtin üstündə oturur, ağır, qara çarıqlı nazik, uzun qıcımlı yellədə yellədə çubuq sümüürürdü. Bütün pəhriz müddətində Kuzma iki dəfə səfərə çıxmışdı — poçta və qardaşının yanına getmişdi. Bu səfərlər də çox ağır keçmişdi. Kuzma elə donmuşdu ki, heç duya da bilmirdi bədəni var, yoxsa yoxdur. Onun kürkü çox köhnə olduğu üçün sürtülmüş, tükü tökülmüşdü. Çöldə isə külək şiddetli, amansızdı. Durnovkada oturub qalandan sonra, qışın təmiz havasında, şaxtada nəfəs almaqdan doymaqla olmurdu. Kəndi uzun müddət seyrə dalandan sonra qar basmış boz düzənlək onu heyrətə salırdı, qış sayağı göy rəngə boyanmış ucsuz-bucaqsız ənginliklər şəkillərdə təsvir olunan kimi, gözəl görünürdü. Arabaya qoşulmuş at şiddetli küləyə qarşı finxira-finxira qaçırdı; donmuş kəsəklər, atın nallanmış ayaqları altından qalxıb xızəyin qabaq tərəfinə taqqılı ilə dəyirdi. Qaramul-bənövşəyi yanağı donmuş Koşel boğazını nəşə ilə arıdaraq, sürətlə hərəkət edən arabanın qozlasından sıçrayır, sonra yenə də yanaklı şahnişinə atılırdı. Lakin külək iliyine işleyirdi; qarla qarışmış külöşin içində soxduğu ayaqları sizildayır, donurdu, alnı və almacıq sümükləri bərk ağırırdı... Ulyanovkadakı alçaq tavanlı poçt kontorunda isə, ən ucqar hökümt idarələri necə darixdirci, cansixici olursa, o cür darixdirci, cansixici idi. Kontordan cürbüntü, surqcə qoxusu gəlirdi; cir-cindirli poçtalyon ştempeli taqqıldadaraq; qaşqabaqlı Saxarov mujiklərin üstüñə bağırrı, acıqlanırdı ki, ona beş dənə toyuq, yaxud da bir pud un göndərmək Kuzmanın ağlinə gölmir. Tixon İlyiçin evinin yanında onu parovoz tüstüsünün qoxusu həyəcanlandırdı; ona xatırladırdı ki, dünyada şəhərlər, adamlar, qəzetlər, yeniliklər mövcuddur. Qardaşı ilə səhbət etmek, onun evində dincəlmək, qızınmaq onun üçün xoş olardı. Lakin səhbət baş tutmurdu. Qardaşını dəqiqəbaşı dükana çağırırdılar, təsərrüfat işləri üçün müraciət edirdilər; o özü də ancaq təsərrüfat barədə, yalan sözlər, mujiklərin əclaflıqları və kin-küduroti haqqında — malikanəni tezliklə başdan cləmək zərurəti haqqında danişirdi. Nastasya Petrovna yaziq, acınacaqlı vəziyyətdə idi. Qadın, görünür, ərindən yamanca qorxmağa başlamışdı; yersiz olaraq səhbət qarışır, yersiz olaraq onu tərifləyirdi, — onun ağlını, iti təsərrüfatçılıq qabiliyyətini tərifləyib deyirdi ki, o, təsərrüfatın hər bir cəhətinə, hər bir işinə özü qarışır. Qadın:

– Onun hər şeydən başı çıxır, hər şeyə göz yetirir, fikir verir! – deyirdi; Tixon İlyiç onun sözünü kobudluqla kəsirdi. Bir saat davam edən bu cür söhbətdən sonra Kuzma evə, malikanəyə qayitmaq istəyirdi. Kuzma evə gedəndə yolda, Tixonun qaşqabaqlı və acıqli sıfətini, onun qaradınməzliyini, hər şeydən şübhələnməsini və eyni bir şeyi usandırıcı tərzdə tekrar etməsini xatırlayıb, burnunun altında deyirdi: “O, dəli olub, vallah-billah, dəli olub!” Sonra da Koşelə, ata qışqırır, öz yoxsul evində qəm-qüssəni də, köhnə soyuq paltarını da gizlətməyə tələsirdi...

Milad gündündən xaçaçuranadək davam edən günlərdə Basovdan Kuzmanın yanına İvanuška gəlməyə başlamışdı. Bu, çox qocaldığı üçün ağlı çəşmiş köhnəpərest bir mujik idi; ağarmış pırtlaşıq saçlı başını heç vaxt qaldırmazdı. Doxsan ikinci ildə baş vermiş və geniş yayılmış vəba xəsteliyi vaxtı İvanuşkanın çox böyük ailə üzvlərinin hamısı qırılmışdı. Sağ qalan təkcə soldat oğlu idi; indi o, Durnovkanın yaxınlığında dəmir yolda keşikçi işləyirdi. Ömrünün axırına qədər oğlunun da yanında yaşaya bilərdi, lakin İvanuška veyllənməyi, dilənməyi üstün tutmuşdu. Bu əyri pəncə qoca sol əlinə ağaclarla papaq, sağ əlində kisə, başıaçıq – başında qar ağıarırdı, – həyətləri gəzib-dolaşırırdı. – İtlər nədənsə ona hürmüdülər. O evə girib burnunun altında: “Allah bu evə bərəkət versin” – deyərək divarın yanında yerə otururdu. Kuzma gözünü kitabdan çekib, çeşməyinin üstündən ona heyrotlə, çəkinə-çəkinə elə baxırdı ki, elə bil otaqda görünməsi təəccübüllü olan vəhşi çöl heyvanına baxırdı. Ayaqları çarıqlı Cavan qız, kirpiklərini salıb, yumşaq addımlarla yeriye-yeriye müləyim, nəvazişkar təbəssümələ gəlir, İvanuşkaya bir kasa bişmiş kartof və duzdan bozaran böyük tikə çörək verir, özü də qapının üst tirinin yanında dayanırdı. Qadın çarıqda gəzirdi, ciyinləri dolğun, küreyi enli idi, onun solğun, gözəl çöhrəsi kəndli sayağı elə sadə və elə qədimi idi ki, elə bil o, İvanuşkaya heç ayrı cür deyil, ancaq baba dəyə müraciət cədə bilərdi. Cavan qız gülümsəyərək, – o yalnız həmin bu qocaya baxanda gülümsəyirdi, – yavaşdan deyirdi:

– Ye, ye, baba.

Qoca isə başını qaldırmadan, onun nəvaziş və mehribanlığını ancaq səsindən duyaraq, cavabında həzin-həzin inildəyir, bəzən burnunun altında deyirdi: “Allah sənə kömək olsun, mənim nəvəm”, qoca əlinin yönələmsiz hərəkəti ilə üzünə geniş xaç vurub

acgözlükle yeməyə başlayırdı. Onun ağarmış olan qeyri-bəşəri sıx və gur saçlarında qar əriyirdi. Çarıqlarının suyu döşəməyə axırdı. Çirkli paskon köyəyinin üstündən geydiyi köhnə, boz çuxasından toyuq hininin qoxusu gəlirdi. Uzun illər davam edən işdən eybəcərləşmiş biçimsiz kobud əlləri, bükülməyən barmaqları kartofları çətinliklə götürə bilirdi.

Kuzma ucadan soruşdu:

– Yəqin, təkcə çuxada gəzmək soyuqdur, cləmi?

İvanuška saçlarının örtdüyü qulağını Kuzmaya tərəf çevirib zəif səslə:

– Nə? – deyə səslənirdi.

– Yəqin, sənə soyuqdur, üşüyürsən, cləmi?

İvanuška fikirləşirdi. O, dayana-dayana cavab verirdi:

– Nədən soyuqdur? Soyuq-zad deyil... Qədimlərdə bundan betor soyuq olurdu.

– Başını qaldır, saçlarını düzəlt!

İvanuška başını yavaş-yavaş bulayırdı.

– İndi, qardaş daha qaldıra bilməzsən... yerə tərəf eyilir.

Qoca özünün tük basmış dəhşətli sıfətini, qiyılmış xirdaca gözlərini qəmgin və sönük təbəssümələ qaldırmağa çalışırırdı.

Yeyib doyandan sonra köksünü ötürür, xaç vurur, dizlərinə tökülmüş qırıntıları yiğib yeyirdi; sonra yan-yörəsinə el gəzdirib kisəsini, ağacını və papağını axtarırdı; tapıb arxayınlashandan sonra, aramaram səhbətə başlayırdı. Qoca bütün günü dinməz otura bilərdi, lakin Kuzma ilə Cavan qız ona suallar verirdilər. O isə yuxuda imiş kimi, haradansa uzaqlardan cavab verirdi. Qoca özünün ləng, ağır qədim dili ilə söyləyirdi ki, deyirlər, çar təpədən-dırnağa qədər qızıldandır, padşah balıq yeyə bilmir – “lap ağdır” ki. İlya pcyğəmbər bir dəfə göyü yarib yerə yixildi: “yamanca ağır imiş”; İvan Krestitel qoyun kimi qılıq doğulmuşdur; özü də xaç suyuna çəkəndə, xaç oğulluğunu “huşa gətirmək üçün” dəmir qoltuq ağacını onun təpəsinə iliştirmişdir; hor bir at ildə bir dəfə, Flor və Lavr günü adam öldürməyə çalışır; söyləyirdi ki, qədimlərdə çovdarlar elə olurdu ki, heç sürünen bilmirdi; əvvəller hər adam gündə iki desyatın biçirdi; deyirdi ki, onun bir axta atı var idi, elə qüvvətli idi ki, elə dəhşətli idi ki, onu “zəncirdə” saxlayırdılar; bir dəfə altmış il bundan qabaq, onun, İvanuşkanın, elə bir əyməsini oğurladılar ki, onu heç iki manata da satmazdı...

Qoca möhkəm surətdə inanmışdı ki, onun ailəsi vəbadan qırılmamışdı, ona görə qırılmışdı ki, onun ailəsi vəbadan qırılmamışdı, ona görə qırılmışdı ki, yanğından sonra təzə daxmaya köcmüşdü, orada əvvəlcə xoruzun gecələməsinə imkan vermədən özü gecələmişdi; o öz oğlu ilə birlikdə ancaq təsadüfən xilas olmuşdu: mərəkdə yatmışdı... Axşamçağı İvanuşka heç bir havaya əhəmiyyət vermədən, səhərə qədər qalmaq haqqında heç bir öyünd-nəsihətə qulaq asmayaraq qalxıb gedirdi... Ona görə də özünü bərk soyuğa verib, Xaçaçurun günləri ərefəsində oğlunun gözətçixanasında öldü. Oğlu onu yola getirmək isteyirdi ki, dini ayin icra etsəm ölürem; halbuki o, qəti qərara gəlmişdi ki, ölümü yaxın qoyması. Qoca günlərlə huşsuz uzanıb qaldı, lakin hotta sayıqlayanda da gəlindən xahiş edirdi ki, əgər ölüm qapını döysə dəsin ki, o, evdə yoxdur. Bir dəfə gecə özünə gəldi, qüvvəsini toplayıb sobadan enərək, qəndilin işiq saçdığı müqəddəs surətin qarşısında diz çökdü. O, köksünü ötürür, burunun altında xeyli danışaraq təkrar edirdi: "Xudaya, pərvərdigara, bağıشا mənim günahlarımı..." Sonra fikrə getdi, başını döşəməyə əyib xeyli susdu. Birdən qalxıb, qətiyyətlə dedi: "Yox, təslim olmaram!" Lakin səhər gördü ki, gəlin piroq bişirmək üçün xəmir yoğurub yaxır, sobanı bərk qızdırır...

Qoca titrek səsən soruşdu:

- Olmaya məni basdırmağa hazırlaşırsan?

Gəlin dinmədi. O yenə qüvvəsini topladı, yenə sobanın üstündən endi, dəhlizə çıxdı. Hə, doğru imiş, - divara, üzərində səkkiz guşeli ağ xaçlar olan, dik dayanan böyük bir tabut söykədilmişdi! Bunu görəndə qoca, otuz il bundan əvvəl, qonşusu qoca Lukyanın başına gələn əhvalatı xatırladı. Lukyan naxoşlamışdı, ona tabut almışdılar - o da yaxşı, bahalı tabut idi, - şəhərdən un, araq, duzlu suf balığı alıb getirmişdilər. Lukyan isə oturma-durma birdən sağladı. Tabutu neyləyirdilər? Çəkilən xərc bəs nccə olaydı? Sonra bu xərcə göro beş il Lukyanə lənət oxudular, məzəmmət edə-edo kişini o dünyaya göndərmək istəyirdilər... İvanuşka bunu xatırlayıb başını aşağı salaraq, itaətkarlıqla daxmaya girdi. Gecə isə, huşunu itirmiş halda arxası üstə uzanıb, titrek səsən, qəmgin-qəmgin oxumağa başladı, getdikcə də səsi yavaşıyırıldı, - birdən dizləri əsdi, pəltəklədi, köksünü ötürüb, döşünü dik qaldırdı, açıq dodaqları köpükləndi, donub qaldı...

İvanuşkanın ucbatından Kuzma az qala bir yay yatağı düşdü. Xaçaçuran günün səhəri deyirdilər ki, quş göydəcə donur, halbuki Kuzmanın heç keçə çəkməsi də yox idi. Buna baxmayaraq, o, ölüyə baxmağa getdi. Onun təmiz poskon köynəyinin üstündə, nəhəng sinəsindən aşağıda çarpanlanmış əllərini, bütöv səksən il ərzində ibtidai-ağır işdən əmələ gelmiş qabarlar elə eybəcerləşdirmişdi ki, elə qaba və dəhşətli idi ki, Kuzma tələsik üzünü yana çevirdi. İvanuşkanın saçlarına, onun cansız vəhşi sıfətinə isə Kuzma heç gözəcə da baxa bilmədi; ağ kolenkor tez saldı. Qızınmaq üçün araş içib, alovlanan sobanın qabağında oturdu. Gözətçinin evi isti ve bayramsayağı təmiz idi, üstünə kolenkor çəkilmiş enli bənövşəyi tabutun üzərindəki, bucaqdakı qara müqəddəs surətə yapışdırılmış mum şəmin qızıl rəngli alovu titrəyirdi. Yusifin qardaşları tərəfindən satılması təsvir olunmuş bayağı şəklin əlvan rəngləri parıldayırdı. Gülerüzlü soldat arvadı bir pud ağırlığında cuquş sapılcaları tutqacalla asanca qaldırıb, sobanın içinə qoyur, hökumətin verdiyi odun barədə şən-şən danışır, özü də təkidlə deyirdi ki, əri kənddən qayıdanadək otursun. Lakin Kuzma titrəirdi: sıfəti od kimi yanındı, donmuş bədəninə zəhər kimi yayılan araqlan səbəbsiz olaraq gözləri yaşarmağa başlamışdı. Canı qızmamış Kuzma torpağı bərkimmiş çala-çuxur, ağarmış çöllərlə Tixon İlyiçin yanına yollandı. Qirov basmış, ağımtıl tükəlli qıvrım-qıvrım olan axta at yeyin gedirdi; heyvanın dalağı lökküldəyirdi; burun pərlərində çıxan boz buxar elə bir borudan çıxırdı; xizək səslənirdi; bərkimmiş qarda dəmirli cingildəyirdi; arxada, şaxtalı dairələr içərisində, alçaqda dayanmış günəş saralırdı; qabaqdan, şimal tərəfdən nəfəsi təngişdirən soyuq külək əsirdi; qəliz, qıvrım qirovda nişan payaları əyilirdi; iri boz tənək quşları atın qarşısında sürü ilə uçur, işildayan yola səpələnir, donmuş peyini dimdikləyir, təzədən havaya qalxır, sonra yenə səpələnirdi. Kuzma onlara ağırlaşmış, ağ kirpiklərinin arasından baxırdı; hiss edirdi ki, bağının və saqqalını ağ tükklər basmış, taxtaya dönmüş sıfəti milad bayramı günlərində taxilan maskaya bənzəməyə başlayıb... Günəş qüruba enirdi; qar qalaqları narıcı parıltı içərisində ölgün yaşıl rəngə çalırdı, onların təpəsindən və diş-diş olmuş yerlərində mavi kölgələr uzanırdı... Kuzma atın başını birdən döndərib, onu geriyə, evə tərəf sürdü. Günəş batmışdı, evə, qirov bürümüş boş şüselərdən tutqun işiq düşürdü, göyümtüllor tanrı çökmüşdü, heç kəs

görünmürdü; hava soyuq idi. Bağa açılan pəncərənin yanından asılış qəfəsdə qarquşu ölmüşdü, qanadlarını açıb, qırmızı çinədanı şişmiş halda, ayaqları yuxarı düşüb qalmışdı.

Kuzma:

— İki bitib, — deyərək, qarquşunu tullamağa apardı. Donmuş qarla örtülümiş, qışın soyuğu bürümüş çölün ortasında bütün dünyadan bu qədər uzaq düşmüş Durnovka bu qəmli axşamçağı qəflətən onu dəhsətə saldı. Əlbəttə! Od kimi isti başı hərlənirdi, ağırlaşmışdı; o bu saat uzanıb daha qalxmayacaqdır... Cavan qız əlində vedrə, qarın üstündə çariqları xirtildaya-xirtildaya artırmağa yanaşırıdı.

Kuzma qızdan mehriban bir söz eşitmək ümidi ilə ona mehribanlıqla dedi:

— Mən naxoşlamışam, Dunyuşka!

Lakin Cavan qız laqeydiliklə, könülsüz cavab verdi:

— Bəlkə, samovar qaynadı?

Heç harası ağırdığını da soruştadı. İvanuşka haqqında da bir şey soruştadı... Kuzma qaranlıq otağa qayıtdı, bütün bədəni əsər-əsər divanda uzanaraq dəhsət içinde düşünürdü ki, bəs indi təbii ehtiyac üçün bayırına getmək lazımlı olsa, o hara gedəcəkdir... Beləliklə də axşamlar gecələrə, gecələr günlərə qarışdı, günlərin haqq-hesabı itdi...

İlk gecə, təqrübən saat üçdə, Kuzma oyanıb, su istəmək üçün yumruğu ilə divarı döydü, yuxuda bərk ürəyi yanırı; bir də düşüñürdü ki, görəsən, qarquşunu atıblar, yoxsa yox, bu fikir ona əzab verirdi. Lakin divarın döyülməsinə cavab verən olmadı. Cavan qız gecələmək üçün nökər otağına getmişdi. Kuzma xatırladı, hiss etdi ki, o bərk naxoşlayıb, onu elə qəm-qüssə büründü ki, elə bil qəbir-də uzanmışdı. Deməli, qar, küləş və boyunduruq qoxusu gələn dəhlizdə heç kəs yox idi! Demək, o, naxoş və aciz məxluq, qurtarmaq bilməyən qış gecəsinin ölüm sükütu içərisində pəncərələri tutqun boz rəng almış və lüzumsuz qəfəsin asıldıği bu qaranlıq, buz kimi soyuq evcikdə tək-tənəhadır!

— Xudaya, sən özün kömək ol, mənə rəhm elə, Allah, az da olsa kömək elə, — deyə o piçildiyir, qalxıb titrək əllərilə ciblərini axtarındı.

O, kibrit yandırmaq isteyirdi, lakin qızdırma içinde piçildiyir: od kimi isti başı ağıriyır, beyni partlayırdı, əlləri, ayaqları buza dön-

müşdü... Klaşa, onun doğma, əziz qızı gəlib çıxdı; tez qapını açdı, Kuzmanın başını yastiğə qoydu, divanın yanındaki stulda əyləşdi... O, xanım qız kimi, məxmər şuba geymişdi; papağı və muftası ağ xəzdən idi, — qızın əllerindən ətir gəlirdi; gözlər parıldayırdı, saxtadan gözləri qızarmışdı... Kim isə piçildiyirdi: "Ah, hər şey necə də yaxşı qurtardı!" Lakin Klaşa nə üçünsə işiq yandırmamışdı, bu onun xoşuna gəlmirdi; həm də ki, qız onun yanına deyil, İvanuşkanın dəfn mərasimində gelmişdi... özü də birdən yorğun səsle, gitara çala-çala oxumağa başladı: "Ey igid Xas-Poland, yoxsuldur sənin daxman"...

Naxoşluğun ilk vaxtlarında onun qəlbini zəhərləyən dərin qəm-qüssə içərisində Kuzma sayıqlayır, gözünün karşısına qarquşu, Klaşa, Voronçj gəlirdi, lakin hətta sayıqlayanda da bir fikir onun başından çıxmır — bir adama demək istəyirdi ki, ona heç olmazsa bir məsələdə rəhm etsinlər — onu Kolodezidə basdırmasınlar. Lakin aman Allah, Durnovkadən rəhmdillik gözləmək ağılsızlıq deyilmə? Bir dəfə səhərçağı Koşel sobanı yandıranda o özüne gəldi; Koşel ilə Cavan qızın sakitlikdə deyilən sadə sözləri ona misilsiz dərəcədə amansız, yabançı və təəccübüllü göründü, sağlam adamların adı, həyatı xəstələrə həmişə necə amansız, yabançı və təəccübüllü görünürsə, elə də göründü. O qışkıraq, samovar qaynatmayı xahiş etmək istəyirdi, amma donub qaldı. Koşelin acıqli piçiltisini eşitdi; Koşel, əlbəttə ki, onun haqqında, xəstə barədə danışındı, Kuzma cavan qızın kəsik-kəsik verdiyi cavabı da eşitdi:

— Eh, qoy cəhənnəm olsu! Ölər basdırarlar...

Sonra akasiyanın çılpaq budaqları arasından ikindi çağının günəşi pəncərələrə işiq saçırı. Götənbəki tüstüsü yayılırdı. Yatağın yanında, üst-başından dərman və təmiz şaxtalı havanın qoxusu gələn qoca feldşer oturmuşdu; qoca, bığlarından sallanan buz parçalarını qoparırdı. Masanın üstündə samovar qaynayırdı; saç-saqqalı ağarmış ucaboy, qaşqabaqlı Tixon İlyiç masanın yanında dayanıb ətirli çay dəmləyirdi. Feldşer öz inəkləri barədə, unun və yağın qiymətlərindən danışındı; Tixon İlyiç isə Nastasya Petrovnani necə gözəl, səxavətlə dəfn etmələri barədə söyləyirdi, axırdı ki, Durmokkaya müştəri tapılmasına çox şad olmasından bəhs edirdi. Kuzma başa düşürdü ki, Tixon İlyiç şəhərdən tozəcə gəlib, Nastasya Petrovna orada qəfildən, vağzala gcdəndə yolda olmuşdur; başa düşürdü ki, dəfn mərasimi Tixon İlyiçə çox baha başa

gəlib; özü də Durnovka üçün artıq bəh də almışdır – Kuzma buna qarşı tamamilə laqeyd idi...

Bir dəfə Kuzma çox gec oyanıb, ancaq bədənində zəiflik hiss edirdi; o, samovarın yanında oturdu. Hava tutqun, isti idi; xeyli təzə qar yağımışdı. Pəncərənin yanından Seri keçib getdi; qarın üstündə onun balaca xaçlarla dolu olan çarıqlarının izi qalırdı. Serinin dövrəsində, onun cırıq eteklərini qoxulayan ovçarkalar qaçırdı. Seri isə qocalıb cybəcərləşmiş olan ariq, çirkli, hündür atı noxtasından tutub, arxasında dartırdı; boyunduruq atın çıyılmasını yağır eləmişdi, beli yara, quyuğu seyrək və çirkli idi. Heyvan üç ayağı üstündə zorla yeriyirdi, dizindən aşağı sınmış olan dördüncü ayağını yerlə sürüyürdü. Kuzmanın yadına düdü ki, üç gün bundan qabaq Tixon İlyiç gəlməşdi; o dedi ki, Seriya tapşınb ovçarkaları yedirtsin, qoca bir at tapıb kəssin; Seri əvvəller də bəzən bu cür işlə məşğul olurdu, – dərisini soymaq üçün gəbərmış, yaxud da işə yaramayan heyvan alıb kəsirdi. Tixon İlyiç söyləyirdi ki, bu yaxınlarda Serinin başına dəhşətli bir əhvalat gəlməşdi: madyan bir atın başını kəsməyə hazırlaşırkən, Seri onun ayaqlarını bağlamağı yadından çıxarıbmış, başını bağlayıb, ancaq sıfetini kənara çekibmiş, – Seri xaç vurub nazik biçağı atın körpücük sümüyü yanındaki damarına yeridən kimi madyan başlayır funxırmağa; sonra da qara qanı qarın üstündə fışqıran heyvan inildəyə-inildəyə, ağrıdan və qəzəbdən sarı dişlərini ağardıb, öz canisinin üstünə cumur; lap adam kimi, bir xeyli onun dalınca qaçıır, – haqlayanda da. Bəxti gətirib ki, “qar dərin olub...” Bu hadisə Kuzmanı elə heyrətləndirmişdi ki, indi pəncərədən baxanda o, ayaqlarında yenə də ağırlıq hiss etdi. Kuzma qaynar çay içməyə başladı – yavaş-yavaş özünə gəldi. Papiros yandırıldı, oturub dincəldi... Nəhayət, qalxdı, dəhlizə çıxıb, donu açılmış pəncərədən ağacları çılpalaşmış seyrək bağa tamaşa etdi; bağda, talanın qar kimi ağaran örtüyündə boynu uzun və başı kəsilmiş, al-qana bulaşmış cəmdək qızarırdı, itlər, bellərini büküb, pəncələrini ətə dirəyərək, heyvanın bağırsaqlarını çıxarıb, acgözlüklə dartsıdırırdılar; iki dənə qoca, göyümtül-qara qarğı yanaklı, cəmdəyin baş tərəfinə atılırdı; itlər mirildayıb, onların üstünə cumanda qarğalar havaya qalxır, sonra yenə tərtəmiz qarın üstünə enirdilər. “İvanuška, Seri qarğalar... – deyə Kuzma düşündü. Pərvərdigara, mənə rəhmin gəlsin, məni xilas et, buradan canımı qurtarmağa kömək et!”

Xəstəlik hələ xeyli vaxt Kuzmanın canından çıxmadi. Baharın gəlməsini qəmli-qəmli və sevinclə gözləyir, bu fikir onu mütəəssir edirdi, Durnovkadan tez çıxıb getmək istəyirdi. O bilirdi ki, qışın axırı hələ görünmür; lakin qar əriməyə başlayırdı. Fevralın ilk həftəsi qaralıq, dumanlı idi. Duman tarlaları gizlədir, qarı udurdu. Kənd qaralırdı; çirkli qar qalaqları arasına su yığılırdı; bir dəfə nahiyyə pristavı kənddən minik arabasına qoşulmuş atları çapa-çapa keçdi, onun bütün üst-başına at peyini sıçramışdı. Xoruzlar banlıyırırdı; ventilyatordan həyəcanlandırıcı bahar rütubəti dolurdu... Kuzma hələ yaşamaq istəyirdi, – yaşamaq, baharı gözləmək, şəhərə köçmək, öz qismətinə tabe olub yaşamaq, bir tıkə çörək xətrinə də olsa hər hansı bir işi yerinə yetirmək... Həm də, əlbəttə ki, qardaşının yanında, – hər necə olsa da qardaşdır. Axı qardaşı ona, xəstə ola-ola, Vorqola köcməyi təklif etmişdi.

Tixon İlyiç fikirləşib dedi:

– Axı mən səni hara qovum. Mən dükanı da həyətlə birlikdə martin birindən təhvıl verirəm, – köçək, qardaşcan, şəhərə, dərisoyanlardan uzaqlaşaq!

Doğrudan da dərisoyanlar. Odnodvorka gəlməşdi; bu yaxınlarda Serinin başına gələn əhvalatın təfsilatını söyləyirdi. Deniska Tulanın qayıdır işsiz avaralanırdı. Kənddə naqqallayırdı ki, evlənmək istəyir. Deyirdi ki, pulum var, özü də bir az sonra lap yaxşı yaşayacaq. Kənd camaatı əvvəlcə bu nağılları yalan-palan hesab edirdi; sonra Deniskanın eyhamlarından məsələnin nə yerdə olduğunu başa düşdülər, inandılar. Seri da inanıb, oğluna yaltaqlanmağa başladı. Lakin atı soyub, Tixon İlyiçdən bir manat alandan sonra, dəridən də yarımlı manat qazanaraq, lovğalandı, kefə başladı. İki gün içdi; çubuğu itirdi, sobanın üstündə üzənib dincəlməyə başladı. Başı ağrıydı, çəkməyə tənbəki yox idi. Beləliklə də, o, Deniskanın qəzetlər və müxtəlif şəkillər yapışdırılmış olduğu tavanın kağızlarını maxorka bükəmək üçün qoparmağa başladı. O, kağızları gizlin qoparırdı, lakin bir dəfə Deniska gəlib onu gördü. Görən kimi bağırmağa başladı. Hələ xumarlı olan Seri da bağırıldı. Deniska onu sobanın üstündən çıxıb yerə saldı və başladı kötəkləməyə, o qədər vurdu ki, qonşular töküllüşüb gəldi... Kuzma düşünürdü, yaxşı, bəs dəlicəsinə inadkarlıqla, bu dərisoyanlardan birinə Cavan qızın gedib toy etməsini təkidlə tələb edən Tixon İlyiç özü də dərisoyan deyilmə?

Kuzma bu toy haqqında ilk dəfə eşidəndə qəti qərara gəlmişdi ki, buna yol verməyəcəkdir. Bu nə dəhşətdir, nə mənasız işdir! Sonra naxoş vaxtı özünə gələrək, bu mənasızlığa sevinirdi. Cavan qızın ona naxoş adama qarşı laqeyd münasibəti Kuzmanı təəccübəldirmiş, heyrətə salmışdı. "Yırtıcı heyvandır, vəhşidir! – deyə düşünürdü, özü də toy əhvalatını xatırlayıb, kinli-kinli əlavə edirdi: – Lap əladır. Ona lap yerində olur!" İndi, naxoşluq keçəndən sonra, qətiyyəti də çox olmuşdu, kin-küdürü tədric etdi. Bir dəfə Kuzma Tixon İlyiçin haqqında qızla danışanda o, sakitcə və arxayın cavab verdi:

– Nə dəyə bilerəm, mən Tixon İlyiç ilə bu barədə danışmışam. Allah ona cansağlığı versin, o, bunu yaxşı fikirləşib.

Kuzma heyrət etdi:

– Yaxşı!

Cavan qız ona baxıb başını buladı:

– Yaxşı deyil, bəs nədir? Vallah, siz də lap qəribə adamsınız, Kuzma İlyiç! Pul verməyə boyun olub, toy xərcini boynuna çekir... Özü də ki, məni dul bir kişiyyə deyil, lap cavan, eyibsiz bir oğlana verir... murdar deyil, əyyaş da deyil...

Kuzma əlavə etdi:

– Amma tənbəldir, davakardır, gicbəsərin biridir.

Cavan qız gözünü yerə dikib, susdu. Köksünü ötürdü, dönüb qapıya sarı getdi.

Səsi titrəyə-titroyə dedi:

– Necə bilirsiniz. Öz işinizdir... Fikrindən daşındırın... Allah bilsin, siz bilin.

Kuzma gözlərini bərəldib qışkırdı:

– Dayan, eşi, sən dəli olubsan! Məgər mən sənə pislik etmək istəyirəm?

Cavan qız dayanıb, ona tərəf döndü. O qızarmışdı, gözləri parıldayırdı, açıqlı-acıqlı və qaba tərzdə dedi:

– Məgər pislik deyil? Sizcə, mən başıma nə çarə qılmalıyam? Ömrüm boyu başqasının qapısında qalım? Başqasının tikəsinə möhtac olum? Yurdsuz dilənci kökündə veyllənim? Bəlkə, dul bir kişi, qoca axtarım? Məgər mən azmi göz yaşı udmuşam?

Qadının səsi tutuldu. O ağlaya-ağlaya otaqdan çıxdı. Axşam Kuzma qadını inandırdı ki, o heç də işi pozmaq fikrində olmayıb; qadın, nəhayət, ona inandı, mehribanlıqla və utana-utana gülümsədi.

İvanuşka ilə danışdiği nəvazişkar ahənglə dedi:

– Cox sağ olun.

Lakin onun kirpiklərində yenə göz yaşı titrədi. Kuzma yenə əllerini yellətdi. O dedi:

– Bəs indi niyə qəmgin olursan?

Cavan qız yavaşdan cavab verdi:

Nə bilim, bəlkə, Deniska ilə də xoşbəxt olmayacağam...

Koşel poçtdan, demək olar, ay yarım ərzində yiğilmiş qəzet gətirdi. Günler qaranlıq, dumانlı keçirdi, ona görə də Kuzma pəncərənin qabağında oturub səhərdən axşama kimi oxuyurdu. Oxuyub qurtarandan sonra yeni "terror aktları"nın və edamların sayı onu dəhşətə getirdi, donub qaldı. Dən-dən çəpəki ağ qar yağır, qar yoxsun kəndə, çala-çuxur, palçıqlı yollara, at peyininə, buza və suya səpələnirdi, torandan, dumandan çöllər görünmürdü...

Kuzma yerindən qalxıb qışkırdı.

– Avdotya! Koşclə de ki, atı qazalağa qoşsun!

Tixon İlyiç evdə idi. Qarabəniz, aqsaqqal, çal qaşları çatılmış, yekəper və qüvvətli Tixon İlyiç çit köynəkdə, samovarın yanında oturub çay dəmləyirdi.

O, qaşlarını aralamadan iltifatla dedi:

– Paho! Qardaşcan! Dünya işığına çıxıbsan? Gözlə ha, hələ tez deyilmə!

Kuzma onunla öpüşərək cavab verdi:

– Yaman darıxmışam, qardaş.

– Bir halda ki, darıxıbsan, gəl qızın, gap eləyək...

Bir-birindən – təzə nə xəbər var, – deyə sorusından sonra, dinməz-söyləməz çay içib, sonra da papiroş çəkdilər.

Tixon İlyiç bir qullab vurub, şübhə ilə Kuzmaya baxa-baxa dedi:

– Sən yaman ariqlayıbsan, qardaşcan!

Kuzma yavaşdan cavab verdi:

– Ariqlayaram da! Sən qəzet oxumursan?

Tixon İlyiç gülümsədi:

– Bu yalan-palanımı? Yox, Allah üzümə baxıb.

– Sən bilsəydi, nə qədər adam edam olunub!

– Edamımı? Yerində olur... Sən eşitmeyibsen. Yelets yaxınlığında nə olub? Bikov qardaşların xutorunda?.. Yəqin yadında olar?.. Bu Bikovlar axşamçağı clə mənimlə sənin kimi oturub dama

oynayırlarmış... Birdən görəsən nə olub? Artırmada tappilti eşidilir, kim isə qışqırı: "Aç!", Həmin bu Bıkovlar, qardaş, gözünü qırpmağın macal tapmamış – onların işçisi, Seri sayağı bir mujikciyəz, onun da dalınca iki nəfər əcaib qoçu, sözün qisası, xəspuşlar içəri soxulurlar... Hamisının da əlində ling. Lingləri qaldırıb bağırırlar: "Əllər yuxarı, sizin ananızı!" Bıkovların canına, əlbəttə ki, qorxu düşür, yerlərindən dik qalxıb qışqırırlar: "Bu nədir, nə olub?" Mujikciyəz öz dediyini deyir. Əllər yuxarı, vəssalam!

Tixon İlyiç dilxor halda gülüməsdi, fikrə gedib susdu.

Kuzma dedi:

– Sözünü tamamlasana...

– Tamamlanası bir şey yoxdur... Əllərinini, əlbəttə ki, qaldırıb sorușurlar: "Axı sizə nə lazımdır?" – "Vetçina ver! Hanı sənin açarlarıñ?" – "Ay it oğlu, məgər özün bilmirsən? Odur orada, qapının üst tirində mixdan asılıb..."

Kuzma onun sözünü kəsdi:

– Əlləri yuxarı ola-olamı?

– Əlbəttə, əllərin qaldırılmış halda... Hə, indi bu əlləri qaldırmağa görə onların dərisinə saman təpərlər? Əlbəttə ki, boğacaqlar.

Aşnalarımı basıblar qazamata...

– Vetçinaya görəmi boğacaqlar?

Tixon İlyiç yarızarafat, yariciddi dedi:

– Yox, hoqqa üçün, keç günahımdan, pərvərdigara. Kifayotdır sənin bu tərsliyin, vallah-billah, özünü Balashkinə oxşatma! Bundan əl çəkmək vaxtıdır...

Tixon İlyiç söhbəti dəyişib, işdən danışdı. Görünür o bayaq, söhbət arasında, ancaq ona görə fikrə getmişdi ki, edamlardan daha artıq mühüm olan nəyisə, – hansı bir işi isə xatırlamışdı.

Ev sahibi ovcundakı çayı çaynikə tökə-tökə möhkəm, aydın və ciddi olaraq sözə başladı:

– Mən artıq Deniskaya demişəm ki, o nə qədər mümkündürsə bu həngaməni tez qurtarsın. Özüm də səndən xahiş edirəm, qardaşcan, – sən bu işdə, bu toy əhvalatında iştirak elə. Mənim qarışmağım, bilirsənmi, yaxşı deyil. Sonra da köçərsən mənim yanımı. Bizim üçün əla olar, qardaş! Bir halda ki, biz hər şeyi ləğv etmək qərarına gəlmışik, sənin orada faydasız oturmağının mənası yoxdur, ancaq ikiqat xərcə düşərik. Köçəndən sonra da mənimlə yanaşı işə girişə-

sən. Ağır yükü çiyinlərimizdən atarıq, Allahın köməyi ilə şəhərə köçüb, təhvıl məntəqəsində yapışarıq. Burada, bu yarganda əl-qol açmaq mümkün deyil. Ayaqlarımızı onun toz-torpağından təmizləyərək, – qoy cəhənnəm olsun, lap birdəfəlik yoxa çıxsın. Axı biz burada məhv olmalı ki, deyilik! – O, qaşlarını çatdı, əllerini irəli uzadaraq, yumruqlarını sıxıb dedi:

– Sən nəzerə al, mənim əlimdən hələ qurtara bilməyəcəklər, sobanın üstündə uzañmaq mənim üçün hələ tezdir! Şeytanım buy-nuzunu sindiraram!

Kuzma onun hərəkətsiz, dəlicəsinə gözlərinə, onun sözleri qəzəb və hiddətlə aydın tələffüz edən əyilmiş ağzına qorxa-qorxa baxıb diniyirdi, dinləyir və dinmirdi. Sonra soruşdu.

– Qardaş, İsa xatırınə, mənə de görüm, bu toy əhvalatında sənin qəsdin nədir? Mən başa düşmürəm, allah şahiddir ki, başa düşmürəm. Sənin Deniskandan mənim lap zəhləm gcdir. Bu təzəcə meydana çıxan tipciyəz, təzə Rusiya, bütün əvvəlkilərdən betər olacaq. Sən onun utancaq, sentimental olmasına, özünü sarsaq göstərməsinə baxma, – bu çox yaman həyasız heyvandır! Mənim barəmdə hamiya söyləyir ki, mən Cavan qızla yaşayıram...

Tixon İlyiç qaşqabağını töküb onun sözünü kəsdi:

– Əshi, sən heç bir şeydə ölçü-biçi nə olduğunu bilmirsin. Özün daim bədbəxt xalq, bədbəxt xalq! – deyirsən. Amma indi oldu heyvan!

Kuzma coşqunluqla dedi:

– Hə, həmişə deyirəm və deyəcəyəm! Lakin mənim ağlım lap çəşib! Mən indi heç bir şey başa düşmürəm: bilmirəm bədbəxtirmi, yoxsa ki... Əshi, sən bir qulaq as: axı sənin özünün ondan, Deniskadan zəhlən gedir! Sizin ikiniz də bir-birinizə nifrət edirsiniz! O sənin barəndə "dərisoyandır, xalqın boğazına keçmişdir" dən başqa ayrı söz demir, sən isə onu "dərisoyan" – deyə söyürsen! O, kənddə həyasızcasına lovğalanıb deyir ki, indi kralın qudasıdır...

Tixon İlyiç yenə onun sözünü kəsdi:

– Əshi, bunu biliyəm!

Kuzma onun dediyinə qulaq asmayıb sözünə davam etdi:

– Bəs sən bilirsənmi Cavan qız haqqında o nə deyir? Qızın, başa düşürsənmi, son dərəcə zərif, ağ çöhrəsi var, amma o heyvan, bilirsənmi nə deyir? "Tamam kaşı kimidir, it qızı!" Əshi, nəhayət, sən bir

şciyi başa düş: axı o, kənddə yaşamayacaqdır, indi o avaranı kənddə heç bir kəməndlə də saxlamaq olmaz. Ondan nə təsərrüfatçı, nə ailə sahibi? Dünən eşidirəm, kənddə gedə-gedə fahişə səsilə oxuyur: "Gözəldir, göylerin meleyi kimi, iblis kimi hiyləgerdir, kinlidir..."

Tixon İlyiç qışkırdı:

– Bilirəm! Kənddə yaşamayacaqdır, heç bir vəchlə yaşamaya-
caqdır! Cəhənnəmi ki, yaşamasın! O ki qaldı onun təsərrüfatı
olmamasına, elə biz də səninlə fərli bir təsərrüfatçı deyilik! Yadın-
dadır, səninlə iş barədə danışirdim, – meyxanada, yadindadırmı?
Amma sən bildirçinə qulaq asırdın... Yaxşı, sonra nə olsun, sonra
nə olsun?

Kuzma soruşdu:

– Necə nə olsun? Burada bildirçinin mətləbə nə dəxli var?

Tixon İlyiç masanı barmaqları ilə taqqıldıdib, ciddi surətdə,
aydın olaraq dedi:

– Yادında saxla. Nə qədər çalxalasan da su sudur. Mənim
sözüm ömürlük müqəddəsdir. Bir halda ki, demişəm – edəcəyəm.
Günahım üçün şam yandırmayacağam, xeyirxah bir iş görəcəyəm.
Heç olmazsa bir dəfə pay verərəm, bunun müqabilində Allah mənə
kömək olar.

Kuzma yerindən dik qalxdı. Falset səslə dedi:

– Allah, Allah! Axı bizim allahımızmı var! Deniskanın, Akim-
kanın, Menşovun, Serinin, sənin, mənim hansı Allahımız ola bilər?

Tixon İlyiç açıqlı-acıqlı soruşdu:

– Dayan, o haranın Akimkasıdır?

Kuzma ona qulaq asmayıb sözünə davam etdi:

– Bax, mən naxoş yatmışdım, ölürdüm, onun barəsində çoxmu
fikirləşirdim? Bircə şey fikirləşirdim; onun barəsində heç bir şey
bilmirəm və fikirləşməyi də bacarmıram! – deyə Kuzma qışkırdı.
– Öyrənməmişəm! Sonra da yaxasını gah düymələyib, gah da aça-
aca çəşqin, iztirablı nəzərlərlə ətrafına göz gəzdirdi, otaqda var-gəl
edib, Tixon İlyiçin qarşısında dayandı. O:

– Yادında saxla, qardaş, – deyəndə, sifeti qızardı. – Yادında
saxla. Səninlə mənim işimiz bitib. Heç bir şam-filan bizi xilas
etməyəcək. Eşidirsənmi? Biz – durnovkalılarıq!

Həyəcandan söz tapa bilməyib susdu. Lakin Tixon İlyiç yenə də
nə isə fikirləşirdi, sonra da qəfildən razılaşdı:

– Doğrudur. Heç bir şeyə yarayan xalq deyil! Sən bir fikirləş...
Ağlına gələn yeni fikirdən həvəslənərək coşub dedi:
– Sən bir fikirləş: min ildir yer şumlayırlar, bəlkə də, daha artıq!
Mərifətlə, qabiliyyətə yer şumlamağı demək istəyirəm ki, heç kəs
bacarmır! Özlərinin yeganə işini də yerinə yetirməyi bacarmırlar!
Tarlaya nə vaxt çıxməq lazımlı olduğunu bilmirlər! Nə vaxt səpmək,
nə vaxt biçmək lazımdır! "Hamı necə, biz də ele" – vəssəlam, qur-
tardı getdi. – Qaşlarını çatıb, Kuzma onun üstüne bir dəfə qışqıran
kimi, açıqlı-acıqlı qışkırdı: Yادında saxla! – "Hamı necə, biz də
elə!" Heç bir arvad çörək bişirməyi bacarmır, – çörəyin üst qabığı
bütünlükə zay olur, qopub düşür, qabığın altından isə turş su çıxır!

Kuzma çəşib qaldı. Onun fikirləri dolaşdı. O, lampanı yandıran
qardaşını mənasız nəzərlərlə müşahidə edə-edə düşündü: "Onun
ağlı çəşib!"

Tixon İlyiç isə onun özünə gəlməsinə aman verməyib, zarafat-
la sözüne davam etdi:

– Xalq! Ağziyava, tənbəl, yalançıdlar, elə abırsızdırular ki, heç
kəs, heç kimə inanmir! Fikir ver, – deyə o bağırdı; özü də yandırılmış
fitilin alovlanıb, az qala tavana qədər his elədiyini görmürdü,
– bize qarşı deyil, bir-birinə inanmırlar! Onların hamısı belədir,
hamısı! – deyə ağlamsınmış halda qışkırib şüsnəni şaqqlıtlı ilə lam-
paya geydirdi.

Hava qaralırdı. Gölməçələrə və qar yığınlarına təzə ağ qar yağır-
dı. Kuzma ona baxır, dinmirdi. Söhbət elə gözənilməz istiqamət
almışdı ki, hətta Kuzmanın coşqunluğu da sönmüşdü. Nə demək
lazım olduğunu bilmirdi; qardaşının qəzəbli gözlərinə baxmağa
cəsarət etməyib, papiros bükməyə başladı.

O, ümidsiz halda düşünürdü: "Dəli olub. Elə cəzasıdır, qoy
çəksin. Fərqi yoxdur!"

Papiros yandırdı. Tixon İlyiç də sakitləşdi. Oturdu, lampanın
ışığına baxa-baxa burnunun altında yavaşdan dedi:

– Sən də başlayıbsan: "Deniska"... Eşidib-sənmi yolcu Makar
İvanoviç nə edib? Öz dostu ilə birlikdə, yolda bir nəfər qadını tutub
salıblar Klyuçilərdə gözətçixanaya – dörd gün arvadı orada zorla-
yıblar... növbə ilə... indi də qazamatdadırlar...

Kuzma mehribanlıqla dedi:

– Tixon İlyiç, sən nə çərənləyirsən? Nə üçün? Sən, yəqin, xəstəsən. Mətləbin birindən o birinə sıçrayırsan; bu saat bir şeyi iddia edirsən, bir dəqiqliş sonra isə ayrı şey deyirsən...

Olmaya sən çox içirsen, hə?

Tixon İlyiç dinmədi. O ancaq əlini yellətdi, həm də işığa zillədiyi gözlərində göz yaşı titrəyirdi.

Kuzma yavaşdan təkrar ctdi:

– İçirsen?

Tixon İlyiç yavaşcadan cavab verdi:

– İçirəm. Əlbəttə, içərəm. Sən clə bilirsən bu qızıl qəfəs mənə ucuz başa gəlib? Elə bilirsən bütün ömrüm boyu zəncirli it kimi yaşamaq asan idi, özü də ki, qoca arvadla? Qardaş, mənim qəlbimdə heç kimə qarşı mərhəmət yox idi... Elə mənim özümə də bir o qədər rəhm eləməyiylər! Sən clə bilirsən mənə qarşı necə nifret bəslədiklərini bilmirəm? Sən elə bilirsən, əgər mənim quyruğum onların, bu mujikciyəzlerin əlinə keçsəydi, bu inqilabda onların naxışı gətirseydi, onlar mənim axırına çıxmayaqadılar, mənim başımı ezməyəcəkdilər? Səbr clə, səbr elə – əhvalat olacaq, olacaq! Biz onları əzişdirmiş!

Kuzma soruşdu:

– Vetçinadan ötrü başını ezmək lazımdır?

Tixon İlyiç iztirabla cavab verdi:

– Sən də söz dedin, ezmək... Axı mən bunu elə bələ, sövgəlişti deyirdim...

– Bəs, axı əzəcəklər!

– O daha bizim işimiz deyil. Allah-təalanın qarşısında onlar cavabdehdirlər.

Sonra da qaşlarını çatıb, fikrə daldı, gözlərini yumdu. Dərindən köksünü ötürüb kədərlə:

– Ah, – dedi, – ah, mənim əziz qardaşım! Tezliklə, bir az sonra onun taxt-tacı qarşısında biz də cavab verməli olacaq! Bax mən axşamlar dua kitabını oxuyuram, – özüm də oxuduqca ağlayıram, hönkür-hönkür ağlayıram. Təəccüb edirəm: bu cür şirin sözləri necə yaratmaq olardı! Budur, sən bir dayan...

Cəld ayağa qalxdı, aynanın arxasından qalın bir dini kitab çıxartdı, əlləri əsə-əsə, çəsməyini taxıb, ağlamsına-ağlamsına, həzin səslə, onun sözünü kəsə biləcəklərindən qorxurmuş kimi tələsik oxumağa başladı:

– Ölüm haqqında fikirləşəndə ağlayıram, iç-in-için ağlayaraq tabutda uzananda bizim Allah-təalanın surəti ilə yaranmış gözəllikləri eybəcərmiş, dilsiz-ağılsız, biçimsiz vəziyyətdə görürem...

Həqiqətən fani dünyadır, həyat isə məkan və yuxudur. Zira hər bir növ-bəşər əbəs yerə əlləşir, bir halda ki, chkmada yazılıb: biz dünyani dərk edəndə, qəbir gedəcəyik, istər padşahlar olsun, istər dilənçilər – hamisinən aqibəti birdir...

Tixon İlyiç qəmli-qəmli, vəcdle:

– Padşahlar və dilənçilər! – deyə təkrar edib başını buladı.
– Heyat məhv oldu, qardaşcan! Sən başa düşürsənmi, mənim lal bir aşpazım var idi, mən bu axmaq arvada xarici bir çarqat bağışlamışdım, arvad isə başına çarqatın tərs üzünü bağlayırdı... Başa düşürsənmi? Axmaqlıqdan, bir də simiclikdən. Deyirdi ki, adı günlərdə üz tərəfini bağlamağa heyifim gəlir, – bayrama kimi gözləyəcəyəm, – bayram gələndə isə çarqat köhnəlib cındırı dönmüşdü... Elə mən də bu cür... və öz həyatımı belə keçirdim. Həqiqətən belədir!

Kuzma Durnovkaya qayıdanda ancaq bircə şey hiss edirdi – dərin kədər. Onun Durnovkada yaşadığı bütün son günləri də dərin qəm-qüssə içinde keçdi.

Bu günlər qar yağırdı, Serinin həyatında isə ancaq elə bu qarı gözləyirdilər ki, toy etmək üçün yol düzəlsin.

Fevralın on ikisində, ikindi çığı, soyuq dəhlizin toranlığında iki adam astanada danışındı. Başına bağlılığı qara xallı sarı yaylığı alınına çəkmiş Cavan qız sobanın yanında dayanıb öz çariqlarına baxırdı. Qısaçılı Deniska qapının yanında dayanmışdı; başı açıq idi; ciyinləri sallanan ağır çuxa geymişdi. O da aşağı əllərində hər-lədiyi, nallanmış qıسابəğazlı çəkmələrə baxırdı. Qıسابəğazlı çəkmələr Cavan qızın idi. Deniska onları təmir etmişdi, indi bu iş üçün beş qəpik almağa gəlmişdi.

Cavan qız deyirdi:

– Məndə pul yoxdur. Kuzma İlyiç isə deyəsən yatıb. Sən sabaha kimi gözlə.

Deniska dirnağı ilə nalı qurdalaya-qurdalaya dalğın halda cavab verdi:

– Mən heç gözləyə bilmərəm.

– Yaxşı, bəs indi necə olsun?

Deniska fikirləşdi, köksünü ötürdü; qalın saçlarını silkələyib, birdən başını qaldırdı.

Oğlan Cavan qızı baxmadan, öz utancaqlığına zorla üstün gəlib ucadan və qətiyyətlə dedi:

— Əşı, ebəs yerə çərənləməyin nə mənəsi var. Tixon İlyiç səninle danışıbmı?

Cavan qız cavab verdi:

— Danişib. Hətta məni zinhara gətirib.

— Onda mən bu saat dədəmlə gələrəm. Onun üçün, Kuzma İlyiç üçün, heç fərqi yoxdur, bu saat duracaq, çay içmək istəyəcək...

Cavan qız fikirləşdi.

— Özün bilərsən...

Deniska qıسابəzələ çəkmələri pəncərənin içində qoydu, daha pul barədə heç bir şey deməyib getdi. Yarım saatdan sonra isə artırımda çariqlarının qarını təmizləyənlərin tappiltisi eşidildi: Deniska Seri ilə qayıtmışdı, — Seri isə nə üçünsə çuxasının üstündən qurşaqlanmışdı, qırmızı qurşağı pəsrumlarından keçirmişdi. Kuzma onların qabağına çıxdı. Denis ilə Seri üzlərini qaranlıq bucağa çevirib xeyli xaç vurdular, sonra saçlarını silkələyib, başlarını qaldırdılar.

Seri qeyri-adi, təklifsizcəsinə, rəvan tərzdə aram-aram sözə başladı:

— Elçi olsam da, olmasam da xeyirxah adamam! Sənə ərgən qızını əre vermək, mənə isə oğlumu evləndirmək lazımdır. Onların xoşbəxtliyi naminə gəl oturub öz razılığımızla söhbət edək.

Sonra da təmkinlə belini büküb baş əydi.

Kuzma iztirablı təbəssümünü saxlayıb, tapşırı Cavan qızı çağırınsınlar.

Seri kilsədə imiş kimi, piçilti ilə Deniskaya əmr etdi:

— Yüyür, axtar.

Cavan qız qapının dalından, sobanın yanından çıxbı:

— Mən buradayam, — deyərək Seriya baş əydi.

Araya sükut çökdü. Qaranlıqda barmaqlığı qızaran samovar döşəmədə idi, piqqapiqla qaynayırdı. Adamların üzləri görünmürdü.

Kuzma gülümşəyib dedi:

— Hə, nə deyirsən, qızım, qət ele.

Cavan qız fikirləşdi.

— Mən oğlandan narazı deyiləm...

— Bəs sən, Denis?

Deniska da dinmirdi.

— Nə dəyim, əlbəttə ki, gec-tez evlənmək lazımdır... Bəlkə, Allahın köməkliyi ilə pis olmaz...

Qudalar işin başlanması münasibətə bir-birini təbrik etdilər.

Samovarı nökər otağına apardılar. Yeni əhvalatdan hamidan qabaq xəber tutan və Mısdan yüyürə-yüyürə gələn Odnodvorka nökər otağında lampa yandırdı, Koşeli araq və günəbaxan tumu almağa göndərdi, gəlinlə adaxını müqəddəs surət altında oturdu, onlara çay süzdü, özü də Seri ilə yanaşı oturdu, sıxıntılığı aradan qaldırməq üçün Deniskaya, onun solğun-bozumlu sifotinə və uzun kırıplıklarınə baxa-baxa ucadan oxumağa başladı:

Bizim yaşıl bağçada

Ay sularda çıməndə,

Gözüm bir igid aldı

Ağachığın içinde...

Ertəsi gün bu kef məclisi haqqında Scridan kim söz eşitsə, gülümşəyib məsləhət verirdi: "Sən cavanlara heç olmasa bir az kömək cdəydin!" Koşel də belə dedi: "Onlar təcrübəsiz cava dırlar, cavanlara kömək etmək lazımdır". Seri diməz-söyləməz evə gedib, dəhlizdə paltar ütüləyen Cavan qızı iki dənə qazança bir yumaq sap gətirdi. Utana-utana dedi:

— Budur, əziz gəlinim, al, qayınanan göndərib. Bəlkə, bir şeyə yaradı... Axı heç bir şeyimiz yoxdur, — bir şey olsayıdı, lap dəridən-qabıqdan çıxardım...

Cavan qız baş əyib təşəkkür etdi. O, Tixon İlyiçin "duvaq əvezinə" göndərdiyi pəncərə pərdəsini ütüləyirdi, gözləri yaşarmış və qızarmışdı. Seri ona təşkinlik vermək istəyir, demək istəyirdi ki, onun da zindəganlığı "şirin deyil", lakin tutuldu, köksünü ötürdü, qazançaları pəncərənin içində qoyub çıxdı.

Seri burnunun altında dedi:

— Sapı mən qazançanın içində qoydum.

Cavan qız ancaq İvanuška ilə danışdığı nəvazişkar və xüsusi bir ahənglə ona bir daha təşəkkür edərək:

— Sağ olun, ata, — dedi. Seri çıxan kimi də, qəfildən xərif və kinayeli təbəssümlə gülümsəyib oxumağa başladı: “gəzinirdik bir zaman bağçamızda...”

Kuzma zaldan boylanıb, pensnesinin üstündən ona ciddi nəzərlə baxdı. Gəlin səsini kəsdi.

Kuzma dədi:

— Bəri bax. Bəlkə, bütün bu əhvalatı boşlayaq getsin?

Cavan qız yavaşdan cavab verdi:

— Daha gecdir. Onsuz da rüsvayçılıqdan yaxa qurtarmaq olmur... məgər camaat bilmirmi kimin hesabına kef çəkəcəyik? Xərc də çökməyə başlayıblar...

Kuzma ciyinlərini atdı. Doğrudur, Tixon İlyiç pərdə ilə birlilikdə iyirmi beş manat pul, bir kisə bugda unu, dari və arıq bir donuz göndərmişdi... Lakin axı bu donuz kəsilmişdi deyə, özünü məhv etmək ki, olmazdı!

Kuzma:

— Oh, — deyə səsləndi, — siz məni lap əldən saldınız! “Rüsvayçılıq, xərc”... Bəs son özün məgər donuzdan ucuzsan?

Cavan qız sadəcə və qəti olaraq:

— Ucuz olmağına ucuz deyiləm, ancaq ölüləri qəbiristandan qaytarmırlar, — deyə cavab verdi, köksünü ötfürdü, ütülenmiş isti pərdəni səliqə ilə qafladı. — İndi nahar edəcəksinizmi?

Cavan qızın çöhrəsi sakit idi. Kuzma: “Hə, daha bitdi, — olan olub, keçən keçib!” — deyə düşünərək dedi:

— Yaxşı, özün bilərsən, necə isteyirsən, elə də et...

Kuzma nahar edib papiros çəkə-çəkə pencərədən baxındı. Hava qaralırdı. Bilirdi ki, nökər otağında çovdardan burma bulka bişiriblər — “nikah piroqu”. İki qazan başayaq, bir qazan eriştə, bir qazan kələm şorbası, bir qazan sıyıq bişirməyə hazırlaşırıldılardı — hamısı da kəsilmiş donuz etindən hazırlanacaqdı. Seri qar qalağının üstündə anbarlarda samanlığın arasında vurnuxur, el-ayaq edirdi. Təpəcikdə, göyüntül toranlıqda, başı kəsilmiş donuzun üstünə qalaqlanan küləş üzərində narinci alov parıldayırdı. Alovun ətrafında qənimət gözləyən itlər oturmuşdular; onların ağ sıfətləri, döşləri çəhrayı rəngə boyanmışdı. Seri qara bata-bata yürüür, tonqalı düzəldir, ovçarkaların üstünə qışqırırdı. Çuxasının əteklerini qatlayıb qaldırmış, toqqasının altına keçirmişdi; sağ əlində biçaq parıldayırdı. Seri bu əlinin biləyi ilə papağını daim peysərinə itələyirdi. Üstünə gah bir tərəfdən işıq

düşən Seri qarın üzərinə titrəyən böyük kölgə salırdı, bütperəst kölgəsi. Sonra Odnodvorka anbarın yanından öüb, cığırla kəndə təref yönəldi; yüyürə-yüyüro qar qalağının dalında gözdən itdi — o, çalğıçıları dəvət etməyə ve Domaşkadan yolkarı xahiş edib almağa gedirdi; qızların toplaşlığı bir qonaqlıq məclisindən, başqa məclisə keçən bu yolkarı zirzomidə qoruyub saxlayardılar. Kuzma saçını darayıb, dirsəkləri yırtıq pencəyini çıxartdı, çox xoşadığı uzunotəkli sürtükünü geyib, qardan ağarmış artırmaya çıxanda, müləyim boz toranlıqda, nökər otağının işıq düşən pəncərələri yanında qızlardan, oğlanlardan, uşaqlardan ibarət böyük bir izdiham toplaşmışdı; səs-küy, danışq ətrafi ağızına almışdı; üç qarmon birdən çalınırdı; hamısı da müxtəlif havalar çalırdı. Kuzma bəlini əydi, barmaqlarını ovub şaqqlıddada şaqqlıddada izdihamaya yanaşdı, adamları itələyə-itələyə əyilib, qaranlıq dəhlizə girdi. Dəhlizdə də adam çox, danışqallıq idi. Uşaqlar əlayağa dolaşırdılar, onların yaxasından yapışıb, bayıra itələyirdilər, amma uşaqlar yenə içəri soxulurdular...

Qapının ağızında sıxışdırılan Kuzma dedi:

— Siz Allah, qoyun keçim!

Onu daha bərk sıxışdırıldılar — həm də kimsə qapını birdən dartıb açdı. Ətrafi bürüyən buxarın içində kandardan keçib qapının ağızında dayandı. Buraya toplaşanlar daha təmiz idilər — qızlar ciyinlərinə əlvan şallar salmış, oğlanlar başdan-ayağa təzə palṭar geymişdilər. Arşınmalının, yarımkürklorin, ağ neftin, maxorkanın, iynəyarpağın qoxusu otağı bürümüşdü. Qumaş parçaları ilə bəzədilmiş balaca, yaşılı ağaç masanın üstündə idi; ağaçın budaqları tutqun işıq saçan tənəkə lampanın üzərinə uzanırdı. Masanın ətrafında, donu açılıb islanmış balaca pəncərələrin altında, qaralmış nəm divarların yanında bəzənmiş çalğıçılar oturmuşdular; onlar üzərinə hər necə gəldi ənlik-kırşan sürtmüşdülər; gözləri parıldayırdı; hamısı başına ipək və yun yaylıq bağlamışdı; gicgahlarındakı saçlarına yaşılbəş quyuğundan əlvan qıvrım lələklər taxmışdilar. Kuzma içəri girən kimi, qarayanız, kinli vo ağıllı sıfəti, iti gözləri, çatma qasıları olan qız Domaşka qaba və gur səslə qədim mübarəkbadlıq nəgməsini oxumağa başladı:

Avdotyagilde

sonuncu gecə

Nəgmə şama dönmüşdü,

Qızlarsa pərvanoyo...

Qızlar onun son sözlərini yekdilliklə və ahəngsiz xorla tekrar etdilər – hamı da dönüb gəlin baxdı: – o, həmişəki kimi, sobanın yanında oturmuşdu, üst-başını səliqəyə salmamışdı, başına qara şal örtmüdü, özü də nəğməyə bərkdən ağlaya-ağlaya və oxşamalarla cavab verməli idi: “Mənim əziz atam, mehriban anam, men ömrümüz necə başa vurmaliyam, ərdə dərdli günlərə necə dözməliyəm?” Gəlin isə səsini çıxarmırıldı. Odur ki, qızlar mahnını qurtarıb, narazı halda ona əyri-əyri baxdılar. Sonra piçıldıqları, qaşqabaqlarını töküb, aram-aram və uzada-uzada “yetim” mahnısı oxudular.

İsin, hamamım isin,
Qoy susan zənglər də səslənsin, dinsin!

Kuzmanın möhkəm sıxlımlı çənəsi titrdi, başı buza döndü, baldırları soyudu, almacıq sümüklərində xoş bir sızılıtı duydu, gözleri yaşardı. Gəlin şala büründü, birdən içün-için ağlamağa başladı, onun bütün bədəni hönkürtüdən titreyirdi.

Kim isə qışkırdı:
– Bəsdir, qızlar!
Lakin qızlar qulaq asmırıldılar.

Səslən qızıl zəngim, sən dillən yenə,
Oyat yuxudan atacığımı...

Gəlinin beli büküldü, göz yaşlarından boğula-boğula üzünü dizlərinə, əllərinə dayadı... əsim-əsim əsən, səndirləyən gəlini, nəhayət daxmanın soyuq tərəfinə – bəzəndirməyə apardılar.

Sonra Kuzma ona xeyir-dua verdi. Adaxlı, Yakovun oğlu Vaska ilə gəlmışdı. Adaxlı onun çəkmələrini geymişdi; saçlarını vurdurmuşdu; krujevalı mavi köynəyinin yaxası ilə dövrələnmiş boyunu tərtəmiz qırılmışdı. O, üzünü sabunla yumuş, lap cavanlaşmışdı, hətta gözəl idi; bunu bildiyi üçün, qara kirpiklərini tömkinlə və təvazökarcasına endirmişdi. Onun qırmızı köynək geymiş dostu Vaskanın Romanov yarımkürkünün döşü açıq idi, içəri girəndə çalğıçılara acıqlı-acıqlı baxdı. Sonra da qaba tərzə:

– Bekar oturmaq kifayetdir! – deyib, adət üzrə tələb olunan sözü əlavə etdi: – Başlayın, başlayın görək.

Çalğıçılar bir ağızdan cavab verdilər:

– Üç üqnümsüz ev tikilmir, dörd bucaqsız daxma qurulmur. Bir manat qoy hər bucağa, beşinci ortaya, bir şüşə də araq masaya.

Vaska cibindən yarım ştof çıxarıb masanın üstünə qoydu. Qızlar götürüb qalxdılar. Otaq daha da darısqal oldu. Qapı yenə açıldı, içəri yenə bug və soyuq doldu – əlində balaca, zərli müqəddəs surət olan Odnodvorka camaati itələyə-itələyə içəri girdi, onun arxasında da qırçınlı mavi don geymiş gəlin daxil oldu; gəlinin cöhərəsi elə solğun, elə sakit və elə gözəl idi ki, hamının ağızı açıla qaldı. Vaska qulaylanıb, enlikürək, iri başlı, taska köpəyi kimi əyri qıçları olan bir oğlanın alnına möhkəm şapalaq ilişdirdi – özü də kiminsə yarımkürkünü daxmanın ortasındakı küləşin üstünə tolazladı. Adaxlı ilə gəlin yarımkürkün üstündə dayandılar. Kuzma başını qaldırmadan müqəddəs surəti Odnodvorkanın əlindən aldı – araya elə süküt çökdü ki, hətta, maraqla tamaşa edən yekəbaş oğlanın fişilti ilə nəfəs alması da eşidildi. Adaxlı ilə gəlin diz çöküb, Kuzmanın qarşısında təzim etdilər. Qalxıb yenə əyildilər. Kuzma gəlinə nəzər saldı, onların bir arlıq baxışlarında dəhşət ifadəsi göründü. Kuzmanın rəngi qaçı, o, dəhşətlə düşündü: “Müqəddəs surət bu saat əlimdən yerə düşəcək...” Lakin onun əlləri qeyri-ixtiyari olaraq müqəddəs surətlə havada xaç çəkdi – Cavan qız dodağı ilə müxtəsərcə surətə toxunub, Kuzmanın əlindən öpdü. Kuzma müqəddəs surəti kiməsə ötürüb, Cavan qızın başından ata iztirabı ilə, nəvaziş və mehribanlıqla yapışib, onun təzə, ətirli çarqatını öpə-öpə acı-acı ağladı. Sonra göz yaşıdan heç bir şey görməyən Kuzma döndü, camaati aralaya-aralaya dəhlizə sarı yönəldi. Qarlı külək üzünə çırıldı. Qar basmış kandar qaranlıqda ağarır, dam uğuldayırdı. Kandardan o tərəfdə isə zülmətə qovuşmuş çovğun viyıldayırdı, kiçik pəncərələrdən, qalın qar basmış torpaq qalaqlarından səpələnən işıq tüstülü sütunlar kimi dayanmışdı...

Çovğun səhər də səngiməmişdi. Boz duman və çən içinde nə Durnovka görünürdü, nə də Misin dəyirmanı. Gah hava bir az açılır, gah da torana bənzər qaranlıq çökürdü. Bağ ağarmışdı, onun uğultusu küləyin viyiltisine qarışırı; bu viyiltidə adama elə gəlirdi ki, uzaqdan zəng səsləri eşidilir. Qar komalarının dik uclarından tüstü qalxırı. Çovğunun sərin havasından nökər otağının borusundan çıxan isti və dadlı yemək qoxusunu duyan, üstlərini qar basmış

ovçarkalar artırmada büzüşüb oturmuşdular. Kuzma buradan mujıklerin duman bürümüş fiqurlarını, atları, xizəkləri çətinliklə seçir, zinqirovların cingiltisini zorla eşidirdi. Adaxının xizəyinə iki, gəlininkinə bir at qoşmuşdular. Xizəklerin içino ucları qara naxışlı Kazan keçiləri salmışdilar. Gəzintiyə yollananlar bellərinə müxtəlif rəngli qurşaqlar bağlamışdilar. Arvadlar sarıqlı gödək şubalar geymiş, başlarına şal örtməsdülər; xizəklərə tərəf ehtiyatla, xırda addimlarla yeriyyir, arabir təntənə ilə deyirdilər: "Vay dədə, heç nə görmək olmur!.." Gəlinin şubasını da, mavi donunu da başına qaldırmışdilar, – o, xizəkdə ağ yubkasının üstündə oturdu ki, donu əzilməsin. Kağız çıçəklərdən çələng qoyulmuş başını şallala, çarqatlarla bürümüşdülər. Gəlin göz yaşı axıtmaqdən ele zəifləmişdi ki, çovğunda qara fiqurları cə bil ki, yuxuda göründü, çovğunun viyiltisini, danışqları, zinqirovların şən cingiltisini də sanki yuxuda eşidirdi. Atlar qulaqlarını sixır, qarlı küləkdən yayınmaq üçün sıfətlərini yana çevirirdilər; külək danışqları, qışqırığı yayır, gözləri tutur, bigləri, saqqalları, papaqları ağardırdı, toyun iştirakçıları dumanda və toranlıqda bir-birini çətinliklə tanıya bilirdilər.

Vaska başısağı, cilovlar əlində, adaxlı ilə yanaşı oturub burnun altında deyirdi:

– Vay, səni görüm anan ağlar qalsın!

Sonra da qaba tərzdə, laqeydcəsinə küləyə qışqırıldı:

– Conab boyarlar, golin dalınca yollanan adaxlıya xeyir-dua verin!

Kim isə cavab verdi:

– Allah xeyir versin...

Zinqirovlar cingildədi, xizəklər cırıldadı, onların yardımı qar topaları buğlandı, fırlanıb qalxdı, külək burulğanları atların yallarını və quyruqlarını yana yellətdi...

Kondə, kilsənin gözətçixanasında keşisi gözləyib qızınanların hamısını dəm tutmuşdu, kilsəni də dəm qazı bürümüşdü; çovğundan, alçaq tağ-tavandan və kiçik pəncərələrin barmaqlıqlarından də dəm qazı, soyuq və toran əmələ gəlmışdı. Təkcə adaxlı ilə gəlinin, bir də enlikürəkli qara keşisin əllərindəki şamlar yanındı: gözü çəsməkli keşis, üstüno mum dalmış kitaba tərəf oyılmışdı, özü də yeyin-yeyin oxuyurdu. Döşəmədə gölməçələr əmələ gəlmışdı – adamlar çəkmələrində və çariqlarında xeyli qar çəkib gətirmişdilər, – açılan qapılardan adamların kürəyinə külək vururdu. Keşis

acıqlı-acıqlı gah qapılara, gah adaxlı ilə gəlinə baxırdı, onların gərgin hər şeyə hazır olan fiqurlarına, aşağıdan şamların qızılı işiq saçdığı itaetkar və fağır üzlərinə nəzər salırdı. Keşis adəti üzrə, bəzi sözləri bir növ təsirli tələffüs edir, onları həyəcanlı yalvarışla ifadə edərək, nə bu sözlər haqqında düşündürdü, nə də onların kimə aid olması haqqında; bu onu qətiyyən maraqlandırmırıdı.

O gah səsini ucaldıb, gah da алçaldaraq tələsik deyirdi:

"Ey xudavəndi-aləm, bütün canlıların xaliqu... Sən də xoşbəxt bəndən İbrahim kimi... Bəndən Yaqub kimi... Bu həqir bəndələrinə kömək elə..."

Keşis sıfətinin ifadəsini dəyişmədən, zəburçuya müraciət edərək səsini kəsib, ciddi ahənglə piçildayırdı:

– Adın? – Sonra da "Denis, Avdotya..." cavabını eşidib, təsirli ahənglə sözünə davam edirdi:

"Sən bu bəndələrin Denis və Yevdokiyaya dinc həyat, uzun ömür, məsumluq bəxş elə... qoy oğullu-qızlı olsunlar... göylərin sayəsini onlardan əskik eləmə... taxilləri, şərabları və zeytun yağları bol olsun... onların başı Livan sidrləri kimi uca olsun..."

Livan ətrafdakılar, onu dinləyib başa düşmüş olsalar da hər halda İbrahilmə İshaqı deyil, Serinin evini xatırlayırdılar. Livan sidrini deyil, Deniskanı yada salırdılar. Başqasının çəkmələrini, başqasının çuxasını geymiş qısaqıçı adaxlı isə özünü çox narahat hiss edirdi, hərəkətsiz dayanan başında çar çələngini – yuxarı tərəfində xəç olan qulaqlarınadək keçmiş nəhəng mis tacı saxlamaq onu dəhşətə getirirdi. Cavan qızın duvaqda daha güzel və cansız görünən əli titrəyirdi, əriyən şamın mumu onun mavi donunun qırçınlarına damrırdı...

Toranda çovğun daha dəhşətli idi. Evə gedəndə atları çox yeyin sürürdülər; həm də Vanka Krasninin gur səsli arvadı qabaqdakı xizəkdə idi; sehrbaz kimi rəqs edir, yaylığını yellədə-yellədə küləkdə, qatı zülmətdə, onun dodaqlarına qonub, canavar səsini batıran qarın içinde bağırırdı:

Beyaz göyərçinin, boz göyərçinin
Qızıldır qanadı, qızıldır saçı.

I

Natalyanın Qurudərəyə bağlılığı bizi həmişə heyrətə salırdı.

Natalya atamızın süd bacısı idi, onunla bir evdə boy-a-başa çatmışdı, bizim Lunyovodakı cvimizdə düz səkkiz il müddətində keçmiş kələ kimi deyil, adı bir təhkimli qadın kimi deyil, doğma bacı kimi yaşamışdı. Özü deyirdi ki, düz səkkiz il ərzində onu əzab-eziyyətə məruz qoymuş Qurudərədən canı qurtarmış, dincəlmışdı. Lakin əbəs yerə deməyiblər ki, nə qədər yetirtsən də qurd gözünü meşəyə dikər. Natalya bizi tərbiyə edib, boy-a-başa çatdırıldıqdan sonra yenə Qurudərəyə qayıtdı.

Uşaq yaşlarında onunla etdiyimiz söhbətlərdən bir parası yadimdada qalıb.

— Axı sən yetimsən, Natalya, elə deyilmə?

— Yetiməm. Öz ağalarım kimi. Sizin nənəniz Anna Qriqoryevna çox tez vəfat etdi. Mənim atamlı anamdan geri qalmadılar.

— Bəs onlar nə üçün çox tez öldülər?

— Əcəlləri çatmışdı, ona görə də öldülər.

— Yox, bəs nə üçün tez?

— Allahın məsləhəti belə idi. Atam təqsirkar olduğu üçün ağaclar onu soldatlıqla verdilər; anam ağaların hind toyuqlarının ucbatından ömrünü başa vura bilmədi. Mənim, albəttə ki, yadimdə deyil, haradan yadimdə qala bilərdi, amma nökər və qulluqçular deyirdilər ki, anam toyuq-cücəyə baxan idi, onun sərəncamında saysız-hesabsız hind toyuqları var imiş, örüşdə onları dolu vurur, hamısı gəbərir, biri də sağ qalmır... Anam yüyüre-yüyüre özünü örüşə çatdırır. Tələf olan toyuqları görəndə dəhşətdən elə oradaca ürəyi partlayır.

— Bəs sən nə üçün əre getməyibsen?

— Hələ ki, adaxlım boy-a-başa çatmayıb.

— Yox, zarafatsız?

— Belə deyirlər ki, guya, xanım, sizin xalanız qadağan eləyibmiş. Elə buna görə də mən günahkarın adını xanım qız qoydular.

— Yox, canım, sən hara, xanım qız hara?

Natalya dodaqlarını qırışdırıran xərif istehzali təbəssümələ:

— Lap əsl xanım qızam! — deyə cavab verərək, dodaqlarını qırışq əli ilə silirdi. — Axı mən Arkadi Petroviçin süd bacısıyam, sizin ikinci bibiniz...

Biz böyüdükcə evimizdə Qurudərə haqqında gedən söhbətlərə daha diqqətlə qulaq asırğıq; əvvəller başa düşmədiyimiz şeyləri daha aydın başa düşürük, Qurudərədə cərəyan edən əcaib yaşayış tərzi daha kəskin təzahür edirdi. Ömrümün əlli ilini bizim atamızla birlikdə, demək olar eyni həyat tərzi ilə yaşamış olan Natalyanın bizə, əsil-nəsəbli zadəgan Xruşşovlarla həqiqətən doğma olmasını biz heç hiss etməyə bilərdikmi? İndi budur, belə melum olur ki, bu cənablar onun atasını soldatlıqla veriblərmiş. Anası isə elə qorxuya düşüb ki, məhv olmuş hind toyuqlarını görəndə ürəyi partlayıb.

Natalya deyirdi:

— Axı doğrudan da, belə bir qəziyyəni görəndə ona necə tab gətirmək olardı? Ağalar onu lap Mojaydan o yana qovardılar.

Sonra biz Qurudərə haqqında daha əcaib şey öyrəndik. Öyrəndik ki, “bütün dünyada” Qurudərə ağalarından sadə, mərhəmətli insanlar olmayıb, lakin onu da öyrəndik ki, onlardan “hiddətliləri” də olmayıb: öyrəndik ki, Qurudərədəki köhnə ev qaranlıq və cansızıcı olub; bizim dəli babamız Pyotr Kirilliçi bu evdə qeyri-qanuni oğlu Gervaska öldürmüştür; Gervaska bizim atamızın dostu, Natalyanın isə əmisi oğlu idi; öyrəndik ki, Tonya xala da uğursuz məhəbbət nəticəsində çoxdan dəli olmuşdur; Tonya xala yoxsullaşmış Qurudərə malikanəsinin yanında köhnə daxmalardan birində yaşayırmış; özü də, köhnəldiyi üçün uguldayıb-cirildən fortepiyano da coşqunuqla ekossezlər¹ çalırdı; öyrəndik ki, Natalya da divanə olubmuş, hələ kiçik yaşlarından mərhum Pyotr Petroviç əmini ömrü boyu sevmişdir; o isə Natalyanı Soşki xutoruna sürgün etmişdir... Bizim Qurudərə haqqında coşqun xəyallarımız aydın idi. Qurudərə bizim üçün keçmişin ancaq poetik abidəsi idi. Bəs Natalya üçün? O bir dəfə özünün hansı xəyalinasına cavab verirmiş kimi acı bir kədərlə demişdi ki:

— Nə demək olar, Qurudərədə masa arxasında şallaqlarla əyləşirdilər. Bunu xatırlamaq da dəhşətlidir.

Biz soruşurduq:

— Yəni qamçılarla?

¹ Ekossez — qədim şotland röqsı

Natalya dedi:

- Bunların hamısı cyni şeydir.
- Nəyə görə?
- Savaş baş verəndə lazım ola bilərdi.
- Qurudərədə hamı savaşardı?
- Allah göstərməsin. Bir gün də müharibəsiz keçmirdi, hamı hiddətli idi – lap barıt kimi alışırı.

O danışanda biz valeh olur, məftunluqla bir-birimizə nəzər salır-dıq: böyük bağı, böyük malikanəni, zamanın qaraltdığı ağır küleş damın altındakı palid tirlərdən divarları və bu evin zalindəki naharı xeyli vaxt təsəvvürümüzdə canlandırdıq: Hamı masa arxasında əyləşmişdir, hamı yemek yeyir, sümükləri ov itləri üçün döşəmeyə atırlar, bir-birinə çopəki nəzər salırlar, hərəsinin də dizinin üstündə bir şallaq, biz də boy-a-başa çatıb dizimizin üstündə şallaqlarla nahar edəcəyimiz qızıl dövr arzusu ilə yaşayırıq. Biz yaxşı başa düşürdük ki, bu şallaqlar Natalyanı heç də sevindirmir. Buna baxmayaraq Natalya Lunyovodan Qurudərəyə, özünün mübhəm xatirələri mənbəyinə getdi. Onun orada nə yaxın qohumları var idi, nə də bir yurd-yuvası; indi Natalya daha Qurudərədə özünün əvvəlki xanımı Tonya xalaya deyil, mərhum Pyotr Petroviçin dul arvadı Klavdiya Markovnaya qul-luq edirdi.

Natalya təvazökarlıqla deyirdi:

- Nə etməli: adətkərdəyəm. Görünür, düz deyiblər, niyyətin hara, mənzilin ora. El içində ol, el içində ol.

Qurudərəyə bağlılıqdan əzab çəkon təkcə o deyildi. Aman Allah, bütün başqa qurudərilər də xatirələrin misilsiz coşqun həveskarları, son dərəcə atəşin tərofdarları idilər.

Tonya xala yoxsulluq içində daxmada yaşayırıq. Qurudərə onu səadətdən də məhrum etmişdi, dərrakedən də, insan sıfətindən də. Doğma yurdu tərk edib Lunyovoya köçmək bərədə atamızın bütün məsləhət və nəsihətlərinə baxmayaraq, Tonya xala bunu heç ağlı-na da gətirmirdi.

– Dağda daş yonmaq daha yaxşıdır.

Atamız qayğısız adam idi; onun üçün elə bil, heç bir bağlılıq duyğusu mövcud deyildi. Lakin onun da Qurudərə haqqındaki söhbətlərində dərin kədər nidaları hiss olunurdu. O, Qurudərədən Lunyovoya, nənəmiz Olqa Kirillovnanın çöl malikanəsinə çoxdan köcmüşdü. Lakin az qala son nəfəsinə qədər şikayətlənirdi:

– İndi dünyada bircə Xruşşov qaldı. O da Qurudərədə yaşamır!

Doğrudur, çox vaxt elə olurdu ki, bu cür sözlərdən sonra pençərədən çölə baxa-baxa fikrə dalırı: özü də birdən divardan gitaranı götürərək kinayə ilə gülmüşəyirdi. Bir dəqiqliq bundan əvvəl necə demişdi, elə o cür də səmimiyyətlə əlavə edirdi:

– Amma Qurudərə də Qurudərədir ha, lənətə gəlsin onu! Lakin o da bütün varlığı ilə qurudərəli idi, – xatirələr, bozqır, onun süst və durğun möişəti, kəndi də, qulluqçu və xidmətçiləri də, Qurudərədəki evi də vahid şəkildə birləşdirən qədim evcanlılıq onun bütün varlığına amansız hakim kəsilmişdi... Doğrudur, biz Xruşşovlar əsil-nəsəbli zadəgan idik, adımız altıncı kitaba yazılıb; bizim əfsanəvi babalarımız arasında damarlarında əsrərədən bəri litvalı qanı axan, hətta tatar knyazları nəslinə mənsub olan bir çox adlı-sanlı şəxslər vardır. Lakin Xruşşovların qanı ta qədimlərdən qulluqçu və xidmətçilərin, kənd əhlinin qanına qarışmışdır. Pyotr Kirilliçi kim yaşatmışdır? Bu bərədə müxtəlif rəvayətlər mövcuddur. Onu öldüren Gervaskanın valideyni kim olmuşdur? Biz kiçik yaşlarından eşimmişdik ki, Pyotr Kirilliç olub. Atamızla əmimiz xasiyyətlərindəki bu dərəcədə keskin bənzərsizlik haradan nəşət edirdi? Bu bərədə də cürbəcür danişirdilər. Atamızın süd bacısı isə Natalya idi; atamız Gervaska ilə xəçlərini dəyişdirmişdilər... Xruşşovların öz qulluqçu və xidmətçiləri ilə, kənd əhli ilə qohum olmalarını tifraf etmək vaxtı çoxdan, lap çoxdan çatmışdır.

Qurudərənin, onun qədim dastanlarının cazibədarlığı bacımla məni də uzun müddət həvəsləndirib cəlb edirdi, biz onları öyrənmək arzusu ilə yaşayırıq. Qurudərədəki ev, qulluqçu və xidmətçilər, kənd camaati vahid ailə təşkil edirdi. Bu ailəyə hələ ulu babalarımız başçılıq edirdi. Axı bu vəziyyət nəsilde də uzun zaman hiss olundu. Ailenin, tayfanın, qəbilənin heyati dərinidir, rişeli və sirlidir, çox cəhətdən dəhşətlidir. Lakin əslində o özünün mübhəm dərinliyi ilə, bir də rəvayətləri və keçmişİ ilə qüvvətlidir. Qurudərənin yazılı və sair abidələri başqırd bozqırındakı hər hansı bir ulusdan zəngin deyildir. Rusiyada onları rəvayət əvəz edir. Rəvayətlə mahni isə slavyan qəlbİ üçün zəhərdir. Bizim keçmiş qulluqçu və xidmətçilərimiz hədsiz tənbəl, xəyalperəst idilər, – onlar ürəyini bizim evdən başqa harada boşalda bilərdilər? Qurudərə ağalarından qalan yeganə nümayəndə atamız idi. Bizim danişığa başladığımız ilk dil, Qurudərə

dili idi. Bizi həyəcanlandıran ilk hekayətlər, ilk nəğmələr də Qurudərə hekayət və nəğmələri idi; Natalyanın, atamızın hekayət və nəğmələri. Bir də ki, qulluqçu və xidmətçilərin şagirdi olan atamız kimi mahni oxuyan bir adam, — tam qayğısız bir kədərlə, misilsiz nəvazışkar bir məzəmmətlə, “öz sədaqətli — ədalı xanımı” haqqında bu dərəcədə zərif iradə və səmimiyyətlə oxuyan bir şəxs tapılardımı? Ele bir adam tapılardımı ki, bütün bunları Natalya kimi nağıl edə bilsin? Bizim üçün Qurudərə kəndlilərindən doğma kim ola bilərdi?

Uzun zaman və sıx birləşmiş halda yaşayan hər bir ailə kimi, Xruşovlar ailəsi də qədimdən bəri öz didişmə və savaşları ilə şöhrət tapmışdır. Bizim uşaqlıq çağlarında isə Qurudərə ilə Lunyovo arasında elə bir dava-dalaş baş verdi ki, az qala on il müddetində atamız doğma yurda ayaq basmadı. Beləliklə də, biz uşaqlıqda Qurudərəni ağılli-başlı görə bilməmişdik; oraya bircə dəfə, özü də Zadonska gedəndə yol üstü baş çəkdik. Lakin axı röyalar bəzən hər cür gerçəlikdən güclü olur. Odur ki, biz uzun yay gününü, nəsə kələ-kötür tarlaları, bəzi yerlərində salamat qalmış oyuqlu ağ söyüdlər olan, kolkos basmış böyük yolu dumانlı şəkildə, lakin möhkəm surətdə, həmişəlik yadda saxlamışq, yoldan xeyli aralı, taxıl zəmilərində olan bu cür ağ söyüdlərdən birindəki arı pətəyi, zəmilərin arasında kolkos basmış yoluñ kənarında, Allah amanına qalmış pətek xatırımızdə idi; dikdirin altındakı enli döngə, nəhəng baş örus, örüşə baxan yoxsul daxmalar, daxmaların arxasındaki sarı daşlı dərələr, dərələr dibindən ağappaq daş və çıraqıllar yadımızda qalmışdı. Bizi dəhşətə salan ilk hadisə də Qurudərə hadisəsi oldu: Gervaska babamızı öldürmüdü. Bu qatl haqqındaki hekayəti dinleyəndə gözümün qarşısında daim, harasa uzaqlaşan sarı dərələr canlanırdı; bizə daim elə gəlirdi ki, Gervaska dəhşətli əməlini icra edəndən sonra bu dərələrlə qaçaraq “açar kimi dənizin dibinə batmışdı”.

Qurudərə mujikləri Lunyovoya qulluqçu və xidmətçilərin güdükləri niyyət və məqsədlərlə deyil, daha çox torpaq məsəlesi üçün gəlirdilər; lakin bizim evimizə onlar da doğma adamlar kimi daxil olurdular. Onlar atamıza qurşağadək əyilib baş endirirdilər, onun əlini öpürdülər, sonra da başlarını yırğalayıb onuna da, Natalya ilə də, bizimlə də dodaq-dodağa üç dəfə öpüşürdülər. Onlarsovqat olaraq bal, yumurta, məhrəbalar getirirdilər. Biz, çöldə böyüyənlər qoxulara çox həssas idik, onları nəğmələrdən, rəvayətlərdən az

xoşlamırdıq; qurudərəlilərlə öpüşəndə hiss etdiyimiz nəsə xüsusi, xoşagələn çətənə qoxusu həmişəlik xatirimizdə qalmışdı; o da yadımızda qalmışdı ki, onlarınsovqat və hədiyyələrindən qədim bozqır kəndinin qoxusu gəlirdi: — baldan, çiçəklənən qarabaşığın və çürük palıd pətəyinin qoxusu, məhrəbadan — samanlığım, baba-mızın dövründəki bacasız daxmaların qoxusu... Qurudərə mujikləri heç nə söyləmirdilər. Bir də ki, onlar nə söyleyə bilərdilər! Onların heç bir rəvayətləri də yox idi. Onların qəbirləri adsız idi. Çox yoxsul və əsər-əlaməti olmayan güzəranları isə lap bir-birinin eyni idi! Ona görə ki, onların əmək və qayğılarının bəhrəsi ancaq taxıl idi, əsl yeyilən çörəkdən ibarət idi. Onlar çoxdan qurumuş kiçik Kamenka çayının daşlı dibində nohurlar qazırdılar. Lakin nohurlara bel bağlamaq olmazdı — quruyurdular. Onlar ev, mənzil tikirdilər. Lakin evlərin ömrü az olurdu; kiçik bir qığlıcıcm düşən kimi yanıb külə dönürdülər... Bəs onda bizim hamımızı hətta bomboş örüşə, daxmalara və dəvələrə, Qurudərənin dağılmış malikanəsinə cəlb edən nə idi?

II

Natalyanı yetişdirən, onun bütün varlığına hakim kəsilən malikanəyə, haqqında çox şey eșitdiyimiz bu malikanəyə getmək bize son yeniyetməlik illərində nəsib oldu.

Yadımızda elə qalıb ki, elə bil bu əhvalat dünən baş vermişdi. Biz axşamçağı Qurudərəyə yaxınlaşanda şiddetli yağış yağmağa başlamışdı, bərk göy guruldayır, gözqamaşdırın ildirim çaxır, ilan kimi sürətlə parlayıb yox olurdu. Qaramtil-bənövşəyi buludlar bütün ağırlığı ilə şimalı-qərb tərəfə çökmüşdü, qarşıda göyün yarısını əzəmətlə kəsmişdi. Onun nəhəng fonu altında hamar taxıl zəmileyinin cansız, solğun yaşılılığı aydın sezilirdi, böyük yoluñ kənarındaki islanmış alçaq otlar parlaq və son dərəcə təravətli idi. Elə bil dərhal ariqləmiş, islanmış atların ayaqları göyümtüll ziğ-palçıqda şappıldayı, nalları parlayırdı; minik arabası rütubət havada xışıldayırdı... Qəflətən Qurudərənin lap döñecəyində islanmış hündür çovdarın içinde xələt geymiş və baş sarğısı bağlamış ucaboy və çox əcaib bir fiqura gördük, başa düşmək olmurdu ki, o qoca kişidir,

yoxsa qarı; bu adam buynuzsuz ala inəyi çubuqlayırdı. Biz yanashanda çubuq daha bərk işe düşdü, inək quyruğunu hərleyə-hərleyə köntöylüklə yola qaçıdı. Qarı isə nəsə qışqıra-qışqıra minik arabasına sarı yeridi, yaxınlaşış solğun sıfətini biziə sari uzatdı. Biz qarının dəlicəsinə nezər salan qara gözlərinə qorxa-qorxa baxırdıq, onun soyuq iti burnunun üzümüzə toxunduğunu hiss edəndə, tünd daxma qoxusunu duyduq, onunla öpüsdük. Görəsən bu, küpəgirən qarının özü dcyildimi? Lakin küpəgirən qarının başındakı nəsə çirkli bir cindirin içindən hündür baş örtüyü çıxmışdı, çilpaq bədəninə qurşağı qədər islanmış cırıq xələt geymişdi, xələt onun ariq döşlərini örtməmişdi. Həm də qarı elə qışqırırdı ki, sanki biz kar idik, sanki qəzəblə söyüşmək istəyirdi. Biz qarının qışqırığından başa düşdük ki, o, Tonya xaladır.

Fövqəladə oynaq, xirdagözlü, narın çalsaqqalı, balaca tosqun Klavdiya Markovna da qışqırırdı; lakin o, gənc institut tələbəsi kimi şən və fərohlu qışqırırdı; Klavdiya Markovna iki böyük artırması olan evin açıq pəncərəsi yanında oturub corab toxuyurdu; çeşməyini alınına qaldırıb həyətlə birləşən örüşə tamaşa edirdi. Gündən qaralmış, ayaqlarında cırıq, qırmızı yun yubka və qırışmış qara boynunu dövrələyen enli yaxalı boz köynək geymiş ariq və balaca Natalya sağ tarəfdəki artırmada dayanmışdı; o, bəlini eyib xərif təbəssümlə təzim etdi. Yadimdadir ki, mən onun boynuna, ariq körpük sümüklərinə, yorğun qəmli gözlərinə baxanda düşündüm: çox uzaq keçmişdə bizim atamızla bir yerde – lakin bax məhz burada, babamızın dəfələrlə yanan palid evindən qalmış bu daxmada, boy-a-başa çatan qadın budur: bağdan təkcə kolluq və bir neçə dənə köhnə tozağacı və qovaqlar, köməkçi təsərrüfat binalarından və qulluqcu-nökərlərin məskənlərindən – daxma, anbar, gil, samanlıq, bir də yovşan və qanqal basmış buzxana qalmışdı... Samovar qoxusu gəldi, sorğu-sual başlandı, yüzillik şüşə dolabdan mürəbbə üçün kiçik vazalar, ağcaqayın yarpağı qədər nazilmiş qızıl qasıqlar, təsadüfi qonaqlar üçün saxlanan şirin halqa qoğallar çıxmaga başladı. Uzun deyişmodən sonra olduqca dostcasına söhbət qızışınca biz qaralmaqdə olan otaqları dolaşmağa getdik, eyvanı, bağın qapısını axtardıq.

Quruluşu babamızın vaxtında olduğu kimi saxlanan bu çoxdan-kı boş, alçaq otaqlarda zaman keçdikcə hər şey qaralmış, sadə, qaba

şəklini saxlamışdı, həm də otaqlar babamızın yaşadığı evin qalıqlarından tikilmişdi. Nökər otağının küncündə dəmir səndeli ilə dəbil-qəsi, qədim Smolensk kilsəsindəki hündür kürsüdə saxlanan müqəddəs smolenskli Merkurinin böyük şəkli qaralırdı. Eşitmişdik ki, Merkuri adlı-sanlı kişi olub, peyğəmbər anası Belədçi Odigitriya müqəddəs surətinin çağırışı ilə Smolensk diyarını tatarlardan xilas etməyə dəvət olunmuşdu. Müqəddəs Merkuri tatarları darmadağın edəndən sonra yuxuya getmiş və düşmənlər onun başını kəsmişlər. Belə olanda o öz başını əlinə alaraq, baş vermiş ehvalatı söyləmək üçün şəhərin darvazası yanına gəlmişdir... Bir əlində dəbilqəli, cansız-göyümtül başını, o birində isə belədçinin müqəddəs surətini tutmuş başsız adəmin Suzdal şəklinə baxmaq dəhşətli idi, – bu şəkil belə deyirdilər ki, babamızın ən əziz və çox xoşlaşdırıcı surət idi, bir neçə dəhşətli yanğına məruz qalmışdı, odun-alovun içində parçalanmışdı, surət qalın gümüş çərçivə içərisində idi, arxasında Xruşşovların ad və rütbələr altında yazılmış şəcəre – nəsil tarixi var idi. Sanki ona tamamilə uyğun olaraq, qapıların ağır taylarında, həm yuxarıda, həm də aşağıda ağır dəmir rəzələr sallanırdı. Zalın döşəməsinin taxtaları həddən artıq enli, qara və sürüşkən idi, pəncərələr kiçik idi, qaldırılan çərçivələri var idi. Xruşşovların masa arxasında şallaqlarla əyləşdikləri həmin zala bənzəyən kiçik zaldan qonaq otağına keçdik. Burada, cyvanın qapısı qabağında nə zamansa fortepiano var idi, fortepianonu Pyotr Petroviçin yoldaşı olan zabıt Vovtkeviçə vurulmuş Tonya xala çalırdı. Qabaqda isə istirahət otağının, künccəkinin qapıları taybatay açıq idi; bir zaman babamızın otaqları burada idi...

Tutqun axşam idi. Ağacları kəsilmiş bağdan o tərəfdə yarıcipaq mərəyin və gümüşə çalan qovaqların arxa tərəfində, buludların örtdüyü qızılı çalan çəhrayı dağlara anı olaraq işiq saçan şimşek parlayırdı. Görünür, şiddətli yağış, bağdan uzaqlarda, dərələrin arxasındaki yamaclarda qaralan Troşin meşəsini tutmamışdı. Orada yaşıł otların, xiyabandan aralı qalmış tozağalarının başları üzərindən hündür eyvanın ətrafindakı gicitkənlərin, yovşan və kolluqların üzərindən əsən müləyim, nəm küləyin qoxusuna qarışan isti, quru palid qoxusu gəlirdi. Hər şeyin üzərində axşamın, bozqırın, ucqar Rusiyanın dərin sükütu hökm sürürdü...

Bizi kim isə yavaşdan səslədi:
– Buyurun çay içməyə.

Səsləyən o idi, bütün bu həyatın iştirakçısı və şahidi onun əsas dastançısı olan Natalya idi. Natalyanın arxasında isə, o, dəlicəsinə gözlərini zilləyib, diqqətlə baxan xanımı belini bir az əyib, tutqun və hamar döşəmədə təntənə ilə addımlayırdı. Xanım baş örtüyünü çıxarmamışdı, lakin xələt əvəzində barejdən tikilmiş köhnə modalı don gecmişdi, ciyinə solğun-qızılı ipək şal salmışdı.

Xanım nazla gülümşəyərək qışqırırdı:

— Où êtes vous, mes enfants?¹ — onun tutuquşunun səsi kimi aydın və kəskin səsi boş və qaranlıq otaqlarda əcaib əks-səda verirdi.

III

Natalyanın kəndli sadəliyi, onun Qurudərədə yaranan bütün gözəl və zavallı qəlb necə məftunedici idisə, Qurudərənin viran edilmiş malikanəsi də bir o qədər valehdicidir.

Döşəmələri əyilmiş köhnə qonaq otağına jasmin qoxusu yayılmışdı. Xeyli vaxt keçdiyi üçün bozumtul-mavi rəngli çürümüş eyvan gicitkən, gəndəlaş və gərməşov kolları içərisində qərq olmuşdu; pilələr olmadığı üçün eyvana atılıb çıxməq olurdu. Güneşin onu qızdırığı isti günlərdə, çökmiş olan şüşə qapılar açıq olanda və şüşənin parlaq şəfəqi qapı ilə üzbeüzdəki divardan asılmış tutqun oval aynaya düşəndə biz daim Tonya xalanın, bir zaman bu aynanın altında dayanan fortepianosunu xatırlayırdıq. Tonya xala nə zamansa, sərlövhələri burumlar içərisində olan saralmış notlara baxa-baxa fortepiano çalırdı; o isə sol əlini belinə bərk dayayıb, çənəsini qaşqaqlı halda möhkəm sıxaraq arxada dayanırdı. Qəşəng kəpənəklər — həm əvan çit donlarda, həm yapon geyimlərində, həm qaramtil-bənövşəyi mexmer şallar altındaki kəpənəklər — uçub qonaq otağına gəlirdilər. Bir dəfə isə, o, yola düşəndə fortepianonun qapağında titrəyə-titrəyə hərəkətsiz dayanan kəpənəklərdən birinə hiddətlə şapalaq ilişirdi. Orada ancaq gümüşü toz qaldı. Lakin bir neçə gündən sonra qızlar sarsaqlıq edib onu siləndə Tonya xala vay-şivən qopardı. Biz qonaq otağından eyvana çıxır, isti taxtaların üstündə oturur, özümüz də fikirləşir, hey fikirləşirdik. Bağda dolaşan külək bize

təref, gövdələrin, qara lekələr basmış və geniş şaxəli yaşıł budaqları olan atlaz kimi ağ tozağalarının ipək kimi xışlıtlı gətirirdi; tarlalarda viyıldayan, xışıldayan iti külək əsirdi, yaşla çalan — qızılı sarıköynəyin kəskin və şən qışqırığı eşidilirdi, saysız-hesabsız qohum-əqrəbəsi ilə xaraba qalmış borularda və qaranlıq çardaqlarda yuva salmış cikkildəşən dolaşaların arxasında cummaq, təpəsi aşağı ağ çiçəklər üzərinə şığıyırıldı; çardaqlardan köhnə kərpic qoxusu gelirdi; bozumtul-bonövşəyi kül qalaqları üzərinə bacalardan qızılı işiq zolaqları düşürdü; külək səngiyirdi, öz işlərini aram-aram görən arılar eyvanın yanından çiçəklərin üstündə süst halda sürünlürdülər; sakitlikdə ancaq qabaqların gümüşü yarpaqlarının, fasiləsiz yağan narın yağışın şiriltisi kimi rəvan xışltısı eşidilirdi. Biz bağda gəzinir, kǔnc-bucaqlara, bağın kənarına qədər gedirdik. Burada taxıl zəmiləri ilə birləşən bu kənarlıqla, ulu babamızın tavanı uçmuş hamamında, Natalyanın Pyotr Petroviçdən oğurladığı güzgüyü saxladığı həmin hamamda ağ dovşanlar yaşayırdı. Onlar çox yüngüllükə astanaya atılır, bığlarını və haçalanmış dodaqlarını tərpədə-tərpədə birbirindən xeyli aralı olan, donbalan gözləri ilə hündür meşə albalısına, bəngotu kollarına və göyəmlə albalılığı dövrələyən gicitkən kolluğuna əcaib çəpəki nəzər salırdılar! Yarıaçıq mərəkdə isə bayquş yaşayırdı. O, daha qaranlıq bir yer seçərək qulaqlarını şeşələmiş, sarı rəngli kor gözlerini bərəldərək qarmaqlı torda oturmuşdu — çox bədheybət görkəmi vardi. Güneş bağdan xeyli uzaqlarda, dəniz kimi taxıl zəmilərinin arxasına təref əyilirdi, şər qarışındı, aydın və sakit axşam başlanırdı, Troşın meşəsində ququ quşu quqquldayırdı, haradasa biçənəklərin üzərində qoca çoban Styopianın tüteyi həzin-həzin səslənirdi. Bayquş oturub gecəni gözləyirdi. Gecə hər şey — tarlalar da, kənd də, malikanələr də yuxuya gedirdi. Bayquş isə ancaq ufuldayır və ağlayırdı. O, səssizcə mərəyin etrafında dolanır, bağa girir, Tonya xalanın daxmasının yanına uçaraq, ehmallıca dama qonur və əzabla ulayırdı... Sobanın yanındakı taxtin üstündə yatan Tonya xala yuxudan oyanırdı.

Qadın köksünü ötürə-ötürə piçildayırdı:

— Ey rəhməlil Allah, özün rəhm elə.

İsti, qaranlıq daxmanın tavanında milçəklər yuxulu-yuxulu və narazılıqla vizildaşırırdı. Onları hər gecə bir şey yuxudan oyadırdı. Gah inək böyrünü daxmanın divarına sürtüb qaşınırırdı, gah siçovul

¹ Siz haradasınız, balalarım? (frans.)

fortepianonun kəsik-kəsik səslənən dilləri üzərində qaçaraq sürüyüşüb şaqqlıtlı ilə, xalamızın qayğıkeşliklə bucağa yığıdığı kirəmit qırıqlarının üstünə yixılırdı. Gah yaşlıgözlü qar, qoca pişik evə haradansa gec qayıdib, tənbəl-tənbəl evə girmək istəyirdi: yaxud da bax həmin bayquş uçub gəlir, bərkdən ulaya-ulaya bədbəxtlik olacağını xəbər verirdi. Beləliklə də, xalamız yuxudan çətinliklə oyanır, qaranlıqda gözlərinə soxulan milçəkləri qova-qova qalxır, skamyaların üstünü axtarır, qapını çırpırdı, — özü də astanaya çıxıb vedrəni qarasına, yuxarıya tərəf, ulduzlu səmaya sarı necə gəldi tolazlayırdı. Bayquş qanadları ilə küleşə toxuna-toxuna şaqqlıtlı ilə, damdan havaya qalxır, harasa qaranlığa enirdi. O az qala yerə toxuna-toxuna, süzə-süzə mərəyə çatır, havaya qalxıb mərəyin kəlləsinə qonurdu. Malikanədə yenə onun zarılıtı eşidilirdi. O sanki neyi isə xatırlayaraq otururdu, — sonra da birdən heyret içində fəryad qoparırdı; susur, qəfildən hay-harayla ufuldayırdı, qəhqəhə ilə gülüb zingildəyırdı, yenə susurdu, — yenə inilti qoparır, hıçqırır, zar-zar ağlayırdı... Bənövşəyi dumana bürünmüs gecələr isə qaranlıq, isti, sakit və səssiz idi. Dalğın qovaqların pıçılıtı yuxulu-yuxulu süzülür, axırdı. Qaranlıq Troşin meşəsinin üzərində ani olaraq ehtiyatla şimşek parlayırdı — isti havaya quru palıd qoxusu yayılırdı. Meşənin yaxınlığında, yulaf əkilmış düzənlik üzərində, səmanın buludlar arasındaki açıqlığında gümüş rəngli üçbucaq şəklindəki Əqrəb ölgün, mavi işıq saçırı...

Malikanəyə biz gec qayıdırıq. Cölün, tarla çiçəkləri və otların təravətli, şchli havasında doyunca nəfəs alıb ehtiyatla artırmaya qalxır, qaranlıq dəhlizə daxil olurduq. Çox vaxt da göründük ki, Natalya müqəddəs Merkuri surəti qarşısında dua oxuyur. Bu balaca qadın qollarını büküb surətin qarşısında ayaqyalın dayanır, nəsə piçildəyir, xaç vurur, qaranlıqda görünməyən surətə təzim edirdi, — həm də bütün bunları elə sadəliklə icra edirdi ki, elə bil kiminləsə, yaxın bir adamlı söhbət edirdi, sanki bu adam da sadə, rəhmdil, mehriban bir məxluq idi.

Biz onu yavaşdan səsləyirdik:

— Natalya?

Natalya dua oxumağına ara verib, sakitcə və sadəcə:

— Mənəm! — deyirdi.

— Bəs sən niyə indiyə kimi yatmayıbsan?

— Qəbirdə doyunca yatacağıq.

Biz siyirtməli skamyada əyləşib pəncərəni açırdıq; Natalya qollarını büküb dayanırdı. Əsrarəngiz şimşəklər çaxır, qaranlıq otaqları işıqlandırırdı, şəh basmış cölün harasındasə, uzaqlarda bildirçin oxuyurdu. Göldə yuxudan oyanmış ördök saqındırılmış kimi təşvişlə vaqqıldayırdı...

— Gəzişirdiniz?

— Gəzişirdik.

— Nə demək olar, cavaklıqdır... Bir zaman biz də elə bu cür bütün gecəni gəzişirdik... Şəfəqin biri qovur, o biri içəri salır...

— Keçmişdə yaxşı yaşayırdınız?

— Yaxşı.

Xeyli susur, dinib-danişmirdi.

Bacım deyirdi:

— Dayəcan, o bayquş niyə elə qışqırır?

— Səbəbsiz qışqırır, andira qalsın onu. Onu heç olmazsa tüfəng atıb qorxutmaq lazımdır. Yoxsa adam dəhşətə gəlir, daim fikirləşir ki, yəqin bir bədbəxtlik üz verəcək! Xanım qızı daim qorxudur. Axı yamanca qorxaqdır!

— Bəs necə olub ki, naxoşlayıb?

— Məlum işdir: elə hey göz yaşı axıdır, ağlayır, qüssələnir... Sonra dua eləməyə başladı... Bizimlə, qızlarla getdikcə daha sərt rəftar eləyir, qardaşına getdikcə daha bərk acıgi tutur...

Biz qamçıları xatırlayıb şoruşurduq:

— Deməli mehriban yaşamırdılar?

— Nə mehribansızlıqdır, xüsusilə naxoşlayandan sonra daha pis oldu, baba öləndən sonra, ixtiyar cavan ağaların əlinə keçəndən sonra və mərhum Pyotr Petroviç evlənəndən sonra ədavət daha da şiddətləndi. Hamısı çox hiddətli idilər — xalis barıt kimi!

— Qulluqçu-nökərləri tez-tezmi kötekleyirdilər?

— Belə bir şey bizdə heç adət olmayıb. Bir dəfə mənim qəbahətim olmuşdu! Pyotr Petroviç cəmi-cümlətəni əmr etdi saçlarını qoyunqırxan qayçı ilə qırxdılar, əynimə ev paltarı geydirib xutora göndərdilər...

— Bəs sənin qəbahətin nədən ibarət idi?

Lakin cavab heç də açıq və tez verilmirdi. Natalya bəzən təecübüllü dərəcədə açıq və qayda ilə nağıl edirdi; lakin bəzən duruxa-

duruxa danışır, nəsə fikirləşirdi; sonra xəfiscə köksünü ötürürdü, biz qaranlıqda onun üzünü görməsək də, səsindən başa düşürdük ki, Natalya qəmgin-qəmgin gülümşəyir.

— Təqsirim elə bu cür olmuşdu... Axı mən sizə demişdim... Cavan, sarsaq idim. “Bəxtimdən kəsmirdi səsini bülbül, kədərli bir nəğmə sarmışdı bağı...” Məlum məsələdir, mən cavan qız idim...

Bacım mehribanlıqla ondan xahiş edirdi:

— Sən, dayəcan. Bu şeiri axira kimi oxu.

Natalya çəkinirdi.

— Bu, şeir deyil, nəğmədir... İndi daha yadımda qalmayıb.

— Doğru deyil, düz deyil!

— Di yaxşı, buyurun qulaq asın...

Sonra da nəğmənin sözlerini tez-tələsik bitirdi...

“Bəxtimdən səsini kəsmirdi bülbül...” Yəni: “Tərslikdən kəsmirdi səsini bülbül, kədərli bir nəğmə sarmışdı bağı, əriyib gedirdi qaranlıq gecə... yatmağa qoymurdu bu səs qızçıqaz sarsağı...”

Bacım özünü saxlaya bilməyib soruşdu:

— Sən əmimə bərkmi vurulmuşdun?

Natalya aciz halda və qısa olaraq piçildiyordı:

— Olduqca bərk.

— Sən dua oxuyanda onu həmişəmi yada salırsan?

— Həmişə.

— Belə deyirlər ki, səni Soşkaya aparanda ürəyin gedib cləmi?

— Ürəyim getmişdi. Biz, təhkimlilər, olduqca zərif idik... Cəza ya davamsız idik... Axı bizi avam təkhəyətli kəndli ilə müqayisə etmək olmazdı! Yevsey Bodulya məni aparan kimi qəm-qüssə və qorxudan donub qaldım... Öyrəncəli olmadığım üçün şəhərdə az qala boğulacaqdım. Bozqırə yollananda isə qəlbim elə kövrəldi ki, clə mütəəssir oldum ki, daha nə deyim! Ona bənzəyən zabit qabağımıza çıxmışdı, mən qışqırdım, özümün də ürəyim getdi! Özümə gələndə isə arabada uzanmış halda fikirləşdim ki, indi özümü yaxşı hiss edirəm, elə bil ki, o dünyaya getmişdim!

— O hiddətli adam idi?

— Allah göstərməsin!

— Amma, hər halda, hamidan inadıl xalam idi?

— O idi, o idi. Axı mən sizə ərz eləyirəm: onu hətta müqəddəs dindarın yanına aparmışdır. O bizi yamanca əzab verib! O indi

necə lazımdırsa yaşayıb ömür sürməlidir, amma ki, lovğalanıbdır, əslində ağılı da çəşib... Voytkeviç onu yaman sevirdi! Amma ki gör nə güne qalıb!

— Yaxşı, bəs babamız?

— Onun barəsində nə demək olar? O, ağıldan naqis idi. Amma əlbəttə, onun da başına gəlirdi. O zaman hamısı qızğın idilər!.. Amma burası var ki, keçmişdəki ağalar biz təhkimlilərə xor baxmırıldılar. Göründün, Gervaskanı nahar vaxtı atanız cəzalandırdı, — lap yerində edirdi! Axşam isə, görürdün, xidmətçilərlə yemək yeyir, onlarla birlikdə balalayka çalır...

— Sən bir də görüm, o Voytkeviç yaxşı adam idimi?

Natalya fikrə gedirdi:

— Yox, yalan danışmaq istəmirəm: kalmık kimi bir adam idı. Amma ciddi, inadlı idı. Onun üçün clə hey şeir oxuyurdu, daim qorxudurdu; yəni ki, ölücəyəm, sənin arxanca gələcəyəm.

— Axı babamız da məhəbbətdən dəli olmuşdu, elə deyilmi?

— O, nənədən ötrü idı. Bu, ayrı məsələdir, xanım qız. Əslində bizim evimiz qəm-qüssəxana idi, — ürəkaçan deyildi, Allah göstərməsin. Siz buyurub mənim sarsaq sözlərimə qulaq asın...

Beləliklə, Natalya rəvayətini piçilti ilə, aram-aram, uzun-uzadı nağıl etməyə başladı...

IV

Rəvayətlərə inansaq, belə məlum olur ki, bizim ulu babamız varlı olmuşdur, ancaq qocalanda Kursk yaxınlığında Qurudərəyə köçmüştür: bizim yerləri, onların ucqarlarını, meşələrini xoşlamırdı. Bəli, axı bu zərbi-məsəl olmuşdur: “qədimlərdə hər yerde meşələr olub...” İki yüz il bundan əvvəl bizim yollarla gedənlər six meşələrdən keçirdilər. Kamenka çayı da, onun axdığı yuxarı tərəflər — məcraları da, kənd də, malikanə də və ətrafdakı dərə-təpəli çöllər də meşənin içində idi. Amma babamızın vaxtında belə dəyiildi. Babamızın yaşadığı illər mənzərə ayri cür idi: yarısı bozqırılıqdan ibarət olan açıqlıq, çılpaq yamaclar mövcud idi, zəmilərdə — çovdar, yulaf, qarabaşaq əkirdi, böyük yolda nadir oyuqlu qovaqlar ucalırdı. Qurudərənin yuxarıları isə ancaq ağı daşıldan ibarət

idi. Meşələrdən təkcə kiçik Troşin meşəsi qalmışdı. Yalnız bağ, əlbəttə, çox gözəl idi: yetmiş dənə qollu-budaqlı tozağaclarının arasında enli xiyaban, gicitkən kolluqlarının arasına qərq olmuş albalı ağacları, qalın moruq kolları, akasiyalar, yasəmənlər, bir də taxıl zəmiləri ilə birləşən qıraqlarda gümüşü qovaqlardan ibarət az qala bütöv bir meşə var idi. Evin damı qalın, qara və möhkəm küleşdən idi. Ev bağa təref baxırdı, evin yanlarında çox uzun köməkçi binalar və bir dam altında bir neçə yanaşı tikililərdən ibarət nökər otaqları sıralanmışdı; həyətin dal tərəfində isə ucsuz-bucaqsız yaşıl örüş uzanır və böyük, yoxsul və qayğısız ağlıq kəndi geniş sahəyə yayılırdı.

Natalya deyirdi:

— Bütünlükə ağalara bənzəyir! Ağalar da qayğısız idilər – təsərrüfatı idarə edə bilmirdilər, simic deyildilər. Semyon Kirilliç, bənanızın qardaşı bizdən ayrıldılar: daha çoxunu, daha yaxşısını, şahane malikanəni özlərinə götürdürlər, biziə ancaq Soşkini, Qurudərəni, bir də dörd yüz can verdilər. Dörd yüz candan isə az qala yarısı qaçıb dağıldı.

Babanız Pyotr Kirilliç qırıq beş yaşında öldü. Atam çox vaxt deyirdi ki, o, bağda, alma ağacının altına salınmış xalçanın üstündə yuxuya gedibmiş; qəflətən tufan qalxır, almalar onun üstünə dolu kimi töküür, bundan sonra kişinin ağılı çəşmişdi. Natalyanın sözlərindən belə çıxırdı ki, qulluqçularla xidmətçilər babanın ağlıdan kəmliyini ayrı cür yozurdular; onunla izah edirdilər ki, Pyotr Kirilliçin, dilbər bir gözəl olan nənəmizin ölümündən sonra, məhəbbətin qəm-qüssəsindən başına hava gəlmışdi, həmin günün ikindi çağı Qurudərə səmasında çox güclü tufan qopmuşdu. Bir az belibükük, qarayanız, diqqətli, mehriban qara gözləri olan azca Tonya xalaya bənzəyən Pyotr Kirilliç başıhavalı, sakitcə yaşayındı, Natalyanın dediyinə görə, əvvəller bilmirdilər pulu hara xərclesinlər; ona görə də tumac çəkmələr və ala-bəzək arxalıq geymiş Pyotr Kirilliç evdə qayğılı halda və səssiz-səmirsiz gəzib dolaşa-dolaşa, dönüb geri baxaraq palid tirlərin çatlaqlarına qızıl pullar dürtüsdürürdü.

Onu belə məqamda görənlərə dodaqaltı deyirdi:

— Mən bunu Toneçkaya cehiz üçün saxlayıram. Belə daha etibarlıdır, dostlarım daha etibarlıdır... Qaldı ki, ayrı məsələlərdə özü-nüz bilərsiniz; istəmirsiniz – etmərəm...

Sonra yenə dürtüsdürürdü. Yaxud da göründün, zalda, qonaq otığında ağır mebellərin yerini dəyişdirir, daim kiminsə gəlməsini gözləyirdi, baxmayaraq ki, qonşular demək olar heç vaxt Qurudərəyə gəlmirdilər; ya da acliqdən şikayətlənərək özü üçün doğramac düzəldirdi – göy soğanı taxta fincanda bacarıqsız tərzdə döyübüzişdirir, üstüne çörək doğrayır, köpüklenən qatı un kvası tökür, o qədər boz rəngli iri duz salırdı ki, doğramac şor olurdu, yemek mümkün olmurdu. Nahardan sonra isə malikanədə həyat süstləşir, dərin sükut çökürdü; hamı özünün xoşlığı küçə-bucağa çökilir, xeyli yuxuya gedirdilər; amma hətta, gecələr də az yatan Pyotr Kirilliç tək-tənha qalır, bilmirdi hara getsin. Tənhalığa dözə bilməyib, yataq otaqlarına baş çəkir və yatanları səsləyirdi:

— Sən yatırsan, Arkaşka? Sən yatırsan, Tonyuşa?

“Əşi, Allah eşqinə, əl çəkin, dədə!” – deyə acıqlı qışqırıq eşidib tələsik sakitləşirdi:

— Di yaxşı, yat, yat, canım-ciyyərim. Mən səni yuxudan oyatma-yacağam.

Onlardan uzaqlaşırırdı, — ancaq nökər otağının yanından ötürdü, ona görə ki, nökərlər olduqca qaba idilər, — on dəqiqədən sonra isə yenə astanada peyda olur və yene daha da ehtiyatla səsləyirdi. Özündən məlumat uydurub deyirdi ki, guya kənddən zinqirovlu minik arabası keçib getdi, olmaya Petenka polkdən baş çəkməyə gəlib. Yaxud da deyirdi ki, dəhşətli dolu yağdırılan bulud gəlib.

Natalya nağıl edirdi:

— Onlar, biçarələr, tufandan yamanca qorxurdular. Mən özüm hələ balaca vaxtı başıaçıq idim, amma hər halda yadımda qalıb. Bizim evimiz nəsə çox cansızıcı idi... Ürəksixan idı, Allah göstərməsin. Yaxda isə bir gün bir il mislinde idi. Qulluqçu-nökərlərə iş tapılmırı... Təkcə nökər beş nəfər idi... Məlum məsələdir ki, cavan ağalar nahardan sonra yatırlılar, onlardan sonra da biz sədəqətli nökərlər, örnək olan xidmətçilər yixilib yatıldırıq. Bu azman Pyotr Kirilliç bize, xüsusilə Gervaskaya yaxın gəlməyə peşman olurdu; “Nökərlər! Nökərlər! Siz yatırsınız?” Gervaska isə taxtdan başını qaldırıb ondan soruşurdu: “Yaxşı, istəyirsən bu saat sənin miyançana gicitkən doldurum!” — “Sən kiminlə danışırsan, bu sözləri kimə dəyişsən, avaranın biri avara?” — “Damdabacaya, cənab, yuxulu-yuxulu...” Beləlik-lə də, Pyotr Kirilliç yenə zalda, qonaq otağında gəzib-dolaşmağa

gcdir daim pəncərələrə, bağa baxırdı ki, görsün qara bulud görünürmü? Amma qədimlərdə doğurdan da çox tez-tez tufanlar baş verirdi. Həm də çox güclü tufanlar. Bir də göründün, nahardan sonra sarıköynək qışqırmağa başladı, bu aralıq bağın arxasından qara buludlar peyda olurdu... Evə qaranlıq çökürdü, cəngəllikdə dalamaz gicitkən xışıldamağa başlayırdı, hind toyuqları ilə balaları eyvanın altında gizlənirdilər... Lap dəhşət olurdu, adamı qəm-qüssə basırdı! Onlar isə, vay dədə, kökslərini ötürür, xaç vurur, müqəddəs surətlərin qabağında şam yandırmağa tələsir, mərhüm ulu babanın ən qiymətli məhrəbasını asırdılar, – o məhrəbadan mən yamanca qorxurdum! – Ya da pəncərədən bayıra qayçı atırdılar. Qayçı, birinci məsələ idi: tufana qarşı çox yaxşı tədbirdir...

Qurudərə evində fransızlar yaşayanda ev şənlənirdi – əvvəlcə bir nəfər Lui İvanoviç, aşağısı dar, çox enli şalvar geyən, uzunbügli və dalğın mavi gözləri olan bir kişi yaşayırırdı; daz başından bir qulağın-dan o biri qulağına qədər uzanan saç qoyurdu, sonra da daim soyuqdan donan yaşılı madmazel Sizi yaşayırırdı, – evi Lui İvanoviçin bütün otaqlarda gurlayan səsi şənləndirirdi. O, Arkaşkaya bağırırdı: “Çixin gedin, daha qayıtmayasınız!” Sinif otağında bu sözləri eşidilirdi: “Matre corveau sur un arvre perche”¹ Toneçka fortepiano çalmaq öyrənirdi. Fransızlar Qurudərədə səkkiz il yaşamışdılar, uşaqları qubernija şəhərinə aparandan sonra da burada qalmışdılar ki, Pyotr Kirilliç dərinxəmasın; Qurudərəni ancaq, uşaqlar üçüncü dəfə tətilə qayıtdıqları günlərin ərefəsində tərk etdiłər. Bu tətillər qurtarandan sonra Pyotr Kirilliç və Arkaşkanı bir yerə göndərmişdi, ne də Toneçkanı: onun rəyincə təkcə Petkanı göndərmək kifayət idi. Ona görə də uşaqlar həmişəlik olaraq həm təhsilsiz qaldılar, həm də nəzarətsiz... Natalya deyirdi:

– Amma mən onların hamisindən cavan idim. Gervaska isə sizin atanızla yaşıd idik, demək, ən yaxın yoldaş, dost idilər. Ancaq doğru deyiblər ki, canavardan ata quda olmaz. Onlar dostlaşdırılar, əbedi olaraq dost olacaqlarına and içdilər, hətta xaçlarını dəyişdirildilər, Gervaska isə çox keçmədən dəcəllik edib az qaşla sizin atanızı göldə batıracaqdı! Qoturun biri idi, amma ki, katorqalıq əməllər ustası idi. Bir dəfə ağazadə deyirdi: “Yaxşı, siz böyüyüb, məni kötükləy-

cəksiniz?” – “Kötəkləyəcəyəm”. – “Heç vədə!” – “Necə yəni?” “Elə-bele...” Özü də belə bir hoqqa çıxartdı: gölün üst tərəfində, lap dağın döşündə bir çəlləyimiz var idi. Gervaska bunu görüb, Arkadi Petroviçi dilə tutdu ki, çəlləyə girib, başaşağı diyirlənsin. “Ağazadə, əvvəlcə sən gillənərsən, – dedi, – sonra da mən...” Ağazadə onun sözüne qulaq asdı:

Çəlləyə girdi, itələdi, dağdan gurup-guppazla elə diyirləndi ki, gölə düşdü... Aman pərvərdigər! Çəlləyin altından toz duman kimi qalxırdı... Şükür ki, yaxında çobanlar var idi...

Nə qədər ki, fransızlar Qurudərə evində yaşayırıdlar, ev hələ ki, yaşayış görkəmini saxlayırırdı. Nənəmizin vaxtında orada hələ ağaclar da, sahibkarlar da yaşayırıdlar, hakimiyyət də var idi, tabelik də, ziyafət və qonaq otaqları da var idi, ailəvi otaqlar da, adı günləri də var idi, bayramlar da. Bütün bunlara fransızların vaxtında da əməl olunurdu. Lakin fransızlar çıxıb getdiłər, ev tamamilə sahibsiz qaldı. Nə qədər ki, uşaqlar kiçik idilər, birinci yerde sanki Pyotr Kirilliç idi. Lakin o nə edə bilərdi? Kim kimin ağası idi: qulluqçuxidmətçilərmi onun ağası idilər, yoxsa omu xidmətçilərin? Fortepianonu bağladılar, palid masa üstündəki süfrə yoxa çıxdı, – süfrəsiz və necə geldi nahar edirdilər, dəhlizlərdə tazılарın əlindən tərənmək mümkün deyildi. Təmizliyin qayğısına qalan bir adam yox idi, – ona görə də qaralmış tirli divarlar, qaralmış döşəmələr və tavanlar, qaralmış ağır qapılar və qapıların üst tirleri, öz Suzdal simaları ilə zalın bütün küncünü tutmuş köhnə müqəddəs surətlər bir az sonra lap qaraldı. Gecələr, xüsusiylə tufan vaxtlarında, bağ yağışın altında təlatümə gələndə zaldakı surətlər dəqiqəbaşı işıqlanırdı, bağın üzərində çəhrayı-qızılı titrək səma açılırdı, sonra da, qaranlıqda göy gurultusu şaqqaşla parçalanırdı, – gecələr ev dəhşətli olurdu. Gündüz isə süst, boş və cansızıcı görkəm alırdı. İlkər kcədikcə Pyotr Kirilliç daim zəifləyirdi, gözə çarpırdı, evin sahibəsi isə, babamızın dayəsi olan qocalıb əldən düşmüş Darya Ustinovna idi. Lakin Darya Ustinovnanın hökmü, demək evin idarə olunmasına qarışmındı: o ancaq tarla təsərrüfatı ilə məşğul olurdu, bəzən tənbəlcəsinə kinayəli təbəssümlə deyirdi: “Nə etmeli, mən öz ağalarımı incitmirəm...” Qurudərə gənc atanızın heç yadına da düşmürdü; onu dəlicəsinə cəlb edən məşguliyyət ov, balalayka, Gervaskaya olan məhəbbət idi. Gervaska nökrə hesab olunurdu,

¹ “Ağaca qonmuş qarğı” (frans.)

lakin bütün gün onunla birlikdə hansı Meşşer bataqlıqlarında isə itib-batır, yaxud da haradasa, karet damında balalayka və tütök çalmaq fəndlərini öyrənirdi.

Natalya deyirdi:

— Biz birçə onu bilirdik ki, ancaq gəlib evdə yatırdı. Yatmırda-sa, deməli ki, ya kənddədir ya karet damında, yaxud da ovda: qışda dovşan ovuna, payızda tülkü ovuna, yayda bildirçin, ördək ovuna gedirdi; minik arabasına əyloşir, tüfəngi çıynınə aşırır, Diankaya qışqırıb, Allah amanında yollarındalar: bu gün Seredina dəyirməni-na, sabah Meşşer bataqlığına, o biri gün bozqırıa. Həmişə də Gervaska ilə birlikdə. O, hər işdə birinci təşəbbüsçü, dəstəbaşı idi. Amma özünü elə göstərirdi ki, guya onu çəkib aparan ağazadədir. Arkadi Petroviç onu, öz düşmənini sədaqətlə, həqiqi qardaş kimi sevirdi. Gervaska isə onu getdikcə daha çox, daha qəzəblə elə salır, lağ eləyirdi. Göründün, Gervaskaya deyirdi: “Hə, Gervasi, gəl balayka çalaq! Allah eşqinə, sən məni öyrət”, “Qızaran günəş enirdi meşənin arxasına...” Gervaska isə ona nəzər salır, burnundan tüstü buraxıb istehza ilə deyirdi: “Siz əvvəlcə mənim əlimi öpün”. Arkadi Petroviç ağıappaq ağarırdı, yerindən sıçrayıb var gücü ilə onun yanağına şapalaq iliştirirdi, o isə ancaq başını bulayır, daha da qaralırdı, lap quldur kimi qaşqabağını tökürdü. “Qalx, əclaf!” Aya-ğa qalxır, ov iti kimi şax dayanırdı, plis şalvari sallanırdı. Dinnirdi. — “Üzr istə!”. — “Günahkaram, cənab”. Ağazadə isə tutulurdu, bilmirdi daha nə desin. “Bəs necə bilirdin, “cənab!” — deyə qışqırırdı. — Mən, — deyirdi, — çalışıram sən yaramazla öz tayım kimi rəftar edim, mən deyirdi, bəzən fikirləşirəm ki, sənin üçün canımı da əsirgəmərəm... Bəs sən nə edirsən? Sən məni qəsdənmi qəzəblən-dirirsən?”

Natalya deyirdi:

— Cox təəccübüllü işdir! Gervaska ağazadəni də elə salır, masqaya qoyurdu, babanı da, məni də xanım qız elə salırdı. Ağazadə, sözün düzü, babanızın özü də Gervaskaya vurulmuşdu, mən isə ona, xanım qızı... Soşkidən qayıdanda öz təqsirimdən sonra bir az ağlım başıma gəlmışdı.

Masa arxasında şallaqlarla, babanın ölümündən, Gervaska qaçandan və Pyotr Petroviç evlənəndən sonra əyləşirdilər; o zaman idi ki, Tonya xalanın başına hava gəlməşdi; arvad bütün ümidi尼 əziz İsa peyğəmbərə bağlayıb rahibə olmuşdu, Natalya isə Soşki-dən elə bu zaman qayıtmışdı. Tonya xalanın başına hava golməsi və Natalyanın sürgündə olması — məhəbbətin, sevginin ucbatından idi.

Babanın qəm-qüssəli tənəzzül dövrünü gənc ağaların dövrü əvəz etdi. Həç kəsin gözləmədiyi halda istefaya çıxan Pyotr Petroviç Qurudərəyə qayıtdı. Onun gəlişi Natalya üçün də fəlakətli oldu, Tonya xala üçün də.

Onların ikisi də aşiq oldular. Nə cür aşiq olduqlarını heç hiss etmədilər. Əvvəlcə onlara elə gəlirdi ki, “yaşamaq sadəcə fərəhli olub”.

Pyotr Petroviç ilk vaxtlar Qurudərədə həyatı təzələdi, yeni mə-işət tərzi düzəltdi — şən və ağalara layiq məişət tərzi. O öz yoldaşı ilə, Voytkeviçlə gəlməşdi; özü ilə üzü qırılmış əyyaş aşpaz gətir-mışdı; yaşıllaşmış jele qabına, qaba biçaqlara, cəngöllərə etimasızlıqla çəpəki nəzər salırdı. Pyotr Petroviçin yoldaşının qarşısında özünü mehriban, əliaçıq, varlı göstərmək istəyirdi, — özü də bunu uşaqqasına, bacarıqsız edirdi. O, əslində, demək olar, uşaq idı, zahi-rən olduqca zərif və gözəl bir uşaq, lakin təbiətən sərt və amansız idı; sanki özünə güvenən oğlan idı, lakin çox tez həyəcanlanan və az qala hədsiz utancaq idı, sonra da onu həyəcanlandıırıb utandıran adama qarşı uzun müddət gizlin kin bəsləyirdi.

Qurudərəyə gəldiyi elə ilk gün masa arxasında dedi:

— Qardaşım Arkadi, yadimdadır ki, bizim yaxşı maderamız var idi, elədirmi?

Baba qızardı, nəsə demək istədi, lakin cəsarət etməyib, arxalığının döşünü ovuşturdu. Arkadi Petroviç heyrət etdi:

— Hansı madera?

Gervaska isə Pyotr Petroviçə həyasızcasına baxıb hırıldadı.

O, istehzasını heç gizlətməyə də çalışmadan Arkadi Petroviçə dedi:

— Siz, lütfən unudubsunuz, cənab. Həmin bu madera bizdə doğrudan da o qədər idi ki, qoymağə yer tapmırıldıq. Hamisini biz,

nökərlər oğurladıq. Ağa şərabı idi, amma biz onu dəcəlliklə kvas əvəzində içirdik.

Pyotr Petroviç qıpqrımızı pörtüb bağırdı:

– Bu nə ədəbsizlikdir? Kəs səsini!

Baba heyranlıqla onun sözünə qüvvət verdi, sevinclə, cir səslə:

– Ver onun dorisini, gözünə dönüm, Petenka! Bir də de! – Qocanı az qala ağlaimaq tutmuşdu. – Onun məni necə məhv etdiyini sən heç təsəvvürünə də gətirə bilməzsən! Mən neçə dəfə fikirləşmişdim ki, onu qəfildən yaxalayıb mis həvəngin dəstəsini təpəsinə iləşdirim, parçalansın... Vallah, ağlıma belə bir fikir gəlməşdi! Mən xəncori dəstəsinə qədər onun böyrünə soxardım!

Gervaska ona da cavab tapdı. Qaşqabağını töküb etiraz etdi:

– Cənab mən eşitmışəm ki, belə şey üçün ağır cəza verirlər. Yoxsa ki, mənim də ağlama hey belə bir fikir gəlir ki, ağanın o dünyaya yollanmaq vaxtı çatıb!

Pyotr Petroviç deyirdi ki, bu cür gözlənilməz qaba cavabdan sonra yalnız yad adəmin xatirinə özünü saxlamışdı. Gervaskaya ancaq bunu dedi: "Bu dəqiqə rədd ol buradan!" Sonra da qışqırmağına görə həttə xəcalət çekirdi, – özü də Voytkeviçin qarşısında tələsik üzr istəyərək, məftunedici gözlərini qaldırıb gülümşəyə-gülümseyə Voytkeviçə baxdı; Pyotr Petroviçi tanışınların hamısı onun bu cür cazibədar gözlərini uzun zaman unuda bilmirdilər.

Natalya da bu gözləri uzun müddət unuda bilməmişdi. Onun səadəti çox qısa olmuşdu, – kimin ağlinə gölərdi ki, bu səadət onun Soşkiyə səyahəti ilə bütün həyatının ən diqqətəlayiq bir hadisəsi ilə başa çatacaqdır?

Soşki xutoru çoxdan Tambov tacirinin mülkiyyəti olsa da, indiyə qədər də salamatdır. Bu xutor boş düzənlilikin ortasındaki uzun daxmadan, anbardan, quyu mancanığından və ətrafında bostanlar olan xırmandan ibarət idi; Qurudərədən xutora doğru yoldakı şəher də az döyişmişdi. Nataşkanın təqsirkarlığı ondan ibarət idi ki, heç özü də qətiyyən gözləmədən Pyotr Petroviçin gümüş çərçivəyə salınmış bükülən kiçik aynasını oğurlamışdı.

Nataşka bu aynanı göründə güzgünen gözəlliyi onu elə heyran etmişdi ki, özünü saxlaya bilməmişdi, – bir də ki, Pyotr Petroviçin nəyi var idiso, hamısı Nataşkanı məftun edirdi. Aynanın itməsindən xəbər tutuncayadək Nataşka bir neçə gün ərzində öz cinayətkarlığının

dan sarsılmış halda, al çiçək nağılında olduğu kimi, öz dəhşətli sırrindən və xəzinəsindən həyran olmuş halda yatmadı, yatağa girəndə Allaha yalvarırdı ki, gecə tez keçsin, səhər tez açılsın; gözəl, yaraşıqlı, saçı ətir saçan, mundırın hündür, qırmızı yaxalıqlı, sıfatdən qaranız, lakin qız çöhrəsi kimi zərif çöhrəli ağazadə goləndən sonra canlanmış, nəsə yeni, ecazkar bir təravət dolmuş evdə həyat fərqli olmuş, şənlənmişdi. Hotta Nataşkanın yatdığı dəhliz də şənlənmişdi; ona görə ki, astananın yanında təmizlənməyi gözləyən, şahzadə ayaqlarına layiq yüngül çəkmələr vardır; hər şeydən dəhşətli və sevindirici şey isə bağın arxasında, başlı-başına qalmış hamamda idi; ağır gümüş çərçivə içərisindəki ikitaylı kiçik aynanı Nataşka burada saxlayırdı; Nataşka nə qədər ki, hamı yatırdı, şəhli kolluqların arası ildə xəlvətcə buraya yürüüb gəlir, öz malı olmuş qiymətli sərvətinə ləzzətlə tamaşa etməyə tələsirdi; aynanı astanaya çıxarıır, isti səhər günüşi altında açıb başı gicəllənənədək özüno tamaşa edir, sonra yeno gizlədir, sonra yeni qaçır, bütün səhərçağı, gözünü do qaldırıb baxmağa cəsarət etmədiyi adama qulluq etməyə tələsirdi, onun uzun zaman aynada özünə tamaşa etməsi də həmin adəmin xoşuna gəlmək kimi, dəhşətli, uğursuz ümidi dərili gəlirdi.

Lakin al-qırmızı çiçək nağılı uzun çəkmədi, çox tez qurtardı. Nataşka bələ düşündürdü ki, biabırçılıqla və heç cür izah cdilə bilməyən üzüqaralıqla qurtardı... Onunla qurtardı ki, Pyotr Petroviç özü əmr etdi onun saçlarını qaxsınlar, özünə bəzək-düzək verən, ayna qarşısında qaşlarına sürmə çəkən, Pyotr Petroviçlə özü arasında nəsə şirin bir mübhəmlik, misli görünməmiş bir yaxınlıq yaradın Nataşkanı eybəcərləşdirsinlər. Nataşkanın cinayətinin üstünü Pyotr Petroviçin özü açıb, onun cinayətini sadəcə bir oğurluğa çevirdi, tohkimli bir qızın sərsəm höqqabazlığı hesab etdi; ağlamaqdan sıfəti şışmış Nataşkanı adı ev paltarında, bütün qulluqçuların və evin xidmetçilərinin gözü qarşısında peyin arabasına mindirib, bədnəm olmuş halda, qəfildən bütün doğma şeylərdən ayıraq harasa naməlum, dəhşətli xutora, uzaq bozqırlara apardılar. O artıq bilirdi ki, orada, xutorda toyuq-cücənin, hind toyuqlarının və bostanların keşiyini çəkməlidir; orada bütün dünya tərəfindən unudularaq günün altında yanacaqdır: orada, üfüqlərin davamsız ilgima qərq olduğu vaxtlar bozqır günləri illər qədər uzun olacaqdır, elə dərin sükut çökəcək, elə bürkü olacaqdır ki, qurumuş noxudun chmallı çartılışını, isti

torpaqda kürt toyuqların qayğıkeşliklə əlləşməsini, hind toyuqlarının qəmli-dinc səsləşməsini eşitmək lazım olmasayı, qırğının yuxarıdan düşən dəhşətli kölgəsini izleyərək, yerdən sıçrayıb nazik səslə uzada-uzada “Ki-iş!..” – deyə qışqırmaq lazım gəlməsəydi bütün günü daş kimi yuxuya gedirdi. Orada, xutorda Nataşkanın ölümdiriminə hakim kəsilən təkcə bir xoxol qarı az aşın duzu deyildi; həm də yəqin, indi öz qurbanını səbirsizliklə gözləyir! Nataşkanın edama aparılanlara nisbətən yeganə üstünlüyü onda idi ki, özünü boğub öldürmək imkanı var idi. Sürgünə gedərkən yolda ona yeganə təsəlli bu fikir idi, – Nataşka belə güman edirdi bu sürgün həmişəlikdir.

Qəzanın bir başından o biri başına uzanan yolda Nataşka nələr görmədi! Lakin onlara fikir verməli hali yox idi. O, bircə şey haqqında düşünürdü, daha doğrusu, bircə şcy hiss edirdi: həyat qurtardı; onun cinayət və bədnamlığı o qədər böyükdür ki, daha həyata qayıtmaga heç bir ümidi yoxdur! Hələ ki, onun yanında yaxın bir adam, Yevsey Bodulya var idi. Lakin o, Nataşkanı əldən-ələ ötürüb xoxol qarının sərəncamına təslim edərək, xutorda gecələyəndən sonra hələ necə olacaqdır? Nataşka doyunca ağlayandan sonra yemək istədi. Yevseyin isə buna çox sadə baxması Nataşkanı həyətləndirirdi, özü də yeyə-yeyə Nataşka ilə elə səhbət edirdi ki, cə bil heç nə olmamışdı. Sonra Nataşka yuxuladı – yuxudan ancaq şəhərdə oyandı. Şəhərin cansızlığı, quruluğu, bürkü, bir də nəsə üroksixan mübhəm dəhşətli mənzərəsi onu heyrətə saldı; bu, nağıl edilməsi mümkün olmayan röyaya bənzəyirdi. Bütün bu gün ərzində yadında qalan ancaq bu oldu ki, yayda bozqır çox isti olur, dünyada yay gününün tükənməzliyindən və böyük yolun uzunluğundan başqa bir şey yoxdur. Yadında qalan bu oldu ki, şəhər küçələrində daş döşənmiş yerlər vardır, araba bu daşların üstündə ecaib tərzdə taqıqlayır, uzaqdan şəhərin dəmir damlarının qoxusu duyulur, dincəlib atı yemlədikləri meydançanın ortasında, axşama yaxın “isti yemək satılan” talvarın yanında isə toz, qatran, çürümüş ot qoxusu hər tərəfi bürüyür; çəngə-çəngə çürümüş ot at peyininə qarışib mujiklərin duruş yerlərində qalır. Yevsey atı açıb arabanın yanına, yemləməyə çəkdi, qızmış şapkasını peysərinə itələyib, qolu ilə tərini sildi, bürküdən qapqara qaralmış halda aşxanaya gətti. Nataşkaya bərk-bərk tapşırıdı ki, “göz-qulaq olsun”, bir əhvalat baş versə, qışqırıb bütün meydana haray salsın. Ona görə Nataşka

tərəpnəmdən oturmuşdu, təzəcə tikilmiş, haradansa uzaqlardakı evlərin arxasında nəhəng gümüş ulduz kimi parlayan kilsənin günbəzindən gözünü çəkmirdi; kefi durulmuş, nəsə ceynəyən, qoltuğunda kömbə olan Yevsey qayıdıb atı yenə dişlə altına çəkincəyədək oturdu.

Bilmək olmurdu Nataşkayamı, yoxsa atamı müraciət edən Yevsey burnunun altında həyəcanla danışındı:

– Biz səninlə bir az gecikmişik, ay kralıça xanım! Nə etməli, bəlkə də, boğmazlar! Yanğın ki, baş verməyib... Mən geri qayıdan da bərk sürməyəcəyəm, – mənim üçün, qardaş, ağanın atı sənin boğazından qiymətlidir, – deyə bu dəfə artıq Demyana müraciət edirdi. – Ağzını açıbsan: “Sən mənim gözümün içində yaxşı bax! Bir şey olsa, yoxlayaram görüm sən tumanının arasında nə gizlədib-sən...” Ay belə sənin vayına oturum! Mənə yamanca yer cədi! Yəni ki, ağaların özü də mənim tumanımı heç vaxt çıxartmayıblar... Mən sənin kimi haramzadenin tayı deyiləm. “Gözümün içində yaxşı bax!” Nəyə baxacağam axı? Səndən ağılsız ki, deyiləm. Kefim istəsə, heç geri də qayıtmaram: qızı çatdırıb özüm elə itərəm ki, heç izim-tozum da tapılmaz: qızı çatdırıb özüm elə itərəm ki, heç izim-tozum da tapılmaz... Mən qızı da təəccüb edirəm: axmağın biri niyə qəm-qüssəyə batıb? Məgər dünyada ondan başqası yoxdur? Xutorun yanından keçib-gedən hər hansı bir rahibə, yaxud da çumakla bir kəlmə söz deməyə bənddir; bir göz qırpmında Rostov babadan o tərəfdə olarsan... Orada isə tap görüm necə tapacaqsan!

Bunu eşidən Nataşkanın qırılmış başında “özümü boğacağam” fikrini qaçmaq fikri əvəz ctdi. Araba cirıldayıb yırğalandı. Yevsey susub atı meydanın ortasındaki quyuya sari apardı. Orada gəldikləri yerdə, günəş böyük monastır bağının arxasına enirdi, yolun o biri tərəfində, monastırın qarşısında sari dustaqxananın qızıl rəngli pəncərələri parlayırdı. Həm də dustaqxananın görkəmi qaçmaq fikrini bir anlığa daha gücləndirdi. Odur ey, qaçanlar da yaşayırlar! Amma belə deyirlər ki, rahibələr oğurlanmış qızların və oğlanların gözlərini qaynar südlə yandırıb, onları şikəst qələmə verirlər, çumaklar isə dəniz sahilinə aparıb, naqaylara satırlar... Belə də olur ki, ağalar öz qaçqınlarını yaxalayıb qandallayıb, dustaqxanaya salırlar... Yəqin ki, dustaqxanadakılar da, Gervaska dediyi kimi, öküz deyil, mujiklərdir!

Lakin dustaqxanaların pöncörələri sönürdü, Nataşkanın fikirləri dolaşırıdı, – yox qaćmaq özünü boğmaqdan daha dəhşətlidir! Elə Yevsey də susmuş, ayılmışdı.

Yevsey arabanın yan ağacına yanpörtü atılıb, indi daha nigaranlıqla dedi:

– Gecikmişik, qız.

Araba şoseyə çıxıb yeno yırğalanmağa, atılıb-düşməyə, daşların üstündə bərk taqqıldamağa başladı... “Eh, arabanı geri döndərmək daha yaxşı olardı, – deyə Nataşka belə düşünürdüm, ya duyurdumu – bunu demək çətin idi, – geri qaytarıb Qurudərəyə çataraq ağaların ayaqlarına döşənərdim!” Lakin Yevsey arabanı bərk sürürdü. Evlərin arxasında daha ulduz görünmürdü. Qabaqda bomboş ağ küçə, küçəyə döşənmiş ağ daşlar, ağ evlər var idi – bütün bunları da təzə ağ tənəkə günbəzli nəhəng ağ kilsə tamamlayırdı; səma da onun üzərində quru, solğun-mavi rəngə boyanmışdı. Orada, evdə isə, bu zaman artıq şəh düşürdü, bağa təravətli ətir saçılırdı, mətbəxdən ocaq qoxusu yayılırdı; taxıl zomilərindən uzaqlarda, bağın konarlarındakı gümüşü qovaqların arxasında, ən ezziz köhnə hamamın dal tərəfində şəfəq sönməyə başlayırdı; qonaq otağında isə eyvanın qapıları açılmışdı, al-qırmızı işiq künc-bucaqda torana qarışındı, hom babasına, həm də Pyotr Petroviçə bənzəyən, arxası şəfəqə sarı oturmuş sarımtıl-qarayanız, qaragöz xanım qız narıncı ipəkdən tikilmiş yüngül və enli donunun qollarını dəqiqlişəsi düzəldə-düzəldə diqqətlə notlara baxır, sarı dilləro toxunaraq qonaq otağını Oginasının polonezinin təntənəli, ahəngdar, xoş, həyəcanlı sədaları ilə doldururdu, həm də elə bil ki, arxasında dayanıb, sol əlini belinə dayayaraq, onun iti hərəkət edən barmaqlarına qəmgin və dalğın halda nəzər yetirən qarayanız, pota zabitə qətiyyən əhəmiyyət vermirdi...

Belə axşamlarda Nataşka ürək çırpıntısı ilə öz-özünə: “Onun öz sevimliyi, mənim də öz sevimlim var” – deyərək soyuq, şəhli bağa qaçı, sıx gicitkən kollarının və tünd qoxulu, nəm pitraqların arasına girir, dayanıb mümkün olmayan bir şey gözləyirdi. Gözləyirdi ki, ağazado cyvandan enəcək, xiyabanla gedəcək, onu görüb, birdən dənərək iti addimlarla ona yanaşacaqdır. O isə dəhşət və səadətdən heç cincirini da çıxarmayacqdır...

Araba isə taqqıldayırdı. Otrafda isti və üsunət saçan şəhər idi, o şəhər ki, bir zaman Nataşkanın təsəvvüründə nəsə sehrlə bir şey

kimi tocəssüm edirdi. Nataşka daşların üstündə evlərin, darvazaların və qapıları açıq dükanların yanında dala-qabağa gedən geyinib-kecinmiş camaata iztirablı bir heyrətlə baxırdı... “Axı niyo Yevsey buradan gedir, arabanı burada taqqıldatmaq nəyinə gərok idi?” – deyə düşüntürdü.

Lakin kilsənin yanından ötdülər, tozlu çala-çuxur yamaclarla, qara dəmirçixanaların, çürük meşən daxmalarının yanından ötərək dayaz çay sahilinə endilər... Yenə tanış qoxular, isti, şirin su, lil, axşamın toravətli çöl qoxusunu duydular. Uzaqda üzbeüzdəki dağda şlaqbaumun yanındaki tənha balaca evdə ilk işiq yandı... Onlar tamam açıqlığa çıxdılar, körpüdən keçidilər, şlaqbauma sarı qalxdılar, – tutqun halda ağaran və ucsuz-bucaqsız uzaqlarda, təravətli bozqır gecəsinin göylüyüne uzanan daşlı, boş yol gözə çarpdı. At xırda löhrom yerişə gedirdi, şlaqbaumun yanından ötəndən sonra isə lap addım-addım getməyə başladı. Yenə dərin sükut çökmüşdü, gecə yerdə də sakitlik idi, göydə də, yalnız haradasa uzaqlarda həzin-həzin zinqrov cingildəyirdi. Bu həzin cingilti getdikcə daha aydın, daha ahəngdar eşidilərdi, nehayət, onun səsi üçətli fayton atlarının birgə tappiltisina, şose ilə iti hərəkət edən və yaxınlaşmaqdə olan minik arabası çarxlarının ahəngdar taqqıltisina qarışdı... Üçətli arabanı azad bir gənc sürürdü, arabada isə çənəsini başlıqlı şinelə soxmuş bir zabit əyləşmişdi. Arabaya yanaşanda zabit bir anlıq başını qaldırdı. Nataşka birdən qırmızı yaxalıq, qara biglər, balaca vedrəyə bənzəyən dəbilqə altında parlayan gənc gözlər gördü... Nataşka qışkırdı, donub qalaraq şüurunu itirdi...

Onun ağlına belə bir dəhşətli fikir gəldi ki, bu zabit Pyotr Petroviçdir; buna görə də onun əsəbi təhkimli kəndli qəlbə sizildədi. İldirim sürəti ilə baş qaldıran ani, zərif bir duyğu ona ağır təsir bağışladı; nədən məhrum olduğunu qız qəfloton başa düşdü: başa düşmüşdü ki, ona yaxınlıqdan məhrum olmuşdur... Yevsey teztolosik ona yanaşıb, qızın qırılxımış, dala əyilmiş başına dolça ilə su tökməyə başladı.

Bərk ürəyi bulanan Nataşka ayıldı, başını tələsik arabanın yan ağacından qabağa uzatdı. Yevsey əlini cəld onun soyuq alnına dayadı...

Sonra isə yüngülləşmiş, üzümüş, yaxası islanmış Nataşka arxası üstə uzanıb, ulduzlara tamaşa edirdi. Qorxmuş Yevsey dinib-

danişmirdi. Elə güman edirdi ki, Nataşka yatıb, ancaq başını bulayırdı, — özü də arabanı sürdükəcə süründü. Araba silkelənir, irəli şütyürdü. Qızın elə gəlirdi ki, bədəni yoxdur, indi onun ancaq ruhu mövcuddur. Həm də onun ruhu “o dünyada özünü olduqca yaxşı, rahat hiss edir...”

Onun sevgisi əfsanəvi bağlarda çiçək açan al-qırmızı gül idi. Lakin o öz sevgisini bozqırıa, ucqarlığa, Qurudərə ucqarlığından daha əzziz və qiymətli olan ucqarlığa aparırdı; aparırdı ki, orada sakitlik və tənhalıqda bu sevginin ilk şirin və məşəqqətli iztirablarına üstün gəlsin, sonra isə onu öz Qurudərəli qəlbinin dərinliklərində son nəfəsinə qədər, həmişəlik olaraq basdırınsın.

VI

Qurudərədəki sevgi qeyri-adi idi. Nifret də qeyri-adi idi. Öz qatılı kimi, Qurudərədə olanların hamısı kimi həlak olan baba elə həmin il öldürülmüşdü. Pokrov günü Qurudərədə dini bayram günü Pyotr Petroviç evinə qonaqlar dəvət etmişdi. O da özünü mehriban ev sahibəsi təsəvvür edərək, səhər başçı görəsən göləcəkdirmi? Scvinən babanın da nə üçün həyəcanlandığı məlum dəyiildi. Başçı gəldi, nahar çox gözəl keçdi. Məclis səs-küylü, şən idi, baba hamidən artıq şadlanırdı. Oktyabrın ikisində səhər tezdən onu qonaq otağının döşəməsində ölmüş gördülər.

Pyotr Petroviç istefaya çıxanda özünü Xruşşovların ata-baba yurdunun, ata-baba malikanesinin şərəfini qorumaq xatirinə fədə etməsini gizlətmirdi. Təsərrüfatı “əlacsız olaraq” öz əlinə almalı olduğunu gizlətmədi. Qəzanın ən mədəni və faydalı zadəganları ilə ünsiyyət bağlamaq üçün tanışlıq da düzəltməlidir, qalanları iləsə — sadəcə əlaqəni kəsməməlidir. Əvvəlcə hər şeyi dəqiq yerinə yətirirdi. Hətta bütün kiçik malikanə sahiblərinə də baş çəkdi; hətta Olqa Kirillovna xalanın xutoruna da getdi; Olqa Kirillovna yuxu xəstəliyinə mübtəla olan dəhşətli şışman bir qadın idi. Özü də dişlərini burunotu ilə təmizləyirdi. Payızə yaxın, Pyotr Petroviçin malikanəni təkbaşına idarə etməsinə heç kəs tövəcübələnmirdi. O daha zahirən də malikanəyə baş çəkməyə gələn yaraşlı və gözəl zabit deyildi, sahibkar, gənc mülkədar görkəmi almışdı. Əvvəlki

kimi, utananda daha qıpqırmızı qızarış pörtmürdü. Bəslənmiş, kökəlmüşdi, bahalı arxalıqlar, xırda ayaqlarına qırmızı tatar tufliləri geyirdi, balaca əllərini firuzə qaşlı üzük'lərə bəzəyirdi. Arkadi Petroviç onun qonur gözlərinə baxmaqdan çəkinirdi, bilmirdi onunla nə barədə danışın, ilk vaxtlar hər işdə ona güzəştə gedirdi, özü də ovda itib-batırdı.

Pokrov günü Pyotr Petroviç hamını öz mehribanlıq və səmimiyyilə valeh etmək, bir də göstərmək istəyirdi ki, evdə birinci şəxs məhz odur. Lakin babası yamanca mane olurdu. Baba çox şad və xoşbəxt idi, amma nəzaketsiz idi, naqqallıq edirdi, başına qoyduğu məxmər papaq və ev dərzisinin tikdiyi göy rəngli, hədsiz gen təzə qazağı ona miskin bir görkəm vermişdi. O da özünü mehriban ev sahibi təsəvvür edərək, səhər sübhədən vurmuxur, qonaqların qəbulundan nəsə sarsaq bir mərasim düzəldirdi. Dəhlizdən zala keçən qapının bir tayı heç vaxt açılmırırdı. Həm aşağıda, həm də yuxarıda kı dəmir sürgünü o özü yana çəkdi; stulu yaxın çəkib, bütün bədəni əsə-əsə stula qalxırdı, qapını açandan sonra da astanada dayandı. Xəcalet və qəzəbdən donub qalan, lakin hər şeyə dözmək qərarına gəlmış Pyotr Petroviçin dinib-danışmamasından istifadə edərək axırıncı qonaq gəlincə yerindən tərpoñmədi. Baba gözünü artırımdan çəkmirdi, — artırmada da qapını açmaq lazımlı gəldi, — guya ki, bu da hansı qədim adət üzrəsə tələb olunurdu, — qoca həyəcanlı halda bir ayağını götürüb, o biri ayağını qoyur, içəri daxil olan adamı görünəndə isə, ona sarı yüyürür, tələsik pa¹ edir, ayağını ayağının dalına atıb, təzim edir, özü də böyük-böyük hamiya deyirdi:

— Bilsəniz mən necə şadam! Nə qədər sevinirəm! Çoxdan mənə qonaq gəlməyibsiniz, bizə buyurmayıbsınız! Xoş gəlib, səfa gəti-ribsiniz!

Pyotr Petroviçi cin atına mindirən bir də bu idi ki, Toneçkanın Lunyovoya, Olqa Kirillovnagilə getməsini baba nə üçünsə hamiya və hər kəsə nağıl edirdi. “Toneçka qəm-qüssədən naxoşlayıb, xalasığılə yollanıb, bütün payız fəsli orada qalacaq” — bu cür yersiz, lazımlı olmayan məlumatdan sonra qonaqlar nə düşünərdilər? Axı Voytkeviç əhvalatı, əlbəttə, artıq hamiya məlum idi. Toneçkanın yanında müəmmalı tərzdə köksünü ötürürək, onunla birlikdə dördəlli fortepiano çala-çala, boğuq soslo ona “Lyudmila” oxuyarkən,

¹ Rəqsdə ayaqların müəyyən hərəkəti

yaxud qəmli-qomli, dalğın halda ona “son ölüyə müqəddəs kəlam-la nişanlanıbsan...” sözlerini deyərkən, Voytkeviçin ola bilər ki, doğrudan da ciddi bir fikri, niyyəti varmış. Lakin Voytkeviç hər dəfə öz hissərini ifadə etmək üçün ən hətta məsum bir təşəbbüs göstərmək, məsələn, ona çicək təqdim etmək istəyəndə Toneçka dəlicəsinə coşub pörtürdü. Ona görə də Voytkeviç qəflətən baş götürüb getdi. O gedəndən sonra isə Toneçka artıq gecələr yata bilmirdi, qaranlıqda açıq pəncərənin yanında əyləşir, sanki ona məlum olan müddətin keçməsini gözləyirdi; qəflətən bərkdən hönkür-hönkür ağlayaraq Pyotr Petroviç yuxudan oyatmaq isteyirdi. Pyotr Petroviç dişlərini qıçayıb xeyli vaxt uzanır, bu hönkürtü və hicqırıqları, bir də pəncərədən bayırda qaranlıq bağdakı qovaqların ara verməyən yağış şırlıltısına benzəyon yuxulu piçiltisini dinləyirdi. Sonra da onu sakitləşdirməyə gedirdi. Yuxulu qızlar da onu sakitləşdirməyə gedirdilər; bəzən baba da təşvişlə yürüüb gəlirdi. Belə məqamda Toneçka ayaqlarını yerə döyür, qışqırırdı: “Əl çəkin məndən, mənim qəddar düşmənlərim!” – əhvalat rüsvayçı söyüslə, az qala vuruşma ilə qurtarırdı.

Pyotr Petroviç qızları, babanı qovub, qapını çırpır, özü də qapının dəstəsindən möhkəm yapışaraq qəzəb və hiddətlə deyirdi:

– Əshi, sən bir başa düş, dərk elə, başa düş, ilanın biri ilan, axı adamların ağılna nə gələ bilər! Nə düşünörələr! Ağillarına nə gələ bilər!

Toneçka acıqli-acıqli cir səslə qışqırırdı:

– Aman! Dədəcan, o qışqırı ki, mənim qarnım şışib!

Sonra da Pyotr Petroviç başını tutub, cold otaqdan çıxırdı.

Pokrov günü Gervaska da çox təşviş doğururdu: qorxurdular ki, chtiyatsız bir söz deyilsə, kobudluq edə bilər.

Gervaska dəhşətli böyümüşdü, zırrı nökər olmuşdu, lakin nökərlərdən ən görkəmlisi, ən ağıllısı idi; o da göy – qazağı, clə o cür də şalvar və dabansız yumşaq tumac çəkmələr geymişdi. Qarayanz, nazik boynuna bənövşəyi Harus yaylıq bağlamışdı. Qara rəngli, quru, uzun saçlarını yana daramışdı, lakin saçını polka sayığı vurdurmaq istəməmişdi – dəyirmi kəsdirmişdi. Qırxılmalı bir şey yox idi, cənəsində və yekə ağızının künclərində ancaq iki-üç seyrək və cod, qıvrım-qıvrım tükərə qaralırdı; onun ağızı barədə belə deyirdilər: “Ağzı çatar qulağına, lap bağlama keçir damağına”. İri

sümüklü yastı sinəsi çox enli olan bu qalınbaldır nökərin balaca başı və çuxura düşmüş hədəqələri, nازik boz-göy dodaqları və iri mavimtraq dişləri vardı; ona bu qədim ariyo, diş ağartmasına nəzər salanların, ösküroyini dinləyənlərin çoxu fikirləşirdi: “Yaxşı, ay Tula, sən təcizmi gəbərəcəksən!” Ucadan isə, başqalarından fərqli olaraq, ona Gervasi Afanasyeviç deyə müraciət edirdilər.

Ondan ağalar da qorxurdular. Ağaların da xasiyyəti nökərlərin xasiyyəti kimi idi: ya hökmranlıq etmək, ya da qorxmaq. Pyotr Petroviç gələn gün babaya kobud cavab verən Gervaskaya heç nə olmadı; buna qulluqçu və xidmotçılər təəccüb edirdilər. Arkadi Petroviç ona qısaca bunu dedi: “Sən lap heyvansan, qardaş!” – Buna aldığı cavab da çox qısa oldu: “Mənim ondan lap zəhləm gedir, cənab!” Pyotr Petroviçin yanına isə Gervaska özü gəldi: qapının ağızında dayanıb, gövdəsinə heç uyğun olmayan, çox enli şalvar geymiş qıçlarını bükdü, öz ədəsi ilə saymazyanə çömbəldi, sol dizini qabağa verərək xahiş etdi onu kötükləsinlər.

İri qara gözlərini oynada-oynada laqeydliklə dedi:

– Mən çox qaba və hirsli adamam, cənab.

“Hirsli” sözdən işarə nidası duyan Pyotr Petroviç qorxdu.

Özünü yalandan qəzəbli göstərərək qışqırırdı:

– Vaxt golər, əzizim! Vaxt golər! Çıx buradan, rədd ol! Sənin kimi qaba adımı görməyə gözüm yoxdur.

Gervaska bir az dayandı, dinmədi. Sonra dedi:

– İxtiyar sahibisiniz. .

Üst dodağındakı cod tükləri burub, mavimtraq dişlərini it kimi ağardı, sıfətində heç bir duyğu ifadə etmədən çıxdı. O vaxtdan sonra, bu cür ədanın – sıfətində heç nə ifadə etmədən, mümkün qədər qısa cavablar verməyin sərfəli olmasına möhkəm inandı. Pyotr Petroviç isə onunla nəinki yalnız danışmaqdən çəkinir, hətta onun gözlərinə baxmaqdən da saqınırırdı.

Gervaska Pokrov günü də özünü elə bu cür laqeyd, müəmmalı aparırdı. Bayrama hazırlaşarkən hamı ayaqdan düşmüşdü, onlar əmrlər verir, əmrlər qəbul edilir, söyüşür, mübahisə edir, döşəmələri yuyur, göy rəngə çalan tabaşırılər müqəddəs surətlərin ağır qara gümüşünü silib təmizləyir, dəhlizlərə soxulan itlərə təpik ilişdirildilər, qorxurdular ki, jle soyumasın, çəngollor çatışmasın, yağlı qoğallar, zərif peçenyclər yanmasın; bu əlleşmə-caxnaşmada təkcə

Gervaska arxayın və sakitcə gülümşəyib, cin atına minən əyyaş aşpaz Kazimirə deyirdi: "Sən yavaş ol, keşiş baba, donun cirilar!"

Başçı üçün təşviş keçirən Pyotr Petroviç fikri dağınış halda Gervaskaya dedi:

— Ehtiyatlı ol, içib keflənməyəsən.

Gervaska ona tay kimi cavab verdi:

— Anadan olandan içməmişəm. Maraqsız şeydir.

Sonra da qonaqların yanında Pyotr Petroviç, hətta yaltaqcasına bütün evə haray salmışdı:

— Gervasi! Xahiş edirəm, itib-batmayasan. Sənsiz iş getmir.

Gervaska isə dərin nəzakət və ləyaqətlə cavab verirdi:

Siz lütfən nigarən olmayın, cənab. Gözdən itmərəm.

O elə qulluq edirdi ki, heç vaxt bu cür işləməmişdi. Gervaska Pyotr Petroviçin sözlərini tamamilə doğruldurdu; Pyotr Petroviç qonaqlara ucadan deyirdi:

— Bu yekəpərin nə dərəcədə kobud olduğunu siz təsəvvürünüzə gətirə bilməzsiniz! Lakin heç sözsüz dahi adamdır! Əlləri qızıldır!

Pyotr Petroviç heç güman edə bilərdimi ki, kasanı daşdırın onun saldığı məhz bu damcı olacaqdır? Baba onun sözlərini eşitdi. Qazağının döşünü didişdirib, birdən masanın o başından başçıya qışkırdı:

— Zat-aliləri! Siz mənə kömək əlinizi uzadın! Sizə bir ata kimi müraciət edirəm, nökörimdən sizə şikayətim var! Bax bundan, bundan — Gervasi Afanasyeviç Kulikovdan! O məni hər addımbaşı məhv edir! O...

Babanın sözünü kəsdilər, dilə tutdular, yola gətirdilər, sakitləşdirdilər. Baba həyecanlanıb ağlamaq dərəcəsinə çatmışdı, lakin onu clə mehribanlıqla və elə bir chtıramla, əlbəttə ki, rişxəndə, sakitləşdirməyə başlamışdır ki, baba təslim olub, özünü yenə də uşaqqasına xoşbəxt hiss etdi. Gervaska gözlərini yerə dikib, başını azca döndərərək divarın yanında qaşqabaqlı dayanmışdı. Baba gördü ki, bu nəhəngin başı həddən artıq balacadır, saçı qırılxılmış olsayıdı, başı daha da kiçik görünərdi; baba görürdü ki, onun peysəri itidir, məhz peysərində saç daha çoxdur, — iri, qara, kobudcasına vurulmuş və nazik boynunun üzərində çıxiq əmələ gətirən saçlar, Gervaskanın ovda gündən, külekdən qaralmış sifətinin bəzi yeri qabıqdan çıxırdı, üzünü solğun-bənövşəyi ləkələr basmışdı. Baba

Gervaskaya qorxa-qorxa və təşvişlə nəzər salırdısa da, buna baxmayaraq, qonaqlara sevincə qışkırdı:

— Yaxşı, mən onu bağışlayıram! Lakin buna görə mən sizi əsiz qonaqlar, tam üç gün buradan buraxmayacağam. Qətiyyən buraxmayacağam! Xüsusilə xahiş, edirəm, axşam olanda gctməyəsiniz. Axşam yaxınlaşanda mən özümə yer tapa bilmirəm; məni qəm-qüssə basır, dəhşətə gəlirəm! Qara buludlar gəlir, deyirlər. Troşin meşəsində Bonapartçıgazın yenə iki fransızını tutublar... Axşam mən mütləq oləcəyəm, — mənim sözümü yadınızda saxlayın! Martin Zadeka mənə xəbərdarlıq edib...

Lakin o, səhər sübhən öldü.

Qoca hər halda sözünün üstündə durdu; "onun xatirine" xeyli adam qalib gecələdi; bütün axşamı çay içirdilər, mürəbbə lap çox idi, hamısı da cürbəcür; belə ki, yaxınlaşış dadına baxmaq olardı; sonra xeyli masa düzdlər, spermasetdən hazırlanmış o qədər şam yandırırdılar ki, onlar bütün aynalarda eks olunurdu, həm də ətirli Jukov tənbəkisinin tüstüsü dolmuş, səs-küy və danışq səsləri ağızına almış otaqları, kilsədə olduğu kimi qızılı parıltı bürümüşdü. Başlıcası bu idi ki, bir çox adam gecələməyə qalmışdı. Deməli ki, qarşıda noinki yalnız yeni, şən bir gün, həm də böyük qayğı, zəhmət var idi; axı əger o, Pyotr Kirilliç olmasaydı, bayram heç vaxt belə gözəl, əla keçməzdı, heç vaxt bu cür şən və zəngin nahar olmazdı.

Gecə baba qazağısını çıxarıb, öz yataq otağında analoyun¹ qarşısında, onun üstündə yandırılmış balaca mum şamların qabağında dayanaraq, qara merkuri surətinə baxa-baxa həyecanlı haldə:

“Bəli, bəli, — deyə düşündürdü. — Bəli, bəli, günahkarın ölümü əzablı olur... Qoy günəş bizim qəzəbimizdə sönmösin!”

Lakin bu dəm o xatırladı ki, nəsə ayrı bir şey barədə fikirləşmək istəyirdi; belini büküb, əllinci zəbur surəsini piçilti ilə oxuya-oxuya otaqda var-gəl ctdi, gecə masasında zəif közərən, ətirli şamı düzəltdi, zəbur kitabını əlinə aldı, açaraq yenə sevincə dərindən köksünü ötürdü, gözünü qaldırıb başsız müqəddəsə baxdı. Birdən fikirləşmək istədiyi şeyi taparaq fərəhlə gülümşədi:

— Hə, hə qoca mövcud olsayıdı — öldürərdim onu, qoca mövcud olmasayıdı, satın alardım onu!

¹ Analoy — kilsədə üzərinə müqəddəs surət və ya dua kitabları qoyulan hündür masa

Yuxuya qalaraq nə barədə iso sörəncam verə bilməyəcəyindən cəhiyat edib, qoca, demək olar, heç yatmamışdı. Hələ yiğisdirilməmiş və tənbəki qoxusu çökmüş otaqlarda, ancaq bayram şənliyindən sonra dərin sükut hökm sürən sübh tezdən cəhiyatla, ayaqyalın qonaq otağına keçdi, açılmamış yaşıl masaların yanında yerə düşmüş bir neçə xırımlı-xırdanı qayğıkeşliklə qaldırdı, şüşə qapılar arxasındaki bağa: soyuq sübhün parlaq şəfəqinə, eyvanı da, sürəhini də bürümüş şaxtalı şəhərin gümüşü rənginə, eyvanın altında çılpaq kolluqlar arasında qəhvəyi yarpaqlara nəzər salanda vəcdə gəlmış halda, heyranlıqla xəsifcə ah çəkdi. Qapını açıb burnu ilə dərindən nəfəs aldı: kollardan hələ acı və spirtli payız cürüntüsünün qoxusu galirdi, lakin bu qoxu qışın təravətlə havasında yox olurdu. Hər şey hərəkətsiz, sakit, demək olar, təntənəli idi. Arxadan, kənddən o tərəfdə azca pcyda olan günəş mənzərəli xiyabanın zirvələrinə, seyrek və narın qızılı hələlər səpələnmiş ağ gövdəli tozağaclarına şəfəq saçırı; həm də mavilikdə görünən bu qızılı-ağ zirvələr yaraşıqlı, fərəhli, sezilməyən – bonövşəyi ahəng kəsb etmişdi. Eyvanın altında soyuq kölgəlikdən köpək qaçırdı, şaxtanın yandırıldığı və sanki üstünə duz səpələnmiş otlar onun ayaqları altında xırtıdayırdı. Bu xırtılı qışı xatırladırdı – baba ürpəşən çiyinlərini məmənnüyyətlə oynadıb, qonaq otağına qayıtdı, nəfəsi ni dərmədən döşəmədə cirildən ağır mebeli çəkib düzəməyo başladı; özü də arabir, səmanın əks olunduğu aynaya nəzər salırdı. Bir-dən Gervaska xəlvətcə və cəld içəri girdi – qazağısız, yuxulu idi, “çox qəzəbli idi”, sonra Gervaska özü haqqında danışanda məhz belə demişdi: “Çox qəzəbli idim”.

O içəri girib, piçilti ilə acıqlı-acıqlı dedi:

– Səs salma! Sənə dəxli olmayan işə niyə əl qatırsan?

Baba həyəcanlanmış üzünü qaldırdı, bütün dünənki axşam və bütün gecə ərzində onu tork etməyən mehribanlıqla, piçilti ilə dedi:

– Bax, görürsənmi sən necə adamsan, Gervasi! Dünən mən səni bağışladım, amma sən ağana toşəkkür etmək əvəzinə...

Gervaska onun sözünü kəsdi:

– Son məni zinhara götürübən, ağıziseliklinin biri, payızdan da pissən!

Baba indi onun nazik boynunda daha artıq qabarən ağ köynəyinin yaxasından dik çıxan peysərinə qorxa-qorxa baxıda da, lakin

hiddətlənib, bucağa çökmək istədiyi lomber masasının qabağında dayandı.

Bir anlığa fikirləşib yavaşdan qışkırdı:

– Çekil görüm! Ağaya sən güzəştə getməlisən. Sən məni o yerə çatdıracaqsan ki, xəncəri soxacağam sonin böyrünə!

Gervaska dişlərini ağardıb dilxor halda:

– A! – deyə səslənərək babanın sinəsinə var gücü ilə yumruq ilişirdi.

Hamar palıd döşəmədə babanın ayağı sürüşdü, əllərini yelletdi, – gicgahi masanın iti bucağına dəydi.

Qanı, mənasız çəpləşmiş gözləri və açıq ağızı görən Gervaska qızıl surətlə köhnəlmış qaytandan asılı duanı babanın hələ soyumamış boynundan dartıb çıxartdı... dönüb geri baxdı, babanın çəçələ barmağındakı nişan üzünü də çəkib çıxartdı... Sonra səssizcə və cəld qonaq otağından çıxaraq əlli-ayaqlı itdi.

Bundan sonra bütün Qurudərə camaatından onu görən yeganə adam Natalya idi.

VII

Natalya Soşkide yaşadığı vaxt Qurudərədə iki böyük ohvalat da baş verdi: Pyotr Petroviç evləndi və qardaşlar Krım müharibəsinə “könlüllü” yollandılar.

Natalya ancaq iki ildən sonra qayıtdı; onu unutmuşdular. Həm də qayıdanda Qurudərəni tanımadı. Qurudərə də onu tanımadı.

Ağalıq höyətindən göndərilmiş araba həmin yay axşamı xutor daxmasının yanında cirildəyanda Nataşka cəld astanaya çıxdı, Yevsey Bodulya heyrətlə dilləndi:

– Mən doğrudanmı səni görürəm, Nataşka?

Nataşka azca sezilən təbəssümələ cavab verdi:

– Bəs kimi görəcəksən?

Yevsey başını buladı:

– Sən yamanca dəyişibsən, korlanıbsan!

Nataşka əvvəlki qızı ona görə bənzəmirdi ki, girdəsifət və aydın-baxıslı, başı qırılmış kiçik qız, bəstəboy, ariq, mütonasib əndamlı, sakit təmkinli və məhrəban bir qızı çevrilmişdi. Başına bizdəki saygı

qara yaylıq örtmüş olsa da, zolaq-zolaq qalın parçadan don və naxışı köynək geymişdi, gündən bir az qaralmışdı, bütün üzünü dari rəngli narin cillər basmışdı. Əsl qurudərəli Yevseyə isə qara yaylıq da, gündən qaralma da, cillər də, əlbəttə ki, çirkin görünürdü.

Qurudərəye qayıdanda Yevsey yolda dedi:

— Hə, demək belə, qız, gəlin olubsan. Ərə getmək isteyirsən?

Nataşka ancaq başını buladı:

— Yox, Yevsey əmi, heç vaxt getməyəcəyəm.

— Bu hansı şadlıqdandır? — deyə Yevsey soruşdu. Hətta çubuğu-nu da ağızından çıxartdı.

Nataşka aram-aram izah etdi: hamının ərə getməsi vacib deyil-dir; onu, yəqin, xanım qızın sərəncamına verəcəklər, xanım qız isə özünü Allaha tapşırıb, demək ki, onu ərə getməyə qoymayacaqdır; həm də ki, o, dəfələrlə çox aydın yuxular göründü...

Yevsey soruşdu:

— Son nə görürdün?

Nataşka dedi:

— Elo-bclə, boş şeydir. O zaman Gervaska məni çox bərk qorxut-muşdu, təzə xəberlər söylədi, mən fikirləşdim, götür-qoy etdim... Ona görə də yuxu gördüm.

— Doğrudurmu ki, Gervaska sizdə səhər yeməyi yeyib?

Nataşka fikirləşdi:

— Səhər yeməyi yeyib. Gəlib belə dedi: ağalar məni sizin yanınızda böyük bir iş üçün göndəriblər, ancaq siz əvvəlcə mənə yemək verin. Biz də ona işgüzər adam kimi süfrə açdıq. O isə doyunca yedi, daxmadan çıxıb, mənə göz vurdu. Mən cəld bayira çıxdım, tində mənə hər şeyi açıb söylədi, sonra da baş götürüb getdi...

— Bəs nə üçün ev sahiblərini səsləmədin?

— Əcob söz deyirsən. Məni hədələdi, öldürərəm dedi. Tapşırıdı ki, axşamadok bir söz deməyim. Ev sahiblərinə isə belə dedi: — Gedirəm anbarın yanında yatmağa...

Qurudərədə bütün qulluqcu və nökərlər Nataşkaya böyük maraq-la baxırdılar, rəfiqələri vo koniz otağındakı yaşıdları ondan əl çəkmir, sorğu-suala tuturdular. Lakin Nataşka rəfiqələrinə də eynən qısa cavablar verərək, clo bil ki, öhdəsinə götürdüyü hansı roldansa həzz alırdı.

Nataşka təkrar edirdi:

— Yaxşı idi.

Bir dəfə də ziyanatçı qadın tərzində dedi:

— Allahın hər neməti boldur. Yaxşı dolanırdım.

Özü də sadəcə, dərhal gündəlik, işgüzər həyata qoşuldu, sanki babanın olmamasına, cavan ağaların “könlüllü” olaraq müharibəyə yollanmalarına, xanım qızın “başına hava gəlməsinə”, babanı təq-lid edə-edə otaqları gəzib-dolaşmasına, Qurudərəni hamiya yad olan, yeni, balacaboy, tosqun, çox zirek, hamilə bir xanımın idarə etməsinə heç qətiyyən təəccübəlnəmirdi.

Nahar vaxtı evin xanımı qışkırdı:

— Əshi, onu... adı nədir? Nataşkanı bir buraya çağırın görüm.

Nataşka cəld və səssiz içəri daxil oldu, üzünə xaç vurdu, bucaq-dakı müqəddəs surətlərə, sonra evin xanımına və xanım qızı baş əydi, dayanıb sorğu-sualları və əmrləri gözlədi. Sual verən, əlbəttə ki, yalnız xanım idi, — olduqca böyümüş, ariqləmiş, nazikburun xanım qız isə qeyri-adi, qara gözlərini zilləyib, ifadəsiz nəzərlə baxır, bir kəlmə də danışmırıldı. Xanım isə Nataşkanı xanım qız qul-quşcu təyin etdi. Nataşka baş əyərək, sadəcə dedi:

— Baş üstə.

Xanım qız axşamçağı ycnə də eynilə laqeydcəsinə — diqqətlə baxa-baxa qəfildən Nataşkanın üstünə cumdu, gözlərini qəzəblə çəpləşdirərək amansızcasına və ləzzətlə qızın saçlarını yoluşdurdu, ona görə ki, Nataşka xanım qızın corablarını ayağından bacarıqsızlıqla çəkib çıxartmışdı. Nataşka uşaqcasına ağladısa da, dinib-danışmadı; kəniz otağına çıxanda isə, siyirtməli skamyada oturub, yolunmuş saçının tüklərini ayıra-ayıra, kirpiklərindən süzülən göz yaşları arasından, hətta gülümsədi də.

Nataşka dedi:

— Yamanca rəhmsi-iz-dir! Mənim işim çətin olacaq!

Xanım qız səhər oyanıb yatağında xeyli uzandi, Nataşka isə başını aşağı salıb qapının ağızında dayanmışdı, qızın solğun üzünə çəpəki nəzər salırdı.

Xanım qız soruşdu:

— Yuxuda nə görübsən? — Özü də bunu elə laqeydliklə soruşdu ki, elə bil onun əvəzinə başqası danışırı.

Nataşka cavab verdi:

— Deyəsən, heç nə.

Bunu eşidəndə xanım qız, dünənki kimi yenə clocə qəfildən yatağından cəld qalxdı, çayla dolu fincanı quduzcasına Nataşkanın üstünə atdı, yatağa sərilərək, acı-acı, qışqırı-qışqırı hönkür-hönkür ağladı. Nataşka fincandan yayındı, – çox keçmədən fövqəladə bir çevikliklə yayınmaq öyrəndi. Belə məlum oldu ki, röyalar haqqındaki suala: “Heç nə görməmişəm” – deyə cavab verən sar-saq qızlara xanım qız bəzən qışqırı-qışqırı deyirmiş: “heç olmazsa yalandan bir şey də!” Lakin Nataşka yalan danişmaq ustası olmadığı üçün, özündə ayrı bir bacarıq: – yayınmaq bacarığı inkişaf etdirməli olmuşdu.

Nəhayət, xanım qızə hökim götirdilər. Hökim bir xeyli həb, damçı dərmanı verdi. Onu zəhorlöyəcəklərindən qorxan xanım qız bu həblərlə damcıları dadmağa Nataşkanı vadar etdi. Nataşka da imtina etmədən onların hamisindən dalbadal dadi. Nataşka Qurudərəyə qayıdan bir az sonra öyrəndi ki, xanım qız onu “gün işığı kimi” gözləyirmiş: onu yada salan da xanım qız olmuşdu – gözləməkdən gözünün kökü saralmışdı ki, görəsən Soşkidən gelirlər, yoxsa yox, hamını coşqunluqla inandırırdı ki, Nataşka qayıdan kimi tamam sağa-lacaqdır. Nataşka qayıtdı, amma tamamilə laqeyd qarşılandı. Lakin xanım qızın göz yaşları acı, ümidsizlik göz yaşları deyildimi? Nataşka bütün bunları dərk edəndə ürəyi sarsılmışdı. Qız dəhlizə çıxdı, ərzaq sandığının üstündə oturub, yenə ağlamağa başladı.

Nataşka sonra gözləri şısmış halda xanım qızın yanına daxil olanda xanım qız ondan soruşdu:

– Hə, necədir, indi yaxşısanmı?

Dərmanlardan ürəyinin bulanmasına və başının hərlənməsinə baxmayaraq Nataşka piçilti ilə:

– Yaxşıyam, – deyərək, yanaşib xanım qızın əlini hərarətə öpdü.

Bundan sonra, xanım qızə rəhmədən ürəyi yumşalan Nataşka gözünü yere dikib yeriyir, başını qaldırıb qızə baxmaqdan qorxurdu.

Kəniz otağında rəfiqələrindən biri olan Soloşka bir dəfə qışqırı-qışqırı demişdi:

– Ay sənə nə deyim, fitəkar xoxol qızı! – Soloşka Nataşkanın bütün sirləri və duyularına vaqif olmağa hamidən artıq çalışır, həmişə də qızlar arasındaki dostluğun hər cür cazibədarlığını aradan qaldıran qısa, sadə cavablarla qarşılaşırırdı.

Nataşka qəmli-qəmli gülümsədi. Fikirli-fikirli dedi:

– Nə deyə bilərəm. O da doğrudur. Atı at yanında bağlılsan həmxasiyyət olar. Mənim bəzən ata-anamdan çox öz xoxollarıma heyfim gəlir...

Soşkidə onu əhatə edən yeniliyə Nataşka əvvəlcə qətiyyən əhəmiyyət verməmişdi. Oraya səhər sübhədən çatmışdır, həmin səhərçağı ona təəccübü görününen daxmanın çox uzun və ağ olması idi; ətrafdakı düzənliliklər arasında uzaqlardan görünürdü; ona təec-cüb etmişdi ki, sobanı qalayan xoxol qadın onunla səmimi salamlaşdı, xoxol isə Yevseyin dediklərinə qulaq asmırırdı. Yevsey ağalar haqqında da, Demyan barədə də, yoldakı isti haqqında da, şəhərdə yediyi şey barədə də, Pyotr Petroviç haqqında da, əlbottə, balaca ayna barədə də, yoldakı isti haqqında da, əlbottə balaca ayna barədə də ara vermədən çərenləyirdi; xoxol Şarı, yaxud da, qurudərəlilər onu adlandırdıqları kimi, – Porsuq isə ancaq başını bulayırdı; Yevsey susanda birdən fikri dağınıq halda ona baxıb, şən və sevincə burunun altında zülməmə etməyə başladı; “Hərələt, fırlat, ay çovğun...” Sonra Nataşka yavaş-yavaş özünə gəlməyə başladı. O, Soşkiyə heyrət edir, orada getdikcə daha çox gözəllik tapır və görürdü ki, Qurudərəyə bənzəmir. Təkcə xoxol daxması nəyə desən dəyərdi – ağappaq damı hamarlanmış, dümdüz idi, qamışla örtülmüşdü. Bu daxmanın daxili səliqəsi, Qurudərə daxmalarının soliqosiz miskin görkəminə nisbətən çox zəngin təsir bağışlayırdı! Daxmanın bir bucağında çox bahalı folq surətləri asılmışdı, surətləri olduqca qoşong kağız çiçəklər dövrələmişdi, onların üzərindən çox ala-bozək möhrəbalar asılmışdı! Bəs masa üzərindəki naxışlı süfrə! Bəs soba yanındakı rəflərdə sira ilə düzəlmüş dibçəklərlə küpələr. Lakin hor şeydən heyrətli ev sahibləri idilər.

Onların heyrətli cəhəti nədən ibarət idi? Nataşka bunu əməlli başa düşə bilmirdi, lakin bunu daim hiss edirdi. Qız Şarı kimi səli-qəli, sakit və işgüzar mujikləri heç vaxt görməmişdi. O, boydan uca deyildi, qırxılmış başı uzunsov idi, xeyli ağarmış qalın, sıx saçlı var idi, bigi da, – o ancaq biğ saxlayırdı, – nazik, tatar bigi gümüşü rəngə boyanmışdı, sıfəti və boynu gündən yanmış, qaralmışdı, dərin qırışlar basmışdı; lakin nəsə bunlar da müəyyən əndazəli, zəruri, işgüzarlıq dərəcəsində idi. O, yönəmsiz yeriyirdi, – çəkmələri ağır idi, – ağardılmış qaba, qalın kətəndən tikilmiş şalvarının balaqlarını çəkmələrin içində salırdı, elə bu cür parçadan da, qatlama yaxası

olan, qoltuqları enli köynəyin ətəyini şalvarına salırdı. Yeriyəndo belini azca əyirdi. Lakin nə bu xasiyyət onu qoca göstərə bilərdi, nə qırışlar, nə də aq saçlar: onun üzündə nə bizim kimi yorğunluq təzahür edirdi, nə də süstlük; istehza ilə baxan kiçik iti gözləri incədən incəni seçirdi. O, Nataşkaya bir dəfə haradansa balaca bir oğlanla Qurudərəyə gəlmış skripkaçalan qoca bir serbi xatırladırdı.

Xoxol qadın Marinaya isə qurudərəlilər Mizraq deyirdilər. Bu, əlli yaşlı ucaboy qədd-qamotli idi. Qurudərə adamlarının dərisinə bənzəməyən enli sıfətinin zərif dərisi gündən qaralıb sarımtıl rəng almışdı; gözlərindəki səmimiyyət və ciddi oynaqlıq bir az kobud sıfətinə, demək olar, gözəllik verirdi; – gözləri pişik gözü kimi dəyişərək, gah əqiq rəngi alırdı, gah da bozumtlu kəhrəba rəngi. Başına örtdüyü qırmızı xalı, qaramtıl-qızılı rəngdə böyük yaylıq hündür çalma kimi dayanmışdı, köynəyinin aq rəngini kəskin tündləşdirən zolaq-zolaq qalın parçadan tikilmiş qara rəngli qısa donu uzunsov yançaqları ilə dizlərini kip tuturdu. Nal vurulmuş başmaqları yalnız ayağına geyirdi, çılpaq baldırları nazik, lakin girdə idi, güneşdən elə qaralmışdı ki, pardaxlanmış sarımtıl-qəhvəyi ağaca bənzəyirdi. Qadın işləyəndə bəzən qaslarını çatıb, sinədən gələn güclü səslə Poçayevin kafırlar tərəfindən mühasirəyə alınması haqqındaki:

Şər qarışdı yavaş-yavaş,
Poçayevdə qaraldı qas

– nəgməsini oxuyanda, müqəddəs monastırın özü də dilə gəlir, mübarizəyə girişirdi, qadının səsində o qədər ümidsizlik, o qədər hüzər, lakin eyni zamanda o qədər əzəmət, qüvvət, təhdid var idi ki, dəhşətli vəcdə gələn Nataşka gözünü ondan çəkə bilmirdi.

Xoxolların uşaqları yox idi; Nataşka yetim idi; əgər Nataşka qurudərəlilər yaşmış olsayıdı, onu ögey qız, bəzən isə oğru da adlandırırdılar, gah ona rəhm edər, gah da utandırar, məzəmmət edərdilər. Amma xoxollar demək olar laqeyd idilər, lakin müləyim rəftar edirdilər, hər işə qarışan deyildilər, çox damışmurdılar. Payızda kaluqli arvadlarla qızları biçinə, taxıl döyməyə gətirirdilər, bu qadın və qızlar rəngbərəng sarafanlar geydikləri üçün onların adını "raspaşonka"¹ qoymuşdular. Lakin Nataşka raspaşonkalara yaxın

düşmürdü; onlar pis naxoşluğa mübtəla olan, əxlaqsızlar kimi şohrət tapmışdilar; döşləri iri, sırtlıq və kobud idilər, pis söyüş söyürdülər, özləri də söyüşü nəşə ilə, zərbi-məsəllərlə yağıdırardılar; ata kişisayağı minir, başıalovlu çapırdılar. Nataşkanın dərdi adı möişət şəraitində, açıq səmimi səhbətlərdə, göz yaşları və nəgmələrdə dağılardı. Amma kiminlə səmimi, açıq səhbət edəydi, yaxud nəğmə oxuyardı? Raspaşonkalar qaba səslərlə nəğmə oxuyurdular, nəğməyə hədsiz əlbir və gur səsle, fit çala-çala qoşulurdular. Şarsı nəşə,ancaq məzəli rəqs nəğməsi oxuyurdu. Marina isə öz nəğmələrini, hətta məhəbbət nəğmələrini də ciddi, qürurla və dalğın, qaş-qabaqlı oxuyurdu.

Əkdiyim bədmüşklər yaşıł,
Yarpaqları piçıldışır...

Bu nəgməni uzada-uzada, qəmli-qəmli oxuyaraq, axırda səsimi yavaşıdırıb, mətin və ümidsiz halda əlavə edirdi:

Yoxdu mənim
bir əzizim,
Bir sevənim.

Beləliklə də, Nataşka tənhalıqda öz nakam məhəbbətinin ilk acılı-şirinli zəhərini aram-aram içdi, xəcalətinin, qısqanlığının iztirablarına dözdü, dəhşətli və fərəhli röyalardan, gecələr tez-tez gördüyü röyalardan həyəcanlandı, sükutla keçən bozqır günlərində ona uzun zaman əzab verən qeyri-mümkin intizar və xeyallarla yaşadı. Çox vaxt qəlbində baş qaldıran əzablı təhqir duyğusu məhrəbanlıqla, ehtiras və ümidsizlik, itaətkarlıq duyğusu ilə əvəz olunurdu; Nataşka onun yanındaca ən sakit, nozərə carpmayan bir möişət, əbədi olaraq gizli saxlanan, mübhəm qalan və heç nə tələb etməyən bir mehəbbət arzulayırdı. Qurudərədən gələn xəbərlər, yeniliklər onu ayıldırdı. Lakin çoxdan idi ki, xəbər-ətər yox idi, gündəlik, adı Qurudərə həyatı hiss olunmurdu – ona görə Qurudərə Natalyaya clə gözəl, clə cazibədar görünməyə başlamışdı ki, daha tənhalığa və qəm-qüssəyə dözməyə taqotı çatmırıldı... Qəflətən Gervaska gəldi. O bütün Qurudərə yeniliklərini tələsik və qaba tərzdə açıb Nataşkaya söylədi, başqasının bir gün ərzində də söyleyə

¹ Düyməsiz uşaq köynəyi

bilməyəcəyi şeyi yarım saatda söylədi, — hotta babanı necə “itəlobiyib öldürdüyüünü” də nağıl edib, qətiyyətlə dedi:

— Hə, indi isə birdəfəlik əlvida!

Əndazəsiz iri gözlərini zilləyib çəşmiş Nataşkaya nüfuzedici nəzərlərlə baxaraq yola çıxanda qışqırıldı:

— Sarsaq fikirləri başından çıxartmaq vaxtı isə çatıb! O, bu gün-sabah evlənəcəkdir, sən heç onun aşnası olmağa da layiq deyilsən... Ağlını başına yiğ!

Nataşka ağlını başına yiğdi. Dəhşətli yeni xəberlərə dözdü, özünə gəldi — ağlını başına yiğdi.

Bundan sonra günlər ağır-agır, cansızıcı keçməyə başladı; onlar şosc ilə, xutorun yanından ara vermədən keçib, gedən, dincəlirkən onunla uzun-uzadı səhbətlər edən, ona səbirli olmayı, ümidiini Allah-təalaya bağlamağı, — adını itaətkarlıqla, qəmgin-qəmgin çəkdikləri Allaha bağlamağı, hər şeydən artıq isə fikir çəkməməyi öyrədən ziyançı qadınlar kimi keçirdi.

Ziyarətçi qadınlar, çariqlarını bağlayıb, haldan düşmüş üzlərini qırışdıraraq, bozqırın ongınlıklarına taqətsiz halda baxa-baxa deyirdilər:

— Nə qədər fikirləşirsən fikirləş, biz istəyen kimi olmayacaqdır. Allah-təalanın hər şeyi boldur... Sən, qızım, bizim üçün xəlvətcə soğan yiğ...

Bir parası isə, adət üzrə, günahlarla, o dünya ilə qorxudurdular, daha dəhşətli bədbəxtlik və bələlər vəd edirdilər. Bir dəfə az qala dalbadal iki dəhşətli yuxu gördü. Daim Qurudərə barədə düşünürdü, — düşünməmək əvvəlcə çətin, çətin idi! — Xanım qız haqqında, baba haqqında, öz gələcəyi barədə düşünürdü, fikirləşir, götür-qoy edirdi ki, görəsən ərə gedəcəkdirmi, gedəcəksə, nə vaxt gedəcəkdir, kimə gedəcəkdir?.. Düşüncələri bir dəfə elə hiss edilmədən röyaya çevrildi ki, o, günün bürkülü, tozlu təşviş doğuran küləkli ikindi çağını çox aydın şəkildə gördü, vedrolərlə gölə sarı yüyürdü, — birdən gördü ki, gilli quru yamacda — ayağında yırtıq çəkmələr olan papaqsız, yekəbaş, cırtdan bir kəndli dayanmışdır: kəməri açılmış kəndlının sarı saçlarını külek pırtlaşdırılmışdı, al-qırmızı köynəyi yellənirdi. Nataşka təşviş və dəhşət içində qışqırıldı: “Baba! Olmaya yanğın var?” Cırtdan da isti külöyin batırıldığı boğuq səsə qışqırıldı: “Bu saat hər şey çilik-çilik olub havaya sovrulacaq. Misli

görünməmiş qara bulud gəlir! Ərə getməyi heç ağlına da getirmə!” Digər yuxu bundan da dəhşətli idi: guya ki, Nataşka günortağı bayırdan kiminsə kilidlədiyi isti, boş daxmada dayanmışdı, donub qalmış, nəsə gözləyirdi — elə bu dəm sobanın dalından nəhəng boz bir keçi sıçrayıb çıxdı, şahə qalxdı, ədəbsizcəsinə ehtiraslı halda düz onun üstünə yürüdü; keçinin gözləri köz kimi yanındı, ona sevincə, coşqun və yalvarıcı nəzərlərlə baxırdı. Keçi adam səsi ilə: “Mən sənin adaxlınam!” — deyə qışqıraraq, dal ayaqlarının xirdəcə dirnaqlarını tappıldada-tappıldada, qaça-qaça və köntöylükə yaxınlaşış qabaq ayaqları ilə Nataşkanın sinəsinə yixildi...

Dəhlizdə yatan Nataşka bu cür yuxulardan sonra yatağından dik qalxıb, ürəyinin çırıntılarından, qaranlığın qorxusundan az qala nəfəsi kəsildirdi, pənah aparmalı bir adamın olmaması onu dəhşətə salırdı.

Nataşka yeyin-yeyin piçıldayırdı:

— Aman, ay İsa peyğombər! Ey göylərin sahibi Allah! Ey Allahın müqəddəs bəndələri!

Lakin bütün müqəddəslər onun gözünə qəhvəyi və Merkuri kimi başsız göründükləri üçün Nataşka daha artıq dəhşətə gəlirdi.

Yuxuları götür-qoy etməyə başlayanda isə ağlına belə bir fikir gəldi ki, onun qızlıq illəri qurtarmışdır, taleyi artıq müəyyənleşmişdir, — ona nəsə qeyri-adi bir şeyin — ağaya məhəbbətin nəsib olmasına əbəs ki, deyildi! — düşünürdü ki, qarşıda onu hələ naməlum sınaqlar gözləyir, təmkinli olmağı xoxollardan öyrənmək lazımdı, sadəlik və itaətkarlığı isə ziyançı qadınlardan. Bir halda ki, qurudərəlilər rol oynamayı xoşayırlar; guya ki, baş verməli hadisənin — bu, baş verməli şeyi özləri uydurmalarına baxmayaraq, — mütləq baş verməli olduğunu özlərinə təlqin etməyi xoşayırlar, Nataşka da öz üzərinə rol götürdü.

VIII

Nataşka Petrov günü ərəfəsində qapıya yürüüb Bodulyanı görəndə sevincdən az qala dizləri bükündü; hər yeri laxlayan, toz basmış Qurudərə arabasını görəndə, Bodulyanın saçı pırtlaşmış başında yırtıq papağı, onun gündən bozarmış pırtlaşıq saqqalını, bu müddət ərzində qocalıb eybəcərləşmiş, yorğun və höyəcanlı sıfətinin, hətta

sifetinin çizgilərindəki nəsə anlaşılmaz miskin və uyğunsuz əlamətləri görəndə, bir növ, nəinki yalnız Bodulyaya, hətta hər cəhətdən bütün qurudərlilərə bənzəyən tanış köpəyi də görəndə, — kürəyi tutqun-boz rəngli, qabaq tərəfi, sinəsi ilə bacasız daxmanın qara tüs-tüsündə sanki hisə verilmiş boynu olan bu köpək də pirtlaşıq idi, — başa düşdü ki, Bodulya onun dalınca gəlib. Lakin Nataşka cəld özünü ələ aldı. Bodulya evə qayıdanda yolda ağlma geləni söyləyirdi, Krim müharibəsində danışındı, gah elə bil ki, müharibə olmasına sevinirdi, gah da qüssələnirdi, Nataşka düşüncə ilə deyirdi:

— Nə demək olar, görünür onların, fransızların ipini yiğmaq lazımdır...

Qurudərəyə gedən yolda uzun sürən bütün gün dəhşətli duyğularla keçdi — köhnə, tanış şeylərə yeni nəzərlə baxmaq, doğma ocağa yaxınlaşarkən öz keçmiş günlərini yenidən yaşamaq, dəyişiklikləri görmək, rast gələnləri tanımaq lazımlı gəlirdi. Böyük yoldan Qurudərəyə dönenədə alaq basmış herikdə ikiyaşar dayça qaçırdı; ayaqyalın balaca oğlan bir ayağını buruntağa qoyub daycanın boynundan yapışaraq, o biri ayağını daycanın belinə aşırımaşa çalışdı, dayça isə tabe olmurdu, qaçırdı, onu silkələyirdi. Bunu görən Nataşka sevincdən həyəcanlandı, oğlanın Fomka Pantuxin olduğunu tanıdı. Boş arabada artıq kəndli kimi deyil, arvad kimi əyləşmiş yüzyaşlı Nazaruskaya rast geldi; qoca qızlarını düz uzadıb oturmmuşdu, ciyinləri gərgin vəziyyətdə, taqətsiz halda yuxarı qalxmışdı, qəməngin gözləri nursuz, acınacaqlı idi, o qədər ariqlamışdı ki, “tabuta qoymağın bir şey qalmamışdı”, başı açıq idi, əynində uzun, köhnəlmış köynək var idi, həmişə sobanın üstündə uzanmaqdən, küldən gömgöy olmuşdu. Nataşkanın qəlbini yenə sizildədi, — yadına düşdü ki, üç il bundan əvvəl ən məlahətli və ən qayğısız Arkadi Petroviç bu Nazaruskani kötəkləmək isteyirdi, qocanı bostanda tutmuşdular, ağ turp çıxartmışdı, dövrəsinə toplaşmış qulluqçu-nökərlərin arasında, qorxudan tir-tir əsəəsə ağlayırdı, Arkadi Petroviç isə qəhqəhə ilə gülə-gülə qışkırtırdı:

— Heç elə şey yoxdur, baba, boş danışma: görünür, tumanını çıxartmalı olacaqsan! Canını qurtara bilməzsən!

Nataşka örysü, sira ilə dayanan daxmaları və malikanəni: bağlı, evin hündür damını, nökər otaqlarını, anbarların, tövlələrin dal divarlarını görəndə qəlbini çırpınmağa başladı. Pcyğəmbərciçəyi ilə dolu olan sarı çovdar zəmisi lap bu divarlara, cəngəlliklərə, meşə

albalılarına yanaşındı; kiminsə qəhvəyi xallı ağ danası yulafın içində idi — yalnız onun beynində hər şey getdikcə daha qeyri-adı, daha təşvişli şəkil alırdı, araba sürətlə geniş həyətə girəndə fikirlər daha da dumanlandı; qəbiristanda daşlar ağaran kimi, yatan tulalar da həyətdə ağarırdı; Nataşka daxmada iki il yaşayandan sonra sərin evə ilk dəfə qədəm basanda mum şamın, cökə çıçeyinin, yemək otağının, dehlizdə Arkadi Petroviçin skamyanyın üstüne atılmış kazak yəhərinin, pəncərənin üzərindən asılmış boş bildirçin qəfəslərinin qoxusunu tuyanda daha həyəcanlandı, — babanın otaqlarından dəhlizin bucağına köçürülmüş Merkuriyə qorxa-qorxa nəzər saldı...

Bağdan kiçik pəncərələrə düşən gün işığı qaranlıq zali əvvəlki kimi yenə də şənləndirirdi. Evə nə üçün girdiyi məlum olmayan cüccə qonaq otağında gəzə-gəzə kimsəsizcəsinə cikkildəyirdi. Cökəciçəyi gündən qızmış pəncərənin içində quruyub ətir saçırı... Elə bil ki, Nataşkanın ətrafında olan hər şey — evlərdə adam öləndən sonra həmişə olduğu kimi, — bütün köhnə şeylər cavanlaşmışdı. Hər şeydə, nə var idisə, hamısında, xüsusilə çıçəklərin ətrindən onun öz qəlbinin, yeniyetməliyinin, ilk məhəbbətin bir parçası duyulurdu. Böyüyənlərə, ölənlərə, dəyişənlərə — özünə, xanım qızə heyfi gəlirdi. Onun rəfi-qələri və yaşıdları böyümüşdülər. Lap əldən düşdükleri üçün başları əsən və nökər otaqlarının astanasından bəzən mənasız nezərlərə dünyaya baxan qoca arvadlarla qoca kişilərin çoxu bu dünyadan həmişəlik köcmüşdülər. Darya Ustinovna da köcmüşdü. Ölümən lap uşaq kimi qorxan, ölümün onu aram-aram qavrayacağıni, onu məhsər ayağına hazırlayacağını düşünən, əcəl kərəntisinin belə gözlənilməz tərzdə, ildirim sürəti ilə məhv etmiş olduğu baba da o dünyaya köcmüşdü. İnanmaq olmurdu ki, o daha yoxdur, inanmaq olmurdu ki, Çerkizovo kəndinin kilsəsi yanındakı qəbirdə çürüyən məhz odur. İnanmaq olmurdu ki, bu qara, ariq, nazikburun qadın, gah laqeyd, gah qeyzli, gah həyəcanlı naqqal və Nataşka ilə öz tayı kimi açıq və səmimi səhbət edən, gah onun saçını yoluşdurən qadın, Toneçka, xanım qızdır. Başa düşmək olmurdu ki, evin sahibəsinə üçün Klavdiya Markovna adında tanımadığı qara, narın bişli, balaca, çıçırgan bir qadındır... Nataşka bir dəfə çəkinə-çəkinə onun yataq otağına nəzər salanda, gümüş çərçivəli möşum aynanı gördü, — əvvəlki qorxuları, sevincləri, zərifliklər, xocalət və səadət intizarı, axşam şəfəqində şəhli pitraqların qoxusu gözləri qarşısında şirin bir xatire kimi canlanıb

bütün qəlbini çulğadı... Lakin Nataşka bütün hissələrini, bütün düşüncə və fikirlərini gizlədir, mübhəm saxlayır. Onun damarlarında, köhnə, qədim Qurudərə qanı axırdı! Qurudərəni əhatə edən həmin gilli torpaqdan yediyi çörək həddən artıq duzsuz olmuşdur. Babalarının suyu qurumuş kiçik çayın yatağında qazdıqları nohurlardan hədsiz şirin su içmişdi. İnsani üzüb çərlədən fərəhsiz həyat onu qorxut-murdu. Onu qeyri-adi şeylər qorxudur. Hətta ölüm də onu qorxut-murdu: lakin röyalar, gecənin qaranlığı, tufan, göy gurultusu, bir də od onu lərzəyə salırdı. Nataşka hansı labüb bədbəxtlik və felakətləri isə qəlbinin altında uşaq gəzdiron kimi gəzdirdi.

Bu intizar onu qocaldırdı. Bir də Nataşka daimi surətdə özüno təlqin edirdi ki, gəncliyi keçmişdir. Hər şeydə buna sübut axtarır. Nataşkanın Qurudərəyə gəldiyi vaxtdan bir il də keçməmiş, Qurudərə evinin astanasından içəri adladıqı anlardakı gənclik duyğusundan əsər-əlamət də qalmamışdı.

Klavdiya Markovnanın uşağı oldu. Toyuq-cücəyə baxan Fedosyanı dayəliyə keçirdilər. Odur ki, hələ gənc qadın olan Fedosya qara rəngli qoca paltarı geydi, dinc, sakit, Allahdan qorxan bir məxluq oldu. Yeni Xruşov, südəmər uşaq gözlərini hələ təzəcə açmışdı, ağızının seliyindən qabarcıqlar buraxırdı, başının ağırlığını saxlaya bilməyib qabağa yixılırdı. Özü də bar-bar bağırırdı. Amma onu artıq ağızadə adlandırdılar, — uşaq otağından artıq köhnə, qədim oxşamalar eşidildi:

— Odur ey, odur ey, kilsə ilə gələn qoca. Qoca, ay qoca! Gəlmə bizə, biz ağızadəni sənə vərmərik, o daha qışqırmayacaq...

Nataşka da özünü dayə — xəstə xanım qızın dayəsi və rəfiqəsi hesab edərək Fedosyanı təqlid edirdi. Qişda Olqa Kirillovna öldü. Nataşka icazə aldı ki, öz ömürlərini nökər otaqlarında başa vuran qarılarla birlikdə dəfn mərasiminə getsin, orda shit və ürəkvuran temi ilə onu iyrəndirən kutya¹ yedi. Qurudərəyə qayıdanda isə riq-qətlə söylənirdi ki, xanım tabutda lap diri insan kimi uzanmışdı, baxmayaraq ki, hətta qarılar da bu müdhiş cəsəd qoyulmuş tabutu baxmağa cəsarət etmirdilər.

Baharda isə xanım qızı baxmaq üçün Çermaşno kəndindən cadugar getirdilər; bu, uzun çal saqqalı olan xoşgörkəm, varlı, təkhəyətli

kəndli məşhur Klim Yeroxin idi, çal saçını ortadan düz ayırmışdı, çox işgüzər təsərrüfatçı və çox ağıllı kişi idi, danişığı adətən sadə olsa da, xəstələrin yanında dəyişib sehrbaza çevrildi. Paltarı nadir dərəcədə möhkəm və səliqəli idi — çuxası sarı rəngli qaba mahuddan tikilmişdi, qırmızı qurşaq bağlamışdı, ayağında çəkmələr vardı. Xırda göz-ləri hiyləgər və iti idi, gözlorunu gəzdirib müqəddəs sureti axtarır, tapmağa çalışırı, evə yaraşıqlı gövdəsini azca əyib ehtiyatla daxil olurdu, səhbətə işgüzərlinqə başlayırdı. O, əvvəlcə taxıldan, yağışlardan və quraqlıqdan danişirdi, sonra xeyli vaxt, səliqə ilə çay içirdi, sonra yenə üzünə xaç vururdu. Ancaq bütün bunlardan sonra dərhal səsinin ahəngini dəyişərək, xəstə haqqında soruşturmağa başlayırdı.

Osräengiz ahənglə deyirdi:

— Şəfəqdir... qaralır... vaxtdır.

Xanım qız titrəyirdi, toran vaxtı yataq otağında oturub Klimin qapının ağızında peyda olmasına gözləyəndə ürpoşmış halda döşəməyə diyirlənməyə hazır idi. Onun yanında dayanan Natalyanı da təpədən dirnağadək dəhşət bürümüşdü. Bütün ev sükuta qorq olurdu, — hətta evin xanımı da qızları öz otağına doldurub, piçilti ilə danişirdi. Heç kəs bir çıraq da yandırmağa cosarot etmirdi, səsini də ucaltmağa heç kəsin cürəti çatmırı. Hər ehtimala qarşı birdən çağırısalar, Klim əmrlər versə, dəhlizdə növbətçilik edən xoşəbiət Soloşkanın gözləri qaralır, ürəyi ağızına golirdi. Bu dəm Klim Soloşkanın yanından keçə-keçə içində nəsə schirli aşıqları olan dəsmalı açırdı. Sonra yataq otağından dərin sükut içinde onun qeyri-adi, gur səsi ucalırdı.

— Qalx, ey Allahın bəndəsi!

Sonra qapıdan onun çal başı görünürdü. Klim zoif səslə:

— Taxta gətin, — deyirdi.

Dohşətdən gözləri bərəlmış, bədəni ölü kimi soyumuş xanım qızı döşəməyə qoyulmuş taxtaya əyləşdirdilər. Artıq clə qaranlıq idı ki, Natalya Klimin sıfətini zorla seçə bilirdi. Cadugər qəflətən, sanki uzaqdan gələn əcaib bir seslə deyirdi:

— Filat qalxacaq... Pəncərələri açacaq... Qapıları aralayacaq... Səsləyib dcyəcək: qüssə, xiffət!

Schrəbzə qəfil bir qüvvət və müdhiş hakimiyyətlə ucadan deyirdi:

— Qüssə, xiffət! Sən get, qom-qüssə, qaranlıq meşələrə, sənin yerin oradadir! Dənizə, dəryaya get, — deyə boğuq, məşum bir

¹ Kutya — pravoslavlarda bal, düyü və kişmişdən hazırlanan ehsan xörəyi

tələsiliklə burnunun altında danışındı: – dənizdə, dəryada. Buyan arasında mahud var, mahudun üstündə qoyun dərisi var...

Natalya hiss edirdi ki, onun bütün ruhunu və qəlbini dərhal, insan ayağı dəyməmiş ibtidai – qaba, əfsanəvi aləmə aparan bundan da dəhşətli sözler yoxdur və ola da bilməz. Bu sözlərin qüvvəsinə, xəstəliyə mübtəla olanlara bəzən möcüzəli təsir göstərən Klim özü də inanmaya bilmədiyi kimi, bu qüvvəyə inanmamaq mümkün deyildi. Sehrbazlıqdan sonra dəhlizdə əyləşib, dəsmalla alını silərək, yenə çay içməyə başlayan Klim olduqca sadə tərzdə təvazökarlıqla deyirdi:

– Demək, indi hələ iki gün qalıb... Bəlkə, Allahın köməkliyi ilə bir az yaxşılaşar... Bu il qarabaşaq əkibsinizmi, xanım? Deyirlər, bu il qarabaşaq yaxşı gəlib! Yox yaxşı olacaq!

Yayda ev sahiblərinin Krimdan gəlməsini gözləyirdilər. Lakin Arkadi Petroviç “xəbərdarlıq” məktubu göndərib, yenidən pul tələb edirdi; məlumat verirdi ki, onlar payızın əvvəlindən tez qayıda bilməyəcəklər, – ona görə ki, Pyotr Petroviçin yarası kiçik olsa da, uzunmüddətli istirahət və dinclik tələb edən yaradır. Çerkizovaya qeybdən xəbər verən Danilovnanın yanına adam göndərildər sorusun ki, xəstəlik sağ-salamatmı qurtaracaq. Danilovna rəqs elədi, çırtıq çaldı, barmaqlarını şaqquşdatdı, bu da, əlbəttə, o demək idi ki, sağsalamatlıq olacaq. Evin xanımı sakitləşdi. Xanım qızla Natalyanın isə onlar barədə fikirləşməyə halları yox idi. Xanım qızın vəziyyəti əvvəlcə bir az yaxşılaşdı. Lakin Petrov günlərinin axırından yenə başlandı: yenə qəm-qüssə və tufanlardan, yanğınlardan və qızın gizli saxladığı nədəsə elə bir qorxu başlanmışdı ki, xanım qızın qardaşları haqqında düşünməyə halı yox idi. Natalyanın da onlar barədə düşünməyə taqəti qalmamışdı. O hər dəfə dua oxuyanda Pyotr Petroviçi xatırlayır, sağ-salamat olmasını arzulayırdı, sonralar da bütün ömrü boyu, son nəfəsinədək onu rəhmətlə xatırlayırdı. Lakin xanım qız artıq ona hamidən yaxın idi. Həm də xanım qız öz qorxuları ilə, fəlakətlər gözləməsi ilə bir də gizli saxladığı şəylə Natalaya daha artıq təsir göstərir, bütün bunları ona da sirayət etdirirdi.

Yay isə bürkülü, tozlu, küləkli idi, hər gün tufan qopurdu. Camatın arasında qorxunc, təşvişli şeyiələr yayılırdı. Nəsə yeni müharibədən, naməlum qiyamlardan və yanğınlardan danışırdılar. Bir parası deyirdi ki, bütün kəndlilər bu gün-sabah azad olacaq, başqaları əksinə

deyirdilər ki, payızda bütün kəndliləri başdan-başa soldat aparacaqlar. Həm də, hemişəki kimi, saysız-hesabsız avaralar, sarsaqlar, rahiblər peyda olmuşdu. Xanım qız isə onlara görə evin xanımı ilə az qala dalaşmaq istəyirdi: onlara çörək, yumurta verirdi. Uzundraz, kürən, tamam cir-cindir içində olan Dronya gəlirdi. O, sadəcə əyyaş idi, lakin müqəddəs rolu oynayırdı. Həyətdə düz evə sarı elə dalğın yeri-yirdi ki, başı divara dəyir, özü isə gülərzələ gcri atılırdı.

Dronya atılıb-düşərək, bütün bədənini oynada-oynada əzilib-bütüllür, sağ qolunu bükür, guya günəşdən qorunmaq üçün qalxan düzəldirdi, özü də zil səslə qışqırırdı:

– Mənim quşcuğazlarım! Uçdular, göyərin yeddi qatına uçular, mənim quşcuğazlarım!

Natalya da arvadları töqlid edərək, Allah bəndələrinə necə baxmaq lazımdırsa, o da o cür ifadəsiz nəzərlər və qəmgin-qəmgin baxırdı. Xanım qız pəncərəyə yürüüb, göz yaşları ilə, yanıqlı-yanıqlı qışqırırdı:

– Ay Allahın müqəddəs bəndəsi, Dronya, mənim üçün Allaha yalvar, dua elə, mən günahkara rəhm etsin!

Bu cür qışqırığı eşidəndə dəhşətli ehtimallardan Nataşkanın gözləri bərelirdi.

Kliçina kəndindən Timoşa Kliçinski gəlirdi. Timoşa qadına benzəyən iridöslü, kök və balaca kürən bir adam idi; üzdən – köklükdən boğulan, ağılı çəşmiş, çəpgöz körpəyə benzəyirdi, ağ pambicq parçadan köynək və cələ bu cür də parçadan tikilmiş qısa şalvar geyirdi. Balaca, ətli ayaqlarının ata-ata xırda addimlarla yeyin-yeyin barmaqlarının ucunda yeriyərək artırmaya yanaşındı, qıçıq gözlərini zilləyib, yaxud da canını həlak olmaqdan xilas etmişdi. Burunun altında boğula-boğula deyirdi:

– Müsibət! Fəlakət...

Onu sakitləşdirir, yemək verirdilər, ondan nəsə gözləyirdilər. Lakin o dinnirdi, fisıldaya-fisıldaya acgözlükə tixirdi. Doyandan sonra yenə kisəsini dalına atıb, təşvişlə uzun ağacını axtarırdı.

Xanım qız qışqıra-qışqıra ona deyirdi:

– Bir də nə vaxt geləcəksən, Timoşa?

O da qışqıra-qışqıra xanım qızın atasının adını nə üçünsə təhrif edərək, mənasız, uca səslə cavab verirdi:

– Ey müqəddəs Lukyanovna!

Xanım qız onun arxasında qəmli-qəmli qışqırırdı:

– Ay Allahın müqəddəs bəndəsi! Mənim üçün, gənc günahkar üçün, misirli Mariya üçün Allaha yalvar!

Hər gün felakətlər haqqında – tufanlar və yanğınlar barədə hər tərəfdən xəbərlər gəlirdi. Qurudərədə qədimdən bəri davam edən oddan qorxu duyğusu artıqca artırdı. Sarı qumlu dəniz kimi geniş zəmilərdə yetişməkdə olan taxıl sahələri malikanə arxasından baş qaldıran qara buludlar altında qaralmağa başlayan kimi, örüşdə ilk burağan azca qalxaraq, uzaqlardan göy gurultusu ağır-ağır səslenən kimi, arvadlar evə cumub qara rəngli müqəddəs çərçivələrini qapının ağızına çıxarırlar, məlum olduğu kimi, odu hər şeydən tez söndürən süd bərnilərini hazırlayırdılar. Malikanədə isə gicitkən kolları arasına qayçılar atırlılar, miras qalmış dəhşətli məhrəba ortaya çıxırdı, pəncərələrə pərdə salınırdı, əlləri əsə-əsə mum şamlar yandırırdılar... Qorxu hissi hətta evin xanımına da, bilmək olmurdu, doğrudan da sirayətni edirdi, yoxsa ki, özünü yaşıdanmı qorxmuş göstərirdi. Evin sahibəsi əvvəllər deyirdi ki, tufan “təbiət hadisəsidir”. İndi o da xaç vurur və gözlərini qayırdı, ildirim çaxanda qışqırırdı. Öz qorxu hissini də, ətrafindəki adamların da qorxusunu artırmaq üçün daim, 1771-ci ildə Tirolda baş verən və dərhal yüz on bir adam öldürən qeyri-adı bir tufan əhvalatını söyləyirdi. Onu dirləyən qadın və qızlar isə xanımın sözünə qüvvət verir öz bildiklərini nağıl etməyə tölsirdilər: gah böyük yolda ildirimin yandırıb külə döndərdiyi ağ söyüd barədə, gah da bu günlərdə Çerkizovada ildirimin vurulduğu arvad haqqında, gah yolda qulaqları tamam bataraq, bütünlüklo diz çökən üçatlı bir minik arabası barədə söyləyirdilər... Nəhayət, bu ciddi-cəhdli səhbətə özünü “təqsirli rahib” adlandıran bir nəfər – Yuşka qarışındı.

IX

Yuşka anadangəlmə kəndli idi. Lakin heç vaxt əlini ağdan qara ya vurmamışdı, harada Allah nə yetirirdi, onunla da dolanırdı, duz-çörək üçünsə özünün tamam bikarçılığı, avaraçılığı və öz “təqsirli olması” barədə hekayələr söyləyirdi. O deyirdi: “Mən qardaş, kəndliyəm, amma ağıllıyam və özüm də qozbelə bənzəyirəm. İşləmek nöymə gərəkdir!”

Doğrudan da, o, qozbel kimi – kinayə ilə və ağıllı nəzərlərlə baxırdı, saqqalı yox idi, döş qofosi raxit xəstəliyinə mübtəla olduğu üçün çıyinlərini dik tuturdu, dırnaqlarını gəmirirdi, qırmızımul-tunc rəngli uzun saçlarını dəqiqəbaşı geri atdığı barmaqları nazik və qüvvətli idi. Yer şumlamaq ona “ədəbsiz və cansixici” iş təsiri bağışlamışdı. Buna görə də Kiyevdəki böyük monastırı getmiş, “orada böyümüşdü” – “bir qəbahət” üçün oradan qovulmuşdu. İş bclə olanda, fikirləşmişdi ki, özünü müqəddəs yərlərin ziyarətçisi qələmə vermək, qəlbinin ruhunu xilas edən adam kimi göstərmək, köhnəlmış şeydir, həm də sərfəli olmaya bilər, özünü ayrı cür göstərməyi sınaqdan keçirirdi: keçiş donunu çıxarmayıb öz biabırçılığı, avaraçılığı və şöhrətporəstliyi ilə açıqdan-açıqa öyünməyə başladı, nə qədər bacarsa tənbəki çekir və içirdi, – o heç vaxt keflənmirdi – böyük monastırı lağla qoyur və oradan məhz neyə görə qovulduğunu əl-qol oynatmaqla, ən ədəbsiz bədən hərokətləri ilə izah cdirdi.

Göz vura-vura mujiklərə nağıl edirdi:

– Demək molum işdir, məni, Allahın bəndəsini, bu saat, elə həmin bundan ötrü boynumun ardından vurub bayıra atdırılar. Mən də ayaq aldım evə, Rusiyaya... Yəni ki, acıdan ölmərəm, məhv olmaram!

Elə doğrudan da belə oldu – məhv olmadı: Rusiya o abırsız günahkarı, ruhunu xilas edənlərdən az mehribanlıqla qəbul etmedi: onu yedirib içirir, gecələməyə yer verir, səhbətlərini fərəhələ dinləyirdi.

Gözləri bərələn mujiklər kinayəli, açıq cavab gözləyərək sorusurdular:

– Demək, sən ömürbillah işləməməyə and içibsən?

Yuşka belə cavab verirdi:

– İndi məni heç şeytan da işləməyə vadar edə bilməz! Ərköyün ləşmişəm, qardaş! Monastırın keçisindən də qəzəbliyəm. Həmin bu qızlar, – arvadlar mənə heç müftəsinə də lazımlı deyil? – Məndən yamanca qorxurlar, amma məni sevirlər. Axi nə etməli! Mən özüm də bəd deyiləm: çulum yaxşı olmasa da, özüm əndamliyam!

Qurudərə malikanəsinə gəlib dünyagörmüş adam kimi düz bir evə, dəhlizə girdi. Orada Nataşka skamyada oturub oxuyurdu: “Mən cavanam, dəhlizi süpürürdüm, tapmışam özüm üçün qənd...” Onu görəndə, dehşətə gəlib yerindən dik qalxdı.

– Sən ki-i-msən? – deyə qışqırdı.

Yuşka onu başdan-ayağa cəld süzüb:

– Adamam, – dedi, – evin xanımına xəbər ver.

Evin xanımı da zaldan qışqırdı:

– Kimdir gələn?

Lakin Yuşka onu bir dəqiqədə sakitleşdirdi: dedi ki, keçmiş rahibdir, qətiyyən fərari soldat deyil, yeqin, xanım onu fərari hesab edib, dedi ki, vətənə qayıdır, xahiş edir onun üst-başını axtarsınlar, sonra isə gecələməyə icazə versinlər, bir az dincəlsin. Açıq danışması ilə evin xanımını elə heyrətə saldı ki, ele ertəsi gün nöker otağına köçüb, evdə, onların lap öz adamı oldu. Tufanlar başlanmışdı, o isə ev sahiblərini öz söhbətləri ilə yorulmadan eyləndirirdi, damı ildirimlərdən qorumaq üçün bacaları bərkitmək fikrinə düşdü, ildirimin heç də qorxunc olmadığını göstərmək üçün ən dəhşətli ildirim zərbələrinin altında yüyürüb artırmaya çıxırıldı, samovar qaynatmaq üçün qızlara kömək edirdi. Qızlar ona çəpeki nəzər salır, onun iti, ehtiraslı baxışlarını hiss etsələr də, zarafatlarına gülürdüler; qaranlıq dəhlizdə bir neçə dəfə dayanıb cəld piçilti ile: “Mən sənə vurulmuşam, ay qız!” dediyi Nataşka isə gözünü qaldırıb ona baxmağa cəsarət etmirdi. Nataşka ondan gələn maxorka qoxusundan da iyənirdi, onun bütün uzun keşiş paltarına maxorka qoxusu çökmişdi, özü də dəhşətli idi, dəhşətli.

Nə baş verəcəyini Nataşka artıq möhkəm bilirdi. O, dəhlizdə, xanım qızın yataq otağının qapısını yanında tək yatırdı, Yuşka isə artıq ona qəti olaraq demişdi: “Gələcəyəm. Lap öldürsən də geləcəyəm. Qışqırsan, hamınızı yandırıb külə döndərəcəyəm”. Natalyanın bütün iqtidarını hər şeydən artıq əlindən alan belə bir düşüncə idi ki, nəsə labüd bir şey baş verir, onun dəhşətli yuxusunu – Soşkidə gördüyü keçi əhvalatının həyata keçməsinə az qalıb, görünür, xanım qızla birlikdə məhv olmaq alınna yazılıb. İndi artıq hamı başa düşürdü ki, gecələr evə iblisin özü girir. Tufanlardan və yanğınlardan savayı xanım qızı məhz daha nəyin dəli cədiyini, yuxuda onu lezzətli və amansızcasına inildəyərək, sonra da, dəhşətli vay-şivənlə yerindən dik qalxmaga vadər cdən şeyin nədən ibarət olduğunu hamı başa düşürdü, ən dəhşətli göy gurultuları, ildirim şaqqlıtları da onun vay-şivənləri qarşısında heç bir şey idi. Xanım qız bağırbağıra deyirdi: “Məni Beytülmüqəddəs ilanı boğur!” Bəs bu ilan, gecələr qadınların

və qızların otaqlarına girən iblis deyilsə, həmin boz keçi deyilsə, bəs nədir? Tutqun havalı gecə vaxtı, qaranlıqdə, ara verməyən göy gurultularının və qara müqəddəs surətləri işıqlandıran ildirimlərin parıltısı altında dünyada onun gəlişindən dəhşətli bir şey varmı? Fırıldaqçı tulkünün Nataşkaya piçildadığı o ehtiraslı, o şəhvani sözlər də qeyribəşəri idi: ona gecə müqavimət göstərmək olardı? Gecəyarısı dəhlizin döşəməsində, öz çulunun üstündə oturaraq, gözünü ürək çırptıları ilə qaranlığa zilləyib öz məşum labüd anları haqqında düşünən Nataşka, yuxuya getmiş olan evdə hər bir cüzi şiqqılıt və xişliyi qulaq verə-verə artıq sonralar ona uzun müddət əzab verən o ağır xəstəliyin ilk sıxlıtlarını duyurdu: onun pencəsi qəflətən qaşınmağa başlayırdı, tikan kimi batan kəskin ürpeşmə əmələ gelir, bütün barmaqlarını pəncəsinə təref əyirdi, özü də damarlarını qəddarcasına ehtirasla burub, qıçlarına, xirtdəyədək bütün bədəninə yayılırdı; elə bir məqama çatırdı ki, xanım qızın qışqırığından da bərk qışqırmaq, ondan daha nəşeli, ehtiraslı və iztirablı şiven qoparmaq istəyirdi.

Labüd şey baş verdi. Yuşka gəldi. O məhz yayın axırındaki dəhşətli gecədə, qədim odpuskürən İlya Nadelyaşşı gecəsi gəlməşdi. Həmin gecə göy guruldamırdı, Nataşkanın yuxusu qaçmışdı. O mürəğüləyirdi. Birdən, təkan vurulmuş kimi, ayıldı. Ən səssiz vaxt idi, – bunu çılgıncasına çırpinan qəlbindən başa düşmüştü. Yerindən dik qalxdı, dəhlizin bir başına nəzər saldı, o biri başına baxdı, başdan-başa alovlanıb yanan, sirlərlə dolu dinməz səma hər tərəfdən parlayırdı, alışır, titrəyir, qızıl rəngli və solğun-mavi şəfəqləri ilə gözləri qamaşdırırdı. Dəhliz dəqiqəbaşı gündüz kimi işıqlaşırırdı. Nataşka qaçıdı – sonra da yerə mixlanmış kimi dayandı: pencerədən bayırda, çoxdan həyətə atılıb qalmış ağcaqovaq tırları şəfəq parlayanda göz-qamaşdırıcı ağ rəngə boyanırdı. Nataşka zala girdi: orada pencerənin biri açıq idi, bağın ahəngdar xişltısı eşidilirdi, ora daha qaranlıq idi, lakin bütün şüşələr arxasındaki işıqlar gur şəfəq saçırı, hər yerə qaranlıq çökür, lakin dərhal yene titrəyir, gah bir yerdə, gah da başqa yerde sölələnirdi, bütün bağ özünün şəbekə-şəbekə zirvəleri ilə, solğun-yaşıl tozağacıları və qovaqları ilə, gah qızıl rənginə, gah da ağımtıl-bənövşəyi rəngə boyanan səma altında görünüb yox olur, böyüür, titrəyir və işıqlanırırdı.

Geri qaçaraq sehrbaz ovsunlara özünü tamamilə məhv etdiyini duyan Nataşka piçildiyirdi:

— Dənizdə, dəryada, Buyan adasında... Orada mahud var, mahudun üstündə qoyun dəriyi var...

Bu ibtidai, dehşətli sözləri deyən kimi dönüb Yuşkamı gördü; çiyinləri qalxıq Yuşka ondan iki addım aralı dayanmışdı. İldirim onun solğun, girdə, qara gözlü sıfətini qolları ilə işıqlandırdı. Fırıldaqçı səssizcə ona təref yüyürdü, uzun qolları ilə qızın belini cəld qucaqladı, sonra da sıxişdirib, əlüstü əvvəlcə diz çökdürdü, sonra da arxası üstə dehлизin soyuq döşəməsinə uzandırdı...

Yuşka o biri gecə də Nataşkanın yanına gəldi. Hələ bir çox gecə də gəlməyə davam edirdi. Dehşət və nifretdən şüurunu itirən Nataşka itaetkarlıqla ona təslim olurdu. Gecələr xanım qızdan həzz alan iblisə xanım qız müqavimət göstərməyə cəsarət etmediyi kimi, Nataşka da, Yuşkaya müqavimət göstərmək, özünü qorumaq üçün ağalardan, nökərlərdən kömək istəmək fikrini heç ağlına da getirməyə cəsarət etmirdi; belə deyirlər ki, hətta hökmü稀 dilbər gözəl olan nənənin özü də öz nökəri olan çox qoçaq əclaf və oğru Tkaça müqavimət göstərməyə cəsarət etməmişdi, bu, Tkaçi, ən nəhayət, Sibirə sürgün etmişdilər... Nəhayət, Nataşka Yuşkanı bezikdirdi, Qurudərə də bezikdirdi: Yuşka qəflətən necə gəlmədi, elə o cür də qəflətən yox oldu.

Bu əhvalatdan bir ay sonra Nataşka hiss etdi ki, ana olmuşdur. Sentyabrdə isə, gənc ağaların müharibədən qayıtdıqları günün ertəsi Qurudərə evi alışib-yandı, həm də xeyli vaxt, dehşətli surətdə alovlanırdı: onun ikinci yuxusu da yerinə yetdi. Ev toran vaxtı, şidətli yağış yağında ildirimdən, qızıl rəngli alovdan odlanmışdı; Soloşka deyirdi ki, alov babanın yataq otağındaki sobadan çıxıb, atıla-atıla bütün otaqlara qaçıdı. Nataşka isə odla tüstünü görəndə hamamdan var gücü ilə yüyürdü, gecə-gündüz göz yaşı axıtdığı hamamdan, — sonra söyləyirdi ki, bağda, qırmızı arxalıq geymiş, başına baftalı hündür kazaka papağı qoymuş bir adama rast gəldi, o da islammış kolların və pitraqların arasında var gücü ilə qaçırdı... Bütün bunlar baş vermişdimi, yoxsa ancaq onun gözünəmi görünmüdü, Nataşka bunu qəti deyə bilmirdi. Yəqin olan birçə bu idi ki, Nataşkanı heyrətə götürən dehşət, onu gələcek uşaqtan azad etdi.

Həmin payız fəslindən sonra Nataşka saralıb-soldu. Həyatı, adı və gündəlik məişət yoluna düşdü, elə bir yol ki, ömrünün axırına-dək ondan kənara çıxa bilmədi. Tonya xala olanı Voronejə, müqəddəs

dindarın qurumuş cəsədlərinin ziyyətinə apardılar. Bundan sonra iblis daha ona yanaşmağa cəsarət etmirdi; Tonya xala sakitləşdi, hamı kimi yaşamağa başladı, — ağlının çəşması və qəlbinin sarsıntısı ancaq dəlicəsinə bərələn gözlərindən, hədsiz pintiliyindən, dehşətli əsəbiliyindən və hava pozulan vaxtlar qəm-qüssəyə qapılmasından görünürdü. Onunla birlikdə Nataşka da qurumuş cəsədlər ziyyətinə getmişdi — bu səfərdən o da sakitləşmiş, müvazinət kəsb etmişdi, sanki çıxış yolu olmayan bütün acliqlardan şəfa tapmışdır. Tekcə Pyotr Petroviçlə görüş fikri onu dəhşətli lərzəyə salırdı! Bu görüşə nə qədər hazırlaşsa da, lakin onu sakitliklə təsəvvür etməyə təqəti çatmadı. Bəs Yuşka, bəs özünün rüsvayçılığı, başına gələn fəlakət! Lakin bu fəlakətin son dərəcə müstəsnalılığı, onun iztirablarının qeyri-adi dərinliyi, bədbəxtliyindəki məşumluq, axı yanğın dəhşətinin bu bədbəxtliyə təsadüf etməsi əbəs deyildi! Müqəddəs şəxsin ziyyətinə getməsi ona nəinki yalnız bütün ətrafdakı adamların, hətta Pyotr Petroviçin də gözünün içində sadəliklə və arxayı baxmağa haqq vermişdi: Allah-təala xanım qızla onu öz əli ilə məhvə məhkum etmişdi, məsələ belə iken məger onlar adamlardan qorxmali idilərmi? Voronejdən qayıdanda, hamının başısağı, itaetkar və sadə qulluqçusu olan rahibə kimi, sanki ölüm-qabağı dini ayindən sonra, yüngül və tömiz ürəklə Qurudərə evinə daxil oldu, cəsarətlə Pyotr Petroviçin əlinə yanaşdı, dodaqları onun firuzə qasılı üzük taxlığı balaca, qarayamız əlinə toxunanda, onun zərif duyğularla çırpınan gənc qız qəlbə bir anlıq titrədi.

Qurudərədə həyat adı şəkil aldı. Azadlıq haqqında müəyyən şayiələr gəlib çatdı. Bu şayiələr hətta qulluqçu-nökərləri də təşvişə saldı, kəndi də, qarşıda nəsə olacaqdır, vəziyyət pisləşəcəkmi? Yeni tərzdə yaşamaya başlamaq — belə demək asandır! Ağalar da yeni tərzdə yaşamalı idilər, onlar isə heç köhnə qayda ilə də yaşamayı bacarmırdılar. Babanın ölümü, sonra müharibə, bütün ölkəni vəlveləyə salan komet, sonra yanğın, sonra azadlıq haqqında şayiələr — bütün bunlar ağaların sıfətlərini də cəld dəyişdi, qəlblərini də, onlar gənclikdən, qayğısızlıqdan, əvvəlki tündməcazlıqdan məhrum edərək, əvəzində qəzəb, qəm-qüssə, bir-birinə ağır tərzdə öcəşkənlik verdi: ataları dediyi kimi, “ovqattelxlik” başlandı, iş gəlib masa arkasında şallaqlarla oturmağa çatdı... Ehtiyac Krim müharibəsinin, yanığının, borcların tamamilə korladığı işləri

birtəhər düzəltmək zərurətini, çox inadlı zərurəti xatırlamağa başlamışdı. Təsərrüfatda isə qardaşlar bir-birinə ancaq mane olurdular. Biri mənasızcasına simic, sərt və hər şeydən şübhələnən adam idi, digəri mənasızcasına əliaçıq, mehriban və hər kəsə inanan idi. Onlar birtəhər ümumi dil tapıb, böyük mədaxil verməli olan bir tədbir görməyi qət etdilər: malikanəni girov qoyub üç yüze qədər ariq yabı aldılar, — onları İlya Samsonov adlı bir nəfər qaraçının köməyi ilə az qala bütün qəzadan topladılar. Onlar atları qış mövsümündə kökəldib, baharda qazancla satmaq isteyirdilər. Lakin külli miqdarda unla küləş sərf etsələr də, atların, demək olar, hamısı bir-birinin dalınca nədənse gebərdilər...

Qardaşlar arasında ixtilaf getdikcə artırdı. Bəzən iş o məqama çatırkı ki, onlar biçaqlar və tüfənglərə el atırdılar. Heç məlum deyil ki, Qurudərədə yeni bir fəlakət baş verməsəydi, bütün bunlar nəylə qurtara bilərdi. Pyotr Petroviç Krimdan qayidandan dörd il sonra, qışda bir dəfə Lunyovoya yollandı, orada onun aşñası var idi. Xutorda iki gün qaldı, orada daim içirdi, kefli halda da evə yollandı. Çox qar yağımışdı; xalı döşənmiş xizəyə bir cüt at qoşulmuşdu. Pyotr Petroviç sürücүyə emr etdi yandan qoşulmuş qarnına qədər yumşaq qara batan, cavan, qızğın atı açıb xizəyin dal tərəfinə bağlaşın, özü isə uzandı, — sanki başı at tərəfə uzanaraq yatdı. Duman çökmüşdü, gömgöy toran başlayırdı. Pyotr Petroviç yuxuya gedə gedə Yevsey Bodulaya bağırdı: "Sür get!" Özü də Yevseyin kürəyinə bir təpik ilişdirdi: Pyotr Petroviç sürücü Vaska Kazakın əvəzinə özü ilə həmişə Yevsey Bodulyanı aparırdı. Qorxurdu ki, Vaska onu öldürər, ona görə ki, Pyotr Petroviç nökərləri kötəklədiyi üçün onları özünə qarşı bərk hiddətləndirmişdi. Artıq tərləmiş olan, tüs-tülenən qüvvətli orta kəhər at dalağı lökküldeyə-lökkuldəyə, onları qar basmış ağır yolla bomboş çölün dumanlı qaranlığında, tutqun qış gecəsinin getdikcə qatilaşan zülmətinə çəkib aparırdı... Qurudərədə hamını daş kimi yuxuya getmiş olduğu geceyarısı isə Natalyanın gecələdiyi dəhlizin pəncərəsini kim isə cəld və təşvişlə döyürdü. Natalya skamyadan dik qalxdı, ayaqyalın artırımıya qaçıdı. Artırmayanın yanında tutqun halda qaralan atlar, kirşə və əlin-de qamçı olan Yevsey dayanmışdı.

Yevsey sayıqlayırımsı kimi, boğuş səslə, burnunun altında əcaib tərzdə:

— Fəlakət baş verib, qız, fəlakət, — dedi — ağanı at öldürdü... Yandan qoşulan at... Qaçaraq yanaşdı, acıqlanıb təpiklə... Bütün sifətini basıb əzdi. O artıq soyumağa başlayıb... mən eleməmişəm, mən eleməmişəm, İsa peyğəmbərə and içirəm, mən eleməmişəm!

Natalya artırmadan dinməz-söyləməz enib, yalın ayaqları qara bata-bata kirşəyə yanaşdı, xaç çekdi, diz çökdü, buza dönmüş, qanına qəltən olmuş başı qucaqladı, öpməyə başlayaraq hicqrıqlardan və qəhqəhələrdən boğula-boğula çılgıncasına, sevinclə bütün malikanəni ağızına alan vay-şivən qopardı...

X

Şəhərlərdən ayrılaraq sakit və yoxsul ucqar Qurudərədə istirahət etmək fürsəti düşəndə Natalya özünün məhv olmuş həyatının hekayətini bizə dənə-dənə nağıl edirdi! Bəzən də onun gözləri duşmanlanır, bir nöqtəyə zillənir, səsi ciddiləşir, ahəngdar piçiltiya çevrilirdi. Mən daim köhnə evimizin nöker otağının bucağında asılmış müqəddəs şəxsin qaba surətini xatırlayırdım. Başı kəsilmiş müqəddəs öz həmvətənlərinin yanına gəlir, cansız başını — öz hekayətinin şahidi kimi əlində getirir...

Keçmişin, bizim bir zaman Qurudərədə gördüyüümüz az-maz eşyaların izləri artıq yox olmuşdu. Ata-babalarımız bizə nə şəkil qoyub getmişdilər, nə məktublar, nə də, hətta, öz gündəlik sadə məisət ləvazimatlarından bir şey. Salamat qalan nə var idisə, yanğından tələf olmuşdu, dəhlizdə xeyli bir vaxt sandıq var idi, bu sandığa daş kimi bərkmiş və tükü tamam tökülmüş suiti dərisindən üz çəkilmişdi; təqribən yüz il bundan əvvəl çəkilmiş dəri parça-parça olmuşdu, — babamızın bütünlükə mum damcıları basmış, karel tozağacından siyirtmə yeşikləri olan sandığı qarsalanmış fransız vokalbulaları¹ ilə, bir də dini kitablarla dolu idi. Sonra o da itdi-batdı. Zaldakı qonaq otağındakı ağır mebel də sindi, yox oldu... Ev köhnəlir, getdikcə daha çox çökürdü. Burada nağıl edilən son hadisələrin baş verdiyi vaxtdan bəri keçən bütün uzun illər onun üçün yavaş-yavaş ölümə məhkum olmaq illəri idi... Buna görə də onun keçmişisi daha artıq əfsanəvi şəkil alırdı.

¹ Əzber öyrənmək üçün ana dilinə tərcümə edilmiş xarici söz

Qurudərəlilər ucqarlıqda, qəmgin və qüssəli həyat şəraitində böyüyürdülər; lakin hər halda bu, möhkəm məişət və firavanlıq mislində olan mürekkeb bir həyat idi. Bu məişətin atilliyini nəzər alanda, qurudərəlilərin bu məişətə sadıq olmalarını nəzərə alanda elə güman etmək olardı ki, onun heç axırı olmayıacaqdır. Lakin onlar, bozqır köçərilərinin nəsilləri üzüyola, zəif, "divan tutmağa davam-sız" idilər. Tarlada hərəkət edən xışın altında, yeraltı yolların və dağ sıçanları yuvalarının üzərindəki kəsəklərin, izi-tozu qalmadan yox olduqları kimi, qurudərəlilərin də yurdları-yuvaları bizim gözlərimiz qarşısında bir-birinin ardınca tamamilə və çox tez yox oldular. Onların sakinləri həlak olur, qaçıb dağılırlar, salamat qalanlar isə, öz qalan günlərini birtəhər keçirirdilər. Buna görə də biz artıq orada məişət, həyat deyil, onların haqqındaanca xatirələr, yarivəhşü güzəran sadəliyi gördük. İllər keçdikcə bozqır diyarımıza daha seyrək baş çəkirdik. O bizim üçün getdikcə daha artıq yadlaşırdı, hiss edirdik ki, töremiş olduğumuz məişət və zümrə ilə əlaqəmiz daha da zəifləyir. Bizim hemnəsillərimizin bir çoxu, özümüz kimi, adlı-sanlı və qədim nəsillədir. Bizim adlarımız salnaməni xatırladır; bizim dədə-babalarımız həm saray xadimləri idilər, həm də qoşun başçıları və vilayət hakimləri idilər, həm "adlı-sanlı xadimlər", həm də çarların yaxın silahdaşları, hətta qohumları idilər. Əgər onları ritsar adlandırsayıdlar, biz qərb tərəflərde doğulsayıdık, onlar haqqında çox möhkəm danışardıq, hələ xeyli vaxt davam gətirər, yaşayardılar! Ritsarlar nəsli deyə bilməzdi ki, yarım əsr müddətində bütöv bir zümrə demək olar yer üzündən silinib yox oldu, deyə bilməzdi ki, filan qədər adamımızın nəсли pozuldu, dəli oldu, özünü öldürdü, eyyaşlıq qapıldı, tənəzzül edərək, sadəcə haradasa itib-batdı! O, mən etiraf edən kimi etiraf edə bilməzdi ki, nəinki yalnız öz nəsillərimizin, hətta ulu baba-larımızın da həyatı haqqında ən müxtəsər dəqiq təsəvvürümüz yoxdur; etiraf edə bilməzdi ki, hətta yarım əsr də bundan əvvəl mövcud olmuş şeyi təsəvvürə gətirmək bizim üçün getdikcə, gündən-günə dəha da çətinləşir!

Bir çox başqa malikanənin yerlərində torpaqlar şumlandıığı, ekiliyi kimi, Lunyovo malikanəsinə mövcud olduğu yer də artıq çoxdan şumlanıb əkilmişdi. Qurudərə hələ birtəhər davam getirirdi. Lakin bağdakı son tozağacılarını kəsib, demək olar bütün şumlu torpağı hissə-hissə sataraq hətta sahibinin özü – Pyotr Petroviçin oğlu da Qurudərəni tərk etdi, – xidmət etməyə getdi, dəmir yolunda kondu-

tor işləməyə başladı. Qurudərənin qədim qadın sakinləri – Klavdiya Markovna, Tonya xala, Natalya öz son illərini çox çətinliklə başa vururdular. Baharı yay, yayı payız, payızı qış əvez edirdi... Onlar bu əvəzolunmaların sayını itirmişdilər. Onlar xatirələrlə, röyalarda, mübahisələrlə, gündəlik ruzi qayğıları ilə yaşıyırdılar. Keçmişdə malikanənin geniş yayıldığı yerlər yayda kəndlilərin əkdikləri çovdar zemilərinə qərq olurdu: bu zemilərin əhatə etdiyi ev indi uzaqlardan görünürdü. Kolluqlar, bağın qalığı elə yabanlaşmışdı ki, bildirçinlər lap eyvanın yanında qışqırıldılardı. Qarılardı deyirdilər: Yaya nə var ki, Yay bizim üçün cənnətdir! Qurudərə yağılı payız fəsilləri, qarlı qış ayları uzun sürür, ağır keçirdi. Uçub sökülen boş ev soyuq idi. Evin sakinləri acliq çəkirdilər, ev çovğunlardan buza dönmüşdülər, şaxtalı sarmat küləyi bu başdan vurub, o başdan çıxırdı. Bəs sobalar? – sobanı nadir halda qızdırıldılardı. Axşamlar pəncərələrdən, qoca ev sahibəsinin otağından, – adam yaşayan yeganə otaqdan, – balaca tənəkə lampanın zəif işığı düşürdü. Gözündə çəsmək, əynində yarımkürk, ayaqlarında keçə çəkmələr olan ev sahibəsi başını əyib corab toxuyardı. Natalya soyuq ocaq səkisində mürgüleyirdi. Sibir şamanına bənzəyən xanım qız isə öz daxmasında oturub çubuq çekirdi. Xala Klavdiya Markovna ilə küsüşməyəndə Klavdiya Markovna öz balaca lampasını masanın üstünə deyil, pəncərənin içində qoyurdu. Belə halda Tonya xala evden onun buzxanaya dönmüş daxmasının daxiline düşən əcaib dərəcədə zəif işqda oturdu; onun köhnə mebelin siniq-salxaq qalıqları döşəmənin daxması sınmış qab-qacaq qırıntıları ilə dolu idi, yana yixilmiş fortepiano daxmanın xeyli hissəsini tutmuşdu. Daxma elə soyuq idi ki, bu qırıntı və tör-töküntünün üstündə gecələyən toyuqların ayaqları donurdu; Tonya xala bütün səy və qüvvəsini onların qayğısına sərf edirdi.

İndi isə Qurudərə malikanəsi bomboş idi. Bu salnamədə xatırladılanların hamısı, onların bütün qonşuları, bütün yaşıdları ölmüşdülər. Bəzən düşünürdüm: əshi, burax bu fikirləri. Məgər onlar bu dünyada yaşıyırdılar mı?

Adam ancaq qəbiristanda hiss edirdi ki, belə olmuşdur; hətta onlarla dəhşətli bir yaxınlıq hiss edirdi. Lakin bunun üçün də səy etmək, əyleşmək, doğma məzar başında düşünmək lazımdı, – əgər bu məzarı tapa bilsəydi. Deməyə adam xəcalet çəkir, amma gizlətmək olmaz: babamızın, nənəmizin, Pyotr Petroviçin qəbirlerinin yerini biz bilmirdik. Tekcə onu bilirik ki, onların yeri – Çerkizov

kəndindəki köhnə kilsənin mehrabı yanındadır. Qışda oraya getmək mümkün deyildir: orada qar yığını qurşağı çatır, qarın içindən addabudda xaçların ucu və çılpaq kolların, çubuqların başları çıxır. Yayda malikanə qızmar, sakit və bomboş kənd küçəsi ilə gedib, atı kilsənin çəpərinə bağlayırdıq. Çeperdən o tərəfdə tünd yaşıł divar kimi uca-
lan şam ağacları gündə qızırlar. Açıq qapıdan o yanda, paslanmış
günbəzli ağ kilsədən o tərəfdə şaxlı-budaqlı alçaq qarağaclardan,
göyrüşlərdən, Zencirlərdən ibarət bütöv bir meşə var idi, hər yer kölgəlik və sərin idi. Xeyli vaxt kolların arasında zərif qəbiristan otu
basmış təpəciklər və çökəkkiliklərdə yerə batmış. Yağışlardan deşik-deşik olmuş, üzərində kövrek qara mamır göyərmiş tava daşlarının
üstündə xeyli vaxt gəzib dolaşırdıq... İki-üç dəmir abidəyə yanaşdıq.
Lakin onlar kimin üçün idi? Onlar elə yaşımtıl-qızılı rəngə boyanmış
dilar ki, üzərilərindəki yazıları oxumaq mümkün deyildi. Bəs nənə-
mizlə babamızın sümükleri hansı təpəciklərin altında idi? Onu Allah
bilir! Ancaq bircə şeyi bilirdim: haradasa, buralarda, yaxında idi. Otu-
rub fikirleşir, hamının unutduğu Xruşşovları təsəvvürümüzdə canlan-
dırmağa çalışırdıq. Onların dövrəni gah sonsuz uzaqlarda, gah da son
dərəcə yaxın görünməyə başlayırdı. Onda öz-özümüz deyirdik:

— Bunu təsəvvür etmek çətin deyil. Ancaq yadda saxlamaq
läzimdir ki, göy yay səmasının altındaki bu əyilmiş qızılı xaç onların
zamanında da göy rəngli yay səması altında elə bu cür saralır, yeti-
şirdi. Burada isə kölgəlik, sərinlik, kollar var idi... hem də bu kolla-
rin arasında bax elə bu cür, tülənmiş yaşılmıtlı cilovlu və çəhrayı
dirnaqları əzilmiş qoca ağ yabı kimi bir yabı gəzib-dolaşır, otlayırdı.

SAN-FRANSİSKOLU CƏNAB

Vay sənin halına, Babil, ey möhkəm şəhər!
Apokalipsis

San-Fransiskolu cənab – onun adı nə Neapolda bir adamın yadında qalmışdı, nə də Kapridə – öz arvadı və qızı ilə birlikdə, ancaq əylənmək üçün, düz iki il müddətinə Köhnə Dünyaya¹ yollanırdı.

O, çox əmin idi ki, istirahətə, zövq-səfaya, uzun müddətli, rahat
səyahətə, daha bir çox şeyə, – azmı tapılardı – tam ixtiyarı vardı. Belə
qənaətə onun əsası bu idi ki, əvvələn, o varlı idi, ikincisi, əlli səkkiz
yaşı olmasına baxmayaraq, həyata yenice qədəm qoyurdu. Bu vaxta
qədər o yaşamırı, ancaq keçinirdi; doğrudur, heç də pis keçinmirdi,
amma hər halda bütün ümidi gələcəyə bağlamışdı. O, yorulmadan
işleyirdi, – onun işlətmək üçün, minlərlə sıfariş edib götürdiyi çinli-
lər bunun nə demək olduğunu yaxşı bilirdilər! – Nəhayət, gördü ki,
artıq çox iş görülmüşdür, həm də bir zaman özü üçün nümunə hesab
etdiyi adamlarla, demək olar ki, bərabərləşmişdi: ona görə də din-
cəlmək qərarına gəlmişdi. Onun mənsub olduğu zümrənin adamlar-
ının adəti belə idi ki, həyatdan zövq almağı Avropaya, Hindistana,
Misirə səfərdən başlayırdılar. O da bu cür hərəkət etmək qərarına
gəldi. Əlbettə ki, o, əmək sərf etdiyi, çalışdığı illerin əvəzində en
əvvəl özünü mükafatlandırmaq istəyirdi; buna baxmayaraq arvadı
ilə qızı üçün də şad idi. Onun arvadı heç vaxt xüsusi bir həssashiğı
ilə fərqlənməmişdi, lakin qoca amerikalı qadınların hamısı coşqın
səyahətçilərdir. O ki qaldı ərgən və bir az nasaz qızına, onun üçün
səyahət son dərəcə zəruri idi: səhhəti üçün faydalı olmaqdan başqa,
məgər səyahətlərdə xoşbəxt və uğurlu təsadüflər olmurmu? Belə
vaxtlarda adam bəzən masa arxasında milyarderlə yanaşı oturub,
divar naxışlarına tamaşa edir.

Marşrutu San-Fransiskolu cənab geniş tərtib etmişdi. Dekabr və
yanvarda o, Cənubi İtaliyanın günəşindən nəşələnmək, qədim dövrün
abidlərindən, tarantelladan köçəri müğənnilərin serenadalarından, bir
də onun yanında olan adamların xüsusi incəliklə duyduqları şeydən
– gənc neopalitan qızlarının bir o qədər təmənnasız olmayan sevgisindən
zövq almaq ümidində idi. Karnavalı o, Nitsşada, Monte-Karloda

¹ Avropa, Asiya və Afrika (tərc.)

keçirmək fikrində idi, – bu vaxt oraya ən seçilmiş cəmiyyət adamları axışib gəlirdi, – elə adamlar ki, mədəniyyətin bütün nemətləri: smokinqlərin fasonu da, taxt-tacların möhkəmliyi də, mühərribələrin elan edilməsi də, mehmanxanaların rifahi da onlardan aslı idi, – burada onlardan bəziləri qızgınlıqla avtomobil və yelkənli qayıq yarışlarına, bəziləri ruletkaya, üçüncüləri flirt deyilən şeyə, dördüncülər – göyərçinləri gülə ilə vurmağa qurşanırdılar, bu quşlar yaddaşçıçayı rəngində olan dəniz fonunda zümrüd çalarlı çəmən üzərindəki ov yerlərindən havaya çox güzel uçuşlar qalxır, dərhal da ağ yumaq kimi guppultu ilə yerə dəyirdilər; martin əvvəllərini o, Florensiyaya həsr etmək istəyirdi: Allah-təalaya ibadət məramı ilə Romaya gəlib, ora-da miserere¹ dinləmək fikrində idi; onun planlarına Venetsiya da, Paris də, Sevilyada öküz döyüşləri də, ingilis adalarında çimmək də, Afina da, İstanbul da, Feləstin də, Misir də, hətta Yaponiya da daxil idi, – buraya, əlbəttə ki, geri qayğıdanə gedəcəkdir...

Əvvəlcə hər şey yaxşı gedirdi.

Noyabrın axırı idi, – Cəbəlütتariqə qədər gah buz kimi soyuq qaranlıqda, gah Sulu qar yağan tufanda üzmək lazımlı gəldi. Sağ-salamat və tamamilə rahat üzdürdürlər. Sərnişin çox idi, gəmi məşhur “Atlantida” idi – hər bir səliqə-sahmanı və rahatlığı olan nəhəng mehmanxanaya bənzəyirdi – burada gecə bəri, şərq hamamları vardi, xüsusi qəzet nəşr olunurdu, – burada həyat olduqca ahəngdar keçirdi: səher tezdən şeypur sədaları altında qalxırdılar; bu şeypurun kəskin səsi koridorlarda, hələ ala-torandan, duman içərisində ağır-agır dalgalanan bozumtul-yaşıl su səhrasının üzərində havannın çox yavaş cansıxıcı terzdə işıqlaşlığı vaxt ucalırdı. Flanel pijamalarını çıyılınrinə salıb qəhvə, şokolad, kakao içirdilər; sonra mərmər vannalarda əyləşir, iştahaları açılmaq, yaxşı əhvali-ruhiyyə kəsb etmək üçün gimnastika edir, gündəlik tualetlə məşğul olub, birinci səhər yeməyinə yollanırdılar. Saat on birə qədər, göyərtələrdə gümrahlıqla gəzinmək, okeanın təmiz və soyuq havasını udmaq, yaxud da tezə-dən iştaha gəlmək üçün şefflərdən və başqa oyunlar oynamaq lazımdı; saat on birdə isə ət suyu və buterburodla qarnı bərkidirdilər, bundan sonra, məmnuniyyətlə qəzet oxuyur və arxayınca birinci səhər yeməyini gözləyirdilər; sonrakı iki saat istirahətə sərf olunurdu; bu zaman bütün göyərtələrə lonqsezlər düzürdürlər; səyahətçilər yun

şallara bürünüb, bunların üstündə uzanır, buludlu səmaya və göyər-tənin yanlarında görünüb gözdən itən, köpüklənən ləpələrə tamaşa edir, yaxud şirin-şirin mürgülüyirdilər; saat beşə işləyəndə təmiz havada təravətləmiş və kefleri açılmış səyahətçilərə ətirli tünd çay-la peçenye verirdilər; saat yeddidə şeypurla xəber verirdilər ki, bütün bu günərənin ümdə məqsədini təşkil edən, onun ən yüksək zirvəsi olan tədbir başlanır... Bu vaxt həyat qüvvələri coşan San-Fransiskolu cənab əllərini ovuşdura-ovuşdura tələsik özünü bahalı kabinasına, geyinməyə gedirdi.

Axşamlar “Atlantida”nın mərtəbələri qaranlıqda sanki saysız-hesabsız odlu gözlər kimi parıldayırdı, mətbəxlərdə, qab yuyulan yerlərdə və şərab zırzəmilerində çoxlu xidmətçi işleyirdi. Divarlardan o tərəfdə hərəkət edən okean dəhşətli idi, lakin onun haqqında düşün-mürdülər; komandirin okean üzərindəki hakimiyyətinə möhkəm inanırdılar: çox zırpi və tosqun bir adam olan sarışın komandir, elə bil ki, daim yuxulu gəzirdi, enli və zərli baftaları parıldayan mundirdə o, nəhəng bütə bənzəyirdi, həm də özünün sırlı otaqlarından çox nadir halda adam içinə çıxırdı; yuxarı göyərtənin qabaq hissəsində dəqiqli-başı insanda cəhənnəm qüssəsi oyadan fit verilirdi; onun səsi kinli və qəzəblə yayılsa da, bunu nahar edənlərdən çox az adam eşidirdi – onun səsini gözəl simli orkestrin xoş sədaları batırırdı, yorulmadan çalınan orkestrin zərif və ruhoxşayan sədaları, məxmər xalılar döşənmiş iki işıqlı mərmər zaldan ucalırdı; zal bayramsayağı gur işıqlara qərq olmuşdu; boynu, sinəsi açıq donlar geymiş qadınlarla, fraklar, smokinqlər geymiş kişilərlə, boylu-buxunlu xidmətçilər və ehtiramla qulluq göstərən baş ofisiantlarla ağızına kimi dolmuşdu; baş ofisiantlar arasında bir nəfəri, ancaq şərab üçün sıfariş qəbul edən, hətta ləp lordmer kimi boynuna zəncir salmışdı. Smokinqlə kraxmallanmış köynek San-Fransiskolu cənabı xeyli cavan göstərirdi. Ariq, bəstə-boy, bədəncə yönəmsiz, lakin çox möhkəm, təmizlənib par-par parıldayan və əndəzəsində həyəcanlanmış olan həmin cənab bu kaşan-nənin qızılı çalan mirvari ziyanları içerisinde bir şüse kəhrəba rəngli İoqanisberq şərəbinin, ən zərif şüsləi iri və xırda qədəhlərin arxasında qıvrımlı sünbülcüçəklərinin qarşısında əyləşmişdi. Çal blişləri qısa vurulmuş cənabın sarımtıl sıfətində bir növ monqol əlaməti vardi; onun iri dişlərinin qızıl qapaqları, möhkəm daz başı – köhnə fil sümüyü kimi parıldayırdı. Onun iri gövdəli arxayın arvadı qəşəng, lakin yaşına görə geyinmişdi; ucaboy, incə qızı bir az açıqlıqla geyinmişdi;

¹ “Rəhm ele” – katolik duası (frans.)

qızının qəşəng yiğilmiş çox gözəl saçları vardi; dodaqlarının yanına, azacıq pudralanmış kürəklərinin arasına zərif çəhrayı sızanaqlar səpələnmişdi... Nahar bir saatdan artıq davam edirdi; nahardan sonra bal salonunda rəqsler başlanırdı; rəqs vaxtı kişilər, o cümlədən, əlbəttə ki, San-Fransiskolu cənab da, qızlarını qaldırıb, son birja ycnilikləri əsasında xalqların müqəddəratını həll edirdilər; barda qıp-qırmızı qızarınca Havana siqarları çəkib, likör içirdilər; barda xidmət göstərənlər qolsuz qırmızı kişi paltarları geymiş, gözlərinin ağı, qabıçı soyulmuş bişmiş yumurtaya bənzəyən zəncilər idi. Okean divarlarının arxasında qara dağlar kimi uğultu ilə hərəket edirdi, tufan ağırlaşmış alətlərin, cihazların arasında viyıldayır, bütün gəmi titrəyə-titrəyə tufanı da dəf edirdi, bu dağ kimi dalğaları da, — daim qaynayıb, yüksələn, ucalan nəhənglərin köpükli kövrək quyuqlarını kotan kimi ikiyə bölür, yanlara atırdı, — dumanın boğduğu sirena fiti dərin qüssə və kədərlə zariyirdi, növbəcılər öz nəzarət qülləsində soyuqdan donmuş və çox ağır, son dərəcə gərgin müşahidədən ləp gic olmuşdular; gəminin su altındaki sanki acı, çirkli tərdən islanmış və alovdan qıpçırmızı olan qurşağa qədər çılpaq adamların atdıqları qalaq-qalaq daş kömürü, közərmiş ağızlarını açıb udan nəhəng ocaqların gurladığı yer, cəhənnəmin dərin və qızmar zülmətinə qərq olmuş məhşəri mislində idi; burada, barda isə qızlarını qayğılıqla kresloların dəstəklərinə aşırır, konyakla likör içirdilər; etirli tüstü dalğalarında süzürdülər; rəqs salonunda hər şey parıldayıv və işıq saçırı, isti və sevinc əhvalı-ruhiyyəsi hökm süründü; cüt-cüt vals və tanqo rəqs edənlər gah fırlanır, gah da əyilirdilər — musiqi isə inadla, nəsə abırsızcasına nəşeli kədərlə daim yalnız bir şeyin təmənnası ilə səslənirdi... Bu təmtəraqlı izdiham içerisinde varlı bir adam idi; köhnə modalı frak geymiş bu uzun, üzü qırılxılmış adam preleta¹ bənzəyirdi: məşhur ispan yazılıçısı da burada idi; bir dünya gözəli, bir-birinə vurulmuş qəşəng oğlan və bir qız var idi; hamı bir iki nəfəri maraqla müşahidə edirdi; həm də ki, bu iki nəfər öz xoşbəxtliklərini gizlətmirdilər, oğlan ancaq bu qızla rəqs edirdi; həm də onların hər bir hərəkəti clə zərif, clə füsunkar idi ki, bu oğlanla qız Loydun xeyli pul verib, sevgi macərası nümayiş etdirmək üçün saxladığı təkcə gəminin komandiri bilirdi: özü də bu iki nəfər gah bu, gah da başqa gəmidə üzürdülər:

¹ Katolik kilsəsində yunan ruhani vəzifələrindən birinin adı

Cəbəlliüttariqdə günəş hamını sevindirdi, ilk bahar fəslinə bənzəyirdi; "Atlantida"nın göyərtəsində, hamının marağımı cəlb etmiş yene bir sənişin göründü, — bu bir Asiya dövlətinin gizlin siyaset edən vəliehd şahzadəsi idi, balaca, başdan-ayağa çəlimsiz, enlisifet, gözləri qıçıq, qızıl çəsməkli bu adam bir az xoşagelməz idi — ona görə ki, şəşə, uzun qara bığları ölü sıfətində qabarən big təsiri bağışlayırdı; ümumiyyətlə isə mehriban, sadə və təvazökardı. Aralıq dənizində yenə qışın nefəsi duyulurdu, hündür, tovuz quyruğu kimi əlvan rəngli dalğa gəlirdi, parlaq işıqda və tərtəmiz səmanın altında bu dalğanı qarşidan çılgınlıqla əsən tramontana¹ parçalayırdı... Sonra, ikinci sutka başlayanda, hava tutulmağa başladı, üfükü duman büründü: quru yaxınlaşırı, İskiyə, Kapri görünürdü; durbinlə, ətek-lərinə nə isə göy bir şey səpələnmiş qənd parçaları kimi gözə çarpan Neapolu görmək olurdu... xanımların və centelmenlərin çoxu xəzələri bayira tərəf olan yüngül şübalarını geymişdilər; dinməz, həmişə piçilti ilə danişan çinli xidmətçi oğlanlar, zil qara hörükleri dabanlarında sallanan və qız kirpikləri kimi six kirpikləri olan, qızları əyri yeniyetmələr yol şallarını, çəlikləri, çamadanları, neses-sərleri xəlvətcə pilləkənlərin yanına çıxarırdılar... San-Fransiskolu cənabin qızı göyərtədə, şahzadə ilə yanaşı dayanmışdı; şahzadəni dünən axşam xoşbəxt bir təsadüf münasibət ilə qızla tanış etmişdilər; qız özünü clə göstərirdi ki, guya diqqətlə, şahzadənin ona göstərdiyi uzaqlara tamaşa edir, şahzadə neyisə izah edir, yeyin-yeyin və yavaşdan qızə nə isə söyləyirdi; bu adam boyuna görə, başqalarının arasında balaca oğlan kimi görünürdü, özü də çox kifir və əcabi idı — gözlərində çəsmək, başında katelok, əynində ingilis paltosu vardi; seyrək biginin tükləri clə bil at tükü idi; yasti sıfətinin qara-buğdayı nazik dərisi üzünə sanki tarım çəkilmiş və azca ləkələnmişdi — lakin qız onu dinləyir və şahzadənin ona nə dediyini həyəcandan başa düşmürdü; qızın qəlbi onun qarşısında anlaşılmaz məftunluqda cirpinirdi: onun hər şeyi, hər bir şeyi — arıq əlləri, onun təmiz dərisi, başqalarından fərqlənirdi; hətta onun ləp sadə, avropali geyimində, lakin clə bil xüsusilə səliqəli olan geyiminin özündə izahedilməz bir füsunkarlıq vardi. Lak ayaqqabıların üstündən boz getrlər geymiş San-Fransiskolu cənabin özü isə onun yanında dayanmış ucaboy,

¹ İtaliyada və Şimali İspaniyada əsən soyuq şimal-şərqi küləyi (*ital.*)

misilsiz qəşəng əndamlı məşhur sarışın dilbər gözəldən gözünü çəkə bilmirdi; bu göyçək qadının gözləri son Paris modası il sūrmələnmiş və rənglenmişdi; qadın boynuna gümüş zəncir salmış xirdaca, beli çökək, tükü tökülmüş küçüyün zəncirindən tutub, daim onunla danışdı. Cənabin qızı nə isə mübhəm və anlaşılmaz nigarənciliqlə cəhd edirdi ki, atasını görməməzliyə salsın.

Cənab yolda olduqca əliaçıq idi, buna görə də, onu yedirib-içirənlərin, cənabin ən cüzi arzusunu da dərhal başa düşərək səhərdən axşamadək ona xidmət edənlərin, onun təmizliyini və rahatlığını mühafizə edənlərin, şey-şüyünü daşıyanların, onun üçün həmbal çağırınların, sandıqlarını mehmanxanalara aparılanların qayğıkeşliyinə inanırdı. Hər yerdə belə idi, üzdkələri vaxt da belə idi, Neapolda da belə olmalı idi. Neapol getdikcə böyükür və yaxınlaşırırdı; mis nəfəs aletləri parlayan musiqiçilər artıq göyərtəyə toplaşmışdılar, birdən marşın təntənəli sədaları hamının qulağını batırdı, parad palṭarı geymiş zorba komandır öz müşahidə meydançasında göründü, özü də rəhmət bütənpərest Allahı kimi, əlini yellədilib sərnişinləri salamladı, bütün qalan adamlar kimi, San-Fransiskolu cənaba da elə gəlirdi ki, məğrur Amerikanın marşı təkcə onun üçün gurlayırlar, sağ-salamat çatmaları münasibəti ilə komandır məhz onu təbrik edir. "Atlantida" nəhayət, limana daxil olaraq, özünün hər tərəfi adamlarla dolu olan çoxmərtəbeli nəhəngi ilə sahilə yan alanda, gəzdirmə körpülər taqqıldı, — başlarına zərli güləbətinlə işlənmiş papaqlar qoymuş saysız-hesabsız qapıçılar və onların köməkçiləri bir yığın cürbəcür komisyonçu, fit çalan uşaqlar və əllərində dəstə-dəstə rəngli açıqcalar olan zorba və sağlam səfillər onun qabağına yüyürüb qulluğunda hazır olduqlarını bilirdilər. Cənab şahzadə də düşə biləcəyi mehmanxananın avtomobilinə sən gedə-gedə bu cir-cindirlə səfillərə baxıb gülürməsəyir, özü də ağızucu gah ingiliscə, gah da italyanca sakitcə deyirdi:

— Go away!¹ Via!²

Neapolda həyat dərhal müəyyən edilmiş qayda üzrə davam etdi: səhər tezdən — ala-toran yeməkhanada sabah yeməyi, az ümidi verən buludlu səma və vestibülün qapısı ağızında bələdçi ləzdihamı; sonra isti günəşin ilk təbəssümləri, sonra da, hündürdən sallanan eyvandan,

etəklərinə qədər sübhün parlıtlı çəni bürümüş Vezuviyə, körfəzin gümüşü-mirvari rəngli zərif ləpələrinə və üfüqdə Kaprinin nazik çəvrəsinə açılan mənzərəyə; aşağıda, yaş sahil küçəsi ilə ikitəkərlə arabalara qoşulmuş balaca uzunqulaqların qaçışına və meydan oxuyan gümrah musiqi çala-çala harasa addimlayan xırda soldat dəstələrinə tamaşa edirdilər; sonra avtomobile minib, çoxpəncərəli hündür evlərin arasında izdihamlı ensiz və rütubət küçələrə hərəkət edirdilər; bu kilsələrin hamısında eyni şeylər gördürülər: ağır dəri pərdə ilə örtülü-müş möhtəşəm qapı, içəridə isə — nəhəng bir boşluq, sükut, lap dib tərəfdə taxta skamyaların arasında tənha dayanmış krujevalı bir qari: ayaqlar altında sürüşkən qəbir tava daşları və kiminsə "çarmixdan endirmə" şəkli; özü də mütləq məşhur şəkil; saat birde San-Martino dağında ikinci səhər yeməyi; günorta vaxtı buraya bir çox ən seçmə adamlar gəlirdi; həm də burada bir dəfə San-Fransiskolu cənabin qızı az qala bayılacaqdı: ona elə gəldi ki, şahzadə zalda oturmüşdür, baxmayaraq ki, qız qəzetlərdən artıq məlum idi ki, o, Romadadır; saat beşdə mehmanxanada, xalılardan və alovlardan, divar sobalarından qazan bəzəkli salonda çay içirdilər; bir az sonra yenə nahara hazırlıq gedirdi — yenə bütün mərtəbələrdə sincin qüdrətli, hökmətli ugultusu eşidilirdi: yenə də pilləkənlərdə ipək donları xııldayan, aynalarda əks olunan sinələri və kürekləri açıq xanımlar; yenə yeməkxananın kaşanəsinə qonaqpərəstliklə geniş açılan qapılar və estrada musiqiçilərinin qırmızı gödəkçələri və nimçələrə fəvqəladə məharətlə qəлиз çəhrayı su töken baş ofisiyanın yanına toplaşmış qara geyimli xidmətçilər izdihamı görünürdü... Nahar vaxtı yenə də yeməklər, şorablar, mineral sular, ədviiyyat və meyvə o qədər bol idi ki, axşam saat on bir-də qulluqcu qadınlar bütün nömrələrə mədələri qızdırmaq üçün içi isti su ilə dolu kauçuk qovuqlar daşıyırıdlar.

Amma həmin ilin dekabr ayı lap da uğurlu deyildi; qapıçılarla hava haqqında danışanda onlar təqsirkar kimi ciyiylərini atır, burunlarının altında deyirdilər ki, bu cür bir il onların yadına gəlmir; halbuki bu cür sözleri onlar illər boyu təkrar etməli olurdular; həm də belə bir fikrə əsaslanırdılar ki, "hər yerdə nə isə dəhşətli əhvalat baş verir". Riverdə görünməmiş şiddətli yağışlar yağır, tufan olur; Afinada qar yağır, Etnanı da bütünlükə qar basıb, özü də gecələr işiq saçır; səyahətçilər soyuqdan canlarını qurtarmaq üçün Palermodan başlarını götürüb qaçırlar... Səhər günəşi hər gün aldıdırı: günorta-

¹ Rədd ol! (ing.)

² Rədd ol! (ital.)

dan sonra mütləq bozarır və yağış yağmağa başlayırdı, özü də getdikcə şiddetlənir və hava soyuyurdu, belə hallarda mehmanxananın küçə qapısının yanındakı palmalar tənək kimi parıldayırdı, şəhər, xüsusilə çirkli və darısqal görünürdü, muzeylər həddən artıq yeknəsəq təsir bağışlayırdı; küləkdə rezin ciyinlikləri qanad kimi yellənen tosqun sürücülerin sıqarlarının kötükleri dözlüməz üfunət saçırı, onların boyunların nazik yabılırı səyle qamçılamları açıq-aşkar saxta görünürdü, tramvay relslərinin süpürən senyorların ayaqqabıları dəhşətli olurdu; yağışın altında, palçıqda ayaqlarını şappıldada-şappıldada yeriyən, qara saçları açıq qadınlar isə elə bil ki, eybecercəsinə gödəkqıçlı idilər; rütubət və sahil küçəsinin yanında köpüklenən dənizdən qoxmuş balıq üfunətinin ətrafa yayılması barədə heç danışmağa da dəyməz. San-Fransiskolu cənabla xanımı səhərlər mübahisə etməyə başlamışdır; onların qızının rəngi qaçmışdı, başı ağrıydı; gah kefi açılır, hər şeyə heyranlıqla tamaşa edirdi; belə dəqiqlikərdə qız həm məlahətli, həm də qəşəng olurdu: çırkın adamla görüş qızda çox gözəl, zərif və mürəkkəb duyğular oynamışdı; bu adamın damarlarında axan qan qeyri-adi məxluq qanı idi; zira ki, axı işin əslində, ola bilsin, qız qəlbini məhz nəyin – pulunmu, şöhrətinmi, nəsil-nəcabətinmi oyadıb həyəcanlandırmاسının elə bil əhəmiyyəti yoxdur... Hami inanırdı ki, Sorrentoda, Kapridə iqlim şəraiti bambaşqadır – ora həm isti, həm də günəşlidir, limonlar çiçək açıb, orada insanlar daha namusludurlar. Şərabları da xalis şərabdır. Beləliklə də, San-Fransiskolu ailə özlərinin bütün sandıqları ilə Kapriyə yollanmaq qərarına gəldilər; bu niyyətə ki, Kaprini gəzsinlər, Tiveri saraylarının daşları üzərində dolaşınlar. Lacivərdi Mağaranın əfsanəvi kahalarına baş çəksinlər, milad bayramı ərefəsində bütöv bir ay müddətində adanı gəzib-dolaşaraq, Məryəm ananı mahnilarla mədh edən abrus zurnaçlarını dinləyəndən sonra Sorrentoya köçsünler.

Yola düşən gün – San-Fransiskolu ailənin yadında çox yaxşı qalmış olan həmin gün! – Hətta səhərdən gün çıxmamışdı. Qalın duman Vezuvini lap etəklərinədək bürümüşdü, dənizin qurğuşun rəngli sakit suları üzərində bozarırdı. Kapri heç görünmürdü, elə bil ki, bu yer heç dünyada mövcud deyildi. Kapriyə yol alan balaca gəmi o tərəf-bu tərəfə elə yırğalanırdı ki, San-Fransiskolu ailə üzvləri, bu kiçik gəminin miskin bir kayut-kompaniyasındaki divarlarında hərə-

kətsiz uzanıb, ayaqlarını şallara bürümüşdülər, ürəkləri bulandığı üçün gözlərini yummuşdular. Cənabin arvadı elə düşünürdü ki, o hamidan çox əzab çəkir, bir neçə dəfə sifraq eləmişdi; qadına elə gəlirdi ki, olur, əlində ləyen yüyüre-yüyüre ona yanaşan, qızmar havada da, soyuqda da, artıq uzun illər ərzində bu dalgalarda hər gün yırğalanın, buna baxmayaraq, yorulmaq bilməyən qulluqçu qadınsa gülürdü. Xanımın rəngi lap ağarmışdı, dişlərinin arasında limon dilimli tutmuşdu. Əynində enli palto və başında yekə papaq olan, arxası üstə uzanmış cənab bütün yol müddətində çənəsini də açmadı: son günlər havalar pis keçdiyi üçün, o, axşamlar həddən artıq içirdi, bezən fahişəxanalarda “canlı mənzərələrdən” həddən artıq hezz alırdı. Yağış isə cingildəyən şüşələrə çırılırdı, su pəncərə şüşələrindən divarlara axırdı; külək viyılı ilə dor ağaclarını silkələyir, arabir də hücum çəkən dalğa ilə birlikdə, gəminin lap böyrü üstə əyirdi; belə məqamda aşağıda nə isə gurultu ilə diyirlənirdi. Dayanacaqlarda, Kastellamarda, Sorrentoda vəziyyət bir az yüngülləşirdi; lakin burada da gəmi dəhşətlə yırğalanırdı, sahil özünün bütün yarganları ilə, bağları ilə, tüstülü, qırırmış-yaşıl dalğaları ilə birlikdə pəncərədən bayırda gah qalxır, gah da enərək sanki yelləncəkdə yellənirdi; qayıqlar taqqılı ilə gəminin divarlarına dəyir, üçüncü dərəcəli yerde səfor edənlər bar-bar bağırırdılar, haradasa, sanki nədənsə əzilən bir uşaq qışqırırdı, qapılardan rütubətli külək əsirdi. “Royal” mehmanxanasının bayraqı altında yırğalanın barakda bir oğlan boğazını yırtarırtı, bir dəqiqə də ara vermədən bar-bar bağırı-bağırı səyahətçiləri cəlb etməyə çalışırdı. San-Fransiskolu cənab əslində özünü necə hiss etməli idisə, o cür – lap qoca – hiss edərək, sarımsaq qoxusu saçan, italiyah adlanan bu acgöz, miskin adamlar haqqında artıq hiddətən düşünürdü; bir dəfə gəmi dayananda cənab gözünü açıb, divandan qalxanda qayalı dik yamacın altında lap suyun kənarında, qayıqların yanında, cir-cindirin, tənəkələrin və qəhvəyi torların yanında bir-birinə yapışmış olan bir yiğin başdan-ayağa kif basmış elə acınacaqlı daş evciklər gördü ki, bunun əsl İtaliya, onun gəzib, kef çəkib nəşələnmək məqsədi ilə gəldiyi İtaliya olduğunu xatırlayaraq qanı qaraldı, qüssələndi... Nəhayət, axşamın toranlığında, etəyini elə bil ki, qırmızı işıqlar dəlib açmış olan qara ada görünməyə başladı; külək səngimişdi, istileşmişdi, xoş ətir saçırı; getdikcə sakitləşən,

qara yağ kimi parlayan dalgalarda köpünün fenerlerinden qızıl şüalar axışmağa başladı... Sonra birdən lövber guruldayaraq, şappilti ilə suya düşdü, hər tərəfdən bir-birinin səsini üstələyən qayıqların bağırıları eşidildi – dərhal könüllər açıldı, kayut-kompaniyanın işqları gurlaşdı, yemək, içmək, papiros çəkmək, hərəkət etmək arzusu oyandı... On dəqiqlidən sonra San-Fransiskolu ailə böyük bir barkaya endi, on beş dəqiqlidən sonra isə sahil küçəsinin daşlarına çıxdı, sonra da işqli balaca qaona əyləşib, meynəliklərin payaları, yarı-uçuq daş hasarların və bəzi yerlərdə küleş talvarlarla örtülmüş yaşı, kələ-kötür portağal ağaclarının par-par parıldayan narıncı meyvelərin və qaoncanın açıq pəncərələrinin yanından aşağıya, enişə sarı hərəkət edən qalın parlaq yarpaqların arası ilə taqqanaqla dikə qalxmağa başladılar... İtaliyada yağışdan sonra torpağın çox xoş qoxusu olur, həm də onun hər bir adasının öz xüsusi qoxusu var.

Kipri adası bu axşam rütubət və qaranlıq idı. Lakin bu aralı da bir dəqiqlik şənləndi, bəzi yerlərində işq parladı. Dağın başında, funikulyorun meydançasında yenə də, San-Fransiskolu cənabı ləyqətlə qəbul etmək vəzifəsi daşıyan adamlardan ibarət izdiham dayanmışdı. Başqa müsafirlər də var idi, lakin onlar diqqətəlayiq adamlar deyildilər, – bunlar Kapriyə köçmüş pintlər və huşsuz, çəşməkli, saqqallı, köhnəlib vəcdən çıxmış paltolarının yaxalarını qaldırmış bir neçə nəfər rusdan və tirol kostyumları geymiş, çıyılardan qalın ketan çantalar asılmış, heç kəsin xidmətinə və qulluğuna ehtiyacı olmayan, hər yerde özlətini öz evində hiss edən və pulu heç də səxavətlə sərf etməyən bir dəstə uzunqılı, girdəbaş alman gənclərindən ibarət etdi. Bu dəstənin hər ikisindən arxayınca kənara çəkilən San-Fransiskolu cənab isə dərhal gözə çarpmışdı. Ona və onun xanımlarına çıxmaq üçün tələsik kömək etdilər, onun qarşısında yol göstərə-göstərə qabağa yürüdülər, onu yenə uşaqlar, mötəbər və nəcib səyahətçilərin çamadanlarını və sandıqlarını başlarında daşıyan yekəpər qüvvətli kaprili arvadlar dövrelədilər. Üzerində rütubətli küləkdən elektrik şarının yırgalandığı, sanki opera meydançası kimi kiçik meydançaya onların taxta başmaqlarının taqqıltısı yayıldı, bir dəstə fit çalan və mayallaq aşan uşaqların hay-küyü meydançanı ağızına aldı, San-Fransiskolu lap səhnədə olduğu kimi, onların dövrəsində, bütün şəklində birləşmiş

evlərin altındakı bir orta əsr alaqpısına tərəf yeridi, alaqpıdan o tərəfdə, solda, yastı damlar üstündə bir yiğin palma görünən və qarşıda, qara səmada göy ulduzlar sayışan səs-külyü, enişli küçə ilə irəlidə parlayan mehmanxananın qapısına sarı addımladı. Yenə də elə təsir oyanırdı ki, Aralıq dənizindəki qayalıqlı adada mövcud olan daşlı, rütubətli şəhərcik San-Fransiskodan gələn qonaqların şərəfinə canlanmışdı, sanki mehmanxana sahibinin son dərəcə xoşbəxt edib sevindirən məhz onlar olmuşdu, onlar vestibülə qədəm qoyan kimi bütün mərtəbələrdə nahara toplaşmağa çağırıran çin sinci ancaq onları gözləyirmiş kimi çalınmağa başladı.

Qonaqları qarşılayan mehmanxana sahibi, son dərəcə qəşəng və zərif gənc oğlan onlara misilsiz nəzakətlə baş əyəndə San-Fransiskolu cənabı bir anlığa heyrətə gətirdi: San-Fransiskolu cənab ona baxıb birdən xatırladı ki, bu gecə, röyada onun gözləri qarşısında canlanan başqa qatmaqarışılıq içerisinde o, məhz bu centlmeni, eyni ilə bunun kimi bir adamı görmüşdü; o da girdə ətəkləri olan həmin bu cür vizitka geymişdi, o da saçlarını bu cür hamar daramışdı. Heyrət edən cənab az qala ayaq saxlayıb dayanacaqdı. Lakin onun qəlbində artıq çoxdan idi ki, mistik duyğu adlanan şeydən zərrə qədər də əsər-əlamət qalmadığı üçün heyrəti dərhal söndü; cənab mehmanxananın koridorundan keçərkən, yuxu ilə həqiqət arasındakı bu əcaib uyğunluq əhvalatını zarafatla arvadı ilə qızına söylədi. Lakin qızı bu dəm təşvişlə ona baxdı: qəm-qüssədən, bu yad, qaranlıq adada dəhşətli tənhalıq duyğusundan qızın qəlbini qəflətən sıxılmağa başladı...

Kapridə qonaq olan hörmətli şəxsiyyət – XVII Reys təzəcə getmişdi. San-Fransiskolu qonaqlara həmin şəxsiyyətin tutmuş olduğu böyük və gözəl otaqları ayırdılar. Onlara ən qəşəng və məhərətli, belçikal xidmətçi qızı təhkim etdilər; qız korset bağladığı üçün beli çox nazik və berk idi, başına xırda, diş-diş taca benzəyən leçək bağlamışdı; təhkim olunanlardan biri də kömür kimi qara sıfəti olan, gözləri od kimi parlayan ən görkəmli siciliyalı lakey və bu cür yerləri ömründə çox dəyişmiş olan balaca və kök bir adam, ən zirək və diribaş koridor xidmətçisi Luici idi. Bir dəqiqlidən sonra isə San-Fransiskolu cənabın otağının qapısını restoranın fransız olan baş ofisiyantı yavaşca döydü: söyləmək istəyirdi ki, müsafir cənablar nahar edəcəklər, yoxsa yox,

əgər cavab müsbət olsaydı, – bir də ki, buna heç şübhə yox idi, məlumat verəcəki ki, bu gün nahara lanqust, rostbif, qulançar, qırqovul və sair var. San-Fransiskolu cənabı o murdar italyan gəmisi elə yırğalılmışdı ki, ayağının altındakı döşəmə elə bil hələ də tərpənirdi, lakin o, baş ofisiant içəri girəndə taqqılı ilə örtülmüş pəncərəni, şəxsən özü, adət etməmiş bir iş olduğu üçün, aram-aram və bir az yönəmsizliklə kip örtdü; ona görə ki, pəncərədən içəri uzaqda olan mətbəxin və bağdakı yaş çıçəklərin qoxusu dolurdu; sonra da aram-aram, aydın şəkildə cavab verdi ki, onlar nahar edəcəklər; onlar üçün masa qapılardan uzaqda, zəlin lap dib tərəfində qoyulmalıdır, əlavə etdi ki, yerli şorab içəcəklər; baş ofisiant onun hər kəlməsinə müxtəlif ahənglərlə bəli-bəli deyirdi də, lakin əslində, bunların yeganə mənası ondan ibarət idi ki, San-Fransiskolu cənabin arzularının həqiqət olmasına şübhə yoxdur və ola da bilməz və hər şeyə dəqiqlik surətdə əməl olunacaqdır. Ofisiant axırda başını əyib, ədəb və nəzakətlə soruşdu:

– Bu qədərmi, ser?

Sualın cavabında ağır-agır deyilən “yes”¹ cavabını eşidib əlavə etdi ki, bu gün onların vestibülündə tarantella olacaq – bütün İtaliyada məşhur olan və “bütün dünya turistlərinin” tanıdları Karmella və Cüzeppə rəqs edəcəklər.

San-Fransiskolu cənab bir az duruxdu, nəsə fikirləşdi.

– Mən qadının şəklini açıqcalar görmüşəm. Bəs o Cüzeppə qadının əridirmi?

Baş ofisiant cavab verdi:

– Əmisi oğludur, ser.

San-Fransiskolu cənab bir az duruxdu, nəsə fikirləşdi, lakin heç bir söz deməyib, başını tərpədərək onu buraxdı.

Sonra isə elə hazırlanmağa başladı ki, elə bil nikah mərasimini gedəcək: hər yerdə elektrik işıqlarını yandırdı, bütün aynalarda gur işıq və parıltı əks olundu, mebellər və açıq sandıqlar parıldadı, üzünü qırxmağa, yuyunmağa başlayıb, hər dəqiqli zəngi basırdı, bu zaman bütün koridorda onun zəngini batırın başqa zənglər də səbirsizliklə çalınırırdı – bunlar onun arvadı ilə qızının otaqlarından çalınan zənglər idi. Qırmızı önlük taxmış Luici, üz-gözünü əyərək, süni dəhşət ifadəsi ilə, əllərində kaşı vedrələrlə onun yanından

¹ Bəli (ing.)

yüyürə-yüyürə keçən qulluqçu qadınları bərk güldürərək tosqun adamların çoxuna xas olan çevikliklə zəng çalınan tərəfə təpəsi üstə cumur, qapını taqqıldıdib, saxta ürkəkliklə sarsaqlıq dərəcəsinə varan ehtiramla soruşdur:

– Ha sonato, signore?²

Divarın arxasından təhqiredici nəzakətlə, xırıltılı səslə aram-aram verilən cavab eşidilirdi:

– Yes, come in...²

San-Fransiskolu cənab, onun üçün bu dərəcədə əlamətdar olan həmin axşam nə hiss edir, nə düşünürdü? Gəmidə yırğalanmağa məruz qalmış hər bir adam kimi, o da ancaq iştaha ilə yemək isteyirdi, ilk qasıq şoraba, ilk udum şorab haqqında müəyyən həyəcanla icra edirdi, ona görə də duyğular və düşüncələr üçün vaxt qalmırırdı.

Cənab üzünü qırxdı, yuyunaraq, bir neçə dişini səliqə ilə taxdı, aynaların qarşısında dayandı, qarayanız-sarı kəlləsinin ətrafindakı mirvari rəngli saçlarının qalığını isladıb, gümüş sağanaqlı şotkalarla daradı, bel yeməkdən beli kökələn möhkəm qoca bədənинə açıqsarı rəngli ipək triko, yastı pəncəli ayaqlarına isə qara ipək corabla bal tufliləri geydi, əyilib ipək aşırmاسının çox yuxarı qaldırıldığı şalvarını və döşü qabarən qar kimi ağ köynəyini qaydaya saldı, parlaq manjetlərinə zaponkalar keçirərək, bərk yaxalıq altındaki boyun zaponkasını tutmaq istəyərkən xeyli əllesməli oldu. Onun ayaqları altında döşəmə hələ də yırğalanırdı, barmaqlarının ucları yaman sizildiyirdi, zaponka bəzən xirtdəyinin altındakı çökəkliyin bürüşük dərisini bərk çımdıkleyirdi, lakin o, inadkar idi, gərginlikdən gözləri parlayan, həddən artıq six yaxalığı boğazını sıxlığı üçün tamam gəyərmiş olan cənab, axır ki, işini başa çatdırırdı – bütünlükə əks olunan bədənnüma aynanın qabağında taqətsiz halda əyləşdi; o, başqa aynalarda da əks olunurdu.

Cənab möhkəm daz başını sallayıb, burnunun altında:

– Ah, bu, dəhşətdir! – deyərək məhz nəyin dəhşət olduğunu nə başa düşməyə səy edirdi, nə də bu barədə düşünmək isteyirdi; sonra adəti üzrə və diqqətlə özünün oynaqları podaqradan bərkmiş qısa barmaqlarına, badamı rəngdə iri və qabarıq dırmaqlarına baxıb inam-la təkrar etdi: – Bu, dəhşətdir.

¹ Siz zəng çalırdınız, sinyor? (ital.)

² Hə, gəlin içəri (ing.)

Lakin bu dəm lap büt pərəst məbədindəki kimi bütün evə ikinci dəfə vurulan sincin gur uğultusu yayıldı. San-Fransiskolu cənab yerindən tələsik qalxıb, yaxalığını qalstukla, qarnını isə açıq jiletlə daha bərk sıxdı, smokinqini geydi, manjetlərini düzəltdi, aynada özüne bir də nəzər saldı... Narıncı rəngi daha çox olan əlvan paltar geymiş, mulata bənzəyən, süni baxışlı bu qarabuğdayı Karmella, yəqin ki, çox gözəl rəqs edir, – deyə düşündü. Sonra da öz otağından gümrahlıqla çıxıb, xalçanın üstü ilə qonşuluqdakı otağa, arvadının otağına yanaşaraq, ucadan soruşdu: – Tezmi çıxırsınız?

Qapının arxasından qızı ucadan və artıq şən ahənglə cavab verdi:
– Beş dəqiqədən sonra!

San-Fransiskolu cənab:
– Çox gözəl, – dedi.

Özü də tələsmədən, qırmızı xalılar döşənmiş koridorlar və pilləkənlərlə aşağı enib, qiraətxanarı axtardı. Qarşısına çıxan xidmətçilər ondan çekinib divara sığınırlılar, cənab isə onları görmürmüş kimi keçib-gedirdi. Nahara gecikmiş, belibükük, saçları ağarmış, lakin açıq boz rəngli ipək dekolte don geymiş qarşı çox tələsir, yeyin-yeyin güləməli tərzdə, toyuq yeri ilə gedirdi; cənab qarını asanlıqla ötüb keçdi. Artıq hamının toplamış olduğu və yeməyə başladığı yemekxananın şüše qapılarının yanında, üstü sıqar və Misir papiroso qutuları ilə dolu masanın qarşısında o, ayaq saxladı, böyük bir manilla götürüb, masanın üstünə üç lirə atdı; qış eyvanında ötəri olaraq açıq pəncərəyə nəzər saldı; qranlıqdan onun üzünə serin meh əsdi, nəhəng görünən yarpaqlarını ulduzlara səpmiş qədim palmanın başı gözünə göründü. dənizin uzaqdan gələn müntəzəm səs-küyünü eşitdi... səliqəli, rahat, sakit və ancaq masalarının üstü işıq olan qiraətxanada bir nəfər İbsenə bənzəyən ağ saçlı almən ayaq üstə dayanıb qəzetləri xışıldadırdı; o, gözünə girdə gümüş çəşmək taxmışdı, dəli kimi gözləri heyrətlə baxındı. San-Fransiskolu cənab onu etinasızlıqla sözüb, bucaqda, yaşıl örtükli lampanın yanında, dəridən üz çəkilmiş dərin kresloda əyleşdi; pensnesini taxdı, yaxalıq boynunu sıxdığı üçün başını tərpədib, qəzeti üzünə tutdu. O, bəzi məqalələrin sərlövhələrini cəld gözdən keçirdi, heç vaxt arası kəsilməyən Balkan müharibəsi haqqında bir neçə sətir oxudu, adət etdiyi hərəkətlə qəzet əvvirdi, – elə bu dəm, qəfildən xətlər onun qarşısında şüše kimi parıldadı, boynu gərildi, gözləri bərəldi, pensnesi burnundan düşdü... O, qabağa dartındı, hava udmaq istədi, – birdən dəhşətlə xi-

rıldamağa başladı; çənəsi sallandı, ağızının bütün qızıl diş qapaqları parıldadı, başı ciynnə əyilib, yırğalandı, köyneyinin döşü qabardı, – bütün bədəni qırırlaraq, xalını dabanları ilə çəkə-çəkə, kiminsə var qüvvəsi ilə mübarizə edə-edə döşəməyə sürüşdü.

Alman qiraətxanada olmasaydı, mehmanxanada bu dəhşətli hadisənin üstünü çox cəld və məharətlə ört-basdır edə bilər, San-Fransiskolu cənabin ayaqlarından və başından yapışb dalı-dalı çəkə-çəkə bir anda uzaq bir yerə aparardılar – qonaqlardan bir nəfər də, onun nə etmiş olduğunu bilməzdi. Lakin alman qiraətxanadan başısalovlu, qışqıra-qışqıra çıxdı, bütün evi, bütün yemekxananı çanaxdırdı. Nahar edənlərin çoxu stulları aşırıb, yerlərindən dik qalxır. Bir çoxu da rəngi qaçmış halda qiraətxanaya yürüürdü, bütün dillərdə bu sözlər eşidilirdi: "Nə var, nə olub?" – heç kim də ağıllı-başlı cavab vermirdi, heç kim, heç nə başa düşmürdü, ona görə ki, adamlar hələ indiyə qədər də hər şeydən artıq heyret edir və ölümə heç bir vəchlə inanmaq istəmirdilər. Mehmanxana sahibi qonağın birindən o birinin yanına cumur, yuyürənləri saxlamağa çalışır, onları tələsik inandırıb arxayınlasdırmaq istəyirdi ki, elə-bele, boş şeydir, bir nəfər San-Fransiskolu cənabin bir balaca ürəyi gedib... Lakin onun dediklərinə heç kəs qulaq asmırıldı, bir çoxu görmüşdü ki, nökərlərlə dalan xidmətçiləri bu cənabin qalstukunu, jiletini, əzilmiş smokinqini dartsıdرا-dartsıdرا açırdılar, hətta nə üçünsə, onun qara ipək corab geymiş olduğu yasti pənceli ayağından bal başmaqlarını da çəkib çıxarırdılar. O isə hələ də çapalayırdı. O, ölümlə inad və israrla mübarizə edirdi, onun başının üstünü belə gözlənilməz və qaba tərzdə kəsdirmiş olan ölümə heç bir vəchlə yaxa vermək istəmirdi. Cənab başını yırğalayır, boğazı kəsilmiş kimi xırıldayırdı, gözləri sərəxş kimi bərəlmüşdi... Onu tələsik, alt koridorun baş tərəfindəki ən kiçik, ən pis, ən rütubət və soyuq olan qırı üçüncü nömrəyə gətirib, çarpayıya uzadanda – cənabin saçları açılıb tökülmüş qızı yuyurə-yuyurə gəldi; qızın kapotu aralanmış, korsetin qaldırıldığı döşü açılmışdı, sonra cənabin yekəper, kök və artıq nahara getmek üçün başdan-ayağa geyinib-keçinmiş arvadı gəlib çıxdı, onun ağızı dəhşətdən girdələnmişdi... Lakin indi cənab daha başını da yırğalamırdı.

On beş dəqiqədən sonra mehmanxanada hər şey birtəhər qaydaya düşdü. Lakin axşam mərasimi tamamilə pozulmuşdu. Beziləri yemekxanaya qayıdaraq naharlarını tamamlayırdılar, lakin dinməz-söyləməz oturmuşdular, üzlərindən görünürdü ki, incikdirlər, bununla belə,

mehmanxana sahibi gah birinə, gah da digərinə yanaşaraq, aciz halda və nəzakətlə əsəbiliklə ciyinlərini atr, özünü günahsız müqəssir hiss edirdi, daim adamları inandırırdı ki, "bunun ne qədər xoşagəlməz əhvalat olduğunu" çox gözəl başa düşür, özü də söz verirdi ki, bu xoşagəlməz pis əhvalatın aradan qaldırılması üçün "ondan asılı olan bütün tədbirləri görecəkdir", tarantellani ləğv etməli oldular, artıq işıqları söndürdülər, qonaqların çoxu pivəxanaya getdi; elə sakitlik oldu ki, vestibüldəki saatın taqqıltısı eşidilirdi: burada təkcə tutuşu öz qəfəsində, yuxuya getməmişdən qabaq əlləşə-əlləşə nə isə anlaşılmaz tərzdə öz-özünə danışır, ayağını mənasız şəkildə üst şüvülə qaldırıb yatmağa çalışırdı...

San-Fransiskolu cənab ucuz dəmir çarpayıda, qaba yun adyalların altında uzanmışdı, adyalların üstünə tavandakı bircə lampadan zərif işıq düşürdü. İçində buz olan qovuq onun islanmış və soyuq alnınə sallanmışdı. Cənabin cansız, göy sifəti yavaş-yavaş soyuyur, qızılın parlıtusından işıqlanan açıq ağızından çıxan boğuq xırıntı zəifləyirdi. Bu xırıldayan artıq San-Fransiskolu cənab deyildi, – o artıq mövcud deyildi, – kim isə ayrı bir vücud idi. Arvadı, qızı, həkim qulluqçu dayanıb ona baxırdılar. Birdən onların gözlədikləri, qorxduqları şey baş verdi, – xırıntı kəsildi. Hamının gözünün qabağında, yavaş-yavaş, aram-aram ölüün sifəti soldu, sifətinin cizgiləri nazıldı, bu onun artıq coxdan layiq olduğu gözəllik elameti idi...

Mehmanxana sahibi daxil oldu. Həkim ona piçildadi: – "Gia e morto"¹. Sahibkar laqeyd halda ciyinlərini çekdi. Ölən cənabin, yanalarından sakit göz yaşları axan arvadı ona yanaşib çəkinə-çəkinə dedi ki, indi mərhumu onun otağına aparmaq lazımdır.

Mehmanxana sahibi tələsik, nəzakətlə, lakin artıq heç bir iltifat göstərmədən, özü də ingiliscə deyil, fransızca etiraz etdi:

– Yox, yox, xanım. – İndi daha, San-Fransiskodan gələnlərin onun kassasına ata biləcəkləri xırıṁ-xırıda sahibkar üçün qətiyyən maraqlı deyildi. – Bu qətiyyən mümkün deyil, xanım, – deyərək, aydın olmaq üçün əlavə etdi ki, bu otaqlar onun üçün son dərəcə qiymətlidir; əgər o, xanımın arzusunu yerinə yetirmiş olsaydı, onda bu əhvalat bütün Kapriyə yayılardı, ona görə də səyahətçilər bu otaqlardan boyun qaçırdılar.

Ona daim təəccübələ baxan xanım qız stulda əyləşdi, dəsmalını ağızına tutub hönkürdü. Xanımın göz yaşları dərhal qurudu, sifəti qızardı. Qadın səsini ucaldaraq tələb etməyə başladı. O öz dilində danışır və hələ də inana bilmirdi ki, onlara qarşı göstərilən ehtiram birdəfəlik yox olmuşdur. Sahibkar nəzakət və ləyaqətlə qadını susdurdu: əgər mehmanxananın qayda-qanunu xanımın xoşuna gəlmirsə, o, xanımı ləngitməyəcəkdir; özü də qəti olaraq dedi ki, cəsədi elə bu gün, dan ağaranda çıxarıb aparmaq lazımdır, polisə artıq xəbər verilmişdir, polis nümayəndəsi bu saat gəlib, lazım olan rəsmiyəti icra edəcəklər... Xanım soruşdu ki, Kapridə heç olmazsa sadə hazır bir tabut tapmaq mümkündürmü? Təəssüf ki, yox, heç bir vəchlə mümkün deyildir, heç kəs də təcili hazırlaya bilməz. Birtəhər başqa cür hərəkət etmək lazım gələcək... Məsələn, sodalı ingilis suyunu mənə böyük və uzun yesiklərdə göndərirlər... Bu cür yesiyin içindən arakəsmələri çıxarmaq olar...

Gecə bütün mehmanxana yatmışdı. Qırx üçüncü nömrədə pəncərəni açmışdilar, – bu pəncərə bağın küncünə açılırdı, burada, yuxarısına şüşə qırıqları basdırılmış hündür daş divarın dibində ölgün banan ağacı bitmiş, – elektrik işığını söndürmüş, qapını kılıdlayıb getmişdilər. Ölü qaranlıqda qalmışdı, səmadan ona gøy ulduzlar tamaşa edirdi, divarda sisəy qəmli-qəmli, qayğısızlıqla səslənirdi... Tutqun işıq yanın koridorda pəncərənin içində iki qulluqçu qadın oturub nə isə gözleyirdilər. Əlində bir yiğin paltar, ayağında tuflı olan Luici içəri girdi.

O, koridorun o başındakı dəhşətli qapını gözləri ilə göstərib, piçılıtı ilə, fikirli-fikirli soruşdu:

– Pronto?¹ – Sonra da boş əlini yüngüləcə o tərəfə yellədərək:
– Partenza,² – deyə qatarı yola salırmış kimi bərkdən piçildadi.
– İtaliyada stansiyalarda qatarları yola salanda adəton belə qısqırılar;
– səssiz gülməkdən uğunan qulluqçu arvadların başları bir-birinin ciyinə əyildi.

Sonra Luici səssiz atla-atla lap qapıya yanaşdı, qapını xəsifcə tiqqıldı, başını yana əyib, yavaşdan ehtiramla soruşdu:

– Ha sonato, signore?
– Sonra da boğazını basıb, cənəsini qabartdı, xırıntı ilə, aram-aram və sanki qapının arkasından özü-özünə qəmli-qəmli cavab verdi:

¹ Hazırdır? (ital.)

² Yola düşür (ital.)

¹ Oldü (ital.)

— Yes, come in...

Dan yeri ağaranda, qırıq üçüncü nömrənin pəncərəsindən bayırda hava işıqlanmağa başlayanda və rütubətli külək bananın ölüşgən yarpaqlarını xışıldadanda, mavi səhər səməsi Kapri adası üzərində ucalıb açıldı. İtaliyanın uzaq göy dağları arxasından qalxan günəş qarşısında Monte-Solyaronun təmiz və aydın zirvəsi qızıl rəngə boyandı; elə bu vaxt, adada səyahətçilər üçün çıçırları düzəldən bənnalar işə yollandıqları anlarda, — qırıq üçüncü nömrənin qapısına sodalı su daşınan uzun yeşik gətirdilər. Bir az sonra yeşik çox ağırlaşdı — ona görə də kiçik qapıçının dizini basıb əzirdi; o yesiyi bir atlı faytonda, Kaprinin gah dala, gah da qabağa burulan yamacları ilə, ağ şosede, daş hasarların və üzümlüklerin arası ilə dənizin sahilindək daim başaşağı, enişə gedən yolla çox sürətlə apardı. Gözləri qırmızı, qolları qısa köhnə pencək və yırtıq başmaqlar geymiş, süst və sisqa sürücü sərxaşluqdan hələ də aylınmamışdı, — o bütün gecəni trattoriyada aşiq oynamamışdı, — Siciliya adəti ilə bəzəkləri olan qotazlı cilovda və sürətlə hərəkət edən atın qısalılmış yelgesinin altından titrəyə-titrəyə baş qaldıran bir arşın hündürlükdə quş lələyi sancılmış hündür mis qaltaq yastığının iti uclarındakı cürbəcür zinqirovlar bərk cingildəyirdi. Sürücü dinmirdi, özünün əxlaqsızlığı, eyib və nöqsanları onu meyus etmişdi, — onu dilxor edən bu idi ki, ciblərini dolduran bütün xırda pulları gecə uduzmuşdu, axırıncı maaşına qədər dolanmağa bir şey qalmamışdı. Lakin səhər hava sərin və təmiz idi, bu cür havada, dənizin ortasında, sübh səmasının altında, sərməstlik çox tez yox olur və çox keçmədən yenə də qayğısızlaşır; bir də ki, arxasındaki yeşikdə ölü başını yırgalayan hansı San-Fransiskolu cənabinsa ona verdiyi gözlenilməz qazanc sürücüyə təskinlik verirdi. Xeyli aşağıda, Neapolitan körfəzini hər tərəfdən geniş əhatə edib bürüyən zərif və parlaq göylükdə böcək kimi dayanmış kiçik gəmi artıq son fitini çalırdı, — bu fit səsləri bütün adada gümrah əks-səda yaradırdı, adanın hər bir döngəsi, hər bir qılıncı, hər bir daşı hər tərəfdən elə aydın görünürdü ki, sanki adada heç vaxt hava yox idi. Körpünün yanında kiçik-qapıçını, San-Fransiskolu cənabın rəngləri qacmış ağlamaqdan və yuxusuz gecədən gözleri çuxura düşmüş arvadı ilə qızının avtomobilində sürətlə gedən böyük qapıçı haqladı. On dəqiqədən sonra isə kiçik gəminin altında su yenidən şarıldadı, yenidən sürətlə Sorrentoya, Kastellamaraya sarı hərəkət edərək, san-

fransiskolu ailəni Kapridən həmişəlik olaraq apardı... Adada yenə də dinclik və rahatlıq bərpa olundu.

Bu adada, iki min il bundan əvvəl, özünün qəddar və çirkin hərəkət və əməllerile tamamilə dolaşmış olan bir adam yaşayırıdı, bu adam isə nə üçünsə milyonlarla insanlar üzərində hakimiyyəti qəsb etmişdi, həm də belə hakimiyyətin mənasızlığından və onu bir adamin tindən vurub öldürəcəyindən qorxduğu üçün özü də çəşib haqq-hesaba gəlməyen qəddarlıqla yol vermişdi; — buna görə bəşəriyyət onu əbədi olaraq yadında saxladı, həm də, ümumiyyətlə, hazırda bu dünyada eyni dərəcədə amansız və qəddarlıqla hökmranlıq edenlər, dünyanın hər tərəfindən, adanın ən sildirim yoxuşlarından birində də yaşamış olan bu adanın həmin daş evinin qalıqlarına tamaşa etməyə gəlirlər. Bu fərəhli səhərçəyi Kapriyə məhz bu məqsədlə gəlmİŞ adamların hamısı mehmanxanalarda hələ yatırdılar, baxmayaraq ki, belələrində qırmızı yəherlər olan balaca boz uzunqulaqları mehmanxanaların qapılarına çəkib gətirirdilər; bu gün yuxudan oyanaraq yeyib doyanan sonra cavan və qoca amerikalı kişi və qadınlar, alman kişiləri və arvadları yenə bu eşşəklərin belinə minəcəkdilər; kaprili dilənçi qaralar, damarları qabarmış əllerində ağac onların dalınca daşlı çıçırlarda, daim dağa, lap Monte-Tiberionun zirvəsinədək yüyürcəkdilər. San-Fransiskodan gəlmİŞ cənab da səyahətçilərə birlikdə eşşək belində seyir çıxmağa hazırlaşırıdı, lakin bunun əvəzində onlara ölümü xatırladıb, canlarına ancaq qorxu salmışdı; indi isə ölmüş qocanı artıq Neapola göndərmiş olduqlarına görə sakitlemiş səyahətçilər bərk yuxuya getmişdilər, ona görə də adada hələ sakitlik idi, şəhərdə məğazalar hələ bağlı idi, yalnız kiçik meydandakı bazarda alver edirdilər — orada balıq və göyərti satılırdı, buraya ancaq sadə adamlar toplaşmışdı; bütün İtaliyada məşhur olan, bir çox rəngkarlara dəfələrlə model olmuş ucaboy qoca qayıqçı, qayğısız, kefcil və çox gözəl Lorentso, həmişəki kimi onların arasında işsiz-güçsüz dayanmışdı; o, gecə tutmuş olduğu, indi isə San-Fransiskolu ailənin gecələdiyi mehmanxananın aşpazının önlüyündə xışıldayan iki dənə dəniz xərçəngini dəyər-dəyməzinə satdığı üçün, etrafına şahanə əda ilə nəzər sala-sala, damağında gil çubuq, başında bir qulağına tərəf sürüşmüs qırmızı yun beret, cir-cindirini nümayiş etdirə-etdirə lap axşama qədər də sakit və arxayıñ dayana bilərdi. Monte-Solyaronun uçurum və yarıqlarından, qayaların arasından yarılib salınmış qədim Finikiyya yolu ilə, onun daş pillələri ilə Anakapridən iki abrutslu dağlı enirdi.

Birinin dəri plaşının altında tuluq zurnası – iki tütekli böyük keçi dərisi var idi, o birisininkində, – ağac neyə bənzər bir şey vardı. Onlar gedir, – ayaqlarının altında isə sevincli, gözəl, günəşli bütöv bir ölkə ənginlikləri açılırdı. Dağlılar başlarını açdılar, öz ağac neylərini dodaqlarına dayayıb çalmağa başladılar – onların günəşə, səhərə, bu kinli və gözəl dünyada bütün əzabkeşlərin təmiz himayəçi və müdafiəcisi olan Ananın və Vifleyern¹ kahasında, yoxsul çoban məskənində, uzaq İudina torpağında onun bətnində dünyaya gəlmış məxluqun şərəfinə sadəlövh və itaətkar-fərəhli alqışları ucaldı...

San-Fransiskodan gəlmüş qocanın cəsədi isə evə, qəbirə, Yeni Dünyanın sahillerinə qayıdırıldı. Bir çox təhqiqə, bir çox bəşəri etinəsizləğə məruz qalıb, bir körpü, anbarından, başqa körpü anbarına düşəndən sonra, cəsəd, nəhayət, yenə də, hələ bu yaxınlarda onu böyük ehtiramla Köhnə Dünyaya apardıqları həmin məşhur gəmiyə qoyuldu. Lakin indi daha onu dirilərdən gizlədirdilər – onun cəsədini qatranlanmış tabutda qara tryumun dərinliklərinə saldılar. Gəmi yenə, yenə də öz uzaq dəniz yoluna istiqamət aldı. Gecə o, Kapri adasının yanından keçdi, onun qaranlıq dənizdə aram-aram gözdən itən işıqları, onlara adadan tamaşa edən adamı qüssələndirən işıqlar idı. Lakin orada, cilçıraqlar və zalların mərməri ilə parlayan gur işıqlı gəmidə, bu gecə, həmişəki kimi, yenə də izdihamlı bal təşkil edilmişdi.

İkinci, üçüncü gecə də bal var idi – yenə də dəfnədə ibadət mərasimi kimi uğuldayan və gümüşü rəngli köpükdən matəmli dağlara dönmüş çağlayan okean üzərində çılgın tufan və çovğun hökm sürürdü. Cəbəllüttaq qayalarından iki Dünyanın daşlı-qayalı darvazalarından, gecə vaxtı və tufanda uzaqlaşan gəmini müşahidə edən iblis qarın arxasından onun saysız-hesabsız odlu gözlərini zorla görə bilərdi. İblis yalçın qaya kimi nəhəng idi, lakin köhne qəlbli yeni insanın hədsiz lovğalığı ilə yaradılmış çoxyarusu, çoxborulu gəmi ondan da nəhəng idi. Çovğun onun təchizatına və qardan ağarmış enli borularına çırılırdı, lakin o, möhkəm, davamlı, əzəmətli və dəhşətli idi. Onun ən hündür damında, qarlı çovğun və tufan içərisində, zərif işıqlandırılmış, rahat və səliqəli otaqlar tək-tənha ucalırdı; burada sayiq və təşvişli mürgüyə dalmış şəxs, bütün gəminin üzərində hökmran olan, onun bütperəst pərestiğahına bənzəyən zırrı sürücüsü əyleşmişdi. O, tufanda səsi boğulan fitin ağır viyoltisini və çılgın

zingiltisini eşidirdi, lakin işin əslində, özü üçün də anlaşılmayan bir şeyin, onun divarı arxasındaki şeyin yaxınlığı ilə təsəlli tapırdı: içərisinə hər dəqiqə sırlı uğultu ilə, başında metal yarımcənber olan solğunbəniz teleqrafının ətrafında parlayıb parçalanın göy işıqların titrəyişi və quru çatırtısı dolan sanki zirehlənmiş böyük kayutanın divarı arxasında nə olduğunu bilmirdi. Lap aşağıda, "Atlantida"nın suyun altındakı hissəsində min pudlarla ağırlığı olan nəhəng çənlər və hər cür başqa polad maşınlar zəif-zəif işlədir, fişilti ilə buxar buraxır, hamısından qaynar su və yağ damcıları sızılırdı; altından cəhənnəm odlugu ilə qızdırılan bu yer elə bir metbəx idi ki, orada gəminin hərəkəti tənzim edilirdi, – onun bir yerdə cəmlənmiş dəhşətli qüvvəsi çağlayırdı, gəminin lap kiliñə, sanki ucsuz-bucaqsız uzun zırzəmisinə, zəif elektrik işığı düşən girdə tunelinə yönəldilirdi; burada insan qəlbini özünün hökmü, məcburiyyəti ilə əzən zaman bir vərdənə yağı yatağından, top lüləsinin ağızına bənzəyən bu tuneldə uzanmış canlı əjdaha kimi yavaş-yavaş fırlanırdı. "Atlantida"nın ortası, onun yeməkxanaları və bol zalları işıq saçır, şadlanır, izdiham təşkil edən, bəzənib-düzənmiş adamların danışıqları uğultu kimi yayılır, tər çıçəklərin ətri ətrafi bürüyür, simli orkestrin sədaları ucalırdı. Bu izdihamın içərisində, çiraqların, ipəklərin, brilyantların və çiyinləri açıq qadınların arasında pulla tutulmuş iki incə, çevik sevgili yenə də iztirabla qırılıb, bəzən də həyəcanla qucaqlaşırırdılar; kirpiklärini endirmiş, saçlarını mesum qız kimi daramış, özünü təvəzökar, utancaq göstərən qəşəng qızla, qara saçları sanki yapıdırılmış olan boylu-buxunlu gənc oğlan; oğlanın sifeti pudradan solğun görüñürdü, ayaqlarında çox qəşəng lak tuflilər və ətəkləri uzun dar frak geymiş bu yaraşıqlı və gözəl oğlan nəhəng zəliyə bənzəyirdi. Nə bu oğlanla qızın, abırsız-kədərli musiqi sədaları altında özlərini süni surətdə xoşbəxt göstərməkdən misilsiz əzab çəkdiklərini, çoxdan zinhara gəldiklərini bilən var idi, nə də onlardan xeyli aşağıda, xeyli dərinlikdə, qara tryumun dibində, zülmətə okeana, çovguna çətinliklə üstün gələn gəminin qaranlıq və bürküllü dərinlikləri ilə yanaşı qoyulmuş tabutdan xəbəri olan bir adam var idi...

¹ Dini kitab Əhdi-Ətiqdə İsa peyğəmberin vətəni kimi şöhrət tapmış Fəlestin

KİTABDAKİLAR

Ön söz 4

HEKAYƏLƏR

Mityanın məhəbbəti	9
Qaranlıq xiyabanlar	74
Rusya	79
“Saratov” gəmisi	90
Son görüş	94

POVESTLƏR

Kənd	105
Qurudərə	238
San-Fransiskolu cənab	297

İVAN ALEKSEYEVİÇ BUNİN
SEÇİLMİŞ ƏSƏRLƏRİ

“AVRASIYA PRESS”
BAKİ-2006

Buraxılışa məsul: *Umut Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piri*
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*
Kompyuter operatoru: *Asifə Əfəndi*
Korrektor: *Tofiq Qaraqaya*

Yığılmağa verilmişdir 05.09.2006. Çapa imzalanmışdır 25.12.2006.
Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 20. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 262.

Kitab “Şərq-Qərb” metbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.